


ƏBÜLFƏZ RƏCƏBLİ

21613

GÖYTÜRK DİLİNİN
MORFOLOGİYASI

BAKİ - 2002



Elmi redaktoru:

N.Q.Cəfərov - filologiya elmləri doktoru, professor

Reyçilər:

Ə.C.Şükürlü - filologiya elmləri doktoru, professor
E.I.Əzizov - filologiya elmləri doktoru, professor

Rəcəbli Əbülfəz Əjdər oğlu

Göytürk dilinin morfolojiyası. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002, 475 s.

Kitab göytürk qabilələri dilinin morfoloji quruluşunun tədqiqinə həsr edilmişdir. Göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnlərində galib dövrümüzə çatmış zəngin dil faktları əsasında yazılmış bu əsər müasir Azərbaycan dilinin göytürk dilinə na qədər yaxın olduğunu əyani şəkildə göstərir.

Kitab Azərbaycan Respublikasının ali məktəblərində oxuyan filoloq tələbələr, magistrler, aspirantlar, tədqiqatçı-filoloqlar, habelə xalqımızın və dilimizin tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

R $\frac{4602020400 - 03}{M658(07) - 010}$ 10 - 2002

MÜƏLLİFDƏN

Bu kitab türk xalqlarının ən qədim yazılı abidələrinin -göytürk Orxon-Yenisey yazılı abidələri dilinin morfoloji quruluşunun araşdırılmasına həsr edilmişdir. Türkoloji ədəbiyyatda Orxon-Yenisey abidələri, Orxon-Yenisey-Talas abidələri, qədim türk yazılı abidələri, qədim türk run abidələri, qədim türk runik abidələri olan bu kitabələr Miladdan sonra V-IX yüzilliklərdə yazılmış və şorqda Sarı dənizdən başlamış şorqda Macarıstanaya qədər, şimalda Saxadan (Yaqutustandan) başlamış cənubda Tibet yaylasının ətəklərinə qədər böyük bir ərazidə səpələnmişdir.

Əslində bu kitab «Orxon-Yenisey yazılı abidələri dilinin morfolojiyası» adı altında, təxminən, 30 il bundan əvvəl - 1970-ci il iyul-avqust aylarında yazılmış və indiyədək nəşriyyatlarda yataşdır. Azərbaycan Respublikasının ali məktəblərində «Qədim türk yazılı abidələrinin dili» adlı fənn tədris edilsə də, mən bu fəndən dərs demək imkanından mərhum edilmişəm. Buna görə də uzun müddət göytürk dilinin qrammatik quruluşunu araşdırmaq mənim maraq dairəməndən kənarda qalmışdır. 1995-96 və 1996-97-ci dərs illərində özəl ali məktəblərdən birində bu fəndən mühazirə oxumağa dəvət edildim. Mövcud dərslik, dərs vəsaiti və inonografiyalarla tanış olduğda onların qonaətbəxş səviyyədə yazılmasını gördüm. Göytürk dilinin quruluşu haqqında 1996 və 1997-ci illərdə üç böyük həcmli əsər - «Göytürk dilinin fonetikası», «Göytürk dilinin leksikası» və «Göytürk dilinin sintaksi» adlı kitabları yazdım. Artıq «Göytürk dilinin morfolojiyası» ilə birlikdə bütöv bir əsər alınırdı. «Orxon-Yenisey abidələri dilinin morfolojiyası» kitabını nəzərdən keçirdikdə çox şey xoşuma gəlmədi və əsərlə yenidən işləmək qərarına gəldim. Əsəri yenidən işləməyimin bir sıra səbəbləri vardır. Əvvələn, həmin əsəri yazar kən mən hələ çox cavan idim, yenice namizədlik dissertasiyası müdafiə etmişdim, həm savadım, həm də dünyagörüşüm indikindən qat-qat aşağı səviyyədə idi, yazı səriştəm yoxdu, bir sıra faktları aydınlaşdırmaq üçün biliyim axsaydı. Göytürk Orxon-Yenisey yazılı abidələrinin dili üzərində elmi-tədqiqat işlərimi davam etdirdim, 1978-ci ildə doktorluq dissertasiyası müdafiə etdim, 1993-cü ildə Orxon-Yenisey abidələrinin mətnlərini nəşr etdirdim, qədim türk qəbilələrinin tarixi haqqında xeyli məqalə və

bir kitabçam çapdan çıxdı və bir monoqrafiya hazırladım. 1992-ci ildə nəhəng həcmli «Qədim türk yazılı abidələri» adlı əsər hazırlayıb bitirdim. Bu əsərdə göytürk Orxon-Yenisey yazılı abidələri və qədim uyğur yazılı abidələrinin mətnləri toplanmışdır, həm göytürk yazılı mətnləri, həm də qədim uyğur yazılı mətnləri üçün lügət hazırlanmışdır. Bu əsər üzərində işlərkən bir sıra faktlar mənə yeni işiqda göründü. Bu əsər üzərindəki iş mənə indiyədək elmi-nəzəri ədəbiyyatdan əldən etdiklərimdən daha çox bilik verdi. Digər tərəfdən, 1996-1997-ci illərdə göytürk dilinin quruluşu haqqında yuxarıda adlarını çəkdiyim kitabları hazırladım. 1998-ci ilin əvvəllerində «Qədim türk yazılı abidələrinin dili» adlı dörslik üzərində işləyərkən göytürk dilinin morfolojiyası məsələləri üzərinə bir daha qayıtdım, bəzi dil faktlarının yeni izahını verdim. İkincisi, göytürk Orxon-Yenisey yazılı abidələrinin dilinin araşdırılmasına həsr edilmiş əsərləri, o cümlədən Y.Məmmədov, Əlisa Şükürlü, xüsusən A.N.Kononovun kitablarına nəzər salmaq lazımdı. Düzdür, indi də savadımla öyüne bilmərəm, amma hər halda hadisələrə münasibətimdə otuz il əvvəlki ilə indiki arasında müəyyən qədər fərq vardır. Elə indi də ideal əsər yazdığını iddia etmirəm və səhvərimi, nöqsanlarını göstərəcək oxucularına indidən minnətdarlığımı bildirirəm. İndi oxucuya təqdim edilən əsərlə 1970-ci ildə yazdığını əsər arasında böyük fərq vardır: bir sıra bəhslərin üzərində böyük dəyişikliklər aparılmış, bəzi hissələr isə tamamilə yenidən yazılmışdır.

Sonda oxucunun diqqətini iki məsələyə də cəlb etmək istəyirəm.

1. Göytürk dilindən gətirilən nümunələr mənim 1993-cü ildə nəşr etdiyim «Orxon-Yenisey abidələri» kitabından götürülmüşdür.

2. Göytürk dilindən gətirilmiş nümunələrdə işlədilən *η* işaretisi burunda tələffüz edilən [η] səsini, *ÿ* işaretisi isə burunda tələffüz edilən [y] səsini bildirir.

Bakı, 25 iyun 1998-ci il

ÖN SÖZ

Göytürk dili – göytürk Orxon-Yenisey yazısı abidələrinin dili min illərdən bəri Sibirin cənubunda və Monqolustanın şimalında – Mərkəzi Asiyada yaşayan türk qabilələrinin dilidir. Millətten sonrakı VI yüzillikdə bu qabilələrdən bəziləri – aşına, aşida (Çin mənbələrində belə adlanır) və başqları birləşərək Mərkəzi Asyanın, habelə Avroasiya qitəsinin siyasi-ictimai hayatında görkəmli rol oynamış Göytürk Xaqqanlığını yaratmışdır. Bu xaqqanlıq qısa fasılə ilə təxminən 200 il (551-744) Cənubi Sibir, Mərkəzi və Orta Asiyada hakim mövqe tutmuş, onun sərhədləri şoradən qərbdə – Sarı dənizdən tutmuş İtil (Volqa) çayınınadək, şimaldan cənuba Baykal gölündən başlamış Tibet yayaslaşmadək böyük bir sahəni əhatə etmişdir. VII yüzilliyin əvvəllərində türklər İtil (Volqa) və Don çayları arasındaki düzənliyi, bütün Şimali Qafqazı və Zaqafqaziyanın şərqini (Tbilisi şəhərinədək) öz dövlətlərinə qatır, türk orduları Qara dəniz sahillərinə çıxır. Bu dövlətin adına tarix dərsliklərində rast gəlməsək də, onun xaqqanları Çin imperiyasını daim qorxu altında saxlamış, hər il əcnəlilərdən bol-bol xərac (qızıl, gümüş, ipək və taxıl) almışlar (türk xaqqanlarının qürdətinə təsəvvür etmək üçün bu fakt çox şey deyir). Türk xaqqanlığı erkən orta əsrlərin iki qüdrətli dövləti - İran şahənsahlığı və Bizans (Vizantiya) imperiyası ilə daim rəqabət aparmış, həmin dövlətləri həmişə təhlükə altında saxlamışdır.

Göytürk Orxon-Yenisey yazısı abidələri türk qabilələrinin elmi ədəbiyyatda bəzən run (Azərbaycan dilçiliyində səhv olaraq: runik), bəzən Orxon-Yenisey, son zamanlar isə göytürk əlifbası adlandırılaraq əlifba ilə daşlara, qayalara, sərdabələrə, ağaca, kağıza yazıqları epitafıslar və didaktik yazıtlardır. Göytürk dili dedikdə məhz bu abidələrin mətnlərinin dili nozərdə tutulur.

Bu abidələrdə türk qabilələrinin, türk dövlətlərinin (xaqqanlıq və xaqqanlıqlarının) tarixi ilə yanaşı, türk qabilə dillərinin IV-X yüzilliklərdəki (bəzi tədqiqatçıların fikrine, VII-IX yüzilliklərdəki) vəziyyəti də təsbit edilmişdir. Bütün türk xalqları üçün ortaq olan bu abidələr müasir türk dillərinin inkişaf yolunu izləmək, araşdırmaq üçün əvəzsiz sənədlərdərdir.

Hind-Avropa dilləri ilə müqayisədə, mütəxəssislər türk dillərini dünyanın cavab dillerindən hesab edirlər. Lakin göytürk Orxon-Yenisey yazısı abidələri dilinin qrammatik quruluşu ilə

müasir türk dillerinin qrammatik quruluşunun müqayisəsi bu fikri təkcib edir: qədim türk qəbilələrinin göytürk Orxon-Yenisey yazılı abidələrini miras qoyduğu dövrdən indiyədək 1300-1500 il keçməsinə baxmayaraq abidələrin dilinin qrammatik quruluşu ilə müasir türk dillerinin, məsələn, müasir Azərbaycan dilinin qrammatik quruluşu arasında gözə dəyen elə bir əsaslı fərq yoxdur. Göytürk Orxon-Yenisey yazılı abidələri dilinin morfolojiyasını müasir Azərbaycan dilinin morfolojiyası ilə müqayisə etsək, buna əmin ola bilərik.

Hazırda ayrı-ayrı türk dillerinin tarixi hər türk xalqının milli ədəbiyyatının yarandığı dövrdən hesablanır. Rus, Ukrayna və belorus dillerinin tarixi Kiyev Rus dövlətinin tarixi ilə, rus le-topislərinin (salnamələrinin) tarixi ilə hesablandığı kimi, türk xalqlarının ədəbi dillerinin tarixi də on azı Birinci Türk xaqanlığının yarandığı dövrdən (551-ci il) və göytürk yazılı abidələrinin qələmə alındığı vaxtdan başlanmalıdır.

Göytürk yazılı abidələrinin dilinin - göytürk dilinin qrammatik quruluşunun araşdırılmasının Azərbaycan dilinin qrammatik quruluşunu tədqiq etmək üçün, Azərbaycan dilinin tarixi qrammatikasını tərtib etmək üçün və Azərbaycan ədəbi dilinin tarixini öyrənmək üçün xüsusi əhəmiyyətə malikdir. Məsələ bundadır ki, müasir Azərbaycan dili bütün müasir türk dilleri arasında göytürk dilinin qrammatik quruluşunu on çox mühafizə etmiş dildir. Bunu mən Azərbaycan dilçisi olduğum üçün iddia etmirəm. Mən elmə heç vaxt subyektiv mövqedən yanaşmamışam. İndiyədək göytürk Orxon-Yenisey yazılı abidələrinin dili - fonetikası, leksikası, morfolojiyası və sintaksisi kifayət qədər araşdırılmışlığı üçün, hətta əzlüyündə çox gözəl və dəyərli bir əsər olan A.N.Kononovun kitabında¹ belə səthi təhlil edildiyi üçün oxucuda göytürk dili ilə türk dillerindən hansının arasında daha çox yaxınlıq olduğu haqda dəqiq təsəvvür olınmışdır. İndi mənim hazırladığım «Göytürk dilinin morfolojiyası» və «Göytürk dilinin sintaksisi» adlı əsərləri oxuduqdan sonra oxucu görəcək ki, göytürk dili ilə müasir Azərbaycan dili bir-birinə nə qədər yaxındır, bir-birinə necə bənzəyir.

¹ А.Н.Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв., Ленинград, 1980.

Müəyyən bir dilin inkişaf qanuna uyğunluqlarını düzgün dərk etmək üçün həmin dili onun qədim formaları və ona qohum olan dillərlə müqayisə etmək zəruridir. Müasir türk dillərinin tarixi qrammatikalarını, türk dillərinin müqayisəli-tarixi qrammatikasını hazırlamaq üçün göytürk Orxon-Yenisey yazısı abidələri, habelə qədim uyğur abidələri dilinin mükəmməl qrammatikası hazırlanmalıdır. Bu sahədə dünya türkologiya elmində bir sıra təşəbbüsər edilsə də (A. son Qaben, Təlat Təkin, A.N.Kononov və başqaları), hələ ki, qədim göytürk qəbilələri dilinin qrammatik quruluşu haqqında monoqrafik əsər yoxdur. Məsələ təkcə göytürk Orxon-Yenisey yazısı abidələrinin dili haqqında monoqrafik əsərin olmaması ilə bitmir. Orxon türklərindən (göytürklərdən) sonra hakimiyyət başına gəlmış qədim uyğur sülaləsi (745-840-ci illər), qırğız sülaləsi (840-ci ildən sonra), Koçu bəyliyi (qədim uyğurların bir qoludur; 840-ci il - monqol istilasına qədər) dövründəki qədim türk qəbilələrinin dilinin qrammatik quruluşu haqqında da monoqrafik əsər yazılmamışdır. «Kutadgu bilig» (Yusif Balasağunlu, 1069), «Divani lüğət-it-türk» (Kaşgarlı Mahmud, 1073-1074) və sonrakı dövrlərin türk dili (dilləri) qrammatik quruluşu haqqında da, fikrimeə, türk dilçiliyini təmin edəcək əsər yoxdur. Bütün bunlarsız türk dillərinin on qədim dövrdən indiyədək keçdiyi inkişafı izləmək çətinidir, deyərdim ki, qeyri-mükemmək kündür. Buna görə də türk dillərinin müqayisəli-tarixi qrammatikasını hazırlayarkən (bu sahədə edilmiş iki təşəbbüs mənə məlumdur) yalnız fərziyyələrdən çıxış edir, hər kəs öz rekonstruksiyasını irəli sürür.

Məhmədur ki, dünyada inkişaf etməyən dil yoxdur. Bəzən bu inkişaf o qədər ciddi olur ki, hətta bir dilin iki ayrı-ayrı dövründəki vəziyyəti bir-birindən kəskin şəkildə fərqlənir, iki müxtəlif dil təsiri bağışlayır. Məsələn, ingilis dilinin XVI yüzilliyyə qədərki vəziyyəti ilə indiki vəziyyəti, qədim və müasir yunan dili, sanskrit, prakrit (pali) və hind (müasir) dili belə inkişafə on yaxşı nümunə ola bilər.

Türk dilləri aqqlütinativ quruluşlu dillərdəndir. Belə dillərin morfoloji quruluşunda inkişaf çox ləng gedir, min illər boyu cüzi, sezilməyən dəyişikliklər baş verir. Göytürk Orxon-Yenisey yazısı abidələri dilinin morfolojiyasını müasir Azərbaycan dilinin morfolojiyası ilə müqayisə etsək, bunu aydın görərik. I. Müasir Azə-

baycan dilində bu gün də möveud olan bütün nitq hissələri göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində - göytürklərin dilində də möveud olmuşdur. Əsas nitq hissələri indiki kimi, hətta bəzi kateqoriyalar mənə çalarlarına görə müasir Azərbaycan dilində nisbətən daha çox inkişaf etmişdir. Köməkçi nitq hissələri, təqəlidi sözlər və nidaların inkişafı isə nisbətən zəif idi. 2. Bütün əsas sözdüzəldici və sözdəyişdirici şəkilçilər hər iki dildə ya eyni, ya da yaxındır. Bəzi çüzi dəyişikliklər qanunauyğun səciyyə daşıyır. 3. Sifat və zərfin dərəcələrini istisna etsək, bütün qrammatik kateqoriyalar hər iki dildə eyni morfoloji əlamətlərlə yaranır. 4. Orxon-Yenisey türklərinin dilində tərkibi sayların yaranması müasir Azərbaycan dilindən fərqlənir: *otuz artuki beş yaxud beş kirk* – *otuz beş*. 5. Göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində felin qəti gələcək zamanına təsadüf etmirik, lakin nəqis fel və funksional-köməkçi fellər daha geniş işləyə malikdir. 6. Morfoloji əlamətlərin (şəkilçilərin) fonetik tərkibindəki çüzi fərqlər qanunauyğun səciyyə daşıyır (məsələn: ismin xəbərlik kateqoriyasında *ərmən-ərəm*, *ərbiz-ərik*; indiki zamanda *korkur mən* - *qorxuram*, *korkur biz* - *qerxuruq*; qeyri-qəti gələcək zamanda *təzər mən* - *qaçaram*, *təzər biz* - *qaçarıq*; şühudi keçmiş zamanda *aldım-aldım*, *alhmız-aldıq*; felin şərt şəklində *alsar-alsa* və s.).

Göytürk Orxon-Yenisey yazısı abidələri dilinin morfoloji quruluşunu müasir türk dillərinin, xüsusən türk və Azərbaycan dillərinin morfoloji quruluşu ilə müqayisə etdikdə iki nəticədən birinə gəlmək olar: 1. Türk dillərinin qrammatik quruluşu həddindən artıq mühafizəkar xaraktera malikdir. Buna görə də onun qrammatik quruluşunda min illər boyu az-çox əhəmiyyətə malik dəyişikliklər baş vermir. 2. Türk dilləri dünyanın ən qədim dillərindəndir və onun qrammatik quruluşu tarixin ölçətməz dərinliklərində cəl mükəmməl şəkildə formalasmışdır ki, sonrakı dövrlərin onda əhəmiyyətli dəyişikliklər etməyə qüdrəti çatmamışdır.

GİRİŞ

Morfologiya, sintaksisə yanaşı, dilin qrammatik quruluşunu öyrənən, araşdırın qrammatikanın iki əsas şöbəsindən biridir. Morfoloji terminini dilçilik biologiyadan götürmüştür. Termin iki yunan sözünün birləşməsindən əmələ gəlmişdir: morphē «*morfə*» və *logos* «elm», «təlim»; hərfi tərcüməsi forma haqqında elm, forma haqqında təlim deməkdir. Sözün geniş mənasında morfoloji söz və onun formalıları haqqında dilçilik elmidir. Morfoloji dildə işlənən sözləri, onların dəyişilməsini və qruplaşdırılmasını, yəni nitq hissələrini öyrənir. Dildə olan sözləri dilçilik elminin başqa bir şöbəsi – leksikologiya (habələ semasiologiya) da öyrənir. Tədqiqat obyektinin eyni olması o deyək deyildir ki, morfolojiya və leksikologiya bir-birini təkrar edən dilçilik sahəlidir. «... leksikologiya sözü dilin lüğət tərkibinin vahidi kimi əsasən leksik-semantik planda tədqiq edirə, morfolojiyada söz, hər şeydən əvvəl, dilin qrammatik quruluşunun, onun morfoloji sisteminin ümumi qanuna uyğunluqlarını aşkar etmək istiqamətində öyrənilir. Leksikologiya üçün sözün şəkil və məzmunca müxtəlif leksik-semantik qrupları, yaranma mənşəyi, üslubi qayəsi, üslubi xüsusiyyətləri həllədicidirə, morfolojiyada sözün yalnız morfoloji-qrammatik səciyyəsi əsasdır»¹. Leksikologiya ilə morfolojiya arasında sözə baxım metodunda əsaslı fərq vardır: leksikologiya konkret sözü – onun mənasını, adlandırdığı obyektdə münasibəti, adlandırdığı obyektlə əlaqəsini, habələ mənşəyini öyrənirə, morfolojiya mütərərdə sözü – onun formasını öyrənir. Məsələn, leksikologiya üçün *ög* «ana» və *tağ* «dağ» sözləri arasında böyük fərq vardır, morfolojiya üçün isə onların arasında heç bir fərq yoxdur. Leksikologiyada *ög* «ana» canlı adamı, valideynlərdən birini, *tağ* «dağ» cansız əşyani bildirirə, morfolojiyada hər iki söz əşya adını bildirir. Leksikologiyanın söz haqqında hökmələri konkretdirə, morsologiyanın söz haqqında hökmələri ünnumidir. Morfolojiya sözün mənasını yox, quruluşunu öyrənir.

Bütün türk dillərində olduğu kimi, göytürk dilində də sözü quruluşuna, daha doğrusu, tərkibinə görə iki hissəyə ayırmış olar: kök və şəkilçi. Morfolojiyada kök də, şəkilçi də morfem adlandırılır və müəyyən məna (leksika məna yox, ümumiyyətlə,

¹ Müasir Azərbaycan dili, II, Bakı, 1980, s. 5.

mənə) ifadə edən ən kiçik dil vahidinə morfem deyişir. Deməli, dil vahidinin leksik mənə ifadə edib-etməməsinin onun morfem addanması üçün əhəmiyyəti yoxdur. Belə ki, *başa «başlamaq»* fəlində iki morfem vardır: *baş* və *la*. *Baş* sözünün müəyyən leksik mənə ifadə etməsinə, əşya adı bildirməsinə, *-la* şəkilçisinin leksik mənə ifadə etməməsinə, hətta ayrılıqda işlənə bilməməsinə baxmayaraq, morfologiyada onlar bərabərhüquqlu morfemlərdir.

Türk dillərində sözün kökü ilə əsası eyniyyət təşkil edir. Düzdür, son zamanlar bəzi dilçilik ədəbiyyatında, Hind-Avropa dilçiliyinə təqlid olaraq, sözün kökü və əsası arasında fərq qoyulur: ilkin, əslı sözlər kök hesab edilir, onların üzərinə bir sözdüzəldici şəkilçi artırıqdır. İlkin kök sözün kökü, şəkilçi, adı qaydada, elə şəkilçi də adlandırılır, lakin ilkin söz və sözdüzəldici şəkilcidən əmələ gəlmış (törəmə) sözə yeni (sözdüzəldici) şəkilçi artırıqdır. Törəmə söz sözün əsası adlandırılır, üçüncü şəkilçini əlavə etdikdə ilkin kök və iki sözdüzəldici şəkilçi vasitəsilə əmələ gəlmış törəmə söz sözün əsası adlandırılır. Bəzən dilçilik ədəbiyyatında belə hökm'lərə də rast gəlmək olur: «Sözün sözdəyişdirici şəkilçiye qədər hissəsi əsas adlanır», «Kökə neçə sözdüzəldici şəkilçi əlavə olunursa, o qədər də əsas əmələ gəlir»¹.

Adətən, türkologiyada kökə belə tərif verirlər: *Sözün leksik-semantik və qrammatik mənəsi olan, müəyyən suala cavab verən və sintaktik vəzifə daşıyan hissəsinə kök deyilir*. Çox vaxt bu tərif dəha da sadələşdirilib belə ifadə edilir: *Sözün leksik mənəsi olan və dəyişilməyən hissəsinə kök deyilir*. Hər iki tərif tədris üçün, elmi araşdırma üçün yararlı olsa da elmi deyildir. Məlum olduğu kimi, köməkçi nitq hissələrinə daxil olan sözlər vənidalar da söz hesab edilir və hələ heç kim onları söz olmaq «mükallifiyyətindən» azad etməmişdir. Digər tərəfdən, bu da məlumdur ki, köməkçi nitq hissələrinə daxil olan sözlərin vənidaların leksik-semantik mənəsi yoxdur, lakin onlar şəkilçi də deyil, sözdür. Deməli, onlar kök də deyildir, şəkilçi də deyildir. Onda bəs nədir? Sözdür!!! Axi, türk dillərində sözün özü ya kökdən, ya da kök və (müxtəlisf sözdüzəldici və sözdəyişdirici) şəkilcidən ibarət olur. Müasir türkologiya elmində (ümmumiyyətlə, dilçilikdə) sözün kökü (Hind-Avropa dilçiliyində, habelə, sözün əsası) və şəkilçi haqqındaki fikirlərə görə köməkçi nitq hissələrinə daxil olan sözlər vənidalar söz olma-

¹ Müasir Azərbaycan dili, II, Bakı, 1980, s. 13.

qdan, bir növ, çıxarıılır. Bunu nəzərə alaraq bir daha qeyd etmək lazımdır ki, müasir dilçilikdə sözün kökü məshumunu müəyyən-laşdırın tərif, tədrisi asanlaşdırırsa da, elmi deyildir.

Dilçilik ədəbiyatında şəkilçilərə bələ tərif verilir: *Sözün leksik mənaya malik olmayan və dəyişən hissəsinə şəkilçi deyilir*. Şəkilçilərin leksik (lügəvi) mənəsi olmur, qrammatik mənəni isə yalnız kökə birləşdikdən sonra sözün tərkibində qazanır; məsələn, -dir şəkilçisi hansı qrammatik mənəni ifadə edir sualına yalnız həmin şəkilçi sözə əlavə edildikdən sonra cavab vermək olar: *kağandır* «xaqandır» sözündə -dir xəbərlik, *urtur* «vurdur» sözündə isə felin icbar növünün şəkilçisidir. Şəkilçi təkcə qrammatik mənə baxımından deyil, fonetik cəhətdən də kökdən asılıdır; o, kökə uyışmalıdır, məsələn: *adh, elli, duzlu, sözü*. Müasir türk dilləriində olduğu kimi, göytürk dilində də vəzifəsinə görə şəkilçiləri iki qrupa ayırmış olar: 1) sözdüzəldici şəkilçilər və 2) sözdəyişdirici şəkilçilər. Sözdüzəldici şəkilçilər söz kökünə artırıldığda onun semantik mənəsini dəyişir, sözə yeni leksik-semantik mənə verir, yeni leksik vahid yaratır. Lakin dilçilikdə hökm sürən belə bir fikirlə razılışmaq olmaz ki, guya sözdüzəldici şəkilçi artırıldığı sözün ilkin mənəsi ilə bu və ya digər dərəcədə semantik əlaqəsi olan yeni leksik-semantik mənəni söz yaratır; yeni yaranan söz əvvəlki sözlə olan bütün leksik-semantik əlaqələrini kəsmir; məsələn, *başlıq* «başlı» başı olan (adam), *başad* «başda durmaq», *kağanlıq* «xaqanlı» xaqanı olmaq, *kağanla* «xaqan qoymaqla» deməkdir. Sözdüzəldici şəkilçilərə elmi ədəbiyyatda leksik şəkilçilər də deyilir.

Sözdəyişdirici şəkilçilər əlavə edildikləri sözlərdə yeni leksik-semantik mənə yaratmir, sözlərin təkcə formasını (fonetik tərkibini yox) dəyişir, sözdə yeni qrammatik mənə əmələ gətirir. Buna görə də bunlara elmi ədəbiyyatda qrammatik şəkilçilər də deyilir.

Bəzi dilçilik ədəbiyyatında şəkilçilərin üçüncü bir növü – formadüzəldən şəkilçilər növü də göstərilir: bu şəkilçiləri leksik-qrammatik şəkilçilər də adlandırırlar. Formadüzəldən şəkilçilər

sözün leksik mənasını həm dəyişir, həm də dəyişmir, başqa sözlə desək, leksik-qrammatik şəkilçilər sözün baş leksik mənasını saxlamaqla onda müyyən bir yeni məna çaları əmələ gətirir. Belə şəkilçilər, əsasən, fellərlə əlaqədardır. Formadüzəldən şəkilçilərə fəlin məna növlərini, fəlin tərzlərini düzəldən şəkilçilər, habelə feli sıfət və feli bağlama şəkilçilərini (bəzən məsələ şəkilçilərini də buraya əlavə edirlər) daxil edirlər.

Müasir türk dillərində olduğu kimi, göytürk dilində şəkilçilər sözün sonuna artırılır. Müasir türk dillərində alınma ön şəkilçilər (prefiksler) işləndiyi halda göytürk dilində ön şəkilçilər işlənmir. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də şəkilçilərin möhkəm təsbit edilmiş sırası möveuddur, məsələn, sözdəyişdirici şəkilçilər sözdüzəldici şəkilçilərdən sonra işlənir, yəni bütün sözdüzəldici şəkilçilər sözə birləşdirildikdən sonra sözə sözdəyişdirici şəkilçi artırmaq olar. Kategorial (kategoriya əmələ gətirən) şəkilçilərdən, məsələn, isimlərdə birinci kəmiyyət, ondan sonra mənsubiyyyət, daha sonra hal şəkilçisi gelir, təbii ki, xəberlik şəkilçisi sözün lap sonunda işlənir; fellərdə fel kökündən (və ya son sözdüzəldici şəkilçidən) sonra inkarlıq, fəlin məna növləri, şəkil, zaman və şəxs şəkilçiləri işlənir.

Göytürk dilində şəkilçilər əsas qrammatik vasitələrdir (grammatik məna əmələ gətirmək üçün istifadə edilən dil ünsürlərinə qrammatik vasitələr deyilir).

Müasir türk dillərində kök və şəkilçi arasında göstərilən münasibətlər eyni ilə göytürk dilində işlənən kök və şəkilçilərə də aiddir. Kök və şəkilçi arasında bu münasibətləri göstərirlər:

«1. Kök morfemə qoşulan şəkilçi ahəng qanununa tabe olaraq əsas hecanın fonetik quruluşu ilə uzlaşır...

2. Kökə (yaxud əsasa) qoşulan morfoloji əlamətlərin sayından asılı olmayaraq, hər biri ayrıraqda malik olduğu qrammatik, yaxud leksik mənəni mühafizə edir.

3. Kökə artırılan şəkilçilər (istər leksik, istərsə də qrammatik) onun fonetik quruluşunda, ilkin formasında heç bir dəyişiklik yaratmır.

4. Bir qayda olaraq, kökə əvvəlcə sözdüzəldici, sonra sözdəyişdirici şəkilçi artırılır. Bu sıranın əksi mümkün deyil.

5. Sözün tərkibində eyni zamanda bir kateqoriyanın iki morfoloji əlamətinin işlənməsi qeyri-mümkündür¹. Bu sonuncu prinsip təkcə fəlin icbar növündə pozulur: fəlin icbar növünü əmələ gətirən bir neçə şəkilçinin bir-birinin ardınca işlənməsi istər müasir türk dilləri, istərsə göytürk dili üçün məqbul sayılır; *oxu-oxut-oxutdur-oxutdurt* və ya *yaz-yazdır-yazdırtdır...*

Morfologiyanın tədqiqat obyektlərindən biri də qrammatik kateqoriyalardır. Bəzən dilçilikdə qrammatik kateqoriya anlayışı daha geniş mənada götürülür, buraya hətta nitq hissələri də daxil edilir və morfologiya bütövlükdə qrammatik kateqoriyalar haqqında təlim kimi qəbul edilir. Lakin eksər hallarda dilçilər qrammatik kateqoriya dedikdə eyni və ya oxşar qrammatik hadisələrin möcəmusunu, toplusunu nəzərdə tuturlar. Qrammatik kateqoriyaya belə bir tərif də verirlər: «Qrammatik kateqoriya müəyyən qrammatik mənənin paradigmatic planda xüsusi sözdəyişdirici şəkilçilərlə sistem şəklində ifadəsinə deyilir»². Bu təriflə razılışmaq olmaz, çünki bu tərifdən belə nəticə çıxır ki, qrammatik kateqoriya təkcə şəkilçilər vasitəsilə əmələ gəlir. Lakin dünyyanın elə dilləri vardır ki, onlarda qrammatik kateqoriyalar digər qrammatik vasitələrlə (məsələn, alman və fransız dillərində qrammatik cins kateqoriyası artıklär, ingilis dilində qrammatik köməyyət kateqoriyası şəkilçi ilə yanaşı artıklär də yaradılır) də ifadə edilir. Buna görə də qrammatik kateqoriya verilən tərifi belə ifadə etmək daha düzgün olardı: *Q r a m m a t i k m ə n a n i n p a r a d i q m a t i k p l a n - d a x ü s u s i q r a m m a t i k v a s i t ə l ə r l ə s i s t e m ş ə k l i n d ə i f a d ə s i n ə q r a m m a t i k k a t e q o - r i y a d e y i l i r*. Deməli, qrammatik kateqoriya əmələ gətirmək üçün 1) qrammatik vasitələrin mövcud olması və 2) həmin vasitələrin sistem təşkil etməsi zəruridir. Müəyyən dil hadisəsini ifadə etmək üçün dilin qrammatik vasitələri yoxdursa, onda həmin dildə həmin dil hadisəsindən qrammatik hadisə (qrammatik kateqoriya) kimi danışmaq olmaz; əgər dildə müəyyən bir dil hadisəsini ifadə etmək üçün dilin bircə qrammatik vasitəsi, təkcə bir qrammatik ünsürü varsa, yeno də qrammatik kateqoriyanın mövcudluğundan danışmaq olmaz. Məsələn, müasir türk dillərində, o cümlədən müasir Azərbaycan dilində cins anlayışı mövcud-

¹ Müasir Azərbaycan dili, II, Bakı, 1980, s. 8-9.

² Yenə orada, s. 9.

dur. Lakin bu anlayış qrammatik vasitələrlə (rus dilində olduğu kimi – şəkilçilərlə, yaxud alman və fransız dillərində olduğu kimi – artıklə) deyil, leksik üsulla ifadə edildiyi üçün müasir türk dillərində, o cümlədən müasir Azərbaycan dilində qrammatik cins kateqoriyasından danışmaq olmaz. Digər tərəfdən, qrammatik anlayış dildə bir qrammatik vasitə ilə, bir qrammatik ünsürə ifadə edilərsə, yenə də dildə qrammatik kateqoriyanın mövcudluğundan söhbət belə gedə bilməz. Qrammatik kateqoriya təşkil etmək üçün, dildə qrammatik kateqoriyanın mövcud olması üçün dildə ən azı iki qrammatik ünsür, mənanın iki cinsi və ya oxşar cinsli qrammatik ifadə vasitəsi olmalıdır və onlar sistem təşkil etməlidir. Dilçilikdə sistemə belə tərif verilir: *S i s t e m q a r s l i q l i ş ö r t l e n m i ş e y n i c i n s l i ü n s ü r l e r i n v ə h d e - t i d i r*. Qrammatik kateqoriya haqqında buraya dək deyilənlər bütün türk dilləri ilə yanaşı göytürk dilinə də aiddir.

Dünya dillərində qrammatik ifadə vasitələri müxtəlif şəkil-də təzahür etdiyi üçün onlarda qrammatik kateqoriyalar da müxtəlif şəkilçilərdə təşəkkül tapır. Məsələn, qrammatik cins kateqoriyası rus dilində şəkilçi, alman və fransız dillərində artıklı vasitəsi ilə ifadə edilir; qrammatik mənsubiyət kateqoriyası türk dillərində morfoloji üsulla, yəni kökə şəkilçilər artırmaq vasitəsilə, rus, ingilis və alman dillərində sintaktik üsulla, yəni sözlərin yanaşması yolu ilə ifadə edilir.

Türk dillərində əhatə dairəsinə görə, qrammatik kateqoriyaları 1) ümumi qrammatik kateqoriyalar və 2) xüsusi qrammatik kateqoriyalar deyə iki qrupa ayıırlar. Dildə olan sözləri – dilin lügət tərkibini iki qütbə böylər: adlar qütbü (isim, sıfat, say və evəzlik) və fel qütbü. Hər iki qütbü əhatə edən, hər iki qütbə aid olan qrammatik kateqoriyalar ümumi, qütblərdən yalnız birinə aid olan qrammatik kateqoriyalar isə xüsusi qrammatik kateqoriyalar hesab edilir. İnkarlıq, sual və intonasiya həm adlara, həm də sellərə aid olduğu üçün ümumi qrammatik kateqoriya, hal, mənsubiyət, xəbərlik təkcə adlara, şəkil, zaman, şəxs, felin məna növləri, habelə təsirlilik-təsirsizlik kateqoriyaları təkcə felə aid olduğu üçün xüsusi qrammatik kateqoriyalara aid edilir.

Türk dillərində qrammatik kateqoriyalar ifadə vasitələrinin sistemində görə binar (ikiüzlü) və çoxüzlü qarşılaşma (müxalifət) təşkil edənlər deyə iki qrupa ayırlar.

Azərbaycan dili üçün binar və çoxüzlü qrammatik kateqoriyalar belə göstərilir: «Qrammatik kateqoriyaları morfoloji əlaqələr sistemində və əsas mənalarına görə binar (ikiüzlü) qarşılaşma (oppozisiya) və çoxüzlü qarşılaşma təşkil edənlər olmaqla da iki yərə bölmək olar. Azərbaycan dilində binar qarşılaşma təşkil edən, yəni morfoloji göstəricilərində müyyən qrammatik mənənin olmasına, yaxud olmamasına görə bir-birindən fərqlənən kateqoriyalara isimlərdə komiyyət, fellərdə inkarlıq və təsirlilik kateqoriyaları nümunə ola bilər.

Digər qrammatik kateqoriyalar (hal, şəxs, zaman, şəkil və s.) çoxüzlü qarşılaşma təşkil edir. Məsələn, hal kateqoriyasında sıfır morfoloji əlamətə malik olan adlıq hal mənə və formaca qalan bütün hallara, eləcə də ayrııldız götürülmüş hər hansı bir hala qarşı durur. Eyni sözləri çoxüzlü qarşılaşma təşkil edən digər qrammatik kateqoriyalar haqqında da demək olar¹.

Azərbaycan dili haqqında deyilmiş bu sözləri eynilə göytürk dilinə də şamil etmək olar.

Nitq hissələri. Dilçilərin bir qismi nitq hissələrini də qrammatik kateqoriya hesab edir. Nitq hissələri morfologiyanın əsas tədqiqat obyektidir.

Müasir türk dillərində sözləri zahiri əlamətlərinə görə mətn xaricində bu və ya digər nitq hissəsinə aid etmək çətindir. Hind-Avropa dillərindən (məsələn, rus dilindən) fərqli olaraq, türk dillərində nitq hissələrinin əlamətdar morfoloji xüsusiyyətləri yoxdur. Sözləri mətndən kənardə nitq hissələrinə ayırmak göytürk dilində müasir türk dillərinə nisbətən daha çətindir. Əgər nitq hissələri müasir türk dillərində qismən diferensiallaşmışsa, göytürk dilində sözlərin nitq hissələrinə diferensiallaşması prosesi təzə gedirdi, sözün işlənməsi yerində asılı olaraq, onu bu və ya digər nitq hissəsinə aid etmək olardı. Məsələn: *Üzə kök tenri, asra yağız yır kılintukda, ekin ara kişi oğlı kılınmış. Kişi oğlunta üzə eçüm-apam Bumun kağan, İstəmi kağan olurmuş* «Üstdə müqəddəs tanrı, aşağıda qonur yer yarandıqda, ikisinin arasında insan oğlu yaranmış. İnsan oğlunun üzərində əcdadlarım Bamın xaqan, İstəmi xaqan oturmuş». Kül tigrin şərəfinə qoyulmuş abidənin şərq kitabosının birinci sətrində götirdiyimiz bu iki cümlənin birincisində *üzə* sözü yer zərfi, ikincisində isə qoşma mövqeyində çıxış edir. Bu

¹ Müasir Azərbaycan dili, II, Bakı, 1980, s. 10.

xüsusiyyəti təkcə türk dillərinin Orxon-Yenisey inkişafı dövründə köməkçi nitq hissələrinin formallaşmağa başlaması ilə izah etmək olmaz. Əsas nitq hissələrində də belə xüsusiyyətlər müşahidə edilir. Kar və cingiltili samitlərin tam diferensiallaşmaması isimlə sıfətin, isimlə felin, sıfətlə felin eyni şəkildə, eyni fonetik tərkibdə çıxış etməsinə səbəb olur. Məsələn, göytürk dilində *at* sözü isim kimi *ad* və *at* mənalarında, fel kimi *atmaq* mənasında, *aç* sözü sıfət kimi *ac*, fel kimi *açmaq* və *acmaq* mənalarında işlənir.

Türk dillərində, o cümlədən göytürk dilində sözləri nitq hissələrinə ayırmak üçün onların leksik mənasına, morfoloji əlamətinə və sintaktik funksiyasına diqqət vermək lazımdır. «Müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik roluna görə qruplaşan sözlərə nitq hissələri deyilir. Müstəqil məna dedikdə, sözün ayrıldığıda götürülmüş leksik və ya lüğəti mənası deyil, onun leksik-qrammatik mənası nəzərdə tutulur. Dilin lüğət tərkibinə daxil olan hər hansı bir söz öz-özlüyündə götürüldükdə nitq hissəsi hesab oluna bilməz; çünkü öz-özlüyündə söz yalnız leksik-lüğəvi mənaya malik olur, qrammatik mənaya malik olmur. Hər hansı bir sözün hər hansı bir nitq hissəsinə aid olması üçün həmin söz leksik məna ilə yanaşı olaraq, qrammatik məna da kəsb etməlidir. Qrammatik məna isə sözün öz daxilində olmur, qrammatik formalarla meydana çıxır. Deməli, sözlər nitq hissələrinə bölmənək üçün dilin qrammatik quruluşuna xas olan qrammatik kateqoriyalara malik olmalıdır. Qrammatik kateqoriyaların da maddi əsasını qrammatik formalar (morpholoji əlamətlər, sintaktik vasitələr) təşkil edir.

Bələliklə, leksik mənaya malik olan sözlər qrammatik məna kəsb etdikdə qrammatik formaya da yiyələnir. Qrammatik məna və qrammatik forma daşıyan hər hansı bir söz isə mütləq sintaktik rola malik olmalıdır.

Qrammatik mənanın həm morfoloji ifadə vasitələri, həm də sintaktik ifadə vasitələri vardır. Qrammatik mənanın morfoloji ifadə vasitəsinə sözlərin və vurğuların dəyişməsi (şəkilçilər və dəyişən vurğular); qrammatik mənannın sintaktik ifadə vasitələrinə isə sözlərin bir-birinə yanaşması, intonasiya və söz sırası daxildir»¹.

¹ M. Hüseynzadə. Müasir Azərbaycan dilü, Bakı. 1973, səh. 17-18.

Deməli, türk dillərində sözləri nitq hissələrində qruplaşdırmaq üçün üç xüsusiyyət nəzərə alınır:

1. Sözün leksik mənası.
 2. Sözün morfoloji əlaməti.
 3. Sözün cümlədəki sintaktik vəzifəsi.

Bu nöqtəyi-nəzərdən türk dillərində nitq hissələrini müxtəlif cür qruplaşdırırlar. Ən çox yayılmış bölgüdə nitq hissələri üç qrupda birləşdirilir: əsas nitq hissələri, köməkçi nitq hissələri və nida. Leksik mənəsi, morfoloji əlaməti olan və cümlədə müəyyən sintaktik vəzifə daşıyan (cümə üzvü ola bilən) sözlər əsas nitq hissələrinə aid edilir. Emosiya bildirən sözlərdən başqa qalan bütün sözlər köməkçi nitq hissələrində birləşdirilir. Emosiya bildirən sözlər isə nidalar adlandırılır. Bu baxımdan təqliidi sözləri heç bir qrupa aid etmək olmur, çünki əsas nitq hissələrinə aid edilmək üçün belə sözlərin müstəqil leksik mənəsi yoxdur. Digər tərəfdən, onları köməkçi nitq hissələrinə də aid etmək olmaz, çünki bunların morfoloji əlaməti olur (sözdəyişdirici və sözdüzəldici şəkilçilər qəbul edir) və cümlədə müəyyən sintaktik funksiya daşıyır (cümə üzvlərinəndən biri ola bilir).


Məlum olduğu kimi, türk dillərinin Orxon-Yenisey inkişafı dövründə (VI-VIII yüzilliklər) onlarda sözlər hələ tam diferensi-allaşmamışdı.

Lakin bu heç də o demək deyildir ki, həmin dövrda işlədilmiş sözləri nitq hissələrinə ayırməq olmaz. İnkışafının hələ Orxon-Yenisey yazılı abidələri dövründə qədim türk qəbilələrinin dilləri mükəmməl qrammatik quruluşa, o cümlədən morfoloji quruluşa malik idi, nitq hissələrinin discrensiallaşması prosesinin bitməməsinə baxmayaraq nitq hissələrinin artıq təşəkkül tapmasını söyləmək olar. Buna görə də müasir türk dillərində indi rast gəldiyimiz, demək olar ki, bütün nitq hissələrinə göytürk dilində də rast gəlirik.

Əlbəttə, göytürk Orxon-Yenisey abidələri dövründə türk qəbilələrinin dili müasir türk dillerinin inkişafı səviyyəsində deyildi və ola da bilməzdi. Buna görə də bəzi nitq hissələrindən göytürk dilində bir-iki sözə rast gəlirik. Sözlərin nitq hissələrinə hələ zəif disrensiallaşmasına baxmayaraq göytürk dilində aşağıdakı nitq hissələrinin təşəkkül tapıldığı müşahidə edilir:

1. İsim.
 2. Sıfat.

24812



3. Say.
4. Əvəzlik.
5. Fel.
6. Zərf.
7. Qoşma.
8. Bağlayıcı.
9. Ədat.
10. Nida.
11. (Modal sözlər).
12. Təqlidi sözlər.
13. Predikativ sözlər.

Bunlardan isim, sıfat, say, əvəzlik, fel və zərf əsas nitq hissələrinə, qoşma, bağlayıcı, modal sözlər və ədat köməkçi nitq hissələrinə daxildir, nida, təqlidi sözlər və predikativ sözlər hərəsi ayrıca qrup təşkil edir.

Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilini araşdırmaqla məşğul olmuş bir sıra görkəmli tədqiqatçılar göytürk abidələrinin dilində modal sözlərin işləndiyini söyləyir, *erinc* sözünü nümunə götirirlər. Əgər bu söz modal sözdürsə, onda göytürk abidələrinin dilində ayrıca nitq hissəsi kimi modal sözlərin də mövcud olmasından danışmaq olar.

Müasir türk dillərində «bağlama» kimi ayrıca bir nitq hissəsinin də mövcud olduğu göstərilir. Göytürk yazılısı abidələrinin dilində belə bir nitq hissəsi yoxdur. Müasir türk dillərində *idi*, *imış*, *ikən*, *ısa* (müxtəlif türk dillərində müxtəlif fonetik variantda) «bağlama» hesab olunur. Bu sözlərin kökü göytürk yazılısı abidələrinin dilində *ır/er* şəklində müstəqil, lakin naqis fel kimi işlənir və əsas fellər kimi şəkli, zamana və şəxşa görə dəyişir. Buna görə də həmin söz müstəqil nitq hissəsi hesab edilmir, fəlin tərkib hissəsi sayılır.

Göytürk yazılısı abidələrinin dilində müstəqil şəkildə işlənən təqlidi sözlərə təsadüf edilir. Göytürk abidələrinin dilində təqlidi sözlərdən törəmiş sözlərin işləndiyinə rast gəlmək olur. Buna görə də burada təqlidi sözlər ayrıca bir nitq hissəsi kimi təqdim edilir.

Bunlardan başqa, göytürk yazılısı abidələrinin dilində, məhdud şəkildə olsa da, predikativ sözlərin işlənməsinə də təsadüf edilir.

SÖZÜN QURULUŞU

Türk dillerinde, o cümlədən göytür dilində sözlər kök və şəkilçilərdən ibarət olur. Dünyanın bir sıra dillerindən, o cümlədən Hind-Avropa dillerində fərqli olaraq, türk dillerində söz köklərinə şəkilçilər artırıqda onlar kökün fonetik tərkibinə təsir göstərmir, yəni şəkilçilərin təsiri ilə kökdə heç bir dəyişiklik baş vermir. Buna görə də türkoloji ədəbiyyatda çox vaxt kök sözün dəyişməyən hissəsi kimi səciyyələndirilir.

Müasir türk dillerində olduğu kimi, göytürk dilində də bir sıra hallarda kök və şəkilçini fonetik tərkibə fərqləndirmək olmur; kök də, şəkilçi də eyni fonetik tərkibə malik olur. Məsələn, göytürk dilində bütün şəxs əvəzlikləri eyni zamanda həm şəxs əvəzliyi kimi, həm də xəbərlilik və şəxs şəkilçiləri kimi işlənir; *siz* ünsürü həm müstəqil söz (kök) kimi ikinci şəxsin cəmini bildirir, həm də bir şeyin (əşyanın, əlamətin) yoxluğununu göstərən şəkilçi kimi işlənir. Bunu aşağıdakı nümunələrdən aydın müşahidə etmək olar: 1. *Mən iniliği bunça başlayı kazğanmasar, türk bodun öltəçi erti, yok boltaçı erti* (BKŞ 33) «Mən kiçikliyi belə başlayaraq qazanmama idim, türk xalqı ölesi idi, yox olası idi». *Kimkə ilig kazğanur mən?* (KT § 9) «Kimə el qazanıram». *Kirkız oğh mən* (Süci) «Qırğız oğluyam». 2. *Biz iki bin,sü ertimiz* (T 16) «Biz iki min qoşun idik». *Nəkə təzər biz üküs tiyin, nəkə korkur biz az tiyin* (T 38-39) «Niyə qaçarıq çoxdurlar deyə, niyə qorxuruq aziq deyə». 3. *Sənin öz ögə...* (T 8) «Sənin öz müdrik...» *Ariq ok sən, aqsık, tosık öməz sən, bir todsar, aqsık öməz sən* (KT c 8) «Ariq oksan, achiq, toxluq bilməzsən, bir doysan, achiq bilməzsən». 4. *Siz taşığın* (MC 22) «Siz qiyam qaldırın». *Türk amti bodun, bəglər, bödkə körigmə bəglər, gü yaşılıçı siz* (KT c 11) «İndiki türk xalqı, bəyləri, taxta tabe olan bəylər, axı yanışasınız». 5. *O! yırğarı barsar, türk bodun, öltəçi sən* (KT c 8) «O yerlərə getsən, türk xalqı, ölösəsen». *Ança biliñ edgü ol* (IB 3) «Elə bilin: yaxşıdır». 6. ... *oğlı kagım tag kihnmaduk erinç biligsiz kanın ohurmış erinç...* (KT c 5) «... oğlu atası kimi olmadığı üçün biliksiz xaqan oturmuş». ... *tagdükin, türk bəglər, kop bilir siz* (KT § 34) «... hücum etdiyini, türk bəyləri, hamısını bilirsiniz». Göytürk dilində eyni fonetik tərkibə malik olan digər kök və şəkilçiləri də göstərmək olar. Həmin morfemləri yalnız müstəqil işlənə bilib-bilməməsinə görə kök və şəkilçiə ayırmalı olar.

Kök. Azərbaycan dilçiliyində kök anlayışı bələ müəyyənləşdirilir: «Kök - sözün müstəqil işlənə bilən, qrammatik dəyişmələr zamanı sabit qalan, ayrıca leksik mənaya malik olan və müəyyən anlayış ifadə edən əsas hissəsinə təşkil edir»¹. Türkoloji ədəbiyyatında kökə bələ tərif verildiyinə rast gəlirik: *Sözün leksik-semantik və qrammatik mənəsi olan, müəyyən suala cavab verən və sintaktik vəzifə daşıyan hissəsinə kök deyilir*. Bəzən bu tərifi bir qədər də bəsitləşdirib «Sözün leksik mənaya malik olan və dəyişməyən hissəsinə kök deyilir» şəklində salırlar. İstər leksik mənaya malik olmaq, istərsə dəyişməmək kök üçün əsas ola bilməz. Məlum olduğu kimi, köməkçi nitq hissələrinə daxil olan sözlər vənidalar leksik mənaya malik deyildir. Lakin dilçilik elmindən az-çox başı çıxan elə bir adam tapılmaz ki, köməkçi nitq hissələrini vənidaları kök olmaqdən azad etsin. Qrammatik dəyişmələr zamanı sabit qalmaq da kökü müəyyənləşdirən meyar ola bilməz, çünkü, məlum olduğu kimi, hind-Avropa dillərində (həm də təkcə hind-Avropa dillərində yox!) sözün kökü qrammatik dəyişmə zamanı xeyli dəyişikliyə uğrayır, bəzən hətta tanınmaz şəklə düşür. Buna görə də hər iki tərifli metodik priyom kimi qəbul etmək lazımdır.

Kök və şəkilçini şəkli əlamətlərinə görə bir-birindən ayırmagın çatın olduğunu nəzərə alaraq M.H.Hüseynzadə sözün kökünü aşağıdakı tələbləri irəli sürür:

1. Kök sözün əsasını təşkil edir.
2. Sözün kökü şəkilcindən ayrıca işlənə bilər.
3. Kök müstəqil mənaya malik olur.
4. Kök sabit qalır, dəyişmir.
5. Bir söz kökü müxtəlif şəkilçi qəbul edə bilir.
6. Türk dillərində söz köklərinin yalnız sonuna şəkilçi artırıla bilər.

Şəkilçilər isə sözün əsasını təşkil edə bilmir, kökdən ayrı işlənmir, müstəqil mənaya malik olmur, söz kökünün tələbinə görə dəyişir. Bu tələblərdən çıxış edərək M.H.Hüseynzadə kökə və şəkilçiyə bələ tərif verir: «Sözün ayrıca işlənib müstəqil mənaya malik olan və dəyişməyən hissəsinə kök deyilir». «Sözün ayrılıqda işlənməyən, müstəqil mənaya malik olmayan və söz köklərinə bi-

¹ Müasir Azərbaycan dili, II, Bakı, 1980, s. 12.

tişdikdə onların ya şəklini, ya da şəkli ilə birlikdə məzmununu dəyişən hissəsinə şəkilçi deyilir»¹.

Türk dillərində, o cümlədən göytürk dilində kök sözün morfoloji baxımdan bölünməyən hissəsidir. Göytürk dilində kök sözlər bir səsdən (*ö* «öyrətmək», *i* «göndərmək», «kol», *u* «bacarmaq», «yuxu»), iki səsdən (*üç* «üç», *al* «almamaq», *ur* «vurmaq», *ti* «demək», *yi* «yemək»), üç səsdən (*kök* «göy», *baş* «baş», *bod* «boy»), dörd səsdən (*türk* «Türk», *tört* «dörd», *yurt* «yurd») ibarət olur. Göytürk dilində təkhecalı kök sözlər daha çox işlənir, iki-hecah köklərin işlənməsi də inkişaf etmişdir. Göytürk dilində üchhecalı köklər az işlənir; üchhecalı köklərin, demək olar ki, eksəriyyəti onomastik (antroponimik və toponimik) vahidlərdir. Köklərin metrik uzunluğu bir səsdən (saitdən) doqquz səsədəkdir. Göytürk dilində doqquz səsdən uzun kök yoxdur. Göytürk dilində hətta ikihecalı köklərin mühüm bir qismi tarixən törəmdir - ilkin kök və şəkilçinin birikməsindən əmələ gəlmışdır.

Göytürk dilində kök yeni, törəmə sözlərin əmələ gələcəsi üçün əsas təşkil edir: kökün üzərinə sözdüzəldici şəkilçilər artırmaqla yeni sözlər düzəldilir; məsələn: *baş* «baş» - *başla-*
maq - *başad* «başlılıq etmək» - *başlıq* «başlı» - *başsız* «başsız»; *el* «el», «dövlət» - *ellig* «elli» - *elsiz* «elsiz» - *ella* «el düzəltmək» - *elsi-*
ra «el dağıtməq», «elsiz olmaq» və s. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də iki kökün birləşməsi vasitəsilə də yeni sözlər yaradılır, lakin belə sözlər azdır. Deməli, göytürk dilində yalnız bir kökdən ibarət olan sadə sözlərin, kök və sözdüzəldici şəkilçidən ibarət olan düzəltmə sözlərin və iki kökdən ibarət mürəkkəb sözlərin mövcudluğundan danışmaq olar. Göytürk dilində üç və ya daha artıq kökdən əmələ gəlmış mürəkkəb söz yoxdur.

Göytürk dilində köklərin eksəriyyəti (nisbi) birmənalıdır, lakin çoxmənalı - əmonim köklərin işlənməsi də göytürk dili üçün adı haldır; məsələn: *az* (xalq adı, say və fel), *ay* (ay və demək), *art* (aşırım və artmaq), *at* (at, ad və atmaq), *aş* (aş və aşmaq), *ağız* (ağız və dərə), *aç* (ac, acmaq və açmaq), *ar* (aldatmaq və yorulmaq) və s. və i.a.

Şəkilçi. Türk dillərində, o cümlədən göytürk dilində şəkilçilərdən ya sözün şəklini, ya da şəkli ilə yanaşı leksik-semantik mə-

¹ Bax: M. Hüseynzadə. Müasir Azərbaycan dili, Bakı, 1983, s. 5-6.

nasını da dəyişmək üçün istifadə edilir. Bəzi dilçilik ədəbiyyatında şəkilçilərə belə tərif verilir: «Sözün ayrılıqda işlənməyən, müstəqil mənaya malik olmayan və söz köklərinə bitişdikdə onların ya şəklini, ya da şəkli ilə birlikdə məzmununu dəyişən hissəsinə şəkilçi deyilir»¹. Bu tərif müəyyən dəyişikliklə bütün dilçilik ədəbiyyatında tökrar edilir. Məsolən, «Müasir Azərbaycan dili» (Bakı, 1980, s. 14) adlı əsərdə şəkilçiye belə bir tərif verilir: «... söz köklərinə bitişərək onların mənalarını dəyişdirən və ya sözlərin cümlədə qrammatik münasibətlərini yaranan şəkli ünsürlərə şəkilçi deyilir».

Göytürk dilində bütün şəkilçilər sözün sonuna olaraq edilir; bu dildə prefiks (önşəkilçi), infiks (iç şəkilçi), konfiks (prefiks - ön şəkilçi və postfiks - son şəkilçinin kombinasi), hətta müasir türk dillərində, o cümlədən müasir Azərbaycan dilində işlənən interfiks (ara şəkilçisi) yoxdur. Göytürk dilində işlənən və sözlərin sonuna bitişdirilən şəkilçilərə son şəkilçi və ya postfiks deyilir.

Dilçilik ədəbiyyatında belə bir fikrə rast gəlmək olur ki, «şəkilçilər sözlər kimi konkret leksik mənaya deyil, mücərrəd qrammatik mənaya malikdir». Bu fikir o qədər də dəqiq deyildir. Əvvələn, sözlər təkcə konkret leksik mənaya malik olmur, həm də mücərrəd məna da bildirir, məsolən, ağac sözü konkret olaraq bu ağacı bildirdiyi kimi, hər hansı bir ağacı da (mücərrəd, ümumi məna) bildirir. İkincisi, dilde işlənən bütün şəkilçilərin «mücərrəd qrammatik mənaya malik» olmasını da iddia etmək düzgün deyildir. Məsolən, sözdüzəldici şəkilçilərin hamısı mücərrəd qrammatik mənaya malik deyildir. Ümumiyətlə, sözdüzəldici şəkilçilər qrammatik mənaya malik deyildir və qrammatikanın məqsədlərinə xidmət etmir. Bunları qrammatik vasitə də adlandırmaq olmaz, çünki onlar sözlər arasında qrammatik münasibətlərin yaradılmasına xidmət etmir. Heç də təsadüfi deyildir ki, dilçilik ədəbiyyatının böyük əksəriyyətində sözdüzəldici şəkilçilər leksik şəkilçilər adlandırılır. Üçüncüsü, şəkilçilərin leksik-semantik mənası olmasa da, bunlardan qrammatik (sözdəyişdirici) şəkilçilər qrammatik məna yaradılmasında, leksik (sözdüzəldici) şəkilçilər isə hətta leksik-semantik məna yaradılmasında mühüm rol oynayır. Nəhayət dördüncüsü, əgər şəkilçilərin mənası yoxdursa, onda onların sinonimliyindən, omonimliyindən və antonimliyindən da-

¹ M. Hüseynzadə. Müasir Azərbaycan dili, Bakı, 1983, s. 6.

nışmaq olmazdı, halbuki, az qala, bütün dilçilik ədəbiyyatında sinonim, omonim və antonim şəkilçilərdən səhbət gedir. Bu da məlumdur ki, omonimlik, sinonimlik və antonimlik yalnız mənə əsasında meydana çıxır. Əgər, məsələn, -siz, «-siz» və -lıq «-lı» şəkilçilərinin mənəsi yoxdursa, nə üçün onları eyni bir sözə artırıldıqda zidd mənali sözlər əmələ gətirir: *kağansız* «xaqansız» və *kağanlıq* «xaqanlı». Eyni sözləri, məsələn, -la «-la» və -sira, -sira (yoxluq bildirir) şəkilçiləri haqqında da demək olar: *kağanla* «xaqanlı et» və *kağansıra* «xaqansız et». Dünyanın bütün dillərində olduğu kimi, göytürk dilində də omonim, sinonim və antonim sözlər olduğu kimi, omonim, sinonim və antonim şəkilçilər də vardır. Düzdür, şəkilçilərin leksik mənəsi yoxdur, düzdür, şəkilçilər sözdən ayrılıqda işlənə bilmir, amma sözdəyişdirici şəkilçilər qrammatik, sözdüzəldici şəkilçilər isə leksik mənaya doğru yönəlmışdır. Onu da qeyd etmək lazımdır ki, şəkilçilərin heç bir mənəsi olmasa idi, onları mənaya görə qruplaşdırılmazdır; mənaya görə şəkilçiləri iki qrupa böülür: sözdüzəldici şəkilçilər və sözdəyişdirici şəkilçilər. Bezi dilçilik ədəbiyyatında bu iki qrup arasında üçüncü bir qrup şəkilçinin - formadüzəldən şəkilçilərin də mövcud olduğu göstərilir. Göytürk dilində də mənasına görə şəkilçilərin üç növü mövcuddur:

1. Sözdüzəldici şəkilçilər.
2. Sözdəyişdirici şəkilçilər.
3. Formadüzəldici şəkilçilər.

1. Sözdüzəldici şəkilçilər. Bunlar leksik şəkilçilər də adlanır. Sözdüzəldici şəkilçilər sözə artırıldıqda onun həm şəklini, həm də leksik mənasını dəyişir, yeni leksik-semantik mənali söz yaradır. Yaranan yeni sözlər yeni leksik məna ifadə etsə də əvvəlki sözlə, onun leksik mənəsi ilə bütün əlaqələrini kəsmir. Başqa sözə desək, sözün yeni mənəsi onun köhnə mənəsi əsasında formallaşır. Lakin bu heç də o demək deyildir ki, sözyaratma prosesində, yeni sözlərin yaranmasında sözdüzəldici şəkilçilər passiv şəkildə iştirak edir; sözün yeni mənasının yaranmasında sözün kökünün leksik mənəsi ilə yanaşı şəkilçinin mənəsi də əhəmiyyətli rol oynayır. Heç də təsadüfi deyildir ki, türk dillərində, o cümlədən göytürk dilində eyni bir söz kökündən müxtəlif şəkilçilər vasitəsilə antonim mənali sözlər yaradılır; məsələn: *kağanlıq* «xaqanlı» və *kağansız* «xaqansız», *ellə* «el düzəltmək» və *elsirə* «eli dağıtməq». Türk dillərində, o cümlədən göytürk dilində

eyni bir söz kökündən müxtəlif şəkilçilər vasitəsilə müxtəlif nitq hissələrinə aid sözlərin düzəldilməsi də sözyaratma prosesində şəkilçilərin rolunun aktiv olmasına şahidlik edir; müqayisə et: *kağanlıq* «xaqanlı» - *kağanla* «xaqan qoymaq», *elsiz* «elsiz» - *elsi-rə* «eli dağıtmaq», *atlıq* «athı, süvari» - *atlat* «ata mindirmək». Onu da qeyd etmək lazımdır ki, türk dillərində, o cümlədən göytürk dilində hər sözdüzəldici şəkilçi hər sözə artırıla bilmir: müəyyən bir sözdüzəldici şəkilçinin müəyyən bir sözə artırılb yeni söz əmələ gətirməsi üçün həmin sözin leksik xüsusiyyətləri ilə həmin sözdüzəldici şəkilçinin söz yaratmaq qabiliyyətinin xüsusiyyətləri uyuşmalıdır. Məsələn, göytürk dilində *at* və *öküz* sözlərinin ikisi də ev heyvanı adı bildirir. Bu sözlərdən birincisinə *-lat* fəldüzəldən şəkilcisinə artırmaq mümkün olduğu halda, ikincisinə (*öküz* sözü) həmin şəkilçini artırıb fel düzəltmək olmur.

Müasir türk dillərindən fərqli olaraq, göytürk dilində sözdüzəldici şəkilçilər yalnız sözlərin sonuna artırılır. Göytürk dilində sözdüzəldici şəkilçilərin daha bir xüsusiyyətini göstərmək lazımdır: bu dildə alınma sözdüzəldici şəkilçilər işlənəmir. Düzdür, tədqiqatçılar bir sıra sözdüzəldici şəkilçilərin etimoloji baxımdan alınma (və ya şəriki) olduğunu sübut etməyə çalışırlar. Əvvələn, bunu hələ sübut etmək lazımdır. İkincisi, bunun əksini də, yəni həmin dillərin həmin şəkilçini tarixin əlçatmaz dərinliklərində türk dillərindən aldığınu da sübut etmək olar.

Sözdüzəldici şəkilçilər artırıldıqları nitq hissələrinə görə də bir-birindən fərqlənir. Türk dillərində, o cümlədən göytürk dilində sözdüzəldici şəkilçiləri nitq hissəsi əmələ gətirə bilmək qabiliyyəti-nə görə üç qrupa ayırmak olar:

1. Addüzəldən şəkilçilər.
2. Fəldüzəldən şəkilçilər.
3. Zərfdüzəldən şəkilçilər.

Göytürk dilində 61 addüzəldən, 34 fəldüzəldən və 17 zərfdüzəldən şəkilçi işlənir. Bu da qədim türk qəbilələrinin dilində, morfoloji yolla söz yaradıcılığının nə qədər yüksək səviyyədə inkişaf etdiyini sübut edir.

Göytürk dilində birvariantlı sözdüzəldici şəkilçilər yoxdur. Bu, göytürk dilində saitlərin damaq ahənginin mütləq olmasından, heç bir istisnaya yol verməsindən irəli gəlir: birvariantlı sözdüzəldici şəkilçilərdə ya önsüra (ince), ya da arxasıra (qalın) saitlər işlənə bilər; önsüra saitli şəkilçilər «qalın» əsasılı sözlərə, arxasıra

saitli şəkilçilər isə «ince» əsaslı sözlərə birləşə bilmədiyi üçün şəkilçilərin həm önsüra, həm də arxasına saitli variantının olması zəruridir. Müasir türk dillərində qapalı (dar) saitli sözdüzəldici şəkilçilər dördvariantlı şəkildə işlənir. Göytürk dilində belə şəkilçilərin dodaqlanan saitli variantı, demək olar ki, işlənmir. Məsələn, -çı, -çi şəkilçisinin -çu, -cü variantının işlənməsinə göytürk dilində ümumiyyətlə təsadüf edilmir, -hğ, -lig; -lik, -lik; -siz, -siz şəkilçilərinin dodaqlanan saitli variantlarına nadir hallarda, həm də yalnız erkən abidələrin, məsələn, Yenisey abidələrinin mətnlərində təsadüf edilir; Orxon kitabələrinin mətnlərində bu şəkilçilərin də dodaqlanan saitli variantları işlənmir. Bəzi sözdüzəldici şəkilçilərin, məsələn, -hğ, -lig və -lik, -lik cingiltili yaxud kar samitlə bitməsi fonetik variantdan daha çox məna məsələsi ilə əlaqədardır: -hğ, -lig şəkilçisi sıfət əmələ gətirir və bu şəkilçi müasir Azərbaycan dilində sonuncu samitini itirmiş şəkildə (-h, -li) işlənir; -hk, -lik şəkilçisi isə, əsasən, isim, bəzən isə sıfət düzəldir və müasir Azərbaycan dilində son samitini qoruyub saxlamış şəkildə (-hq, -lik) işlənir. Cingiltili və ya kar samitlə başlanan sözdüzəldici şəkilçilərin varianthlığında da müəyyən qanuna uyğunluq müşahidə edilir: söz kar samitlə bitdikdə şəkilçinin cingiltili samitlə, söz samitlə və ya cingiltili samitlə bitdikdə isə şəkilçinin kar samitlə başlanan variantı işlənir.

Göytürk dilində sözdüzəldici şəkilçilər addüzəldən, feldüzəldən və zərfdüzəldən şəkilçilər deyə üç qrupa bölünür. Lakin eyni fonetik tərkibə malik bu və ya digər şəkilçinin bəzən ad və fel, bəzən ad və zərf düzəltməsi istisna edilmir.

Müasir türk dillərində bir neçə sözdüzəldici şəkilçinin bir söz kökünə ardıcıl surətdə birləşib hər dəfə yeni leksik mənah söz əmələ gətirməsi adı haldır. Göytürk dilində isə iki dən artıq sözdüzəldici şəkilçinin kökə artırılıb yeni mənalı söz yaratması müşahidə edilmir, iki sözdüzəldici şəkilçinin isə sözə birləşdirilməsi nadir hallarda müşahidə edilir, həm də belə şəkilçilər artıq türk dillərinin Orxon-Yenisey abidələri inkişafı dövrü üçün birikmiş sözdüzəldici şəkilçilərdir.

Sözdüzəldici şəkilçilərin əksəriyyəti bir nitq hissəsindən başqa nitq hissəsi düzəldir, lakin bir nitq hissəsindən həmin nitq hissəsinə daxil olan sözlər, məsələn, isimlərdən isim düzəldən şəkilçilər də az deyildir. Buna görə də türkoloji ədəbiyyatda adlar-

dan ad düzəldən və fellərdən ad düzəldən, adlardan fel düzəldən və fellərdən fel düzəldən şəkilçilərdən bəhs edilir.

Müsair türk dillərində olduğu kimi, göytürk dilində də sözdüzəldici şəkilçilər həm göytürk dilinin öz sözlərinə (Türk mənşəli sözlər), həm də başqa dillərdən alınma sözlərə artırıla bilir.

Göytürk dilində, dünyanın bütün müasir və ölü düllərində olduğu kimi, yeni söz yarada bilmək qabiliyyəti və intensivliyinə görə sözdüzəldici şəkilçilər məhsuldar və qeyri-məhsuldar şəkilçilər deyə iki qrupa bölünür. Məhsuldar sözdüzəldici şəkilçilər göytürk dilində xeyli miqdarda yeni söz yaradır, qeyri-məhsuldar və ya az məhsuldar şəkilçilər isə az miqdardar yeni söz əmələ gətirir. Sözdüzəldici şəkilçilərin bu iki tipindən əlavə göytürk dilində daşlaşmış şəkilçilər də vardır. Daşlaşmış elə şəkilçilərə deyilir ki, onlar türk dillərinin Orxon-Yenisey inkişafı dövrü üçün söz kökü ilə birikmişdir, yəni nə vaxtsa kökə və şəkilçiyyə bölgünə bilən sözlər artıq göytürk dilində kökə və şəkilçiyyə bölgünə bilmir, bir sözmorfem kimi dərk edilir. Göytürk dilində işlənən ikihecalı sözlərin əksəriyyəti, üchecalı sözlərin isə, demək olar ki, hamısı köklə birləşib daşlaşmış şəkilçilərdən əmələ gəlmışdır.

2. Sözdəyişdirici şəkilçilər. Sözdəyişdirici şəkilçilər elə şəkilçilərə deyilir ki, onlar sözə artırıldıqda sözün leksik mənasına təsir göstərmir, onun yalnız grammatik mənasını dəyişir, başqa sözə desək, bu şəkilçilər sözün daxili məzmununa toxunmur, təkcə onun xarici şəklini dəyişir. Məhz bunun üçün də onlara *sözdəyişdirici* şəkilçi deyilir. Sözdəyişdirici şəkilçilər dilçilik ədəbiyyatında bəzən grammatik şəkilçilər də adlanır. Bu ad ondan irəli gəlmişdir ki, həmin şəkilçilər leksik məqsədə – yeni sözlər yaradılmasına deyil, grammatik məqsədlərə – sözlər arasında grammatik əlaqələr, grammatik münasibətlər yaradılmasına xidmət edir, sözləri bir-birinə bağlayır. Türk dillərində, o cümlədən göytürk dilində sözdəyişdirici şəkilçilər bütün sözdüzəldici şəkilçilərdən sonra sözə bitişdirilir.

Sözdəyişdirici şəkilçilərin bir xüsusiyyətini qeyd etmək lazımdır: bu şəkilçilər başqa dillərdən alınmır, yalnız dilin özünə məxsus olur. Göytürk dilində də bütün sözdəyişdirici şəkilçilər Türk mənşəlidir.

Türk dillərində, deməli, göytürk dilində də grammatik kateqoriyalar sözdəyişdirici şəkilçilər vasitəsilə yaradılır. Göytürk dilində bu şəkilçilər sözdəyişdirici şəkilçi hesab edilir: 1) ismin hal

kateqoriyası şəkilçiləri, 2) kəmiyyət kateqoriyası şəkilçiləri, 3) mənsubiyyət kateqoriyası şəkilçiləri, 4) xəbərlik kateqoriyası şəkilçiləri, 5) inkarlıq kateqoriyası şəkilçiləri, 6) (selin) şəxs kateqoriyası şəkilçiləri. Türkoloji ədəbiyyatda, o cümlədən Azərbaycan dilciliyində selin zaman kateqoriyası şəkilçiləri də sözdəyişdirici şəkilçi hesab edilir. Lakin türk dillərində zaman kateqoriyası şəkilçiləri xüsusi tip şəkilçilər olduğu üçün onların haqqında formadüzəldici şəkilçilərdən bəhs edildikdə danışılacaqdır.

3. Formadüzəldici şəkilçilər. Formadüzəldici şəkilçilər sözdüzəldici şəkilçilərlə sözdəyişdirici şəkilçilər arasında aralıq mövqə tutur; bunlar sözdəyişdiricilik vəzifəsindən uzaqlaşsa da, sözdüzəldici şəkilçi səviyyəsinədək yüksələ, inkişaf edə bilməmişdir. Formadüzəldici şəkilçilər elə morfemlərdir ki, bunlar, bir tərəfdən, artırıldıqları sözlərin leksik mənasını dəyişə bilməsə də, yeni mənəhə söz əmələ gətirə bilməsə də, hər halda onlarda müəyyən bir yeni mənə çaları əmələ gətirir, digər tərəfdən, bunlar artırıldıqları sözdə müəyyən bir yeni qrammatik xüsusiyyət əmələ gətirir, onun həşqa sözlərlə əlaqəlanmasına, sintaktik əlaqəyə girməsinə kömək edir. Buna görə də formadüzəldici şəkilçilər həm sözdüzəldici, həm də sözdəyişdirici şəkilçilərdən fərqlənir. Türkoloji ədəbiyyatda selin mənə növlərini yaradan şəkilçilər, məsdər şəkilçiləri, adlarda əzizləmə və kiçiltmə mənəsi əmələ gətirən şəkilçilər, feli bağlama və feli sıfət şəkilçiləri, sıfətlərdə dərəcə şəkilçiləri formadüzəldici şəkilçilərə aid edilir. Azərbaycan dilçisi M. Hüseynzadə məsdər şəkilçisini sözdüzəldici şəkilçi hesab edib yazır: «Fel köklərinin sonuna artırılıb onları ad halına salan və köhnə qrammatikalarda «ədati-məsdər» adlanan şəkilçini sözdəyişdirici deyil, sözdüzəldici şəkilçi hesab etdiyimiz üçün o bu bölgüyə (sözdəyişdirici şəkilçilərə - Θ.R.) daxil olma-mışdır. *-maq* (*-mak*) şəkilçisi fel köklərinə artırıllarkən iş və hərəkətin adı anlayışını ifadə edir¹. Azərbaycan dilinin morfolojiyasına (habələ, sözyaradıcılığına) həsr edilmiş əsərlərdə selin tərz kateqoriyasının mövcudluğu qəbul edilmədiyi üçün, təbii ki, selin tərzlərini düzəldən şəkilçilər də bir formadüzəldici şəkilçi kimi qəbul edilmir. Ləp bu yaxınlaradək Azərbaycan dilciliyində selin formaları, indi isə selin şəkilləri adlandırılın sel kateqoriyasını yaradan şəkilçilər də Azərbaycan dilciliyində formadüzəldən şe-

¹ M. Hüseynzadə. Müasir Azərbaycan dili, Bakı, 1983, s. 14-15.

kılçılər yox, sözdəyişdirən şəkilçilər adlandırılır. Qaribə uygun-suzluq alınır: *-mələ*, *-məli* və *-əsi*, *-əsi* kimi şəkilçilər feli sıfət əmələ gətirdikdə formadüzəldici, feli lazımlı və vacib şəkillərini düzəldikdə isə sözdəyişdirici şəkilçi adlandırılır. Əgər biz *-mələ*, *-məli* və *-əsi*, *-əsi* kimi fel şəkillərini düzəldən şəkilçiləri sözdəyişdirici yox, formadüzəldici şəkilçi kimi qəbul edərikən, onda felin xəbər şəklini əmələ gətirən zaman şəkilçilərini də, habelə felin şərt, əmr və arzu şəkllərini yaradan şəkilçiləri də formadüzəldən şəkilçi kimi qəbul etməliyik. Yenə də uyğunsuzluq, paradoks alınır: felin lazımlı, vacib və şərt şəklləri xüsusi şəkildüzəldən (formadüzəldən) şəkilçilərlə, felin xəbər şəkli xüsusi zaman şəkilçiləri ilə düzəlirsə, felin əmr və arzu şəklləri yalnız şəxs şəkilçiləri, yəni sözdəyişdirici şəkilçilərlə əmələ gelir. Məlumdur ki, şəxs şəkilçiləri türk dillərində formadüzəldici şəkilçi kimi qəbul edilmir. Vəziyyətdən yeganə çıxış yolu budur ki, felin xəbər şəklinin şəkilçiləri (felin zaman şəkilçiləri), felin lazımlı, vacib və şərt şəkllərinin şəkilçiləri sözlərin dəyişməsinə yox, forma düzəldilməsinə xidmət etdiyi üçün formadüzəldici şəkilçi kimi qəbul edilsin, felin əmr və arzu şəkllərinin xüsusi morfoloji əlamətləri (formadüzəldən şəkilçiləri) olmadığı və bu şəkller şəxs şəkilçiləri ilə əmələ gəldiyi üçün həmin şəxs şəkilçiləri formadüzəldici yox, sözdəyişdirici şəkilçi kimi qəbul edilsin.

Kollektiv tərəfindən yazılmış «Müasir Azərbaycan dili» əsərinin müəllifləri sira sayılarını düzəldən şəkilçiləri də formadüzəldici şəkilçi hesab edirlər¹. Lakin bütün türk dillərində, o cümlədən müasir Azərbaycan dilində, habelə bütün türk dillərinin ən qədim yazılı abidələri olan göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində miqdar sayılarından sira sayıları əmələ gətirən şəkilçilər bir məshumdan yeni bir məshum, bir sözdən yeni leksik mənahi söz əmələ gətirdiyi üçün leksik şəkilçi, yəni sözdüzəldici şəkilçi hesab edilir.

Bəhləklə, göytürk dilində bu formadüzəldici şəkilçilər işlənir: 1) məsələ şəkilçiləri (çox az işlənir), 2) feli sıfət şəkilçiləri, 3) feli bağlama şəkilçiləri, 4) feli məna övünü əmələ gətirən şəkilçilər, 5) felin tərzlərini əmələ gətirən şəkilçilər, 6) felin şəkllərini əmələ gətirən şəkilçilər, o cümlədən zaman şəkilçiləri (felin əmr və arzu şəkllərini düzəldən şəkilçilər istisna edilməklə), 7) sıfətin dərəcələ-

¹ Müasir Azərbaycan dili, II, Bakı, 1980, s. 19.

rini düzəldən şəkilçilər və 8) təkcə bir sözdə (atacım) təzahür edən əzizləmə və kiçiltmə mənasını əmələ gətirən şəkilçilər.

Dilçilik ədəbiyyatında formadüzəldici şəkilçilər iki növə bölnür: 1) leksik-qrammatik şəkilçilər və 2) qrammatik-leksik şəkilçilər, bunlar bəzi dilçilik ədəbiyyatında funksional-qrammatik şəkilçilər də adlandırılır.

Leksik-qrammatik şəkilçilər sözün leksik mənasını dəyişməsə də onda müəyyən yeni məna çaları əmələ gətirir, başqa sözlə desək, bu şəkilçilərin sözün leksik mənasına təsiri qrammatik mənasına təsirinə nisbətən daha güclüdür. Fəlin məna növlərini, tərzini, sıfətin dərəcələrini, isimlərdə əzizləmə və kiçiltmə mənasını əmələ gətirən şəkilçilər leksik-qrammatik şəkilçilərə aiddir.

Qrammatik-leksik şəkilçilər sözün leksik mənasına nisbətən qrammatik mənasına daha çox təsir göstərir. Bu formadüzəldici şəkilçilər daha çox qrammatik məqsədlərə - sözlərin birləşdirilməsinə, əlaqələndirilməsinə xidmət edir. Məsdər, feli sıfət, feli bağlama və fəlin şəkil və zaman şəkilçiləri qrammatik-leksik şəkilçilərə aiddir.

NİTQ HİSSƏLƏRİ

Morfologiyanın əsas tədqiqat obyekti nitq hissələridir. Dildə nitq hissələrinin müəyyənləşdirilməsi və təsnifi tarixi hələ Mılladdan əvvəl II yüzillikdə İskəndəriyyə dilçilik məktəbinə söykənse də, indiyədək dilçilikdə nitq hissəsi məsələsi özünün qonaqbəxş həllini tapmamışdır. Hələ orta məktəb qrammatika kitablarından bilirik ki, dildə nitq hissələri mövcuddur. Lakin nitq hissəsi nədir, onun təbiəti necədir və s. bu kimi suallara hətta mütəxəssis dilçilərin əsərlərində bəzə birmənalı cavab verilmir. Bəziləri nitq hissəsi dedikdə sözlərin leksik dərəcəsini nəzərdə tutur, deməli, nitq hissələrinin leksik əsasda formalasdığını əsas götürür. Digərləri bəzə düşünür ki, nitq hissələri sözlərin qrammatik sinifləridir və onlar sözlərin qrammatik əlamətləri əsasında formalasdır. Üçüncü qrup dilçilər nitq hissələrindən danışarkən dilin leksik vahidlərinin qrammatik qruplaşmasını nəzərdə tuturlar, başqa sözlə desək, dilin leksikasında bu və ya digər qrammatik əlamətlə səciyyələnən müəyyən söz qruplarını nitq hissəsi hesab edirlər. Dördüncü qrup dilçilər nitq hissələrini sözlərin leksik-qrammatik qrupları kimi qəbul edir və bəzə hesab edirlər ki, nitq hissələrinin təbiəti qarşılaşdır – eyni zamanda həm leksik, həm də qrammatikdir. Nitq hissələrinə bəzə təriflər də verilir: «Nitq hissələri – bu, tərkibi və yerləşməsi hər dildə xüsusi olan və leksik xüsusiyyətləri ilə deyil, öz morfoloji və sintaktik fərqlərinin məcmuyu ilə müəyyənləşdirilən qrammatik (leksik, yaxud leksik-qrammatik yox) kateqoriyalarıdır». «Nitq hissələri – bu, bir-birindən qrammatik mənası, morfoloji xüsusiyyətləri (söz-forma və paradiqma inventarı, sözyaradma xüsusiyyətləri) və sintaktik vəzifələri ilə fərqlənən ən ümumi söz sinifləri, sözlərin leksik-qrammatik dərəcələridir».

Söylənilən fikirlərdən məlum olur ki, nitq hissələri həqiqətən də dildə hər sinif daxilində qrammatik məna və onun formal göstəriciləri (əlamətləri) ümumiliyi əsasında birləşən ən böyük söz sinifləridir. Bu da məlumdur ki, qrammatik mənaşalar və onların formal əlamətlərinin məcmuyu qrammatik kateqoriya adlanır. Buna görə də nitq hissələrini də, sözün geniş mənasında, qrammatik kateqoriyalar adlandırmaq olar.

Nitq hissələrinin kateqorial əlamətləri. Nitq hissələri haqqında nəzəriyyənin birinci prinsipi bundan ibarətdir ki, nitq hissələri sözlərin ümumi qrammatik dərəcəsi kimi bir yox, dörd ka-

teqorial əlamətlə səciyyələnir: semantik əlamət, sözyaradıcılığı əlaməti, morfoloji əlamət və sintaktik əlamət. Bunlardan semantik və sintaktik əlamətlər daha ümumidir və dillərdə müxtəlis tip oxşarlıqlar təzahür etdirir. Sözyaradıcılığı və morfoloji əlamətlər isə hətta qohum dillərdə müxtəlis əlamətlərə malikdir.

1. Nitq hissəsinin semantik əlaməti onun ümumi qrammatik əlamətidir. Nitq hissəsinin semantik əlamətini sözün leksik-semantik mənası ilə qarışdırmaq olmaz. Sözün leksik-semantik mənası baxımından *taş* «daş», *kİŞİ* «adam», *kağan* «xaqan», *sub* «su», *tag* «dağ», *bodun* «xalq», *ügüz* «çay», *sinil* «bacı», *kar* «qar» sözləri müxtəlis mənalar ifadə edir. Nitq hissəsinin semantik əlaməti baxımından isə bütün bu sözlər əşyavılık əlamətinə malikdir və müxtəlis leksik, sözyaratma və morfoloji keyfiyyətlərə malik olsalar da isim nitq hissəsində birləşir. Fel hərəkət və vəziyyət mənası ifadə edir, bu da müxtəlis leksik, sözyaratma və morfoloji keyfiyyətlərə malik *bar* «getmək», *kəl* «gəlmək», *al* «almaq», *ohur* «oturmaq», *tüş* «düşmək», *yori* «yürümək», *kəltir* «gətirmək» və s. sözləri bir nitq hissəsi kimi birləşdirir. Sifatlar əşyayının əlamətlərini, zərflər hərəkət və vəziyyətin əlamətlərini, saylar əşyanın miqdarnı və ya sırasını ifadə edir.

2. Nitq hissəsinin sözyaratma əlaməti sözyaratma modelləri dəstisi və həmin nitq hissəsinin leksikasını zənginləşdirmək üçün lazımlı olan sözyaradıcılığı vasitələrinin inventarı, habelə digər nitq hissələrini zənginləşdirmək üçün əsas (bünövrə) ayırmak qabiliyyətidir. Başqa sözlə desək, nitq hissəsinin sözyaradıcılığı əlaməti dedikdə sözün sözyaratma qabiliyyəti nəzərdə tutulur.

3. Nitq hissəsinin morfoloji əlaməti onun söz-forma və paradiqmlər inventarı, morfoloji kateqoriyalar və morfoloji dərəcələr sistemidir. Bu əlamətə görə nitq hissəsi həm deyişən (isim kimi hallanan, fel kimi təsriflənən), həm də deyişməyen (zərf kimi) sözləri əhatə edə bilir.

4. Nitq hissəsinin sintaktik əlaməti onun adı, ilkin sintaktik vəzifəsidir. Məsələn, isim cümlədə, adətən, mübtədə və tamamlıq vəzifəsində işlədir; bu onun ilkin vəzifəsidir. Felin ilkin vəzifəsi cümlənin xəbəri, sıfatın ilkin vəzifəsi təyin, zərfin ilkin vəzifəsi cümlədə zərflik vəzifəsini yerinə yetirməkdir.

Nitq hissələrinin digər vəzifələrinə nisbətən sintaktik vəzifələri daha hərəkidir. Bunun nəticəsində də nitq hissələrinin derivatları, yəni bu və ya digər nitq hissəsi söz-formalarının törəmə

vezifədə işlənməsi təzahür edir. Bu iki cümləni nəzərdən keçirək: *Lövhədə ağ və qara sıqırlar düzülmüşdü. Ağlar qaralara qalib gəldi*. Birinci cümlədə *ağ və qara* sıfətləri öz kateqorial əlamətlərini (semantik və sintaktik) göstərir: həm rəng adı bildirir, həm də cümlədə təyin vəzifəsini yerinə yetirir. İkinci cümlədə isə həmin sıfətlər öz nitq hissəsi mənalarını saxlayır, lakin sintaktik baxımdan substantivləşərək cümlənin mübtədəsi və tamamlığı vəzifəsində çıxış edir.

Bu nümunələr göstərir ki, nitq hissələrinin semantik və sintaktik xüsusiyyətləri qarşılıqlı surətdə əlaqədardır, lakin eyniyyət təşkil etmir. Məsələn, fəlin kateqorial əlaməti cümlənin xəbəri vəzifəsini yerinə yetirməkdir, lakin cümlənin heç də bütün xəbərləri fəl ola bilmir. İsmiñ adlıq hali mübtədə forması ola bilər, lakin bütün mübtədalar ismin adlıq hali deyildir.

Müxtəlif nitq hissələrinin kateqorial əlamətləri eyni dərəcədə təzahür etmir; əsas əlamət kimi gah bu, gah da digər əlamət özünü göstərə bilər. Leksik, semantik və digər faktorlar ayrı-ayrı sözlərin və söz qruplarının kateqorial xüsusiyyətlərinin təzahüründə bu və ya digər məhdudlaşdırma qoyur.

Nitq hissələrinin təsnifi prinsipləri. Nitq hissələri haqqında nəzəriyyənin ikinci prinsipi təsnifat prinsipidir. Birinci prinsip bu və ya digər nitq hissəsini səciyyələndirərkən kateqorial əlamətlərin məcmuyunu nəzər almağı tələb edir, ikinci prinsip nitq hissələrinin eynicinsli olmadığını qəbul etməyi və orların siniflərə bölünməsini (təsnifatını) tələb edir.

Nitq hissələri iki əsas sinifə bölünür: məzmunlu (yəni, leksik-semantik mənası olan) sözlər və köməkçi sözlər. Məzmunlu sözlər cümlə üzvü ola bilir və ayrı-ayrı mərhumları ifadə edir; köməkçi sözlər isə ayrıca cümlə üzvü ola bilmir, məzmunlu sözlərə xidmət edir, onlar arasında müxtəlif əlaqələr yaradır, söz birləşmələri və cümlələrin yaranmasında qrammatik vasitə kimi iştirak edir. Deməli, məzmunlu və köməkçi sözlər arasındaki fərqli funksional-qrammatik səciyyə daşıyır: onlar təyinatına, məna tipinə və sözyaratma xüsusiyyətlərinə görə fərqlənir.

Dilçilik adəbiyyatında məzmunlu sözlərin üç tipi göstərilir: adlandıran sözlər, əvezliklər və nidalar. Adlandıran sözlər və adlar məshumlarını eyniləşdirmək olmaz. Adlar məshumuna isim, sıfat, say nitq hissələri daxildir: isin əşya adlarını, sıfat əlamət və keyfiyyət adlarını, say kəmiyyət adlarını bildirir. Adlandıran söz-

lər məshumu daha geniş əhatəyə malikdir – buraya adlardan əlavə hərəkət və vəziyyət adlarını bildirən sözlər, yəni fellər, habelə fələ aid əlamət və keyfiyyətin adlarını bildirən sözlər, yəni zərflər də daxildir. Əvəzliklər əşyalara, hadisələrə, əlamət və keyfiyyətə işarə edir, lakin onları adlandırmır; məsələn, *bu* əvəzliyi yaxındakı, *ol* «o» əvəzliyi uzaqdakı əşyaya işarə üçün işlədir. Əvəzliyin məzmunundakı əsas xüsusiyyət onun eposentrizmində və törəmə adlandırmasındadır. Əvəzlik semantikasının eposentrizmi onun şəxs, əşya və əlamətlərə danışanın və nitq aktının nöqtəyi-nəzərindən işarə etməsidir. Məsələn, *mən* əvəzliyi danışanı, *sən* əvəzliyi dinləyənini, *ol* «o» əvəzliyi haqqında danışanı və ya əşya və əlaməti göstərmək üçün işlədir. Deməli, işaretin dəyişməsi, yəni əvəzliyin müəyyənləşdirilməsi və işlədilməsi danışan şəxsdən asılıdır. Kənar əşya və əlamətə işarə də yənə danışanın mövqeyindən müəyyənləşdirilir: *bu qələm, o karandaş, həmin hadisə, hansısa bir adam*. Əvəzliyin törəmə adlandırma funksiyası bundan irəli gəlir ki, əvəzlik əşya, hadisə və əlaməti artıq mövcud olan ad vasitəsilə adlandırır, yaxud onlara yalnız konkret nitq situasiyası şəraitində işarə edir.

Nidalar elə sözlərdir ki, bunlar hiss və emosiyaları vasitəsiz ifadə edir. Buna görə də nidalar söz-cümələldərdir: *Ah! Uf! Vay-vay!* Xüsusi leksik tərkibə malik nida cümlələri də nida funksiyası kəsb edə bilər; məsələn: *Lənət sənə, kor şeytan!*

Dildəki sözlərin ən leksik əhatəli və müxtəlifşəkilli tipi adlandıran sözlərdir. Söz-adlar sözyaratma və sözdəyişmənin rəngarəngliyi ilə səciyyələnir. Buna görə də nitq hissələrinin təsnifi hər şeydən əvvəl söz-adlar arasında nitq hissələrinin müəyyənləşdirilməsinə aiddir; əvəzlik leksik-qrammatik dərəcələri və qrammatik qrupları, məlum dərəcədə, söz-ad nitq hissələri ilə uyğunlaşdırılır.

Adlar və fellər əsas nitq hissələridir. Hər iki nitq hissəsi cümlə üçün zəruri olan komponentlərdir, cümlənin iki qütbüyü təşkil edir. Onlar leksikalın iki əsas dərəcəsini təşkil edir, özlərinin sözyaratma vasitələrinə və sözyaratma modellərinə malikdir, özlərinə məxsus morfoloji xüsusiyyətləri vardır.

Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində sözləri qrammatik qruplara – nitq hissələrinə bölmək üçün üç meyar əsas götürülür:

1. Sözün leksik-semantik mənası.

2. Sözün morfoloji əlaməti.

3. Sözün sintaktik vəzifəsi.

Birinci meyara görə, sözləri nitq hissələrinə təsnif edərkən onların müəyyən leksik-semantik mənaya malik olub-olmaması nəzərə alınır: leksik-semantik mənasi olan sözlər bir tip, leksik-semantik mənasi olmayan sözlər başqa tip nitq hissələrinə daxil edilir. Sözün morfoloji əlaməti meyari o deməkdir ki, sözləri nitq hissələrinə təsnif edərkən onların morfoloji baxımdan dəyişə bilib-bilməməsi nəzərə alınır; başqa sözlə desək, sözün şəkilçi (əslində, sözdəyişdirici şəkilçi) qəbul edə bilib-bilməməsi əsas götürülür. Bu meyara sözün sözyaratma prosesində iştirak etmək qabiliyyətinə malik olub-olmamasını da əlavə etmək lazımdır. Üçüncü meyara görə sözləri nitq hissələrinə təsnif edərkən onların cümlədə müəyyən bir suala cavab verib-verməməsi, cümlədə müəyyən bir vəzifə daşıyb-daşımaması, başqa sözlə, cümlə üzvü olub-olmaması nəzərə alınır. Bu üç meyara görə dildəki sözləri nitq hissələri üzrə iki qrupda birləşdirirlər: leksik-semantik mənasi, morfoloji əlaməti olan və cümlədə müəyyən bir vəzifə daşıyan sözləri əsas nitq hissələrinə, leksik-semantik mənasi olmayan, morfoloji baxımdan dəyişməyen və cümlə üzvü vəzifəsi daşıya bilməyən sözləri köməkçi nitq hissələrinə daxil edirlər. Əsas nitq hissələrinə isim, sıfət, say, əvəzlik, fel və zərf, köməkçi nitq hissələrinə qoşma, bağlayıcı, ədat və modal sözlər nitq hissələri daxildir. Lakin dünyanın hər hansı bir dilində olduğu kimi, türk dillərində, o cümlədən göytürk dilində də elə sözlər mövcuddur ki, onlar bu üç meyarın çərçivəsinə sığdır: söz bu tələblərə bu və ya digər dərəcədə cavab verə bilmir. Məsələn, ola bilər ki, sözün leksik-semantik mənasi olmasın, lakin o, morfoloji əlamətə malik olsun, morfoloji baxımdan dəyişə bilsin və cümlə üzvü vəzifəsini icra etsin. Birinci tələbi ödəyə bilmədiyi üçün həmin söz köməkçi nitq hissələrinə, ikinci və üçüncü tələblərə cavab verdiyi üçün əsas nitq hissələrinə daxil edilməlidir. Təbii ki, söz həm burada, həm də orada ola bilməz. Ona görə də təqəlidi sözlər (yamsılamalar, mimemlər, onopoetik sözlər də adlandırılır) ayrıca bir söz qrupu – nitq hissəsi təşkil edir. Dildə elə sözlər də olur ki, onlar leksik məzmunu malik olur, hiss və emosiyani vasitəsiz ifadə edir, lakin morfoloji əlamətə malik olmur, morfoloji baxımdan dəyişmir, cümlə üzvü vəzifəsində çıxış edə bilmir. Belə sözlər birinci tələbi ödədiyi üçün əsas, ikinci və üçüncü tələblərə cavab verə bilmədiyi

üçün köməkçi nitq hissələrinə daxil edilməlidir. Yenə də söz həm burada, həm də orada ola bilməz. Buna görə də belə sözləri xüsusi qrupda nida nitq hissəsində birləşdirirlər. Dildə, o cümlədən göytürk dilində elə sözlər də mövcuddur ki, onlar spesifik xüsusiyyətə malikdir: onların leksik-semantik mənası yoxdur, lakin onlar nəyin isə mövcud olub-olmamasını bildirir və cümlədə yalnız predikativ vəzifəsində işlənir. Belə sözləri də xüsusi nitq hissəsində birləşdirir, predikativ sözlər nitq hissəsi şəklində ayıırlar.

Beləliklə, göytürk dilində altısı əsas, dördü köməkçi nitq hissələrinə daxil olmaqla və üçü xüsusi nitq hissəsi təşkil etməklə aşağıdakı on üç nitq hissəsi vardır: isim, sıfət, say, əvəzlik, fel, zərf (əsas nitq hissələri), qoşma, bağlayıcı, ədat, modal sözlər (köməkçi nitq hissələri), təqliidi sözlər, nida, predikativ sözlər.

Əsas nitq hissələri. Artıq deyildiyi kimi, göytürk dilində əsas nitq hissələrinə lügəvi (leksik) mənası olan, morfoloji baxımdan dəyişə bilən, müəyyən suala cavab verən və cümlə üzvü vəzifəsi daşıyan sözlər daxildir. Göytürk dilində altı əsas nitq hissəsi vardır.

I s i m . İsimlər əşya adlarını bildirir. Qrammatikada əşya dedikdə canlı və ya cansız olmasından asılı olmayıaraq, təkcə mövcud varlıqlar deyil, həm də xəyali varlıqlar nəzərdə tutulur. İsimin əsas sintaktik vəzifəsi cümlədə mübtədə və tamamlıq kimi işlənməkdir. İsim hallanır, cəm və tək bildirir, mənsubiyyət şəkilçisi qəbul edib şəxsa mənsuhluq mənası bildirir, xəbərlik şəkilçisi qəbul edib cümlənin ismi xəbəri kimi çıxış edir, başqa sözlə, ismin hal, kamιyyət, mənsubiyyət və xəbərlik kateqoriyaları vardır. İsimlər atributiv mövqədə də çıxış edə bilir, yəni isimlər cümlədə təyin vəzifəsində də işlənə bilir. İki və ya daha çox isim tabelilik əlaqəsi ilə birləşib söz birləşməsi yarada bilir. İsimlərin özüne məxsus sözyaratma modelləri vardır. Başqa nitq hissələrinində fərqli olaraq isimlər ümumi və xüsusi deyə iki qrupa bölünür: ümumi isimlər cynicinsli əşyaların adlarını bildirir; xüsusi isimlər isə tək olan əşyanın adını göstərir, başqa sözlə desək, xüsusi isim (ad) eyni cinsi əşyalar arasında fərqləndirilmək üçün əşyaya verilmiş xüsusi addır. Məsələn, kişi «adam» cynicinsli əşyalar arasında birini fərqləndirmək üçün ona İlteris adı verilir.

S i f ə t . Türk dillərində, o cümlədən göytürk dilində sıfət olamət və keyfiyyət bildirir, isimlərə aid olur, onlarla birinci növ təyini söz birləşməsi əmələ gətirir, cümlədə təyin vəzifəsində işlə-

nir. Sıfet özünden sonra galen sözde hemişe yanaşma tabelilik əlaqəsində olur. Göytürk dilində sıfet substantivləşəndə ismin bütün xüsusiyyətlərini özündə eks etdirir.

S a y . Say isimlərə aid olur, onların miqdarını və ya sırasını göstərir, isimlərlə yanaşma əlaqəsinə girir, birinci növ tayini söz birləşmələri əmələ getirir. Say cümlədə toyin vəzifəsində işlənir. Müasir türk dillerinin eksəriyyətində olduğu kimi, göytürk dilində müəyyən miqdar saylarından sonra işlənən isimlər cəm şəkilçisi qəbul etmir. Göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində bu qanunun pozulmasına cəmi bir dəfə, həm də Yenisey kitabələrində təsadüf edilir ki, bunu da dil hadisəsi kimi deyil, mətni tərtib edən səhvi kimi qəbul etmək lazımdır.

Göytürk dilində sıfet də, say da isimlərlə sintaktik əlaqəyə girdikdə heç bir morfoloji əlamət (şəkilçi) qəbul etmir.

Ə v e z l i k . Əvəzlik ad kateqoriyasına daxil olan digər nitq hissələrindən əsaslı şəkildə fərqlənir: digər ad nitq hissələri əşyani, onun əlamətini və kəmiyyətini adlandırırsa, əvəzlik əşyaya, əlamətə və kəmiyyətə yalnız işarə edir, onları adlandırmır. Əvəzliyin xüsusiyyətləri haqqında bir qədər əvvəl məlumat verildiyi üçün burada təkcə onu qeyd etmək lazımdır ki, əvəzlik əşya, hadisə, əlaməti artıq mövcud olan ad vasitəsilə adlandırır və yalnız konkret nitq situasiyası şəraitində onları işarə edir.

F e l . Fel hərəkət və vəziyyəti bildirir; fellər təsriflənən (verba finita və ya verbum finitum) və təsriflənməyən (verba infinita və ya verbum non finitum) deyə iki formaya ayrılır. Təsriflənən fellər şəkli, zamana və şəxse görə dəyişir, hərəkət və vəziyyəti prosesdə göstərir və cümlədə xəber vəzifəsində işlənir. Fel isimdən sonra ikinci nitq hissəsidir ki, özüne məxsus sözyaratma modellərinə malikdir. Felin şəkil, zaman və şəxslə kateqoriyalardan əlavə təsirlilik-təsirsizlik, təsdiq-inkar, məna növləri, tərz kateqoriyaları da vardır.

Felin təsriflənməyən formalarına məsdər, fel siyət və fel bağlama daxildir. Bəzi dilçilik ədəbiyyatında hərəkət adları da fela daxil edilir.

Z ə r f . Zərf ümumi, geniş mənada şəraitli bildirilmə sözlərdir. Zərf hərəkətə və ya vəziyyətə aid zaman, yer, kəmiyyət, sahəb, məqsəd, nəticə, tərz ifadə edir. Zərfələr hərəkət və ya vəziyyətlə bağlı olduğu üçün ya cümlənin fellə ifadə edilmiş üzvünə, ya da bütövlükdə cümləyə aid olur.

Köməkçi nitq hissələri. Köməkçi nitq hissələri haqqında M.H.Hüseynzadə belə yazar: «Köməkçi nitq hissələrinin müstəqil leksik mənası olmur, heç bir suala cavab vermir və buna görə də cümlə üzvü ola bilmir. Mənşə etibarilə əsas nitq hissələrindən tövəyən köməkçi nitq hissələri cümlənin təşkilində yardımçı rola malikdir. Onlar ya sözlər və cümlələr arasında qrammatik əlaqə və münasibətləri təmin edir, ya da fikrin formalaşmasında rəngarəng calarlıqlar və emosional-ekspressiv boyalar yaradaraq, danışan şəxsin, bəzən də başqasının müxtəlif hissi münasibətlərinin ifadəsinə xidmət göstərmiş olur. Bu baxımdan köməkçi nitq hissələrinin özlərini də iki qismə ayırmak olar:

A. Sözlər və cümlələr arasında müxtəlif əlaqə və münasibətləri təmin edən köməkçi nitq hissələri. Bunlara qoşma və bağlayıcı daxildir.

B. Müxtəlif emosional-ekspressiv və hissi münasibətlərin ifadəsinə xidmət edən köməkçi nitq hissələri. Bunlara ədat və modal sözləri daxil etmək olar.

Köməkçi nitq hissələri içərisində modal sözlərin ilkin mənə ilə, yəni yarandığı nitq hissəsi ilə bağlılığı daha aydın hiss olunur və buna görə, digər köməkçi nitq hissələrinə nisbətən modal sözlərin bir qismində lügəvi mənə bildirmək meyli qüvvətlidir»¹.

Q o ş m a . Qoşma köməkçi nitq hissəsidir. O, isim və substantivləşmiş digər nitq hissələrinə qoşulur, onlardan sonra işlənir və qoşulduğu sözlə sonra gələn söz arasında müxtəlif sintaktik münasibətlər əmələ gətirilməsinə xidmət edir. Dildə qoşma şəkilçilərin funksiyasına bənzər vəzifə yerinə yetirir. Buna görə də qoşma qrammatik vasitələrdən biri sayılır. Lakin qrammatik vasitə kimi qoşma ilə şəkilçi morfemi eyniləşdirmək olmaz: qoşma müstəqil söz kimi işlənir, şəkilçi işlənmir; qoşma heç vaxt şəkilçini əvəz edə bilmir, onun yerində işlənmir; nəhayət, qoşmalarla şəkilçi morfemlərin qrammatik mənələri da tam eyniyyət təşkil etmir.

B a ğ l a y i c i . Bağlayıcılar cümlədə sözləri və cümlələri bir-birinə bağlayan köməkçi sözlər, qrammatik vasitələrdir. Bağlayıcılar müxtəlif qrammatik mənələr – birləşdirmə, ardıcılıq, səbəb, məqsəd, qarşılaşdırma, ziddiyyət, aydınlaşdırma, bölüşdürmə və s. mənələrlə ifadə edir.

¹ M.Hüseynzadə. Müasir Azərbaycan dili, Bakı, 1983, s. 17.

Ə d a t . Ədatlar cümlədə ifadə edilən fikrə müxtəlif mənə çalarlığı və ya emosional-ekspressiv çalarlıq verir.

M o d a l s ö z l e r . Bu kateqoriyaya daxil olan sözlər cümlədə irəli sürülən fikrə münasibət ifadə edir. Ədatların da, modal sözlərin də emosional-ekspressiv mənə çaları yaratmasına baxmayaraq onları qarışdırmaq olmaz.

Xüsusi nitq hissələri. Xüsusi nitq hissələri elə sözləri birləşdirir ki, onları bu və ya digər səbəbdən nə əsas nitq hissələrinə, nə də köməkçi nitq hissələrinə daxil etmək mümkündür.

N i d a . Nidalar hiss və emosiyani vasitəsiz ifadə edən sözlərdir. Onlar hiss və emosiyani bilavasitə ifadə etsə də adlanırmır. Ədatlar da, modal sözlər də, nidalar da emosionallıq bildirmək qabiliyyətinə malikdir, lakin onlar ayri-ayrı kateqoriyaya daxil oları sözlərdir. Nidalar «danışanın nitqin məzmununa uyğun gələn əhvali-ruhiyyəsini ifadə edir. Nidalar bu əhvali-ruhiyyə ilə bilavasitə bağlı olub, ona intellektual münasibət bildirmir və bununla da modal sözlərlən fərqlənir»¹.

T ə q l i d i s ö z l e r . Təqliidi sözlər təbiətdəki səsləri əsli-nə oxşar şəkildə yamsılayan və ya müəyyən obrazın (görüşünün) təsvirini danışq səsləri ilə verən nitq hissəsidir.

P r e d i k a t i v s ö z l e r . Bu nitq hissəsi nəyin işə mövcud olub-olmamasını bildirir və cümlədə yalnız xəber vəzifəsini yerinə yetirir.

¹ Müasir Azərbaycan dili, II, Bakı, 1980, s. 26.

İSİM

Ümumi məlumat

Göytürk dilində işlənmiş nitq hissələri arasında isim xüsusi mövqə tutur. Belə ki, qədim türk abidələri dilinin leksikasının təxminən yarısı ismin payına düşür. Bundan başqa, müxtəlif sözdüzəldici şəkilçilər vasitəsi ilə isimlərdən digər nitq hissələri də yaranır.

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də isim maddi varlıq olan əşyaların və maddi varlıq olmayan, xəyalı olan əşyaların adlarını bildirir, başqa sözlə desək, isim konkret əşyaların və mücərrəd anlayışların adlarını bildirir.

Adbildirmə baxımından göytürk dilində işlənən isimləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Xüsusi insan adları bildirən isimlər. Göytürk dilində, da-ha doğrusu, göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində 262 kişi və 2 qadın adına rast gəlirik. Bir qayda olaraq, qədim türk adları indiki kimi sabit xarakter daşıdır, şəxsin içtimai vəziyyəti dəyişdikcə onun adı da içtimai vəziyyətinə uyğun olaraq dəyişir. Ehtimal ki, Orxon-Yenisey dövründə türk anadan oldu-qda ona ad qoyulmazmış, müəyyən yaşa çatdıqdan sonra göstərdiyi igidilik, qəhrəmanlıqla əlaqədar olaraq, türkə ad verilmiş. Başqa sözlə, türkə ad qoyulmazmış, o, adı özü qazanarmış. «Ad qazanmaq» ifadəsi də buradan meydana gəlmışdır. Qazandığı ad türkə həmişəlik verilməzmiş; yeni igidilik göstərdikdə türk yeni ad qazanarmış. Göytürk Orxon-Yenisey yazısı abidələrində ikinci türk xaqanlığının banisi İltəris xaqan adlandırılır. Onun uşaqlı-qda necə adlandırıldığı, gənclik illərində necə çağırıldığı biza bəlli deyil, lakin sonralar xaqan olan bu şəxsin qəbilə başçısı olduğu zaman adının *Kutluğ xan* olduğu tarixi mənbələrdən məlumdur. *Kut* qədim türk dilində «bəxt» deməkdir, -*luğ* şəkilçisi isə müasir Azərbaycan dilindəki -*lu* şəkilçisini uyğun gəlir. *Kutluğ* sözü «bəxtli», «xoşbəxt» deməkdir; *Kutluğ kan* isə «Xoşbəxt xan» deməkdir. Bu ad bir qəbilə başçısı kimi onu daşıyanın içtimai vəziyyətini tamamilə ifadə edirdi, çünki Kutluğ qəbilə başçısı olduğu qısa bir müddətdə bəxti olduğu üçün öz qəbiləsini yüksəldə bilməşdi. Çin mənbələrinin verdiyi məlumatata görə Kutluğ və onun əskərləri hərbi yürüşlər sayəsində xeyli varlanmışdır. Büyük bir

dövlətin başçısı, xaqanı olduqdan sonra Kutluğ yeni ad qəbil edir: *İltəris//İltəriş*. Qədim türk dilində *el* sözü həm *il*, həm də *el* şəklində işlənir (bu, görünür, dialekt sərfidir; qədim türk dilində iki böyük dialekt olmuşdur: *i* - dialekti -*il, bis-, iki, yigirmi, yeti* və *e* - dialekti - *el, beş, eki, yegirmi, yeti*). *Töri* sözü qədim türk dilində qanun mənasını verən *törü* sözündən törəmişdir. -*s/-ş* şəkilçisi isə felin qayıdış növ şəkilçisinə uyğun gəlir və, nə isə, ona yaxın məna ifadə edir. Beləliklə, *İltəris/Eltəris* sözünün tərcüməsi «El üçün qanun qoyan», «elin qanununu özündə tacəssüm etdirən», «elə qanun-qayda yaradan» məfhumuna uyğun gəlir. Yeni ad Kutluğ xanın yeni mövqeyinə uyğun gəldi. İltəris xaqandan sonra onun kiçik qardaşı taxta oturur. Büyük qardaşının sağlığında o, Moçur (yəni, Bəy çor) xan adlanır. (gənclik adı bize bəlli deyil). Göytürk Orxon-Yenisey yazılı abidələrində o, Kapağan xaqan adlandırılır. İstər Çin, istərsə qədim türk mənbələrindən məlum olur ki, xaqan olduğu 23 il ərzində bu xaqan türk dövlətinin sərhədlərini xeyli genişləndirmiş, qonşu qəbilə və xalqların torpaqlarını fəth etmişdi. *Kapağan* sözünün kökü *kap* feli dir, Azərbaycan dilindəki *qapmaq* feli ilə ekvivalentdir. -*ağan* şəkilçisi istər qədim türk, istərsə müasir Azərbaycan dilində (habələ həmin şəkilçinin mövcud olduğu bütün türk dillərində) fellərdən daimi xasiyyət bildirən sıfət əmələ gətirir. *Kapağan* «xasiyyəti qapmaq olan» deməkdir, evfemik tərcüməsi «Fateh» ola bilər. *Kapağan kağan* ifadəsi *Fateh xaqan* ifadəsinə uyğun gəlir. Eləcə də *Bılğə kağan* – «müdrik, bilikli xaqan», *Tonyukuk* – «qaturın möhkəm (sərt) dranğı», başqa bir fikrə görə, «qiymətli inci», *İlbilğə katun* – «elin müdrik xatunu» və s. deməkdir.

Bələ ad verilmə adətinə XI əsr ədəbi abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanlarında da rast gəlirik. Buğac boyunu xatırlatmaq kifayətdir.

Qədim türk qəbilələrində qızlara ad qoyması adəti haqqında əlimizdə heç bir məlumat yoxdur. Ümumiyyətlə, göytürk Orxon-Yenisey yazılı abidələrində qadın adlarına, demək olar ki, təsadüf edilmir. Abidələrdə gözəllik və ailə rifahı ilahəsi Umay və İltəris xaqanın arvadı İlbilğə xatunun adlarına rast gəlirik.

2. İnsanlar arasında qohumluq münasibəti bildirən isimlər. Göytürk Orxon-Yenisey yazılı abidələrinin janrı elədir ki, burada qohumluq münasibətlərini göstərən isimlərin işlədilməsi məh-

dudlaşır. Abidələrdə aşağıdakı qohumluq münasibətləri bildirən sözlərə təsadüf edirik:

ög (KTşm 9) «ana», *ata* (Süci) «ata», *kañ* (KTş 5) «ata», *eçü* (KTş 19) «əmi», «dayı, böyük (kişi) qohum», *əkəç* (Y 48) «bibisi», «xala», *eçü-apə* (KTş 1) «əcdad», *apa* (KTş 19) «əcdad», «böyük qohum», *apa* (BKc 13) «bibisi», «xala», «böyük bacı», *sinil* (KTş 20) «kiçik bacı», *eçi* (KTş 5) «böyük qardaş», *ini* (KTş 5) «kiçik qardaş», *ati* (O 4) «kiçik qohum», *ati* (Süci) «nəvə», *yigin* (KÇ 21) «nəvə», *əkə* (KTşm 9) «böyük qadın qohum», *iniyigün* (KTc 1) «kiçik kişi qohum», *oğul* (KTş 24) «oğul».

3. İnsandan başqa bütün digər canlıların – heyvan, quş, bəhəq və s. adlarını bildirən isimlər:

ingək (T 15) «inqək», *ingən* (Y 28) «dəvə», *sona* (Y 28) «sona», «ördək», «qu quşu», *çahlı* (Y 48) «şahin», *sığun* (BKq 5) «sığın», *kis* (BKc 12) «maral», *yılan* (H-T 7) «ilan», *at* (KTşm 4) «at», *höri* (KTş 12) «qurd», «canavar», *biçin* (KTşmş) «meymun», *ut* (BKc 10) «it», *köy* (KTş 12) «qoyun», *tabışğan* (MÇ 20) «dovşan», *takıgu* (MÇ 43) «toyuqq», *tiyin* (BKc 12) «dələ» və s.

4. Cansız əşya adları bildirən isimlər:

balık (KTşm 4) «şəhər», *tahuy* (KTc 3) «dəniz», *kol* (MÇ 15) «çay», *ügüz* (KTc 3) «çay», ot (BKş 27) «od», *köbürgə* (BKq 4) «körpü», *kutay* (KTc 5) «ipək», *isigitı* (KTc 5) «taxıl», *ok* (T 19) «ox», *kapıq* (KÇ 16) «qapı», *taş* (KTc 13) «daş», *tağ* (KTş 12) «dağ», *iğac* (T 25) «ağac», *sub* (KTş 11) «su», *ton* (KTş 29) «don», «paltar», *yazı* (KTc 3) «yazı (meşəli çöl, məsələn, Qarayaçı)», *çöl* (T 23) «çöl» və s.

5. Mütərrəd məfhum və mənəvi anlayış bildirən isimlər:

Tənri (KTc 1) «tanrı», «allah», «göylər», «fələk», *kəg* (KTşm 3) «qisas», *obut* (T 37) «ar», «həya», *ay* (KTc 3) «şüur», *əmgək* (KTş 19) «əzab», «əziyyət», *mağ* (BKc 15) «tərif», İlök (Çarış 2) «rifah», *bun* (KTc 5) «qəm», «qüssə», «kədər», *edgü* (Çarış 2) «səadət», törü (KTş 31) «qanun» və s.

6. Təbiət hadisələri adlarını bildirən isimlər. Belə isimlərə göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində çox az təsadüf edilir, çünki epitafidə təbiət təsviri olmur. Üç abidədə (KTş 35, BKş 27, T 25) *kar* «qar» sözüne rast gəlirik.

7. İctimai və müxtəlif hadisə adları bildirən isimlər: *təbliğ* (KTş 6) «təhrik», *kürlig* (KTş 6) «hiyləgərlik», «bicilik», bulğanç

(T 22) «ixtişaş», *bariğ* (O 3) «səfər», *ab* (KÇ 9) «ov», *közünç* (Y 28) «karzu», *aşənc* (E 28) «adət» və s.

8. Zaman adları bildirən isimlər:

yıl (KTŞ 38) «il», *yaz* (BKŞ 31) «yaz», *yay* (BKq 3) «yay», *kız* (KTşm 11) «payız», *kış* (KTşm 8) «qış», *ay* (KTşm ş) «ay», *kün* (KT şm 12) «gün», *tün* (Γ 12) «gecə», *küntüz* (KTŞ 27) «gündüz», *kiçə* (MÇ 13) «gecə».

9. Keyfiyyət və əlamət bildirən isimlər:

ağrı (BKc 9) «ağrı», «xəstəlik», *bökü* (T 50) «qəhrəman», *toğa* (KTŞ 35) «xəstəlik», *ardəm* (KÇ 12) «rəşadət», «igidlik», *açıstıq* (KTc 8) «achiq», *tosik* (KTc 8) «toxluq» və s.

10. Sənət və ixtisas adları bildirən isimlər:

mar (Süci) «müəllim», *tamğaçı* (KTşm 13) «möhürdar», *elçi* (Y 1) «elçi», *çikan* (KTşm 13) «doşyanan», *bədizçi* (KTş 11) «na-xışçı» və s.

11. Müxtəlif vəzifə və rütbə adları bildirən isimlər. Belə isimlərə göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində çoxlu miqdarda təsadüf edilir:

kağan (KTŞ 5) «xaqan», *kan* (KTŞ 24) «xan», *şad* (KTŞ 14) «xandan (xaqandan) sonra ən böyük vəzifə», *yabğu* (KTŞ 14) «dövlətin bir hissəsini idarə edən adam», *tutuk* (KTŞ 38) «cani-şin», «işgal edilmiş ərazilini idarə edən adam», *buyuruk* (KTc 1) «kiçik rütbə adıdır», *içrəki* (KTc 2) «dövlət daxilində vəzifə adıdır», *tarkan* (Γ 6) «məhkəmə sisteminde vəzifə adı», *çor* (KTŞ 32) - ən yüksək hərbi rütbə; *sənün* (KTŞ 32) çincə «general» sözündən götürülmüşdür və s.

12. Hal və hərəkət adı bildirən isimlər. Belə isimlər göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində fellərdən yaranır.

uruş (O 2) «vuruş», *sünüs* (KTŞ 40) «döyüş», *soruğ* (Sücaj) «sorğu», *akun* (Y 2) «axın» və s.

13. Şəhər, çay, göl, dağ, yer və s. adları bildirən isimlər. Belə isimləri iki qrupa ayırmak olar.

a) Xüsusi yer adlarını bildirən isimlər:

Yincü (KTŞ 39) «İnci çayı» (indiki Zərəfşan çayı); *Orkun* (MÇ 3) «Orxon çayı» (Monqolustanda Selenqanın qoludur); *İrtis* (BKŞ 27) «İrtış çayı» (Ob çayının qolu); *Bayırku* (KTŞ 37) «Baykal gölünün cənubi-şərqində yer adı»; *Şantur* (KTc 3) «Şandun yası» (Çində düz adıdır); *Təmir kapiğ* (KTc 4) «Daşköndlö Almatı arasındaki Buzqala keçidi», *Baybalık* (MÇ 44) «Varlışəhər» (uy-

ğurların paytaxtı); *Besbalık* (BKş 28) «Bessəhər» (Çinin Urumçi və Quçan şəhərləri arasında xərabəlilikləri indi də durur); *Karakum* (MÇ 28) «Qara qum», *Kögman* (yış) (BKş 27) «Kögman məşli dağları», *Ötükən* (yış) (KTş 3) «Ötükən məşli dağları» (indiki Xanqay dağları); *Sonə* (göl) (Y 28) «Sonalar gölü» və s.

b) ümumi isimlər:

bałk (KTş 12) «şəhər», *bark* (BKş 32) «bina», «saray», *yer* (BKş 29) «yer», *ordu* (KTşm 9) «orda», *göl* (KTş 32) «göl», *kol* (MÇ 15) «çay», *ügüz* (KTş 39) «çay», *tag* (T 47) «dağ», *eb* (BKş 25) «ev», *tahuy* (KTc 3) «dəniz» və s.

İsmiñ mənaca növleri

Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində işlənmiş isimləri mənasına görə üç qrupa ayırmış olar:

1. Konkret əşya və mücərrəd anlayış bildirən isimlər.
2. Xüsusi və ümumi isimlər.
3. Təklik və topluluq bildirən isimlər.

1. Konkret əşya və mücərrəd anlayış bildirən isimlər. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində mücərrəd anlayış bildirən isimlər konkret əşya adı bildirən isimlərdən sayca çox azdır. Müasir türk dillərində isə bunun əksini müşahidə edirik. Belə ki, müasir türk dillərində mücərrəd anlayış, məshhuri bildirən isimlər konkret əşya adı bildirən isimlərdən, bəlkə də, çoxdur. Bu onu göstərir ki, insan təfəkkürü inkişaf etdikcə daha çox abstraktlaşdırılmaya meyl göstərir. Bunun nəticəsində də dildə mücərrəd anlayış bildirən sözlər konkret əşya adı bildirən sözlərə nisbətən dəfələrlə artıq sürətlə artır. Türk dillərinin Orxon-Yenisey abidələri dövründən müasir dövrdə qədər keçdiyi on üç əsrlik inkişaf yolu buna nümunə ola bilər.

Konkret isimlər konkret əşya, varlıq adını bildirir; məsələn: *ağac* (T 25) «ağac», *ot* (KTş 27) «od», *goý* (KTş 12) «qoyun», *sub* (BKş 40) «su», *tag* (T 44) «dağ», *kisi* (KTc 7) «adam», *taş* (BKc 15) «daş», *buka* (T 5) «buğa», *köl* (KTş 34) «göl», *eb* (KTşm 1) «ev», *ər* (KTş 11) «döyüşű», *kapiğ* (KTş 7) «qapı» və s.

Mücərrəd isimlər maddi olmayan və varlıq kimi təsəvvür edilən əşyaların adlarını bildirir. Belə isimlərə göytürk dilində az rast gəlirik; məsələn: *açık* (KTc 8) «achiq», *tosik* (KTc 8) «tox-

*luq», *kut* (KTc 9) «bəxt», *kur* (BKş 36) «loyaqat», *bun* (T 57) «qüssə», *kürlig* (KTş 6) «hiyləgərlik», *gözünç* (Y 28) «arzu», *obut* (T 37) «həyə», *əzənc* (Y 28) «cadət», *ay* (KTc 3) «şüur», *mağ* (BKc 15) «dərif» və s.*

2. Xüsusi və ümumi isimlər. Konkret isimlər öz növbəsində iki qrupa ayırlar: xüsusi isimlər və ümumi isimlər.

Xüsusi isimlər. Bütün dillərdə olduğu kimi, göytürk dilində də xüsusi isimlər tek varlıqların adlarını bildirir və eynicinsli əşyaları bir-birindən fərqləndirməyə xidmət edir. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində işlənən xüsusi isimləri iki böyük qrupa ayırmak olar: antroponimik adlar (antroponimiya) – xüsusi insan adları və toponimik adlar (toponimiya) – şəhər, dağ, çay, göl, ölkə, yer və s. adları.

A. Antroponimik adlar: *Tonyukuk* (T 59), *Torğul* (İ 1), *Azman* (KTşm 5), *Işbara* (O 1), *Bumin* (KTş 1), *İstəmi* (KTş 1), *Kül tigin* (KTş 26), *Kül İrkin* (BKc 14), *Kuşu* (KTşm 1), *Kara Inançu* (BKş 37), *Bukun* (Y 43), *Yolğ tigin* (KTc 13), *Ozmiş* (MÇ 9), *Küli cur* (KÇ 2), *İlbilga katun* (KTş 11), *İltəris* (KTş 11), *Yağlakar* (Süci), *Kapağan* (T 51), *Etrük* (Y 50), *Kara Bars* (Y 1), *Esin* (Y 29), *Uri* (Y 26), *Umay* (KTş 31), *Ərən Uluğ* (Y 29) və s.

B. Toponimik adlar: *Tüpüt* (KTc 3) «Tibet», *Ötükan* (KTc 8) məşəli dağlardır, *Tabğaç* (KTc 5) «Çin», *Kem* (BKş 26) «Yenisey», *Sələnə* (MÇ 26) «Selenqa», *Yaşıl ügüz* (KTş 17) «Yaşıl çay» (Çindəki Qoanq-qo çayının türk adı), *Təmir kapiğ* (KTc 4) «Dəmir qapı» (Buzqala keçidi), *Kara göl* (KTşm 2) «Qara göl», *Toğu bahk* (KTşm 4) «Toğu şəhəri», *Besbatık* (KÇ 11) «Beşşəhər» və s.

Ümumi isimlər. Bunlar eynicinsli əşyaların adlarını bildirir. Xüsusi isimlərdən başqa qalan bütün konkret əşya adları bildirən isimlər və bütün mücərrəd anlayış bildirən isimlər ümumi isimlərə daxildir.

3. Təklilik və topluluq bildirən isimlər. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində ümumi isimlərin bir hissəsi heç bir qrammatik göstərici qəbul etmədən təklik, bir hissəsi yenə də heç bir qrammatik göstərici qəbul etmədən çoxluq, topluluq bildirir. Məzmununda cəmlik olmayan isimlərə təklik bildirən isimlər deyilir; məsələn: *balık* (BKş 28) «şəhər», *əlib* (KTş 38) «əb», *ok* (KTş 33) «ox», *kapiğ* (KTc 4) «qapı», *at* (KTş 33) «at», *urğan* (Y 41) «yorğan», *taş* (KTc 12) «daş» və s.

Kömiyyət kateqoriyası şəkilçisi (cəmlik şəkilçisi), qəbul etmədən məzmununda cəmlik olan isimlərə toplu isimlər deyilir; məsələn: *sü* (KTŞ 32) «qoşun», *el* (KTŞ 4) «el», *bodun* (KTŞ 14) «xalq», *yıldı* (BKŞ 38) «ilxi», *yont* (MÇ 48) «ilxp» və s.

İsmiin quruluşca növləri

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də sözlər quruluşuna görə yekcins deyildir. Sözlərin bir qismi yalnız təkcə bir kökdən ibarət olur, digər qismini köklə sözdüzəldici şəkilçinin birləşməsindən əmələ gelir, üçüncü bir qism sözlər isə iki və ya daha artıq kökün birləşməsindən əmələ gelir. Bu nöqtəyin nördən göytürk dilində işlənmiş sözləri quruluşuna görə dörd tipə ayırmaq olar: 1) sadə isimlər, 2) düzəltmə isimlər, 3) mürəkkəb isimlər və 4) tərkibi isimlər.

S a d ə i s i m l ə r . Göytürk dilinin lügət tərkibinin əsas hissəsini sadə sözlər, o cümlədən sadə isimlər təşkil edir. Göytürk dilində sadə isimlər, əsasən, bir və ikihecalı olur, üç və dörd hecalı sözlərə nadir hallarda rast gəlirik. Qeyd etmək lazımdır ki, üç və dörd hecalı isimlər ya terminlər, ya da xüsusi adlar (antroponimik, toponimik, etnik və s. adlar) olur. Ümumişlik isimlər arasında üç və dörd hecalı isimlərə, demək olar ki, tosadüf edilmir. Bir və iki hecalı sözlər arasında birhecalı sözlər üstünlük təşkil edir. Bu fakt onu göstərir ki, dilin, o cümlədən türk dillərinin yanadığı dövrə, əsasən, birhecal sözlər yaranır, dil inkişaf etdikcə sözdəki hecalların sayı da artır.

Göytürk dilində sadə isimlər həm konkret əşyaların adlarını, həm də mücərrəd anlayışları bildirir; məsələn: *teñri* «tanrı», *sub* «şu», *çəh* «şöhrət», *kü* «küy», *sab* «nitq», *taş* «daş», *kağan* «xaçan», *kan* «xan», *iğac* «ağac», *il* «eb», *yıl* «ib», *yol* «yoł», *kul* «qul», *küñ* «qul» (qadın), *kız* «qız», *ton* «don» (paltar), *sü* «qoşun», *süñig* «süngü», *yıldı* «ilxi», *til* «dib», *baş* «baş», *kulkak* «qulaq», *adığ* «ayı» və s.

D ü z ə l t m ə i s i m l ə r . Müasir türk dillərində olduğu kimi, göytürk dilində də düzəltmə isimlər sadə söz köklərinə sözdüzəldici şəkilçilər artırmaq vasitəsilə yaradılır. Göytürk Orxon-Yenisey yazılı abidələri mötülərindəki isimdüzdəldən şəkilçilərlə müasir türk dillərindəki isimdüzdəldən şəkilçilər arasında o qədər də fərq yoxdur. Bir qisim göytürk dili şəkilçiləri müasir dövərə go-

lib çatmamış, bir qismi isə bəzi fonetik dəyişikliyə uğramışdır. Öz növbəsində müasir türk dillərində işlənən bir sıra isimdüzdən şəkilçilərə göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində rast gəlmirik. Bu xüsusiyət bir sıra obyektiv səbəblərdən irəli gəlir. Əvvələn, göytürk Orxon-Yenisey yazısı abidələrinin dili hələ heç də qədim türk dili demək deyildir. Ola bilərdi ki, abidələrin dilində işlənməyən bu və ya digər sözdüzəldici şəkilçi qədim türk qəbilələrinin canlı danışq dilində işlənsin. İkincisi, göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnləri o qədər qısadır ki, qədim türk dilində işlənmiş bütün sözdüzəldici şəkilçilərin bu abidələrdə öz əksini tapa biləcəyini təsəvvürə gətirmək olmaz. Heç kim iddia edə bilməz ki, müasir Azərbaycan dilində işlədilən bütün sözdüzəldici şəkilçilər müasir Azərbaycan yazılısının iki-üç cildlik romanında öz əksini tapa bilər. Nəhayət, üçüncüsü, müasir türk dil-lərində işlənən isimdüzdən şəkilçilərin bir qismi göytürk Orxon-Yenisey yazısı abidələri dövründən müasir türk dilləri dövrünədək keçmiş on üç əsrlək inkişaf dövründə yaranmışdır.

Göytürk Orxon-Yenisey yazısı abidələri dilində isim düzəldən şəkilçiləri iki qrupa ayırmak olar: a) adlardan isim düzəldən şəkilçilər və b) fellərdən isim düzəldən şəkilçilər.

A. Adlardan isim düzəldən şəkilçilər.

Bələ şəkilçilər yalnız adlara artırılıb onlardan yeni mənalı adlar - isimlər yaradır. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində adlardan isim düzəldən aşağıdakı şəkilçilər vardır:

1. -çı, -çi. Bu, göytürk dilində ən çox işlək şəkilcidir; əsasən, adlardan isim düzəltməyə xidmət edir, lakin bəzən fəl köklərinə bitişdirilərək onlardan da isim yaradır. Göytürk dilində onun dodaqlanan variantına (-çu, -çü) təsadüf edilmir. Göytürk dilində -çı, -çi şəkilçiləri ilə yaradılmış yeni sözlər (isimlər) aşağıdakı mənaları ifadə edir:

a) Sənət və peşə bildirən adlara artırılaraq həmin sənət, peşə ilə maşgül olan şəxsi bildirir; məsələn: *Tabğaq kağanta bə - d i z ç i kəlürtim* (KT 11) «Çin xaqanından naxışçı (naxışaçan) gətirtdim...» *kisrə tabğaq kağanta bə d i z ç i k kor-kəlürtim* (BK şm 14) «...sonra Çin xaqanından naxışçıları çoxluca gətirtdim». *İcrəki bə d i z ç i g e t i* (BK şm 14) «Daxili naxışçını göndərdi».

b) Maddi əsas bildirən sözlərə artırılaraq vəzifə və rütbə bildirən isimlər düzəldir; məsələn: *On ok oğlm türgis kağanta*

Makraq t a m ğ a c i , Oğuz Bilgə t a m ğ a c i kəlti (KTşm 13). «On ox oğlum türqış xaqqanından Makraç möhürdar, Oğuz Bilgə möhürdar gəldi». *A y ġ u ç i s i bilgə ermış* (T 10) «Məsləhətçisi (vəziri) müdrik imiş».

c) Proses bildirən sözlərə artırılaraq prosesi icra edən şəxsi bildirən isimlər düzəldir; məsələn: *Bark i t g ü c i , bədiz yaratığma bitig taş itgüci Tabğaç kağan çıxanı Çan sənün kəlti* (KTşm 13) «Bina tikən, bozok vurulan yazılı daşı düzəldən Çin xaqqanının daş yonarı Çan sənün gəldi». *Y o ġ c i , s i ġ i t c i kıtay, tatabi bodun başlayu Udar sənün kəlti* (KTşm 11-12) «Ağlayan, sitğyan kıtay və tatabı xalqlarının başında Udar sənün gəldi».

ç) Müxtəlis məna bildirən sözlərə bitişərək əşyadan adından şəxs bildirən isimlər yaradır; məsələn: *On tutuk y o r c i n yaraklığ alığın tutdu* (KTş 32) «On tutukun sərkərdəsini yaraqlı əli ilə tutdu». *Y a ġ i c i s i yemo bən ertim* (T 50) «Düşmənlə vuruşanı da mən idim». *Ben tenyi elimin e l c i s i ertim* (Y 1) «Mən müqəddəs elimin elçisi idim».

d) Məkan mənası ifadə edən sözlərə artırıldıqda məkanla əlaqədar şəxs mənası ifadə edən isimlər əmələ gətirir; məsələn: *Y i r c i y e r yanılıp boğazlanı* (T 26) «Bələdçi yeri səhv saldığı üçün boğazlandı». *Kadaşım, sizimə y o l c i ben* (Y 44) «Yoldaşım, sizə yolçuyam».

e) Mücərrəd mənali isimlərə artırılıb keyfiyyət, xüsusiyyət bildirən isimlər yaradır; məsələn: ... *tabğaç badun... a r m a k - c i s i n üçün... türk bodun illədük ilin içgimi idmiş* (KTş 6) «... tabğaç xalqı... yalani güclü olduğu üçün... türk xalqı qurduğu dövlətini dağıtmış».

ə) Qeyd etmək fazıldır ki, -çı şəkilçisi fellərə artırılıb onlardan şəxs bildirən isimlər düzəldə bilir; məsələn: *On tutuk y o r c i n yaraklığ alığın tutdu* (KTş 32) «On tutukun sərkərdəsini yaraqlı əli ilə tutdu».

Bu cümlədə *yor* sözü fel əsasıdır və «getmək» mənasını ifadə edir: -çı şəkilçisi felə artırılmışdır».

2. *-lik, -lik*. Bu şəkilçi göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində az işlənir, həm də isimdən daha çox sıfət çaları daşıyan sözlər düzəldir. Möhz bunu nəzərə alaraq, V.V.Radlov yazırkı ki, Orxon-Yenisey abidələrinin yaradıldığı dövrə türk dillərində *-hk*, *-lik* və xalis sıfət düzəldən *-lğ*, *-lig* şəkilçilərinin mənası tam diferensiallaşmamışdı. V.V.Radlovun fikrinə görə, sonralar

cənub-qərb qrupu türk dillərində *-lig*, *-lik* şəkilçilərinin son samiti düşmüş (*tirik* «diri», *ölig* «ölü», *kapiğ* «qapı», *sarığ* «sarı» sözlərində olduğu kimi) və sıfət düzəldən *-h*, *-li* şəkilçiləri yaranmışdır. *-lik*, *-lik* şəkilçiləri isə mənasına görə əvvəlki şəkilçilərdən ayrılmış, yalnız isim düzəldən şəkilçi kimi işlənmişdir¹. Lakin turko-loqlardan P.M.Melioranski² və F.Y.Korş³ bu fikrin əleyhinə çıxmış və göstərmişlər ki, elə əvvəldən hər iki şəkilçinin mənalarında fərq olmuşdur; *-lik*, *-lik* şəkilçisi isim düzəltmiş, *-lig*, *-lig* şəkilçisi vasitəsilə isə sıfət düzəldilmişdir.

Göytürk dilində *-lig*, *-lig* və *-h*, *-li* şəkilçiləri paralel işlənmişdir. Bu şəkilçilər təkhecalı sözlərə qoşulduqda yalnız sıfət əmələ gətirmişdir. *-hk*, *-lik* şəkilçisi isə *-h*, *-li* şəkilçisi ilə paralel işlənmir və onun əmələ gətirdiyi mənada həm isimlik, həm də sıfətlik xüsusiyyəti özünü göstərir.

Qeyd etmək lazımdır ki, müasir cənub-qərb qrupu türk dillərində *-lik*, *-lik* və *-lig>h* *-lig>li* şəkilçiləri paralel olaraq həm isimdüzəldən, həm də sıfətdüzəldən şəkilçilər kimi işlənir.

-lik, *-lik* şəkilçisi göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində üç məqamda işlənir:

a) Müxtəlisif mənali isimlərə qoşularaq mücərrəd anlayış ifadə edən isimlər yaradır (*bəglilik*-bəylilik, *sılık*-bakır, *taplağuluk*-toplamaq, *üzgülük*-üzmək, *kokılık*-qoxuluq); məsələn: *Taňgač kaňanka bəglilik uni oğlan kul bolu, sılık kız oğlan kün bolu* (KTŞ 7) «Bəyliliyə layiq oğulların, bakırə qızlarının Çin xaqqanına qul oldu». *Kočılilik... altun, gümüş kərgəksiz kələrti* (BKe 11) «Qoxuluq... qızıl, gümüş sonsuz gətirdi.» ... *yuyka kalın bolsar, toplağuluk alp ermış, yinçə yoğun bolsar, üzgülük alp ermış* (T 13-14) «... nazik qalın olsa, toplamaq hünər istər, ince yoğun olsa, üzmək hünər istər». *Yüz ər yüzü, bəglər bənizi, bəglilik kasi...* (Y 26) «Yüz ijd üzü, bəylər bənizi, bəylilik qaşı...»

¹ Ramoff W. Die Alttürkische Inschriften der Mongolei. Nene Folge, 1895, səh. 46.

² П.М.Мелиоранский. Памятник в честь Кюль Тегина, СПб., 1899, сəh. 95-97.

³ Ф.И.Корш. По поводу второй статьи П.М.Мелиоранского «О турецких элементах в языке «Слово о полку Игореве», Изв. АН, т. XI, СПб, 1906, с. 32-35.

b) Zaman mənəsi bildirən isimlərə artırılıb sıfətəbənzər isimlər düzəldir (*yillik-illik, künlik-günlük*); məsələn: *Bıñ y i l-i k, tıman g ü n l i k bitigimin, bergümün anta yası taşka yaratdım* (MÇ 21-22) «Min illik, on min günlük yazımı, işarələrimi orada yasti daşda yaratdırıdım».

c) Bir sırə əşya mənəli isimlərə artırıldığda yenə əşya ifadə edən isimlər əmələ gətirir; məsələn: ... *sarıq altunin, örög, kümüsün, kirğaghq kutayın, a k i n l i k isigitin, özlək atın, adğırin, kara kisin, kök teyinin türkimə, boduma kazğımı birtim* (BK şm 11-12). «... sarı qızılıını, parlaq gümüşünü, qıraqlı ipəyini, əkinlik taxılını, cins at və ayğırını, qara samurunu, göy dələsini türkümə, xalqıma qazandım». *Öl təqdiķdə Bayirkunun ak adğıraq u d l i k i n siyu urtu* (KTŞ 36) «O döyüşdə Bayirkunun ağ ayqırının budu sindi».

3. -daş. Göytürk dilində bu şəkilçi müxtəlif adlara artırılaraq dost, yoldaş, həmsikir, eyni məsləkə qulluq edən və s. mənaları ifadə edən isimlər düzəldir. Ə.Dəmirçizadə bu şəkilçini mürəkkəb şəkilçi hesab edir. Onun fikrincə, -daş şəkilçisi -da yerlik hal şəkilçisi ilə qədim türk dilində dost mənasını ifadə edən eş sözünün birləşməsindən törəmişdir¹. -daş şəkilçisinin Orxon abidələrinin mətnlərində işlədilməsinə təsadüf edilmir, ona yalnız Yenisey abidələrində rast gəlirik; məsələn: *Kanım tülbəri, kara bodun, külüg kadaşım, sizimə, el eşim är, üğüs är, oğlan är, küdəgülərim, kız-golinlərim hökmədəm* (Y 3) «Xanımın mülkü, qara xalq, məşhur dostum, sizdən, eldəki ığid dostlarımdan, çoxlu ığiddən, ığid oğlanlardan, kürəkənlərimdən, qız galinlərimdən doymadım». *Anta ahğ a d a ş i m a , anta sizimə, edgi işimə adırlıdım* (Y 11) «Orada əldə etdiyim (ahğ, alınmış) dostumdan, orada sizdən, yaxşı dostumdan ayrıldım». *K a d a ş i m adırlıdım* (Y 13) «Dostlarımdan ayrıldım» və s.

Göründüyü kimi, -daş şəkilçisi göytürk dilində qeyri-məhsuldar işlənir.

4. -lak, -lək, -lağ, -lag, -lük. Müasir türk dillərində bu şəkilçi isim əmələ gətirir. Göytürk dilində bu şəkilçinin əmələ gətirdiyi söz daha çox sıfətlik xasiyyəti daşıyır; məsələn: ... *örün gümüşün, kirğaghq kutayın, əkinlig isigitin, öz lək atın, adğırin, kara kisin, kök teyinin türkimə, bödünümə kazğanı birtim, iti birtim* (BKşm

¹ Ə.Dəmirçizadə. 50 söz, Bakı, 1968, səh. 42-43.

11-12) «... işildayan (parlaq) gümüşünü, qıraklı ipəyini, əkinlik taxilini, miniklik atını, ayğırını, qara maralını, göy dələsini türkümə, xalqıma qazandım, verdim». ... öz l ü k i boz at erti (KÇ 4) «... miniyi boz at idi». Misallardan göründüyü kimi, bu şəkilçinin yaratdığı yeni söz daha çox sıfətə oxşayır. İkinci misalda həftə açıq «» saiti əvəzinə qapalı «ü» saiti işlənmişdir.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bu şəkilçinin son səsi cingiltili samitlə ifadə edilən variantına - -lağ, -ləg şəkilində işlənməsinə də rast gəlmək olur; məsələn: Ödsəg, ötüləg küç ... igidmiş kağanı yanlılı (BKŞ 34-35) «Keçici, otucuğun... yüksəltdiyi xaqanı yanıldı». Yaşıl kaya y a y l a ġ i m , kızıl kaya k i s l a ġ i m (IB 78) «... Yaşıl qaya yaylağım, qızıl (qırmızı) qaya qışlağım». Yağak iğac yaylağım, kuşhğ iğac k i s l a ġ i m (IB 86) «Qoz ağacı yaylağım, quşlu ağac qışlağım».

Y.Məmmədov *lak*, *-lək* şəkilçinin adlardan fel düzəldən *-la*, *-lə* şəkilçisi ilə isim düzəldən *-k* şəkilçisinin birləşməsindən yaranlığını söyləyir; *qış+la+q*, *yay+la+q* sözlərində olduğu kimi¹. Lakin göytürk Orxon-Yenisey yazısı abidələri mətnlərində rast gəldiyimiz yeganə söz (özlək, özlük) bu fikri təsdiq etməyə imkan vermir.

5. *-h*, *-li*. Bu şəkilçi göytürk dilində adlardan sıfat düzəldir. Lakin onun düzəltdiyi iki sıfat yanaşı işlənib mürəkkəb söz əmələ gətirdikdə ismə çevrilir; məsələn: ... i n i l i - e ç i l i kinşürtükin üçün, b a g l i - b o d u n l i ġ yonşurtukin üçün türk bodun illədük ilin içgini idmis (KTŞ 6) «... kiçikli-böyükli bir-birinin üstünə qaldırıldığı üçün, bəyli-xalqlı qiyama təhrik etdiyi üçün türk xalqı öz elini dağıtmış». ...sü yorıp t ü n l i - k ü n l i yiti ödüskə subsız keçdim (BKŞ) «... qoşun yürüdüb gecəli-gündüzlü yeddi sutkaya susuz keçdim».

Birinci cümlədə gözönüldiyi kimi, *bəqli-bodunlı* olmalı idi, lakin nədənsə, *bəqli-bodunlığ* (bəyli-xalqlı) yazılmışdır.

6. *-dəm*. Bu şəkilçi göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində yalnız bir sözə qoşulub mücərrəd anlayış bildirən isim əmələ gətirir; məsələn: ... tabğaçka bunca sünüsip alpin, a r d a - m i n üçün kü bunça tutdi (KÇ 12) «... tabğaçda beləcə döyübü igidliyinə, rəşadətinə görə bu qədər şöhrət qazandı».

¹ Y.Məmmədov. Orxon-Yenisey abidələrində adlar, I, Bakı, 1979, s. 14.

7. -an, -ən, -un, -ün, -in, -in. Konkret əşya adı bildirən sözlər artırılıb konkret əşya adı bildirən isimlər düzəldir (*oğul* — *oğlan*, *bod* — *bodun*, *ər* — *ərən*, *ört* — *örtən* və s.) məsələn: ... *otuz oğlan sağdıcları...* (İl. 2) «otuz oğlan sağdıcları...» *Li Sün Tay sənün başadı bis yüz ə r ə n gəlti* (BKc 11) «Li Sün Tay başda olmaqla beş yüz ərən gəldi». *Bu Tabğacda yiraya bək oğuz ara yeti ə r ə n yağı bolmis* (O 5) «Bu Çindən şimalda bəy oğuzlar arasında yeddi ərən yağı olmuş». *Türk sir b o d u n yerintə bod kalmati* (T 3-4) «Türk sir xalqının yerində boy (tayfa) qalmadı» və s.

8. -ğan, -kən. Göytürk dilində bir ada artırılıb mücevərədə anlayış bildirən isim düzəldiyinə təsadüf edilmişdir (*tenri-tenrikən*); məsələn: *T e n r i k a n k a isig bertig tiyin yarlkamis, şad atiq anta bermis* (O 6) «Tanrısilisətə işini verdin deyə fərman vermiş, şad adını onda vermiş».

9. -hg, -lig. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bu şəkilçi adlardan sıfat düzəldir. Lakin abidələrin dilində bu şəkilçinin yaratdığı sözlər substantivləşərək isim mövqeyiində işlənir; məsələn: ...*i l l i g i g ilsirətdimiz, k a ġ a n l i ġ i ġ kağansırajdımız, t i z l i g i g sökürtimiz, başlığğ yüküntürtimiz* (KTş 18) «Ellini əlsizləşdirdik, xaqanlıni xaqansızlaşdırıldıq, dizlini çökdürdük, başlımlı səcdə etdirdik.»

10. -ə. Zərfdən isim düzəldir; məsələn: *K i ç ə yaruk batur erigli sünüsdim* (MÇ 13) «Gecə ay batırkən döyüşdüm».

11. -tüz. İsimdən isim düzəldir; məsələn: *Türk bodun üçün tün udımadım, k ü n t ü z ohurmadım* (KTş 27) «Türk xalqı üçün gecə uyumadım, gündüz oturmadım».

12. -gin. İsimdən isim düzəldən şəkilcidir; məsələn: *Ər ərdəmin kuz sizim, e lg i n kağadaşım sizim* (Y 41) «Döyüşçü ərdəmliyimdən, ... sizdən el üçün olan qohumlarım, sizdən...».

13. -əç. İsimdən isim düzəldən şəkilcidir.

14. -məç. İsimdən isim düzəldən şəkilcidir.

15. -ət. İsimdən isim düzəldən şəkilcidir.

Hər üç şəkilçinin düzəldiyi sözlərə 41-ci Yenisey abidəsində rast gəlirik: *Ər ərdəlinim, adaka, ə g ə ç i m ə , ana, ə g m ə ç , ə g ə t yeriltim* (Y 41) «Döyüşçü rəşadətimdən, atamdan, bibimdən, anamdan, arvadımdan, kənizimdən ayrıldım».

16. -ti (*isig* «isti» - *isichti* «taxıl»). Bu şəkilçi adlardan isimlər düzəldir; məsələn. *Altun, gümüş, i s i g t i , kutay bunsız ança birür*

tahgaç bodun sabı suçig, ağısı yumşak ermiş (KTc 5) «Qızıl, gümüş, taxıl, ipək saysız-hesabsız o qədər verən Çin xalqının dili şirin, hədiyyəsi yumşaq imiş».

B. Feldən isim düzəldən şəkilçilər. Göytürk dilində feldən isim düzəldən şəkilçilər adlardan isim düzəldən şəkilçilərə nisbətən həm sayca çoxdur, həm də müxtəlif məna çaları yaratma baxımından zəngindir. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində fellərdən isim düzəldən aşağıdakı şəkilçilərin işləndiyinə rast gəlirik:

1. *-ış, -ış, -uş, -üş*. Hərəkət və vəziyyət bildirən fellərə artırılab proses adı və nadir hallarda hərəkətin nəticəsi adı bildirən isimlər əmələ gətirir; məsələn: ... *ebka təgdükim u r u ş kılıp...* (O 10) «... evə dəyidiym varuş qılıb...». *Kül tigin ol s ü n ü ş d e otuz yaşıyur erti* (KTşm 2) «Kül tigin o döyüşdə otuz yaşında idi». *Sü t e g i s i n t e yetinç arig kılıqladı* (KTşm 5) «Qoşun döyüşündə yeddinci əri qılınladı».

2. *-ik, -ik, -uk, -ük, -k*. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bu şəkilçi feldən müxtəlif məna çalarlı isimlər düzəldir. Göytürk dilində bu şəkilçinin həm açıq variantlı (*-ak, -ək*), həm də qapalı variantlı (*-ik, -ik*) şəkli işlənir. Göytürk abidələrinin dilində bu şəkilçi fellərdən isim düzəldən ən məlisuldar şəkilçilərən biridir. Bu məna çalarlıqlarından aşağıdakılari göstərmək olar:

a) Fellərə artırılaraq məkan bildirən isimlər düzəldir; məsələn: *On tünkə y a n t t i k i tuğ ebirü bardımız* (T 26) «On gecə yamacları bayraqları yiğisdirib getdik». ... *bir t u r u k i ermis* (T 24) «... bir dayanacağı imiş».

b) Fellərə bitişərək proses adı bildirən nüccərəd isimlər əmələ gətirir; məsələn: *On ok bodun o m g a k körti* (KTş 19) «On ox xalqı əziyyət çəkdi». *Tenri, yer b u l ğ a k i n üçün yağı bohti* (KTşm 4) «Göylər, yerlər qarışlığı üçün yağı oldu».

c) Fellərə artırılaraq rütbə, vəzifə bildirən isimlər düzəldir; məsələn: *Anta yana kirip türgis kağan b u y u r u k i Az t u t u - k i ğ əligin tutdu* (KTş 38) «Onda yənə (qoşuna) girib türgis xaqanın buyuruğu Az tutuku əli ilə tutdu». ... *bizinə yanıldukm üçün kağanı ölti, b u y u r u k i , bəğləri yemə ölti* (KTş 19) «... bizə xain çıxdığı üçün xaqanı öldürdü, buyuruğu və bəyləri də öldürdü». *Tay Bilgə t u t u k y a b l a k i n üçün, bir-iki athğ yablakin üçün, kara bodunum, öltin, yetdin* (MÇ 17) «Tay Bilgə tutuk pis olduğu

üçün, bir-iki məşhur adam pis olduğu üçün, qara xalqım, öldün, yetdin».

-ik, -ik şəkilçisi bu məqamda bəzən heyvan adı bildirən isimlər də yaradır; məsələn: *K e y i k yiyü, tabışğan yiyü ohurur ertimiz* (T 8) «Keyik yeyərək, dovsan yeyərək otururduq». *I n g a k kölikin Toğlada Oğuz kəlti* (T 15) «Inek və yük heyvanları ilə Toğlada oğuzlar goldı».

ç) Fellərə artırılaraq vasitəsi ilə iş və ya hərəkət icra edilən alot adını bildirən isimlər düzəldir; məs.: *Y a r a k i n t a , yalma-sinta yüz artuki okun urtu* (KTŞ 33) «Yarağına, plaşına yüzdən artıq ox dəydi» *Türk bodun a d a k kamşatdı* (KTŞm 6-7) «Türk xalqı ayağını boşatdı».

d) Bu şəkilçi adlardan da isim düzəldir. Belə ki, göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində onun yer adlarına artırılib etnik adlar düzəldiyinə təsadüf edilir; məsələn: *Altı çub s o ġ d a k tapa sülədimiz* (KTŞ31) «Altı tayfahı soğdahlara qarşı qoşunla getdik». *B u k a r a k uhs bodunta nən sənün oğul tarkan kəlti* (KTŞm 13) «Buxara dövləti xalqından Nən sənün oğlu tarkan goldı».

e) Göytürk dilində bu şəkilçi müxtəlif mənalı sıfatlər də düzəldir; məsələn: *Tabğaq bodun sabı süçig, ağası y i l s a k ermış* (KTe 5) «Tabğaq xalqının dili şirin, hədiyyəsi yumşaq imiş». Süçik *sabin, y i m s a k a gın arıp i r a k bodunuğancaq yağutur ermış* (KTe 5) «Şirin dili, yumşaq hədiyyəsi ilə aldadıb uzaqdakı xalqı eləcə yaxınlaşdırılmış». *I r a k ersər, y a b l a k ağı birür, y a ġ u k ersər, edgü ağı birür* (KTe 7) «Uzaq isə, pis hədiyyə verir, yaxın isə, yaxşı hədiyyə verir». *Tokuz oğuz bəg yağı ermis, b ö d ü k ermış* (O 6) «Doqquz oğuz boyı yağı imiş, böyük imiş».

ə) Bu şəkilçi vasitəsi ilə hərəkətin icra tərzini bildirən zərflər də yaranır; məsələn: *Yir sayu barmış bodun ölü yitü y a d a g i n yalnın yana kəlti* (KTŞ 28) «Yer boyu səpələnmış xalq əldən düşmüş halda, ayaqla, yalnız yenə goldı».

3. -iğ, -ig, -ğ, -g. Göytürk dilində bu şəkilçi formaca -ik, -ik şəkilçisino oxşasa da, əmələ gətirdiyi mənalara görə ondan fərqlənir. Bu da əvvəlki şəkilçi kimi, göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində feldən isim düzəldən on məhsuldar şəkilçilərdəndir. Göytürk dilində bu şəkilçi fellərdən müxtəlif mənalı isimlər düzəldir.

a) Fellərdən işin noticəsini bildirən isimlər düzəldir; məsələn: *Bu b i t i g bitigmə atısu Yohğ tigin* (KTc 13) «Bu yazını yazan nəvəsi Yohğ tigin». *Altı b a ğ bodunka bəg ertim* (Y1) «Altı hissəli xalqa bəy idim». *Eki ü l ü g i athğ erti, bir ü l ü g i yadağ erti* (T4) «İki hissəsi süvarı idi, bir hissəsi piyada idi».

b) Fellərdən proses adı bildirən isimlər düzəldir; məsələn: *Yalabaçı, edgü sabı, ö t ü g i gəlməz, iyiin yayın sülədim* (BKŞ 39) «Elçisi, yaxşı xəbərləri, xahişi gəlməz deyə yayda qoşun çəkdir». *Küm, s o r u ğ i m kün toğsuka, batsika təgdi* (Süci) «Səsim, soraqım gün doğana, batana çatdı».

c) Fellərdən hərəkətin obyektiini, vasitəsini bildirən isimlər düzəldir; məsələn: *Yincü ügüzig keçə Tamir k a p i ġ k a təgi sülədim* (KTc 3-4) «İnci çayını keçərək Dəmir qapıya təki qoşun çəkdir». ... *s ü n ü g i n açdumiz* (T 28)... süngü ilə açdıq.

ç) Fellərdən yet adı bildirən isimlər düzəldir; məsələn: *Ertis ügüzig k e c i g s i z i n keçdəmiz* (T35). «İrtış çayını keçidsiz keçdik» *Marıma yüz ər t u r u ğ hirtim* (Süci) «Müəllimimə yüz döyüşçü keşikçi verdim». *Ança e r i g yırta bengü tış tokutdm* (KTc 13) «Elə yaşamalı yerdə əbədi daş qoydurdum».

d) Fellərdən mücərrəd anlayış bildirən isimlər əmələ gətirir, məsələn: *B i l i g s i z kağan ohurmus erinc* (KTŞ 5) «Biliksiz xagan oturmuş». *Anta kısra tenri b i l i g bertük üçün özüm ök kağan kisdum* (I 6) «Ondan sonra tanrı bilik verdiyi üçün özüm xagan seçdim».

e) Fellərə artırılaraq ya artırıldığı fəlin semantik mənası ilə əlaqədar olan peşə, sənət bildirən, ya da fəlin mənasındaki prosesi keçirmiş şəxs bildirən isimlər düzəldir; məsələn: *Ança olurur erikli oğuzdantan g ö r ü k kəlti* (I8) «Eləcə otururkən oğuzlardan casus gəldi». *Karluq t i r i g i bari türğiskə kəlti* (MÇ 40) «Karluqların dirisi gedərək türğislərin yanına gəldi». *Ögim katun, ulayı öglərim, əkələrim, kəlirünim, kuncuyularım, bunça yemə t i r i g i kün boltaçı erti, ö l ü g i yurtda, yolta yatu kaltaçı ertigiz* (KTŞm 9) «Anam xatun, digər analarım, bibilərim, gəlinlərim, arvadlarım, beləcə diriləriniz qul olası idiniz, ölüñüz yurdda, yolda yataraq qalası idiniz».

ə) Fellərə artırılaraq icraedici şəxsi bildirən isimlər düzəldir; məsələn: *Umay təg ö g i m katun kutuna inim Kül tigin ər at bulu* (KTŞ 31) «Umay tək anam xatunun böxtinə kiçik qardaşım Kül

tigin ər adı qazandı» (bu cümlədə *ö — öyratmak* fəlinin kökü, *ög-öyrədən, öyrətmə prosesi ilə məşğul olan, ana deməkdir*).

4. -nç, -inç, -inç, -unç, -anç, -ənç. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində bu şəkilçi vasitəsilə fellərdən müxtəlisf mənə bildirən isimlər düzəldilir. Bu şəkilçi vasitəsilə, əsasən, mücərrəd anlayış bildirən isimlər əmələ gəlir; məsələn: *Türk bodun yəmə b u l ğ a n ç ol, - timis* (T 22) «Türk xalqı, yənə iğtişaşa ol, - demiş». *Oğuzi yəmə t a r k a n ç ol, - timis* (T 22) – «Oğuzu yənə qiyama qaldır», - demiş». *Ol yolin yorisar, u n ç , - tidim* (T24) «O yolla getsək, mümkündür, - dedim». *Kağanım bən özüm Bilgə Toyukuk ötüntük ö t ü n ç i m i n esidü berti* (T 15) «Xaqqanım mənim özümün - Müdrük Tonyukunun etdiyi xahişi eşitdi». *İlim ö k ü n ç ü n a kahn yağıka kiymatan təcipən adırıldım* (Y 28) «Elimin qəminqəçoxlu yağı doğramadan hücum edib aynıldım (oldum)». *Ö z a n ç ü m e , g ö z ü n ç ü m e adırılma* (Y 28) «Adətimdən, arzumdan ayrılma». *Urun başı ertim, i n a n ç i ertim* (Y 32) «Bayraqdar idim, inanılmış adam idim».

Bu şəkilçinin əmələ getirdiyi söz bəzən xüsusi isim kimi də işlənir; məsələn: *İnöz I n a n ç u Besbalıka barır mən* (HT 7) «İnöz İnançı Beşbalıka gedirəm».

5. -sık. Bu şəkilçi fellərə artırılaraq məkan və mücərrəd anlayış bildirən isimlər düzəldir, məsələn: *Ol sabın esidip tün yəmə u d i s i k i m gəlməz erti, o l u r s i k i m gəlməz erti* (T 22) «O sözü eşidib gecə də yuxum gəlməz idi, oturmağım gəlməz idi». *Ol sabın esidip, tün u d i s i k i m kəlmədi, küntüz o l u r s i k i m kəlmədi* (T 12) «O sözü eşidib, gecə yuxum gəlmədi, gündüz oturmağım gəlmədi». *Kuriya kün b a t s i k d a k i Soğd, Berçəkər, Buxarak ulıs bodunta Nən sənün oğul tarkan kəlti* (KTşm 12) «Qərbə gün doğandakı Soğda, Berçəkər, Buxara dövləti xalqından Nən sənün oğul tarkan gəldi». *Ilgərү gün t o ğ s i k a , birgərү kün ortusıñaru, kuriğaru kün b a t s i k i n a , yırgaru, tün örtüsüñaru-anta içräki bodun kop maña körür* (KTc2) «Şərqə gün doğana, cənuba gün ortaya, qərbə gün batana, şimala gecə yarısına - bu qədər yerin içindəki xalq tamamilə mənə baxdı». *Türk bodun, ü l a s i k i n biriya Çuğay yiş tügül, Tün yazı konayın, tisər türk bodun, üləsikig anta aygıq kisi ança boşgurur ermış* (KTc 6-7) «Türk xalqı, bir hissən cənuba Çuğay meşəli dağlarında deyil, Tün düzündə yerləşək desə, türk xalqı, bir hissəni orada pis adamlar belə öyrədir imiş».

Göytürk dilinde bu şəkilçinin əmələ gətirdiyi mənada sıfət çalarlığı da vardır. Buna görə də bu şəkilçi vasitəsilə feldən əmələ gələn sözlər adların əvvəlində işləndikdə cümlədə təyin kimi çıxış edir. Abidələrin dilində bu şəkilçi fələ artırılaraq feli sıfət də düzəldir; məsələn: *İltutsuk yır Ötükən yiş ermış* (KTc 4) «El tutmalı yer Ötükən meşəli dağları imiş».

6. -i, -i. Göytürk dilində bu şəkilçi fellərə bitişdirilərək prosesi icra edəni, iş və hərəkətin nəticəsini, prosesin adını bildirən isimlər düzəldir; məsələn: *Yarış ya z i d a on tūmən sü tirilti* (T 36) «Yarış yazında yüz minlik qoşun toplandı». *On ok bodunu k a l i s i z tasikmis* (T 30) «On ox xalqı qahqsız sərhədi aşmış» *K o k i l i k ... altun, gümüs kərgəksiz kəlürti* (BKc 11) «Qoxuluq... qızıl, gümüş saysız gətirdi».

7. -ga, -gə. Bu şəkilçi fel kökündən mücərrəd anlayış bildirən, əşya adı bildirən isimlər, habelə sıfət düzəldir.

a) -ga, -gə şəkilçi vasitəsilə yaranan isim hərəkətin icraçısını ifadə edir; məsələn: *Kanum Kül b i l g a kağan...* (MÇ 5) «Atam Kül Bilgə xaqan...». *On ok oğlm türgis kağanta makraç tamğaçı, Oğuz B i l g a tamğaçı kəlti* (KTşm 13) «On ox oğlum türgis xaqanından Makraç damğaçı, Oğuz Bilgə damğaçı goldı». *Beş yaşımda kansız kağıp, tokuz yegirmi yaşımda öksüz bolup, katığlamış, otuz yaşımda ö g a boltum* (Y 45) «Beş yaşında atasız qalıb, on doqquz yaşında anasız olub, möhkəmlənib, otuz yaşında müdrik oldum».

b) -ga, -gə şəkilçisi vasitəsilə feldən əmələ gələn isimlər hərəkətin nəticəsi mənasını ifadə edir; *On ok oğlm türgis kağanta Makraç t a m ğ a c i , Oğuz Bilgə t a m ğ a c i kəlti* (KT şm 13). «On ox oğlum türgis xaqanından Makraç damğaçı, Oğuz Bilgə damğaçı goldı».

c) Bu şəkilçi vasitəsilə abidələrin dilində sıfət də düzəlir; məsələn: *Yağıka yalnız oplayu təqip opulu kirip özü k i s ğ a kərgək bolu* (KÇ 23) «Yağıya yalnız hücumu keçdi, arasına girib özü bir anda həlak oldu». *Tetri təq tenridə bölmüş türk b i l g a kağan bu ödkə olurtum* (KTc 1) «Tanrı tək tanrıdan olmuş türk müdrik xaqanı bu vaxt (taxta) oturdum».

8. -in, -in, -un, -ün. Bu şəkilçi vasitəsilə fellərdən müxtəlif məna ifadə edən isimlər düzəldilir.

a) Fellərə artırılaraq proses adı bildirən isimlər əmələ gətirir; məsələn: ... ö r ü n kümüsün, kirğagliğ kutayın, əkinlik isigitin,

özlek atın, adğırın, kara kisin, kök teyinin türkimə, bodunuma kazğanı birtim (BKşm 11) «... parlaq gümüşünü, qıraqlı ipəyini, əkinlik taxılını, minməli atını, ayğırını, qara maralını, göy dölsini türkümə, xalqıma qazandım». *Ben ər ərdəmim, a k u n ...* (Y2) «Mən igidliyim, basqın...».

b) Fələ artırılaraq prosesdə iştirak edən, prosesi icra edən subyekt bildirən isim düzəldir; məsələn: *Kanım tülbarı, kara bodun, külük kadaşım, sizimə, el eşim ər, üküş ər, oğlan ər, kündəgülərim, kız-kəlinlərim bökmədim* (Y 3) «Xanimın mülkü, qara xalq, məşhur dostum, sizdən, cldəki igid dostlarından, çoxlu igidlərdən, igid oğlanlardan, kürəkənlərimdən, qız-gəlinlərimdən doymadım». *Sançıp, ölkürüp oğln, kisisin, b o l u n ...* (KÇ 5) «Qılıncdan keçirib, öldürüb, oğlunu, adamlarını, əsirini...».

c) Feldən əşa adı bildirən isimlər düzəldir; məsələn: *Oğlumin, kızının k a l i n s i z birtim* (Süci) «Oğlumu, qızımı başlıqsız verdim».

ç) Fela artırılıb işin nəticəsini bildirən isim əmələ gətirir; məsələn: *Bu türk bodunka yarakhığ yağıg kəltürmədim, t ö - g ü n l i g atığ yügürtmədim* (T 54) «Bu türk xalqına yaraqlı yağı gətirmədim, damğalanmış at yüyürtmədim».

9. -ma, -mə. Bu şəkilçi fellərdən müxtəlif mənali isimlər düzəldir; məsələn: *Yarakinta, y a l m a s i n t a yüz artuk okun urtu* (KTŞ 33) «Yarağına, plaşına yüzdən artıq ox dəydi». *Y e l - m a s i n is yerinərü idnus, y e l m a s i n məniñ ər anta basmış* (MÇ 24) «Atlı dəstəsini (kaşfiyyatını) mültəsiqlərinin yerinə gəndərmış, atlı dəstəsini mənim igidlərim orada basmış». *Bir tə - g m a səkiz ər erdimiz* (Y 10) «Bir döyüşdə səkkiz döyüşçü idik».

10. -t. Fellərdən proses bildirən isim düzəldir; məsələn: *Yoğçı, s i ğ i t ç i kütay, tatabı bodun başlayu Udar sənün kəlti* (KTşm 11-12) «Ağlayan, sıtqıyan kitay, tatabı xalqının başında Udar sənün gəldi». *Özün e l a t i kilmədin* (Y 28) «Özüne əziyyət vermedin». ... *oğlm, altı bin y o n t i m ...* (Y 3) «... oğlum, altı min ilxim...».

11. -ğu, -gü. Fellərə artırılaraq prosesin nəticəsini bildirən isimlər düzəldir; məsələn: *B a r k i t g ü c i , bədiz yaratığma, bitig taş i t g ü c i Tabğaç kağan çıcam Çan sənün kəlti* (KTşm 13) «Bina tikən, bəzək vuran, yazılı daşı düzəldən Çin xaqqanının daş yonanı Çan sənün gəldi». *K ö r g ü n i n üçün igidmis bilgə kağanına, ermis, hərmis edgü ilinə kəntü yanlılığı, yablak kığürtig*

(KTŞ 23) «İtaət etdiyin üçün səni yüksəltmiş müdrik xaqanına, axar-baxarlı yaxşı elinə özün xəyanət etdin, pislik gətirdin». *Yuy-ka kahn bolsar, t o p l a ġ u l u q alp ermis, yinçə yoğun bolsar, ü z g ü l ü k alp ermis* (T 13-14) «Nazik qalın olsa, toplamaq igid işidir, ince yoğun olsa, üzmək igid işdir». *Kağanı alp ermis, a y ġ u ç i s i bilgə ermis* (T10) «Xaqanı igid imiş, məsləhətçisi (*ay* «de» - *ayğu* «məsləhət» - *ayğuçı* «məsləhətçi») müdriak imiş». *Yelma, k a r a ġ u edgüti urğıl, basıtma, - timis* (T 34) «Kəşfiyyatçıları, gözətçiləri yaxşıca təşkil et, qoşunu basılmağa qoyma, - demiş».

12. *-im, -im*. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində bu şəkilçi fellərdən müxtəlisf mənalı isimlər düzəldir.

a) *Vasito, alət, əşya adı bildirən isimlər düzəldir; məsələn: Üçüncü Yəgin Silig bəgin g e d i m l i k torığ at binip təgdi* (KTŞ 33) «Üçüncü dəfə yəgin Silig bəyin yəhər - yüyünlü (*gedimlik*-getməyə hazır olan) kəhər atını minib hücuma keçdi».

b) *Feldən ölçü bildirən isim düzəldir; məsələn: Sünög b a - t i m i kariğ söküpən, Kögman yışığ toğ'a yonıp, kırkız bodunuğ uda basdımız* (KTŞ 35) «Süngü batımı qarı söküb (dağıdır), Kögman meşəli dağlarını başyuxarı yürüyüb, qırğız xalqını yuxuda basdıq».

c) Bu şəkilçi vasitəsilə isimlərdən də isim düzəltmək olur. Var, dövlət mənasını verən *bar* qədim türk sözünə artırılaraq eyni mənani ifadə edən isim düzəldir: *Oğhn, yotuzın, yulkisin, b a r i - m i n anta ahtun* (BKŞ 24) «Oğlunu, qızlarını, ilxisini, varını onda aldım».

ç) Göytürk əlisbası ilə yazılmış «Irk bitig» abidəsində feldən hadisə və prosesin son nəticəsini bildirən isim düzəldir; məsələn: ... ö l ü m d a ozmuş, - tir (IB 18) «... ölümdən xilas olmuş, - deyir».

13. *-mağ, -məg*. Fellərdən müxtəlisf mənalı isimlər düzəldir; məsələn: *Ben özüm uzun y e l m a g yəmə itum ok* (T 52) «Mən özüm yenə uzun basqınlar (yel «iti getmək») göndərdim». ... *e s i t m a k i n ç a barıp iç ara* (Y39) «Bu səsə qədər gedib, ortasına...» ... *a r m a k ç i s i n üçün... türk bodun illədük ilin içğimi idmiş* (KTŞ 6) «... yalançılığı üçün... türk xalqı düzəltdiyi dövləti-ni dağıtmış».

14. *-an, -ən*. Bu şəkilçi adlardan isim düzəltməklə yanaşı fellərə artırılmaqla prosesi, hərəkəti icra edəni bildirən isimlər yaradır; məsələn: *Bark itgüçi, bədiz yaratıgma, bitig taş itgüçi Tabğ-*

aç kağançı kən Çan sənün kəlti (KTşm 13) «Bina tikən, bəzək vuran, yazılı daşı düzəldən Çin xaqanının daş yonanı (çık «yonmaq» - çıkan «yonan») Çan sənün gəldi». *Yılın yıl omurç ayka...* (HT 7) «İlan (yıl «sürünmək» - yılın «sürünən») ili onuncu aya...».

15. *-ğan, -gən*. Fellərdən canlı əşya adı bildirən isimlər düzəldir; məsələn: *Keyik yiyü, tabisğan yiyü olurur ertimiz* (T8) «Geyik yeyərək, dovsan yeyərək oturur idik».

Y.Məmmədov *tenyikən* sözündəki *-kən* şəkilçisini də feldən isim düzəldən şəkilçi hesab edir¹, lakin *tənyi* «tanrı» sözü fel deyil, isimdir.

16. *-ağan, -ayən*. Bu şəkilçi istər göytürk Orxon-Yenisey abidəlerinin dilində, istərsə də müasir türk dillərində feldən daimi keyfiyyət bildirən sıfatlar düzəldir. Lakin göytürk Orxon-Yenisey abidəlerinin dilində bu şəkilçi vasitəsilə düzəldən sözlər nəinki substantivləşir, hətta xüsusi isim kimi də işlənir; Məsələn: *İltəris kağan, bilgə Tonyukuk kazğantuk üçün Kapagın kağan türk sir bodun yoriduki...* (T 61) «İltəris xaqan, müdrik Tonyukuk qazandığı üçün Kapağan xaqanın türk sir xalqı yürüdüyü...» *Küç Kiyagın içräki* (Y 4) «Güç Qiyağan içräki» (vəzifə adıdır).

17. *-tuk, -tük, -duk, -dük*. Bu şəkilçi göytürk dilində feldən mücərrəd isimlər düzəldir: *bil+tük* «biltük» (bildik, bilik, savad), *ö+duk* «ödük» (öyrəndik, bilik, savad, öyünd, nəsihat); məsələn: ... *bilməz biliyin biltükim in, ödükim in bunça bitig bitidim* (KÇ 28) «... bilməz biliyin bildiyimi, öyrəndiyimi bu qədər yazı yazdım».

18. *-sar, -sər*. Bu şəkilçi sellərə artırlıb hərəkəti icra edən şəxsi bildirən isim düzəldir; məsələn: *A tsar alp ertiniz* (Y 28) «İgid atıcı idiniz». *U tsar küç ertiniz* (Y 28) «Güclü tutucu (hərfən: uducu) idiniz».

19. *-sik* (*üla* «böл» - *üləsik* «chissə», «pay»). Bu şəkilçi sellərə artırlıb ieranın nəticəsini bildirən isimlər əmələ gətirir; məsələn: *Türk bodun, üla sickiñ biriya Çuğay yiş tūgül, Tün yazı konayım tisər, türk bodun, üləsikig anta aygıñ kisi ança boşgurur ermiş* (KTc 6-7) «Türk xalqı, bir hissən cənuba Çuğay meşəli dağlarına deyil, Tün düzüñə yerləşək desə, türk xalqı, bir hissəni orada pis adamlar belə öyrədir imiş».

¹ Y.Məmmədov. Orxon-Yenisey abidələrində adlar, I, Bakı, 1979, s. 29.

20. -id (ig «oy» - igid «yalan»). Feldən abstrakt məzmunlu isim düzəldir; məsələn: *Azu bu sabımda i g i d bargu?* (KTc 10) «Məgər bu nitqimdə yalan varmı?».

21. -üg, -üg (öt «ötmək» - ötük «xahiş»). Fellərdən isim yaradan şəkilcidir, məsələn: *Yalabaçı, edgü sabı, ö t ü g i kəlmədi* (BKŞ 39) «Səfiri, yaxşı xəbəri, xahişi gəlmədi».

Mürəkkəb və tərkibi isimlər. İstər müasir türk dillərində, istərsə də göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində mürəkkəb sözlər iki və daha artıq sözün mənaca birləşməsindən əmələ gəlir. Müasir türk dillərində mürəkkəb sözün yaranmasında vurğunun və orfoqrafiyanın böyük əhəmiyyəti vardır, belə ki, bir vurğu altında deyilen, bir yerdə (bitişik) yazılan sözlər mürəkkəb söz sayılır. Göytürk dili üçün bu iki meyarı tətbiq etmək mümkün deyil. Qədim türk qəbilələri çoxdan tarix səhnəsindən çıxdığı üçün, təbii ki, onların dili də şifahi ünsiyyət vasitəsi kimi işlədilmişdir. Daha çox şifahi nitqlə əlaqədar olan vurğu məsələsini göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilinə tətbiq etmək olmur. Abidələrin dilində sözlərin bir yerdə, yaxud ayrı yazılmışının da əhəmiyyəti yoxdur, çünki göytürk abidələrində bir neçə söz, hətta bir neçə cümlə bitişik yazılı bildiyi kimi, bir söz də hissələrinə (hecalara) parçalanıb ayrılıqda yazılı bilər. Bütün bunlarra görə göytürk abidələrinin dilində işlənmiş mürəkkəb sözləri təyin etmək üçün, əsasən, üçüncü meyardan istifadə etmək lazımlıdır. Beləliklə, göytürk abidələrinin dilində iki və daha artıq söz bir məna ifadə edirə, onu mürəkkəb söz kimi götürürük (düzdür, bu sözlərin cümlənin bir üzvü kimi çıxış etməsi də lazımdır, lakin bu, qədim türk dili üçün əsas meyar sayıla bilməz, çünki bəzən mürəkkəb sözün komponentlərinində biri təyin kimi də götürüлə bilər). Buna görə də abidələrin dilində işlənmiş mürəkkəb sözlərin təyini subyektiv səciyyə daşıya bilər: bu və ya digər tədqiqatçının mürəkkəb hesab etdiyi sözü üçüncü bir tədqiqatçı təyini söz birleşməsi saya bilər və əksinə. Göytürk abidələrinin dilində mürəkkəb sözlər təşəkkül dövrü keçirirdi.

Göytürk dilində mürəkkəb sözləri mənalarına görə aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Xüsusi insan adları. Göytürk dilində işlənmiş, demək olar ki, bütün şəxs adları mürəkkəb və ya tərkibi səciyyə daşıyır. Mürəkkəb və ya tərkibi şəxs adlarını öz növbəsində iki cür qruplaşdırmaq olar:

a) komponentleri daşlaşmış vahid bir söz kimi çıkış eden mürəkkəb isimlər; məsələn: *İltaris* (KTŞ 11), *İlbilka* (KTŞ 11), *Kümül Öğə* (Y 45), *Yaş Ak Baş* (Y 2), *El Tuğan* (Y 1), *Üçin Külig Tirig* (Y 3), *Öz Yigin Alp Turan* (Y 5) və s.

b) birinci tərəfi xüsusi isim, ikinci tərəfi vəzifə və ya rütbə bildirən sözdən ibarət olan tərkibi xüsusi isimlər; məsələn: *Kültigin* (KTŞm 13), *Bumin kağan* (KTŞ 1), *Bilgə kağan* (KTc 1), *Taman tarkan* (BKc 14), *Külli çor* (KÇ 15), *Kapağan kağan* (T 60), *Bars bəg* (KTŞ 20), *Çaça sənjin* (KTŞ 32) və s.

2. Toponimik ad bildirən mürəkkəb və tərkibi isimlər. Bunları da öz növbəsində iki qrupa ayırmak olar:

a) bütün komponentləri birləşib bir anlayış ifadə edən mürəkkəb yer adları; məsələn: *Kara kum* (MÇ 8), *Təmir kapiğ* (KTc 4), *Açıq Altır* (MÇ 18), *Orkun Bahık* (MÇ 14), *Beshbahık* (BKŞ 28), *Baybahık* (MÇ 44), *Kara Yotahık* (MÇ 27) və s.

b) birinci komponenti xüsusi isim olan, ikinci komponenti əşyanın növünü, cinsini bildirən isimlərdən düzəlmüş tərkibi yer adları bildirən isimlər; məsələn: *Ötükən yiş* (KTc 4) «Ötükən meşəli dağları», *Yinçü ügiz* (KTc 3) «İnci çay», *Şantun yazı* (KTŞ 17) «Şandun meşəli düzü», *Toğu bahık* (KTŞm 4) «Toğu şəhəri», *Tünkar tağ* (BKc 7) «Tünkar dağı», *Yihun kol* (MÇ 15) «Yılun çay», *Şıp başı* (MÇ 15) «Şıp zirvəsi», *Kara köl* (KTŞm 2) «Qara göl» və s.

3. Etnik ad bildirən mürəkkəb və ya tərkibi isimlər. Göytürk abidələrinin dilində mürəkkəb və tərkibi etnik adlar da iki cür düzəldilir.

a) birinci komponenti etnik adla, ikinci tərəfi *bodun* «xalq» sözü ilə ifadə edilən tərkibi isimlər; məsələn: *türk bodun* (KTc 6), *tahğaç bodun* (KTc 4), *karhuk bodun* (BKŞ 29), *türmiş bodun* (KTŞ 40), *cık bodun* (BKŞ 26), *oğuz bodun* (BKŞ 34), *kırkız bodun* (KTŞ 29) və s.

b) birinci tərəfi sayla, ikinci tərəfi etnik adla ifadə edilən mürəkkəb isimlər; məsələn: *üç oğuz* (BKŞ 32), *tokuz oğuz* (MÇ 3), *tokuz tatar* (BKŞ 34), *otuz tatar* (KTŞ 14), *on uyğur* (MÇ 3), *üç karhuk* (MÇ 11) və s.

4. Ümumişlək sözlərdən yaranmış və müxtəlisf məna ifadə edən mürəkkəb isimlər; məsələn: *arkış-tırkış* (KTc 8) «səfirlilik», *yok-çıgaŷ* (KTc 10) «yoxsul», *ati-küsü* (KTŞ 25) «şöhrəti», *ecim-*

apam (KTş 1) «əedadım», *küm-soruğım* (Süci) «şöhrətim», *is-küç* (KTş 9) «zəhmət» və s.

Əmələ gəlmə üsuluna görə göytürk abidələrinin dilində işlənmiş mürəkkəb və tərkibi isimləri üç qrupa ayırmak olar.

A. Tabelilik əsasında yaranan mürəkkəb və tərkibi isimlər. Tabelilik əsasında düzələn mürəkkəb və tərkibi isimləri taşkil edən sözlər arasında yanaşma və idarə əlaqələrindən bir olur.

I. Yanaşma əlaqəsi ilə düzələn mürəkkəb isimlər.

1. Hər iki tərəfi isim olanlar; məsələn: *kirkiz bodun* (KTş 29), *Yihun göl* (MÇ 15), *uri oğul* (KTş 7), *Toğı balkı* (KTşm 4), *kız oğul* (KTş 7), *Ötükən iş* (KTc 4), *Şantun*, *yazı* (KTş 17), *Tünkar tağ* (BKc 7), *Tahuy ügüz* (T 18) və s.

2. Birinci tərəfi sıfət, ikinci tərəfi isim olanlar: məsələn: *kızıl kan* (T52) «qızıl qan», *ağ at* (KTş 42) «ağ at», *Kara kum* (T 7) «Qara qum», *boz at* (KTş 33) «boz at», *torığ at* (KTş 33) «kəhər at», *Kara göl* (KTş 42) «Qara göl», *kök türk* (KTş 3) «göytürk», *örün kümüş* (BKşm 11) «parlaq gümüş» və s.

3. Birinci tərəfi say, ikinci tərəfi isimdən ibarət olan tərkibi isimlər; məsələn: *Üç Birkü* (MÇ 7), *on ok* (KTşm 13), *üç oğuz* (BKb 32), *tokuz tatar* (BKb 34), *üç kurikan* (KTb 4), *tokuz oğuz* (MÇ 3), *on uyğur* (MÇ 3), *otuz tatar* (KTş 14), *üç karluk* (MÇ 11), *altı çub* (KTş 31) və s.

4. Birinci tərəfi sıfət, ikinci tərəfi xüsusi isimdən ibarət olan tərkibi isimlər; məsələn: *bilgə Tonyukuk* (T 31), *Külik Tuğan* (Y44), *bilgə Çikşən* (Y 13), *kök Amaş* (Y 50), *külik Tirik* (Y 3), *kara Bars* (Tl 1), *bilgə Çigşı* (Y 31) və s.

Q e y d : Bəzi tədqiqatçılar *Şalçı ak*, *Azman ak* tipli sözbirləşmələrini mürəkkəb söz hesab edirlər (bax: Ю.К.Мамедов. Имя существительное в орхено-енисейских памятниках, namizədlilik dissertasiyasının avtoreferati, Bakı, 1967, səh. 13). Kül tigin şərəfinə qoymuş abidədə həqiqətən belə birləşmələr vardır: *Alp Şalçı akin binip oplayu təgdi* (KTşm 2-3) «Alp Şalçının ağını (ağ atını) minib hücuma keçdi». *Kül tigin Azman akiğ binip, oplayu təgdi* (KTşm 5) «Kül tigin Azmanın ağını (ağ atını) minib hücuma keçdi». Bu cümlələrdə *ak* — «ağ» sözü *Şalçı* və *Azman* sözləri ilə birləşmə əmələ getirmir, tam müstəqil çıxış edir və ədəbi priyom nəticəsində düşmüş *at* sözünün təyinidir (indi də belə priyom işlədir: *kəhər ata min* əvəzinə *kəhərə min* deyirlər). Həmin söz birləşmələri tam şəkildə belə olmalıdır. *Alp Şalçı ak ati*, *Azman ak at*.

II. İdarə əlaqəsi əsasında düzələn tərkibi isimlər.

1. İkinci növ təyini söz birləşmələri əsasında formalasən mürəkkəb isimlər: *sü başı* (T 31) «sərkərdə», *kisi oğh* (KTŞ 1) «insanlar», *Şip başı* (MÇ 15) «yer adı».

2. Birinci tərəfi say, ikinci tərəfi isimdən ibarət olan tərkibi isimlər: *biňa başı* (MÇ 6) «minbaşı, polkovnik».

B. Tabesizlik əsasında formalasən mürəkkəb isimlər. Mürekkeb isimlərin bu tipində sözler yanaşı işlənir və əksər hallarda eyni qrammatik şəkildə (halda, kəmiyyətdə, mənsubiyət kateqoriyasında) olur.

Göytürk abidələrində («Irk bitig» istisna edilmək) təkrarlara təsadüf edilmir. Bütün mürəkkəb isimlər qoşa sözlər vəsítəsilə yaranır. Abidələrin dilində tabesizlik əsasında formalasən mürəkkəb isimlərin aşağıdakı növləri vardır:

1. Tərəfləri mənaca sinonim olan mürəkkəb isimlər: *ati-küsi* (KTŞ 25) «şöhrəti», *yuğcu-sığışçı* (KTŞm 11) «ağlaşanlar», *küm-soruğım* (Süci) «şöhrətim», *kız-kəlin* (Y 3) «qız-gelin» *ebin-barkın* (MÇ 24) «mülküñü», *isin-kiçin* (KTŞ 9) «zəhməti», *söz-sab* (IB 16) «söz-sov» və s.

2. Tərəfləri mənaca antonim olan mürəkkəb isimlər: *tünlü-künlü* (BK cş) «sutka», *tenri-yer* (KTŞm 4) «fələklər», *için-taşın* (KTc 12) «içini-bayırını», *kün-kul* (KTŞ 20) «kölö», *yer-sub* (KTŞ 10-11) «torpaq, ölkə, vətən», *yarin-kiçə* (IB 1) «sutka» və s.

3. Tərəfləri mənaca yaxın sözlərdən ibarət olan mürəkkəb isimlər: *ilimiz-törümüz* (KTŞ 22), «elimiz-qanunumuz», *yok-çığayı* (KTc 8) «yoxsul», *yurtda-yolta* (KTŞm 9) «yurdda-yolda», *yarakinta-yalmasında* (KTŞ 33) «yarağında-plaşında» *arkış-tirkış* (KTc 8) «səfirlilik» (yaxud «karvan»), *eçüm-apam* (KTŞ 1) «əcəd-dim», *gözü-kaşı* (KTŞm 11) «gözü-qası», *yabğu-şad* (KTŞ 14) «idarə edənlər», *oğuşi-bodum* (KTc 8) «oğuşi-xalqı» və s.

Tabesizlik əsasında formalasmış mürəkkəb və tərkibi isimlərin komponentləri ilk baxışda cümlənin həmcins üzvlərinə oxşayır, lakin diqqət yetirilərsə, bunlar cümlənin bir üzvü kimi çıxış edir. Bu zahuri oxşarlıq Orxon-Yenisey abidələri dövründə qədim türk dilində mürəkkəb isimlərin yenicə təşəkkül tapmağa başlaması ilə əlaqədardır.

C. Tərəfləri həm qrafik, həm fonetik, həm qrammatik, həm də semantik cəhətdən birləşmiş mürəkkəb isimlər. Belə isimlərin komponentləri bitişk yazıılır və belə isimləri təşkil edən sözlər öz

ilk mənalarını itirir; məsələn: *İltəris* (KTŞ 11) «elin qanununu özündə eks etdirən», *Tonyukuk* (T 1) «qatırın sərt dırnağı», *İlbilgə* (KTŞ 11) «elin müdrik (anası)», *Besbahk* (BKŞ 28) «beşşəhər», *Baybahk* (MÇ 44) «varlı şəhər» və s.

Qrammatik kateqoriyalar

Dilçilikdə həmcins qrammatik hadisələrin məcmusuna qrammatik kateqoriya deyilir. Bəzi qrammatik kateqoriyalar yalnız bir nitq hissəsinə aid olur (məsələn, zaman və fəlin mənə növləri kateqoriyası yalnız fələ aiddir), bəzi kateqoriyalar iki nitq hissəsinə aid olur (məsələn, dərəcə kateqoriyası sıfır və zərfsə aiddir). Bəzi qrammatik kateqoriyalar isə eyni zamanda bir neçə nitq hissəsinə aid olur. Belə qrammatik kateqoriyalar ümumi qrammatik kateqoriyalar adlanır. Ümumi qrammatik kateqoriyalar öz formal xüsusiyyətlərinə görə (kök və şəkilçilərə ayrılmalarına, şəkilçi qəbul etmələrinə görə – ümumiyyətlə, dəyişmə xüsusiyyətlərinə görə) mofroloji kateqoriyalardır. Lakin funksiyalarına görə sözlər arasında əlaqə yaratdıqlarına, sözlərin birləşmələrinə xidmət etdiklərinə görə sintaktik kateqoriyalardır. Bu nöqtəyin nəzərdən də - həm morfoloji, həm də sintaktik kateqoriya olmaq nöqtəyi-nəzərindən – onlara ümumi qrammatik kateqoriyalar demək olar.

Göytürk dilində dörd ümumi qrammatik kateqoriya vardır:

1. Kəmiyyət kateqoriyası.
2. Mənsubiyyyət kateqoriyası.
3. Hal kateqoriyası.
4. Xəbərlik kateqoriyası.

Bu qrammatik kateqoriyalar bir neçə nitq hissəsinə aid olsada, onların xüsusiyyətləri özünü ən çox isimlərdə göstərir. Buna görə də bütün türkoloji ədəbiyyatda bu qrammatik kateqoriyalar isimlə əlaqədar olaraq tədqiq edilir.

Kəmiyyət kateqoriyası

Bütün müasir türk dillərində olduğu kimi, göytürk dilində də cəmlik bildirən kateqoriya olmuşdur. Məlum olduğu kimi, qeyri-müəyyən cəmlik bildirən kateqoriya bütün dünya dillərdə, o cümlədən türk dillərində dilin inkişafının yüksək mərhələsi ilə,

dilin abstraktlaşdırma, ümmükləşdirmə bacarığına yiyələnməsi ilə meydana gəlir. Orxon-Yenisey abidələri dövründə türk qəbilələrinin dilləri artıq belə bir mərhələni keçirmişdi. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, qeyri-müəyyən cəmlək bildirən *-lar*, *-lər* şəkilçisinin müasir türk dillərinin bir qismində rast gəldiyimiz fonetik variantları göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində müşahidə edilmir. Bunun da iki səbəbi ola bilər: ya göytürk Orxon-Yenisey yazısı abidələrinin dili qədim türk qəbilələri üçün rəsmi surətdə normativ bir dil kimi qəbul edilibmiş, ya da qədim türk qəbilələrinin dilində indiki kimi fonetik variantlar olmamışdır.

Göytürk dilində kəmiyyət kateqoriyasının ifadə vasitələri İ.A.Batmanov tərəfindən tədqiq edilmişdir. Müəllif tədqiq etdiyi abidələrdə kəmiyyət kateqoriyasının bütün ifadə vasitələrini göstərməsə də və bu vasitələrin geniş araşdırmasını aparmasa da, hər halda abidələrin dilində kəmiyyət kateqoriyasının ifadəsi üçün işlədilən əsas vasitələri ilk dəfə göstərdiyi üçün onun qeydləri çox qiymətlidir. İ.A.Batmanovun fikrincə, Orxon-Yenisey abidələrinin dilində kəmiyyət kateqoriyası aşağıdakı üsullarla əmələ gəlir:

1. Leksik vasitə ilə - sözlərin öz semantik mənalarında çoxluq məzmunu olur. «İsimlərin çoxu sıfır şəklində həm tək, həm də bir qrup cynicinsli əşyanı göstərmək üçün işlənmişdir. Müq. et. *yılık* – «at», «atlar» və s.»¹ (Nümunə müvəffəqiyyətsizdir, çünki yalkı «at» və «atlar» deyil, «ibix» deməkdir. İlxının məzmununda bir at məshumu yox, çoxlu at məshumu vardır).

2. Çoxluq məzmunu saylar vasitəsilə ifadə edilir. İ.A.Batmanovun göstərdiyi bu üsulu leksik-qrammatik üsul adlandırmaq olar. «Müasir türk dillərində olduğu kimi, (Orxon-Yenisey abidələrinin dilində – Ö.R.) isimlərdə kəmiyyət kateqoriyası məzmu-nu onlardan əvvəl sayların işlədilməsi ilə də ifadə edilə bilərdi»². Məsələn, *tokuz ər* — *doqquz döyüşçü*.

3. Morfoloji üsul — söz köklərinə cəmlək şəkilçiləri artırmaq yolu ilə. İ.A.Batmanov *-lar*, *-lər* (İ.A.Batmanova görə *-ler*) və *-t* cəmlək şəkilçilərini tədqiq edir. Bu iki şəkilçidən başqa İ.A.Batmanov göstərir ki, «semantik nöqteyi-nəzərdən cəmlək kateqoriyasına ‘biz’ şəxs əvəzliyini də aid temək olar. Bu kateqori-

¹ И.А.Батманов. Язык синесейских памятников древнетюркской письменности, Фрунзе, 1959, с. 101.

² Yenə orada.

yaya ona uygun gələn şəkilçiləri və təsriflənmə formantlarını da aid etmək olar»¹.

Nəhayət, İ.A.Batmanov göstərir ki, «Orxon-Yenisey abidələrinin dilində topluluq mənasında işlənən qoşa söz birləşmələri və təkrarlar da potensial cəmlik mahiyəti daşıya bilərdi. Yenisey mətnlərində bunların sayı çox azdır. Müq. et. örümüm karam – i ş i q l i m q a r a m başqa sözlə malqaram (11, 45-ci abidələr), at kü - a d - k ü y (KTŞ 25)»².

Göytürk dilində ismin cəmlik kateqoriyası aşağıdakı üsullarla ifadə edilir:

1. Cəmlik anlayışının leksik yolla ifadəsi. Hər şeydən əvvəl demək lazımdır ki, hər hansı bir isim adlıq halında müəyyən bir əşyanın adını bildirməkən yanaşı eyni cinsli əşyaların növünü, cinsini də bildirir. Bu baxımdan adlıq halda olan hər hansı bir ismə həm təklik, həm də cəmlik bildirən bir söz kimi baxmaq olar. Məsələn, qədim türk dilində, *at*, *ingək*, *tabışğan* sözləri ayrıca bir atı, inəyi, dövşəni götirdiyi kimi, eyni zamanda at, inək, dövşən adlanı bilən bütün heyvanları da göstərir.

Bundan başqa, göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində cələ sözlər də vardır ki, bunlar heç bir şəkilçi qəbul etmədən eyni cinsdən olan çoxlu əşyanın məcmusunu bildirir. Belə isimlərə dilçilik ədəbiyyatında topluluq bildirən isimlər deyilir. Bütün müasir türk dillərində olduğu kimi, göytürk dilində də topluluq bildirən isimlər eyni zamanda qeyri-müəyyən cəmlik bildirir; məsələn: *el* (KTŞ 4) «el», *yont* (MÇ 48) «ilxi», *bodun* (KTŞ 14) «xalq», *sü* (KTŞ 32) «qoşun», *yılık* (BKŞ 38) «ilxi», *yağı* (T 19) «düşmən», «yağı» və s.

2. Leksik-grammatik (sintaktik) üsul. Göytürk dilində leksik-sintaktik üsulla cəmlik anlayışı ismin sayıla işlədilməsi vasitəsilə ifadə edilir. Isimdən əvvəl işlədirilen saylar əşyanın ya müəyyən miqdarnı, ya da qeyri-müəyyən miqdarnı bildirir. Bu baxımdan göytürk dilində cəmlik kateqoriyasının leksik-sintaktik üsulla ifadəsinə üç qrupda birləşdirmək olar:

¹ И.А.Батманов. Язык енисейских памятников древнетюркской письменности, Фрунзе, 1959, с. 151-152.

² И.А.Батманов, З.Б.Арагачи, Г.Ф.Бабушкин. Современная и древняя синесика, Фрунзе, 1962, с. 146.

a) Miqdar sayılarının isimlerin əvvəlinə qoşulması ilə əşyaların müəyyən miqdarı bildirir. Türk dillərinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, saydan sonra işlənən isim həmisi təkde olur. Bu ondan irəli gəlir ki, türk dillərində müəyyən cəmlik kateqoriyası ilə (bu, türk dillərində müəyyənlik bildirən miqdar sayıları ilə ifadə edilir) -lar, -lər şəkilçisi vasitəsilə ifadə edilən qeyri-müəyyən cəmlik kateqoriyası eyni zamanda eyni bir yerdə işlənə bilməz. Bu baxından göytürk dili ilə müasir türk dilləri arasında heç bir fərq yoxdur – qədim türk dilində də miqdar sayından sonra işlənən isimlər təkde durur. Məs.: *Tokuz oğuz bodun kəntü bodunum erti* (KTşm 4) «Doqquz oğuz xalqı öz xalqım idি». *On ok oğlını türgis kağanta Makraç tamğaçı, Oğuz Bilgə tamğaçı kəlti* (KTşm 13) «On ok oğlum türgis xaqanından Makraç möhürdar, Oğuz Bilgə möhürdar gəldi». *Kül tigin Azman akiğ binip oplayu təgdi, alı ərig sançdı* (KTşm 5) «Kül tigin Azman ağ atı minib hücumla keçdi, altı döyüşçünü qılıncdan keçirdi». *Bir otuz yaşıma Çaca sənünkə sünüşdümiz* (KTş 32) «İyirmi bir yaşında Çaca sənünlə döyüsdük».

Göytürk dilində bəzən bu qanun pozulur, miqdar sayından sonra gələn isim cəmdə durur. Məsələn, 46-ci Yenisey abidəsində (3-cü sətir) belə bir ifadə vardır: *tört bin, atlارım* «dörd min atlaram». Bu, göytürk yazılısı abidələrin dilində yeganə haldır, daha heç yerdə yuxarıda izah edilmiş qanunun pozulmasına təsadüf edilmir. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, bu qanunun pozulması hallarına müasir türk dillərində də tez-tez təsadüf edilir. Məsələn, müasir qırğız ədəbi (!) dili üçün miqdar sayılarından sonra ismin təkde işlənməsi qanun deyildir, əksinə, əksər hallarda miqdar sayından sonra gələn isimlər qırğız ədəbi dilində cəmdə işlənir.

b) İsimlərdən əvvəl qeyri-müəyyən miqdar sayılarının işlənməsi ilə cəmlik anlayışı yaradılır. Bu halda da saydan sonra işlənən isim -lar, -lər kəmiyyət şəkilçisini qəbul etmir; məsələn: *Az boduniğ üküş kiltüm* (KTc 10) «Az xalqı çox etdim». *Tört buhun kop yağı ermış* (KTş 2) «Dörd tərəf çoxlu yağı imiş». *Korğu eki-üç kisiğin tazip bardı* (BKş 4!) «Qorxaraq iki-üç adamla qaçıb getdi». *Tay Bilgə tutuk yablakın üçün, bir-iki atlıq yablakın üçün, kara bodunum, öltün* (MÇ 17) «Tay Bilgə tutuk xain olduğu üçün, bir-iki məşhur adam xain olduğu üçün, qara xalqım, öldün».

c) Miqdar sayılarına ülüğü «hissə», *bağ* «bağ», *çub* «hissə» numerativ sözlərinin artırılması ilə cəmlik anlayışı yaradılır; məsələn: *Altı çub soğdak bodun tapa sülədimiz, bozdımız* (KTş 31) «Altı hissəli soğda xalqına qarşı qoşun yeritdik, pozduq (məglub etdik)». *İki ülüğü athğ erti, bir ülüğü yadağ erti* (T 4) «İki hissəsi süvari (atlı) idi, bir hissəsi piyada idi». *Altı bağ bodunka bağ ertim* (Y 1) «Altı bağ xalqa bəy idim».

3. Sintaktik üsul. Sintaktik üsulla cəmlik anlayışı iki sözün yanaşması vasitəsilə yaradılır (yanaşan sözlərin şəkilçi qəbul edib-etməməsinin əhəmiyyəti yoxdur); məsələn: *at-kü* (KTş 25) «ad-küy (şöhrət)», *eçüm-apam* (KTş 1) «əedadlarım», *örünüm-karam* (Y 45) «malqaram», *yuğer-sığışçı* (KTşm 11) «ağlaşanlar», *tünlü-künli* (BKçş) «uzun zaman», *küm-soruğum* (Süci) «şöhrətim», *ar-kış-tırkış* (KTc 8) «karvanlar», *eb-bark* (BKş 32) «ev-saray» və s.

4. Morfoloji üsul. Göytürk dilində kəməyyət kateqoriyasının ən çox işlədirən və əsas üsulu morfoloji üsuldur. Morfoloji üsul kökə şəkilçi artırmaqla sözdə cəmlik anlayışının yaradılmasına deyilir. Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində morfoloji üsulla cəmlik anlayışı yaratmaq üçün təkdə olan isimlərin üzərinə cəmlik şəkilçiləri artırılır. Göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnlərində işlənmiş cəmlik şəkilçilərin əksəriyyəti müasir türk dillərində işlənsə də, cüzi bir qismi müasir türk dillərində işlənmir. Göytürk dilində aşağıdakı şəkilçilər tək isimlərdən cəm isimlər yaratmışdır:

a) *-lar, -lər*. Göytürk dilində ən çox işlənən cəmlik şəkilçisidir. Azacıq fonetik dəyişikliklə bütün müasir türk dillərində işlənir. *-lar, -lər* təkdə adlıq halda duran isimlərə artırılıb cəm isimlər yaradır. Bu şəkilçi bütün sözdəyişdirici şəkilçilərdən əvvəl sözə əlavə edilir. Artıq deyildiyi kimi, *-lar, -lər* şəkilçisi qəbul etmiş isimlərdən əvvəl say (miqdar, sıra, qeyri-müəyyən, kəsr) işlədiq bilmez (Orxon-Yenisey abidələrin mətnlərində bir yerdə bu qanun pozulur). *-lar, -lər* şəkilçisi, əsasən, isimlərə əlavə edilir. Lakin o hər hansı bir nitq hissəsinə bitişdirilib qeyri-müəyyən cəmlik anlayışı yarada bilər. Hələlik göytürk dilində bu şəkilçinin isimlərdən başqa digər nitq hissələrinə artırıldıgına tösadüf edilməmişdir; məsələn: *bəglər* (KTc 2) «bəylər», *ögələr* (KTşm 9) «analar», *əkələr* (KTşm 9) «bibilər», *kunçular* (KTşm 9) «arvadlar», *kalınlar* (Süci) «gəlinlər», *küdəgülər* (Y 3) «kürəkənlər» və s. *Türk bəglər türk atın iti, tabğaçğı bəglər tabğaç atın tutıpən, tabğaç kağanka*

körmis (KTŞ 8) «Türk bəyləri türk adını atıb Çin bəyləri kimi çin adı götürüb, Çin xaqanına baxmış». *Öğim katun, ulay uoğluñım, əkələrim, kəlinjünim, kunçuylarıñım, bunca yəmə tirigi kün, boltacı erti, ölügi yürtidə, yolta yatu kaltaçı ertigiz* (KTŞM 9) «Anam xatun, digər analarım, bibilərim, gəlinlərin, arvadlarım belə də diriniz kölə olası idi, ölüñüz yurda, yolda yataraq qalası idi». ... *küdəgülərim, kız-kəlinlərim bökmədim* (Y3) «... kürəkənlərimdən, qız-gəlinlərimdən doymadım». ... amti bəglərimə tır ermış (O 7) «... indi bəylərimə deyir imiş» və s.

Göytürk Orxon-Yenisey yazısı abidələrindən ən böyüyü olan Kül tigin şərəfinə abidə -lar, -lər şəkilçisi cəmi 13 sözdə işlənir, bundan da 9 təsadüfdə -lər şəkilçisi *bəg* sözüne olaraq edilir. Digər abidələrdə, xüsusən Orxon kitablarında -lar, -lər şəkilçisinin işlənməsinə daha az təsadüf edilir. Görünür, Orxon-Yenisey abidələri dövründə qədim türk qəbilələrinin dilində qeyri-müəyyən cəmlik kimi mücərrəd anlayış o qədər də yüksək inkişaf etməmiş imiş. Bölkə də abidələrin dilinin üslubu onlarda qeyri-müəyyən cəmlik kateqoriyasının işlədilməsinə imkan verməmişdir. Hər halda göytürk Orxon-Yenisey abidələrinin mətnlərində 50-55 sözdə -lar, -lər şəkilçisi ilə qeyri-müəyyən cəmlik anlayışı yaradıldığına təsadüf edirik. Başqa ünsürlərlə (miqdar sayıları istisna olmaqla) cəmlik anlayışı yaradılmasına daha az təsadüf edilir.

Göytürk Orxon-Yenisey yazısı abidələrin dilində bir təsadüfdə -lar şəkilçisi qəbul etmiş isimdən əvvəl miqdar sayı işlədir; məsələn: *Eldə ekişim, ağıritəbim, tört bin atlarım, yıldım...* (Y 46) «Eldə mədənim, hürküclü dəvəm, dörd min atım (atlarım), il-xım...». Müasir türk dillərinin bir qismində də (məsələn, qırğız dilində) cəm şəkilçisi qəbul etmiş isimlərdən əvvəl miqdar sayılarının işləndiyinə təsadüf edilir.

b) -t. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində cəmlik anlayışı yaratmaq üçün -t şəkilçisindən də istifadə edilmişdir. Etimal ki, bu şəkilçi qədim türk qəbilələrinin dilinə qonşu monqol qəbilələrinin dilindən keçmişdir, çünkü -t(-d) şəkilçisi ilə müasir monqol dilində də sonor səsə bitən isimlərdən cəm düzəldilir. Bu şəkilçinin Orxon-Yenisey abidələrində işlənməsi haqqında S.Y. Malov yazar: «Cəm şəklinin -n və -r ilə bitən isimlərdən canlı monqol dilində indi də -t (-d şəklində) şəkilçisi ilə əmələ gəldiyini görürük. Məsələn: *noyon* (təkdə «knyaz») noyod «knyazlar», *kaad* «xanlar» (tək *kaan*), *nököd* «yoğdaşlar» (tək *nökör*).»

Qədim türk dillərində nümunə götirdiyimiz abidələrdə cəm kateqoriyasının -*t* şəkilçisi ilə düzəldilməsi artıq tamamilə rüdimentardır. Monqol dilində də bu şəkilçi sadəcə olaraq sözə bitiriləmir, sözün sonuncu səsi düşür və onun yerində biz -*t* səsini görürük.

Bu şəkilçi türk abidələrində yüksək rütbə bildirən 4-5 sözdə özünü göstərir»¹.

Kül tigin şərəfinə qoyulmuş abidədə iki sözdə -*t* şəkilçisi vasitəsilə cəm anlayışı yaradıldığını görürük: *şad-apı* sözündən *şad-apı* (KTc 1) və *tarkat* sözündən *tarkat* (KTc 1) sözləri əmələ gəlir; məsələn: *Ulayu iniyigünim, oğlanum, biriki oğuşım, bodunım, biriya şad-apı həqlər, yiraya tarkat buyurk bəqlər, otuz... tokuz oğuz bəqləri, boduni bu sabınum edgütü esid, katıldı tıňla* (KTc 2) «Digər kiçik qohumlarım, oğlanlarım, birləşmiş tayfam, xalqı, sağıdakı şad-apı bəylər, soldakı tarkat buyuruq bəyləri, otuz (tatar bəyləri, xalqı), doqquz oğuz bəyləri, xalqı, bu nitqimi yaxşıca eşidin, möhkəmə dinləyin». *Tarkat* sözünə Moyun çor şərəfinə qoyulmuş abidədə də rast gəlirik: *Işbaraş, tarkat anta ançuladım* (MÇ 26) «İşbaraları və tarkanları orada təqdim etdim».

Qeyd: Bu cümlədə işlədilmiş *işbaraş* sözündəki *s* ünsürü cəmlik bildirir. Görünür, göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində -*s* şəkilçisi vasitəsilə də cəmlik ifadə edilmiş.

P.M.MelioranSKI güman edir ki, Orxon-Yenisey abidələrinin qoyulduğu dövrdən əvvəl türk dillərində -*t* şəkilçisi vasitəsilə cəmlik anlayışının yaradılması daha fəal olmuşdur. Məsələn, onun fikrincə, türk dillərindəki *savğat* (*sovqat*) sözü *savğa* sözünün Orxon dövründən çox əvvəl -*t* şəkilçisi vasitəsilə yaradılmış cəm şəkli ola bilər².

Müasir türk dillərində tatar dilində işlənən *alpaut* (zadəgəan, mülkədar), tobol tatarlarının dilində işlənən *alpağut*³ sözləri, Azərbaycanda kənd adı kimi tez-tez rast gəldiyimiz *alpaut* sözü qədim türk sözü olan *alp* (igid) sözündən törəmiş və Kül tigin abidəsi şimal kitabəsinin 7-ci sətrində işlənmiş *alpağu* (rütbə bildirir)

¹ С.Е.Малов. Памятники древнетюркской письменности, М-Л, 1951, sah. 50.

² П.М.Мелиоранский. Заимствованные восточные слова в русской письменности домонгольского времени, СПб., 1906, sah. 17.

³ В.В.Радлов. Опыт словаря тюркских наречий, т.1, ч.1, sah. 430-431.

sözünün cəmi ola bilməzmi?! Etimal ki, alpaut, alpağut «alpağular» deməkdir (alp+ağu+1).

c) -z. Bu ünsür, müasir türk dillərində olduğu kimi, göytürk dilində də cəmlik anlayışı yaradan şəkilçinin tərkibinə daxildir. Tədqiqatçılar göstərirlər ki, z ünsürü türk dillərində cütlük anlayışını ifadə edir. Məsələn, *biz* iki «bi» (*mən* əvəzliyinin ən qədim şəkli), *siz* iki «si» (*sən* əvəzliyinin ən qədim şəkli), *köz* iki «kö» (göz sözünün ən qədim şəkli), *diz* iki «di», *bəniz* iki yanaq, *ağız* iki do-daş, *omuz* iki kürək, *köküz* (köks) iki döş və s. deməkdir. Türko-loqlardan L.Ligeti və V.Banq hesab edirlər ki, türk dillərinin ən qədim dövründə z ünsürü cəmlik bildirmişdir.

Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində I və II şəxsin cəmində mənsubiyyət kateqoriyası şəkilçisinin, I və II şəxsin cəmində xəbərlik kateqoriyası şəkilçisinin, habelə fellərdə I və II şəxsin cəmində şəxs şəkilçisinin tərkibinə daxil olan z ünsürü cəmlik anlayışı yaradır.

Mənsubiyyət kateqoriyası: *eçümiz* (KTŞ 19), *apamız* (KTŞ 19), *ilimiz* (KTŞ 22), *törümüz* (KTŞ 22), *atınız* (Y 26), *ününüz* (Y 25) və s. Məsələn: *Eçümiz-apamız tutmis yir-sub idisiz bolmazun tiyin, az boduniğ itip...* (KTŞ 19) «Əcdadlarımızın tutduğu torpaq sahibsiz olmasın deyə, az xalqı təşkil edib...» *Ança kazğanmış itmiş ilimiz, törümüz erti* (KTŞ 22) «Eləcə qazanmış, təşkil etmiş elimiz, qanunumuz idi». *Atınız Uri bəg siz* (Y 26) «Adınız Uru-bəydir». *Kanınız yoklayur, kadaş alınız, karğanır ümünüz* (Y 25) «Xanınız yoxlayır, ığidlilik dostunuzdur, səsiniz and içir.» ... *al-tmiş ər adasıñız, ilig ər edgü esiniz, özinin eçiniz, ininiz* (Y 26) «... altmış ığid dostunuz, alli yaxşı ığid yoldaşınız, özünün böyük qardaşınız və kiçik qardaşınız...».

Xəbərlik kateqoriyası: *bəg biz* (Y 28), *bəg siz* (Y 26) və s. Məsələn: *Bu atımız – Uri bəg biz* (Y 28) «Adımız budur – Uri bəyik». *Atınız Uri bəgsiz* (Y 26) «Adınız - Uri bəysiniz».

Fellərdə şəxs şəkilçisi: *yokkişdimz* (KTŞ 34) «yox etdik», «məhv etdik»; *konturtımız* (KTŞ 21) «qondurduq», «yerləşdir-dik», *bardinız* (O 12) «getdiniz»; *ertigiz* (KTŞM 9) «idiniz» və s. Məsələn: *Karlukiğ ölürtimiz, altımız* (KTŞM 2) «Karluku öldürdüük, aldıq». *Ertis ügüzig keçə yoridimiz, türgis boduniğ uda basdimiz* (KTŞ 37) «İrtiş çayını keçərək yürüdüük, türgis xalqını yuxuda basdıq». ... *ölüğü yurtda, yolta yatu kaltaçı ertigiz* (KTŞM 9) «... ölüñüz yurda yolda yataraq qalası idiniz». *Lüi yilha ye-*

tinç ay küçig alp kağanında adıralı bardıñız (O 12) «Əjdaha ili yedinci ayda güclü iigid xaqanımdan ayrılaraq getdiniz» və s.

ç) -n. Orxon-Yenisey abidələrinin dilində bu ünsür həm açıq, həm də qapalı saitlərlə işlənir. K.Qrönbeh, D.Sinor və A. fon Qaben onun açıq saitlə işlənən variantını (-an, -ən) cəm şəkilçisi hesab edirlər. A.N.Kononov isə bu şəkilçinin açıq saitli variantını (-an, -ən) müstəqil, qapalı saitli variantını (-n, -in, -in) ikinci bir müstəqil cəmlik şəkilçisi hesab edir¹. -an, -ən, -in, -in, -ün şəkilçisinin mənasında cəmlik məzmununa nisbatən çoxluq məzmunu (bunlar eyni keyfiyyət deyil!) üstünlük təşkil edir. Məsələn, ərən «çoxlu iigid», «döyüşçü» demək deyil, iigidliyi çox olan (bir adam) deməkdir, örtən bir neçə od demək deyil, odu çox olan (yanğın) deməkdir və s. Bodun (xalq) sözündə isə artır cəmlik məzmunu vardır. Bod sözü «boy», «adam» deməkdir, bodun (xalq) isə artırq «çoxlu boy» deməkdir. Buna görə də qədim türk dilindəki bu ünsürü həm sözdüzəldici, həm də sözdəyişdirici şəkilçi (cəmlik şəkilçisi) kimi qəbul etmək olar. Cəmlik şəkilçisinin ünsürü kimi, -n aşağıdakı sözlərdə qeyri-müəyyən cəmlik anlayışı yaradır: Bodun boğazı tok erti (T 8) «Xalqın boğazı tox id». Li Sün Tay başadu beş yüz ərən kəlti (BKc 11) «Li Sün Tay başda olmaqla beş yüz ərən gəldi». Ulayu iniyigünim, oğlanım, biriki oğusım, bodumum, biriya şad-apit bəglər, yuraya tarkat buyuruk bəglər, otuz... tokuz oğuz bəgləri, bodunu bu sabumin edgütü esit, katıldı tırıla (KTc 1-2) «Digər kiçik qohumlarım, oğlanım, birleşmiş tayfam, xalqım, sağdakı şad-apit bəylər, soldakı tarkat buyuruq bəyləri, otuz (tatar bəyləri, xalqı), doqquz oğuz bəyləri, xalqi, bu nitqimi yaxşıca eşidin, möhkəmə dinləyin».

d) -lıq, -lig. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində işlənən bu şəkilçi müasir türk dillərində -li, -li, -lu, -lü şəklin də işlənir və qədim türk qəbilələrinin dilində olduğu kimi adlardan sıfət düzəldir. Sözdüzəldicilik qabiliyyəti ilə yanaşı bu şəkilçi də artırıldığı sözdə müəyyən bir əlamətin, keyfiyyətin çoxluğunu bildirmək qabiliyyəti də vardır; məsələn, qədim türk dilində *küçlig* (T 20) «güclü» sözü sıfət olmaqla yanaşı, gücün çox olduğunu, *kuthlıq* (HT 2) – «bəxtli» sözü sıfət (x o ş b ə x t) olmaqla bərabər bəxtin çox olduğunu göstərir və s. Göytürk Orxon-Yenisey yazılısı

¹ А.Н.Кононов. Грамматика языка тюркских runических памятников VII-IX вв., Ленинград, 1980, с. 146-147.

abidələrinin dilindən bir neçə nümunə verməklə kifayatlanırıq: *OI ödkə kul kullığ bölmis erti* (KTş 21) «O vaxt qul qullu olmuş idir». *Kutum bar üçün, ülügim bar üçün öltəçi bodunığ tirigrü igitdim, yalnız bodunığ tonlığ, çığayı bodunığ bay kiltüm, az bodunığ üküş kiltüm* (KTş 29) «Bəxtim olduğu üçün, payım olduğu üçün ölosi xalqı dirildərək yüksəldim, yalnız xalqı donlu, yoxsul xalqı varlı etdim, az xalqı çox etdim». *Küçlig kağan yağı boltu* (T 20) «Güclü xaqan yağı oldu». *Kuthığ alp yuzi...* (HT 2) «Bəxtli (xoşbəxt) igid yüzü...».

e) -ş şəkilçisi. Moyun çor abidəsində belə bir cümlə işlənir: *Işbaraş, tarkat anta ançuladım* (MÇ 26) «İşbaraları, tarkanları onda təqdim etdim». Buradakı *işbaraş* sözü, güman ki, *işbara* sözünün cəmimidir. Deməli, göytürk dilində cəmlik kateqoriyası -ş şəkilçisi vasitəsilə də əmələ gəlmişdir. *Oğuş* (KTc 1) «taysa» sözü də *oğ* «nəsil» sözünün üzərinə -ş şəkilçisinin artırılması (iki samitin arasına u saiti artırılmışdır) ilə yaradılmışdır və çoxlu *oğ* je-məkdir. Güman ki, *türgiş* (KTş 18) «türgiş», *tarduş* (KTş 13) «tarduş», *töliş* (KTş 18) «töliş» sözləri də uyğun köklərə (*türg*, *tard*, *töl*) -ş şəkilçisi artırmaq vasitəsilə yaradılmışdır və *türküt* sözü türklər demək olduğu kimi bu sözlər də uyğun olaraq *türg*-lər, *tard*-lər, *töll*-lər deməkdir. Sonralar onların etimologiyası unudulmuş və həmin sözlər etnonim kimi formalşmışdır.

A.N Kononov göytürk dilində cəmlik anlayışı əmələ gətirən daha iki şəkilçinin mövcud olduğu göstərir.

ɔ) -gün, -gün (-ğ⁰+n⁰): kəlinünim (KTşm 9) < kəlin + gün + im «gəlinlərim»; müəllif bu sözü üç -ə- gü «üçlükdə» toplu sayı ilə müqayisə etməyi təklif edir.

ʃ) -gil, -gil (<-ğ/-g+-l) – müəllif güman edir ki, *türgiş*, *tarduş*, *töliş* etnonimlərinin tərkibində -ş ünsürü cəmlik anlayışı yaratdığı kimi *izgil* (KTş 3), *çigil* (MÇ 35) etnonimlərinin tərkibində də -gil ünsürü topluluq, cəmlik göstəricisidir¹.

Mənsubiyyət kateqoriyası

Bütün türk dillərində olduğu kimi, göytürk Orxon-Yeniscy yazılışı abidələrinin dilində də mənsubiyyət kateqoriyası iki əşya

¹ A.N. Кононов. Грамматика языка тюркского рунических памятников VII-IX вв., Ленинград, 1980, с. 147.

arasındaki attributiv münasibeti, yaxud birinci tərəfində sahib şəxs, ikinci tərəfində mənsub əşya adlandırılın iki söz arasındaki attributiv münasibət ifadə edir. Göytürk abidələrinin dilində mənsubiyət kateqoriyası öz formal göstəriciləri ilə müasir türk dillərindəkindən, demək olar ki, fərqlənmir.

Üçüncü şəxs istisna edilməkə, mənsubiyət şəkilçilərinin mənşəyi haqqında türkoloqlar yekdil rəydedirlər. Üçüncü şəxs mənsubiyət şəkilçisi haqqında türkoloqların fikri müxtəlisidir.

Yenisey abidələrinin məşhur tədqiqatçısı İ.A.Batmanov III şəxs mənsubiyət şəkilçisi haqqında yazır: «Nadir hallarda *sı* əvəziniə *zi* işlənməsi müşahidə edilir; IK₆ ZMA – ikizime (29) *k moim dvoim*»¹. «29№-li Yenisey abidəsinin mətnində (Altın –köl abidəsi) ikinci sətirdə verilmişdir: IK₆ ZMA – *iki-zime* — *moim dvoim*. Burada III şəxs mənsubiyət şəkilçisinin *-zi* (-*si* əvəzinə) olduğunu güman etmək olar. Əgər bu belədirse, onda hələ Yenisey dövründə dialektlərin bir hissəsində etimal ki, intervokal və ziyyətdə *s* → *z*, cingiltlaşması olmuşdur. Deməli, bu şəkilçinin iki variantı ola bilərdi: bir qrup dialektlərdə *-si* (qırğız və bir çox türk dillərində mühafizə edilir), başqa bir qrup dialektlərdə *isə* *-zi*; bu da tuva, xakas, şor, altay dillərində öz əksini tapmışdır»².

İ.A.Batmanovun bu fikri ilə heç cür razılışmaq olmaz. Əvvələn, bu sözün yazılışı şübhəlidir. Nahaq yərə S.Malov onu tərcümə edərkən *k dvoim* sözündən sonra sual işarəsi qoymamışdır (*k dvoim?*)³. İkincisi, sözün öz quruluşu da ağlabatan deyil; bir sözdə iki mənsubiyət şəkilçisi işlənir, həm də birincisi üçüncü şəxsi, ikincisi birinci şəxsi bildirir: *iki+zi* (III şəxs tək mənsubiyət şəkilçisi) +*im* (I şəxs tək mənsubiyət şəkilçisi) +ə (yonluk hal şəkilçisi). Hətta burada *-zi* əvəzinə *-si* belə işlənən idi, nə göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində, nə də müasir türk dillərində işlənməyən bu qurulus əcayib görünərdi. Hətta İ.A.Batmanovun sadaladığı türk dillərində mənsubiyət kateqoriyasının bu cür düzəldilməsi halına təsadüf edilmir. Türk dillərində bir sözdə eyni zamanda bir kateqoriyanı iki şəkilçisi işlənə bilməz (sözdüzəldici

¹ И.А.Батманов. Язык енисейских памятников древнетюркской письменности, Фрунзе, 1959, с. 103.

² И.А.Батманов, З.Б.Арагачы, Г.Ф.Бабушкин. Современная и древняя енисеяка, Фрунзе, 1962, с. 155.

³ С.Е.Малов. Енисейская письменность тюрков, М.-Л., 1952, сəh. 5.

şəkilçilər və felin icbar növü şəkilçilərindən başqa). N.K.Dmitriev bu haqda yazar: «Türk dillerinin müqayisəli öyrənilməsindən məlumdur ki, cyni bir kökdə (istər ad, istər fel olsun) eyni bir zamanda bir kateqoriyaya aid olan iki və daha artıq şəkilçi ola bilməz. Belə ki, cyni bir sözde cyni zamanda II və III şəxs şəkilçiləri ola bilməz, eyni bir fel eyni zamanda həm təsdiq, həm də inkar formada dura bilməz»¹. Qeyd etmək lazımdır ki, İ.A.Batmanov özü də öz variantına şübhə edirdi, bunu onun öz sözlərindən də görmək olar: «Əgər belədirse... güman ki,...».

Düzdür, göytürk Orxon-Yenisey yazısı abidələrində *s*→*z* cingiltılışması hadisəsi, məsələn felin əmr şəklinin III şəxs şəkilçi-sində müşahidə edilir (-sin/-sun-zun): *barzun* «g e t s i n», hətta *s*→*ç* çevriləməsi də əmr şəklinin III şəxs şəkilçisində müşahidə edilir: *holçun* «o l s u n». Lakin şübhəli bir sözün yazılışına görə hələ Yenisey dövründə intervokal mövqədə III şəxs mənsubiyyət şəkilçisində *s*→*z* cingiltılışməsini fərz etməyə əlimizdə əsas yoxdur. Yuxarıda adları çəkilən türk dillərinə gəlinəcə, demək lazımdır ki, həmin dillərdə -si şəkilçisinin cingiltılışması hadisəsi sonrakı dövrün məhsuludur.

III şəxs mənsubiyyət şəkilçisi haqqında V.M.Nasilovun da fikri maraqlıdır. «III şəxs mənsubiyyət şəkilçisi təkde samitlə bitən əsaslardan sonra -i/-i və saitlə bitən əsaslardan sonra -si/-si şəkilçiləridir. Hallanma sistemində hal şəkilçisi ilə ismin əsası arasında III şəxs mənsubiyyəti şəkilçisi -in/-in, -sin/-sin şəklində olur. Bəzi türkoloqlar belə hesab edirlər ki, bu şəkilçinin tam şəkli sonradan reduksiya nəticəsində düşmüş -n sonluğu ilə olmuşdur. Abidələrdə bunu təsdiq edəcək misallar vardır;

Bəqilik («bölgük» olmalıdır, bəy olmağa layiq – Ə.R.) *uri* *cğln* *kul* *bolı*, *silik* *kız* *oğln* *kün* *bolı* (KTb) – Крепкие потомки – сыновья его стали рабами, чистые дочери его стали рабынями (S.E.Malov *oğhn* sözünü bırgalık halının forması kimi qəbul edir).

Səciyyəvi haldır ki, Bilgə xan şərəfinə matnlarda bunun omonimiyası vardır: *Bəqilik* (*bəglük* olmalıdır – Ə.R.) *uri* *oğln* *kul* *kılı*, *silik* *kız* *oğln* *kün* *kılı* (BX) – Крепких потомков – сыновей сделали рабами, чистых дочерей сделали рабынями. *Öğln* sözü

¹ Н.К.Дмитриев. Грамматика кумыкского языка, М.-Л., 1940, с. 136.

təsirlik haldadır¹ və *kılı* feli ilə idarə edilir. Təsirlik halla omoni-miya abidələrin mətnləri üçün qanuna uyğun hadisədir.

Mənsubiyyət şəkilçisinin tam forması (-sin/-sin, -in/-in) haqqındaki fərziyyə, görünür, təsdiq edilir. Mətnlərdə gətirdiyi-miz formada duran kifayət qədər nümunə vardır. Mənsubiyyət şəkilçisi hal şəkilcisinindən əvvəl öz son samiti -n səsini itirmir. Burada onun tam forması aydın görünür. Təsirlik halında hal şəkilçisi ilə III şəxs mənsubiyyət şəkilçisinin omomorflaşması baş ve-rir. Bu da hər iki şəkilçini saxlamış müasir türk dillərinin III şəxs mənsubiyyət kateqoriyası şəkilçili təsirlik halda duran sözün mor-foloji quruluşundan çox fərqlənir.

Mənsubiyyət şəkilçisi olan sözlərin hallanma formasına nümunələr:

Ögim İlbilgə katuniğ tenri töpəsintə tutip yöqərü götürmiş erinç (KTb) – Божество мою мать Ильбильгэ-госпожу, со своей высоты поддерживая, высоко подняло (над народом)².

Sü təqisintə yitinç ərig kılıçladı (KTb) – В схватке с вой-skom он сразил мечом седьмого мужа»³.

V.M.Nasilovun sonra gətirdiyi misallar da bu ruhdadır.

Müəllif təsirlik halda hal şəkilçisi ilə III şəxs mənsubiyyət şəkilcisinin omomorflaşmasını söyleər də, bunu təsdiq edən mi-sallar gətirmir. Müəllisin omomorflaşma adlandırdığı yuxarıdakı misalda isə (başqa yerlərdə də elə olmalıdır) səs düşümü fonetik hadisəsi fealiyyət göstərir.

V.M.Nasilovun Koşo Saydam abidələrindən nümunə gətir-diyi birincə iki misala (*oğlin* sözləri işlənən cümlələrə) nəzər salaq. Müəllif düzgün olaraq göstərir ki, ikinci nümanədəki (Beglilik urı oğlin kul kilti, silik kız oğlin kün kilti) *oğhn* sözü mənsubiyyət şə-kilçisi qəbul etmiş və təsirlik haldadır. Lakin müəllif göstərir ki, burada III şəxs mənsubiyyət şəkilçisi işlənmişdir, halbuki mətndə müraciət edilən şəxsin (burada xalqın) oğlundan söhbət gedir, yəni həmin sözdə II şəxs mənsubiyyət şəkilçisi vardır (onun oğlu-

¹ Təsirlik halın bu şəkli haqqında «Hal kateqoriyası» bəhsində ətraflı danışılır.

² V.M.Nasilovun tərcümələrinin keyfiyyəti haqqında mübahisə açıl-mayacaq.

³ B.M.Насилов. Язык орхено-енисейских памятников, Москва, 1960, с. 32-33.

nu qul etdi yox, sənin oğlunu qul etdi): *oğl+in*. Birinci nümunədə isə vəziyyət V.M.Nasilovun fərz etdiyinin tam əksindədir.

Məlumdur ki, Orxon-Yenisey abidələrinin mətni xalq kütłələrinə müraciət tərzində yazılmışdır. Kül tigin şərəfinə abidə bu sözlərlə başlayır: ... *bu sabımun edgütü esid, katıgđi tılda* «bu nitqimi yaxşıca eşit, möhkəmə dinlə». Müraciət edilənin ikinci şəxs olduğu fellərdən aydın görünür. Bunu nəzərə alaraq, «Bölgük urı oğlin kul boltı, silik kız oğlin kün boltı» sözlərinin xalqa, yəni ikinci şəxse müraciətlə deyildiyini güman etməyə əldə hər cür dəlil vardır. Belə olduqda *oğlin* sözü V.M.Nasilovun güman etdiyi kimi III şəxs mənsubiyət şəkilçisi ilə təsirlik halda durmur (başqa sözlə desək, təsirlik hal şəkilçisi ilə III şəxs mənsubiyət şəkilçisi omomorf təşkil etmir), II şəxs mənsubiyət şəkilçisi qəbul etmiş adlıq haldır (*sənin oğlun qul oldı*). Buna görə də həmin cümləni «Крепкие потомки – сыновья его стали рабами, чистые дочери его стали рабынями» kimi deyil, «Твои крепкие потомки – сыновья стали рабами, твои чистые дочери стали рабынями» kimi tərcümə etmək lazımdır.

Bəzi türkoloqların ardınca V.M.Nasilov fərz edir ki, III şəxs mənsubiyət şəkilçisinin tam forması *-in / -in, -sin/ -sin* olmuşdur. Məlum olduğu kimi müasir türk dillərində saitə bitən isimlər hallanarkən söz kökü ilə saitə başlanan hal şəkilçisi arasına bir samit artırılır. III şəxs mənsubiyət şəkilçisi qəbul etmiş sözler də saitə bitir və saitə bitən adı isimlərə bənzər bir üsulla (əlbəttə, müəyyən lərqlər vardır) hallanır. Bu baxımdan göytürk Orxon-Yenisey yazısı abidələrinin dili müasir türk dillərindən heç bir şəyə fərqlənmir. Buna görə də III şəxs mənsubiyət şəkilçisi qəbul etmiş isimlər qədim türk dilində hallanarkən mənsubiyət şəkilçi ilə hal şəkilçisi arasına bir *n* samiti artırılır. Bəlkə də V.M.Nasilovun III şəxs mənsubiyət şəkilçisinin tam forması haqqında fikri türk dillərinin Orxon-Yenisey abidələrindən əvvəlki inkişaf dövrü üçün doğrudur, lakin göytürk Orxon-Yenisey abidələrində (habəl müasir türk dillərində) III şəxs mənsubiyət şəkilçisi *-i / -i, -si/ -si* şəklində çıxış edir. Mənsubiyət şəkilçilərinin mənşəyi haqqında bəhsin sonunda söhbət gedəcəkdir, lakin burada qeyd etmək istərdik ki, III şəxs mənsubiyət şəkilçisi ilə ismin yerlik və çıxışlıq hal şəkilçiləri arasında da *n* samitinin artırılması V.M.Nasilova haqq qazandırır.

Göytürk dilinde mənsubiyyət kateqoriyası dörd üsulla ifadə olunur: morfoloji, morfoloji-sintaktik, sintaktik və analitik üsullar. Bunlardan birincisi üç üsul müasir türk dillerində işlənir, analitik üsul isə istifadədən çıxmış, ikinci növ təyini söz birləşməsinə çevrilmişdir. Analitik üsulun işlənməsi hələ türk dillerinin Orxon-Yenisey inkişafı dövründə məhdud idi; o, yalnız üçüncü şəxsin təkində isimlərlə işlənirdi.

1. Morfoloji üsul. Göytürk dilində mənsubiyyət kateqoriyasının əsas ifadə üsuludur. «Mənsubiyyətin ən erkən türk abidələri dilindən məlum olan tamamilə inkişaf etmiş şəkli olan morfoloji ifadə üsulunun mahiyyəti bundadır ki, ismin və ya substantivləşmiş hər hansı bir nitq hissəsinin əsasına şəxsə və kəmiyyətə görə fərqlənən xüsusi göstəricilər bitişdirilir. Bunun nəticəsində də, bir tərəfdən mənsub əşyamı bildirən, digər tərəfdən sahib şəxsin qrammatik kəmiyyət və şəxsiyyətini bildirən söz şəkli yaranır»¹.

Müasir türk dillerində olduğu kimi, göytürk dilində də mənsubiyyət şəkilçisi qəbul etmiş söz özündə iki anlayışı - həm sahib şəxs, həm də mənsub əşya anlayışını birləşdirir. Mənsubiyyət kateqoriyasının morfoloji üsulla ifadəsində sahib şəxsi bildirən sözün işlənməsi zəruri deyil, daha doğrusu, sahib şəxsi bildirən söz zahirdə olmaya da bilər, mənsub əşyani bildirən sözə bitişən mənsubiyyət şəkilçisi əşyanın mənsub olduğu şəxsi də bildirir.

Göytürk dilində mənsubiyyət kateqoriyasının morfoloji üsulla ifadəsində aşağıdakı mənsubiyyət şəkilçilərindən istifadə edilir.

I şəxs tək: *-m, -im, -im (-um), -üm;*

II şəxs tək: *-n, -in, -in (-un), -ün; -ğ, -g, -iğ, -ig;*

III şəxs tək: *-i, -i, (-u), -ii; -si, -si, (-su), -sii;*

I şəxs cəm: *-muz, -miz, (-muz), -müz; -muz, -imiz, (-umuz), -ümüz;*

II şəxs cəm: *-ηuz, -ηiz (-muz), -ηüz; -ηuz, -iniz, (-unuz), -ünüz.*

Bəzən ikinci şəxslə *n* samiti əvəzinə *ğ*, *g* samitlərinin işləndiyi də müşahidə edilir. Lakin *n>ğ* əvəzlənməsi II şəxsin cəmində müşahidə edilmir; məsələn: *Bu kağanında, bu bəglərigdə, bu yerində, subiñda adırılmasar, türk bodun, özün edgi körtəçisən, ebiñə kirtəçisən, bunıñız boltaçı sən* (BKŞM 13-14) «Bu xaganından, bu bəylərindən, bu yerindən, suyundan (yer-su=vətən) ayrılmasan,

¹ Э.В.Севорян. Категория принадлежности, ИСГТЯ, II, Морфология, Москва, 1956, с. 38.

türk xalqı, özün yaxşılıq görəsişən, evinə girişişən, dərdsiz olasısan.

Orxon abidələrində mənsubiyyət kateqoriyasının morfoloji üsulla ifadəsinə II şəxsin cəmindən başqa bütün şəxslərdə rast gəlirik (III şəxsin cəmində mənsubiyyət kateqoriyasının morfoloji üsulla ifadəsinə göytürk dilində ümumiyyətlə təsadüf edilmir); məsələn: *sabım* (KTc 2) «nitqim», *sabi* (KTc 5) «nitqi», *bodum* (KTş 6) «xalqı», *eçim* (KTş 1) «əmim», *yağısı* (KTş 12) «yağısı», *elin* (KTş 23) «elin», *ilimiz* (KTş 22) «elimiz», *törümüz* (KTş 22) «qanunumuz», *türkimiz* (KTş 18) «türkümüz», *eçümüz* (KTş 19) «əmimiz», *apamız* (KTş 19) «əcdadımız» və s. Yenisey abidələrində isə bu üsulla II şəxsin cəmi də əmələ gelir; məsələn: *ününiz* (Y 25) «səsiniz», *kanınız* (Y 25) «xanınız», *atınız* (Y 26) «adınız», *adaşınız* (Y 26) «adaşınız», *esiniz* (Y 26) «dostunuz», *eçiniz* (Y 26) «böyük qardaşınız», *alpinz* (Y 25) «ığidiniz» və s.

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də istər təkədə, istərsə cəmdə mənsubiyyət şəkilçisi mənsub əşyanın təkədə olduğunu göstərir. Mənsubiyyət şəkilçisi təkədə olduqda həm sahib şəxs, həm də mənsub əşya təkədə olur; məsələn: *sabım* (KTc 2) «nitqim», *elin* (KTş 23) «elin», *yağısı* (KTş 12) «yağısı» və s. Mənsubiyyət şəkilçisi cəmdə olduqda sahib şəxs cəmdə, mənsub əşya isə yənə də təkədə olur, yəni bir əşya bir neçə şəxsə mənsub olur; məsələn; *ilimiz* (KTş 22) "elimiz", *eçümüz* (KTş 19) "əmimiz", *atınız* (Y 26), "adınız", *ününiz* (Y 25) "səsiniz" və s. Mənsub əşyanın cəmdə olduğunu göstərmək üçün göytürk dilində söz kökü ilə mənsubiyyət şəkilçisi arasına *-lar*, *-lər* şəkilçisi artırılır. Göytürk dilində mənsubiyyət kateqoriyasının morfoloji üsulla ifadəsində həm sahib şəxsin, həm də mənsub əşyanın cəmdə işlənməsinə təsadüf edilməmişdir. Bütün hallarda sahib şəxsin təkədə, mənsub əşyanın isə cəmdə işlənməsi müşahidə edilir; məsələn: *oğlərim* (KTşm 9) "analarım", *əkələrim* (KTşm 9) "bibilərim", *kunçuyularım* (KTşm 9) "arvadlarım", *küdəgülərim* (Y3) "kürökənlərim", *kəlinlərim* (Y3) "gəlinlərim" və s.

Orxon abidələrində mənsubiyyət şəkilçisinin dodaqlanan variantına (-*un*, -*ün*) rast gəlmirik, yalnız birey yerdə (KTş 24) bu şəkilçinin dodaqlanan variantı qrafik şəkildə göstərilmişdir (*sünügün* - *sümüyüñ*).

Göytürk Orxon-Yenisey yazılı abidələri dilində mənsubiyyət kateqoriyasının morfoloji üsulla ifadəsi ayrı-ayrı şəxslər üzrə

asağıdakı kimidir: I şəxs tək 273 dəfə, I şəxs cəm 16 dəfə, II şəxs tək 18 dəfə, II həxs cəm 12 dəfə, III şəxs tək 213 dəfə; cəmi 532 dəfə.

Mənsubiyət kateqoriyasının cümlədə işlənməsinə hər şəxs üzrə bir nümunə verməklə kifayətlənirik: *Tokuz oğuz bəğləri, bədəni, bu sabumin, edgütü esid, katığdı tınlə* (KTc 2) «Doqquz oğuz bəyləri, xalqı, bu nitqimi yaxşıca eşit, möhkəməcə dinlə». ... *kanın, subça yügürtü, sürügüñ tağca yatdı, bəğlik urı oğlıñ kul boltu, silik kız oğlıñ kün boltu* (KTş 24) «... qanın su kimi yüyürdü (axdı), sümüyün dağ kimi yatdı, bəylilik igid oğlun qul oldu, bakırə qızın kəniz oldu». *Bu bitig bitgimə atısı Yolğ tigin* (KTc 13) «Bu yazını yanan nəvəsi Yolğ tigin». *Bu atımız-Uri bəğ biz* (Y 26) «Adımız budur - Uribəyik». *Kanınız yoxlayır, kadaş alpmız, karğanır ümürüz* (Y 26) «Xanınız yoxlayır, igidlilik dostunuzdur, səsiniz and içir».

Mənsub əşyanın cəmdə durduğu mənsubiyət kateqoriyasının işlənməsinə bir misal: *Ögim katun, ulayı oğlərim, əkələrim, kəlinünim, künçüylərim bunça yəmə tirigi kün boltaçı erti, ölügi yurtda, yolta yatu kaltaçı ertigiz* (KTşm 9) «Anam xatun, digər analarım, bibilərim, gəlinlərim, arvadlarım, beləcə də dirisi kəniz olası idi, ölüünüz yurdda, yolda yataraq qalası idiniz».

2. Morfoloji-sintaktik üsul. Göytürk dilində mənsubiyət kateqoriyasının morfoloji-sintaktik üsulla ifadəsində həm sahib şəxsi ifadə edən söz, həm də mənsub əşyanı bildirən söz zahirdə olur. Adətən, birinci tərəf – sahib şəxsi bildirən söz şəxs əvəzlilikləri ilə ifadə edildikdə sahib şəxsi bildirən sözün yiyelek halda işlənməsi zəruridir, sahib şəxsi bildirən söz öz və *kəntü* «öz» əvəzləri ilə ifadə olunduqda onlar yiyelek halda işlənmir, sahib şəxsi bildirən söz isimlərlə ifadə edildikdə isim yiyelek hal şəkilçisi qəbul edə də, etməyə də bilər; mənsub əşyanı bildirən söz isə, sahib şəxsi bildirən sözdən asılı olmayaraq, birinci, ikinci və üçüncü şəxslərdən birinin mənsubiyət şəkilçisini qəbul edir. Qeyd etmək lazımdır ki, göytürk dilində sahib şəxsi bildirən söz isimlə ifadə olunursa, əksər hallarda yiyelek hal şəkilçisi qəbul etmir, yəni qeyri-müəyyən yiyelek halda işlənir (ikinci növ təyini söz birləşməsi olur). Müasir türk dillərdə sahib şəxsi bildirən söz isimlə ifadə olunursa əksər hallarda yiyelek hal şəkilçisi qəbul edir (III növ təyini) söz birləşməsi olur.

Müasir türk dillerinde mənsubiyət kateqoriyasını əmələ gətirmək üçün I və II şəxs əvəzliklərinin həm təkde, həm də cəmde ifadədə işlədilməsi lazımlı gəlmir, çünkü mənsubiyət kateqoriyası şəkilçisi sahib şəxsin kimliyini də özündə təcəssüm etdirir. Lakin bu o demək deyildir ki, türk dillerində sahib şəxsi bildirən söz ifadədə işlənə bilməz – *evim* də, *mənim evim* də işlədilə bilər. Türk dillerinin səciyyəvi xüsusiyyətlərindən biri budur ki, bu dillərdə optimal sadələşdirmə qanunu - qonaqtı principle fəaliyyət göstərir. Bir halda ki, həm *evim*, həm də *mənim evim* söz və ifadəsi cəmi məshhum ifadə edir, onda *mənim* sözünü işlətməyə ehtiyac qalmır. Bu qanun təkcə mənsubiyət kateqoriyasında deyil, türk dilləri quruluşunun bütün sahələrində fəaliyyət göstərir.

Türk dillerində bəzən cələ məqamlar olur ki, nəinki III şəxsi bildirən, hətta I və II şəxsi bildirən sözlərin də (əvəzliklərin) mənsubiyət kateqoriyasının yaranmasında iştirakı zəruri sayılır. Belə vəziyyət əksər hallarda məntiqi vurğu sahib şəxsi bildirən sözün üzərinə düşdükdə baş verir. Məsələn: *Sənin sevgin mənə lazımdır* cümləsində *sənin* əvəzliyinin cümlədə iştirakı və məntiqi vurğunun onun üzərinə düşməsi nəticəsində cümlə belə bir məzmun ifadə edir: *Özgəsinin sevgisi mənə lazımdır*, təkcə *sənin sevgin mənə lazımdır*. Müasir Azərbaycan dilində müqayisə məqamında da şəxs əvəzliyinin mənsubiyət kateqoriyasında işlənməsi zəruri sayılır. Məsələn: *Məhz mənim əsərim kimi əsər müsabiqənin qalibi ola bilərdi*. Bu cümlədəki *mənim* şəxs əvəzliyini atmaq olmaz, çünkü onda *əsərim* sözü mənsubiyət kateqoriyasını ifadə etmə də, cümlə əvvəlki ifadəliliyini itirir.

Göytürk dilində də bu qanun özünü göstərir. *Tokuz oğuz mənin bodunum erti. Tenri, yer bulğakın üçün... yağı boltı* (BKŞ 29-30) «Doqquz oğuz mənim xalqım id. Yerlər, göylər qarışlığı üçün... yağı oldu». Birinci cümlədəki *mənin* sözünü atmaq da olardı. Lakin müəllif öz xalqının xəyanətinin təsirinin gücləndirmək üçün *mənin* əvəzliyini işlətməyi lazımlı bilir.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində mənsubiyət kateqoriyasının morfoloji-sintaktik üsulla düzəldilməsi morfoloji üsulla düzəldilməsinə nisbatan zəif yayılmışdır. Belə ki, abidələrində dilində mənsubiyət kateqoriyası bu üsulla I şəxsin təkində 19 dəfə, III şəxsin təkində 212 dəfə, cəmi 231 dəfə düzəldilir. I şəxsin cəmində, II şəxsin təki və cəmində mənsubiyət kateqoriyasının bu üsulla düzəldilməsinə abidələrin dilində hələlik

təsadüf edilməmişdir. Morfoloji-sintaksik üsulla ifadə olunmuş mənsubiyyət kateqoriyasının göytürk Orxon-Yeniscy yazılı abi-dələrinin dilində işlənməsinə bir neçə nümunə veririk: *Mənin sabımun simadı* (KTc 11) «Mənim sözümü sindirmədi». *Tokuz oğuz bodun kəntü bodunum erti* (KTş 4) «Doqquz oğuz xalqı öz xalqım idi». *Tabğaç bodun sabı süçik, ağısı yumşak ermis* (KTc 5) «Tabğaç xalqının dili şirin, hədiyyəsi yumşaq imiş». *Üzə kök tenri, asra yağız yir kilintukda ekin ara kisi oğlu kılınnmış* (KTş 1) «Üstdə mavi göylər, altda qonur yer yarandıqda ikisinin arasında insan oğlu yaranmış». *Kirkiz oğh mən* (Süci) «Qırğız oğluyam» və s.

3. Sintaktik üsul. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də mənsubiyyət kateqoriyasının sintaktik üsulla ifadəsinə rast gəlirik, lakin digər iki üsula nisbətən bu üsul qədim türk dillərində (eləcə də müasir türk dillərində) çox zəif inkişaf etmişdir.

Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində bəzən mənsubiyyət kateqoriyasını əmələ gətirən tərəflərdən birincisi — sahib şəxsi bildirən söz formallaşır, yəni yiyəlik hal şəkilçi qəbul edir, ikincisi — mənsub əşyani bildirən söz isə heç bir şəkilçi, da-ha doğrusu mənsubiyyət şəkilçisi qəbul etmir. Mənsubiyyət kateqoriyasının belə düzəldilməsinə sintaktik üsul deyilir. Türk dillərində mənsubiyyət kateqoriyasının sintaktik üsulla ifadəsi haqqında E.V.Sevortyan yazır: «Mənsubiyyətin sintaktik üsulla ifadəsi məhdud çərçivədə (yalnız birinci iki şəxsdə) tətbiq edilir və yazılı-ədəbi dildən daha çox şifahi-danışlıq dilinə xas xüsusiyyətdir. Sintaktik üsulla ifadədə mənsub əşya və sahib şəxs bildirən sözlər xüsusişmiş əlamət kəsb edir və danışlıq bunlar arasındakı münasibət təyin qrupu şəklində qurulur. Belə qrupda təyinlənən söz mənsub əşyani bildirən söz olur, həm də o, sahib şəxsi göstərmir (başqa sözlə desək, mənsubiyyət şəkilcisi işlənir — Ə.R.). Təyinləyici kimi isə yiyəlik halda olan I yaxud II şəxs cəmdə, nadir hallarda isə takdə olan şəxs əvəzliyi çıxış edir. Məsələn, *bizim at* ifadəsində *at* sözü mənsub əşyani bildirir, *bizim (biz şəxs əvəzliyinin yiyəlik hali)* sözü isə atın cəmdə olan danışan şəxsa mənsub olduğuna işarə edir. Beləliklə, nəzərdən keçirdiyimiz üsulda mənsub əşya və sahib şəxsin sərbəst qeyd edildiyi rus, qor-

bi Avropa və digər dillərdə gördüyüümüz qrammatik mənsubiyətin ifadəsi prinsipinin tətbiq edildiyini müşahidə edirik»¹.

Müasir Azərbaycan dilində mənsubiyətin sintaktik üsulla ifadəsinin iki şəkli vardır:

a) sahib şəxs cəmədə, mənsub əşya təkdə olur; məsələn: *bizim ev, siziv ev*.

b) həm sahib şəxs, həm də mənsub əşya cəmədə olur; məsələn: *bizim evlər, sizin evlər*.

Müasir Azərbaycan dilində sahib şəxsin təkdə ifadə edilməsi hadisəsi müşahidə edilmir. Bu baxımdan göytürk Orxon-Yenise yazıçı abidələrinini dili nəinki müasir Azərbaycan dilindən, hətta bütün digər türk dillərindən fərqlənir. Məlum olduğu kimi, bəzi türk dillərində (məsələn, özbək dilində) mənsubiyətin sintaktik ifadəsi üsulu zamanı sahib şəxsi bildirən söz nadir hallarda təkdə olan I və II şəxs əvəzliklərinin yiylilik halı ilə ifadə edilir, lakin bu üsulda sahib şəxsin III şəxsə (isim və ya şəxs əvəzliyi olmasının sərgi yoxdur) işlənməsinə təsadüf edilməmişdir. Orxon-Yenisey abidələrinin dilində mənsubiyətin sintaktik üsulla ifadəsində sahib şəxs hər üç şəxsin təki və cəmində işlənə bilər (düzdür, hələlik sahib şəxsin II şəxsin təkində işlənməsi abidələrin dilində müşahidə edilməmişdir); məsələn: *mənin ar* (MÇ 24) «mənim döyüşüm», *Çorın boz at* (KTŞ 32) «Çorın boz atı», *bizin sü* (KTŞ 39) «bizim qoşun», *sizin ar at* (Y 26) «sizin igid adınız». Abidələrin dilində mənsubiyət kateqoriyasının sintaktik üsulla ifadəsinə hər şəxsə bir dəfə olmaqla cəmi dörd dəfə rast gəlirik. Bütün dörd təsadüsün cümlədə işlənməsini təqdim edirik: *Yelmasın mənin ar anta basmış, tl tutmuş* (MÇ 24) «Kəşfiyyat dəstəsini mənim igidlərim orada basmış (məğlub etmiş), dil tutmuş». *Ən ilki Tadikin Çorın boz atığ binip təgdi, ol at anta ölti* (KTŞ 32-33) «Ən evvel Tadikin Çorun boz atını minib hücumla keçdi, həmin at onda öldü». *Bizin sü atı turuk, azuki yok erti* (KTŞ 39) «Bizim qoşunun atları ariq, ərzaqı yox idi». *Sizin ar at Uri* (Y 26) «Sizin ar adınız Urıdır».

Göytürk dilində mənsubiyət kateqoriyasının sintaktik üsulla ifadəsi geniş yayılmamışdır.

¹ Э.В.Севорян. Категория принадлежности, ИСТГЯ, II, морфология, Москва, 1956, с. 38-39.

4. Analitik üsul. Mənsubiyyət kateqoriyasının analitik üsulla ifadəsində kateqoriyanın düzəlməsində iştirak edən hər iki tərəf şəkilçi qəbul etmir, yəni sahib bildirən söz yiyəlik hal şəkilçisiz, mənsub əşyani bildirən söz isə mənsubiyyət şəkilcisiş işlənir, başqa sözlə desək, sözlərin vəziyyəti I növ təyini sözbirleşmələrində olduğu kimidir. Lakin I növ təyini söz birleşmələrini təşkil edən sözlər arasındaki əlaqədən fərqli olaraq, mənsubiyyətin analitik ifadəsi üsulunda birinci tərəf ikinci tərəfi təyin etmir və bunların arasındaki əlaqə müasir türk dillərindəki II növ təyini söz birleşmələrini təşkil edən sözlərin arasındaki əlaqə ilə cənilik təşkil edir.

Müasir türk dillərində mənsubiyyət kateqoriyasının analitik üsulla düzəldilməsi hadisəsinə rast gəlmirik, bu üsul öz yerini morfoloji-sintaktik üsula vermişdir.

Göytürk dilində mənsubiyyət kateqoriyası I və II şəxs tek və cəmde analitik üsula düzələ bilmir (ümumiyyətlə, mənsubiyyət kateqoriyasının analitik üsulla ifadəsində şəxs əvəzliklərinin heç biri iştirak etmir). Abidələrin dilində analitik üsulla mənsubiyyət kateqoriyası yalnız üçüncü şəxsin təkində ifadə edilir, həm də birinci tərəf (sahib şəxs) ancaq isim olur. Bir təsadüfdə birinci tərəf I şəxs əvəzliyi, ikinci tərəf feli sıfətlə ifadə edilmişdir. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində mənsubiyyətin analitik üsulla ifadəsinə 148 dəfə rast gəlirik.

Göytürk dilində mənsubiyyət kateqoriyasının analitik üsulla ifadəsi aşağıdakı məqamlarda işlənir:

a) Sahib şəxslə mənsub əşya bildirən sözlər arasında milli mənsubiyyət əlaqəsi olur (*kırkız bodun* «qırğız xalqı», *türk bodun* «TÜRK xalqı», *oğuz bodun* «oğuz xalqı» və s.); məsələn: *Ol yırğarü harsar, türk bodun, öltəçisən* (KTc 8) «O yerə getsən, türk xalqı, ölüsəsən». *Tokuz oğuz bodun kəntü bodunum erti* (KTşm 4) «Doq-quz oğuz xalqı öz xalqım idi». *Altı otuz yaşuma çık bodun kırkız birlə yağı bolı* (BKş 26) «İyirmi altı yaşimdə çık xalqı qırğızlala yağı oldu». *Oğuz bodun tokuz tatar birlə tırılıp kəlti* (BKş 34) «Oğuz xalqı doqquz tatarlarla birləşib göldü». *Tabğac bodun sabı sücig, ağısı yumşak ermis* (KTc 5) «Tabğac xalqının dili şirin, hədiyyəsi yumşaq imiş».

b) Sahib şəxslə mənsub əşyani bildirən sözlər arasında məkan əlaqəsi olur (*Şantun yazı, Yinçü ügüz, Ötükən yır, Kadirkan yiş, Toğu balık* və s.); məsələn: *Ən ilki Toğu balıkda sünüşdim* (BKş 30) «Ən evvəl Toğu şəhərində döyüşdüm». *Sünüğ batımı*

kariğ söküpən, Kögmən yışığ toğa yorıp kirkiz bodunuğ uda basdim (BKş 26-27) «Süngü batımı qarı söküb, Kögmən meşəli dağlarını boşuxarı yürüyüb qırğız xalqını yuxuda basdim». *İlgərü Şantuñ yazika təgi sülədim* (KTc 3) «Şərqə Şandun düzüñə təki qoşun yürütdüm». *Yinçü ügüzig keçə Təmir kapiğka təgi sülədim* (KTş 39) «İnci çayını keçərək Dəmir qapıya təki qoşun yüyürtdüm». *Ötükən yır olurip arkış-tırkış isar, nəñ bunuğ yok* (KTc 8) «Ötükən yerində oturub karvanlar göndərsəkheç bir dərd yox» və s.

Mənsubiyətin analitik üsulunun bələ ifadəsi müasir türk dillərində, o cümlədən müasir Azərbaycan dilində yer adı bildirən bir sıra mürəkkəb isimlərdə özünü göstərir; məsələn: Girdmançay, Türkmançay, Şahdağ, Murovdağ və s.

c) Sahib şəxslə mənsub əşyani bildirən sözlər arasında zaman əlaqəsi olur (*it yıl, yilan yıl, koş yıl, biçin yıl* və s.); məsələn: *Kül tigin koy yilha yiti yigirmika uçdu* (KTşmş) «Kül tigin qoyun ili ayın on yeddisində uçdu (öldü)». *Lüi yilha yetinç ay küçlig alp kağanumda adırahı hardınız* (O 12) «Əjdaha ili yeddinci ayda güclü iğid xaqqanından ayrırlaraq getdiniz». *Bunça kazğanıp kağum kağan it yıl onuç ay altı otuzka uça bardı* (BKc 10) «Bu qədər qazanıb atam xaqqan it ili onuncu ayın iyirmi altısında uçaraq getdi (öldü)». *Lağzin yıl hisinc ay yeti otuzka yığ ertirtim* (BKc 10) «Donuz ili beşinci ayın iyirmi yeddisində dəfn etdirdim».

ç) Sahib şəxslə mənsub əşyani bildirən sözlər arasında vəzi-fə, rütbə bildirən əlaqə olur (*kağan at*); məsələn: *Bars bəg erti, kağan at bunta biz birtimiz* (KTş 20) «Bars bəy idi, xaqqan adı bu vaxt biz verdik».

d) Sahib şəxslə mənsub əşyani bildirən sözlər arasında proses, prosesin nəticəsini bildirən əlaqə (*mən kazğantuk*) olur; məsələn: *Tənri yarlıkadık üçün, mən kazğantuk üçün türk bodım kazğanmış erinç* (BKş 33) «Tanrı yar olduğu üçün, mən qazandığım üçün türk xalqı qazanmış».

Qeyd etmək lazımdır ki, göytürk dilində mənsubiyət kateqoriyası təkcə sahib şəxs və mənsub əşya anlayışı ifadə etmir; ailə, qohumluq, ictimai münasibatlar və s. də mənsubiyət kateqoriyası vasitəsilə ilə ifadə edilir (*kağım — atam, eçim — böyük qardaşım, marım — müəllimim, öğim — anam və s.*) məsələn: *Eçim kağan olurtukda, özüm tarduş bodun üzə şad ertim* (KTş 17) «Əmim xaqqan oturduqda, özüm tarduş xalqı üzərində şad idim». *Kağanım bən özüm bilgə Tonyukuk ötüntük ötüñçimin esidü berti*

(T 15) «Xaqanım mənim özümün müdrik Tonyukukun etdiyi xahişi eşitdi». Türk *bodun yok bolmazun, tiyin, bodun bolçun tiyin, kanım İlteris kağanıq*, ögim İlbilgə katuniq tenri tönəsində tutıp, yönəri kötürmiş erinç (KTŞ 11) «Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam İlteris xaqanı, anam İlbilgə xatunı tanrı təpəsində tutub yuxarı qaldırmış». *İnim Kül tigin birlə sözləşdimiz* (KTŞ 26) «Kiçik qardaşım Kül tigin ilə məsləhətləşdik» və s.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində mənsubiyyət kateqoriyasının ayrı-ayrı üsullarla necə ifadə edildiyini aşağıdakı cədvəldən görmək olar:

Şəxslər	Morfoloji üsul	Morfoloji-sintak- tik üsul	Sintaktik üsul	Analitik üsul	Cəmi
I şəxs tək	273	19	1	1	294
II şəxs tək	18	-	-	-	18
III şəxs tək	213	212	1	147	573
I şəxs cəm	16	-	1	-	17
II şəxs cəm	12	-	1	-	13
Yekun	532	231	4	148	915

Mənsubiyyət şəkilçiləri haqqında. Artıq deyildiyi kimi, türkoloqlar arasında mənsubiyyət kateqoriyası şəkilçilərinin mənşeyi haqqında yekdil rəy yoxdur. Türkoloqların əksoriyyəti bu fikirdədir ki, I və II şəxs mənsubiyyət şəkilçiləri şəxs evəzliklərdən törəmişdir. V.V.Radlov yazırıdı: «Las affix der essten Personen (…) ist offen bar eine Verkürzung der Personalpronomens (män)» tərcüməsi: Birinci şəxs mənsubiyyət şəkilçisi -m (ም), görünür, (män) şəxs evəzliyinin ixtisas edilmiş şəklindədir¹.

Son zamanların türkoloji ədəbiyyatında I və II şəxs mənsubiyyət şəkilçilərinin şəxs evəzliklərdən törəməsi haqqındaki mülahizələrin əleyhinə söylənmiş fikirlərə də rast golurik².

Əgər I və II şəxs mənsubiyyət şəkilçilərinin mənşeyi haqqında türkoloji ədəbiyyatda söylənmiş rəylər az-çox bir-birinə uyğun gəlirsə, III şəxs mənsubiyyət şəkilçiləri haqqında söylənmiş

¹ W.Radloff. Die Alttürkische Inschriften der Mongolei. Nene Folge. SPb., 1897, c. 74.

² Вах: Э.В.Севорян. Категория принадлежности, ИСГТЯ, II. Морфология, Москва, 1956, с. 38-44.

röylər nəinki bir-birinə yaxın gəlmir, hətta əslində röylərin heç biri III şəxs mənsubiyət şəkilçisinin mənşəyi məsələsini aydınlaşdırır. İrəlidə V.M.Nasilovun III şəxs mənsubiyət şəkilçisinin mənşəyi haqqında fikri verilmişdir. Bu məsələ ilə türkoloqlardan O.Bötlinqk, V.V.Radlov, Q.Ramstedt, V.Banq, V.A.Boqoroditski, M.Rəsənen, V.Kotviç¹ və başqaları məşğul olmuşlar. Q.Ramstedt və V.Kotviçin fikrinə görə, III şəxs mənsubiyət şəkilçisi -si iki hissədən ibarətdir: s+i burada -s cəm şəkilçisidir. Lakin müəlliflər unudurlar ki, III şəxs mənsubiyət şəkilçisinin -i, -i, -u, -ü variənti da vardır. Bu şəkilçinin samitli və samitsiz variantları arasında necə əlaqə yaratmaq haqqında müəlliflər heç bir söz demirlər. N.A.Baskalovun fikrincə, III şəxs mənsubiyət şəkilçisi -si, bir tərəfdən, arzu, istək, sahiblik, bildirən -si şəkilçisi ilə eyni mənşədəndir, digər tərəfdən sahiblik bildirən -li/-li şəkilçisi və III şəxs mənsubiyət şəkilçisi - si-si... semantik və fonetik planda bir-biri ilə qohumdur².

Məlum olduğu kimi, I şəxs mənsubiyət şəkilçisinin əsasını təkde *m*, cəmdə *m* (şəxsi göstərən ünsür) və *z* (cəm bildirən ünsür) təşkil edir. II şəxs mənsubiyət şəkilçilərinin göstəriciləri də buna uyğundur: təkde *n*, cəmdə *n* (II şəxsi göstərən ünsür) və *z* (cəm bildirən ünsür). Bunu sxem şəkildə belə göstərmək olar:

I şəxs tək -*m*; cəm - *m+z*

II şəxs tək - *n*; cəm - *n+z*.

Türk dillərində mənsubiyət kateqoriyası çox qədim dövrlərdə, türk dillərinin Orxon-Yenisey abidələri dövründən çox-çox əvvəllər təşəkkül tapmışdır, həm də bu kateqoriya birdən-birdə bütün üç şəxsin təki və cəmi üçün eyni zamanda formalşamamışdır. Etimal ki, əvvəlcə I şəxsin təki, sonra II şəxsin təki, daha sonra I şəxsin cəmi, bir qədər sonra II şəxsin cəmi, ən axırdı III şəxsin təki formalşamışdır. III şəxsin cəmi üçün xüsusi morfoloji əlamətin olmaması bir daha göstərir ki, III şəxsin cəmində mən-

¹ Fikirlərin xülasəsi haqqında bax: Г.Рамстедт. Введение... §36, М.Рясишев. Морфология... с. 18-19; К.Броккелман, §15; В.Котвич. Исследование... с. 147-148.

² Н.А.Баскаров. К вопросу о происхождении условной формы на -са/-се в тюркских языках. Сб. «Академику В.А.Годлевскому», Москва, 1953, с. 51, 61-62.

subiyyət kateqoriyası tarixinin son dövrlərində meydana gelmişdir.

Güman etmək olar ki, türk dillərində istər mənsubiyyət şəkilçiləri, istərsə də xəbərlik şəkilçiləri şəxs əvəzliklərindən törəmişdir. Bu proses çox qədim dövrlərdə, hətta şəxs əvəzliklərinin hełə tam formalaslaşmadığı dövrdə getmişdir. Bu mənada deyə bili-rik ki, türk dillərində şəxs əvəzlikləli, mənsubiyyət və xəborlik şəkilçiləri təxminən eyni vaxtda yaranmışdır.

Türk dillərinin tarixdən əvvəlki dövründə ümumiyyətlə birinci şəxsi göstərmək üçün *mi*¹, ümumiyyətlə ikinci şəxsi göstərmək üçün *si*, ümumiyyətlə üçüncü şəxsi göstərmək üçün *i* ünsürlərindən istifadə edilmişdir. Şəxs əvəzlikləri, mənsubiyyət və xəborlik şəkilçiləri də bu ünsürlərdən törəmişdir. Sonralar hər üç şəxsdə təkini cəmdən ayırmak təkdə *n*, birinci və ikinci şəxslərin cəmin-də *z* ünsürü əlavə edilmişdir. Bu proses də yuxarıda göstərdiyimiz ardıcılıqla (əvvəlcə birinci şəxs, sonra ikinci şəxs, axırdı üçüncü şəxs) getmişdir. Birinci şəxsin təkində əvəzlik *min* şəklinə düşməzdən əvvəl *mi* ünsüründən artıq mənsubiyyət kateqoriyası şəkilçisi formalaslaşmışdır. Sonra eyni proses ikinci şəxslə baş verir. Bundan sonra I və II şəs cəm mənsubiyyət şəkilçiləri yaranır, on axırdı isə III şəxs mənsubiyyət şəkilçisi *i* ünsüründən törəyir. Bunu ayrı-ayrı şəxslər üzrə aşağıdakı kimi təsəvvür etmək olar.

1. I şəxs təkdə mənsubiyyət kateqoriyasını əmələ gətirmək üçün *mi* (qalın saitli köklərdə *mi* variantına çevirilir) söz kökünə artırılır. Türk dillərindəki sadələşdirmə qanununun fəaliyyəti nəticəsində sonuncu sait düşür və **m** ünsürü qalır. Saitlə bitən isimlər üçün bu, tamamilə kifayət edirdi: *apa+m>apam*. Lakin samitlə bitən isimlərdə (bir hecada) iki samit yanaşı gəlirdi. Türk dillərinin fonetik qanunlarına əsasən iki samit yanaşı işlənə bilmir. Bu-na görə də iki samit arasına (xəbərlik kateqoriyasından fərqlənmək üçün) qaplı sait artırılır: *kağanm>kağan+i+m>kağanum*.

2. II şəxs təkdə mənsubiyyət şəkilçisi birinci şəxsin təkinə nisbətən bir qədər gec əmələ gəlmışdır. Bu zaman *si* ünsüründən artıq *sin* şəxs əvəzliyi yaranmışdı. Mənsubiyyət kateqoriyası I şəxsin analogiyası üzrə düzəldilir, yəni sözün kökünə II şəxsi bildi-

¹ Əslində *mi* yox, *bi* olmuşdur; lakin biz burada **b** şəsinin **m** şəsinə keçməsi prosesindən danışmadığımız üçün nisbətən sonrakı dövrün hadisəsi olan *mi* şəklini veririk.

rən ünsür (şəxs əvəzliyi) artırılır: *kağan+sin*. Lakin bu şəkildə analogiya pozulur. II şəxsdəki şəkilçi I şəxsə nisbətən ağır səslənir (uzun çıxır), buna görə də onu ixtisa etmək lazımlı gəlirdi; ya s, ya da n samiti atılmalıdır idi. Ancaq n samiti atılsa idı, analogiya yenə pozulacaqdır, çünki m (birinci şəxsdə) burun samiti, s isə dil -dış samitidir. Məhz buna görə də s samiti atılır və dil-dodaq samiti n burun samiti nə səsinə çevrilir: *kağan+i+n+kağanın*.

3. Türk dillerinin ən qədim dövründə z ünsürü əvvəl cütlük, sonra cəmlik bildirmişdir. Şəxs əvəzliklərinin cəminin yaradılması üsuluna analogiya olaraq, I və II şəxsin cəmində mənsubiyət kateqoriyasında da teklerin üzərinə z ünsürü artırılır və iki samit yanaşı işlənməsin deyə, bir tərəfdən, m və n samitları ilə, digər tərəfdən, z samiti arasına i saiti artırılır: *kağan+m+iz>kağanımız*, *kağan+i+n+iz>kağanınız*.

4. Üçüncü şəxsdə mənsubiyət kateqoriyası daha sonra meydana gəldiyi üçün daha asan yaranmışdır. Artıq, necə deyərlər, təcrübə əldə edilmişdir. I və II şəxs tekdə mənsubiyət kateqoriyasının yaradılması üsulu analogiya üzrə mexaniki olaraq üçüncü şəxsə köçürürlür, yəni söz kökünə III şəxs əvəzliyi i artırılaqla III şəxsdə mənsubiyət ifadə edilir: *kağan+i>kağamı*. Türk dillerinin sonetik qanunlarına əsasən iki sait yanaşı işlənə bilmədiyi üçün saitlə bitən isimlərin kökü ilə artıq mənsubiyət şəkilçisinə çevrilmiş III şəxsi bildirən i əvəzliyi arasına bitişdirici s samiti artırılır: *apa+s+i>apası*.

Bütün bu deyilənlərdən aydın olur ki, türk dillərdə, o cümlədən göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bütün üç şəxsin mənsubiyət şəkilçiləri şəxs əvəzliyərindən törəmişdir.

Mənsubiyət kateqoriyasının göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənmə xüsusiyyətləri ilə müasir türk dillərində işlənmə xüsusiyyətləri arasında çoxlu uyğun cəhətlər olmaqla yanaşı, bəzi fərqlənən cəhətlər də vardır. Bu fərqli cəhətləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Mənsubiyət kateqoriyasının göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənən analitik üsulla ifadəsi müasir türk dillərində işlədilmir. Qeyd etmək lazımdır ki, abidələrin dilində də bu üsul tez-tez pozulur; məsələn: *Türk bəylər, bədun bını esidin* (KT 10) «Türk bəyləri, xalqı bunu eşidin» cümləsində türk bəylər ifadəsi analitik üsulla mənsubiyət bildirir, halbuki eyni ifadə

başqa cümlədə morfoloji-sintaktik üsulla (*türk bəgləri* «Türk bəy-
ları») düzəldilir: *Tokuz oğuz bəgləri, bodunu, bu sabimin edgütü
esid, katiğda tinlə* (KTc 2) «Doqquz oğuz bəyləri, xalqı bu nitqimi
yaxşıca eşit, möhkəmə dində».

Mənsubiyyətin analitik üsulla ifadəsi xüsusilə *-duk*, *-dük* şo-
kilçılı feli sıfırlarda tez-tez pozulur. Məlum olduğu kimi, müasir
Türk dillərində bu şəkilçi mənsubiyyət şəkilçisi ilə birlidə işlənir.
Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində isə həm mən-
subiyyət şəkilçisi ilə, həm də mənsubiyyət şəkilcisi işlənir; məsə-
lən: *Türk bodun illədük ilin içğini idmis, kağanladuk kağanın
yitürü idmis* (KTş 6-7) «Türk xalqı el etdiyi elini dağıtmış, xaqan
qoyduğu xaqanını qovmuş». *Mən özüm kağan ohurtukum üçün
Türk bodunığ...* (BKş 36) «Mən özüm xaqan oturdugum üçün türk
xalqını...» Belə misallardan onlarla gətirmək olar.

2. Müasir Türk dillərindən fərqli olaraq, göytürk Orxon-
Yenisey yazılısı abidələrinin dilində I və III şəxslərin təkində də
mənsubiyyət anlayışı sintaktik üsulla ifadə edilə bilir: *mənin* ər
(MÇ 24) «mənim döyüşçüm», *Çurın boz at* (KTş 32). Mənsu-
biyyət anlayışının sintaktik üsulla ifadəsi I və II şəxslərin cəmində
göytürk dilində və müasir Türk dillərində eynidir: *bizin sü* (KTş
39) «bizim qoşun», *sizin ər* (Y 26) «sizin igit».

3. Müasir Türk dillərindən fərqli olaraq, göytürk dilində şəxs
əvəzlilikləri də mənsubiyyət şəkilçisi qəbul edir; məsələn: *Alp ər
bizinə tagmiş erti* (KTş 40) «İgid döyüşçülər bizo hücum etmiş
idi». *Bizintə eki uçı sinarça artuk erti* (T 40) «Qoşunun iki qanadı
bızdan yarıya qədər artıq idi». Yenisey abidələrində bu xüsusiyyət
özünü daha çox göstərir. Yenisey abidələrinin Orxon abidələrin-
dən daha qədim olduğunu nəzərə alsaq, inamlı deyə bilərik ki,
Türk dillərində artıq Orxon-Yenisey dövründə şəxs əvəzliliklərinin
mənsubiyyət şəkilçisi qəbul etməsi arxaiklaşmaya başlamışdı.

4. Mənsubiyyət kateqoriyasında müasir Türk dilləri üçün adı
olan söz sırası göytürk Orxon-Yenisey yazılısı abidələrində pozulur;
məsələn: (*mənin*) *kanım kağan* (KTş 14) müasir Türk dillərinin
qanununa görə (*mənin*) *kağan kanım* olmalı idi. Eyni sözləri *eçim
kağan* (KTş 17), *ögim katun* (KTşm 9, § 31), *inim Kül tigin* (KTş
31) və s. haqqında demək olar. Sözlərin bu cür sıralanması
göytürk Orxon-Yenisey yazılısı abidələrində normal haldır.

Hal kateqoriyası

Tarixən formalasmış qrammatik kateqoriyalardan biri də ismin hal kateqoriyasıdır. Türk dillərinin ən qədim yazılı abidələri göytürk Orxon-Yenisey yazılı abidələrinin dili göstərir ki, hal kateqoriyası tarixin çox qədim dövrlərində təşəkkül tapmışdır, çünki 13-14 əsr bundan əvvəl qədim türk qəbilələrinin dilində hərtərəfli inkişaf etmiş hal sistemi mövcud olmuşdur.

Göytürk dilində ismin səkkiz hali vardır. Bəzi tədqiqatçılara fikrinə görə, türk dillərinin ən qədim inkişafı dövründə onlardakı halların sayı indikindən çox az olmuşdur, E.V.Sevortyan türk dillərində hətta iki halın mövcud olduğunu söyləyir: «... türk dillərinin vəziyyətinin ən qədim mərhələsində qrammatik halların sayının daha az olduğunu düşünmək olar, məsələn, iki hal – qeyri-müəyyən və obyektiv-possesiv hallar olmuşdur, bunlardan sonuncu müasir yiyeşlik və təsirlik halların funksiyasını ifadə etmişdir»¹. Bu fikrin həqiqətə nə qədər yaxın olub-olmadığını söyləmək çətindir. Lakin göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində təsirlik halın morfoloji əlaməti olan sözün yiyeşlik hal mövqeyində, yiyeşlik halın morfoloji əlaməti olan sözün isə təsirlik hal mövqeyində işləndiyi məqamlara təsadüf edilir. Ola bilər ki, nə vaxt isə, türk dillərinin ibtidai inkişafı mərhələsində yiyeşlik və obyekt məshumları bir halda təcəssüm etmiş imiş.

Göytürk dilində ismin aşağıdakı səkkiz hali vardır: adlıq hal (Türkoloji ədəbiyyatda onu əsas, ilk, formalasmayış hal da adlandırırlar), yiyeşlik hal (Türkoloji ədəbiyyatda bu hali roditelniy padej adlandırırlar, bu termin düz deyil; prityajatelniy padej do-qıqdır), yönük hal, istiqamət halı, təsirlik hal, yerlik halı, alətbirgəlik halı (E.V.Sevortyan-orudnyi, İ.A.Batmanov – instrumentalniy və ya tvoritelniy - soyedinitelniy), çıxışlıq hal. Yerlik hal-dan başqa göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnlərində 8 söz çıxışlıq hal şəkilçisi ilə təşəkkül tapmışdır. Buna görə də abidələrin dilində çıxışlıq halın da olduğunu söyləməyə əsas vardır.

¹ Э.В.Севорян. К истории падежной системы в тюркских языках. Ученые записки Военного института иностранных языков. Москва, 1948, №6, с. 95.

Müasir türk dillerinde bütün isimler vahid sistem üzrə halanır. Buna baxmayaraq İ.A.Batmanov göytürk abidələrinin dilində ismin hallanmasının iki tipini göstərir: 1) mənsubiyyət şəkilçisiz və 2) mənsubiyyət şəkilçili sözlərin hallanması¹. Eyni fikrə Y.Məmmədovun əsərində də rast gəlirik: «Müasir türk dillerinə nisbətən abidələrdə mənsubiyyət şəkilçisi qəbul etməmiş isimlərin hallanması mənsubiyyət şəkilçili isimlərin və əvəzliklərin hallanmasından daha çox fərqli cəhətlərə malik olmuşdur»². Türk dillərində, o cümlədən göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində ismin hallanmasının belə sünə surətdə iki tipə bölünməsinə ehtiyac yoxdur.

Türk dilləri tədqiqatçılarının əksəriyyəti ismin hallarını qrammatik və məkani hallar deyə iki qrupa ayıır: adlıq, yiyəlik və təsirlilik hallar qrammatik, yönlük, yerlik və çıxışlıq hallar isə məkani hallar hesab edilir. M.H.Hüseynzadə məkani termini əvəzinə məkani-qrammatik hallar³ termini işlədir, E.V.Sevortyan isə belə hesab edir ki, yönlük-istiqamət halına həm qrammatik, həm də məkani hal kimi baxmaq lazımdır, çünki bu halın məzmununda həm qrammatik, həm də məkan anlayışı vardır⁴.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənmiş halları aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Qrammatik hallar: adlıq, yiyəlik, təsirlilik və alət-birgəlik halları.
2. Qrammatik-məkani hallar: yönlük, istiqamət, yerlik və çıxışlıq halları.

Göründüyü kimi, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilindəki halların sayı müasir türk dillerində işlənən halların sayından çoxdur; müasir türk dillerinin əksəriyyətində alət-birgəlik və istiqamət halları işlənmir. İstiqamət hələ öz şəkilçilərini itirmiş və ifadə etdiyi məzmunla yönlük halına qovuşmuşdur; istiqamət hələ şəkilçiləri isə bitişdiyi sözlərlə qovuşmuş, dağlaşmış və bu gün kök və hal şəkilçisini ayrılmır, birlikdə zərf kimi çıxış

¹ И.А.Батманов. З.Б.Арагачи, Г.Ф.Бабушкин. Современная и древняя синтаксиса, Фрунзе, 1962, səh. 158.

² Y.Məmmədov. Orxon-Yenisey abidələrində adlar, I, Bakı, 1979, s. 35.

³ M.H.Hüseynzadə. Müasir Azərbaycan dil, Bakı, 1963, səh. 74.

⁴ С.В.Севортян. Категория падежа. ИСГТЯ, II, Морфология, Москва, 1956, səh. 45.

edir. Alot-birgəlik həl isə türk dillərinin istifadəsindən çıxmışdır; bu halın alot məşhumu ifadə edən bir hissəsi öz şəkilçisi ilə birlikdə zərfləşmiş (*dizin-dizin sürünmək*), alot məşhumu ifadə edən digər hissəsi və birgəlik anlayışı daşıyan hissəsi bütövlükdə *ilə* qoşması ilə ifadə edilir. Göytürk dilində təşəkkül dövrü keçirən çıxışlıq hal sonralar qüvvətlənmiş, yerlik halın ifadə etdiyi anlayışı tamamilə parçalamış və müasir türk dillərində müstəqil hal şəkli almış, göytürk dilində yerlik halın icra etdiyi funksiyanın bir hissəsini öz üzərinə götürmüştür. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənən hal şəkilçiləri də müasir türk dillərindəki hal şəkilçilərindən bir qədər fərqlənir. Uzun tarixi inkişaf prosesi nəticəsində qədim türk qəbilələrinin dilində bu və ya digər halda işlənən şəkilçilər həm sayca azalmış, həm də şəkilcə saflaşmışdır. Halların işlənmə yerində də inkişaf vardır. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində nəinki məkani-qrammatik hallar, hətta xalis qrammatik hallar bir-birinin yerində işlənə bilirdi. Müasir türk dillərində halların işlənmə yeri sabitləşmişdir; qrammatik hallardan biri digərinin vəzifəsində işlənə bilmir, məkani-qrammatik halların bir-birini əvəz etməsi isə yalnız dialektlərə xas xüsusiyyətdir¹.

Daha bir fərqi göstərmək lazımdır: göytürk yazısı abidələrinin dilində mənsubiyət şəkilçisi qəbul etmiş isimlərlə, bu şəkilçini qəbul etməmiş isimlərin hallanmasında da müəyyən fərq varmışa, müasir türk dillərində ismin mənsubiyət şəkilçisi qəbul edib-etməsindən asılı olmayaraq hər halın bir şəkilçisi vardır. Nəhayət, təsirlik hal, bəzən də yiylilik hal üçün işlədilən -g, -g, -ıg, -ıg şəkilçisi bütün müasir türk dilləri tərəfindən itirilmişdir.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində hər halın qrammatik xüsusiyyətlərini ayrılıqda nəzərdən keçirək.

Adlıq hal. Türkoloji ədəbiyyatda bu hal əsas və qeyri-müəyyən hal da adlandırılır; adlıq hal adlandırılması daha düzgündür, çünkü bir sira türkoloqlar əsas və ya qeyri-müəyyən hal termini altında təkcə adlıq halı (potensial mübtəda) deyil, habelə şəkilçisiz yiylilik halı (izafətin birinci komponenti) və qeyri-müəyyən təsirlik halı da (potensial vasitəsiz tamamlıq) nəzərdə tuturlar.

¹ Məkani halların bir-birinin yerində işlənməsinə bözən ədəbi dildə də rast gəlirik; məsələn: saat beşə işləmişdir – saat beşdən işləmişdir.

Əsas hal haqqında E.V.Sevortyan yazır: «Bütün digər həllardan fərqli olaraq bu hal xüsusi formal göstəriciyə malik deyil və bütün halların əmələ gəldiyi isim əsasını təşkil edir. Beləliklə, xarici görünüşə əsas hal «sıfır» göstəricisi olan amorf şəkildədir. Onun məzmunu yalnız başqa halların məzmunu ilə müqayisədə aydınlaşır. Folklorda və qədim türk dillərinin abidələrində əsas hal hər hansı bir həl, o cümlədən təsirlik halını da əvəz edə bilir. Əsas hal belə bir vəziyyəti müəyyən dərəcədə danışq dilində də saxlayır. Əsas hal ədəbi-yazılı dillərdə, düzdür, onların ən inkişaf etmişində tamamilə başqa vəziyyətdədir. Onun funksional çoxmənalılığı ədəbi dillərdə mütləq mahiyyət daşıdır. Bu çoxmənalılıq bütün halların deyil, onlardan yalnız müəyyən qismının semantik mənasını özündə əks etdirir. Həm də bu hallarda belə onun çox mənalılığı müəyyən grammatik şərtlərlə məhdudlaşdırılır. Inkişaf etmiş ədəbi dillərdə əsas hal yönük istiqamət və çıxışlıq hallarını, habelə məkan anlayışı ifadə edən yerlik həl («hərada?» sualına cavab verərkən) ya əvəz etmir, ya da, demək oları ki, əvəz etmir. Ancaq yazılı ədəbi dillərdə əsas halın yiyəlik və təsirlik hallarını əvəz etməsi geniş yayılmışdır və məlum şərtlərlə müşahidə edilir. Əsas halın yiyəlik və təsirlik hallarını əvəz etməsi aşağıdakı vəziyyətlərdə mümkündür: 1) təyin funksiyasında yiyəlik hal sahib şəxs bildirməkdən əlaməti bildirməyə çevirilərsə yaxud o, terminin, adın tərkibinə daxil olarsa; 2) vasitəsiz tamamlıq təsirlik halın semantik tələblərini ödəmədikdə (grammatik müayyənlik və ya vasitəsiz tamamlığın digər xüsusiyyətləri). Bu funksiyalardan başqa əsas hal cümlədə mühüm rolу yerinə yetirir: o, mübtədanı təşkil edir və beləliklə, hind-Avropa dillərindəki adlıq həl əvəz edir.

Deyənləndən başa düşmək çətin deyil ki, nə üçün nəzərdən keçirdiyimiz həl adlandırmaq üçün tətbiq edilən «adlıq» və ya «mütləq» terminləri kifayət qədər əsaslandırılmamışdır!.

İ.A.Batmanov da cyni fikirdədir: «Adlıq (yaxşı olardı əsas) hal... (Yenisey abidələrinin dilində – Ə.R.) cümlədə mübtəda, xəbər, çox vaxt da ikinci dərəcəli üzvlər kimi işlənir»².

¹ Э.В.Севортьян. Категория падежа. ИСГТЯ, II, Морфология, Москва, 1956, с. 57-58.

² А.Батманов. Язык енисейских памятников древностюркской письменности, Фрунзе, 1959, с. 105-106.

Azərbaycan dilciliyində bu hal adlıq hal adlandırılır. Lakin Azərbaycan dilciliyində də şəkilçisiz çıxış edən bütün isimlərin adlıq halda olması qəbul edilir. M.H.Hüseynzadənin fikrincə, adlıq hal cümlədə mübtəda və xəbərdən başqa ikinci dərəcəli üzvlər kimi də çıxış edir. «Adlıq halda işlənən isimlər təyini söz birləşməsinin birinci tərəfi kimi işləndiyi zaman, təyinlik məzmunu bildirdiyi üçün mübtəda vəzifəsi daşıdır. Onlar özlərindən sonra gələn sözlə birlikdə cümlənin müxtəlis üzvü ola bilir; məs.: *daş ev, qızıl saat, məktəb binası, kitab satışı* və s.»¹. Z.İ.Budaqova isə adlıq haldakı sözün cümlədəki funksiyası haqqında yazır: «Adlıq halda işlənən isimlər birinci növ təyini söz birləşməsinin birinci tərəfi kimi də çıxış edir. Bu zaman artıq o, mübtəda vəzifəsində deyil, təyin vəzifəsində olur; məs.: *gümüş qasıq, taxta sandıq, qızıl saat*»².

Məlum olduğu kimi, türk dillərində isimlər yalnız maddilik, daha doğrusu, əşyanın hazırlanlığı maddənin, materialın adını bildirdikdə adlıq halda birinci növ təyini söz birləşmələrinin birinci tərəfi kimi çıxış edə bilir. Digər isimlər adlıq halda birinci növ təyini söz birləşmələrinin birinci tərəfi funksiyasında çıxış edə bilmir. Yuxarıda adları çökələn müəlliflərin götirdiyi misallardakı birinci tərəflərin eksəriyyəti (*daş, qızıl, gümüş, taxta*) əşyanın hazırlanlığı maddənin, materialın adını bildirir. Belə isimlər, adətan, sıfətlə omonimlik xasiyyəti daşıyır, dilcilik ədəbiyyatında onları çox vaxt attributiv isimlər adlandırırlar, türk dillərindən bazılının qrammatika kitablarında bu tip isimlər həftə sıfət bəhsində tədqiq edilir. Onu da qeyd etmək lazımdır ki, əşyanın hazırlanığı maddənin adını bildirən isimləri hind-Avropa dillərinə tərcümə etdikdə onlar isimlikdən çıxır və sıfət kimi tərcümə edilir. Məsələn, yuxarıdakı misalları rus dilinə tərcümə etsək, bu mənzərəni aydın görə bilərik: *daş ev* – «каменный дом», *qızıl saat* – «золотые часы», *gümüş qasıq* – «серебряная ложка», *taxta sandıq* – «деревянный сундук». Bütün digər isimlər adlıq halda birinci növ təyini söz birləşməsinin birinci tərəfi kimi çıxış edə bilmir. Belə isimlər heç bir şəkilçi qəbul etmədən yalnız ikinci növ təyini söz birləşmələrinin birinci tərəfi kimi işlənə bilər. M.H.Hüseynzadənin götirdiyi *məktəb binası* və *kitab satışı* misallarındakı *mək-*

¹ M.H.Hüseynzadə. Müasir Azərbaycan dili, Bakı, 1963, s. 75.

² Azərbaycan dilinin qrammatikası, I, Morfologiya, Bakı, 1960, s. 19.

təb və *kitab* sözləri də bu tip isimlərdəndir. Lakin şəkilçisiz olmaq hələ adlıq halda işlənmək demək deyildir. Yiyəlik və təsirlik halların da şəkilçisiz variantı vardır, buna qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik hal deyilir. *Məktəb binası* və *kitab satışı* ikinci növ təyini söz birləşmələrindəki *məktəb* və *kitab* sözləri ismin qeyri-müəyyən yiyəlik halındadır. Əslində bu birləşmələr belədir: *məktəbin binası, kitabın satışı*.

Göytürk dilində ismin adlıq halı öz şəkil xüsusiyyətlərinə və qrammatik funksiyalarına görə müasir türk dillərindəki adlıq halla uyğun gəlir, lakin göytürk dilində adlıq halın qrammatik funksiyaları, üslubi çalarlıqlarda işlənmə xüsusiyyətləri müasir türk dillərindəkindən çox genişdir. Bu ondan irəli gəlir ki, qədim türk dillərində halların qrammatik funksiyaları hələ kifayət qədər diferensiallaşmamışdı, hallar *tez-tez* bir-birini əvəz edə biliirdi.

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də adlıq halda duran isim sözdüzəldici şəkilciden başqa heç bir şəkilçi (sözdəyişdirici şəkilçi) qəbul etmir. Abidələrin dilində adlıq halda duran isim əsasən cümlənin mübtədəsi və xəbəri, aşyanın hazırlanlığı maddənin adını bildirdikdə isə cümlədə təyin vəzifəsində işlənir; məs.:

1. Adlıq halda işlənən isim mübtədə vəzifəsində:

Kül tigin yadağın oplayu təgdi (KTŞ 32) «Kül tigin piyada hücumu keçdi». *Bars bəg erti* (KTŞ 20) «Bars boy idib». *Ol at anta tüsdi* (KTŞM 4) «O at orada öldü». *Üç otuz balık sıdı* (T 19) «İyirmi üç şəhər tabe oldu». *Oğuz bodun töküz tatar birlə tirilip kəlti* (BKŞ 34) «Oğuz xalqı doqquz tatarlarla birləşib gəldi». *Ol iki kişi bar ersər, sini tabğaçıq ölkərtəci* (T 10) «O iki adam nə qədər ki, sağıdır, səni, tabğaçı öldürüsədir». *Oğuzdantən köriyg kəlti* (T 8) «Oğuzlardan casus gəldi» və s.

2. Adlıq halda işlənən isim xəbər vəzifəsində:

Bars bəg erti (KTŞ 20) «Bars boy idib». *Kirkiz oğh mən* (Süci) «Qırızız oğluyam». *Tokuz oğuz bodun kəntü bodunum erti* (KTŞM 4) «Doqquz oğuz xalqı öz xalqım idib». *Atım El Tuğan tutuk bən* (Y 1) «Adım El Tuğan tutukam». *İl tutsık yir Ötükən yiş ermiş* (KTc 3) «El tutmalı yer Ötükən meşəli dağları imiş».

3. Adlıq halda işlənən isim təyin vəzifəsində: *Yinçü ügüzik... keçə Təmir kapiğka təki sülədəm* (KTc 3-4) «İnci çayını... keçərək Dəmir qapıya təki qoşun çəkdim». *Yarm-kiçə altun örgün üzə olurupan məniləyir mən* (IB 1) «Gündüz-gecə qızıl taxtın

üstündə oturub zövq alıram». ... *gümüş bodunım...* (Y 45) «gümüş xalqım...» və s.

4. Adlıq halda işlənən isim zəfrslik vəzifəsində. Göytürk dilində zaman məshumu bildirən isimlər adlıq halda işləndikdə cümlənin zaman zərfliyi vəzifəsini yerinə yetirir; məsələn: *Əlig yıl isig, küçik birmis* (KTŞ 8) «Əlli il işini, gücünü vermiş». ... *türk bodun üçün tün udumadım, künütüz olurmadım* (KTŞ 27) «... türk xalqı üçün gecə yatmadım, gündüz oturmadım». *Tün udumadı, künütüz olurmadi* (T 51-52) «Gecə yatmadı, gündüz oturmadı». *Eki ay kütdim* (MÇ 17) «İki ay güddüm» və s.

5. Göytürk dilində adlıq halda işlənən isim birinci tərəfi adlardan ikinci tərəfi kəməkçi fellərdən ibarət olan tərkibi fellərinin birinci komponenti kimi də işlənir; məsələn: *Tört buhundakı bodunığ kop baz kiltüm* (KTŞ 29-30) «Dörd tərəfdəki xalqı tamamilə tabe etdim». *Ança kazğampı biriki bodunığ ot, sub kilnadin* (KTŞ 27). «Bu qədər qazanıb birləşmiş xalqı cəzalandıramadım». *Bağlık uri oğlm kul bolu* (KTŞ 24) «Bəyliyə layiq oğulların qul oldu». *Bu tabğacda yiraya bəg oğuz ara yeti arən yağı bolmus* (O 5) «Bu tabğacdan şimala boy oğuzlar arasında yeddi arən yağı oldu». *Sünüs bolsar, çerig itər erti* (KÇ 9) «Döyüş olsa, qoşun göndərərdi». *Türk bəylərin, bodunın ertəmə eti mağ itdi* (BKc 15) «Türk bəyləri, xalqı lazıminca dua etdi» və s.

Bunlardan başqa göytürk dilində ismin adlıq halında duran söz başqa halların mövqeyində də işlənib cümlənin müxtəlisf üzvü vəzifəsini yerinə yetirir.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində adlıq hal aşağıdakı halları əvəz edir, onların mövqeyində çıkış edir:

1. Adlıq hal yiyəlik hal mövqeyində çıkış edir. Bu xüsusiyyəti qeyri-müəyyən yiyəlik halla qarışdırmaq olmaz. Əgər müasir türk dillərində ikinci növ təyini söz birləşmələrində birinci tərəf kimi çıkış edən isimlərin şəkilçi qəbul etməməsi təbii haldırsa, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində yiyəlik hal mövqeyində çıkış edən belə isimlər türk dillərinin qrammatik qanunlarına əsasən yiyəlik hal şəkilçisi qəbul etməli idi; məsələn: *Ekinti Işbara Yamtar boz atığ binip təgdi, ol at anta ölti* (KTŞ 33) «İkinci dəfə Işbara Yamtarın boz atını minib hücumla keçdi, o at onda öldü». *Üçüncü Yəqin Siliq bəgin kedimliq torığ at binip təgdi, ol at anta ölti* (KTŞ 33) «Üçüncü dəfə Yəqin Siliq bəyin yəhərli kəhər atını minib hücumla keçdi, o at onda öldü». Birinci cümlədə

Işbara Yamtar adlıq haldadır, lakin yiyelek hal funksiyasında işlenir. İkinci cümlədə eyni yerde yiyelek halda duran *Yəğin Silig bəğin* ifadəsi işlenir. *Işbara Yamtar* qeyri-müəyyən yiyelek halda yox (ümumiyyətlə, türk dillərində insan adı bildirən xüsusi isimlər nadir hallarda, məsələn, *Həsən evi* şəklində, qeyri-müəyyən yiyelek halda işlənib ikinci növ təyini söz birləşməsinin birinci tərəfi olur), adlıq halda çıxış edir.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində adlıq halın yiyelek hal mövqeyində işlənməsinə nümunələr çoxdur: *Tənri yarhkaduk üçün, özüm kutum bar üçün kağan ohurtum* (KTc 9) «Tanrı yar olduğu üçün, özümüz bəxtim olduğu üçün xaqan oturdum». *Türk bodun atı-küsü yok bolmazun tiyin, özümin ol tenri kağan ohurtdı erinç* (KTş 25-26) «Türk xalqının adı, şöhrəti yox olmasın deyə, özümüz o tanrı xaqan oturdu». *Eki şad, ulayı iniyigünim, oğlanım, bəglərim, bodunım közi, kaşı yablak boltaçı tip-sakıntıım* (KT şm 11) «İki şadımın, digər kiçik qohumlarımın, oğlanımın, bəylərimin, xalqımın gözü, qaşı pis olası deyib, - qəmələndim». *Bodun boğazı tok erti* (T 8) «Xalqın boğazı tox idi». *Tozkuz oğuz bodun üzə kağan olurtu* (T 9) «Doqquz oğuz xalqının üstündə xaqan oturdu».

2. Adlıq hal yönülüq hal mövqeyində çıxış edir; məsələn: *Bodunığ igidəyin tiyin, yirağaru oğuz bodun tapa, ilgərű kitay, tatabı bodun tapa, birigəri tabağac tapa uluğ sü eki yegirmi (sünüşdüm)* (KTş 28) «Xalqı yüksəldim deyə, şimala oğuz xalqına qarşı, şərqə kitay, tatabı xalqına qarşı, cənuba Çinə qarşı böyük qoşunla on iki dəfə (döyüsdüm)». *Altı çub Soğdak tapa sülədimiz* (KTş 31) «Altı tayfah Soğdaya qarşı qoşunla getdik». *Altun yiş üzə kabişalıım* (T 20) «Altun meşəli dağlarının üzərinə basqın edək». *Tün yazı konayım* (KTc 6-7) «Tün düzüncə qonaq». *Otuž yaşıma Beşbalık tapa sülədim* (BKş 28) «Otuž yaşimdə Beşbalıka qarşı qoşunla getdim».

3. Adlıq hal təsirlik hal mövqeyində çıxış edir. Göytürk Orxon-Yenisey yazısı abidələrində təsirlik hal mövqeyində çıxış edən adlıq halla qeyri-müəyyən (şəkilçisiz) təsirlik hali qarışdırmaq olmaz. Göytürk dilində hal şəkilçisi qəbul etməyən belə isimlər türk dillərinin qrammatik qanunlarına görə mütləq (!) təsirlik hal şəkilçisi qəbul etməlidir. Belə ki, xüsusi isimlər, şəxs əvəzlilikləri, ikinci və üçüncü növ təyini söz birləşmələri fellər tərəfindən idarə edildikdə müasir türk dillərində müəyyən təsirlik halda durur,

göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində isə isimlər bu mövqeda çıxış etdikdə təsirlik hal şəkilçisi qəbul etmir; məsələn: *Kem keçə çik tapa sülədim* (BKŞ 26) «Kem çayını keçərək çiklərə qarşı qoşun çəkdir». *Yincü ügüz keçə Təmər kapiğka təgi sülədim* (KTc 3-4) «İnci çayını keçərək Dəmər qapıya təki qoşun çəkdir». *Türk bodun ölürayın, uruğsiratayın* (KTŞ 10) «Türk xılıqını öldürək, nəslini məhv edək». *Ak Tərməl keçə oğraklatdim* (T 25) «Ağ Tərməli keçərək düşərgə saldırdım». *Kögmən aşa kirkiz yırıňa təgi sülədim* (KTŞ 17) «Kögməni aşaraq qırğız yerinə təki qoşun çəkdir» və s.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində eyni tipli ifadələrdə işlənən söz bazan təsirlik hal şəkilçisi ilə, bəzən bu şəkilçi olmadan işlənir. Müqayisə et: *Ekintı İşbara Yamtar k o z a t i ğ binip təgdi* (KTŞ 33) «İlkinci dəfə İşbara Yamtarın boz atını minib hücum etdi». *Üçüncü Yəgın Sılıq bəgin kedimlig t o r i ğ a t i binip təgdi* (KTŞ 33) «Üçüncü dəfə Yəgın Sılıq bəyin yəhərli kəhər atını minib hücum etdi».

4. Adlıq hal yerlik hal mövqeyində çıxış edir. Orxon-Yenisey abidələrinin dilində adlıq hal başqa hallara nisbətən yerlik hal mövqeyində daha çox çıxış edir; məsələn: *Üza kök tenri, asra yağız yir kılntukda ekin ara kisi oğh kılñmus* (KTŞ 1) «Üstdə mavi göy, aşağıda qonur yer yarandıqda ikisinin arasında insan oğlu yaranmış». *Ötükən yir olurıp arkış-tırkış isar, nən bunığ yok;* *Ötükən yiş ohursar, bengü il tutu ohurtaçı sən, türk bodun, tok* (KTc 8) «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərd yox; Ötükən meşəli dağlarında otursan, ədəbi el tutaraq oturasısan, türk xalqı, tok». *Mağı Kurğan kışlap yazına oğuzğaru sü taşıkdimz* (KTŞm 8) «Mağı Kurqanda qışlayıb yazda oğuzlara doğru qoşun yeritdik». *Səkiz yemiş yaşılm öltim* (Y 41) «Altmış səkkiz yaşımda öldüm».

5. Adlıq hal çıxışlıq hal mövqeyində çıxış edir. Orxon-Yenisey abidələrində, xüsusən Yenisey abidələrində adlıq hal təzəz çıxışlıq hal mövqeyində işlənir; məsələn: *Künim, kadaşım, yıta, adırlıtm* (Y 3) «Arxadaşımdan, dostumdan, əfsus, ayrıldım». ... *küdəgülərim, kız kəlinlərim bökmədim* (Y 3) «... kürəkənlərimdən, qız-gəlinlərimdən doymadım». *Siz, elim, kanım bökmədim* (Y 10) «Sizdən, elimdən, xanımdan doymadım».

6. Adlıq hal alət-birgəlik hali mövqeyində çıxış edir. Qədim türk yazılısı abidələrinin dilində söz alət-birgəlik halının şəkilçisini

qəbul etmədən, adlıq halda cümlənin tərkibində alətlilik qrammatik mənasında işlənir; məsələn: *Bodunığ igitəyin tiyin, yırağaru oğuz bodun tapa, ilgərү kitay*, tatabı *bodun tapa, birigərү tabğaq tapa uluğ sü eki yegirmi sünüşdim* (KTŞ 28) «Xalqı yüksəldim deyə, şimala oğuz xalqına qarşı, şərqə kitay, tatabı xalqına qarşı, cənuba tabğaclara qarşı böyük qoşunla on iki dəfə döyüsdüm». *Mağı Kurğan kışlap yazına oğuzğaru sü taşıldımız* (KTŞ 8) «Mağı Kurğanda qışlayıb yazda oğuzlara qarşı qoşunla sərhədi aşdıq». Hər iki cümlədə *sü* «qoşun» sözü adlıq haldadır, lakin «qoşunla» alət – birgəlik hali mənasını ifadə edir.

Yiyəlik hal. Göytürk dilində yiyəlik hal, bütün türk dillərində olduğu kimi, təyini söz birləşmələrinin (izafət birləşmələrinin və ya Azərbaycan dilciliyində adlandırıldığı kimi desək, ikinci və üçüncü növ təyini söz birləşmələrinin) düzəldilməsində iştirak edir. Yiyəlik hal iki əşya arasında mənsubiyyyət və ya sahiblik anlayışı ifadə edir.

Türk dillərinin qrammatikalarında və türk dillərinin qrammatik quruluşuna aid rus dilində yazılmış əsərlərdə yiyəlik hal yekcins hal kimi təsvir edilir. Azərbaycan dilində, istor tarixən, istərsə müasir qrammatik normalara görə, yiyəlik halın iki şəkli təşəkkül tapmışdır: müəyyən (şəkilçi qəbul edən) və qeyri-müəyyən (hal şəkilçisi qəbul etməyən) yiyəlik hal. Ehtimal ki, yiyəlik halın belə iki şəkildə işlənməsi təkcə Azərbaycan dilinə xas xüsusiyyət deyildir; bu hal digər türk dillərində də iki şəkildə işlənməlidir. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin tədqiqi göstərir ki, qədim türk dillərinin inkişafının hələ Orxon-Yeniscy dövründə yiyəlik halın müəyyən və qeyri-müəyyən olmaqla iki şəkli mövcud olmuşdur. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin tədqiqatçıları yiyəlik halının belə iki şəkildə işlənməsinin fərqiనə varmamış və yiyəlik hal şəkilçisi olmayan, lakin ikinci növ təyini söz birləşmələrinin birinci tərəfi kimi çıxış edən isimləri adlıq halda duran söz kimi qəbul etmişlər. Eyni vəziyyəti son zamanlara qədər Azərbaycan dilciliyində də görürdük. Azərbaycan dilinin qrammatikasına aid yazılmış əsərlərdə yalnız son zamanlar ismin yiyəlik halının müəyyən və qeyri-müəyyən şəkillərinin olduğu göstərilir¹.

¹ Azərbaycan dilinin qrammatikası, I. Morfologiya, Bakı, 1960, sah. 21-23.

Hələ vaxtilə V.V.Radlov göstərmişdi ki, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənən yiyelek hal türk dillərinin cənub qrupunda işlənən yiyelek halla tamamilə uyğundur¹.

1. Müəyyən yiyelek hal. İsim müəyyən yiyelek halda qrammatik cəhətdən formalıdır, yəni hal şəkilçisi qəbul edir. Göytürk dilində ismin yiyelek hali samitə bitən sözlərdə -in, -in saitə bitən sözlərdə -nin şəkilçiləri ilə əmələ gəlir. Göytürk dilində saitlərin dodaq ahəngi çox zəif olduğu üçün bu şəkilçilərin dodaqlanan variantına rast gəlmirik. Göytürk dilində yiyelek halda duran isim müstəqil işlənmir, üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi olur və özündən sonra gələn sözlə birlikdə həmin sözün hansı halda durmasından asılı olaraq, cümlənin müxtəlif üzvü olur; məsələn: *Ən ilki Tadıkın Çorun boz atıq binip tagdi* (KTŞ 32) «Ən evvel Tadıkın Çorun boz atını minib hücuma keçdi». *Üçüncü Yəgın Silig həgin kedimlik torıq at binip tagdi* (KTŞ 33) «Üçüncü dəfə Yəgın Silig bayın yəhər-yüyənlə kəhər atını minib hücuma keçdi». *Bayırkunun ak adğırığ udlıkin siyu urtı* (KTŞ 36) «Bayırkının ağ ayğırının belini sindirdi». *Ohurıpan türk bodunuñ ilin, törüsün tuta birmis, iti birmis* (KTŞ 1) «Oturub türk xalqının elini, qanununu yaratmış, düzəltmiş». *Yəhnəsin mənin, ər anta basmış* (MÇ 24) «Avanqardını mənim döyüşülərim onda basmış». *Tokuz oğuz məniñ bodunum erti* (BKŞ 29) «Doqquz oğuzlar mənim xalqım idir». *Bizin sü ari turuk, azuki yok erti* (KTŞ 39) «Bizim qoşunun atı arıq, ərzaqı yox idir» və s.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bəzən yiyelek hal şəkilçisində burun *n* samiti əvəzinə adı *n* samiti işlənir; məsələn: *Üza kök tenri, asra yağız yır kiliktukda, ekin ara kisi oğlı kilinmus* (KTŞ 1) «Üstdə mavi göy, aşağıda qonur yer yarandıqda ikisinin arasında insan oğlu yaranmış». *Yağın başı yoriyu kəlti* (MÇ 18) «Yağının avanqardı yürüyərək gəldi».

Bu cümlələrdə yiyelek halda işlənən *iki* və *yağı* sözləri saitə bitdiyi üçün onlara -niñ və -niñ şəkilçiləri bitişməli idi. Görünür, türk dillərinin inkişafının Orxon-Yenisey dövründən əvvəl yiyelek hali -n samiti ilə əmələ gəlmiş² və göytürk abidələrinin dilində

¹ W.Radloff. Die Alttürkische Inschriften der Mongolei., Nene Folge, 1897, str. 61.

² M.Рясиен. Материалы по исторической фонетике тюркских языков, Москва, 1957, с. 186.

bunun qalığı qalmışdır. Qəribə olsa da, göytürk dilində bir sıra hallarda ikinci şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər halanarkən iyiyəlik halda -m, -in şəkilçisi -m, -in şəkilçisine çevrilir, yəni burun samiti ağız samitini çevretilir; məsələn: *Antağınım üçün igidmiş kağanının sabın almatın, yır sayı bardığ* (KTc 8-9) «Belə olduğun üçün səni yüksəltmiş xaqanının sözünü almadan yer boyu getdin». Görünür, burada dissimiliyasiya hadisəsi fəaliyyət göstərir: iki burun səsinin yanaşı tələftüzü çətinlik törətdiyi üçün birincinin təsiri ilə ikinci sadəleşmişdir.

Göytürk dilində ismin iyiyəlik halının -ğ, -g, -iğ, -ig şəkilçiləri ilə də yarandığı müşahidə edilir; məsələn: *Türk bodumış atı, küsi yok bolnazun...* (KTş 25) «Türk xalqının adı, şöhrəti yox olmasın...». *Anta ötrü türgis, karhıkıq tabarıp alıp, ebin yohp barmus, ebimə tüsmis* (MÇ 29) «Ona görə türğislerin, karlukların malını alıb, evini dağıdıb getmiş, evimə qayitmışam». ... ak adğırig udlıkin sıyu urtı (KTş 36) «... ağ ayğırın budu sindi». *Türk bodumış türlip il tutsikinin bunta urtum* (KTc 10) «Türk xalqının toplamıb el yaratmasını buna vurdum» və s.

Belə bir fakt maraqlıdır ki, göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində müəyyən iyiyəlik hal qeyri-müəyyən iyiyəlik hala nisbətən çox az işlənir.

Iyiyəlik halın -nn, -nin şəkilçisinin əvəzlik mənşəli olması haqqında fərziiyyə mövcuddur.

2. Qeyri-müəyyən iyiyəlik hal. Göytürk dilində qeyri-müəyyən iyiyəlik hal, adlıq hal kimi, heç bir şəkilçi qəbul etmir. Buna görə də qeyri-müəyyən iyiyəlik halda duran ismi ayrıraqda götürdükdə o, adlıq halda duran isimdən heç bir əlaməti ilə fərqlənmir. Adlıq və qeyri-müəyyən iyiyəlik halda duran isimləri fərqləndirmək üçün sonuncunu söz birləşməsində götürmək lazımdır. Qeyri-müəyyən iyiyəlik halda işlənən isim ikinci növ təyini söz birləşməsinin birinci tərəfi olur və qoşulduğu sözlə, həmin sözün ismin hansı halını qəbul etməsindən asılı olaraq, cümlənin müxtəlif üzvü kimi çıxış edir; məsələn:

Tabğaq athığ süsi bir türmən artuki yeti bin süg ilki kün öhürüm (BKe 1) «Çin athı qoşununu -on yeddi minlik qoşunu birinci gün öldürdüm». *Tenri küç birtük üçün kağan süsi böri təg ermis* (KTş 12) «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd təki imiş». *Üza kök tenri, asra yağız yır kılıntukda ekin ara kimi oğlı kılıkmış* (KTş 1) «Üstdə mavi göylər, aşağıda qonur yer

yarandıqda ikisinin arasında insan oğlu yaranmış». *Sü başı İnəl kağan - Tarduş şad barzun* (T 31) «Qoşun başında İnəl xaqan - Tarduş şadı getsin». *Türk hodun atı, küsi yok bolmazun* (KTŞ 25) «Türk xalqının adı, şöhrəti yox olmasın» və s.

A.N.Kononov göytürk dilində qeyri-müəyyən yiyəlik halda işlənən sözləri ismin əsas (adlıq) halında işlənən söz hesab edir¹.

Y ö n l ü k h a l . Tədqiqatçılar göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində iki yaxın mənali halin — yönük və istiqamət hallarının olduğunu göstərirlər. Göytürk dilində yönük hal -a, -ə, -ya, -yə, -ğə, -gə, -ka, -kə, -na, -nə şəkilçilərindən biri ilə düzəlir. Bunlardan -a, -ə həm samitlə bitən isim köklərinə, həm də mənsubiyət şəkilçisi qəbul etmiş isimlərə -ya, -yə yalnız istiqamət, yer, cəhət adı bildirən isimlərə -ğə, -gə, -ka, -kə yalnız isim köklərinə, -na, -nə isə təkcə mənsubiyət şəkilçisi qəbul etmiş isimlərə birləşir. Yenisey abidələrində -ka, -kə şəkilçisi mənsubiyət şəkilçisi qəbul etmiş sözlərə də bitişir.

Yönük hal şəkilçilərinin mənşəyi haqqında türkologiyada müxtəlif fikirlər vardır. -na, -nə şəkilçisinin mənşəyi haqqında da-nışaraq V.M.Nasilov göstərir ki, bu şəkilçi mənsubiyət şəkilçisi ilə -ğə, -gə yönük hal şəkilçisinin birləşməsindən törəmişdir. «İkiünsürlü istiqamət hali şəkilçisi -ğaru/-qərə və mənsubiyət şəkilcisinən sonra hal şəkilçisi qovuşmasına görə belə fərz etmək olar ki, -ğə/-qə şəkli də mövcud olmuşdur»².

F.Q.İsxanov göstərir ki, yönük hal şəkilçisi istiqamət hali şəkilçisinin -ğə, -gə ünsürlərindən törəmişdir. O yazar: türk dillərində «yönük halın şəkli -ğə şəkilçisinin köməyi ilə yaranır. Bu sonuncu tarixən müstəqil söz olan və istiqamət göstərən, lakin müasir türk dillərində müstəqil işlənməyən -ğar sözündə törəmişdir. -ğar bir aständik morfemi kimi müasir türk dillərində də nadir şallarda işlənilir»³. -ğaru, -ğar şəkilçilərinin nə vaxt meydana gəldiyini söyləmək çatdırır. Lakin V.M.Nasilovun -ğə, -kə şəkilçilərinin mövcud olduğunu fərz, güman etməsinə ehtiyac yox idi,

¹ A.H.Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв. Ленинград, 1980, с. 151.

² В.М.Насилов. Язык орхено-енисейских памятников, Москва, 1960, с. 27.

³ Ф.Г.Исхаков. Имя существительное. ИСГТЯ, II Морфология, Москва, 1956, с. 103.

çünkü bu şəkilçilər göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində kifayət qədər işlənir və yönlük hali əmələ gətirir. F.Q.İsxakovun fikrinə görinə, görünür, -ğar ünsürüün -ğə şəkilçisinə çevriləməsi türk dillərinin Orxon-Yenisey abidələrindən əvvəlki dövründə baş vermişdir, çünkü bu dövrdə artıq müstəqil işlənən istiqamət hali şəkilçisi -ğaru, -gərəü və yönlük hal şəkilçisi -ğə, -ğə mövcud idi.

Ə.Z.Abdullayevin fikri də, bir növ, F.Q.İsxakovun fikri ilə həməhəng səslənir. O yazır: «Bu inkişaf (ğaru sözünün yönlük hal şəkilçisinə çevriləməsi – Ə.R.), bizcə belə getmişdir: ğarı morfemi inkişaf prosesində bir neçə variant kəsb etmişdir. Müasir türk dillərindəki faktlara əsaslanaraq, onun iki xəlt üzrə inkişaf etdiyi qənaətinə gəlmək olar: 1) qari>-qar>-qa>-a (ince variantları ilə birlikdə); ... 2) qari>-ari-rı/-ra (digər variantları ilə birlikdə)»¹.

-ğə, -ğə şəkilçisi bir sıra türk dillərində indi də işlənir. Bu şəkilçi tarixən Azərbaycan ədəbi dilində də işlənmişdir, həm də əsasən mənsubiyyət şəkilçisi qəbul etmiş isimlərə qoşulmuşdur. Onun Azərbaycan dilinin ədəbi abidələrində işlənməsi haqqında H.İ.Mirzəzadə yazır: «İsmiñ yönlük hal şəkilçisi -a, -ə, -ya, -yə ilə yanaşı bozən, əlbəttə, müəyyən təsadüflərdə -ğə, -ğə şəkilçisi işlənmişdir. Təbii ki, bu forma Azərbaycan dili üçün sabit, həm də ümumi bir forma olmamışdır, çünkü ümumxalq dilində bu şəkilçinin geniş yayıldığını göstərən materiallar yox dərəcəsindədir.

Azərbaycan dilində ərxaik vəziyyətdə olan bu şəkilçinin işlədilməsi qədim türk dillərinin təsirindən başqa bir şey deyildir. Digər tərəfdən, düşünmək olar ki, orta əsrlərdə Azərbaycan ilə Orta Asiya xalqlarının elm və ədəbiyyat xadimləri arasındaki yaxın münasibəti, şairlər arasında sənətkarlıq mübadiləsi və sairə bu cəhətdən mühüm rol oynamışdır. Lakin bu təsir məhdud dairədə olduğundan -ğə, -ğə şəkilçisinə ancaq müəyyən qrup yazıçıların dilində təsadüf edilir»². -ğə, -ğə yönlük hal şəkilçisinin Azərbaycan ədəbiyyatının klassiklərinin dilində işlənməsini qədim türk dillərinin təsirində və ya Orta Asiya türk dillərinin təsirində axtarmaq doğru deyildir, çünkü Azərbaycan dilini qədim türk dillərində ayırmak olmaz. Azərbaycan dili ümumtürk dil materiyası-

¹ Ə.Z.Abdullayev. Türk dillərində yönlük hal şəkilçisinin möşəyi haqqında, ADU-nun Elmi əsərləri, Bakı, 1969, 3-4, s. 116-117.

² H.Mirzəzadə. Azərbaycan dilinin tarixi morfolojiyası, Bakı, 1962, s. 78.

nin bir hissəsidir, bütün qardaş türk dilleri kimi qədim türk dillərinin xalqlarından biridir, ümumtürk ədəbi abidələrinə bütün türk dilleri kimi Azərbaycan dilini də şərīkdir. -ga, -gə şəkilçisinin Azərbaycan ədəbiyyatının klassiklərinin dilində işlənməsini və tədricən Azərbaycan dilindən çıxmاسını bu dilin çoxminillik inkişafı ilə əlaqələndirmək, bağlamaq, onun daxili inkişaf qanunlarının nəticəsi kimi qəbul etmək lazımdır. Bütün türk dillərində olduğu kimi, Azərbaycan dilində də sadələşdirmək qanunu fəaliyyət göstərir. Məhz bu qanuna görə əvvəller daha mürəkkəb olan yönlük hal şəkilçisi artıq Orxon-Yenisey abidələri dövründə -a, -ə, -ya, -yə, -ğə, -gə, -ka, -kə, -na, -nə şəkilçilərinə çevrilmiş, Azərbaycan dilində orta əsrlərə qədər işlədilən -ga, -gə şəkilçisi sonralar ilk samitlərini itirək -a, -ə şəkilçilərinə çevrilmişdir (TÜRK dillərində qutural samitlərin düşməsi qanunu).

Göytürk dilində ismin yönlük halı hərəkətin başlandığı və bitdiyi yeri, hərəkətin yönəldiyi şəxsi, zamanı, habelə hərəkətin səbab və məqsədini bildirmək üçün işlədir. Göytürk dilində yönlük halın işlənmə məqamlarına bir neçə nümunə verək.

1. Yönlük hal hərəkətin yönəldiyi, istiqamətləndiyi, bitəcəyi və ya bitdiyi yeri bildirir: *Sələnəkə təgi çərig itdi* (MÇ 16) «Selenqaya təki qoşun göndərdi». *İn Öz İnançu Beşbalıka barır mən* (HT 7) «İn Öz İnançu – Beşbalıka gedirəm». *Ər abka barmış* (IB 17) «Ər ova getmiş». *Birtiyə Tabğaq bodun yağı ermış, yiraya Baz kağan tokuz oğuz bodun yağı ermış* (KTŞ 14) «Cənubda Çin xalqı yağı imiş, şimalda Baz xaqqanın doqquz oğuz xalqı yağı imiş». *Edgü ilinə kəntü yanlılığı* (KTŞ 23) «Gözəl elinə özün xəyanət etdi». *Kəlürtim ök türk boduniğ Ötükən yırka bin özüm bilə* Tonyukuk (T 17) «Türk xalqını Ötürkən yerinə mən özüm müdrik Tonyukuk gətirdim». *Kuriğaru Təmir kapiğka təgi süləyi birmis* (KTŞ 9) «Qərba Dəmir qapıya təki qoşunla getmiş». *İlgərү Kadırkan yişka təki, kirü Təmir kapiğka təgi konturmış* (KTŞ 2). «Şərqə Kadırkan məşəli dağlarınadək, qərba Dəmir qapıydək yerləşdirmiş». *Küm, soruğım kün tögsika, batsika təgdi* (Süci) «Şəsim, sorağım gündoğana, günbatana çatdı». *Bolçuka tan üntürü təgdimiz* (T 35) «Bolçuya dan söküldənə çatdı» və s.

2. Yönlük hal hərəkətin yönəldiyi şəxsi bildirir: *Tabğaq kağanka körmis* (KTŞ 7-8) «Çin xaqqanına tabe olmuş». *Tabğaq kağanka yağı bolmis* (KTŞ 9) «Çin xaqqanına yağı olmuş». *Kanum kağanka başlayı Baz kağanığ balbal tikmis* (KTŞ 16) «Atam xa-

qana başda Baz xaqani balbal qoymuş». *Nən yılışğ bodunka ohurmadım* (KTş 26) «Heç bir şeyi olmayan xalqa (xaqan) oturdum». *Bilgə Tonyukuk, - banə aydı* (T 31) «Müdrik Tonyukuk, - mənə dedi». *Kimkə ilig kazğanurmən* (KTş 9) «Kimə eli qazamram» və s.

3. Yönlük hal hərəkətin yönəldiyi obyekti bildirir: *Nən-nən sabım ersər, bengü urtum* (KTc 11) «Hər nə sözüm vardısa, əbədi daşa vurdum». *Eki oğluma yabğu, şad at birtim* (MÇ 19) «İki oğluma yabğu və şad adı verdim». *Yızkə, başına bir təqmədi* (KTş 33) «Üzünə, başına hiri dəymədi». *Bödkə körigmə həqlər, gü yanultacı siz* (KTc 11) «Taxta baxan böylər, axı yanılıstınız». *Bödkə özim olurip bunça ağır töriğ tört buhundakı bodunga itdim* (BKş 2) «Taxta özüm oturub dörd tərəfdəki xalq üçün bunca ağır qanun yaratdım» və s.

4. Yönlük halda işlənən isim zaman bildirir: *Ol ödkə kul kullığ bolmuş erti* (KTş 21) «O vaxtı qul qılıl olmuş idi». *Bir yılka tört yoli sünüşdim* (BKş 30) «Bir ildə dörd yol döyüşdüm». *Koý yılka yoridim* (MÇ 9) «Qoyun ilində qoşun yürütdüm». *Kül tigin koy yılka yiti yığırmıkə uçdu* (KTşm ş) «Kül tigin qoyun ili ayın on yeddisində uçdu (oldü)». *Bir yılka beş yoli sünüşdəmiz* (KTşm 4) «Bir ildə beş dəfə döyüşduk». *Kül tigin yiti otuz yaşına karluk bodun erür barur erikli yağı bolı* (KTşm 1) «Kül tiginin iyirmi yeddi yaşında karluk xalqı azad, sərbəst ikən yağı oldu». *Üç yetmiş yaşınka adırıltum* (Y 3) «Altımış üç yaşında ayrıldım (oldum)» və s.

5. Yönlük halda işlənən isim sebəb və məqsəd bildirir: *Süçig sabina, yumşaq ağışma arturıp üküs, türk bodun, öltig* (KTş 6) «Şirin dilinə, yumşaq hədiyyəsinə aldanıb, türk xalqı, çoxluca öldün». ... *türkime, bodunuma yəgın ança kazğanı birtim* (BKc 10) «... türkümə, xalqıma ucağıçı eləcə qazandı». *Türk bilgə kağan iltnə bititdim ben Bilgə Tonyukuk* (Γ 58). «Türk müdrik xaqanının eli üçün yazzırdım mən Müdrik Tonyukuk». *Nəkə təzər biz, üküs tiyin, nəkə korkur biz, az tiyin* (T 38-39) «Çoxdurlar deyə nə üçün qaçarıq, aziq deyə nə üçün qorxuruq?» və s.

Göytürk dilində yönlük halda duran isim mənasına görə başqa halların mövqeyində də işlənir. Abidələrin dilində yönlük halda işlənən ismin aşağıdakı halların yerində işlənməsi müşahidə edilir:

1. Göytürk dilinde yönelik hal on çok yerlik hal mövqeyində çıkış edir; məsələn: *Kül tigin yiti otuz yaşına, karhuk bodun erür barur erikli yağı bolı* (KTşm 1) «Kül tiginin iyirmi yeddi yaşında karluk xalqı azad, sərbəst ikən yağı oldu». *Altı otuz yaşıma çik bohun kırkiz birlə yağı bolı* (BKş 26) «İyirmi altı yaşında çik xalqı qırğızlarla yağı oldu». *Otuz yaşıma Beşbahk tapa sülədim* (BKş 28) «*Otuz* yaşında Beşbahka qarşı qoşun çəkdirim». *Səkkiz yegirmi yaşıma altı çub soğdak tapa sülədim* (BKş 24-25) «On səkkiz yaşında altı tayfali soğdaya qarşı qoşun çəkdirim». *Bisinci ay altı otuzka sülüsədim* (MÇ 29) «Beşinci ay iyirmi altısında döyüsdüm» və s.

Yönlük halin yerlik hal möqamında işlənməsinə daha çox Yenisey kitabələrində rast gəlirik: *Bey yaşıma kañız kalıp, tokuz yegirmi yaşıma ögsüz bolup, katıqlanıp, otuz yaşıma ēğə bolum* (Y 45) «Bey yaşında atasız qalıb, on doqquz yaşında anasız olub, möhkəmlənib otuz yaşında inüdrik oldum». *Bir yetmiş yaşıma kök tenridə künkə azidim* (Y 45) «Altmış bir yaşında mavi səmada günü itirdim (yəni — oldum)» və s.

2. Göytürk dilində yönelik hal çıxışlıq hal möqamında da işlənir; məsələn: *Kuriyu kün batsıkdaki Soğd, Bərçəkər, Buxara ulus bodunta Nənənən oğul tarkan kəlti* (KTş 12) «Qərbədən gün batandakı Soğd, Bərçəkər, Buxara dövləti xalqından Nənənən oğul tarxan gəldi». *Tenri elimkə bökmədim* (Y 3) «Müqəddəs elimdən doymadım». *Kanumka, elimkə bökmədim* (Y 8) «Xanumdan, elimdən doymadım». *Kuyda kunçuyumka adırıldım* (Y 8) «Evdə arvadımdan ayrıldım» və s.

3. Göytürk dilində yönelik hal alət-birgəlik hali möqamında da işlənir; *Yazına oğuz tapa sülədim* (BKş 31-32) «Yaza doğru oğuzlara qarşı qoşun çəkdirim» (Müqayiso et: *Otuz artıki səkkiz yaşıma kışın kitay tapa sülədim* (BKc 2) «Otuz səkkiz yaşında qışda kıtaylara qarşı qoşun çəkdirim»). ... *tabğaçka bunça sunüsip alpin, ardəmin üçün kü bunça tutdı* (KÇ 12) «... çinililərlə bu qədər döyüşüb igid olduğu üçün, cəsur olduğu üçün şöhrəti çox yüksəldi». *Mağı Kurğan kışlap yazına oğuzgarı sü taşkıdmız* (KTşm 8) «Mağı Kurqanda qışlayıb yaza doğru oğuzlara qarşı qoşun gəndərdik». *Bir otuz yaşına Çaça sənünkə sunüydimiz* (KTş 32) «İyirmi bir yaşında Çaça sənünlə döyüsdük» və s.

4. Qəribə görünse də, göytürk dilində yönelik hal xalis grammatik halların möqamında da işlənir. Göytürk dilində yön-

lük halin təsirlik hal mövqeyində işlənməsinə tez-tez təsadüf edilir; məsələn: *Oğlanım, ərdə marımnıca bol, kanka tap, katıqlan* (Süci) «Öğlanım, igidlikdə müəllimimcə ol, xan tap, möhkəmlən». *Örünə tutuk ər ərdəmi üçün elimə tapdım* (Y 46) «Örünə tutuk çox igid olduğu üçün elimi tapdım». *Tokız yaşıda Toğlığ kanka tapdım* (Y 54) «Doqquz yaşıda Toğlığ xanı tapdım» və s.

5. Göytürk dilində nadir hallarda yönlük halin yiyəlik hal məqamında işlənməsinə də təsadüf edilir; məsələn: *Tenri elimkə elçisi ertim* (Y 1) «Müqəddəs elimin elçisi idim».

Istiqamat hali. Bu hal yönlük halin, bir növ, şəkilçisinə görə inkişaf etmiş formasıdır. A.N.Kononov göytürk dilində möveud olan istiqamət halını üç müstəqil hal kimi təqdim edir: istiqamət hali, yerlik-istiqamət hali və yönlük-istiqamət hali¹. İstiqaqamət hali göytürk Orxon-Yenisey yazısı abidələrində yalnız hərəkətin istiqamətini bildirir və hərəkət bildirən fellər tərəfindən idarə edilir. Hal və vəziyyət bildirən fellərin istiqamət halında işlənən isimləri idarə etməsi abidələrin dilində müşahidə edilməmişdir.

Göytürk dilində ismin istiqamət hali -ğaru, -gərүü (isim kökündən sonra birləşdirilir), -naru, -nپriü (mansubiyət şəkilçisindən sonra artırılır), -nar (yalnız evəzliliklərə artırılır), -ru, -riü şəkilçiləri vasitəsilə düzəldilir. Türkoloqlardan V.V.Radlov², S.Y.Malov³, N.K.Dmitriev⁴, Q.I.Ramstedt⁵, M.Räsänen⁶, V.Kötviç⁷, E.V.Sevortyan⁸,

¹ А.Н.Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв., Ленинград, 1980, с. 160-161.

² W.Radloff. Die Altturkische Inschriften der Mongolei, Neue Folge, СПб., 1897.

³ С.Е.Малов. Памятники древнетюркской письменности, М.-Л., 1951, с. 4.

⁴ Н.К.Дмитриев. Грамматика кумыкского языка, М.-Л., 1940.

⁵ Г.И.Рамstedt. Введение в алтайское языкознание, Морфология, Москва, 1957, с. 3-24.

⁶ M.Räsänen. Materialien zur Morphologie der türkischen Sprachen, Helsinki, 1957, с. 47-74.

⁷ В.Котвиц. Исследование по алтайским языкам, Москва, 1962.

⁸ Э.В.Севортян. Категория падежа. ИСГТЯ, II, морфология, Москва, 1956, 45-64.

F.Q.İsxakov¹, V.M.Nasilov² bu fikirdəirlər ki, -ğaru, -gərү şəkilçisi iki ünsürdən ibarətdir: -ğa, -gə yönlük hal şəkilçisi və -ru, -rү (istiqamət bildirən ünsür). İstiqamət halının -ğaru, -gərү şəkilçisinin mənşəyi haqqında E.V.Sevortyan yazır: -ra şəkilçisi ilə formalaşan hal və yönlük hal (göstəricisi -ğa, -qa, -ka, -kä) əsasında türk dillərində yeni bir məkanı hal — istiqamət halı yaranmışdır (-ğaru, -qärü, -karu, -gärü şəkilçisi ilə)³. Lakin türkoloji ədəbiyyatda bu şəkilçinin mənşəyi haqqında ikinci bir fikir də vardır. A.M.Şerbak⁴ və K.Kərimov⁵ bu fikirdəirlər ki, -ğaru/-gərү şəkilçisi daha qədimdir; o, sonralar -ğa, -gə yönlük hal şəkilçisini və -ru, -rү istiqamət bildirən ünsürünə parçalanmışdır. Ə.Z.Abdullayev⁶ də bu fikirdədir ki, -ğaru, -gərү forması ilkindir və -ğaru şəkli ixtisarlaşma və sadələşmə yolu ilə yönlük hal şəkilçisini çevrilmişdir.

İstiqamət hal şəkilcisinədəki -ru, -rү ünsürü haqqında V.M.Nasilov yazır: «-ru/-rү ünsürünün lokativ-istiqamət şəkilçisi (indi də çuvaş dilində yerlik hal şəkilçisi kimi mühafizə edilən -ra/rə lokativ affiks ilə müqayisə et) olduğunu güman etmək olar.

Bir qayda olaraq, dünyanın müxtəlif dillərində zərflər sözyaradıcılığı və sözdayışmanın keçmiş formalarının izlərini mühafizə edir. Bizim abidələrimizin (Orxon-Yenisey abidələrinin — O.R.) dilindəki bəzi zərflər də belə bir fazonın rudimentləridir. Məsələn: *tırıqrü-həyata*, *yağrı-yaxın*, *yaxın məsafləyə*, *yoğru -dəfənə* (burada *yoğ+ğaru* da ola bilər). Müq. et. qədim uyğurca *ebimrü* — *evimə tərəf*, *bərү* — *buraya*, *ikaru-oraya*, halbuki *taşra* —

¹ Ф.Г.Исхаков. Имя существительное. ИСГТЯ, II, морфология, Москва, 1956, с. 103.

² В.М.Насилов. Язык орхоно-енисейских памятников, Москва, 1960, с. 27.

³ Э.В.Севортян. К истории падежной системы в тюркских языках. Учение записки Военного института иностранных языков, Москва, 1948, с. 99.

⁴ А.М.Шербак. Грамматический очерк языка тюркских текстов X-XIII веков из Восточного Тюркестана, М.-Л., 1961, с. 85.

⁵ К.Каримов. Категория падежа в «Кутаджу билиг».

⁶ Ə.Z.Abdullayev, Türk dillərində yönlük hal şəkilçisinin mənşəyi haqqında, ADU Elmi əsərləri, Bakı, 1969, 3-4, s. 113-117.

bayırda, bayıra, içəri - içəridə, önərə - avvəl, asra - aşağıda sözlərində lokallıq mənası ifadə edilmişdir¹.

Ümumiyyətlə türkoloqların böyük əksəriyyəti bu fikirdədir ki, -ğaru, -ğərü şəkilçisi ismin yönlük halının -ğə, -gə şəkilçisi ilə istiqamət halının -ru, -rü şəkilçisinin birləşməsindən törəmişdir. Onda bir məsələ qaranlıq qalır: -ru, -rü şəkilçisi şəklində istiqamət halının mənasını ifadə edə bilirdi, onda cə həmin mənəni ifadə etmək üçün onun yönlük halın -ğə, -gə şəkilçisi ilə birləşməsinə nə ehtiyac vardı? Ümumiyyətlə, bu ehtimal dilin daxili inkişaf qanunlarının məntiqinə ziddir: dil həmişə sadələşməyə doğru inkişaf edir. Sadələşmə dilin ünsiyyət üçün daim yararlı olmasını təmin edən daxili inkişaf qanunlarından biridir. Dildə müəyyən bir qrammatik mənəni ifadə etmək üçün qrammatik vasitə varsa, dil heç vaxt həmin qrammatik mənəni ifadə etmək üçün əvvəlki qrammatik vasitəni onun üzərinə başqa bir qrammatik mənəni ifadə edən qrammatik vasitə artırmaqla mürəkkəbləşdirməz. Dil belə mənasız mürəkkəbləşdirməyə heç vaxt yol vermir. Dil mürəkkəbləşdirməyə o vaxt yol vero bilər ki, mürəkkəbləşmə qrammatik mənəni dəqiqləşdirməyə xidmət etsin. Nəzərdən keçirilən təsadüfdə heç bir dəqiqləşdirmə yoxdur; -ru, -rü şəkilçisi də, -ğaru, -ğərü şəkilçisi də istiqamət mənası ifadə edir.

Qeyd etmək lazımdır ki, -ru, -rü və -ra, -rə şəkilçiləri daşlaşmış şəkildə müasir Azərbaycan dilində də mühafizə edilmişdir. Bunlardan birinci şəkilçi sözə istiqamət, ikinci şəkilçi məkan anlayışı verir. Məsələn, *bəri=bə+ri* sözünü götürək. Ehtimal ki, Orxon-Yenisey abidələri dövründən əvvəl (çünki Orxon-Yenisey abidələrində bu söz artıq *bəri* kimi təşəkkül tapmışdı) bu söz *bən «mən»+rü* (istiqamət hal şəkilçisi) kimi olmuş və «mənə tərəf» anlayışı ifadə etmişdir. «Mənə tərəf» anlayışı isə «borı» anlayışına ekvivalentdir. *Geri* sözü haqqında da bunları demək olar. *İçəri* sözü *iç+rə* (güman edilən yerlik hal şəkilçisi) hissələrindən ibarətdir. -ra şəkilçisi daşlaşmış şəkildə zaman və məkan bildirən sözlərdə qalmışdır; məsələn *sonra* sözü *son+rə* (yerlik hal şəkilçisi) hissələrindən əmələ gəlmışdır.

Türk dilləri inkişafının hələ Orxon-Yenisey abidələri dövründə -ra, -rə sözdüzəldici şəkilçiyə çevrilmişdi. Bu şəkilçi vasi-

¹ B.M. Насимов. Язык орхено-енисейских памятников, Москва, 1960, s. 28.

təsilə yer anlayışı bildirən isimlərdən zərf düzəldilirdi, məsələn: *tiş//taş - tişral//taşra* « b a y i r d a », *iç - içrə, öñ - önrə, as - asra* « a ş a ğ i d a ». Buna görə də türk dillərinin hələ Orxon-Yenisey dövrü üçün bu şəkilçini yerlik hal şəkilçisi (lokativ şəkilçi) hesab etmək olmaz.

Müasir Azərbaycan dilində *-ğaru, -gərү* şəkilçisinin daşlaşmış şəkildə müxtəlif variantlarına rast gəlirik. Məsələn: *irəli < ilgərү, yuxarı < yukğaru, dışarı < dişgaru < usğaru*. Azərbaycan dilinin qərb qrupu dialektlərində *anarı*. Bü tipli sözlər ar-tıq müasir Azərbaycan dilində zərf hesab edilir.

V.M.Nasilovun ehtimalına görə *-narı, -nərү* şəkilçisi mon-subiyət şəkilçisinin sonuncu *n* samiti ilə *-ğaru, -gərү* şəkilçisinin birləşməsindən əmələ gəlmışdır; məsələn: *subinərū=subinğaru - o n u n s u y u n a d o ğ r u, yerinərү=yerin+gərү - o n u n y e r i n a d o ğ r u*¹. İstiqamət hələ şəkilçisinin yalnız əvəzliklərə bitişən variənti olan *-nar* şəkilçisi, şübhəsiz ki, *-narı* şəkilçisinin sonuncu saiti düşmüş variantıdır; məsələn: *Anar adınçığ bark yaraturtun* (KTc 12) «Ona adına layiq sərdabə yaratdırdım». *Anar yatıp bir atlığ barmış* (T 24) «Orada yatıb bir atlı getmiş».

Göytürk dilində *-ğaru, -gərү, -narı, -nərү* şəkilçisi, bir növ, ikili xasiyyət daşıyır. Bu şəkilçi istiqamət anlayışı yaratmaqla ya-naşı yeni söz yaratmağa da xidmət edir. Abidələrin dilində bütün coğrafi cəhətlərin adları bu şəkilçinin yaratdığı sözlərlə ifadə edilir: *ilgərү* (KTc 2) «şərq», *birgərү* (KTc 2) «cənub», *kuriğaru* (KTc 2) «qərb», *yıraqğaru* (KTc 2) «şimal», *kün ortusıñarу* (KTc 2) «cənub», *tün ortusıñarу* (KTc 2) «şimal»; məsələn: *İlgərү kün toğsika, birgərү kün ortusıñarу, kuriğaru kün batsıkına, yıraqğaru tün ortusıñarу - anta içräki bodun kop maña körür* (KTc 2) «Şər-qə gün doğana, cənuba günü ortasına doğru, qərbə gün batana, şimala gecə ortasına doğru -- bu qədər yerin içindəki xalq tamamilə mənə tabedir».

Artıq deyildiyi kimi, göytürk dilində istiqamət hələ hərəkətin istiqamətini bildirir; məsələn: *Ol yergərү barsar, türk bodun, öltəçisən* (KTc 8) «O yerlərə getsən, türk xalqı, ölüsisiən». *Mağı Kurğan kişlap yazına vğuzğaru sü taşkdımız* (KTşm 8) «Mağı Kurqanda qışlayıb yazda oğuzlara doğru qoşun göndərdik».

¹ В.М.Насилов. Язык орхено-енисейских памятников, Москва, 1960, с. 28.

Tabğaqğaru Kuni sənünik idmis, Kitayğaru Tonra Səmig idmis (T 9) «Çinə Kuni sənünü göndərmiş, kitaylorın yanına Tonra Səmi göndərmiş». *Önərə türk kağanğaru süləlim, - timis* (T 20) «Əvvəlcə türk xaqanına hücum edək, - demiş». *Apa tarkanğaru içərə sab idmis* (T 34) «Apa tarkana gizli omzı göndərmiş». ... *yerinərü, suhınarу kontı* (BKŞ 40) «... yerinə, suyuna (vətənə) qondu (yerləşdi)». *Ben ehgarü tüsəyin* (T 30) «Mən evə qayıdm» və s.

Göytürk dilində istiqamət halini əmələ getirmək üçün -garu, -gərə, -naru, -nərə şəkilçiləri ilə yanaşı və onlarla eyni mənada -ru, -rə şəkilçisi də işlənir (*ebrü* - e və, *ebimrü* - e v i m ə, *tirigrü* - h o y a t a, *yağru* - y a x i n a və s.); məsələn: *Yağru kontukda kisrə ayyığ bilig anta öyür ermis* (KTc 5) «Yaxında yerləşdikdən sonra pis əməlləri orada öyrənmiş». *Kutim bar üçün, ülügim bar üçün öltəçi bodunığ tirigrü igitim* (KTŞ 29) «Bəxtim olduğu üçün, qismətim olduğu üçün ölsə xalqı hayatı yüksəldim». ... *içgirtim*, ... *ebrü gəlirtim* (BKŞ 25) «...tabe etdim ... evə gətirdim». *Basmıl yağdıp ebimrü bardı* (MC 29) «Basmillar yağı olub evimə doğru getdilər».

Göytürk dilində ismin istiqamət hələ cümlədə əşya bildirən sözlərdə tamamlıq, məkan məshumu bildirən sözlərdə zərflik (əsərən, yer zərfliyi) vəzifələrini yerinə yetirir və aşağıdakı çalarlarda işlənir:

1. -ru, -rə (-ri, -ri) şəkilçili istiqamət halında işlənən isim hərəkətin yönəldiyi vasitəli obyekti bildirir; məsələn: *Anta kisrə tenri yarlıkazu kutun bar üçün, ülügim bar üçün öltəçi bodunığ tirigrü igitim* (KTŞ 29) «Ondan sonra tanrı buyurduğu, bəxtim olduğu üçün, qismətim olduğu üçün ölsə xalqı diriliyə yüksəldim». ... *ebrü kəlirtim* (BKŞ 25) «... evə gətirdim». *Basmıl yağdıp ebimrü bardı* (MC 28) «Basmillar yağı olub evimə doğru getdi».

2. -ra, -rə şəkilçisi ilə düzənlən istiqamət hələ hərəkətin istiqamətləndiyi, yönəldiyi və ya baş verdiyi obyekti bildirir; məsələn:

a) İstiqamət bildirir: *Önərə türk kağanğaru süləlim* (T 20) «Şərqə türk xaqanına qarşı qoşun çəkək».

b) Hərəkətin baş verdiyi obyekti bildirir: *Taşra yoniyur tiyin kü esidip balıkdakı tağıkmiş, tağdakı inmiş* (KTŞ 11-12) «Sərhəddən kənarda yürüyür deyə xəbər eşidib şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş». *İçrə ben bulğayın* (MC 28) «Daxildə mən qiyam qaldırırm».

3. -ğaru, -gəriү şəkilçisi ilə düzələn istiqamət halında olan isim hərəkətin yönəldiyi və ya baş verdiyi obyekti ifadə edir.

a) hərəkətin yönəldiyi obyekti bildirir; məsələn: *Töküz oğuz bodun yerin, subın idip tabğaçgaru bardi* (BKŞ 35) «Doqquz oğuz xalqı yerini, suyunu atıb tabğaçşa doğru getdi». *Bögü kağan banar-ru ança ayıdmış* (T 34). «Bögü xaqan mənə belə xəber gəndərmiş». *Ebinərү kəlməş* (IB 8-9) «Evinə gəlmüş». *Ol yırğarıү barsar*, türk bodun, öltəçisən (KTe 8) «O yerə getsən, türk xalqı ölsəsən». *Mağı kurğan kışlap yazına oğuzğaru sü taşıkdimiz* (KTŞ 8) «Mağı kurqanda qışlayıb yazda oğuzlara qarşı qoşun çıxartdıq». *Tabğ-açgaru Kuni sənürig idmış*, *Kitayğaru Tonra Səmig idmış* (T 9) «Tabğaçşa Kuni sənünü göndərmiş, Kitaya Tonra Səmi göndərmiş». *Önərə türk kağanğaru süləlim* (T 20) «Şərqə türk xaqanına qarşı qoşun çəkək». *Apa tarkanğaru içrə sab idmış* (T 34) «Apa tarkana gizli xəber göndərmiş» və s.

b) hərəkətin icra edildiyi obyekti bildirir; məsələn: *İlgərү kün toğsika, birigərү gün ornuşunu, kuriğaru kün hatsikina, yi-riğaru tün ortusunu anta icräki bodun kop manə görür* (KTe 2) «Şərqə gün doğana, cənuba gün ortasına, qərbə gün batana, şimala gecə ortasına – bu qədər yerin içindəki xalq bütünlükə mənə tabedir». ... *yerinərү, sabinərү kontı* (BKŞ 40) «... yerinə, suyu qondu (yerləşdi)» və s.

Təsirlik hal. Yiyəlik halı kimi, təsirlik hal da türk dillərində, o cümlədən göytürk dilində iki şəkildə işlənir: a) hal şəkilçisi qəbul etmiş şəkli (müəyyən təsirlik hal) və b) hal şəkilçisi qəbul etməmiş şəkli (qeyri-müəyyən təsirlik hal). Təssüs ki, təsirlik halın göytürk abidələrinin dilindəki bu səciyyəvi xüsusiyyəti tədqiqatçıların diqqətini cəlb etməmişdir. Təsirlik halın iki şəkli haqqında F.Q.İsxakov yazır: «Yiyəlik hal kimi, təsirlik hal da türk dillərində iki şəkli malikdir: tam və şəkilçisiz.

Təsirlik halın şəkilçisiz forması təkcə xalis əsasdan ibarət olur, şəklinə görə əsas halla eynidir, görünür, onunla mənişəcə bağlıdır. Buna görə də təsirlik halın şəkilçisiz forması yiyəlik halın şəkilçisiz forması ilə də omoformlaşır. Beləliklə, bu iki hahn şəkilçisiz forması təkcə öz məzmunlarına və cümlədəki sintaktik işlənmə yerinə görə bir-birindən ayrıılır və əsas haldan fərqlənir. Əsas halda duran isim rus dilinin adlıq hahının məzmununa malik olub cümlənin müstəqil üzvü olduğu halda, yiyəlik və təsirlik hal-

ların şəkilçisiz forması həmişə cümlənin aslı üzvü olur, başqa sözlər tərəfindən idarə edilir.

Təsirlilik halın şəkilçisiz formasında duran isim yalnız fələrlə və fəl mənşəli sözlərlə idarə edildiyi halda, yiyəlik halın şəkilçisiz forması mənşeyindən aslı olmayaraq təkcə isimlərlə idarə edilir və onlarla izafət əlaqəsinə girir.

Təsirlilik və yiyəlik halların şəkilçisiz formaları arasında aşağıdakı ümumi cəhətlər vardır:

a) hər iki forma tarixən qeyri-müəyyənlik kateqoriyası ilə bağlıdır, bu da müəyyən qədər özünü indiyədək göstərir;

b) hər iki şəkilçisiz forma yalnız idarə edildikləri sözlə yanaşı işlənir, aralarına söz girib idarə edildikləri sözdən uzaqlaşdırıqda onlar uyğun halın şəkilçisini qəbul edir, başqa sözlə desək, tam şəkər düşür»¹.

1. Q e y r i - m ü a y e n təsirlilik hal (təsirlilik halın şəkilçisiz forması). Göytürk dilinə həsr edilmiş tədqiqat əsərlərində təsirlilik halın şəkilçisiz formasının göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində işləndiyi göstərilmir. Hətta V.M.Nasilov, İ.A.Batmanov və Q.Aydarovun² son əsərlərində bu formanın abidələrin dilində varlığı haqqında heç bir söz deyilmir, müəlliflərin üçü də təsirlilik halın təkcə şəkilçili formasının işləndiyini göstərir.

Göytürk Orxon-Yenisey yazısı abidələri dilinin tədqiqinə həsr edilən son əsərlərdən birində – özlüyündə çox yaxşı əsər olan A.N.Kononovun «VII-IX yüzilliklərdə türk run abidələri dilinin qrammatikası» adlı əsərində də təsirlilik halın yalnız şəkilçili şəkilərindən dənisişir, şəkilçi qəbul etməyən təsirlilik halda olan isimlər əsas halda olan sözlər kimi təqdim edilir. Təkcə Ə.C.Şükürlü göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində təsirsiz halın şəkilçisiz variantının, yəni qeyri-müəyyən təsirlilik halın da işləndiyini göstərərək yazar ki, «yazılı abidələrdə təsirlilik halın indiki türk dillərində olduğu kimi həm də şəkilçisiz ifadə görünümüne də rast gəlmək mümkündür»³.

¹ Ф.Г.Исхаков. Имя существительное. ИСГТЯ, II, Морфология, Москва, 1956, с. 119-120.

² V.M.Nasilovun və İ.A.Batmanovun adları çəkilən əsərləri. Г.Айдаров. Язык орхонского памятника Бильгэ-кагана, Алма-Ата, 1966.

³ Əlisa Şükürlü. Qədim türk yazılı abidələrinin dili, Bakı, 1993, s. 87.

Göytürk dilinde təsirlik halin şəkilcisiş variantı, müasir türk dillərində olduğu kimi, ya təsirli felə ifadə olunmuş xəbərin, ya da təsirli fel mənşəli hər hansı bir cümlə üzvünün yanında işlənir və həmin üzv tərəfindən idarə edilir. Şəkilcisiş təsirlik halda işlənən isim cümlənin vasitəsiz tamamlığı olur; məsələn: *Irak ersər, yablak ağı birür, yağuk ersər, edgü ağı birür* (KTc 7) «İraq isə pis hədiyyə verir, yaxın isə yaxşı hədiyyə verir». *Yincü ügüz keçə Təmir kapiğka təgi sülədim* (KTc 3-4) «İnci çayını keçərək Dəmir qapıya təki qoşun çəkdir». *Kögmən aşa kirkiz yırınə təgi sülədimiz* (KTŞ 17) «Kögməni aşaraq qırğızların yerinə təki qoşun çəkdir» və s.

Türk dillərinin qanununa əsasən şəkilcisiş təsirlik halda işlənən söz mütləq bilavasitə təsirli fel mənşəli sözün yanında olmalıdır. Şəkilcisiş təsirlik halda işlənən isim fel mənşəli sözdən uzaqlaşdırıqda mütləq hal şəkilcisi qəbul etməlidir. Müqayiso et: *Mən mağazandan kitab aldum - Mən kitabı mağazadan aldım*. Lakin göytürk dilində bu qanun bəzən pozulur; məsələn: *Bars bəg erti, kağan at bunta biz birtimiz* (KTŞ 20) «Bars bəy idi, xagan adı burada biz verdik». Qeyd etmək lazımdır ki, bəzən pozulma hallarına qədim türk qabilələrinin dilində az-az rast gəlirik.

2. Müəyyən təsirlik hal (təsirlik halin şəkilcili forması). Göytürk dilində təsirlik hal aşağıdakı şəkilcillərlə əmələ gəlir:

1. -ğ, -g, -iğ, -ig. Bu şəkilçi bilavasitə isimlərin kökünə bitişir; məsələn: *Edgü bilgə kisig, edgü alp kisig yorılmaz ermis* (KTc 6) «Yaxşı müdrik adamları, yaxşı ığid adamları yürütəməz imiş». *İlgərű Kadirkan yişig aşa bodunığ ança konturtumız* (KTŞ 21) «Şərqə Kadirkan meşəli dağları aşırı xalqı eləcə yerləşdiridik». *İlligig ilsirətdimiz, kağanlığig kağansıratdimiz, tizligig sökürtimiz, başlığığ yüküntürtimiz* (KTŞ 18) «Ellini elsiz qoyduq, xaganlıını xaqansız qoyduq, dizlini çökdürdük, başlini səcdə etdirdik». *Sünög batımı karığ söküpən, Kögmən yişig toğa yorıp kirkiz bodunığ uda basdim* (BKŞ 26-27) «Süngü batımı qarı söküb, Kögmən meşəli dağlarını başyxarı yürüyüb qırğız xalqını yuxuda basdım» və s.

2. -m, -mi. Bu şəkilçi təkcə əvəzliliklərə artırılır; məsələn: *Kaç nən ersər, ol bizni... ölürtəçi kük* (T 20-21) «Hər necə olsa, o biz... öldürəcək». *Türk bəglər, bodun, bumi esidin* (KTc 10) «Türk

bəyləri, xalqı, bunu eşidin». *Anı üçün ilig ança tutmış erinç* (KTŞ 3) «Onun üçün eli cləcə yaratmış» və s.

3. -i, -i. Bu şəkilçi də təkəcə evezliklərə artırılır; *Ol iki kişi bar ersər, sini – Tabğacığ ölürtəçi, tir mən, önrə Kitayığ öhürtəçi, tir mən, hini-Oğuzığ ölürtəçi ök, tir mən* (T 10-11) «Nə qədər ki, o iki adam var, səni - tabğacı öldürəsidi, deyirəm, şorqda kitaylorı öldürəsidi, deyirəm, məni - oğuzu da öldürəsidi, deyirəm».

4. -n, -in, -in. Göytürk dilində bu şəkilçi yalnız mənsubiyyət şəkilçisi qəbul etmiş isimlərə bitişdirilir; məsələn: *Yıkışım, barımmın, kızım, kuduzım kəhürtim* (MC 15) «İlxisimi, varını, qızını, arvadını gətirdim». *Kəligma bəglərin, bodunun itip, yiğip azça bodun təzmiş erti* (T 43) «Gələn bəylərini, xalqını təşkil edib, bir yərə yiğib azacıq xalqla qaçmış idi». *Mənin sabumin simadı* (KTc 11) «Mənim sözümü sindirmədi». *Kağanın anta öhürtimiz* (KTŞ 38) «Xaqanını orada öldürdüük». *Kül tigin az yağızın binip təgdi* (KTŞm 7-8) «Kül tigin az qonur atını minib hücumu keçdi». *Ebin, barkın anta buzdim* (BKŞ 37) «Evini, sarayını onda dağıtdım» və s.

Təsirlilik hal şəkilçilərindən -ğ, -g, -iğ, -ig və -n, -m, -in haqqında, bunların mənşəyi haqqında türkoloji ədəbiyyat müxtalif fikirlər vardır. -n, -in, -in şəkilçisinin zahirən mənsubiyyət şəkilçisinə oxşamasından çıxış edərək bəzi türkoloqlar həmin şəkilçinin mənsubiyyət şəkilçisindən törendiyini güman edirlər. İ.A.Batmanov -iğ, -ig şəkilçisinin alınma, A.N.Kononov isə türk və monqol dilləri üçün müstərək, ümumi olduğunu söyləyir. -n, -m, -in şəkilçisinin zahirən mənsubiyyət şəkilçisində bir qədər oxşaması onun həmin şəkilçidən törendiyini iddia etməyə səbəb olmuşdur. Məsələn, V.M.Nasıllov yazar: «Belə bir fərziyyə vardır ki, -n şəkilçisi Orxon-Yenisey abidələrində saitlə bitən isimlərdə -sin/-sin, samitlə bitən isimlərdə -m/-in variantları olan üçüncü şəxs mənsubiyyət şəkilçisindən töremişdir»¹. Bu haqda İ.A.Batmanovun söylədiyi fikir də maraqlıdır: «I və II şəxs şəkilçiləri olduqda təsirlilik hal -iğ forması ilə ifadə edilməmiş, -m şəkilçisinə malik olmuşdur. Bu da türk sözdəyişdirici formaları ilə uzaşmayan -iğ şəkilçisinin gəlmə olduğunu bir daha sübut edir»². A.M.Şerbak yazar ki, -n şəkilçisi -

¹ В.М.Насылов. Язык орхено-чинсейских памятников. Москва, 1960, с. 25-26.

² И.А.Батманов, З.Б.Арагачи, Г.Ф.Бабушкин. Современная и древняя ениссиака, Фрунзе, 1962, с. 170.

in, -*in* şəkilçisinin saitini itirib qısaltmış şəklidir¹. A.M.Şerbakin fikri həqiqətə daha yaxındır. Bunu Azərbaycan dilinin materialları əsasında izah edək.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənən -*in*, -*in* təsirlik hal şəkilçisi müasir Azərbaycan damşıq dilində III şəxs mənsubiyyət şəkilcisindən sonra təsirlik hal şəkilçisi kimi geniş işlənir, lakin adəbi dil üçün normal sayılmır. Azərbaycan damşıq dilində III şəxs mənsubiyyət şəkilcisindən sonra təsirlik hal şəkilçisi qəbul etmiş sözləri tələffüz edərkən, ağırlıq aradan qaldırılsın deyə, dildə qənaət prinsipinə uyğun olaraq, sonuncu sait səs (faktik olaraq, təsirlik hal şəkilçisi) düşür və söz *n* samiti ilə bitir (*n* samiti saitdən ibarət olar mənsubiyyət və hal şəkilçiləri arasına artırılan səsdir); məs.: *Akışın kitabını aldım. Qoşumunu hasdhıq, elini aldıq* cümlələrə *Akışın kitabın aldım. Qoşumun hasdhıq, elin aldıq* kimi tələffüz edilir. Bu cümlələrdən ikincilərdəki *kitabın, qoşumun, elin* sözləri əvvəlki cümlələrdəki eyni sözlər kimi ismin təsirlik hələndə işlənmişdir. Bu vəziyyət müasir Azərbaycan dilinin fonetikasına əsasən qanuna uyğun hadisə sayılır.

Eyni vəziyyətə göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində də rast gəlirik. Məlum olduğu kimi, V-VIII əsrlərdə qədim türk dillərinin qrammatika kitabları yazılmamışdır. Etimal ki, katiblər sözləri, ifadələri eşitdikləri kimi yazıya alırmışlar. Buna görə də bu gün yalnız şifahi dil üçün qanun ola bilən bir fonetik hadisə 13-15 əsr əvvəl yazılı (adəbi) dil üçün də normal sayıla bildirdi. Göytürk yazısı abidələrindən birindən – Moyun çor kitabısinin on beşinci sətrindən götürülmüş aşağıdakı cümləni eynilə tərcümə edək:

*Yıkısın, barının, kızın, kuduzun kəfürtim -
İlxisin, varın, qızın, arvadın gətirdim.*

Göründüyü kimi, uyğun sözlərin morfoloji əlamətləri eynidir. Deməli, Azərbaycan dilində şifahi nitqdə sonuncu sait düşəbildiyi kimi, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində də düşməsdür: *yıkısın - i l x i s i n, barının - v a r i n, kızın - q i z i n*, *kuduzun - a r v a d i n* deməkdir. Buradan da belə bir nəticəyə gəlmək olar ki, müasir türk dillərində olduğu kimi, göytürk

¹ A.M.Шербак. Грамматика староузбекского языка, М.-Л., 1962, с. 104.

Orxon-Yenisey abidələrinin dilində də -*in* təsirlik hal şəkilçisi -*ini*, -*ini* şəkilçisinin ixtisar edilmiş variantıdır.

İ.A.Batmanov -*iğ*, -*ig* təsirlik hal şəkilçisinin türk dilinə götürüldiyini (hansı dildən?) söyləyir. Bunun da səbəbi budur ki, həmin şəkilçi müasir türk dillərində işlənmir. Lakin unutmaq olmaz ki, türk dillərində fəaliyyət göstərən sadələşdirmə qanununa əsasən sözlərin sonuncu qapalı hecəsi son samitini itirərək açıqlaşır (məsələn: *tirig* - d i r i , *ölög* - ö l ü , *kapiğ* - q a p i , *sarığ* - s a - r i , *katığ* - q a t i , *turuğ* - d u r u və s.). Söz sonunda quntural samitlərin düşməsi qanunu adlanan bu qanun şəkilçilərdə də fəaliyyət göstərir. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində -*hığ*, -*lig* şəklində işlənən isim və sıfat düzəldən şəkilçilər müasir türk dillərində -*h*, -*li* şəklində işlənir. Eyni fonetik hadisə -*iğ*, -*ig* təsirlik hal şəkilçisi ilə də baş verə bilməzdimi? Türk dilləri inkişafının bütün qanunauyğunluğu sübut edir ki, belə bir proses ola bilərdi. Buradan belə bir nəticə çıxarmaq olar: Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənən -*ığ*, -*ig* təsirlik hal şəkilçisi sonuncu samitini itirərək müasir türk dillərində -*i*, -*i* şəklində işlənir.

Azərbaycan klassik ədəbiyyatının dilində XV-XIX əsrlər arasında samitlə bitən sözlərə -*ni*, -*ni* təsirlik hal şəkilçisinin artırıldığını (*aləmni*, *həxtümni*, *gözümni*, *könlümnı*, *bitni* və s.) görürrük. H.İ.Mirzəzadə bu şəkilçinin «Orta Asiya xalqlarının şairləri ilə olan yaradıcılıq mübadiləsi nəticəsi kimi dilimizdə gətirildiyini»¹ söyləyir. Həmin şəkilçi Orta Asiya türk dilləri təşəkkül tapmazdan çox əvvəl göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində də (düzdür, əvəzliliklərə) işlənmişdir. -*ni*, -*ni* təsirlik hal şəkilçisinin Azərbaycan klassik ədəbi dilində işlənməsini müəyyən bir dilin təsiri kimi yox, dilimizin ən qədim dövrlərindən onda işlənməsi, yavaş-yavaş arxaikləşib dilimizdən çıxmazı kimi izah etmək daha yaxşı olardı.

Göytürk dilində təsirlik halda duran isim cümlədə bu vəzifələri yerinə yetirir:

A. Qeyri-müəyyən təsirlik halda duran isim cümlənin vəsitsiz tamamlığı olur və bu məqamlarda işlənir:

¹ H.Mirzəzadə. Azərbaycan dilinin tarixi morfolojiyası, Bakı, 1962, s. 82.

1. Təsirli fellörin idarə etdiyi eynicinsli obyektləri bildirir; məsələn: *Keyik yüyü, tabışğan yiyü olurur ertimiz* (T 8) «Keyik yeyərək, dovşan yeyərək otururduq». ... *sarıq altın, orun kümüş, kız-kuduz, ağrı təbi, ağrı bunsız kəlirti* (T 48) «... sarı qızıl, parlaq gümüş, qız-gəlin, hürküçlü dəvə, hədiyyə saysız gətirdi». *Irak ersər, yablak ağrı birür, yağuk ersər, edgü ağrı birür* (KTc 7) «Uzaq işə pis hədiyyə verir, yaxın işə, yaxşı hədiyyə verir». *Üç otuz balık sidi* (T 19) «İyirmi üç şəhər tabe oldu».

2. Məkan mənali vasıtəsiz tamamlıq bildirir. Belə tamamlıqların yer zərfliklərindən fərqi bundadır ki, bunlar istiqamət yox, obyekt bildirir; məsələn: *Yinçü ügüz keçə Təmir kapığka təgi sülədim* (KTc 3-4) «İnci çayını keçərək Dəmir qapıya kimi qoşun çəkdim». *Kögmən aşa kirkiz yırınə təgi sülədimiz* (KTş 17) «Kögməni aşaraq qırğız yermiş kimi qoşun çəkdik». *Türk kağan Ötükən yiş olursar, ilə bun yok* (KTc 3) «Türk xaqanı Ötükən meşəli dağlarında otursa, eldə dərd yox». *Kara kum aşmış* (MÇ 8) «Qara qumu aşmış».

3. Hərəkət fellörinin idarə etdiyi obyekti bildirir; məsələn: *Tüpüt kanka yalabaq hardım* (Y 29) «Tibet xanına səfir getdim». *Yalabaq harıpan kəlmədiniz, bağımız* (Y 30) «Səlir gedib gəlmədiniz, bayınız».

4. Felin (tərkibi felin) məzmununa daxil olan və onunla leksik vahid əmələ gətirən obyekt (daxili obyekt) olur; məsələn: ... *ab ablasar, ... tag erti* (Kç 9) «... ov ovlasa, ... kimi idi». *Ağuda eki uluğ sünüş sünüşdüm* (BKş 34) «Ağuda iki böyük döyüş döyüşdüm». *Uluğ sünüş sünüşmiş* (KTş 40) «Böyük döyüş döyüşmüş».

5. Tərkibi felin ad hissəsini – obyekti təşkil edir; məsələn: *Başlayı kirkiz kağanıq balbal tikdim* (KTş 25) «Başda qırğız xaqanımı balbal qoydum». *Kirk yıl bolar el tutub bodum başladım* (Y 45) «Qırıx il olar el tutub xalqa başçılıq etdim».

B. Müəyyən təsirlik halda duran isim cümlədə müəyyən vasıtəsiz tamamlıq olur və aşağıdakı məqamlarda işlənir:

1. Eyni cinsli əşyalardan fərqləndirilən fərdi obyekti bildirir; məsələn: *Kül tigin Az yağızın binip təgdi, eki ərig sançı* (KTş 7-8) «Kül tigin Az qonur atını minib hücum etdi, iki döyüşünü nizədən keçirtdi». *Kül tigin ögsiz akın binip tokuz ərin sançı* (KTş 8-9) «Kül tigin yetim ağ atı minib doqquz döyüşünü nizədən keçirtdi». *Kirkiz kağanın öhürtimiz* (KTş 36) «Qırğız xaq-

nina öldürdük». *Az eltəbəriq tutdu* (KTşm 3) «Az eltəbəri tutdu». *Az tutukuğ əligin tutdu* (KTş 38) «Az tutuku əli ilə tutdu» və s.

2. Xüsusi şəxsi adları ilə ifadə edilən obyekti bildirir; məsələn: *Anta kırə ögünip Kül tiginig az ərin irtürür itumuz* (KTş 40) «Ondan sonra peşman olub Kül tiginini azacıq döyüşü ilə ayırib göndərdik». *Kanım kağanka başlayu Baz kağanıq balbal tikmiş* (KTş 16) «Atam xaqana başda Baz xaqanı balbal qoymuş». *Uluğ oğlm ağrip yok bolça Kuğ sənünig balbal tıkə birtim* (BKc 9) «Böyük oğlum xəstələnib vəfat edəndə Kuğ sənünü balbal qoymadum». *Türk bodun yok bolmazun tiyin, bodun bolçun tiyin kanım İltəris kağanıq, ökim İlbilə katuniq tenri təpəsintə tutıp yögərү götürmiş erinç* (KTş 11) «Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İltəris xaqanı, anam İlbilgə xatunu tanrı təpəsində tutub yuxarı götürmiş» və s.

3. Toponimlərlə (xüsusi yer adları ilə) ifadə edilmiş obyekt bildirir; məsələn: *Ötükən irin kişiладım* (MÇ 19) «Ötükən yerində qışladım». *Kögman yısığ ebirü kəltimiz* (T 28) «Ötükən meşəli dağlarını dolanıb gəldik». *Altun yısığ yolsızın aşdim, Ertis ügüzig keçigsizin keçtimiz* (T 35) «Altun meşəli dağlarını yolsız aşdım, İrtış çayını keçədsiz keçdik». ... *Altun yısığ asa kəltimiz, Ertis ügüzik keçə kəltimiz* (T 37-38) «... Altun meşəli dağlarını aşaraq gəldik, İrtış çayını keçərək gəldik». *Çuğay kuzığ, Kara kumığ ohur-rur ertimiz* (T 7) «Çuğay kuzda, Qara qumda otururduq». *Anı subığ haralım* (T 27) «Anı çayı boyu gedək». *Ol yılka türgis tapa Altun yısığ aşa, Ertis ügüzig keçə yordim* (BKş 27) «Həmin ildə türgilərə qarşı Altun meşəli dağlarını aşaraq, İrtış çayını keçərək, yürüdüm» və s.

4. Etnonimlərlə ifadə edilmiş obyekt bildirir; məsələn: *Karlukiğ ölürtimiz* (KTşm 2) «Karluku öldürdük». *Bəriyə tabğacıq, öñrə kitağıq, yiraya oğuzığ üküş ök ölürti* (T 7) «Cənubda tabğacları, qərbdə kitaylorı, şimalda oğuzları çoxlu öldürdü». *Tabğacıq ölürtəçi* (T 10) «Tabğacları öldürəcək». *Kurkızığ uka basdimuz* (T 27) «Qırğızları yuxuda basdıq». *Çikig taşığırın* (MÇ 22) «Çıkları üsyana qaldırın» və s.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnlərində etnonim bildirən sözlər əksər hallarda *bodun* «xalq» sözü ilə birləşmədə işlənir və etnonim bildirən söz deyil, *bodun* «xalq» sözü hallanır, o cümlədən təsirlik halda işlənir; məsələn: *Eçim kağan ohurip türk bodunıq yiçə itdi* (KTş 16) «Əmmim xaqan oturub türk

xalqını tənzim etdi». ... az kırkız bodunığ yaratıp kəltimiz (KTŞ 20). «... az (saylı) qırğız xalqını təşkil edib gəldik». Türqiş bodunığ uda basdimiz (KTŞ 37) «Türqiş xalqını yuxuda basdıq» və s.

5. Mənsubiyyət şəkilçili yaxud ikinci və ya üçüncü növ təyini söz birləşməsi ilə ifadə edilən obyekt bildirir. Bu məqamda təsirlik hal -ıg, -ig şəkilçisi ilə deyil, -in, -in şəkilçisi ilə əmələ gəlir; məsələn: Süsün sançdım (BKŞ 30) «Qoşununu sanedim». Kağanın, yabğusun, şadın anta öhürtim, elin anta altım (BKŞ 28) «Xaqanını, yabğusunu, şadını onda öldürdüm, elini onda aldım». Tanqut bodunığ bozdum, oğlin, yotazın, yıkısın, harının anta altım (BKŞ 24) «Tanjut xalqını pozдум, oğlunu, qız-gəlinini, İlxisimi, var-dövlətimi onda aldım». ... sarıq altunun, örün kümüşin, kirğaklığ kütüym, əkinlig isigitin, özleg atın, adğırın, kara kisin, kök tiyinin türkimə, bodunuma kazğanu birtim (BKŞ 11-12) «... sarı qızılım, parlaq gümüşünü, qıraqlı ipəyini, əkinlik taxılım, cins atını, ayğırımı, qara samurunu, göy dələsimi türkümə, xalqımı qazandım» və s.

6. Obyekt əvəzliliklə ifadə edilir; məsələn: ... on ok oğlna, ta-tına təgi bunı görü bilin (KTc 12) «... on ox oğluna, yadlara kimi bunu görərik bilin». Anı körip ança bilin (KTc 13) «Onu görüb eləcə bilin». Türk bəyər, bodun, bunu esidin (KTc 10) «Türk bəyləri, xalqı, bunu eşidin». Anı yoğlatayın (T 31) «Onu dəfn edim» və s.

7. Obyekt işarə əvəzliyi ilə təyin edilir; məsələn: Ol süg anta yökkışdım (BKŞ 25) «O qoşunu orada möhv etdim». Bu süg -elt, -tidi (T 31) «Bu qoşunu apar, - dedi».

8. Obyekt lokativ (məkanı) sıfətlərlə (-takı, -təki, -dakı, -dəki) təyin edilir; məsələn: Sü süləpən tört buhundakı bodunığ kop almiş (KTŞ 2) «Qoşun çəkib dörd tərafdaşı xalqı bütünlükə almış». Könültəki sabınum... (KTc 12) «Ürəkdəki sözümüz...».

9. Obyekt substantivləşmiş digər nitq hissələri ilə ifadə edilir; məsələn; Tenri yarlıkadık üçün illigig ilsifatmış, kağanlığığ kağansıratmış, yağığ baz kılmış, tizligig sökürmüş, başlığığ yüküntürmiş (KTŞ 15) «Tanrı yar olduğu üçün ellini əlsizləşdirmiş, xaqanını xaqansızlaşdırmış, yağınu tabe etmiş, dizlini çökdürmiş, başını səcdə etdirmiş». Illigig ilsifatdimiz, kağanlığığ kağansıratdimiz, tizligig sökürtimiz, başlığığ yüküntürtimiz (KTŞ 18) «Ellini əlsizləşdirdik, xaqanını xaqansızlaşdırıq, dizlini çökdürdük, başını səcdə etdirdik» və s.

Digər hallar kimi təsirlik hal da cümlədəki öz qanuni funksiyasından (cümənin müstəqim obyekti, vasitəsiz tamamlığı ol-

maq) başqa digər halların mövqeyində də çıxış edir. Y.Q.Məmmədovun yazdığını görə, təsirlik hal cümlədə adlıq halı da əvəz edir¹. Müəllif fikrini sübut etmək üçün göytürk Orxon-Yenisey yazılısı abidələrindən aşağıdakı cümlələri nümunə götürir: *Bilmədük-in, yanıldukim üçün kağamı ölti* (KTŞ 18-19-da buna bənzər bir cümlə var) «Bilmədiyi, yanıldığı üçün xaqanı öldürdü». *Kağanın birlə sünüşdəmiz* (KTŞ 35) «Xaqanı ilə ... döyüsdük». *Er iki oğlin birlə ölti* (Y 31) «Ər iki oğlu ilə öldürdü». Bizə, bu cümlələrin heç birində təsirlik haldə duran isim adlıq hal mövqeyində çıxış etmir. Hər üç cümlədə təsirlik haldakı söz cümlənin ikinci dərəcəli üzvüdür.

Göytürk bidilində təsirlik hal yiyəlik hal mövqeyində çıxış edir. Bu da özünü iki şəkildə göstərir:

a) Təsirlik haldə duran işarə əvəzliyi yiyəlik hal mövqeyində işlənir; məsələn: *Beshahk ani üçün ozdı* (BKŞ 28) «Beşbahık onun üçün xilas oldu». *Ani üçün ilig ança tutmus* (KTŞ 3) «Onun üçün eli eləcə yaratmış». *Örүn bəgig, Kara Bulukiğ ani olurmuş kirkiz tapa ar idnis* (MÇ 22) «Örүn bəyi, Qara Buluku onun oturduğu qırğızlara tərəf döyüşü gəndərmış».

b) -iğ, -ig təsirlik hal şəkilisi qəbul etmiş söz yiyəlik hal mövqeyində çıxış edərək soura gələn sözlə üçüncü növ təyini söz birləşməsi əmələ götür; məsələn: *Türk bodunğ atı, küsi yok bol-mazun...* (KTŞ 25). «Türk xalqının adı, küyü (söhrəti) yox olmasın...».

E.V.Sevortyan təsirlik halın yiyəlik hal mövqeyində işlənməsinin səbəbini onların tarixən (Orxon-Yenisey dövründən əvvəl) bir halla - obyektiv-posesiv halla ifadə edilmələrində görür². Təsirlik halın yiyəlik hal mövqeyində işlənməsi haqqında P.M.Melioranski yazır: «... bəzən bir əşyanın başqa əşyaya mən-subiyyətini bildirən birləşmələrdə təsirlik halın forması bir növ yiyəlik hal formasını əvəz edir. Bu hala *ل, ل, ل*-da, Xərezm dialektində, kumik dilində və s. tez-tez rast gəlirik. Görünür, işlədil-

¹ Ю.К.Мамедов. Имя существительное в орхено-енисейской памятниках (namizədlik dissertasiyasının avtoreferatı), Bakı, 1967, s. 24.

² Э.В.Севорян. К истории падежной системы в тюркских языках. Ученые записки Военного института иностранных языков, Москва, 1948, с. 85.

məsində çoxlu ümumi cəhətlər olan yiyelek və təsirlik halların formaları arasında hansı bir sintaktik əlaqəsə vardır»¹.

Yerlik hal. Göytürk Orxon-Yenisey abidələrinin dilində yerlik və çıxışlıq halların mənaları hələ tam diferensiallaşmamışdır. Görünür, türk dilləri inkişafının Orxon-Yenisey abidələrindən əvvəlki dövründə həm yerlik, həm də çıxışlıq hallar eyni şəkilçi ilə düzəlmüşdir. Lakin türk dilləri inkişaf etdikcə yerlik və çıxışlıq halların mözmunu diferensiallaşmış, əvvəlki şəkilçi (yerlik və çıxışlıq halların şəriki şəkilçisi) təkcə yerlik hal anlayışı yaratmağa xidmət etmiş, çıxışlıq hal üçün isə yeni şəkilçi yaranmışdır. Artıq Orxon-Yenisey abidələrinin yazılılığı dövrə türk dillərində çıxışlıq halın morfoloji göstəricisi olmuşdur. Buna baxmayaraq göytürk Orxon-Yenisey yazısı abidələrinin bəzi tədqiqatçıları göstərir ki, abidələrin dilində «bütün təsadüflərdə lokativ və ablativ anlayışın şəkilçi fərqləndiricisi yoxdur»². V.V.Radlov belə hesab edir ki, çıxışlıq hal xüsusi bir forma kimi, əsasən, Orxon-Yenisey yazısı abidələrindən sonrakı dövrə yaranmışdır³. Çıxışlıq hal şəkilçisi ilə işlənən sözlərin göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində mövəcudluğu belə bir fikir söyləməyə imkan verir ki, bu halın daha sonralar yarandığı haqdakı müddəalar həqiqətə uyğun deyil.

Göytürk dilində yerlik hal -da, -da, -ta, -ta şəkiləlləri ilə əmələ gəlir. -ta, -ta şəkilçisi təkcə sonor samitlərindən sonra işlənir: *Sünəğ batımı karığ söküpən, Kögman yişig toğ'a yorıp, kirkiz bodunığ uda basdimiz* (KTş 35) «Sünkü batımı qarı dağıdıb, Kögmen meşəli dağlarını başyuxarı yürüyüb qırğız xalqını yuxuda basdıq». *Tamağ idük başda sünüşdimiz* (KTşm 1) «Müqəddəs Tamağ zirvəsində döyüsdük». *Törtinç Çuş başında sünüşdimiz* (KTşm 6) «Dördüncü dəfə Çuş başında döyüsdük». *İrlüntə Talakiminta yetdim* (MÇ 32) «İrlündə Talakimin yanında yetdim». *Ebimin Orsəgüntə Yula göltə kotum, anta irtim* (MÇ 30). «Evimi Ərsəgündə Yula gölü sahilində qoydum, orada idim». *Örpəntə*

¹ П.М.Мелиоранский. Памятник в честь Кюль Тегина, СПб., 1899, с. 92.

² В.М.Насилов. Язык орхон-енисейских памятников, Москва, 1960, с. 29.

³ W.Radloff. Dic Alttürkische Inschriften der Mongolei, Nene Folge, 1897, c. 64.

sünüşdüm, süsin sançdım (BKŞ 26) «Örpəndə döyüşdüm, qoşunu-nu dağıtdım». *Bolçuda sünüşdim* (BKŞ 28) «Bolçuda döyüşdüm». *Toğu bahkda sünüşdüm* (BKŞ 30) «Toğu bahkda döyüşdüm» və s.

Göytürk dilində yerlik hal eyni zamanda çıxışlıq hal anlayışı da ifadə etmişdir. Buna görə də abidələrdə -da, -də, -ta, -tə şəkilçiləri yerlik halla paralel olaraq, çıxışlıq hal da düzəldir; məsələn: *Tenri təg tenridə təhmiş türk bilgə kağan bu ödkə olurtum* (KTc 1) «Tanrı tək tanrıdan olmuş müdrik türk xaqanı bu vaxt oturdum». *Anta kısra Yır Bayırku Uluğ İrkin yağı bolu* (KTŞ 34) «Ondan sonra Yer bayırkulu Ulu İrkin yağı oldu». *Közdə yaş kəlsər, eti də köñültə sığit kəlsər, yanturu sakintum, katıqdi sakintum* (KTŞm 11) «Gözdən yaş gəlsə, ürəkdən şəryad gəlsə, yanaraq düşündüm, möhkəmcə düşündüni». *Kirkız kağanta tardus Inançu Çor kəlti* (KTŞm 13) «Qırğız xaqanından tardus Inançu Çor gəldi». *Kuyda kunçuyum, sizdə, oğlm, yıta, sizimə, yıta, bökmədim, adırıltım* (Y 3) «Evdə arvadım, sizdən, oğlum, əfsus, sizdən, əfsus, doymadım, ayrıldım». *Kuriya kün batsıkdakı Soğd, Berçəkər, Buxarak ulıs bodunta Nən sənün oğul tarkan kəlti* (KTŞm 12) «Qorbdə gün batandakı Soğd, Berçəkər, Buxara dövləti xalqından Nən sənün oğul tarxan gəldi» və s.

Yerlik hal tarixən Azərbaycan dilində də çıxışlıq hal mövqeyində işlənmişdir. Buna Orxon oğuzlarının dili ilə Azərbaycan milli dili arasında bir növ keçid pilləsi təşkil edən «Kitabi-Dədə Qorqud» dastanlarının dilində kifayət qədər nümunə vardır: *Yazida, yabanda keyiki qovar* (22). ... *oğlanı iki təhusünün arasında urub çaqdı* (22). *Çobanın ... altında bir öpdü* (35)¹.

Göytürk dilində yerlik hal təkcə çıxışlıq halın mövqeyində deyil, habelə digər halların mövqeyində də işlənir. Onun aşağıdakı halların yerində işləndiyi müşahidə edilir:

1. Yerlik hal iyiyəlik halın yerində işlənir; məsələn: *İçrə aşsiz, taşra tonsız, yabız, yablak bodunta üzə olurtum* (KTŞ 26) «Qarnı ac, üstü donsuz, pis və alçaq xalqın üzərində oturdum».

2. Yerlik hal yönlük halın yerində işlənir; məsələn: *Yarakinta, yahmasında yüz artuk okun urtu* (KTŞ 33) «Yarağına, paltarına yüzdən artıq ox dəymışdı». *Kadirkarı yişda kon...* (BKŞ 39) «Kadirşan dağlarına qon...» *Altun ələig keşik belimitə bantum* (Y 3)

¹ Kitab-Dədə Qorqud, Bakı, 1962 (mötərizədəki rəqəmlər cümlənin götürüldüyü səhifəni göstərir).

«Əlli qızılı komarı belimə bağladım». *Önə Kitayda, bəriyə Tabğacıda, kuriya Kurdanta, yiraya Oğuzta, iki-üç bin sümiz, kəltəçimiz* (T 14) «Şərqə kitaya, cənuba Çinə, qərbə Kurdana, şimala Oğuz'a, iki-üç min qoşunuq, gələsiyik». *Türk bodunıq tirilip il tutsıkının hunta urum* (KTe 10) «Türk xalqının toplanıb el yaratmasını buna vurdum» və s.

Göytürk dilində ismin yerlik halında işlənən söz cümlədə tamamlıq və zərflilik vəzifələrini icra edir.

1. Yerlik halda işlənən söz tamamlıq vəzifəsində:

a) Hərəkətin tətbiq edildiyi obyekti bildirir: *Yarakinta, yahmasında yüz artuki okun urtu* (KTş 33) «Yarağına, zirehinə yüzdən artıq ox dəymışdır». *Oğlı ögintə, kanında öbkələpən təzipən barmış* (IB 89-90) «Oğlu anasından, atasından küsüb qaçıb getmiş» və s.

b) Hərəkətin başlandığı, uzaqlaşlığı obyekti bildirir: *Üzə tenri kan hii yilha yetinç ay küçig alp kağanımda adıralı bardıuz* (O 12) «Üstdə tanrı xan əjdaha ili yeddinci ayda güclü igid xaqa-nımdan ayrılaraq getdiniz». *Mən ... tabğac kağanta hədizçi kəhirtim* (KTe 11) «Mən ... tabğac xaqañından naxışçı götirdim». *Türk bodun ... tabğacda adırlı* (T 2) «Türk xalqı ... Tabğacdan ayrıldı». *... ölümətə ozmuş* (IB 75) «... ölümündən qurtulmuş» və s.

c) Müqayisə obyektini bildirir: *Bizintə iki uçı sinurça artuk erti* (T 40) «Bizdən iki cinahı yarışbayara artıq idи» və s.

2. Yerlik hal cümlədə yer, zaman, səbəb, tərzi-hərəkət zərfliyi vəzifəsini yerinə yetirir.

a) Yer zərfliyi olub hərəkətin baş verdiyi məkanı bildirir: *Kara kölə sünüşdimiz* (KTşm 2) «Qara göldə döyüsdük». *Altun yışda ohırtunız* (T 32) «Altun meşəli dağlarında oturduq». *Yarış yazıda tırıləlim, - tunis* (T 33) «Yarış yazında (düzündə) toplaşaq, - demiş» və s.

b) Yer zərfliyi olub hərəkətin başlandığı məkanı bildirir: *Kirkizda yanımız* (T 29) «Qırğızdan qayıtdıq». *Türgis kağanta körög kəlti* (T 29) «Türgis xaqañından casus gəldi». *Tüpüt kağanta Bölon kəlti* (KTşm 12) «Tibet xaqañından Bölon gəldi». *Tabğac kağanta İsyi Likən kəlti* (KTşm 12) «Tabğac xaqañından İsyi Likən gəldi». *Kirkiz kağantu tarduş Inançu çor kəlti* (KTşm 13) «Qırğız xaqañından tarduş Inançu çor gəldi» və s.

c) Zaman zərfliyi olur: *Ol küntə tagdi türk bodun Təmir kapığka* (T 46) «Həmin gün türk xalqı Dəmir qapıya çatdı». *Kanım*

kağan uçdukda inim Kül tigin yiti yaşda kaldı (KTŞ 30) «Atam xaqan vəfat edəndə kiçik qardaşım Kül tigin yeddi yaşında qaldı». *On yaşda Umay təg ögim katun kutına inim Kül tigin ər at bulti* (KTŞ 30-31) «On yaşında Umay kimi anam xatunun bəxtinə kiçik qardaşım Kül tigin igit adı tapdı» və s.

c) Səbəb zərfi olur: *Yana tenri kutında üçüncü yulta kop asən tügəl körüşmiş* (IB 21-22) «Yenə tanrı nəzərində üçüncü ildə hər şey salamat bütöv görüşmüş».

d) Tərz-i-hərəkat zərfi olub hərəkətin tərzini, vasitəsini, alətini bildirir: *İngək kölugin Toğlada oğuz kəlti* (T 15) «İnək və yük heyvanları ilə Toğla çayı ilə (vasitəsilə) oğuzlar gəldi».

Cıxışlıq halı. Göytürk dilində yerlik hal şəkilçisinin çıxışlıq hal anlayışı da yaratması faktına istinad edərək bir sıra türkoloqlar iddia edirlər ki, abidələrin dilində çıxışlıq həlin morfoloji göstəricisi olmamış, türk dillərində çıxışlıq hal Orxon-Yenisey abidələrindən sonrakı dövrə əmələ gəlmışdır. V.V.Radlovin bu haqqındaki fikri¹ bütün sonrakı türkoloqlar üçün çıxış nöqtəsi olmuşdur. Göytürk Orxon-Yenisey yazısı abidələri ilə səthi tanışlıq nəticəsində nəinki müasir türk dilləriin, habelə qədim türk dillərinin, hətta göytürk Orxon-Yenisey yazısı abidələri diliñin tədqiqatçıları belə bir ideyanı müdafiə etmişlər ki, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində çıxışlıq hali olmamış və onun funksiyasını həmişə yerlik hal ifadə etmişdir. Bu həlin yaranma tarixi haqqında N.K.Dimitriev yazar: «Tartıxən ən cavan, eltimal ki, çıxışlıq haldır. O, VIII əsr Orxon abidələrində hələ yox idi və onun funksiyasını yerlik hal yerinə yetirirdi. Bu hal sonralar — klassik uyğur ədəbiyyatı dövründə meydana gəlir»². «... çıxışlıq hal bir sıra türk dillərində olmamışdır; məsələn, Orxon dilində o olmamışdır və onun funksiyasını yerlik hal yerinə yetirmişdir»³. Elə tədqiqatçılar da vardır ki, onlar göytürk Orxon-Yenisey yazısı abidələrində bircə sözə çıxışlıq hal şəkilçisinin işləndiyini söyləyirlər. Məsələn, V.M.Nasilov yazar: «Abidələrdə (Orxon-Yenisey - Ə.R.) çıxışlıq hal şəkilçisi -dan ilə işlənmiş bircə

¹ W.Radloff. Die Alttürkische Inschriften der Mongolen, Nene Folge, 1897, sah. 64.

² Н.К.Дмитриев. Грамматика башкирского языка, М.-Л., 1948, с. 61.

³ Yenə orada, s. 63.

söz vardır: *kandan* – *h a r a d a n?*¹. Lakin elə oradaca Orxon-Yenisey abidələrinin dilində lokativ və ablativ anlayışları fərqləndirən şəkilçilərin olmadığı haqda V.M.Nasilovun fikrinə rast gəlirik.²

Bəsliliklə, türk dillərində çıxışlıq halın sonuncu hal kimi yaranmasını əsas götürərək, türkoloqlar iddia edirlər ki, (V.V.Radlovun yazdığını kimi) çıxışlıq hal «Orxon-Yenisey abidələrinindən sonrakı dövrdə», (N.K.Dmitriyevin yazdığını kimi) «klassik uyğun ədəbiyyatı dövründə» meydana gəlmışdır.

E.V.Sevortyan bu müddəanın əleyhinə çıxaraq yazar: «Çıxışlıq halın yaranması haqqında elmdə hamı tərəfindən qəbul edilmiş belə bir fikir vardır ki, bu hal başqalarından sonra meydana gəlmışdır, belə ki, türk dillərinin ən qədim abidələrində - Yenisey-Orxon kitabələrində çıxışlıq hala guya rast gəlinmir. Əgər təkcə yazılı mənbələrə əsaslaşaq, yənə də göstərilən fikir, çotin ki, qanunidir. Düzdür, çıxışlıq hal türk dillərinin abidələrində küt-

ləvi şəkildə qədim uyğur dilində $\left(\frac{-din}{-tin} \text{ şəkilçisi ilə} \right)$ ilk dəfə

meydana çıxır. Burada onunla yanaşı yerlik hal da hələ bir müddət çıxışlıq hal mövqeyində işlənir. Lakin, məlum olduğu kimi, qrammatik formaların yaranmasının xronoloji çərçivəsini müəyyən etmək üçün təkcə yazılı mənbələr kifayət deyildir. Ola bilər ki, Orxon-Yenisey kitabələri tərtib edilən dövrdə çıxışlıq hal hələ yazılı olmayan digər türk dillərində artıq geniş surətdə işlədilmiş. Buna görə də elmdə bu haqda möhkəm məlumat yoxdur. Yenisey-Orxon kitabələrinə gəlinca, çıxışlıq hal burada hələlik kütləvi sürətdə işlənmir. Kitabələrdə çıxışlıq halın funksiyasını, bir qayda olaraq, yerlik hal yerinə yetirir. Lakin çıxışlıq halın forması abidələrdə artıq vardır. Onun abidələrdə işlənməsi nə qədər az olsa da, çıxışlıq halın xüsusi bir forma kimi meydana gələməsi vaxtı haqqındaki yuxarıda göstərilən fikri təkzib etmək üçün kifayətdir. Deyilənləri təsdiq etmək üçün aşağıdakı nümunələrə müraciət etmək olar. Yaraklıq *kandan* (Radlovun *kandin*) kəlip yaya eltdi? (Kursiv mənimdir – E.S.) - Silahlı (adamlar) haradan

¹ В.М.Насилов. Язык орхено-енисейских памятников. Москва, 1960, s. 29.

² Yənə orada.

gəldi və səni yaydı?; Sünüqlıq *kandan* (kandin) (Radlov – *kandin*. Kursiv mənimdir – E.S.) kəlipən sürə eltdi? – Süngülülər haradan gəldilər və səni apardılar?»¹.

Göytürk Orxon-Yenisey yazısı abidələri dilinin ətraflı tədqiqi E.V.Sevortyanın haqlı olduğunu təsdiq edir. Məsələ burasında ki, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində V.M.Nasilov və E.V.Sevortyanın göstərdikləri kimi, -dan çıxışlıq hal şəkilçisi ilə işlənən bir söz (*kandan*) deyil, bir neçə söz vardır. Bəzən hətta çıxışlıq hal şəkilçisinin ikiqat işlənməsinə (-dan+tan=dantan) də rast gəlirik, məsələn: *oğuzdantan* (T 8) (*oğuz+dan+tan*) «oğuzdan», *taş+dantan* (MÇ 28) (*taş+dan+tan*) «bayirdan».

Son zamanlar türkoloqlar göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində çıxışlıq halin morfoloji əlaməti olan -dan, -dən, -tan, -tən şəkilçisinin mövcudluğunu qəbul edirlər, hətta A.N.Kononov bu şəkilçinin göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənməsindən ətraflı danışır və şəkilçinin mənşeyini araşdırmağa səy edir.

Göytürk dilində çıxışlıq hal -dan, -dən, -tan, -tən, -din, -din, -tin, -tin şəkilçiləri ilə əmələ gəlir.

Göytürk Orxon-Yenisey abidələrinin dilində çıxışlıq hal şəkilçisi ilə işlənən aşağıdakı on üç sözə rast gəlirik: *Yarakhğ k a n t a n kəlip yaya eltdi?* (KTŞ 23) «Yaraqlı haradan gəlib səni yaydı?» *Sünüglig k a n t a n kəlipən sürə eltdi?* (KTŞ 23) «Süngülü haradan gəlib səni yaydı?». *Ö n d ə n kağanğaru sü yoralım* (T 29) «Öndən xaqana tərəf qoşu göndərək». *Bir yigirmiñç ay yegirmik* *Kara buhık ö n d i n Sokak yoh anta Çigil tutuk...* (MÇ 35) «On birinci ayın iyirmisində Qara bulukun önündə Sokak yolunda onda Çigil tutuk...». *Keyrədə ö n d i n yantaçı* (MÇ 6) «Keyrədə öndən qayidası». *Sələnə k i d i n , Yilun kol b i r d i n smar Şip başına təgi çərig itdüm* (MÇ 15) «Selenqa çayının şimalından, Yilun çayının cənubundan (cənub yarısından) Şip başına təki qoşun çəkdirim». *İçrə ben bulğayın, timis, t a ş d i n t a n kabişayım, timis* (MÇ 28). «Daxildə mən qiyam qadırıım, demiş, bayirdan hücum edək demiş». ... *t a ş d i n t a n üç karluk, üç idük tatar...* (MÇ 28) «... bayirdan üç karluk, üç müqəddəs tatar...».

¹ Э.В.Севортьян. Категория падежа. ИСГТЯ, II, морфология, Москва, 1956, с. 55-56.

O ġ u z d a n t a n körög kəlti (T 8) «Oğuzlardan casus geldi». *Tabğac, b a r i d a n y a n təg* (T 11) «Tabğac, cənubdan hücum et». *Kitay, ö n d a n y a n təg* (T 11) «Kitay, ön tarafından hücum et». *Ben y i r a d a n t a y a n təgəyin* (T 11) «Mən şimaldan hücum edim».

Birinci iki misala bütün türkoloji ədəbiyyatda (türk dillərində hal kateqoriyasından söhbət getdikdə) rast gəlmək olar. 3-5-ci misallardakı *öndən* və *öndin* və 6-ci cümlədəki *kidin* və *birdin* sözlərində xalis çıxışlıq hal şəkilçisi işlənir. Qeyd etmək lazımdır ki, bu şəkilçinin *-dan* və *ya -dn*, *-dən* və *ya -din* və i.a. oxuması onun yazılışından deyil, oxuyanın zövqündən asılıdır, çünkü göytürk Orxon-Yenisey yazısı abidələrində bu şəkilçidəki təkcə iki samit (*d, n*) yazılır, sait yazılmır. 7-9-cu misallardakı *tuşdintan* və *oğuzdantan* sözlərində ikiqat çıxışlıq hal şəkilçisi (*din+tan*, *-dan+tan*) işlənir. Şəkilçinin belə ikiqat işlənməsini dilçilik nöqtəyi-nəzərindən izah etmək çətindir. Bəlkə də bu, çıxışlıq hal anlayışının hələ tam mənimsənilməsindən irəli gəlir. 10-11-ci misallardakı *bəridənyan* və *öndənyan* sözlerinin quruluşu çox maraqlıdır; çıxışlıq hal şəkilcisinən sonra bir *-yan* ünsürü də işlənmişdir. Ehtimal etmək olar ki, bu, ünsür müasir Azərbaycan dilində istiqamət mözmunu daşıyan *yan* sözü ilə eynimənalıdır. Onda həmin sözləri *bəri yandan*, *ön yandan* kimi tərcümə etmək olar. Müasir qrammatik qanunlar baxımından *-yan* ünsürünün çıxışlıq hal şəkilcisinən sonra işlənməsi qeyri-adi haldır. Nəhayət, 12-ci misaldakı *yiradantayan* sözü əvvəlki iki sözə görə quruluşa daha mürəkkəbdir. Burada *-yira* sözün köküdür, *-dan*, təbii ki, çıxışlıq halın şəkilçisidir, *-ta*, etimal ki, çıxışlıq hal məramında işlənən yerlik hal şəkilçisidir. Deməli, bu sözdəki çıxışlıq və yerlik hal şəkilçiləri (*dan+ta*) *oğuzdantan* sözünə analogiya olaraq ikiqat çıxışlıq mözmunu yaradır. Sonuncu *-yan* ünsürü isə 10-11-ci misallardakı *-yan* ünsürünün qalın saitli variantıdır və, ehtimal ki, istiqamət mözmununa malikdir. Gələcəkdə Orxon-Yenisey yazısı abidələrinin daha ətraflı tədqiqi bu qəribə halları izah etməyə kömək edər.

Beləliklə, bəzi tədqiqatçıların *-dan*, *-dən* çıxışlıq hal şəkilçisinin (habəs çıxışlıq halın özünü) türk dillərində Orxon-Yenisey abidələrindən sonrakı dövrə yarandığını söyləmələrinə baxmayaraq, abidələrin dil faktına əsaslanıb qətiyyətlə demək olar: Orxon-Yenisey abidələri dövründə qədim türk dillərində *-dan*, *-dən*,

tan, -*tən* şəkilçisi ilə düzələn çıxışlıq hal mövcud olmuş və geniş işlənmişdir.

Göytürk dilində çıxışlıq halda işlənən isim cümlənin yer zərfliyi vəzifəsini icra edir.

M.Şirəliyev müasir Azərbaycan dilində *-dan*, *-dən* çıxışlıq hal şəkilçisinin mənşəyindən danışarkən göstərir ki, bu şəkilçi *dan* (şəfəq) sözündən törəmişdir¹. Bu fərziyyənin elmi əsası yoxdur və xalis zahiri oxşarlıq əsaslanır. Məlumdur ki, Orxon-Yenisey abidələri dövründə çıxışlıq hal şəkilçisi taşəkkül dövrü keçirirdi. Deməli, o öz ilkin şəklini (fonetik tərkibini) hələ saxlamalı idi. Abidələrin dilində çıxışlıq hal şəkilçisi əksər hallardan *-dan*, *-dən* şəklində, nadir hallarda (*n*, *l*, *r* ilə bitən sözlərdən sonra) *-tan*, *-tən* şəklində işlənir. Halbuki qədim türk dilində *dan* (şəfəq) monasına verən söz sabit olaraq *tan* şəklində yazılır. Çıxışlıq hal şəkilçisi ilə *tan* sözünün sonuncu samiti də bir-birindən fərqlənir: *n* şəkilçidə ağız samitidir, *n* sözdə burun samitidir. Bundan başqa, qeyd etmək lazımdır ki, heç bir halın şəkilçisi müstəqil sözdən əmələ gəlməmişdir. Bu baxımdan birdən-birə çıxışlıq hal şəkilçisinin müstəqil sözdən törəməsi, ən azı, qəribə olardı. Bundan başqa müəyyən bir şəkilçi müstəqil bir sözdən törədikdə həmin sözə, zəif də olsa, mənşə əlaqəsi saxlayır, sözün daşıdığı mənaya yaxın bir məzmuna malik olur. Çıxışlıq hal şəkilçisi ilə *dan* sözü arasında heç bir məzmun qohumluğu yoxdur. Dilçilikdə xarici oxşarlıq gərə sözlərin cyni mənşədən olması haqqında fərziyyə yürütmək səhvə səbəb ola bilir.

Göytürk dilində çıxışlıq halı düzəltmək üçün işlənən *-dan*, *-dən* şəkilçisi bütün müasir türk dillərində, o cümlədən Azərbaycan dilində də, *-din*, *-din* şəkilçisi isə müasir türk dillərində bəzisində işlənir. *-din*, *-din* şəkilçisi müasir Azərbaycan dilində istifadədən qalmışdır, lakin o, Azərbaycan ədəbiyyatının klassiklərinin dilində, habelə «Kitabi-Dədə Qorqud» dastanlarının dilində işlənmişdir. *-din*, *-din* şəkilçisinin Azərbaycan ədəbiyyatının klassiklərinin dilində işlənməsini yad təsir kimi deyil, göytürk Orxon-Yenisey yazısı abidələrinin, «Kitabi-Dədə Qorqud» dastanlarının qanuni varişliyi kimi qəbul etmək lazımdır.

A l a t - b i r g ə l i k h a l i . Alat-birgəlik halı müasir türk dillərində işlənmir, göytürk Orxon-Yenisey yazısı abidələrinin di-

¹ M.Şirəliyev. Azərbaycan dialektologiyasının əsasları, Bakı, 1962, s. 141.

lində isə en məhsuldar hallardan biri olmuşdur. Müasir türk dillərində alət-birgəlik halının mözmunu göytürk qoşması *birlə* sözünün müxtəlif variantları ilə (*birle, bilek, ilən, ilə, ile, len, -nan, -nen, -la, -lə, -bila, -bile, pila, pila, mila, mile, -ba, be, -pa, -pe, -ma, -ma* və s.) ifadə edilir. Müasir Azərbaycan dilində bu göytürk halının həm alət, həm də birgəlik mözmunu *ilə, -la, -lə* qoşması ilə ifadə edilir.

Bəzi türkoloqlar göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində alət-birgəlik halının olmasını tamamilə inkar edirlər¹. Digər qisim türkoloqlar abidələrin dilində alət-birgəlik halının olduğunu qəbul edir, lakin onun morfoloji üsulla, sözlərə şəkilçili bitişdirilməsi vasitəsilə deyil, sintaktik üsulla, sözə qədim türk *birlə* qoşmasının yanaşması vasitəsilə ifadə olunduğunu söyləyirlər². Üçüncü qisim türkoloqlar alət-birgəlik halının qədim türk dilində eyni zamanda həm morfoloji, həm də sintaktik üsulla ifadə edildiyini iddia edirlər³.

Ümumiyyətlə türk dillərində, o cümlədən göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində qoşma vasitəsilə hal kateqoriyası yaranmasından danışmaq olarmı? Bu suala mənfi cavab vermək lazımdır. Hal kateqoriyası ümumqrammatik kateqoriya adı lansa da, o, əsasən, morfoloji kateqoriyadır, morfoloji vasitələrlə – şəkilçilərlə yaradılır. Düzdür, hal kateqoriyası öz sintaktik funksiyasına görə dildə sintaqmlar, söz birləşmələri yaradılmasına xidmət edir, lakin hal kateqoriyasının yaranması üçün sözlərin döyişməsi, onlara müəyyən tip sözdöyişdirici şəkilçilərin birləşdirilməsi lazımdır. Sözlərin döyişmədiyi hər hansı söz birləşməsində müəyyən halda işlənən söz yoxdur (adlıq hal istisna təşkil edir, çünki o, əslində bütün digər halların necə yarandığını göstərmək üçün ölçü, məyar rolunu oynayır). *Birlə* qoşması ilə hər hansı bir

¹ К.Дыйканов. Имя существительное в киргизском языке, Фрунзе, 1952, с. 100.

² Г.Айдаров. О языке памятника Тоньюкука VIII века и его отношение к некоторым тюркским языкам (namizədlik dissertasiyasının avto-referatı), Алма-Ата, 1959, с. 15.

³ Г.Айдаров. Язык орхонского памятника Бильгэ-кагана, Алма-Ата, 1966, с. 38-39, Ю.К.Мамедов. Имя существительное в орхоно-сийссийских памятниках (namizədlik dissertasiyasının avto-referatı), Baku, 1967, s. 26-27.

sözün yanaşmasında heç bir morfoloji əlamət meydana çıxmada da, yanaşan sözlərin heç biri dəyişməsə də, şəkilçi qəbul etməsə də, *birlə* «ilə» qoşmasından övvəl işlənən söz artıq qeyri-müəyyən yiyəlik haldan olur. Türk dillərində isə cyni bir söz cyni bir zamanda ismin iki halında işlənə bilməz. Buna görə də belə birloşma xalis sintaktik birləşmədir. Bütün bunları nəzərə alaraq, nə müasir türk dillərində, nə də göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində *birlə* qoşması ilə alət-birgəlik halının düzəldilməsindən danışmaq olmaz.

Göytürk dilində alət-birgəlik hali xalis qrammatik haldır, onun özünəməxsus morfoloji əlamətləri — sözdəyişdirici şəkilçiləri vardır. Abidələrin dilində alət-birgəlik halında işlənən söz, başqa hallarda olduğu kimi, cümlədə müəyyən özünəməxsus vəzifə daşıyır. Bu baxımdan öz xüsusi morfoloji əlaməti olan və cümlədə yalnız özünəməxsus funksiya daşıyan bir qrup sözü (söz kateqoriyasını) göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində alət-birgəlik hali adlandırmak olar.

Göytürk dilində alət-birgəlik hali *-n*, *-in*, *-in* şəkilçiləri ilə əmələ gəlir. O, «vasitəsi ilə iş görülen əşyani, habelə sonradan hərəkətin tərzini göstərmək istiqamətində inkişaf edən işi birgə görməni bildirir»¹. E.V.Sevortyanın bu tərifinə əlavə etmək lazımdır ki, abidələrin dilində alət-birgəlik hali, müasir türk dillərində zaman zərfinə də çevrilmiş, iş və ya hərəkətin görülmə, icra edilmə vaxtını da bildirir.

Göytürk dilində alət-birgəlik hali aşağıdakı mənə çalarlıqlarında işlənir.

1. Alət-birgəlik hali iş və ya hərəkətin görüldüyü aləti bildirir; məsələn: *Bir ərig o k u n urtu* (KTŞ 36) «Bir döyüşünü oxla vurdu». *On tutuk yorçın yaraqlığ ə l i g i n tutdi* (KTŞ 32) «On tutukun qaynını yaraqlı halda əli ilə tutdu». *Türgis kağan buyuruku Az tutukiğ ə l i g i n tutdi* (KTŞ 38) «Türgiş xaqqanının buyuruku Az tutuku əli ilə tutdu». *İngək k ö l ü k i n Toğlada oğuz gəldi* (T 15). «İnək və yük heyvanları ilə Toğlada oğuzlar kəldi». *Sücik s a b i n , yımşak ağım arıp irak bodunığ ança yağıtur ermisi* (KTç 5) «Şirin dili ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı elə yaxınlaşdırılmış». ... *s ü n ü g i n açdimiz* (T 28) «... süngü ilə

¹ Э.В.Севортьян. Категория падежа. ИСГТЯ, III, морфология, Москва, 1956, с. 58.

açıq». *Közün görmediğik, külkakın esidmediğik bodunumun ilgəri kün togsikinə...* (BKşm 11) «Gözü ilə görmeyən, qulağı ilə eşitmeyən xalqını şorqə gün doğana...».

2. Alət-birgəlik hali iş və ya hərəkətin görülmə tərzini, üsulunu göstərir; məsələn: *Yir sayu harmış bodun ölü yitü yadağı in, yalının yana kəlti* (KTş 28) «Yer üzüne sapələnmiş xalq əldən düşmüş halda piyada, yalnız üst-başla yena gəldi». *Kül tigin yadağı in oplayu təgdi* (KTş 32) «Kül tigin piyada hücum keçdi». *Yokaru at yetə, yadağı in iğac tutumu aqturum* (T 25) «Yuxarı atı yedəyə alaraq, piyada, ağac tutaraq axıtdım (dirməsdirdim)». *Ahun yişig yolsız aşdim* (T 35) «Altun meşəli dağlarını yolsız aşdım». *Ertiş ügüzig keçisiz keçdimiz* (T 35) «İrtiş çayını keçidsiz keçdik». (*Türgis kağanın*) *kızım ertənə uhiq torūn oğluna ah birtim* (BKşm 9-10) «(Tür岐ş xaganının) qızını adətimizə, ulu qanunlarımıza oğluma aldım». *Talmuri yarımcaya yazıçın yahm kaya yara urupan yalnus in yoriyur* (İB 59) «Arxam İgid Yarımça təppuzla sərt qayanı yararaq yalqız yürütür».

3. Alət-birgəlik hali iş və ya hərəkətin birgə görüldüğünü, yaxud iş və ya hərəkətin eyni zamanda bir neçə əşya üzərində icra edildiyini göstərir. Bu məqamda alət-birgəlik halının məzmunu *bırla ilə* qoşması ilə sinonimdir; məsələn: *Kanum kağan yiti arın taşkımış* (KTş 11) «Atam xaqan yeddi döyüşçü ilə səfərə çıxmış (sərhədi aşmış)». *Uhiq İrkin azkuya arın təzip bardı* (KTş 34) «Ulu İrkin azacıq döyüşçü ilə qaçıb getdi». *Antağ ödkə ökünip, Kül tiginig az arın irtürü itümüz* (KTş 40) «Həmin vaxt tövüsüllənib, Kül tigin azacıq döyüşünün müşayıti ilə göndərdik». *Kağanım in sülətdimiz* (T 35) «Xaqanımla qoşun yürütdük». *Uyğur eltəbər yüze arın ilgərү təzip bardı* (BKş 37) «Uyğur eltəbəri yüze döyüşçü ilə şorqə qaçıdı».

4. Alət-birgəlik hali iş və ya hərəkətin görüldüyü zamanı göstərir, məsələn: *Yalabaçı, edgü sabı, ötügi kalmaz, tiyin yayı n süladım* (BKş 39) «Səfiri (elçi), yaxşı sözü və xəbəri gölməz deyə yayda qoşun çəkdir». *Otuz artukı səkiz yaşına kışın kitay tapa sülədim* (BKş 2) «Otuz səkkiz yaşında qışda kitaylara qarşı qoşun çəkdir». *Otuz artukı tokuz yaşına yazda tatabı tapa sülədim* (BKc 2) «Otuz doqquz yaşında yazda tatabılara qarşı qoşun çəkdir». *Ançıp ol yıl kuzin ilgərү yoridim* (MÇ 20) «Sonra o ilin payızında şorqə yürüdüm».

5. Alət-birgəlik hali iş və ya hərəkətin icra edildiyi yeri bildirir; məsələn: *Bu y o l i n yorisar, yaramaçı, - tidim* (T 23) «Bu yolla getsək, yaramaz, dedim». *O l y o l i n yorisar, unç* (T 24) «O yolla getsək, olar». *A n i n barmis* (T 24) «An (çayı) ilə getmiş».

6. Alət-birgəlik hali birləşdirici münasibət (*birlə* «ilə» qoşmasının vəzifəsini) ifadə edir; məsələn: ... *tabğaq bodun təbəli g i n kürliq üçün...* (KTŞ 6) «...tabğaq xalqının yalan və hiyləgorliyi üçün...». Hələ türk dilləri inkişafının Orxon-Yenisey abidələri dövründə *birlə* (*ilə*) qoşması alət-birgəlik halını yavaş-yavaş sıxışdırıb istifadədən çıxarmağa başlamışdı. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində alət-birgəlik hali *birlə* ilə paralel işlənsə də, qoşmanın işlənməsi (sayca) üstünlük təşkil edir. Bu dövrdə qoşma təkcə birgəlik mənəsi yaratmaq üçün işlədir, alət-birgəlik halının digər mənalarını ifadə edə bilmir. Zaman keçdikcə alət-birgəlik halının iş və ya hərəkətin görüldüyü zamanı bildirmə funksiyası paralel işlənən yönlük hala (*yazın-yazma*), daha sonra isə yerlik hala keçir. *Birlə* qışmasının mənəsi da sürətlə genişlənir. Alət-birgəlik halının bir qrammatik vasitə kimi ölgünşəşməsi onunla nəticələnir ki, bu hal müasir türk dillərində artıq istifadədən qalmışdır. Lakin onun qalıqlarına müasir türk dillərində indi də rast gəlmək olar. Məsələn, müasir Azərbaycan dilində işlədilən *dizin-dizin sürünmək, götün-götün getmək, içiniçin ağlamaq, qarın-qarın sürünmək* ifadələrindəki *dizin-dizin, kötün-kötün, qarın-qarın, içiniçin* sözləri alət-birgəlik halının qalıqlarından başqa bir şey deyildir.

Beləliklə, göytürk dilində hal kateqoriyası aşağıdakı morfoloji göstəricilərlə düzəlir:

Adlıq hal - şəkilçisi yoxdur.

Yiyəlik hal - *m, in, -nin, -nan, -iğ, -ig, -ğ, -g*.

Yönlük hal - *a, -ə, -ğə, -gə, -ka, -kə, -ya, -yə, -ṇa, -ṇə*.

İstiqamət hali - *garu, -gərə, -naru, -nərə, -nar, -ru, -rə, -ra, -rə*.

Təsirlik hal - *i, -i, -iğ, -ig, -ğ, -g, -ni, -ni, -m, -in*.

Yerlik hal - *da, -də, -ta, -tə*.

Çixışlıq hal - *dan, -dən, -din, -din, -tan, -tən, -tin, -tən*.

Alət-birgəlik hali - *n, -m, -in*.

Göytürk dilində isimlərin hallanması cədvəli
Mənsubiyət şəkilçisiz

Hallar				
Adlıq	ata	eçi	yabğu	sü
Yiyəlik	atanın,	eçinin	yabğunin	sünin,
Yönlük	ataya	eçiye	yabğuya	sügə
İstiqamət	atağaru	eçigərү	yabğugaru	sügərү
Təsirlilik	atağ	eçig	yabğug	süg
Yerlik	atada	eçidə	yabğuda	südə
Çixışlıq	atadan	eçidən	yabğudan	südən
Alət-birgəlik	atanın	eçinin	yabğunin	sünin

Hallar				
Adlıq	taş	köl	kağan	bitig
Yiyəlik	taşın	kölün,	kağanın,	bitigin,
Yönlük	taşka	kölğə	kağanka	bitigə
İstiqamət	taşgaru	kölğərү	kağanğaru	bitiggarü
Təsirlilik	taşığ	kölög	kağanığ	bitigig
Yerlik	taşda	keltə	kağanta	bitigdə
Çixışlıq	taşdan	keltən	kağantan	bitigdən
Alət-birgəlik	taşın	kölün	kağanın	bitigin

Mənsubiyət şəkilçisi ilə

Adlıq	atın	atın	ati	
Yiyəlik	atının,	atının,	atının,	
Yönlük	atima	atına	atipa	
İstiqamət	atıñarū	atıñaru	atıñaru	
Təsirlilik	atıñım	atıñın	atın	
Yerlik	atıñta	atıñta	atıñta	
Çixışlıq	atıñtan	atıñtan	atıñtan	
Alət-birgəlik	atıñm	atıñm	atın	

Adlıq	eçim	eçin	eçisi	
Yiyəlik	eçimin,	eçinin,	eçisinin,	
Yönlük	eçimə	eçinə	eçisina	
İstiqamət	eçimrū	eçinrү	eçisinrү	
Təsirlilik	eçimin	eçinin	eçisin	
Yerlik	eçimta	eçintə	eçisintə	
Çixışlıq	eçimtən	eçintən	eçisintən	
Alət-birgəlik	eçimin	eçinin	eçisinin	

Xəbərlik kateqoriyası

Türk dillərdə xəbərlik kateqoriyası qədim kateqoriyalar-
dan biridir. Bu kateqoriyaya hələ göytürk Orxon-Yenisey yazısı
abidələrinin dilində rast gəlirik.

Türk dillərdə xəbərlik kateqoriyası dedikdə isim və ya
substantivləşmiş hər hansı bir nitq hissəsinin cümlənin xəbəri ki-
çik çıxış etməsi nəzərdə tutulur. Türkoloqların bir qismi xəbərlik
kateqoriyasında təkcə fellərin cümlənin xəbəri kimi çıxış etməsini
nəzərdə tutur. Məsələn, E.V.Sevortyan xəbərlik kateqoriyasında
yalnız feli xəbərləri tədqiq edir¹. Məlum olduğu kimi, təkcə türk
dillərdə deyil, dünyanın bir sıra dillərdə təkcə fellər deyil, ha-
belə isim və substantivləşmiş digər nitq hissələri də cümlənin xə-
bəri funksiyasını yerinə yetirə bilir. Lakin dünyanın bir çox dillə-
rindən, o cümlədən hind-Avropa dillərdən fərqli olaraq, türk
dillərdə ismi xəbərlər köməkçi sözlərlə (fellərlə) deyil, xüsusi şə-
kilçılrla formalaşır. Bu şəkilçilərə xəbərlik şəkilçiləri deyilir. Türk
dillərdə feli xəbərlərdə işin hansı şəxs tərəfindən görüldüyünü
bildirməyə xidmət edən şəkilçiyə, xəbərlik şəkilçilərindən fərqli
olaraq, şəxs şəkilçiləri deyilir.

Müasir Azərbaycan dilində xəbərlik şəkilçiləri sabitdir, şəxs
şəkilçiləri isə fəlin zamanından asılı olaraq, sonetik tərkibcə dəyi-
şir. Eyni vəziyyətə göytürk Orxon-Yenisey yazısı abidələrinin di-
lində də rast gəlirik.

Qədim türk abidələrinin tədqiqatçıları göytürk Orxon-
Yenisey yazısı abidələrinin dilində xəbərlik kateqoriyasının olub-
olmaması haqqında heç bir söz deməmişlər. Lakin bu abidələrdə-
ki dil faktları göstərir ki, qədim türk dillərdə xəbərlik kateqo-
riyası olmuşdur.

Göytürk dilində xəbərlik aşağıdakı əvəzlik-şəkilçilərlə əmələ
gəlir:

I şəxs tək: *mən, ben/bən*, nadir hallarda *minn/min*.

II şək tək: *sən*

I şəxs cəm: *biz*

II şəxs cəm: *siz*

¹ Э.В.Севортьян. Категория сказуемости. ИСГТЯ, II морфология,
Москва, 1956, с. 16-21.

III şəxs tək və cəm heç bir şəkilçiye malik deyildir.

Bu əvəzlik-şəkilçilər söz kökünə bitişərək cümlənin xəbərini təşkil edir. III şəxsin cəmi ümumiyyətlə göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində xəbərlik kateqoriyası kimi mövcud deyil, təki isə şəkilçisiz cümlənin xəbəri funksiyasını yerinə yetirir. Abidələrin dilində nadir hallarda *ol* şəxs əvəzliyi söz kökünə artırlınaqla da III şəxsə ismi xəbər düzəldilir. Tonyukuk və İrk bitig kitabələrini istisna etsək, göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində III şəxs təkində xəbərlik kateqoriyasının heç bir morfoloji əlaməti yoxdur. Daş kitabələrdə *ol* əvəzliyinin şəxs şəkilçisi kimi işlənməsinə yalnız bir dəfə Tonyukuk abidəsində təsadüf edilir: *Bilgə Tonyukuk - aýığ ol* (T 34) «M ü d r i k T o y u k u k - h i y l e g a r d i r». Göytürk yazısının son abidələrində *ol* əvəzliyi tez-tez III şəxsin təkində xəbərlik şəkilçisi kimi işlənir. Məsələn, «İrk bitig» abidəsində *ol* əvəzliyi III şəxs xəbərlik şəkilçisi kimi işlənməsi adı haldır.

III şəxsə ismi xəbərin heç bir şəkilçi qəbul etmədən formalaşmasına müasir türk dillərində də rast gəlmək olar. Məsələn, müasir qırğız dilində isimlər heç bir şəkilçi qəbul etmədən III şəxsə xəbər funksiyasını yerinə yetirir: *Al kişi - O*, *a d a m d i r*. *Al kız bala - O*, *qız d i r*.

Göytürk dilində xəbərlik kateqoriyasının işlənməsinə bir neçə nümunə verməklə kifayətlənirik:

I şəxs tək: *Kirkiz oğlı mən* (Süci) «Qırğız oğluyam». *Boyla kuthğ yarğan mən* (Süci) «Boyla xoşbəxt hakiməm». *Kuthğ bağa tarkan öğə buyuruku mən* (Süci) «Xoşbəxt bağa tarxanın müdrik buyuruğuyam». *Külög apa bən* (Y 20) «Söhrətli apayam». *Uluğ ərdəmliq batur mən* (Y 39) «Ulu şücaətli bahadıram». *Atım - El Tuğan tutuk bən* (Y 1) «Adım - El Tuğan tutukam». *Ər atım — Yaş Ak Baş bən* (Y 2) «Ər adım - Yaş Ağbaşain». *Tor Apa içrəki mən* (Y 11) «Tor Apa içrəkiyəm». *Arslan Külüg Tirig oğlı bən* (Y 44) «Arslan Külüg Tirig oğluyam» və s.

II şəxs tək: *Arik ok sən* (KTc 8) «Ariq oksan».

III şəxs tək: *Ötükən yır olurıp, arkış-tırkış isar, nən bunığ yok* (KTc 8) «Ötükən yerində oturub, karvanlar göndərsən, heç bir dərə yoxdur». *Bu bitig bitigmə atisi Yohğ tigin* (KTc 13) «Bu yazını yanan nəvəsi Yohğ tigindir». *Bunum - yok* (Y 46) «Dərdim

yoxdur». *Elçi Çor kiç Bars* (Y 14) «Elçi Çor Güc Barsdır». *Oğlan atım Şubuş Inal* (Y 45) «Oğlan adım Şubuş Inaldır» və s.

I şəxs cəm: *Bu atumuz Umay bəg biz* (Y 28) «Bu adımımız – Umay böyük». *Biz az biz* (O 7) «Biz azaq» *Yabız bat biz* (O 7) «Biz pis və eclasıq».

II şəxs cəm: *Ərən alp ar siz* (Y 26) «Ərən alp ərsiniz». *Atumuz Uri bəg siz* (Y 26) «Adınız – Uri böysiniz».

Göytürk dilində isimlərin xəbərlik kateqoriyasında işlənməsi cədvəli:

I şəxs tək:	<i>kağan mən</i>	<i>elçi mən</i>	<i>ögə mən</i>	<i>bunşız mən</i>
II şəxs tək:	<i>kağan sən</i>	<i>elçi sən</i>	<i>ögə sən</i>	<i>bunşız sən</i>
III şəxs tək:	<i>kağan</i>	<i>elçi</i>	<i>ögə</i>	<i>bunşız</i>
I şəxs cəm:	<i>kağan biz</i>	<i>elçi biz</i>	<i>ögə biz</i>	<i>bunşız biz</i>
II şəxs cəm:	<i>kağan siz</i>	<i>elçi siz</i>	<i>ögə siz</i>	<i>bunşız siz</i>

Müasir türk dillərində bəzilərində xəbərlik kateqoriyası indi də söz kökündə evəzlik-şəkilçi artırmaqla düzəlir. Müasir Azərbaycan dilində xəbərlik kateqoriyasının morfoloji göstəricisi artıq şəkilçiləşmişdir, təkcə II şəxsin təkində öz evəzlik əlamətini (-sən) qoruyub saxlaya bilmışdır.

Müəyyənlilik və qeyri-müəyyənlilik kateqoriyası

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də isimlər üç vəziyyət bildirə bilər: neytral vəziyyət, müəyyən vəziyyət və qeyri-müəyyən vəziyyət.

1. İsimlər müəyyənlilik və qeyri-müəyyənlilik kateqoriyasının göstəricisi olmadan işləndikdə neytral vəziyyətdə olur. Bu baxımdan göytürk dilində bütün isimlər neytraldır: *Keyik yiyü, tabışğan yiyü olur ertimiz* (T 8) «Keyik yeyərək, dovşan yeyərək otururdıq». *Ol yirkə ben Bilgə Tonyukuk təgütük üçün sarıq altın, örün gümüş, kız-kuduz, ağrı təbi, ağrı bunşız kəlürti* (T 48) «O yerə mən Müdrik Tonyukuk hücum etdiyim üçün sarı qızıl, parlaq gümüş, qız-gelin, hürküclü dəvə, saysız pul gətirdi». ... *altun, gümüş kərgəksiz gəlürti* (KTşm 12) «... qızıl, gümüş hədsiz gətirdi».

2. İsimlərdə qeyri-müəyyənlilik bir sözünün kəməyi ilə əmələ gelir: *Bir kişi yanılsar, oğusu, bodunu bisüğinə təgi kidmaz ermış* (KTe 6) «Bir adam yanılsa imiş, qəbiləsi, xalqı son nəfərinədək

doğranmazmış». Qeyd etmək lazımdır ki, isimlər qeyri-müəyyənlik bildirdikdə *bir* sayı konkret kəmiyyət bildirmir, «hər hansı» mənasını ifadə edir; bu söz konkret kəmiyyət bildirdikdə qeyri-müəyyənlik yox, müəyyənlik bildirir; məsələn: *Bir ərig oxun urtu, eki ərig udışrı sançıdı* (KTş 36) «Bir döyüşünü oxla vurdu, iki döyüşünü təqib edərək sancdı».

Göytürk dilində qeyri-müəyyən təsirlilik halda işlənən isimlər də qeyri-müəyyən obyekt bildirir: *Irak ersər, yablak ağı birür, yağuk ersər, edgū ağı birür* (KTc 7) «Uzaq isə, pis hədiyyə verir, yaxın isə, yaxşı hədiyyə verir».

3. İsimlər aşağıdakı möqamlarda müəyyənlik bildirir:

a) İsimlər müəyyən təsirlilik halda işləndikdə müəyyənlik bildirir: *Edgū bilgə kisig, edgū alp kisig yoritmaz ermış* (KTc 6) «Yaxşı müdrik adamları, yaxşı ığid adamları yürütməz imiş». ... örün, gümüşin, kirğaklığ kutayın, əkinlig isigitin, özlək atın, adğırın, kara kisin, kök tiyinin türküma, bodunuma kazğanı birtim (BKşm 11-12) «... parlaq gümüşünü, qıraqlı ipəyini, əkinlik taxi-limi, cins at və ayğırını, qara samurunu, göy dələsini türkümə, xalqına qazandım».

b) İsimlər mənsubiyyət kateqoriyasında işləndikdə müəyyənlik bildirir: *Mənin sabımun simadı* (KTc 11) «Mənim sözümü sindirmədi». *Tokuz oğuz manın bodunum erti* (BKş 29) «Doqquz oğuzlar mənim xalqım idı». *Tokuz oğuz hodun kəntü bodunum erti* (KTşm 4) «Doqquz oğuz xalqı öz xalqım idı». *Tabğaq bodun sabı süçig, ağısı yımsak ermış* (KTc 5) «Tabğaq xalqının sözü (dili) şirin, hədiyyəsi yumşaq imiş».

c) İsimlərdən əvvəl müəyyən miqdar sayıları işləndikdə isimlər müəyyənlik bildirir: *Bu Tabğaqda yiraya bəg oğuz arası yeti ərən yağı bolmuş* (O 5) «Bu Tabğaqdan şimalda boy oğuzlar arasında yeddi ərən yağı olmuş». *Bükəgündə səkiz oğuz, tokuz tatar kalmadık...* (MÇ 13) «Bükəgündə səkkiz oğuz, doqquz tatar qalmadığı...». *Üç körük kişi kəlti* (T 33) «Üç casus adam gəldi». *İnim Kül tigin birlə, eki şad birlə ölü, yitü kazğantım* (KTş 27) «Kiçik qardaşım Kül tigin ilə, iki şad ilə əziyyətlə qazandım».

Göytürk dilində isimlərdə müəyyənlik kateqoriyasını ifadə etmək üçün bir sıra digər üsullar da vardır.

Canlı isimlərdə cinsin göstərilməsi

Məlum oldutu kimi türk dillərində qrammatik cins kateqoriyasını yaratmaq üçün xüsusi qrammatik əlamət yoxdur. Bu müddədə müasir türk dillərinə də, göytürk dilinə də eyni dərəcədə aiddir. Buna görə də türk dillərində, o cümlədən göytürk dilində qrammatik cins kateqoriyasından danışmaq olmaz. Lakin bütün dillər kimi, türk dilləri də canlı isimlərdə təbii cinsi bir-birindən fərqləndirmək üçün müəyyən vasitələrə malikdir. Dilçilik ədəbiyyatında türk dillərində, o cümlədən göytürk dilində təbii cinsi fərqləndirmək üçün dörd üsul olduğunu söyləyirlər: leksik üsul, sintaktik üsul, morfoloji üsul və fonetik üsul. Bu dörd üsuldan üçünü (leksik, sintaktik və fonetik) türk dillərində, o cümlədən göytürk dilində təbii cinsləri fərqləndirən vasitə kimi qəbul etmək olar. Təbii cinslərin fərqləndirilməsinin morfoloji üsuluna gəlinə, göstərmək lazımdır ki, bu üsul türk dillərinin təbiətinə yaddır. Təbii cinslərinin fərqləndirilməsinin morfoloji üsulu o deməkdir ki, söz kökünə şəkilçi artırmaqla kişi və qadın cinsləri fərqləndirilir. Əgər bu doğrudan da belədirse, yəni türk dillərində şəkilçi vasitəsilə sözlərdə kişi və qadın cinslərini fərqləndirmək mümkün dursa, onda türk dillərində qrammatik cins kateqoriyasının mövcudluğundan danışmaq lazımlı gələrdi. Çünkü qrammatik kateqoriyalar sistem yaradan qrammatik vasitələrlə ifadə edilirsə və türk dillərində cins anlayışını ifadə etmək üçün sistemli qrammatik vasitələr varsa, onda nə üçün bu dillərdə qrammatik cins kateqoriyası olmasın? Türk dillərində cinsin fərqləndirilməsinin morfoloji üsulunun mövcud olduğunu iddia edən türkoloqlar *xan* - *xanım* cütlüyünü nümunə göstərir, ikinci sözün birinci sözdən *-im* şəkilçisi vasitəsilə fərqləndiyini göstərir və *-im* şəkilçisini diminutiv şəkilçi adlandırırlar. *Xan* və *xanım* cütlüyünə *bəy* və *bəyim* cütlüyünü də əlavə etmək olardı; axtarsan, türk dillərində, həlkə də, daha bir neçə belə cütlük tapmaq olardı. Əvvələn, göytürk dilində *xanım* və *bəyim* tipli sözlərə rast gəlmirik. İkincisi, ola bilər ki, törədiyi vaxt *xanım* xanın arvadı, *bəyim* bəyin arvadı mənalarını ifadə etmişdir (*xan* «erkək xan» - *xanım* «dişi xan», *bəy* «erkək bəy» - *bəyim* «dişi bəy»), lakin müasir türk dillərində bu sözlər öz ilkin struktur quruluşunu da, ilkin mənalandırıcı məzmununu da itirmişdir. Buna görə də istər müasir türk dilləri, istərsə göytürk dili üçün cinsin fərqləndirilməsinin morfoloji üsulla

ifadəsindən danişmaq olmaz. Beləliklə, göytürk dilində canlı isimlərdə cinsi fərqləndirmək üçün üç üsüldən istifadə edilmişdir: leksik üsul, sintaktik üsul və fonetik üsul.

1. Leksik üsul. Bu, müasir türk dillərində olduğu kimi, göytürk dilində də isimlərdə cinsi fərqləndirməyin on geniş yayılmış üsuludur. Cinsi fərqləndirməyin leksik üsulunda sözün daxili mənasında cinslik anlayışı olur. Göytürk dilində cinsi fərqləndirməyin leksik üsulla ifadəsini iki qrupa ayırmak olar:

a) İnsanların içtimai münasibətləri və qohumluq əlaqələrini bildirən sözlər: *ata* (Süci) «ata», *kañ* (KTŞ 5) «ata», *ana* (Y 41) «ana», *ög* (KTŞ 11) «ana», *eçi* (KTŞ 17) «əmi, böyük qardaş», *imi* (KTŞ 5) «kiçik qardaş», *apa* (KTŞ 19) «böyük kişi qohum», *ati* (KTçəş) «kiçik kişi qohum», *ecü-apa* (KTŞ 1) «əedad», *sinil* (KTŞ 20) «kiçik bacı», *əkəc* (Y 41) «xala», *əkə* (KTşm 9) «böyük bacı», *oğul* (KTç 12) «oğul», *kalin* (KTşm 9) «gəlin», *küdəgii* (Y 3) «kürəkən», *kunuçuy* (KTşm 9) «xanım, arvad», *katun* (KTşm 9) «xatun», *yotaz* (BKŞ 24) «arvad», *iniyigün* (KTç 1) «kiçik kişi qohum», *kutuz* (MÇ 15) «gəlin», *kız* (BKşm 9) «qız», habelə *kul* (KTŞ 7) «qul (kişi)», *kün* (KTŞ 7) «qul (qadın), saravaş».

b) Heyvan adı bildirən sözlər. Belə sözlər yalnız təsərrüfat əhəmiyyəti olan heyvanlara aiddir. Qədim türk yabanı və vəhiş heyvanlarının cinsində fərq qoymamışdır. Göytürk dili ev (əhli), yabanı və vəhiş heyvan və quş adları ilə zəngindir, lakin bu heyvan adlarının einsə görə fərqləndirilməsinə az rast gəlmək olur; məsələn:

buğa (Y 50) «buğa», *buķa* (T 50) «buğa», *öküz* (IB 37) «öküz» - *ingək* (T 15) «kinək»

buğra (IB 30) «erkək dəvə» - *ingən* (IB 8) «dişi dəvə», *titir* (IB 30) «dişi dəvə»

adğır (KTŞ 35) «ayğır» - *bis* (IB 7) «madyan».

2. Sintaktik üsul. Sintaktik üsulla təbii cins göytürk dilində iki sözün yanaşması ilə ifadə edilir. Dilçilik ədəbiyyatında cins bildirən sözü boş söz adlandırırlar. Müasir türk dillərində cins bildirən boş sözlər kimi *erkək* və *dişi* sözlərdən istifadə edilir. Göytürk dilində bu sözlərin işbəndiyinə təsadüf edilmir. Müasir türk dillərində bu sözlər heyvan adları ilə əlaqədar olaraq işlədir. Göytürk Orxon-Yenisey yazılı abidərinin dilində *oğul* sözü ümumiyyətə övlad mənasında işlədir; övladın cinsini fərqləndirmək üçün *kız* «qız» və *uri* «hərtənə: nəşli davam etdirən» sözlə-

rindən istifadə edilir; məsələn: *uri oğul* (KTŞ 7, 24) «oğlan», *kız oğul* (KTŞ 7, 24) «qız».

3. Fonetik üsul. Ablaut üsulu da adlanan bu üsulda cinsin göstərilməsi daxili fleksiya yolu ilə, yəni kökdəki müəyyən bir səsin başqa bir səsə keçməsi vasitəsilə ifadə edilir. Bu üsuldan türk dillərində, o cümlədən göytürk dilində nadir hallarda istifadə edilir. Üsulun təbiəti hələ aydınlaşdırılmışdır.

eçi (KTŞ 17) «böyük qardaş» - *eçə* (QTL 162) «böyük bacı»;
apa (O 1) «böyük kişi qohum» - *aba* (QTL) «böyük qadın qohum».

SİFƏT

Ümumi məlumat

Türk dillerində sıfatı digər nitq hissələrindən fərqləndirən xüsusi morfoloji əlamət yoxdur. Türkoloji ədəbiyyatda «adlar» adı altında birləşdirilən dörd nitq hissəsi (isim, sıfat, say, əvəzlilik) morfoloji baxımdan kifayət qədər differensiallaşmadığı üçün sintaktik təhlil olmadan bu və ya digər sözün hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirmək çətindir. Say və əvəzliyi digər iki nitq hissəsindən ayırmak nisbatən asandır, isimlə sıfatı bir-birindən ayırmak isə çətindir. Həç də təsadüfi deyildir ki, türkoloji ədəbiyyatın bir qismində *qızıl, gümüş* tipli sözler isim, digər bir qismində isə sıfat kimi təqdim edilir. Hətta bir vaxt türkoloji ədəbiyyatda sıfat ayrıca bir nitq hissəsi hesab edilməmişdir.

Göytürk Orxon-Yenisey yazılı abidələri dilinin tədqiqinə həsr edilmiş əsərlərin bir qismində sıfat haqqında heç bir məlumat yoxdur, digər bir qismində isə çox səthi məlumat verilir. V.M.Nasilov Orxon-Yenisey abidələrində ümumiyyətlə sıfat adlı bir qrammatik kateqoriyanın olub-olmaması haqqında heç bir məlumat vermir¹. İ.A.Batmanov təkcə Yenisey kitabələrinin dilini tədqiq etdiyi üçün imkan dairəsində sıfat haqqında çox qısa məlumat verir². Z.B.Araqaçı üç il onda avval İ.A.Batmanov tərəfindən deyilənləri təkrar edir və onun götirdiyi sıfat nümunələrinə Yenisey hövzəsindəki türk xalqlarının dilindən alınmış sıfatları əlavə etməklə kifayətlənir³. Y.Məmmədov göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində sıfatın işlənməsi haqqında geniş məlumat verir, sıfətləri müasir Azərbaycan dili və onun dialektlərində işlənən eyni adlı kateqoriyanın sözləri ilə müqayisə edir, sıfatın mənə və quruluşca növlərini araşdırır, adlardan və fellərdən sıfat düzəldən şəkilçiləri nəzərdən keçirir və göytürk yazılı abidələrinin dilində işlənən mürəkkəb sıfatlar haqqında söz

¹ В.М. Насилов. Язык орхон-енисейских памятников, Москва, 1960.

² И.А.Батманов. Язык енисейских памятников древнетюркской письменности, Фрунзе, 1959, с. 67-70.

³ И.А.Батманов, З.Б.Арагачи, Г.Ф.Бабушкин. Современная и древняя синецика, Фрунзе, 1962, с. 116-120.

söyləyir¹. Ə.C.Şükürlü də, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində sıfətin işlənməsi haqqında, səhi də olsa, məlumat verir². A.N.Kononov³ və V.Q.Kondratyev⁴ qədim türk run abidələri dilinin qrammatik quruluşundan bəhs edərkən sıfət kateqoriyası haqqında heç bir söz demirlər.

Sıfətin mənaca növləri

Müxtəlif müəlliflər türk dillərindəki sıfətləri müxtəlif şəkildə qruplaşdırır. M.H.Hüseynzadə müasir Azərbaycan dilində keyfiyyət, əlamət və rəng bildirən sıfətlər olduğunu göstərir⁵. Müasir Azərbaycan dilində işlənən sıfətlərdən bəhs edən digər bir tədqiqatçı – Ə.M.Cavadov isə bu dildə sıfətin beş mənə qrupu – 1) rəng bildirən, 2) həcm və məsələ bildirən, 3) insan və başqa canlıların xarici, cismani xüsusiyyət və keyfiyyətini bildirən, 4) xasiyyət, vərdiş və daxili keyfiyyət bildirən və 5) ümumi keyfiyyət bildirən sıfətlər – olduğunu göstərir⁶. F.Q.İsxakov türk dillərində sıfətin ancaq iki növünün – keyfiyyət və əlamət bildirən sıfətlər – olduğunu göstərir⁷. Bu bölgülərdən M.H.Hüseynzadənin bölgüsü daha dəqiqdır, çünki Ə.M.Cavadovun bölgüsündəki son üç qrup keyfiyyət bildirir və bunları bir ad altında birləşdirmək daha yaxşıdır, rəng bildirən sıfətləri isə F.Q.İsxakovun bölgüsündəki nə keyfiyyət bildirən, nə də əlamət bildirən sıfətlərə daxil etmək olar.

Y.Q.Məmmədov göytürk yazısı abidələrinin dilində işlənən sıfətlərin mənə növləri haqqında daha müsbət bəhs edir. Orxon-Yenisey abidələrində də sıfətin müasir türk dillərində mövcud

¹ Yunis Məmmədov. Orxon-Yenisey abidələrində adlar, II, Bakı, 1981, s. 3-31.

² Əlisa Şükürlü. Qədim türk yazılı abidələrinin dil, Bakı, 1993, s. 96-100.

³ А.Н.Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX в., Ленинград, 1980.

⁴ В.Г.Кондратьев. Грамматический строй языка памятников древнетюркской письменности VIII-XI вв., Ленинград, 1981.

⁵ M.H.Hüseynzadə. Müasir Azərbaycan dil, Bakı, 1963, səh. 89.

⁶ Azərbaycan dilinin qrammatikası, I, mərsəzolojiya, Bakı, 1960, səh. 58-59.

⁷ Ф.Г.Исхаков. Имя прилагательное, ИСГТЯ, II, Морфология, Москва, 1956, с. 143, 155.

olan mənə tiplərinin əksəriyyəti işlənmişdir. Abidələrdə sıfətin aşağıdakı mənə növlərinə rast gelirin:

1) Rəng bildirənlər; məsələn: *ak* (ağ) - KTŞ 36; *kök* (göy) KTŞ 1; *kara* (qara) - BKŞ 41; *yağız* (qonur, tünd) KTŞ 1; *boz* (boz) - KTŞ 33; *sarığ* (sarı) - T 48; *örün* (ağ) T 48; *kızıl* (qırımızı) - T 52.

2) Məkan və həcm əlamətləri bildirənlər. Məsələn: *ırak* (uzaq) - KTC 5; *yağuk* (yaxın) - KTC 7; *ulus* (böyük) - KTŞ 28; *kalın* (qalın) - T 14; *yuyka* (yuxa) - T 14; *yoğan* (yoğun) - T 14; *uzun* (uzun) - T 52; *bedük* (böyük) - O 6; *ağır* (ağır) - BKŞ 2; *artuk* (artıq) - BKŞ 28; *ülgen* (böyük) - Y 24.

3) Dad və lamışa üzvləri vasitəsilə dərk edilən əlamət və keyfiyyət bildirənlər. Məsələn: *katığ* (qatı, möhkəm) - KTC 2; *süçig* (dadlı, şirin) - KTC 5; *yumşak* (yumşaq, incə) - KTC 5; *yinçgə* (incə, nazik) - T 14.

4) İnsanın, heyvanın və əşyaların xarici görünüşünü, cismanı əlamətlərini bildirənlər. Məsələn: *arık* (arıq) - T 5; *turuk* (arıq) - T 5; *yalan* (çılpaq, yalin) - KTŞ 28; *torığ* (cılız, ariq) - KTŞ 33; *tok* (tox, doymuş) - T 8; *yadağ* (piyada) - T 25; *kari* (qoca) - T 56; *esen* (sağ, sağlam) - İB 21; *aç* (ac) - BKŞ 38; *körk* (gözəl).

5) İnsana məxsus xüsusiyyət və başqa daxili keyfiyyətləri bildirənlər. Məsələn: *bilge* (bilici, müdrik, ağıllı) - KTC 1; *alp* (igid, qoçaq) - KTŞ 40; *bay* (zəngini, varh) - KTC 10; *çığan* (yoxsul, kasib) - KTC 10; *tirig* (diri, canlı) - KTŞm 9; *ölüğ* (ölü) - KTŞm 9.

6) Ümumi keyfiyyət bildirənlər. Məsələn: *edgü* (yaxşı, xoş) - KTC 6; *yig* (yaxşı, ağıllı) - KTC 4; *yabılık* (pis, iyrənc) - KTŞm 11; *bengü* (əbədi, daimi) - KTC 8; *yiçe* (yaxşı, hörmətli) - KTŞm 16; *yabız* (pis, dəyərsiz) - O 6; *iduk* (müqəddəs) - T 38¹.

Göytürk dilində işlənmiş sıfətləri mənalarına görə aşağıdakı kimi qruplaşdırmaqla olar.

1. Keyfiyyət bildirən sıfətlər: *yig* (KTC 4) «yaxşı», *yabız* (BKŞ 32) «pis» və s.

2. Əlamət bildirən sıfətlər: *bödük* (O 6) «böyük», *uzun* (T 52) «uzun», *kiçig* (BKŞ 41) «kiçik», *kısga* (KÇ 23) «qısa», *yinçgə* (T 13) «incə», *silik* (KTŞ 7) «gözəl», *kalın* (T 13) «qalın», *yoğun* (T 14) «yoğun», *yuyka* (T 13) «nazik» və s.

¹ Yunis Məmmədov. Orxon-Yenisey abidələrində adlar, Bakı, 1981, s. 11-12.

3. Dad bildirən sıfətlər: *süçig* (KTc 5) «şirin», *açıq* (MÇ 18) «acı» və s.

4. Həcm, məsafə, ölçü, çəki bildirən sıfətlər: *ırak* (KTc 5) «uzaq, iraq», *yağru* (KTc 5) «yaxın», *yağuk* (KTc 7) «yaxın», *ağır* (BKŞ 2) «ağır» və s.

5. Rəng bildirən sıfətlər: *kara* (KTŞ 8) «qara», *kızıl* (T 52) «qızıl», «qırmızı», *kök* (BKŞ 2) «göy», *ak* (MÇ 20) «ağ», *örün* (BKc 11) «parlaq», «ağ», *sarıq* (T 48) «sarı», *yaşıl* (KTŞ 17) «yaşıl», *boz* (KÇ 4) «boz», *yağız* (KTŞ 1) «qonur», «qəhvəyi», kızılış (Turfan) «qırmızı təhər», yürin (Turfan) «açıq mavi», yürük (Turfan) «ağa çalan», *kök ürün* (Turfan) «açıq mavi».

Göründüyü kimi, göytürk dilində işlənən sıfətlər müasir türk dillərində işlənən sıfətlərdən o qədər də fərqlənmir.

Sıfətin quruluşa növləri

Göytürk dilində sıfətin quruluşca üç növü vardır: sadə, düzəltmə və mürəkkəb sıfətlər. Göytürk yazılı abidələrinin mətnlərində mürəkkəb sıfətlər az işlənir, həm də bunlara daş kitabələrin mətnlərində təsadüf edilmir, kağız üzərində yazılmış kitabələrdə isə mürəkkəb sıfətlər yalnız substantivləşmiş şəkildə işlənir. Lakin bəzi müəlliflər göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində mürəkkəb sıfətlərin də işlənmədiyini göstərirler. Məsələn, Yunis Məmmədov yazır: «Mürəkkəb isimlərdən fərqli olaraq mürəkkəb sıfətlər Orxon-Yenisey abidələrində, demək olar ki, öz əksini tapmamışdır. Əslində, türk dillərinin başqa yazılı abidələrində də mürəkkəb sıfətlər çox azdır. Bunlara əsaslanaraq günian etmək olar ki, türk dillərinin qədim inkişaf dövrlərində mürəkkəb sıfətlər hələ tam formallaşmış, onların geniş şəkildə inkişafı sonrakı əsrlərdə başlanmışdır. Bununla belə, abidələrdə rast gəldiyimiz bir-iki misal hələ Orxon-Yenisey abidələri dövründə türk dillərində mürəkkəb sıfətlərin, az da olsa, işlənməyə başladığını göstərir. Qədim türk abidələrində rast gəldiyimiz mürəkkəb sıfətlər substantivləşmiş, ya da mürəkkəb ad kimi işlənmişdir. Məsələn: *Uzuntonlıq idişin - ayakin kobupan barmış* (Uzundonlu, yəni qadın qab-qacağını qoyub getmiş) – F.62. *Üçin Külig Tirig ben...* (Üçin Külig Tirig – yəni şöhrətli diri mənəm) – Yen.ab.3.

İdarə əlaqəsi əsasında formallaşmış mürəkkəb adlar da, şübhəsiz, mürəkkəb sıfətin substantivləşməsi nəticəsində yaran-

mışdır. Məsələn: *Taduk saçuran* (şəxs adı), *Kara yazmaz* (şəxs adı), *Sabik basar* (şəxs adı), *kün toğsık* (şərqi), *kün batsık* (qərb) və s.»¹.

Müəllisin bu sözləri bir neçə etiraza səbəb olur. Əvvələn, mürəkkəb ad hələ mürəkkəb söz (başqa sözlər desək, mürəkkəb nitq hissəsi - çünkü mürəkkəb nitq hissəsi eyni zamanda mürəkkəb söz olmalıdır) deyildir. Mürəkkəb söz haqqında bizim fikrimiz məlumdur (mürəkkəb sözə çevrilmək üçün əlaqəyə girən sözlər qrafik, fonetik, leksik, morfoloji və sintaktik baxımdan tam birləşməlidir). Yuxarıda göstərilən nümunələrin, demək olar ki, hamısı (*uzuntonlıq* sözündən başqa) mürəkkəb addır; mürəkkəb adlar isə tərkib hissələrinə parçalanır. İkincisi, həmin nümunələrdəki *sacuran*, *yazmaz*, *basar* sözlərini heç sıfət adlandırmaq olmaz; onlar feli sıfətdır. Üçüncüüsü, substantivləşmiş (yəni isimləşmiş, əşyalaşmış, maddiləşmiş) və ümumiyyətlə heç yerdə öz həqiqi adı (sıfət adı) ilə zahirə çıxmayan sözü sıfət kimi qələmə verməyə haqqımız varmı? Türk dillərinin qədim inkişaf dövrlərində nitq hissələrinin hələ aydın şəkildə diferensiallaşmadığı bir dövrdə (bunu Y. Məmmədov da etiraf edir) hətta sözdüzəldici şəkilçilərin mənayaratma funksiyası aydın şəkildə müəyyənləşmədiyi bir dövrdə şübhəli bir sözə görə (*uzuntonlıq* - əslində bu söz «rahib» mənasını bildirir) göytürk Orxon-Yenisey abidələrinin dilində mürəkkəb sıfətlərin mövcudluğundan danışmaq olmaz. Buna görə də biz bu fikirdəyik ki, göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində mürəkkəb sıfətlər olmamışdır.

S a də s i fə t lə r . Bütün türk dillərində olduğu kimi, göytürk dilində də sadə sıfətlər yalnız kökdən ibarət olur və başqa nitq hissələrinə daxil olan sözlərdən təkcə öz leksik-semantik mənalarına görə fərqlənir. Göytürk dilində sadə sıfətlər aşağıdakı mənə çalarlıqlarında işlənir.

1. Sıfətlər rəng bildirir; məsələn: *Türk k a r a kamuğ bodun ança timis* (KTŞ 8) «Qara türk xalqı hamıqla belə demiş». *İlgəri Y a s l ügüz Şantuñ yazika təgi sülədimiz* (KTŞ 17) «Şərqi Yaşıl çay Şandun düzüñə təki qoşunla getdik». *Kül tigin Azman a k i ġ binip təgdi* (KTŞ 6) «Kül tigin Azman ağ atı minib hücum etdi». *Üzə k ö k tenri asra y a ġ i z yır kılıntukda ekin ara kisi oğl ki-*

¹ Y. Məmmədov. Orxon-Yenisey abidələrində adlar. II hissə, B., 1981, s. 27.

linnus (KTŞ 1) «Üstdə mavi göylər, aşağıda qonur yer yarandıqda ikisinin arasında insan oğlu yaranmış». *S a r i ğ altun, ö r ü n kümüs, kız-kuduz, ağri təbi, ağı bunusız kələrti* (T 48) «Sarı qızıl, parlaq gümüş, qız və qadın, hürküclü dəvə, hədiyyələr hədsiz gətirdi». *Kızıl kanım tökdi* (T 52) «Qızıl (qırmızı) qanımı tökdü». *Ekinti İşbara Yamtar boz aňg binip təgdi* (KTŞ 33) «İkinci dəfə İşbara Yamtarın boz atını minib həcüm etdi».

2. Sifətlər ölçü bildirir; məsələn: *Bən özüm u z u n yəlməg yəmə itim* (T 52) «Mən özüm yenə uzun keşfiyyatçılar göndərdim». *Y u y k a eriklig toplağalu uçuz ermis, y i n ç g a eriklig üzgəli uçuz, y u y k a kahn bolsar, toplağuhuk alp ermis, y i n - ç g a k a l i n bolsar, üzgülüük alp ermis* (T 13-13) «Naziyi toplamaq asandır, incəni üzmək asandır, nazik qalın olsa, toplamaq ığid işidir, incə qalın olsa, üzmək ığid işidir». *Tokuz oğuz bəg yağı ermis, b ö d ü k ermis* (O 6). «Doqquz oğuz böyi yağı imiş, böyük imiş». *K i ç i k atlıg...* (BKŞ 41) «Kiçik süvari...». *Özi k i s g a kərgək bolı* (KÇ 23) «Özü qısa həlak oldu».

3. Sifətlər keyfiyyət bildirir; məsələn: *Bodun boğazı t o k erti* (T 8) «Xalqın boğazı tox idı». *Bədkə özüm olurip bunça a ġ i r törög tört bulunduğu bodunğa itdim* (BKŞ 2) «Taxta özüm oturub dörd tərəfdəki xalqa beləcə ağır qanun qoydum». *Türk bodun a ç erti* (BKŞ 38) «Türk xalqı ac idı». *Bəgləri yəmə, bodunu yəmə t ü z ermis* (KTŞ 3) «Bəyləri də, xalqı da düz imiş». *Ötükən yişda y i g idi yok ırmis* (KTc 4) «Ötükən yerində yaxşı sahib yox imiş». *Nən yılışğ bodunka olurmadım, içrə aşsız, taşra tonsız, y a b i z , y a b l a k bodunta üzə ohurtum* (KTŞ 26) «Heç bir varlı xalqın üstündə oturmadım, qarmı ac, üstü-başı çılpaq, pis və əclaf xalqın üstündə oturdum» və s.

4. Xarici əlamət bildirir; məsələn: *Kanın subça yükürti sünüğün tağça yatdı, bəqlik urı oğlin kul bolı, s i l i k kız oğlm kün bolı* (KTŞ 24) «Qanın su kimi axdı, sümüyün dağ kimi yatdı, bəylik vərəsəsinə layiq oğulların qul oldu, gözəl qızların kəniz oldu». *Y i n ç g a yoğun holsar, üzgübük alp ermis* (T 13-14) «İnce qalın olsa, üzmək ığid işidir».

5. Sifət dad bildirir; məsələn: *Tabğac bodun sabı süçik, ağısı yumşaq ermis* (KTc5) «Tabğac xalqının dili şirin, hədiyyəsi yumşaq imiş». *Səkkizincə ay eki yanika A ç i ğ Altır költə Kasuy kəzü sünüsdim* (MÇ 18) «Səkkizinci ayın ikisində Aci Altır gölü sahilində Kasuy ətrafında döyüsdüm»

6. Sıfırlar mücerred anlayış ifade edir; məsələn: *Üzə türk tenriyi, türk idük yiri, subi ança timis* (KTş 10) «Üstdə türk tanrısi, türk müqəddəs yeri, suyu belə demiş». *Iğar ellikdə, iğar kağanhğda yəg kiltim* (KTş 29) «Sadiq eldə, sadiq xaqanlıqda yaxşılıq etdim».

7. Sıfırlar məsəfa bilidir; məsələn: *Süçig sabin, yumşak ağıñ arıp irak bodunığ ança yağutur ermiş* (KTe 5) «Şirin dili ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırır imiş». *Yagru kontukda kısra ayığ bilig anta öyür ermiş* (KTe 5) «Yaxın yerləşdikdən sonra pis əməlləri orada öyrənir imiş». *Irak ersər, yablak ağı birür, yağuk ersər, edgü ağı birür* (KTe 7) «Uzaq işə, pis hədiyyə verir, yaxın işə yaxşı hədiyyə verir» və s.

Əlamət bildirən sıfırlar göytürk dilində ikili səciyyə daşıyır. Bu sıfırlar gah sıfat kimi çıxış edərək, cümlədə təyin vəzifəsini yeriňe yetirir, gah da isim kimi çıxış edərək, cümlədə ya subyektlə (mübtədə), ya da obyektlə (tamamlıq) vəzifəsini yerinə yetirir. Belə sözlərə misal olaraq *altun, gümüş, isigit, kutay hunesiz ança birür* (KTe 5) «Qızıl, gümüş, taxıl, ipak hədsiz bu qədər verir» və *Altun əlik keşik belimtə bantum* (Y3) «Əlli hissəli qızıl kəməri belimə bağladım».

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də sadə sıfırlar substantivləşib cümlənin hər hansı bir üzvü rolunda çıxış edə bilər.

Düzəltmə sıfırlar. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də düzəltmə sıfırlar söz köklərin sözdüzəldici şəkilçilərin artırılması ilə düzələr. Göytürk dilində sıfat düzəldən şəkilçilər həm adlara, həm də sellərə artırıla bilir. Müasir türk dillərində işlənən sıfat düzəldən şəkilçilərin eksəriyyətinə göytürk dilində də təsadüf edilir. Göytürk Orxon-Ynisey yazısı abidələrin dilində aşağıdakı sıfat düzəldən şəkilçilər işlənmişdir.

1.-h, -ki. Bu şəkilçi müxtəlif mənah sıfırlar əmələ getirir, lakin əsasən bir şeyin varlığını bildirir; məsələn: *İnili, eçili kış-şürtükin üçün, həgli, bodunğ yonşurtükin üçün türk bodun illədiik ilin içgini idinis* (KTş 6) «Kiçikli, böyüklü dalaşdırıldığı üçün, bəyli, xalqlı savaşdırıldığı üçün türk xalqı düzəltdiyi elini dağışmış». *Turuk bukah, səmiz bukah arkada bilməz* (I 5-6) «Ariğ buğali, kök buğali arxadan bilməz». *Tünlü, künli yiti ödüşkə subsız keçdim* (BK cş) «Gecəli, gündüzlü yeddi sutka susuz keçdim». *Adıgh, tö-*

nuzh art üzə söküşmiş ermış (İB10) «Ayılı, donuzlu dağ keçidinde qarşılışmış imiş».

2. -siz, -siz. Türk dillerinin bütün inkişafı boyu, o cümledeki Orxon-Yenisey abidələri dövründə bu şəkilçi məhsuldar işlənmişdir. İki təsadüfü çıxsaq (*bunusuz* «qəmsiz, dərdsiz»-Y6, *ögsüz* «anasız»-Y45), göytürk yazılı mətnlərində -siz, -siz şəklində, yəni damaq saiti ilə işlənir. Bu şəkilçi vasitəsilə isimlərdən bir şeyin, əlamət yoxluğunu; yaxud azlığıni bildirən sıfətlər düzəldilir; məsələn: *İçə aşsız, taşra tonsız yabız yabak bodunta üzə olurtum* (KTŞ 26) «İçi aşsız, bayırı dənsuz pis və əcləf xalqın üstündə oturdum». *Tünli, künli yiti ödüşkə subsız keçdim* (BKçş) «Gecəli, gündüzlü yeddi sutka susuz keçdim».

Göytürk dilində -siz şəkilçisinin təkcə damaq saitli (-siz, -siz) variantı işlənir, onun dodaq saitli (-suz, -süz) variantına göytürk yazılı abidələrinin mətnlərində, demək olar ki, təsadüf edilmir. Yalnız Yenisey abidələrində iki yerdə bu şəkilçinin dodaq saitli variantının işləndiyinə rast gəlirik: *Buñsuz ərdə ben ərdim* (Y 6) «Kədərsiz igidlər arasında mən də bir igiddim». *Beş yaşında kənsiz kalıp tokuz yegirmi yaşımgā oggiż bolt* (im) (Y 45) «Beş yaşında atasız qalib on doqquz yaşımda anasız oldum».

Göytürk dilində, bir təsadüf sıfətə artırıldığı istisna edilməklə (*tüzsiz*-KTŞ 6), -siz, -siz şəkilçisi isimlərə artırılır və aşağıdakı mənə çalarlarını ifadə edən sıfətlər əmələ gəlirir.

A) -siz, -siz şəkilçisi, isimlərə artırılaraq əşyada onun mənaca bağlı olduğu əlamət və ya keyfiyyətin azlığı mənasını ifadə edən sıfət əmələ gətirir; məsələn: *Anta kisrə inisi eçisin təg kılınmaduk erinc, oblı kanın təg kılınmaduk erinç b i l g s i z kağan olurmiş erinç, yablak kağan olurmiş erinç, buyuruki yəmə b i l i g-s i z erinç, yablak ermış erinç* (KTŞ5). «Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi olmadığı üçün, oğlu atası kimi olmadığı üçün biliksiz xaqan (taxta) oturmuş, pis xaqan (taxta) oturmuş, buyuruğu da biliksiz imiş, pis imiş».

B) -siz, -siz şəkilçisi isimlərə artırılaraq onların adlandırdığı əşyalarda sözün mə'nasi ilə əlaqədar olan əlamət və ya keyfiyyətin olmaması məfhümünü ifadə edən sıfətlər əmələ gətirir; məsələn: *Buñsuz ərdə ben ərdim* (Y 6) «Kədərsiz igidlər arasında mən də bir ərdim». *Beş yaşında k a n s i z kalıp töküz yegirmi yaşımgā oggiż boltum* (Y 45) «Beş yaşında atasız qalib on doqquz yaşımda anasız oldum». *Ekin ara idi o k s i z kök türk ança olur*

ermiş (KTş 2-3) «İkisinin arasında sahib bolgüsüz göy türk eləcə otururmuş». *Elçümüz, apamız tutmış yir, sub i d i s i z bolnazun tiyin az bodunığ itip...* (KTş 19) «Əcdadlarımızın tutduğu yer, su sahibsiz olmasın deyə az xalqı təşkil edib...» *Tünħi, künli yiti ödüşkə s u b s i z keçdim* (KTş 19) «Gecəli, gündüzlü yeddi sutka susuz keçdim». *İçrə a s s i z, taşra t o n s i z, yabız, yablak bodunka üzə ohurtum* (KTş 26) «İçi aksız, üstü (bayırı) donsuz, qorxaq və zavallı xalqın üstündə (taxta) oturdum». *Tört buhündəki bodunığ kop baz kiltim, ya ġ i s i z kiltim* (KTş 29-30) «Dörd tərəfdəki xalqı tamamilə tabe etdim, yağışız etdim». *On ok bodunu k a l i s i z taskmus* (T 30) «On ox xalqı qalıqsız sərhədi aşmış». *Altun yısığ y o l s i z i n asdim, Ertis ügüzig k e c i g s i z i n keçdimiz* (T 35) «Altun meşəli dablarını yolsuz aşdıq, İrmış çayını keçidsiz keçdik».

c) Bu şəkilçi bəzən artırıldığı sözdəki əlamətin yoxluğunu deyil, çıxluğunı göstərir; məsələn: *Edgi özlək atın, kara kisin, kök teyinin s a n s i z kəlürip kop koti* (BKc12) «Yaxşı yorğa atını, qara maralını, göy dələsini saysız gətirib tamamilə qoydu». *Ağılım on, yıldızın s a n s i z erti* (Süci) «Ağılım on, ilxim saysız idi». *Ol yirkə ben -- Bilgə Tonyukuk təqdiük üçün sarıq altun, örün, kümüs, kız-kuduz, ağrı təbi, ağı b u n s i z kələrti* (T 47-48) «O yərə mən -- Müdrik Tonyukuk hücum etdiyim üçün sarı qızıl, parlaq gümüş, qız-gəlin, hürküclü dəvə, hədiyyə saysız gətirdi».

-siz, -siz şəkilçisi müasir türk dillərində əslə sadə sıfotlara artırılmışdır. Orxon-Yenisey abidələrinin dilində -siz, -siz şəkilçisi sadə sıfotlara də artırılıb onlarda əlamətin olmadığını göstərir; məsələn: *Bəyləri, bodunu t ü z s i z üçün... türk bodun illədük ilin içğimi idnis* (KTş 6) «Bəyləri, xalqı düz olmadığı üçün ...türk xalqı düzəltdiyi eli daşıtmış».

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də -siz, -siz şəkilçisi ilə əmələ gəlmış sıfatlar substantivləşib hallana bilir, cümlənin müxtəlis üzvü vəzifəsində işlənir (məsələn, yuxarıda götirilmiş nümunələrdə *yolsızın* və *keçigsizin* sözleri ismin alıqt-birgəlik halında işlənmişdir və cümlədə tərzi-hərəkət zəifliyi vəzifəsində işlənir), adverbiallaşmış cümlədə zəiflik vəzifəsini icra edir (məsələn, yuxarıdakı nümunələrdə *yağsız*, *kansız*, *subsız*, *ögsiz* sıfatları adverbiallaşmış cümlədə tərzi-hərəkət zəifliyi vəzifəsində işlənir: *yağsız kiltim, subsız keçdim, kansız kalıp, ögsüz boltim*).

3. -çı, -çi. İsimlərə artırılaraq sənət, peşə bildirən sıfətlər əmələ gətirir. Orxon-Yenisey abidələrinin dilində bu şəkilçi və sitosilo yaranan sözlər, əsasən, substantivləşib isim mövqeyində işlənir. Lakin abidələrin dilində belə sözlərin sıfət kimi işlənməsinə də rast gəlirik; məsələn: *Bədizçig Toyğun eltəbər kəlürti* (KT şmş) «Naxışı Toyğun eltəbəri gətirdi».

Elçi Çor Küç Bars (Y 14) «Elçi Çor Küç Bars».

Göytrük dilində -çı, -çi şəkilçili sözlərin isim kimi işlənməsi halları çoxdur; məsələn: *Tabğaq kağanta bədizçik kop kəlürtim* (BKşm14) «Çin xaqanından çoxlu naxışçı gətirdim. İcrəki bədizçig iti (BK şm14) «Saray naxışçisini göndərdi». Yoğçı, sigitçi kitayı, tatabı *bodun başlayu Udar sənün kəlti* (KTşm11-12) «Ağlayan, sıqıyan kitay, tatabı xalqının başında Üdar sənün gəldi».

4. -kı, -ki. Göytürk dilində -kı, -ki şəkilçisinin işlənmə dairəsi müasir türk dillərinə nisbətən çox genişdir. Müasir türk dillərində bu şəkilçi -daki, -dəki şəkilçisinin tərkib hissəsini təşkil edir. Abidələrin dilində isə həmin şəkilçi daha mürəkkəb quruluşlu şəkilçinin tərkibinin hissəsi kimi üç məqamda işlənir.

A) Müasir türk dillərində olduğu kimi, göytürk dilində də bu şəkilçi yerlik hal şəkilçisi qəbul etmiş isimlərə artırılaraq yer mənası ifadə edən sıfətlər düzəldir. Göytürk dilində yerlik hal şəkilçisi cingiltili (-da, -də) və kar (-ta, -tə) samitli variantlarla işləndiyi üçün bu sıfət düzəldən şəkilçinin də cingiltili (-daki, -dəki) və *kar* (-taki, -təki) samitli variantları mövcuddur. Məsələn: *Köñüldəki sabımun...* (KTe 12) «Könüldəki sözümü...» *Sü süləpən tört bulunduğ kokinmiş* (KTş2) «Qoşun çəkib dörd tərəfdəki xalqı tamamilə almış.» *Kuydakı kunçuyumğa adırıldım* (Y 6). «Evdəki xanimimdan ayrıldım». *Təriddəki kürkə, yerdəki elimkə bökmədim* (Y 7) «Göydəki günəşdən, yerdəki elimdən doymadım.» *Kü esidip balıkdəki tağıkmış, tağdakı inmis* (KTş12) «Səs eşidib şəhərdəki (adamlar) dağqa qalxmış, dağdakı (adamlar) enmiş» ... *Tabğacdəki oğuz türk taşıkmuş* (MÇ 32) «...Tabğacdəki oğuz türkləri sərhədi keçmiş».

B) Göytürk dilində bu şəkilçi qədim lokativ (yerlik) hal şəkilçisi qəbul etmiş isimlərə bitişərək yer mənası daşıyan sıfətlər düzəldir. Belə sıfətlər müasir türk dillərində yerlik hallı sözlər kimi formalasmışdır; məsələn: ...*anta icrəki bodun kop mana görür* (KTe2) «...bu qədər yerin içindəki xalq inənə tabedir». *Besbahk*

içrəki nə kişi... (BKŞ 28) «Besbalık içindəki nə adam...» ... önrəki bodun kəlti (T 17) «...öndəki xalq gəldi.»

Göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnlərində bəzən lokativ hal şəkilçisi (-ra, -re) ilə -ki, -ki şəkilçisinin cingiltili samitli variantının da işləndiyinə təsadüf edilir; məsələn: *Kara kan içrägi hen Əzgənə* (Y 37) «Mən-Əzgənə Qara xanın daxili oy-anlarındananam».

C) Göytürk dilində -ki, -ki şəkilçisi yönük hal şəkilçisi qəbul etmiş isimlərə qoşularaq əşyanın yerini bildirən sıfatlar əmələ gətirir. Belə sıfatlar müasir türk dillərində yerlik həlli sıfatları kimi formalasmışdır; məsələn: *Bilgə Tonyukuk Ötükən yerig konnis tiyin esidip bəriyəki bodun, kuriyakı, önrəki... bodun kəlti* (T 17) «Müdrik Tonyukuk Ötükən yerinə qonmuş, deyə eşidib sağıdakı xalq, geridəki, öndəki... xalq gəldi».

5. -ki, -ki. Bu şəkilçi əvvəlki şəkilçidən tamamilə fərqlənir. Əvvələn, bu şəkilçi yerlik (istər qədim, istərsə yeni) və yönük hal şəkilçilərdən sonra deyil, biliwasitə söz köküna bitişir. İnkincisi, əvvəlki şəkilçi məkan anlayışı əmələ gətirirsa, bu şəkilçi həm göytürk dilində¹, həm də müasir türk dillərində zaman bildirən isimlərə artırılb zaman anlayışı ifadə edən sıfatlar düzəldir; məsələn: *Aşnəki tabğacdakı oğuz türk taşıkmiş* (MÇ 32) «Əvvəlki (əvvəlcə?) Cindəki oğuz türkləri sərhədi aşmış». *Ər atum yok üçün yeti aşməki eşim taşru etilti* (Y 41) «İgid adım olmadığı üçün yeddi əvvəlki dostum sürgün edildi».

Göytürk dilində bu şəkilçinin -gi, -gi şəklində cingiltili vari-antı da işlənmişdir. -gi, -gi şəkilçisi özündən əvvəl heç bir şəkilçi tələb etmir, yəni birbaşa söz kökünə birləşir. Şəkilçinin bu tipi etnonim və məkan mənası ifadə edən sözlərə artırılb etnosa aidlik, yaxud müəyyən məkanla bağlı olan sıfatlar əmələ gətirir; məsələn: *Türk bəglər türk atın iti Tabğacı bəglər Tabğac atın tutıpən*

¹ Yunus Məmmədov səhv olaraq iddia edir ki, -ki, -ki şəkilçisi göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində zaman mə'nası ifadə edən sözlərə artırılmışdır: «Mə'lumdur ki, müasir türk dillərinin eksəriyyətində bu şəkilçi... həm də zaman bildirən sözlərə olavaşdır və əşyanın zamana görə əlamətləndirən sıfatlar düzəldir...Orxon-Yenisey abidələrində isə bu şəkilçi heç vaxt zaman bildirən sözlərə olavaşdır» (Yunus Məmmədov. Orxon-Yenisey abidələrində adlar. II hissə, s. 20). Göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnlərindən gətirdiyimiz nümuneler Y. Məmmədovun dediklərini təkzib edir.

Tabgaç kağanka körmis (KTş7) «Türk bəyləri türk adını ataraq Tabğacdakı bəylər Tabğac adı götürüb Tabğac xaqanına tabe olmuş». *Çolgi az ər bultum* (T23) «Çöldəki az əri tapdım».

Nümunelərdən göründüyü kimi, bu şəkilçinin zaman mənalı sıfat əmələ gətirən variənti kar samitlə, məkan mənalı sıfat əmələ gətirən variənti cingiltili samitlə işlənir. Bunun sistem olduğunu, yaxud təsadüfi səciyyə daşıdığını üç nümunə əsasında müəyyənləşdirmək çətindir.

6. -*hğ*, -*lig*. Mənasına görə bu şəkilçi digər göytürk şəkilçisi -*h*, -*li* morfemi ilə sinonimdir. Bu şəkilçi müasir türk dillərində işlənmir, göytürk dilində isə -*h*, -*li* şəkilçisinə nisbatən xeyli möh-suldardır. Görünür, türk dillərinin Orxon-Yenisey dövründə -*hğ*, -*lig* şəkilçisinin son samiti düşməklə -*h*, -*li* şəkilçisi yeni əmələ gəlmiş. Göytürk Orxon-Yenisey yazılı abidələrində elə nümunələr vardır ki, -*hğ*, -*lig* şəkilçisinin -*h*, -*li* şəkilçisinə çevrilməkdə olduğunu izləməyi imkan verir; məsələn: ...*bagli, bodunhğ yonşutukın üçün türk bodun illədük ilin içğimi idmis* (KTş6) «...baylı, xalqlı savaşdırıldığı üçün türk xalqı yaratdığı elini dağıtmış». Bu misaldakı *bagli* sözündə -*lig* şəkilçisi artıq son samitini itirmişdir, həlbuki *bodunhğ* sözündəki -*hğ* şəkilçisində son samit hələ də mühafizə edilir. Bu fakt şəkilçinin sadələşməsi prosesinin başlandığını, lakin hələ bitmediyini göstərir. Türk dilləri inkişafının sonrakı dövründə -*hğ*, -*lig* şəkilçisi son samitlini tamamilə itirmiş, müasir türk dillərində, o cümlədən müasir Azərbaycan dilində -*h*, -*li* şəklinə düşmüştür.

Göytürk dilində -*hğ*, -*lig* şəkilçisi isimlərə artırılaraq onlarda müəyyən bir əlamət və ya keyfiyyətin varlığını, çoxluğunu bildirən sıfatlar düzəldir; məsələn: *İllik bodun ertim, ilim amii kani?* (KTş9) «Ellı xalq idim, elim indi hanı?» *Kağanlığ bodun ertim, kağanım kani?* (KTş9) «Xaqqanlı xalq idim, xaqqanım hanı?» *Kutun bar üçün, ülügim bar üçün öltəçi bodunığ tirigrü igitdim, yalnız boduniğ tonhğ, çığay bodunuğ bay kiltim* (KTş29) «Bəxtim olduğu üçün, payım olduğu üçün ölüçi xalqı həyata yüksəldim, yalnız xalqı donlu, yoxsul xalqı varlı etdim». *Kögürdə, Kömür tağda, Yar üğüzdə üç tuğhğ türk bodun (birlə sümüşdim)* (MÇ 8) «Kökürdə, Kömür dağda, Yar çayı yanında üç bayraqlı türk xalqı (ilə döyüsdüm)». *Tay Bilgə tutuk yablakin üçün, bir-iki athığ yablakin üçün, kara bodunum, öhtin* (MÇ 17) «Tay Bilgə tutuk xəyanət et-

diyi üçün, bir-iki adlı (adam) xəyanət etdiyi üçün, qara xılıqım, öldün» və s.

Göytürk dilində *-lığ*, *-lig* şəkilçisi adlara artırılaraq aşağıdakı mənə çalarları ifadə edən sıfətlər əmələ gətirir:

a) Əşya məshumu bildirən isimlərə artırılaraq həmin əşyanın adının ifadə etdiyi məshunla bağlı əlamət bildirən sıfətlər əmələ gətirir; məsələn: *Yaraklığ kantan kəlip yaşa eltdi, sünüggilg kantan kəlipən sürə eltdi* (KTş 23) «Yaraqlılar haradan gəlib (səni) yaydı, süngülülər haradan gəlib (səni) sürüb apardı?...*kutum bar üçün, ülügim bir üçün öltəçi bodunuğ tirigrü igitim, yahn bodu-nığ tönlığ, çıgay bodu-nığ bay kiltüm* (KTş 29) «...bəxtim olduğu üçün, qismətim olduğu üçün ölesi xalqı həyata yüksəldim, yahn xalqı donlu, kasıb xalqı varlı etdim». *Üçüncü Yəğin Silig bəgin ke-dimlig torığ at binip təgdi* (KTş 33) «Üçüncü (dəfə) Yəğin Silig bəyin yəhər-yiyənli atını minib hücum etdi». *Eki üləgi athığ erti* (T4) «İki hissəsi ath idi».

b) Müasir türk dillərində olduğu kimi, göytürk dilində də *-lığ*, *-lig* (müasir türk dillərində *-h*, *-li*) şəkilçisi əşya ilə bağlı əlamətin çoxluğununu, normadan artıqlığını bildirən sıfətlər əmələ gətirir; məsələn: *Üzə teñri ərklig...* (BKşm 12) «Üstdə tanrı ərkli...» ...*to-kuz oğuz yidinik ər, külüg bəgləri, bodunu...* (BKş 1) «...doqquz oğuz sədaqətli igidləri, məşhur bəyləri, xalqı...» ...*artuki kirkiz küçlig kağan yağımız boltu* (120) «...üstəlik qırğız güclü xaqamı yağımız oldu». *Antağ külüg kağan ermiş* (KTş 4) «Elə məşhur xaqan imiş». *Tay Bilgə tutuk yablakin üçün, bir-iki athığ yablakin üçün, kara bodunum, öltün* (MÇ 17) «Tay Bilgə tutuk etdiyi üçün, bir-iki adlı (məşhur) xəyanət etdiyi üçün, qara xalqım, öldün». *Boyla kutlugh yarğan man* (Süci) «Boyla kutluğ (bəxtli) yarğanam».

c) Göytürk dilində *-lığ*, *-lig* şəkilçisi isimlərə artırılaraq həmin ismin mənası ilə bağlı sahiblik-mənsubluq münasibətləri bildirən (*olan* feli sıfətinin ifadə etdiyi mənada) sıfətlər əmələ gətirir; məsələn: *İllig bodun ertim, ilim amti kani?* (KTş 9) «Elli xalq idim, elim indi hanı?» *Kağanlığ bodun ertimi, kağanım kani?* (KTş 9) «Xaqanlı xalq idim, xaqanım hanı?» *Oı ödkə kul kullığ, kun künliğ bohniş erti* (KTş 21) «O vaxt qul qulu, kəniz kənizli olmuş idi». *Kögürdə, Kömür tağda, Yar ügüzdə üç tuğlığ türk bodun (bir-ı sünüşdim)* (MÇ 8) «Kögürdə, Kömür dağda, Yar çayı sahilində üç bayraqlı türk xalqı ilə döyüşdüm».

ç) -*lığ*, -*lig* şəkilçisi isimlərə artırılaraq hissə -- bütöv münəsibəti, aidlik mənəsi bildirən sıfətlər düzəldir; məsələn: ...*tizligig sökürtimiz, başlığıg yüküntürtimiz* (KTş18) «...dızlini çökdürdüük, başlığını səcda etdirdik» ...*tizligig sökürmüş, başlığıg yüküntürtmiş* (KTş15) «...dişlini çökdürmiş, başlığını səcda etdirmiş».

d) -*lığ*, -*lig* şəkilçisi yer məsləhəmu bildirən isimlərə artırılaraq təyin etdiyi ismin məkana görə əlamətini bildirən sıfətlər əmələ gətirir; məsələn: *Yoqçı, sıqtıcı önrə gün tağsıkda Bögli çölib el, Tabğaç, Tüpüt, apar, Apa Urum, kirkiz, üç kırıkan, otuz tatar, kitaŷ, tatabı-bunça bodun kəlipən sıqtamış, yoğlamış* (KTş4) «Dəfn edən, ağı deyən şərqdən gündoğandan Böglü çöllük elindən, Tabğacıdan, Tibetdən, avarlardan, Böyük Romadan, qırğızlardan, üç kırıkanlardan, otuz tatarlardan, kitaylardan, tataballardan -- bunca xalq gəlib ağı demiş, dəfn etmiş» ...*ebrig atı Tuçayan, oğlı atı Kara çor* (T 16) «...evli adı Tuçayan, oğlan adı Qara çor(dur)».

7. -*lik*, -*lig*, -*lik*. Göytürk dilində bu şəkilçi -*lığ*, -*lig* şəkilçisindən onunla fərqlənir ki, müasir türk dillərində onun son samiti düşməniş, mühafizə edilmişdir. Bu şəkilçi mənaca -*lığ*, -*lig* şəkilçisindən fərqlənir. Əgər -*lığ*, -*lig* şəkilçisi əlamətin, keyfiyyətin varlığını və ya çıxluğunu bildirən sıfətlər düzəldirdi, -*lik*, -*lik* şəkilçisi əlavə edildiyi isimlərdən təyin edilmə, ayırma və s. anlayışlar bildirən sıfətlər düzəldir; məsələn: ...*örün kümüşin, kirgağlığ kutayın, əkimnlik isigitin, özlək atın, adğırın, kara kisin, kök teyinin türkime, bodunuma kazğanı birtim* (BKşm 11-12) «...parlaq gümüşünü, qırqaqlı ipəyini, əkinlik taxılıını, yorğa atlalarını, ayqırlarını, qara marallarını, göy dələlərini, türkümə, xalqıma qazandım». *Tabğaç bodunka bağlık urı oğlin kuł boltu, silik kız oğlin kün boltu* (KTş7) «Tabğacı xalqına bəylik...oğulların qul oldu, gözəl qızların kəniz oldu». *Bin yllik, təmən künlük bitigimin, bergenimin anta yası taşka yaritdim* (MÇ21-22) «Min illik, on min günlük yazımı və işarələrimi orada yastı daşda yaratdırıdım» və s.

8. -*ığan*, -*ayən*. Orxon-Yenisey abidələrinin dilində bu şəkilçi fel köklərinə bitişərək daimi keyfiyyət, xasiyyət bildirən sıfət düzəldir; məsələn: *Kapağan Elteris kağan elinə kılıntıım* (O 4) «Qapağan (fateh) Elteris xəqan elinə verildim». *Küç Kuyağan iç-rəki* (Y 4) «Güç Qiyağan iç-rəki».

Bu şəkilçinin düzəldiyi sıfətlər abidələrin dilində substansivləşərək xüsusi isim kimi də işlənir; məsələn, yuxarıdakı ikinci

misalda işlənən *qıyağan* (doğranan) və türk xaqanlarından birinin adı — *Kapağan kağan*.

9. -ka, -ga. Bu şəkilçi göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində az işlənir, müasir türk dillərində isə heç işlənmir. -ga şəkilçisi sellərdən xasiyyət bildirən sıfətlər əmələ gətirir; məsələn: *Bilgə Tonyukuk bən özüm Tabğac ilinə kılıntım* (T 1) «Müdrük Tonyukuk mən özüm Tabğaca elinə göndərildim». *Kutlığ bağa tarkan ögə buyuruki mən* (Süci) «Xoşbəxt bağa tarkanın ağıllı buyuruğuyam». *Kağam alp ermis, ayğucısı bilgə ermis* (T 10) «Xaqanı igid imiş, məsləhətçisi bilici imiş». *Yuyka eriklig top-lağahu uçuz ermis, yinçə eriklig üzgəli uçuz* (T 13) «Nazik olanda toplamaq asandır, ince olanda üzmək asandır». *Inal ögə bən, yetmiş yaşında* (Süci) «Inal ögəyəin, yetmiş yaşımda...»

Bəzi tədqiqatçılar, məsələn, Yunis Məmmədov, -ka, -kə şəkilçisini də -ga şəkilçisinin variansi hesab edir və onun sellərdən sıfət düzəldiyini iddia edir. Fikrini sübut etmək üçün müxtəlif *yuyka* «yuxa, nazik» (T 13) və *yinçə* «ince» (T 14) sözlərini nümunə gətirir.¹ Gətirilən nümunələrdə fel kökü olmadığı üçün, evvelən, -ka, -kə şəkilçisinin -ga şəkilçisinin variansi olmadığını, ikincisi, həmin şəkilçinin sellərdən sıfət əmələ gətirmədiyini söyləmək lazımdır.

10. -k, -ik, -ik, -uk, -ük, -ak, -ək. Göytürk dilində bu şəkilçi vasitəsilə müxtəlif inənalar daşıyan sıfətlər düzəldilir; məsələn: *Tabğac bodun sabı sücig, ağıstı yumşak ermiş* (KTc 5) «Tabğac xalqının dili şirin, hədiyyəsi yumşaq imiş». *Sücig sabın, yumşak ağıñ arip irak bodunğ ança yağıtir ermiş* (KTc 5) «Şirin dili, yumşaq hədiyyəsi ilə aldadıb iraq xalqı eləcə yaxınlaşdırır imiş». *Ariq ok sən* (KTc 8) «Ariq oxsan». *Bizin su atı turuk, azukı yox erti* (KTs 39) «Bizim qoşunun atı ariq, ərzaqı yox idi». *Irak ersər, yablak ağı birür, yağık ersər, edgù ağı birür* (KTc 7) «Uzaq isə, pis hədiyyə verir, yaxın isə, yaxşı hədiyyə verir». *Tokuz oğuz həg yağı ermiş, bödük ermiş* (O 6) «Doqquz oğuz bəyi yağı imiş, böyük imiş». *Bizintə eki uçı smarça arnik erti* (T 40) «Bizdən hər iki cinahı yarıbayarı artıq idi».

Bəzən abidələrin dilində bu şəkilçi -ağ şəklində də işlənir; məsələn: *Kut yartağ tuğın...* (MÇ 42) «Boxtın işıqlı bayrağını...»

¹ Y.Məmmədov. Orxon-Yenisey abidələrində adlar. II, Bakı, 1981, s.25.

11. -*sig*, -*sig*. Göytürk dilində bu şəkilçi -*li*, -*li*, -*hğ*, -*lig* şəkilçilərinin yaratdığı mənalara yaxın bir məna yaradır. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində həddindən artıq az işləndiyi üçün onun mənşəyi və yaratdığı mənalalar haqqında qəti və ətraflı fikir söyləmək çətindir. Abidələrin mətnlərində rast gəldiyimiz yeganə nümunədə bu şəkilçi ismə artırılaraq müəyyən bir əlamətin varlığı, aidlik bildirən sıfət əmələ gətirmişdir; məsələn: *Nan yılışğ bodunka ohurmadım* (KTş 26) «Heç bir varlı xalqın üstündə oturmadım».

-*sig* şəkilçisi haqqında V.M.Nasilov yazar: -*sig/-siq* sözə pozitiv mənsubiyyət mənası verir, məsələn:

yılık «tabun» -yılsaq «dövlətləri», «varlı».

Qədim uyğur dilinin leksik materialına əsaslanısaq, güman etmək olar ki, -*sig/-siq* şəkilçisinin ekvivalenti -*cığ/-çıq* şəkilçisidir, məsələn:

Anar adıñğıg bark yaraturtum, içín, taşın adıñğıg bədiz urturtum (KT k) -Onlara xüsusi (adıñğıg) bina tikməyi tapşırdım, daxiliyi və xaricini xüsusi naxışlarla bəzəməyi (naxışlamağı) tapşırırdım. *Adın-*başqa, ayrı, *ardıñğıg-*xüsusi (başqa sözlə, başqa, xüsusi məzimunu olan).

Qədim uyğur dilində *adınsıq* sözü *adıñğıg* sözü ilə cyni mənaya malikdir.¹

Bir söz əsasında bu fikrin nə qədər doğru olub-olmaması haqqında fikir yürütmək çətindir, lakin *adıñğıg* sözünün kökündən (*ad*) bu mənəni çıxarmaq olmur. Bundan başqa, *yılışğ* sözü də bu fikir çərçivəsinə siğmir.

12. -*cığ*, -*cig*. Göytürk dilində işlənən bu şəkilçiye müasir türk dillərində rast gəlmirik, abidələrin dilində də o, yalnız birçə sözdə işlənir.

Güman etmək olar ki, bu şəkilçi qədim türk dilində isimlərdən layiq, layiq olma məasına yaxın bir məna daşıyan sıfətlər düzəldirmiş; məsələn: *Anar adıñğıg bark yaraturtum, içín, tasın adıñğıg bədiz urturtum* (KT c12) «Ona adıncə (adına layiq) sərdabə yaratırdım, içincə, dışarısına adıncə (adına layiq) naxış vurdurdum».

¹ В.М.Насимов. Язык орхено-енисейских памятников, Москва, 1960, с.19.

13. -i. Göytürk dilində bu şəkilçi vasitəsilə düzəltmə fellərdən sıfat düzəldilir (*bir+ik* «birləş» — *bırıq+i* «birleşmiş», «birləşən»); məsolən: *Ança kazğanıp, biriki bodunığ ot, sub kılmadım* (KT§27) «O qədər qazanıb, birləşən xalqı cəzalandırmadım (oddan, sudan keçirmədim)». ...*bırıki oğuşım, bodünüm...bu sahimin ödgüti esid, katıldı tınlə* (KT 1-2) ... «Birləşmiş qəbiləm, xalqım...bu nitqimi yaxşıca eşit, möhkəməcə dirləo».

14. -ik. Göytürk dilində bu şəkilçi vasitəsilə fellərdən sıfat düzəldilir; məsolən: *bin ərim, sizimə, b a s i k tağım sizimə...* (Y 41) «...min döyüşüm, sizdən, yasti dağım, sizdən...»

15. -rik. Bu şəkilçi isimdən sıfat düzəldir; məsolən: *Ər dər-dəm elim bolsar, bodun isrik yürümədi* (Y 29) «Rəşadatlı elim olsa, xalq dərbədər düşməzdidi (*is+rik* → *isrik* — ağılnı itirmiş)».

16. -r. Bu şəkilçi isimdən sıfat əmələ gotırır (*uya*) («yuva» - *uyar* «məşhur»); məsolən: *Uyar bəgimkə adırlı tun, uyar kadaşınka adırlı tun* (Y 17) «Məşhur böyimdən ayrıldım, məşhur dostumdan ayrıldım». *Uyar kadının üçün ükdim* (Y17) «Məşhur arvadıma görə (S.Y. Malov -qayınatama görə) varlandım».

17. -səg.

18. -ləg. Hər iki şəkilçi feldən sıfat yaratdır; *Ödsəg, ötüləg* *küç igidmiş kağamı yanlı* (BK§ 34-35) «Müvəqqəti, ötükü qüvvənin yüksəldiyi xaqanı yanıldı».

19. -ıg. -ig. Bu, göytürk dilində işlənən məhsüldar şəkilçi-lərindərdir. Bu şəkilçi göytürk dilində fellərdən müxtəlis mənəlt sıfatlar düzəldir.

a) -ıg, -ig şəkilçisi vasitəsilə fellərdən ölçü, həcm, keyfiyyət bildirən sıfatlar düzəlir; məsolən: *Tüpütkə kiçig təqmədim* (KTe3) «Tibetə azacıq çatmadıım». *Anta kısra Yer Bayırku Uluğ İrkın yağı baltı* (KT§ 34) «Ondan sonra yer bayırkulu Uluğ İrkın yağı oldu». *Kiçig atlığ...*(BK§41) «Kiçik atlı...» *Bars yılka ekinti ay bis yigirmikə Taygüntan magistantaku kiçik dintar Burua-ğuru eşidişiçimiz İsig sanun İtəçük üçün bitirdim* (İB 103-104) «Bars ili ikinci ayın on beşində Taygüntan manastırındaki kiçik dindar dinləyicimiz İsig sanun İtəçük üçün yazdım».

b) -ıg, -ig şəkilçisi fellərdən hal, vəziyyət və keyfiyyət bildirən sıfatlar əmələ gotırır; məsolən: *Eçim kağan ili kamaşığ bolukinta, bodun ilikəgi bolukinta izgil bodun birlə sümüşdimiz* (KTşm 3) «Əmim xaqanın eli qarışqı olduqda, xalq elə ası olduqda izgil xalqı ilə döyüşdük». ...*bunça yəmə tirigi kün boltaçı erti, ölügi yur-*

tda, yolta yatu kiltaçı ertigiz (KT şm 9) «...belə də diriniz kəniz olası idi, ölüñüz yurda, yolda yataraq qalası idiniz». *Üçin Külig tiring ben* (Y3) «Üçin Külig diriyəm».

c) -ıg, -ig şəkilçisi isimlərdən dad bildirən sıfətlər əmələ gətirir; məsələn: *Süçig sabın, yumşak ağım arıp irak bodunığ ança yağutur ermiş* (KTC5) «Şirin sözü ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırılmış». *Səkizincə ay eki yanka Açıq Altır költə Kasuy kazü sünüsədim* (MÇ 18) «Səkkizinci ayın ikisində Açı Altır gölü sahilində, Kasuy ətrafında döyüsdüm».

ç) -ıg, -ig şəkilçisi fellərdən məkanla əlaqədar sıfətlər əmələ gətirir; məsələn: ...*ança erig yirtə bengü taş tokitdim* (KTC13) «...elə dayanılacaq yerdə əbəd daş hördürdüm». *Barkın, bədizin, bitig taşın biçin yılda yitinç ay yiti otuzka kop alkadımız* (KT şmş) «Sərdabəsini naxışını, yazılı daşını meymun ili yeddiçi ayın iyirmi yeddisində bütünlükə tamamladıq».

20. -ğu, -gü. Bu şəkilçinin işlənməsinə göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində bir dəfə müstəqil (*edgü*), beş dəfə isə mürəkkəb quruluşlu şəkilçinin tərkibində (-güçü; -ğulu, -gülü; -ğuluk, -ğühük) rast gəlirik. -ğu, -gü şəkilçisi müstəqil işlədikdə adlara, mürəkkəb quruluşlu şəkilçinin tərkibində işlədikdə isə selə birləşib sıfət əmələ gətirir; məsələn: *Edgü bilgə kisig, edgü alp kisig yoritmaz ermiş* (KTC6) «Yaxşı müdrük adamları, yaxşı iğid adamları yürütmüzmüş». *Bark itgüçü, bədiz yaratığma, bitig taş itgüçü Tabğac kağan çıkanı Çan sənün kəlti* (KTşm 13) «Sərdabə tıkən, naxış yaradan, yazılı daş düzəldən Tabğac xaqqanın qaynı oğlu Çan sənün gəldi». *Yuyka eriklig toplağulu uçuz ermiş, yinçgə eriklig üzgülü uçuz. Yuyka kahn bolsar, toplağuhuk alp ermis, yinçgə yoğun bolsar, üzgühük alp ermis* (I 13-14) «Nazik ikən toplamaq asan imiş, incə ikən üzmək asan. Nazik qalın olsa, toplamaq igidlikdir, incə yoğun olsa, üzmək igidlikdir».

21. -ən (-rən). Adlardan rəng adı bildirən bu sıfətdüzəldən şəkilçiyə tökcə Küli çor abidəsində bir sözdə iki dəfə rast gəlirik; məsələn: ...*sünüsdükdə Küli çor özüğü yegrən at binip* (KÇ 15) «...döyüsdükdə Küli çor cins kəhər atı minib...» ...*karluk yegrən erimlig (?)... alkasın styu urtu* (KÇ 21) «...karluk kəhər... alkasının budunu sindirdi».

22. -ul. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bu şəkilçinin yalnız qalın saatlı varlığını işlənir, həm də bu şəkilçi

vasitəsilə göytürk yazılı abidələrinin dilində iki sıfət — rəng adı bildirən *kızıl* «qızıl, qırmızı» və *yaşıl* «yaşıl» sözleri əmələ gəlir; məsələn: *Kızıl kanım töktü* (T 52) «Qızıl qanımı tökdü». *Yaşıl kaya yaylağım, kızıl kaya kışlağım* (IB 78) «Yaşıl qaya yaylağım, qırmızı qaya kışlağım».

23. *-m*, *-in*. Bu sıfətdüzəldən şəkilçi də göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində qeyri-məhsuldar işlənir və ar-tıq türk dillərinin Orxon-Yenisey abidələri dövründə daşlaşmış vəziyyətdə olmuşdur. Göytürk yazılı abidələrin mətnlərində bu şəkilçi ilə əmələ gələn cəmi üç sıfətə (*uzun* «uzun», *yoğun* «yoğun» və *kalın* «qalın») rast gəlirik; məsələn: *Ben özüm uzun yəlmək atım ok* (T 52) «Mən özüm uzun süvari dəstələri göndərdim» *Yuyka kahn bolsar, toplağuhık alp ermis, yinçga yoğun bolsar üzgühük alp ermis* (T 13-14) «Nazik qalın olsa, toplamaq igidlikdir, incə yoğun olsa, üzmək igidlikdir»...

24. *-kan*. Bəzi türkoloji ədəbiyyatda göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində adlardan sıfət düzəldən *-kan* şəkilçisinin də işləndiyi göstərilir. Belə bir şəkilçi abidələrin mətnlərində doğrudan da vardır və o, döpdə təsadüfdə *tenri* «tanrı» sözünə artırılıb *tenrikən* sözünü yaratır: üç dəfə Ongin abidəsində (O 5,6,8) və bir dəfə üçüncü Orxon abidəsində. Lakin bütün dörd halda bu söz sıfət kimi deyil, isim kimi işlənir. Burada bir nüimu-nə verilməklə kifayətlənilərik: *Kanım bağa tenrikən tiyin anta yorimus* (O 5) «Atam bağa tanrısıfət deyə yürüş etmiş».

Göytürk dilində *ol* işarə əvəzliyi ilə *tag* qoşmasının birləşməsindən «elə», «o cür», «onun kimi» mənalarını ifadə edən birləşmə də işlədiril ki, onu nə düzəltmə, nə mürəkkəb sıfət kimi qəbul etmək olmaz. Bu birləşməni söz birləşməsi (qoşma birləşməsi) kimi də göstərmək olmaz, çünki tərkibin birinci tərəfi olan *ol* işarə əvəzliyi öz fonetik tərkibini tam dəyişir. Bundan əlavə *tag* qoşması da fonetik tərkibə dəyişib sözün birinci hissəsinin ahənginə tabe olur. Bütün bunları nəzərə alıb hələ təşəkkül tapmamış bu söz-ifadəni sıfət bəhsinin sonunda təqdim etməyi məsləhət bildik: *Antağ ödkə ökünip, Kül tiginig az ərin ertürüü itumuz* (KTŞ 40) «Elə vaxtda təəssüflənib, Kül tığını bir az döyüşü ilə geri göndərdik». ...*bes sürüs sünüsdükdə Küli çor anıak bilgə esi, çab esi erti* (KÇ 17) «...beş döyük döyüşdükdə Küli çor elə müdrik (adamin) dostu, söhrətli (adamin) dostu idi». *Türgis kağanta kör-*

üg kəlti, sabı antağ (T 29) «Türqiş xaqanında casus gəldi, sözü elə (idi)».

Mürəkkəb sıfatlar. *Kök örün «açıq mavi»* (hərdən: «göy parlaq») tipli anatik sıfatlar nəzərə almasaq, göytürk dilində mürəkkəb sıfat kateqoriyası inkişaf etməmişdir. Analitik sıfatları işə mürəkkəb sıfat hesab etmək olmaz, çünki bunlar mürəkkəb söz anlayışına daxil ola bilmir. Lakin göytürk dilində mürəkkəb sıfatların mövcud olmadığını da söylemək olmaz.

Güman etmək olar ki, Orxon-Yenisey abidələri dövründə türk dillərində mürəkkəb sıfatlar təşəkkül prosesi keçirilmiş. Daş kitabələrin mətnlərində mürəkkəb sıfatların işlənməsinə ümumiyyətlə təsadüf edilmir, kağız üzərindəki kitabələrdə nadir hallarda mürəkkəb sıfatların işlənməsinə rast gəlmək olar, həm də bu sıfatlar yalnız substantivləşmiş şəkildə, yəni sıfat mövqeyində deyil, isim mövqeyində çıxış edir. «*Irk bitig*» abidəsində birinci tərəfi sadə, ikinci tərəfi düzəltmə sıfatdan ibarət olan belə substantiv mürəkkəb sıfatın işləndiyinə rast gəlirik: *Uzuntonlığ idisin, ayakin köduppen barmış* (IB 62) «Rahib kuzəsini, qədəhini (badəsini) qoyub getmiş».

Göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnləri göytürk dilinin bütün mənzərəsini özündə əks etdirmədiyi üçün, güman etmək olar ki, göytürk dilində digər mürəkkəb sıfatlar də işlənmişdir.

Sıfatların dərəcələri

Göytürk dili sıfatın dərəcələri ilə o qədər də zəngin deyil. Ehtimal ki, bu xüsusiyyət göytürk abidəlerinin dilinin üslubundan irəli gəlir. Heç də təsadüfi deyildir ki, Göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində sıfatın dərəcəsinin olub-olmaması haqqında türkoloji ədəbiyyatda bir söz belə deyilməmişdir. Göytürk abidələrində sıfatın adı dərəcəsindən başqa bir təsadüfdə *ak* «ağ» sıfatının *-sırak* şəkilçisi ilə, digər təsadüfdə isə *kızıl* «qızıl» sıfatının *-sığ* şəkilçisi ilə işləndiyini görürük. *-sırak* şəkilçisinin *-rak* ünsürü göytürk dilində də, müasir türk dillərində də sıfatın dərəcəsini düzəltməyə xidmət edir.

-rak şəkilçisinin sıfatın hansı dərəcəsini düzəltməsi məsəlesi türkologiyada mübahisəlidir. P.M. Melioranski göstərir ki, *-rak*, *-rək* şəkilçisi qırğız dilində müqayisə dərəcəsi düzəldir və dildə az

işlənir.¹ B.Ümetaliyeva -raak şəkilçisi vasitəsilə qırğız dilində müqayisə dərəcəsi düzəldiyini yazar.² N.K.Dmitriyev yazar ki, kumık dilində -rak şəkilçisi keyfiyyətin ya zəiflədiyini, ya da gücləndiyini göstərir.³ F.Q.İsxakov yaqt (saxa) dilində bu şəkilçinin olmadığını yazar.⁴ A.N.Kononov -rak (-rok) şəkilçisinin mənşəyi haqqında, habelə onun haqqında söylənmiş fikirlər barədə geniş məlumat verir və bu şəkilçinin özbək dilində müqayisə dərəcəsini yaradığını göstərir.⁵ Başqa bir əsərində A.N.Kononov -rak şəkilçisini sıfətin müqayisə dərəcəsini düzəldən şəkilçi adlandırıb göstərir ki, müasir türk dilində bu şəkilçi az işlənir.⁶ M.H.Hüseynzadənin fikrincə, -rak, -rək şəkilçisi müqayisə dərəcəsini yaratdır.⁷ H.I.Mirzəzadə -rak, -rək şəkilçisini sıfətin çoxaltma dərəcəsinin nisbət növünü yaradan şəkilçi hesab edir.⁸ Ə.M.Cavadov -rak, -rək şəkilçisi vasitəsilə müasir Azərbaycan dilində sıfətin azaltma dərəcəsinin düzəldiyini göstərir.⁹ K.M.Musayev -rak, -rək şəkilçisinin karaim dilində sıfətin müqayisə dərəcəsini düzəltməyə xidmət etdiyini yazar.¹⁰

Göytürk dilində -rak şəkilçisi, qəribə görünə də, şiddətləndirmə dərəcəsini əmələ getirir; məsələn: ...aksıraq ordu örgin anta ittidim (MÇ 20) «... düün ağ orda sarayıñ orada düzəldirdim». ...bin bodrak yont sizimə (Y 45) «Min çox kök ilxim sizə...»

¹ П.М.Мелиоранский, Краткая грамматика казако-киргизского языка, часть 1, СПб., 1894, сəh.37.

² Кыргыз тилинин грамматикасы, морфология, Фрунзе, 1964, сəh. 124.

³ Н.К.Дмитриев. Грамматика кумыкского языка, М.-Л., 1940, сəh.70.

⁴ Ф.Г.Искаков. Имя прилагательное, ИСГТЯ, II, морфология, Москва, 1956, сəh. 159-160.

⁵ А.Н.Кононов. Грамматика современного узбекского литературного языка, М.-Л., 1960, сəh.162-164.

⁶ А.Н.Кононов. Грамматика современного турецкого литературного языка, М.-Л., 1956, сəh.160.

⁷ M.Hüseynzadə. Müasir Azərbaycan dili, Bakı, 1963, сəh. 101-102.

⁸ H.Mirzəzadə. Azerbaycan dilinin tarixi morfologiyası, Bakı, 1962, сəh. 151-154.

⁹ Azərbaycan dilinin qrammatikası, II, morfologiya, Bakı, 1960, сəh.71.

¹⁰ K.M.Musaev. Грамматика караимского языка, Москва, 1964, сəh. 180-182.

-sığ şəkilçisi göytürk dilində sıfətin azaltma dərəcəsini əmələ gətirir: *Yəmə kaltı yürüün taşığ alsar, kızılışğ sub yönəsər, el taşığ özi tutsar, kopka utğay* (Tursan) «Yenə əgər parlaq daşı, qırmızı təhər su çıxarsa, o daşı özü üstündə tutsa, hər şeyə qələbə çələr».

Göytürk dilində sıfətin dərəcələri analitik üsulla, yəni iki sözün yanışması vasitəsilə də ifadə edilir; məsələn: *...yürüün taşığ alıp kök örün suh yönəsər, ...ol taşığ özintə tutsar, ...yad kişi adır-tu umaz, üçinta bədəməkə təgir* (Tursan) «Parlaq daşı alıb açıq mavi (göy parlaq) su çıxsa, o daşı özündə tutsa, yabançı adam təhlükəli olmaz, ucbatından cənnətə çatır».

Göytürk dilində sıfətin dərəcələrinin öz əksini bu cür tapmasi heç də o demək deyildir ki, qədim türk dillərində sıfətin dərəcələri olmamışdır. Ehtimal ki, qədim türk dillərində də, müasir türk dillərində olduğu kimi, sıfətin dərəcə kateqoriyası və zəngin morfoloji göstəriciləri olmuşdur.

Sıfətin substantivləşməsi və adverbiallaşması

Nitq hissələrinin bir-birinə keçməsi, birinin digərinin yerində işlənməsi türk dilləri üçün səciyyəvi hallardan biridir. Bu ondan irəli gəlir ki, bu dillərdə müəyyən bir nitq hissəsinə xas olan, onu başqa nitq hissəsindən fərqləndirən və təkcə həmin nitq hissəsinə məxsus olan xüsusi qrammatik (morpholoji) göstərici (əlamət, şəkilçi) yoxdur. Bu hadisə təkcə müasir türk dillərinə deyil, həm də onların qədim inkişaf dövrlərinə, türk dillərinin qədim yazılı abidələrinə də xas xüsusiyyətdir. Türk dillərində bir nitq hissəsinin digər nitq hissəsi yerində işlənməsinin üç tipi mövcuddur: 1) substantivləşmə — başqa nitq hissələrinə aid olan sözlərin isim mövqeyində işlənməsi; 2) atributivləşmə — başqa nitq hissələrinə aid olan sözlərin sıfat mövqeyində işlənməsi; 3) adverbiallaşma — başqa nitq hissələrinə aid olan sözlərin zərf mövqeyində işlənməsi. Bu hadisələrə türk dillərinin ən qədim yazılı abidələri olan göytürk Orxon-Yenisey yazılı kitabələrinin dilində də rast gəlirik.

Göytürk yazılı abidələrinin dilində sıfətlər isimlərin mövqeyində işlənilib substantivləşə bilir. Göytürk dilində sıfətin substantivləşməsi iki şəkildə təzahür edir: müvəqqəti substantivləşmə və daimi substantivləşmə. Müvəqqəti substantivləşmə elə hadisəyə

deyilir ki, bu zaman sıfət yalnız indiki halda, bu mətn daxilində, bu sözlərin əhatəsinədə isim mövqeyində çıxış edir, digər hallarda isə öz sıfətlilik xüsusiyyətini saxlayır. Daimi substantivləşmə elə hadisəyə deyilir ki, sıfət isim xüsusiyyətini təkcə mətn daxilində deyil, mətndən xaricdə də qoruyur.

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də sıfətlərin daimi substantivləşməsinə nisbətən müvəqqəti substantivləşməsi daha geniş yayılmışdır. Göytürk dilində müvəqqəti substantivləşmiş sıfətləri iki qrupa ayırmak olar: 1) göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində həm sıfət, həm də isim kimi çıxış edən sıfətlər və 2) əslində sıfət olan, lakin göytürk abidələrinin mətnlərində yalnız isim mövqeyində çıxış edən sıfətlər.

Göytürk dilində həm sıfət, həm də isim kimi (substantivləşmiş) işlənən sıfətlərə nümunələr:

Sıfət möqamında: *Ötükən yiş ohursar, bengü il tutu ohurtaçı sən, türk bodun, tok* (KTc8) «Ötükən meşəli dağlarında otursan, əbadi el düzəldərək oturasısan, türk xalqı, tox». *İllik bodun ertim, ilm amti kam?*.. *Kağanlıq bodun ertim, kağanım kam?*.. (KTş9) «El xalq idim, elim indi han?.. Xaşanlı xalq idim, xaşanım han?»

İsim möqamında: Buna Çıksın ben, bengüm ermış (Y13) «Qomlı Çıksıkəm, (bu mənim) abidəm imiş». Teñri yarıkkaduk üçün elligig əllirətmış, kağanlığıq kağansıratmış, yağış baz kılmış, tizligig sökürmüş, başlığıq yüküntürmiş (KTş15) «Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaşanlığıxaşansızlaşdırılmış, yağıni tabe etmiş, dizlini çökdürmüştə, başınına səcdə etdirmiş».

Göytürk dilində sıfətlərin bu cür paralel mövqedə işləməsinə kifayət qədər nümunə gətirmək olar.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində ikinci qrup sıfətlərə, yəni əslində sıfət olan, lakin sıfət mövqeyində, demək olar ki, işləməyən, həmişə isim möqamında çıxış edən sıfətlərə daha çox rast gəlirik. Morfoloji quruluşuna görə belə sözər düzəltmə sıfətlərdir və onları cümlədə təyin kimi də işlənmək olar (bu qəbildən olan sıfətlər müasir türk dillərində də isim möqamında işlənməsə də, daha çox sıfət möqamında işlənir və özündən sonra gələn sözü təyin edir), ancaq göytürk yazısı abidələrinin mətnlərində onlar yalnız substantivləşmiş şəkildə işlənir; məsələn: *B i r - i k i atlıq yablakin üçün, kara badunum, öltün, yetdin* (MÇ 17) «Bir-iki adlı (şöhrəti) xəyanət etdiyi üçün, qara xalqım, öldün, yetdin». *Eki ülüğü a t l i ğ erti, bir ülüğü y a d a ğ erti*

(T 4) «İki hissəsi atı (suvari) idi, bir hissəsi piyada idi». *Sü sü-lüpən tört bulundakı bodunuğ kop almuş, kop baz kılmış, b a s -l i ğ i ğ yüküntürmiş, t i z l i g i g sökürmüş* (KTş2) «Qoşun çəkib dörd tərəfdəki xalqı tamamilə almış, tamamilə tabe etmiş, başlarını səcədə etdirmiş, dizlini çökdürmiş» və s.

Qeyd etmək lazımdır ki, göytürk Orxon-Yenisey yazılısı abidəlerinin dilində *atlıq* «suvari», *yadağ* «piyada» sözləri bir sıra hallarda isimdən əvvəl gələrək bilavasita öz sıfətlik funksiyasını da yerinə yetirir. Başqa sözlə desək, bu sözlər həm sıfat, həm də isim mövqeyində işlənir; məsələn: 1. *Tabğaq a t l i ğ s ü s i bir tūmān artukı yeti bin süg ilki kün ölürtim, y a d a ġ s ü s i n ekinti kün kop* (*öbürtim,*) *tirilip bardi* (BKel) «Tabğaq süvari qoşunundan on yeddi min əskəri birinci gün ölürdüm, piyada qoşununu ikinci gün tamamilə (*oldurdum,*) toplanıb getdi». 2. *Eki ülügi a t l i ğ erti, bir ülügi yadağ erti* (T 4) «İki hissəsi süvari idi, bir hissəsi piyada erti».

Göytürk dilində yer, məkan və ya məkanı obyekt məshhumu mənası ifadə edən sıfətlər, xüsusən törəmə (düzəltmə) sıfətlər də substantivləşib hallanır və cümlədə obyekt mənalı yer zərfliyi vəzifəsində işlənir; məsələn: *Iğar elligdə, iğar kağanlığda yəg kiltüm* (KTş29) «Sədaqətli eldə, sədaqətli xaqanlıqda yaxşılıq etdim».

Göytürk dilində sıfətin daimi substantivləşməsinə az təsadüf edilir. Görünür, türk dilləri inkişafının Orxon-Yenisey abidələri dövrü üçün onlarda sıfətin daimi substantivləşməsi prosesi yenice başlanırmış. Müasir türk dillərində daimi substantivləşmiş sıfətlərin tez-tez işlənməsi də bu fikri sübut edir.

Göytürk Orxon-Yenisey yazılısı abidəlerinin dilində sıfətin daimi substaktivləşməsinə *kara* «qara» sözünün isim məqamında işlənməsini nümunə göstərmək olar.

1. *Kara* sıfəti «qara camaat, kütłə» mənasını ifadə edir: məsələ: *Süsü kəlti, karasın yiğdm, bağı kaçdı* (O 9) «Qoşunu gəldi, kara kütlösünü yiğdim, boyları qaçıdı».

2. *Kara* sıfəti bodun «xalq» sözü ilə birləşmədə iştirak edir (*kara bodun* «qara xalq/camaat» şəklində), lakin rəng mənası ifadə etmir, qara camaat, kütłə mənasında işlənir; məsələn: *Kara bodun: -Kağanım kəlti; -tip ögdi* (BKş 41) «Qara camaat: -Xaşanım gəldi, -deyib öyündü». *Kara türkis bodun kop içikdi* (KTş 38) «Qara türkis xalqı tamamilə tabe oldu».

3. Kara sıfəti «mal-qara» monasını ifadə edir, o bu mənada yalnız Yenisey abidələrində işlənir; məsələn: *Yita, örürümig, karamağ azdim* (Y 11) «Öfsus, dövlətimdən, mal-qaramdan ayrıldım».

4. Mürəkkəb adların (şəxs, yer, etnonim, heyvan və s.) tərkib hissəsinə daxil olur; *Kara sənir* (Y 24), *Kara Yotalık* (MÇ 27), *Kara Köl* (KTŞ 2), *Kara Kum* (T 7), *Kara Bars* (T 11), *Kara çor* (T 12), *Kara buluk* (MÇ 22) və s.

Bir məsələni qeyd etmək lazımdır. Yunis Məmmədov yazır ki, Orxon-Yenisey abidələrinin dilində *kari* «qoca, ixtiyar, yaşı» sıfəti substantivləşmir, yalnız sıfət kimi çıxış edir.¹ Göytürk abidələrinin mətnlərindən gətirdiyimiz bu nümunə həmin fikrin əsaslı olduğunu sübut edir: *Özüm kari bolum, uluğ bolum* (T55) «Özüm qoca oldum, ulu oldum».

Dilçilik ədəbiyyatında sıfətin adverbiallaşmasından az danışılır. Türk dillərinin qrammatik quruluşunun araşdırılmasına həsr edilmiş əsərlərin böyük əksəriyyətində eyni bir söz isimlərə aid olduqda, isimləri təyin etdikdə sıfət, fələ aid olduqda, feli təyin etdikdə zərf adlandırılır. Başqa sözlə deyilərsə, eyni bir söz cümlədə təyin vəzifəsində işləndikdə sıfət, zərflik vəzifəsində işləndikdə isə zərf hesab edilir. Təbii ki, eyni bir sözün cümlədə tutduğu yerindən, ifadə etdiyi vəzifəsində asılı ofaraq gah sıfət, gah zərf olması ağlabatan izahat deyildir. Belə bir izahata biz, məsələn, Azərbaycan dilçiliyi üçün artıq klassik nümunə sayılan belə bir cümlədə rast gəlirik: *Yaxşı tələbə yaxşı oxuyur*. Bu cümlədə birinci *yaxşı* sözü *tələbə* isminə aid olduğu üçün, *tələbə* isminin təyin etdiyi üçün sıfət, ikinci *yaxşı* sözü *oxuyur* feline aid olduğu üçün zərf hesab edilir. Bu, sözün nitq hissəsinə aidliyi ilə onun sintaktik vəzifəsinin qarşılaştırılmasından irəli gəlir. Halbuki sıfətin cümlədə zərflik mövqeyində işlənməsi onun adverbiallaşmasından başqa bir şey deyildir. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də sıfət adverbiallaşdır fələ aid ola, feli izah edə bilir; məsələn: *Beş yaşında kañsız kahp töküz yegirmi yaşımgā ögsüz bolum* (Y 45) «Beş yaşında atasız qalib on doqquz yaşımda anasız oldum». *Eçümüz, apamız tutmuş yir, sub idisiz bolmazun tiyin az bodunig itip...* (KTŞ 19) «Əedadlarımızın tutduğu yer, su sahibsiz olmasın deyə az xalqı təşkil edib...» *Tünlükünlü yiti ödüşkə subsız keçdim* (BKçş) «Gecəli-gündüzlü yeddi

¹ Bax: Y.Məmmədov. Orxon-Yenisey abidələrində adlar, II Bakı, 1981, s.29.

*sutka susuz keçdim». *Tört buhundakı bodunığ...yağsız kiltüm* (KTş 29-30) «Dörd tərəfdəki xalqı... yağsız etdim». *Öl ödkə kul
kullığ, kün künlig bohniş erti* (KTş 21) «O vaxt qul qullu, kəniz
kənizli olmuş idi». *Yuyka eriklig toplağulu üzüz ermis, yinçgə
eriklig üzgülü uçuz. Yuyka kalın bolsar, toplağuhık alp ermis, yin-*
çgə yoğun bolsar, üzgülük alp ermis (T 13-14) «Nazik ikən topla-
maq asan imiş, incə ikən üzmək asan. Nazik qalın olsa, toplamaq
igidlikdir, incə yoğun olsa, üzmək igidlikdir» və s.*

Ümumi məlumat

Say türk dillərində ən qədim nitq hissələrindən biridir. Hələ Orxon-Yenisey abidələrinin dilində yüksək dərəcədə inkişaf etmiş say sistemini rast gəlirik. Sayın abidələrin dilindəki inkişaf səviyyəsi bələ bir fikir söyləməyə imkan verir ki, bu kateqoriya türk dillərinin Orxon-Yenisey dövründən çox əvvəl təşəkkül tapmışdır. Abidələrin dilində sayın vəziyyəti müasir türk dillərindən fərqlənmir. Ümumiyyətlə, saylar bütün dünya dillərində ən qədim sözlərdir, bələ ki, ən ilk insanların əşyaların miqdarını fərqləndirmək ehtiyacı yarandıqda say sözlər də yaranmışdır. F.Engels yazır: «Ədəd və sıfur anlayışları heç də naməlum bir şeydən deyil, ancaq gerçək aləmdən götürülmüşdür. Saymaq üçün nəinki sayıları şəyler olmalıdır, hətta bu şəyleri nəzərdən keçirərkən onların sayından başqa, bütün digər xassələrini nəzərə almaq bacarığı da olmalıdır; bu bacarıq isə uzun zaman davam edib təcrübəyə əsaslanan tarixi inkişafın nəticəsidir. İstər ədəd anlayışı, istərsə də sıfur anlayışı başda xalis təfəkkürdən əmələ gəlməmiş, ancaq xərici aləmdən götürülmüşdür».¹

Sayın türk dillərində ən qədim nitq hissələrindən biri olduğunu bir də onda görmək olar ki, say bildirən sözlər türk dillərinin Orxon-Yenisey inkişafı dövründən müasir türk dilləri-nadək, demək olar ki, heç bir dəyişikliyə uğramamışdır: *bir* (T 33) «bir», *eki* (KTŞ 1) // *iki* (Y 31) «iki», *üç* (KTŞ 4) «üç», *tört* (KTŞ 2) «dörd», *bis* // *biş* (KTŞM 7) // *beş* (Y 11), «beş», *altı* (T 16) «altı», *yitti* (KTŞ 11) // *yeti* (Y 11) «yeddi», *səkiz* (BKŞ 26) «səkkiz», *tokuz* (KTŞ 3) «doqquz», *on* (KTŞ 19) «on», *yegirmi* (BKŞ 24) «iyirmi», *otuz* (KTŞ 14) «otuz», *kırk* (KTŞM 2) «qırx», *əlis* (KTŞ 8) «əllি�», *altıñ* (Y 26) «altıñ», *yetmiş* (KTŞ 12) «yetmiş», *səkiz on* (KÇ 3) «səksəm», *tokuz on* (IB 44) «doxsan», *yüz* (BKŞ 37) «yüz», *biñ* (T 18) // *biñ* (BKÇ 1) «min», *tümən* (BKŞ 25) «on min». Göründüyü kimi, *tümən* sözünü çıxsaq və bəzi qanuna uyğun dəyişiklikləri (samitlərin geminatlaşması, samitlərin cingiltıləşməsi, son qutural samitlərin düşməsi, hecanın açıqlığa meyl etməsi və s.) nəzərə almasaq, türk say bildirən sözlərində dəyişlik baş vermə-

¹ F.Engels. Anti-Durinq, Bakı, 1967, s.34.

mişdir. Təbii ki, ictimai həyatın, xüsusən təsərrüfatın xüsusiyyətləri, habelə, bundan asılı olaraq, türkdilli qabilələrin ictimai şüurunun inkişafı ilə əlaqədar olaraq türk dillərinin inkişafının Orxon-Yenisey yazılısı abidələri dövründə *milyon*, *milyard* və s. anlayışları bildirməyə ehtiyac yox idi. Buna görə də həmin anlayışları bildirən sözlərə göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində təsadüf etmirik.

Türk dillərində say isim və sıfır məxsus əlamətləri özündən eks etdirdə bilir. Say isimlər kimi kəmiyyət, mənsubiyyət, hal və xəbərlik kateqoriyalarının morfoloji göstəricilərini qəbul edir və cümlədə isimlərin yerinə yetirdiyi bütün vəzifələri daşıyır. Bu zaman say substantivlaşır.

Say kəmiyyət kateqoriyası şəkilçiləri qəbul edir: *beş*, *beşlər*.

Say mənsubiyyət şəkilçiləri qəbul edir: *beşim*, *beşin*, *beşi*, *beşimiz*, *beşiniz*, *beşləri*.

Say hallanır:	A. <i>beş</i>	<i>ikinci</i>	<i>çox</i>
	Y. <i>beşin</i>	<i>ikincinin</i>	<i>çoxun</i>
	Yn. <i>beşə</i>	<i>ikinciyə</i>	<i>çoxa</i>
	T. <i>beşi</i>	<i>ikincini</i>	<i>çoxu</i>
	Yr. <i>beşdə</i>	<i>ikincidə</i>	<i>çoxda</i>
	Ç. <i>beşdən</i>	<i>ikincidən</i>	<i>çoxdan</i>

Say xəbərlik şəkilçisi qəbul edir: *Mən səkkizəm*, *sən səkkizən*, *o, səkkizdir* və s.; *mən səkkizinciym*, *sən səkkizincisən*, *o, səkkizincidir* və s.

Say cümlədə mübtədə (*beş yaxşı qiymətdir*), təyin (*oxumağa on tələbə göndərdilər*), tamamlıq (*birincini mənə ver*), zərflik (*xənəndə az oxuyur*) və xəbər (*omun qiyməti beşdir*) vəzifələrini yerinə yetirir. N.K.Dmitriyev sayın bu xüsusiyyətlərini nəzərə alaraq, miqdar sayıları haqqında yazdı: «Morfoloji cəhətdən bu heç bir xüsusi şəkilçi ilə (hər halda, müasir dildə danışanın şüurunda aydın surətdə şəkilçi kimi ayrılmayan) bağlı olmayan ən sadə say formasıdır. Sayın bu növü başqa sözlərdən asılı olmadan və müstəqil işlədilə bilər. Bu halda o, isim kateqoriyasına yaxınlaşır, lakin əşyalıq bildirmir, yalnız əşya kimi qavranılan say ideyası, başqa sözlə — əşyalaşmış say bildirir. Buna görə də miqdar sayılarını dil vasitəsilə say ifadə etmək üçün maksimum mücərrədləşdirilmiş forma adlandırmış olar».¹

¹ Н.К.Дмитриев. Грамматика башкирского языка, М.-Л., 1948, с. 89

Say isimlərə xas xüsusiyyətləri qəbul etməkdən başqa sıfətlərə məxsus xüsusiyyətləri də qəbul edir, cümlədə sıfətin yerinə yetirdiyi bütün funksiyaları yerinə yetirir. Bu haqda N.K.Dmitriyev yazar: «...miqdar sayıları əşyanın miqdarının təyinedicisi kimi də qavramla bilər. Bu təsadüfdə onlar ismin təyini olur və beləliklə, sintaktik cəhətdən onunla uzlaşır. Misallar *altı at* «altı at», *tuğır kön* «doqquz gün». Bu mənada sayılar istər semantik, istərsə, xüsusən, sıfətin sintaktik roluna görə sıfətə yaxınlaşır. Sıfət və sayıın sintaktik funksiyaları mütləq surətdə uyğun gəlir, halbuki bu iki nitq hissəsinin semantikasında iki fəlsəfi kateqoriyanın - komiyyət və keyfiyyət kateqoriyalarının münasibəti ilə bağlı olan fərq qalır».¹ Bütün bu deyilənləri təkən miqdar sayılarına deyil, habelə sayıın digər növlərinə də aid etmək olar; məsələn: *beş kitab, yeddinci adam, bir az taxił, üçdə bir çörək*.

Sayıın bu xüsusiyyətlərini nəzərə alaraq, türkologiyada onu uzun müddət xüsusi nitq hissəsi hesab etməmiş, gah isim, gah sıfət, gah da hər iki nitq hissəsində tədqiq etmişlər.

Göytürk dilində ən geniş tədqiq edilmiş nitq hissəsi sayıdır, lakin sayıların tədqiqi linqistik xarakter daşılmamış, tarixi faktların tədqiqi ilə əlaqdar olmuşdur. Bununla belə, göytürk dilində həst edilmiş bütün tədqiqat əsərlərinəndə sayılar haqqında da məlumat rast gəlmək olar.

Göytürk dilində işlənmiş sayıları belə qruplaşdırmaq olar: miqdar sayıları, sıra sayıları, kəsr sayıları, qeyri-müəyyən sayılar, bölgü sayıları.

Miqdar sayıları

Göytürk dilində miqdar sayıları say sisteminin əsasını təşkil edir, demək olar ki, sayı bütün növleri miqdar sayılarını morfoloji və morfoloji-sintaktik üsulla dəyişdirmək vasitəsilə düzəldilir. Göytürk dilində müasir türk dillərində işlənən say bildirən bütün sözlər işlənir, məsələn: *Bir ərig okun urtu* (KTŞ 36) «Bir döyüşünü oxla vurdu», *hüm Kül tigin birlə, eki şad birlə ölü yitü kazğantum* (KTŞ 27) «Kiçik qardaşım Kül tigin ilə, iki şad ilə əziyyətlə qazandım», *İki yanika kün toğuru şüñüsdüüm* (MÇ 13) «Ayın ikisində gün doğanda döyüşdüm», *Üç körög kişi kəlti* (Γ 33) «Üç casus

¹ Н.К. Дмитриев. Грамматика башкирского языка, М.-Л., 1948, сəh. 89.

adam gəldi». *Tört buluñ kop yağı ermis, sü süləpən, tört bulundakı bodunuñ kop ahnis, həz həz kibnis* (KTşb 2) «Dörd təraf tamamılıq yağı imiş, qoşunla gedib dörd tərəfdəki xalqı tamamilə almış, tamamılıq tabe etmiş». *Beş yaşında kañsız kalıp, tokuz yegirmi yaşında ögsüz bolhum* (Y 45) «Beş yaşında atasız qalıb, on doqquz yaşında anasız oldum». *Bir yırka biş yoli sünüşdizim* (KTşm 4) «Bir ildə beş yol döyüsdük». *Tabğaq On turmuk bes tüman sü kəlti* (BKş 25) «Tabğaq On tutuk əlli minlik qoşunla gəldi». *Ol ay biş yigirmikə Keyrə başı Üç Birküdə tatar birlə katı tokidim* (MÇ 18) «O ayın on beşində Keyrə başı Üç Birküdə tatarlarla möhkəm döyüsdüm». *Kül tigin Azman akiñ binip oplayu təgdi, altı ərig sandı* (KTşm 5) «Kül tigin Azman ağı atı minib hücuma keçdi, altı döyüşçünü qılıncdan keçirdi». *Bu Tabğaqda yrraya bəg oğuz arası yeti ərən yağı bolmus* (O 5) «Bu Tabğaqdan şimalda oğuz böyləri arasında yeddi ən igidi yağı olmuş». *Kanım kağan uçdukda, inim Kül tigin yiti yaşda kaltı* (KTş 30) «Atam xagan öldükdə kiçik qardaşım Kül tigin yeddi yaşda qaldı». *Bükəgündə səkiz oğuz, tokuz tatar kalmadı...* (MÇ 13) «Bükəgündə səkkiz oğuz, doqquz tatar qalmadı...» *Tokuz oğuz bodun kəntü bodunum erti* (KTşm 4) «Doqquz oğuz xalqı öz xalqım idi». *On ok bodun amgak körti* (KTş 19) «On ox xalqı əziyyət çəkdi».

Tənliklər: 1. *Bir*. Əksər hallarda i saitini bildirən işarə ilə yazılır, təkcə bir dəfə (Y 10) sait işarasız yazılır. *Bir* sayı Orxon-Yenisey abidələrinin dilində özünün müstəqil tək mənəsi ilə yanaşı bir sıra məna çəhərləri ifadə edir və müasir türk dillərində olduğu kimi, söz yaradıcılığında da fəal iştirak edir.

a. *Bir* sayı konkret kəmiyyət ifadə edir: *Bir yırka biş yoli sünüşdizim* (KTşm 4) «Bir ildə beş yol döyüsdük».

b. Onluq miqdardı saylarına qoşulub tərkibi sayları yaradır və əşyanın konkret miqdarını bildirir: *Kül tikin bir kırk yaşayur erti* (KTşm 2) «Kül tiginin otuz bir yaşı vardır».

c. *Bir* sayı qeyri-müəyyənlik bildirir: *Bir kişi yanılsar, oğuñi, bodunu bisükiñə təgi kidmaz ermiş* (KTc6) «Bir adam yanılsayıdı, qəbiləsi, xalqı son nəşərinədək doğranmaz imiş».

ç. Sıracə sonra gələn *iki* sayı ilə birləşib qeyri-müəyyən say yaradır: *Bir-iki athğ yablakm üçün, kara bodunum, öltinq* (MÇ 17) «Bir-iki şəhrətli (adam) xəyanət etdiyi üçün, qara xalqım, öldün».

d. Bir sayı müxtəlif şəkilçilər qəbul edib yeni sözlər yaradır:

1) -ik şəkilçisini qəbul edib sel əmələ gətirir: *Ança kazğanıp biriki bodunuğ ot sub kılımadım* (KTş 27) «O qədər qazanıb birləşmiş xalqı incitmədim (oddan, sudan keçirmədim)».

2) -la morfemi ilə birlikdə qoşma düzəldir: *Eçim kağan birlə ilgərü Yaşıl ügüz Şantun yazıka təgi sülədimiz* (KTş 17) «Əmimi xaqanla şorqə Yaşıl çay Şandun düzüna təki qoşunla getdik».

2. İki. Bütün abidələrdə eki variantında (ya Orxon kitabədələrində olduğu kimi birinci sait göstərən işarə işlənmədən, ya da Yenisey abidələrində birinci sait üçün e səsini bildirən işarə işlənir) işlənir, təkəcə bir dəfə (Y 31) sözün başında i saitini bildirən işarə işlənir. Bir sayına nisbətən iki sayının mənə çaları azdır:

a. İki sayı konkret kəmiyyət bildirir: *İnim Kül tigin birlə, eki şad birlə ölü yitü kazğandım* (KTş 27) «Kiçik qardaşım Kül tigin-lə, iki şadla (birlikdə) eziyyətlə qazandım».

b. Onluq miqdardı saylarına qoşulub tərkibi sayılar yaradır və əşyanın konkret kəmiyyətini bildirir: ...*birgərü tabğac tapa uhuğ su eki yegirmi...sünüşdüm* (KTş 28) «...cənuba tabğaclara qarşı böyük qoşunla on iki...döyüsdüm».

c. Siraca ondan sonra gələn üç sayı ilə birləşib qeyri-müəyyənlik məshhumu ifadə edir: *Korğu eki-üç kisiligin təzip bardı* (BKş 41) «Qorxaraq iki-üç adamlı qaçı».

3. Üç. Bu say aşağıdakı mənə çalarlarını ifadə edir:

a. Əşyanın konkret miqdardını bildirir: *İnim yeti, urum üç, kızım üç erti* (Süci) «Kiçik qardaşım yeddi, oğlum üç, qızım üç idi».

b. Onluq saylarına qoşulub əşyanın konkret kəmiyyətini bildirir: *Kamuğı bis otuz sülədimiz, üç yegirmi sünüşdümiz* (KTş 18) «Hamısı (cəmi) iyirmi beş dəfə qoşun çəkdik, on üç (dəfə) döyüsdük».

c. Ondan əvvəl gələn iki sayı ilə birlikdə qeyri-müəyyən say əmələ gətirir: *Eki-üç bin sümüz, kəltəçimiz* (T14) «İki-üç min qoşunuq, gələsiyik».

4. Tört. Bu söz təkəcə bir variantda yazılır, istər təklikdə, istərsə onluqlara qoşularaq konkret kəmiyyət ifadə edir: *Tört bulun kop yağrı ermış* (KTş 2) «Dörd tərəf tamamilə yağrı imiş». *Otuz artuk iki tört yaşına oğuz təzip Tağbaçka kırı* (BKş 38) «Otuz dörd yaşimdada oğuzlar qaçıb Tabğaç'a girdi».

5. Beş. Bu say göytürk dilində dörd variantda işlənir: *bis, beş, bis, bes*. Beş sayı istər təklikdə, istərsə onluqlara qoşulduğda

əşyanın konkret miqdarnı bildirir: *Bes yaşında kañsız kalıp tokuz yegirmi yaşımda öksüz bolum* (Y 45) «Beş yaşında atasız qalıb on doqquz yaşımda anasız oldum». *Kamuğu bis otuz sülədimiz* (KTŞ 18) «Hamısı iyirmi beş (dəfə) qoşun çəkdik». *On tutuk bes tūmān su kaltı* (BKŞ 25) «On tutuk əlli min (beş on min) qoşunla gəldi». *Ol ay bis yigirmikə Keyrə başı Üç Birküdə tatar birlə katı tokidun* (MÇ 18) «Həmin aynın on beşində Keyrə başı Üç Birküdə tatarlarla möhkəm toqquşdum».

6. *Altı*. Bu say göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində müxtəlif qrafikdə yazılsa da bir fonetik variantında (*altı*) tələffüz edilir, istər təklikdə, istərsə onluqlara qoşulduğda əşyanın konkret kəmiyyətini ifadə edir: *Altı çub Soğdak tapa sülədimiz* (KTŞ 31) «Altı tayfali Soğdaka qardaşı qoşun çəkdik»...*ekinti altı yegirmikə üç tuğlğ* (MÇ 45) «...ikinci (dəfə) on altı-sında üç bayraqlı...»

7. *Yeti*. Orxon-Yenisey abidələrində iki variantda işlənir: *yeti və yiti*. İstər təklikdə, istərsə onluqlara qoşulduğda konkret kəmiyyət bildirir: *Kañım kağan uçdukda inim Kül tigin yiti yaşda kaltı* (KTŞ 30) «Atam xagan öldükdə kiçik qardaşım Kül tigin yeddi yaşda qaldı»...*kırk artuk yiti yoli süləmis* (KTŞ 15) «...qırx yeddi yol qoşun çəkmış».

Yunis Məmmədov *yeti* «yeddi», *səkiz* «səkkiz» və *tokuz* «doqquz» saylarından danəşarkən yazıır ki, bu saylarda samitlərin cütlənməsi «çox qədim zamanlardan başlamışdır» və Məhəmmud Kaşgariyə isnad edərək göstərir ki, «səkiz variانتı səkkizin sadələşmiş, ixtisar olunmuş formasıdır»¹. Orxon-Yenisey abidələrinin dilində geminatların işlənməsinə heç yerdə təsadüf edilmir. Bütün fikirdəyik ki, təkcə *yeti*, *səkiz*, *tokuz* saylarında yox, ümumiyyətlə türk dillərində samitlərin geminatlaşması prosesi türk dillərinin Orxon-Yenisey dövründən sonrakı inkişafında baş vermişdir.

8. *Səkiz*. Bu say göytürk Orxon-Yenisey yazısı abidələrində iki qrafik variantda (ya saitlərin ikisini göstərən işarə yazılmır, ya da ancaq *i* saitini göstərən işarə yazılr) yazılır, lakin həmişə bir fonetik variantda — *səkiz* kimi oxunur. *Səkiz* sayı istər təklikdə, istərsə onluqlara qoşulduğda konkret miqdardır: *Bükəgükdə*

¹ Bax: Məmmədov Y. Orxon-Yenisey abidələrində adlar. II. B., 1981, s.33

səkiz oğuz, tokuz tatar kalmaduk (MÇ 13) «Bükəgükde səkkiz oğuz, doqquz tatar qalmadı». Səkiz yegirmi yaşına Altı çub soğdak tapa sülədim (BKç 24-25) «On səkkiz yaşimdə altı tayfah soğdaklara qarşı qoşun çəkdir».

9. Tokuz. Bu sayın Orxon və Yenisey abidələrində yazılışı fərqlidir, lakin hər iki tip abidələrdə fonetik tərkibən bir variantda -tokuz şəklində tələffüz edilir. *Tokuz* sayı ister təklikdə, isterse onluqlara qoşulduğda əşyanın konkret kəmiyyətini ifadə edir: *Tokuz oğuz bəgləri, bodum, bu sahimin edgütü esid, katıqdi tınlı* (KTc 2) «Doqquz oğuz bəyləri, xalqı bu nitqimi yaxşıca eşit, möhkəmə dirlə». *Otuz artuki tokuz yaşına yazın tatabı tapa sülədim* (BKc 2) «Otuz doqquz yaşimdə yazda tatabılara qarşı qoşun çəkdir».

Bütün onluq sayılar da göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənmişdir; məsələn: *Üç karluk yıblak sakimp təzə bardi, kuriya on oka kirdi* (MÇ 11) «Üç karluk xalqı xain çıxıb qaçıdı, qərbə on ox xalqına girdi (tabe oldu)». *Kül tigin koj yıl yiti yigirmükə uçdu* (KTşmş) «Kül tigin qoyun ili ayın on yeddisində öldü». *Kül tigin ol sünüşdə otuz yaşayır erti* (KTşm 2) «Kül tigin o döyüsdə otuz yaşında idi». *Kül tigin bir kirk yaşayur erti* (KTşm 2) «Kül tigin otuz bir yaşında idi». *Əlig yıl isig, küçig birmis* (KTş 8) «Əlli il qulluq etmiş». *Siz, elimə, kunçuyuma, oğlanıma, bodunuma, sizimə altmış yaşimdə...* (Y 1) «Sızdırın, elimdən, arvadım-dan, oğlanımdan, xalqımdan, sizdən altmış yaşimdə (ayrıldım)». *Kü esidip bahkdakı tağıkmış tağdakı inmis, tirilip yetmiş ar bolmış* (KTş 12) «Xəbər eşidib şəhərdəki dağa qalxmış, dağdakı enmiş, toplanıp yetmiş döyüşü olmuş». *Ulu Küli çor səkiz on yasap yok bolu* (KÇ 3) «Ulu Küli çor sekşən il yaşayıb öldü». *Oğlin, kişisin utuzmaduk yana tokuz on baş koj utmış* (IB 44) «Oğlunu, adamlarını uduzmamaq bir yana doxsan baş qoyun udmuş».

Müasir türk dillərində işlənən yüz və *min* sayılarına da göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində rast gəlirik; məsələn: *Yarakinta, yalmasında yüz artuk okun urti* (KTş 33) «Yarağına, paltarına yüzdən artıq ox vurulmuşdu». *Tahqaç athğ süsi bir tūmən artuki yeti biñ süg ilki kün ölürtim* (BKc 1) «Çin süvari qoşununun on yeddi minlik dəstəsini birinci gün öldür-düm».

Göytürk dilində *biñ* «min» sayı substantivləşib isim kimi işlənir və özündən sonra gələn sözlə sintaktik əlaqəyə girib rütbə,

vəzifə adı ifadə edir; məsələn: ...özümən öňrə binə başı mı (MÇ 6) «...özümü şərqə minbaşı göndərdi».

Göytürk dilində müasir türk dillərində işləməyən daha bir say bildirən sözə *-tümən* sözünü rast golurik. Bu söz müasir mongol dilində on min mənasını ifadə edir. *Tümən* sözü qədim türk dillərində da *on min* sayını göstərmışdır; məsələn: *Bin yılhk, tümən künlik hitigimin, bergümin anta yası taşka yaratıtdım* (MÇ 21-22) «Min illik, on min künlik yazımı və işarələrimi orada yasti daşda yaratdırdım».

Göytürk Orxon-Yenisey abidələrinin dilində *tümən* «on min» sayı bir neçə məna çalrı ifadə edir:

A) *tümən* sayı əşyanın konkret miqdarnı bildirir: *Tabğac athığ süsi bir tümən artukı yeti bin süg ilki kün ölürtim* (BKc 1) «Tabğaq süvari (atlı) qoşununu on yeddi min əsgəri birinci gün öldürdüm».

B) *Tümən* sayı qeyri-müəyyən, hüdudsuz çoxluq məna çaları ifadə edir: *Bin yılhk, tümən künlik hitigimin, bilgimin anta yası taşka yaratıtdım* (MÇ 21-22) «Min illik, on min günlük yazımı və işarələrimi orada yasti daşda yaratdırdım».

C) *Tümən* sayı qoşun birləşməsinin adını (müasir hərbi terminlə desək, tümən ya diviziya, ya da korpusa bərabərdir) ifadə edir: *Çaça sənün səkiz tümən birlə sünüşdüm* (BKş 25) «Çaça sənünün səkkiz diviziyası ilə döyüşdüm». *On tutuk beş tümən sü kəlti* (BKş 25) «On tutukun beş diviziyalıq qoşunu gəldi». Kuğ sənün başadı tört tümən sü kəlti (BKc 8) «Kuğ sənünün sərkərdəliyi ilə dörd diviziya qoşun gəldi».

Bir neçə türk dili istisna edilməklə, müasir türk dillərinin əksəriyyətində onluq sayıları göstərən sözlər Orxon-Yenisey abidələrində olduğu kimidir. Buradə qəribə bir qanuna uyğunluq özünü göstərir: ondan əlli yədək onluq adları bildirən sayılar müstəqil sözlərlə, əlidən sonrakı onluq adı bildirən sayılar isə cüt-cüt eyni üsulla düzəldilir (*altı+miş, yetmiş; səkiz+on, tokuz+on*). *Səksən* və *doxsən* sayılarının yaranma üsulu işkardadır: *səkiz+on > səkiz+zon > səksən, tokuz+on > tokuzon > doxsən*. *Altmış* və *yetmiş* sayılarının mənşəyi daha maraqlı və türkologiyada daha mübahisəlidir. Türkoloqların əksəriyyəti bu iki onluğun *altı+miş* və *yet+miş* hissələrindən ibarət olduğunu, *-miş* ünsürünün türk dillərinin ən qədim dövründə onluq mənəsi ifadə etdiyini fərz edir. Məsələn, H.İ. Mirzəzadə yazır: «Onluq məfhumu ifadə edən və vax-

tilə (ehtimal edildiyinə görə) müstəqil söz olan *-miş* hələ çox əvvəllər, tarixin uzaq keçmişlərində öz müstəqilliyini itirmiş, biza bir şəkilçi kimi gəlib çatmışdır. *-miş* şəkilçisinin müstəqil bir söz kimi başqa türk dillərində işləndiyini göstərən faktlara rast gəlmək mümkün deyildir.¹ Ə.M.Dəmirçizadə *-miş* ünsürünün onluq mənəsi ifadə etməsi fikrinin əleyhinədir. *On* sayının müxtəlif dillərdə *əl* sözü ilə bağlı olduğunu sübut etdiqdən sonra, *əl* sözünün isə bir sıra türk dillərində *bilək* (fonetik variantları ilə) sözündən törəndiyini, habelə türk dillərində *b* > *m* və *l* > *s* əvəzlenməsi olduğunu sübut etdiqdən sonra müəllif *iyirmi*, *almiş*, *yetmiş* saylarındakı *mi*, *miş*, *miş* ünsürlərinin *beş* sayı ilə əlaqədar olduğunu yazar: «...qətiyyətlə deyə bilərik ki, *iyirmi*, *almiş*, *yetmiş* saylarının son hissəsini təşkil edən *mi*, *miş*, *miş* ünsürləri *beş* sözünün (müəyyən fonetik variantı əsasında) şəkilçiçəq çevriləməsi nəticəsinə formalasən və sözün tərkib hissəsi halında sabitləşən vahidlərdir».² Ə.Dəmirçizadənin bu mühakiməsində iki məqam haqlı olaraq mübahisə doğura bilər. Əvvələn, ümumiyyətlə türk dillərində zoif samit sayılan və tez-tez sözlərdən düşən *r* səsi hansı fonetik qanuna əsasən *iki* (Ə.M.Dəmirçizadənin fikrincə, *iki* sayı *iyirmi* sayında *iyi* şəklində düşür) və *miş* (müəllifin görə, *iyirmi* sayında sonuncu samit düşməsdür) sözlərinin arasına artırılmışdır. Elə bir türk dili göstərmək olar ki, orada müəllifin göstərdiyi bu «fonetik qanundan», heç olmasa, bir dəfə istifadə edilsin? Bir də bütün fonetik hadisələrdən — səs dəyişməsi, səs artırılması və səs düşümü hadisələrinin bir sözdə toplanması fövqələdə hadisə deyilmi? İkincisi, türk dillərinin onluq saylarına diqqət edilərsə, burada dəqiq bir qanunauyğunluq özünü göstərir, ondan əlli yadək (*on*, *yigirmi*, *otuz*, *kirk*, *əllig*) saylar bir üsulla, sonrakı iki onluq (*almış*, *yetmiş*) ikinci bir üsulla, axırıncı iki onluq (*şəkizən*, *tokuz*) üçüncü bir üsulla yaranır. Hansı səbəbə bu sistem pozulmalı idi? Əgər artıq ikinci onluq uyğun təkliyə (*iki*) *miş* ünsürünü artırmaqla düzəlirdi, sonrakı onluqlar da (*otuz*, *kirk*, *əllig*) *almiş*, *yetmiş* saylarına qədər eyni üsul ilə düzəlməli idi. Onluğunu ifadə etmək üçün üsul yaratmaq, birdən-birə onu unutmaq, yeni üsul

¹ H.Mirzəzadə. Azərbaycan dilinin tarixi morfolojiyası, Bakı, 1962, soh.161.

² Ə.Dəmirçizadə. 50 söz, Bakı, 1968, soh.98.

icad edib ondan istifadə etmək, sonra yenə həmin üsula qayıtməq, yenə onu unudub daha bir üsul ixtira etmək, yumşaq desək, dillerin inkişaf qanunlarına ziddir. Buna görə də iyirmi sayı ilə *almiş*, *yetmiş* sayılarının eyni üsulla yarandığını söyləmək olmaz. -*mış* ünsürünün *beş* sayından törəməsi və *beş* sayının «*on*» məfhumunu ifadə etməsi (hər halda türk dilləri üçün) məsələsi isə çox mübahisəli və şübhəlidir. Bizcə, H.Mirzəzadənin fikri həqiqətə daha yaxındır. Onun -*mış* ünsürü haqqındaki fikrini əsas götürsək, aydın olur ki, *almiş*, *yetmiş* sayıları *səksən*, *doxsan* sayılarından daha qədimdir. Bu da dillerin dialektik inkişaf qanununa tam uyğundur.

S.Y.Malovun verdiyi məlumatə görə, sarı uyğurların dilində bütün onluq sayılar (ondan doxsanadək) təkliklərin üzərinə *on* sözünün artırılması ilə düzəldilir; məşələn: *on*, işkon (<*işke on*) - iyirmi, *üčön* (<*üč on*) -otuz, *türtön* (<*türt on*) -qırx, *pison* (<*pis on*) -əlli, *alton* (<*alty on*) -almiş, *yeton* (<*yeti on*) -yetmiş, *sakyson* (<*sakys on*) -səksən, *tokyson* (<*tokys on*) doxsan.¹ Z.B.Araqaçının verdiyi məlumatlara görə, altay, şor, xakas və tuva dillerində onluq sayılar almişdan doxsanadək təklik bildirən sayılar *on* sözünün artırılması ilə düzəlir.² Əlavə etmək lazımdır ki, tuva dilində hətta *otuz*, *qırx*, *əlli* sayıları da bu üsulla əmələ gəlir: *üçen* — *otuz*, *dörten* — *qırx*, *beçen* — *əlh*. Göründüyü kimi, onluq sayıların əmələ gəlməsində sistem qanuna uyğunluğu vardır və bu sistem qanuna uyğunluğunu təsadüfi halların toplusuna çevirmək üçün heç bir fonetik uydurmadan istifadə etmək olmaz.

Göytürk dilində *əlli* sayı ilə *əl* sözü eyni fonetik tərkibə (*əlig*) malikdir. Bundan çıxış edib belə bir fikir söyləmək olar ki, *əlli* sayı ilə *əl* sözü arasında nə isə, bir mənşə yaxınlığı vardır.

Türk say sisteminin təkamülli haqqında V.A.Qordlevskinin maraqlı fikirləri vardır. O yazır: «...müasir türk xalqlarında müəyyən sayıları (onluqları: 30, 40, 50) şərti sözlərlə göstərən qədim hesablama ukladının qalıqları mühafizə edilmişdir; bu sözlər *on* sözünün köməyi ilə düzələn onluqları ikinci plana sıxışdırılmışdır.

¹ С.Е.Малов. К изучению турецких числительных, Сборник АН СССР, 1935, сəh.271-277.

² И.А.Батманов, З.Б.Арагачи, Г.Ф.Бабушкин. Современная и древняя ениссиака, Фрунзе, 1962, сəh.125.

Türk dilleri uzun yol keçmişdir. Say sisteminin təkamülü bu haqda aydın təsəvvür yaradır. Türk xalqlarında say sistemi tədricən mürəkkəbləşmişdir.

C.Darvin «Biql gəmisiñde səyahət» əsərinin hansı bir yerdəsə yazar ki, avstraliyalılarda 3 sayında artıq çoxluq təsəvvürü təcəssüm edir. Müasir dil formalarının müşahidəsindən çıxarılan nəticəyə əsasən demək olar ki, türk xalqları üçün ilk zamanlar 5 hesabda on yüksək səviyyə olmuşdur.

Sonra onluqlar meydana çıxır: bir onluq — on; onluqların cütü -iyirmi, başqa sözlə iyirmilik sayı. Sonra gələn yüksək onluqlar hesablamaların yüksəldiyini göstərir. 3 onluq 30 — otuzluq, 5 onluq — 50 — görünür — əllilik sayı.

30 və 40 üçün, bəlkə 50 üçün də müstəqil sözlər xalqın dini-ictimai həyatının ünsürləri kimi çıxdan və əlahiddə var idi. Yalnız sonralar onlar üçün — 30 və 40 rəqəmləri üçün dəqiq miqdardar vahidləri təyin edilir: *otuz* sözü üçün — 30, *kırk* sözü üçün — 40.

Ancaq təsərrüfat həyatı durmadan inkişaf edirdi və 50 *elli* sayı əlin (el) malik olduğu bütün imkanların sonuna yetmişdi.

60 sayı hesablamada yeni bir dövr — *altmışlıq* — ağır və eyni zamanda kiçik onluq sayıları ilə hesablama sistemini bitirir. 60 (*altmış*) sayının *mış* sözü vasitəsilə (*iyirmi* sayında olduğu kimi?) yaranması *on* sözünün yüksək onluqların ifadəsinin tərkib hissəsi kimi qarvanılmadığı dövərə gedib çıxır və hesab ehtimal ki, hələ *iyirmilik* və *otuzluq* sistemi ilə aparılır: 60 sayı üçqat iyirmi və üçqat 30 deməkdir.

70 (*yetmiş*) sayı, ehtimal ki, 60 (*altmış*) sayına analogiya olaraq, formal surətdə yaranmışdır; bəlkə analogiyanın iki (2) sayından bölgü sayının iki cür əmələ gəlməsində də görürük: *ikisər* (inkişafın hansı bir mərhələsində iş, deməli, xüsusi bir rəqəm kimi beş sayının təsiri) yaxud *ikirə* — bir sayındakı *r* səsinin analogiyası ilə.

Seksen 80 və *doksan* 90 sayılarında *on* sözü silinmişdir, bunlar da çox işlənmişdir: 80 — dördət 20, 90 isə üçqat 30, başqa sözlə desək, 80 və 90 — nə vaxtsa hesabın qurulduğu rəqəmlərə artırılmış rəqəm deməkdir. Bu — iyirmilik və otuzluq say sisteminin qalıqlarıdır- seksten kere (80 dəfə) türk dilində çox deməkdir.

Sonra onluq sisteminə qəti keçid dövrü baş verir, lakin on onluq üçün, başqırd dilində mühafizə edilmiş «tam onluq» (*on*

on) ilə yanaşı, gərək ki, hələ kifayət qədər izah edilməmiş, müstəqil yüz sözü yaradılır.

İndi yüz sözündən ən yüksək rəqəmləri ifadə etmək üçün istifadə edirlər, daha yüksək rəqəmlər isə təsviri yolla ifadə edilir; məsələn: görünür, «min» ideyasını hələ pis qavramış Yaziçıoğlu Əli (XV əsr) bir yerdə yazar: on yüz altmış altı (1066) — on yüz altmış altı. Əlbəttə, bu — arxaizmdir; *bin* — bu söz etimoloji cəhətdən aydınındır? — sözü, şübhəsiz, möveud idi. XVI əsrdə Osmanlı imperiyasında pul dövriyyəsi genişlənir. Beşyüzlük pul vahidi üçün — «beşyüzlük kuruş» üçün *kese* (kisə) sözü işlədir. Adamlar minlərə sərəncam çəkirlər. Ahmed Refik tərcəməndə nəşr edilmiş XVI əsr sonadlarında təsviri formalar qanuna uyğundur: on kerre yüz bin (10 dəfə 100 min) və sairə, başqa sözlə — yüz min isə ən böyük rəqəmdir. Təsviri ifadələrdən istifadə etmək sanki asandır. Təsviri formalar qədimdə alınmış *tümən* (saysız) - on min sözünün də yerini tutur».¹

Türk dillərindəki, o cümlədən onların ən qədimi göytürk Orxon-Yenisey yazısı abidələrindəki sayıların mənşəyi hələ yaxşı öyrənilmişdir. Mübahisəli və həlli lazımlı olan məsələlər çoxdur.

Tərkibi saylar. Göytürk dilində tərkibi miqdar sayılarının ifadəsi (yaratılması) prinsipi müasir türk dillərində əsası surətdə fərqlənir. Müasir türk dillərində tərkibi miqdar sayı yaratmaq üçün əvvəlcə böyük rəqəm (yüzlük, onluq), sonra isə kiçik rəqəm (təklik) deyilir (yazılır); məsələn: *on beş, üç yüz əlli altı, min doq-quz yüz yetmiş bir* və s. Dünyanın əksər dillərində tətbiq edilən bu üsul göytürk dilində işlənmiş üsuldan çox fərqlidir. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində (ehtimal ki, bütün qədim türk dillərində) tərkibi miqdar sayıları iki üsulla düzəlir.

Göytürk dilində tərkibi miqdar sayılarının düzəldiləşməsinin birinci üsulu zahirən rus dilindəkini xatırladır. Məlumdur ki, rus dilində birdən on doqquzadə mürəkkəb sayıları düzəldərkən əvvəlcə təklik, sonra onluq işlədir; məsələn: *тринацать три (үç) на десять (on), семнадцать семь на десять* deməkdir. Göytürk dilində bu sistem ondan yuxarı bütün saylara tətbiq edilir. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilindəki tərkibi say düzəltmə sisteminin rus dilindəkinə oxşarlığı bununla bitir.

¹ В.А.Гордлевский. Числительные 50 в турецком языке, Избранные сочинения, т. II, Москва, 1961, с. 135-136.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin tədqiqinin ilk illərində türkoloqlar Orxon-Yenisey abidələrinin tərkibi say sistemi ilə rus dilindəki uyğun sistem arasındaki oxşarlığa görə qədim türk tərkibi sayını da təklif + onluq sistemi ilə oxuyurdular. Məsələn, *yeti yigirmi* sayı «yeddi+iyirmi - iyirmi yeddi» kimi tərcümə edilirdi. İlk tədqiqatçıların ilk tərcümələrində buraxılan bu səhv dən Ə.M.Dəmirçizadə belə bir notica çıxarıır ki, V.Tomsen, V.V.Radlov və P.M.Melioranski göytürk Orxon-Yenisey yazısı abidələrində tərkibi sayıları tərcümə edərkən səhv etmişlər. Qədim türk tərkibi sayılarını ilk dəfə düzgün olaraq S.Y.Malov tərcümə etmişdir. Görünür, Ə.M.Dəmirçizadənin V.Tomsen, V.V.Radlov və P.M.Melioranskinin sonralar yazdıqları əsərlərə tanışlığı yoxdur, çünki bu əsərlərdə göytürk Orxon-Yenisey tərkibi sayıları düzgün tərcümə edilmişdir. Məlumdur ki, Orxon-Yenisey abidələrində hesablama sistemini S.Y.Malov deyil, İ.Markvart və V.Banq keşf etmişlər. Bundan sonra V.Tomsen, V.V.Radlov və P.M.Melioranski həmin sistemi qəbul etmişlər. Buna inanmaq üçün Ə.M.Dəmirçizadənin P.M.Melioranski tərəfindən yazılmış və 1899-cu ildə nəşr edilmiş «Памятник в честь Кюль Тегина» adlı əsərinə baxması kifayət idi. Onda müəllif əmin olardı ki, tənqid etdiyi adamların qədim türklərin hesablama sistemi haqqında heç olmasa təsəvvürləri vardır. Çünki P.M.Melioranskinin həmin əsərində göytürk Orxon-Yenisey mürəkkəb sayılarını rus dilində düzgün tərcümə edilmişdir. Məgər heç bir şeydən problem yaratmaq və onu həll etmək üçün bu qədər zəhmət çəkməyə ehtiyac vardır mı? Ə.M.Dəmirçizadə hətta S.Y.Malovun qədim türk hesablma sistemini hansı əsərində və nə vaxt nəşr etdiyini də göstərir: S.E.Malov. Уйгурские рукописанные документы экспедиции С.Ф.Олденбурга, Ленинград, 1932 (səh.135-139). Müəllif səhifənin aşağısında belə bir qeyd verməyi də lazımlı bilir. «Buradaca qeyd etmək lazımdır ki, S.Y.Malovun sonradan nəşr olunmuş «Памятники древнетюркской письменности» adlı kitabında da bu növ sayılar, xüsusən Orxon kitabələrindən aldığımız cümlələrdəki sayıları əvvəlki kitabında olduğu kimi doğru oxumuş və doğru tərcümə etmişdir».¹

¹ Ə.M.Dəmirçizadə. «Kitabi-Doda Qorqud» dastanlarının dili, Bakı, 1959, səh.83.

Göytürk Orxon-Yenisey yazısı abidelerinin dilinde türkibi sayıların mozmanına təklikdən sonra adı çəkilən onluq deyil, ondan on az olan onluq daxil olur; məsələn: *yeti otuz* sayına yeddi tam və otuzdan on az olan onluq — *iyirmi* daxildir; *yeti otuz* «iyirmi yeddi» deməkdir. Sistemin bu cür qurulması məntiqə tama-mılə uyğundur. Təkliyin onluqdan əvvəl işlədilməsi o deməkdir ki, adı çəkilən onluq tam götürülmür, ondan yalnız adı çəkilən təklik qədər götürülür (iyirmilik tam götürülmüşdür, otuzluqdan isə yeddi təklik götürülmüşdür). Başqa cür izah etsək, hesablamada adı çəkilən onluğa doğru adı çəkilən təklik qədər irəliləmişdir (hesablamada otuz sayına qədər yeddi rəqəm gedilmiş, yaxınlaşmış və hesablama dayandırılmışdır, otuza çatılmamışdır).

Göytürk Orxon-Yenisey yazısı abidelerinin dilində işlənmiş türkibi sayıları asan hesablamaq və qavramaq üçün belə bir düsturdan istifadə etmək olar: *təklik+onluq-on*; məsələn: *üç yetmiş* sayını belə hesablaması olar: *üç+yetmiş-on=altmış üç* və s.

Orxon kitabələrində bu üsulla türkibi sayılar on birdən otuz bireddək düzəlir, təkcə Ongin abidəsində bir yerdə *altmış beş* sayının da bu üsulla əmələ gəlməsinə rast gəlirik:

Bir yegirmi (MÇ 32) «on bir»,
Eki yegirmi (KTŞ 28) «on iki»,
Üç yegirmi (KTŞ 18) «on üç»,
Tört yegirmi (MÇ 19) «on dörd»,
Bis yegirmi (MÇ 18) «on beş»,
Altı yegirmi (MÇ 46) «on altı»,
Yeti yegirmi (KTŞ 11) «on yeddi»,
Səkiz yegirmi (BKŞ 24) «on səkkiz»,
Tokuz yegirmi (BKc 9) «on doqquz»,
Bir otuz (KTŞ 32) «iyirmi bir»,
Eki otuz (HT 4) «iyirmi iki»,
Üç otuz (T 9) «iyirmi üç»,
Bis otuz (KTŞ 18) «iyirmi beş»,
Altı otuz (KTŞ 34) «iyirmi altı»,
Yeti otuz (KTŞm 1) «iyirmi yeddi»,
Tokuz otuz (MÇ 16) «iyirmi doqquz»,
Bir kırk (KTŞm 2) «otuz bir»,
Bes yetmis (O 4) «altmış beş».

Orxon abidələrində, Ongin abidəsindəki *bes yetmis* sayı is-tisna edilməklə, otuz birdən yuxarı miqdardı saylarının göstərdi-

yımız bu üsulla düzelməməsinin həmin kitabələrin spesifikasi ilə izah etmək olar. Bunun iki səbəbini göstərmək olar: 1. Türk xanqları çox cavan yaşlarında həyatdan köçürmüşlər. 2. Bir döyüşdə o qədər də çox düşmən əskəri öldürmək mümkün deyildir.

Ongın kitabəsindəki nümunə sübut edir ki, Orxon kitabələrində tərkibi saylar on birdən doxsan doqquza qədər bu üsulla düzəlirniş.

Yenisey kitabələrində bu üsulla on beşdən altmış səkkizə qədər tərkibi sayların əmələ gəldiyini müşahidə edirik:

Beş yegirmi (Y 1) «on beş»,
Altı yegirmi (Y 48) «on altı»,
Yeti yegirmi (Y 26) «on yeddi»,
Tokuz yegirmi (Y 45) «on doqquz»,
Altı otuz (Y 36) «xiyirmi altı»,
Beş kırk (Y 25) «otuz beş»,
Səkiz kırk (Y 24) «otuz səkkiz»,
Tokuz kırk (Y 10) «otuz doqquz»,
Eki əlig (Y 21) «qırx ikib»,
Üç əlig (Y 22) «əlli üç»,
Tokuz əlig (Y 48) «qırx doqquz»,
Tokuz altmış (Y 48) «əlli doqquz»,
Bir yetmiş (Y 45) «altmış bir»,
Üç yetmiş (Y 3) «altmış üç»,
Yeti yetmiş (Y 11) «altmış yeddi»,
Səkiz yetmiş (Y 41) «altmış səkkiz».

Buradan belə nəticə çıxarmaq olar ki, Yenisey abidələrində tərkibi saylar on bir sayından doxsan doqquz sayına qədər bu üsulla yaradılmışdır. Deməli, göytürk Orxon-Yenisey yazılı abi-dələrinin dilində tərkibi sayların göstərdiyimiz üsulla yaradılması on bir sayından yüz (doxsan doqquz) sayına qədər yayılmışdır. Bu da həmin üsulanın qədim türk qəbilələrinin dilində geniş yayıldığı və universal səciyyə daşıdığını göstərir. Bu üsul türk dillərində tərkibi say yaratmağın on qədim üsuludur. Tərkibi sayların əmələ gəlməsinin digər üsulları, o cümlədən *artukı* sözü ilə yaranma və müasir türk dillərində bu sözün düşməsi ilə tərkibi sayların yaranması türk dillərinin tarixi inkişafında hələ göytürk Orxon-Yenisey yazılı abidələri dövründə özünü göstərən prosesin nəticəsidir.

Uzun zaman türkologiyada belə hesab edilirdi ki, qədim türk xalqlarının bu cür hesablama sistemi yalnız Orxon-Yenisey və qədim uyğur əlifbaları ilə yazılmış qədim türk abidələrinin dilində özünü göstərir. S.Y.Malovun tədqiqatları nəticəsində məlum olmuşdur ki, müasir sarı uyğurların dilində indi də bu cür hesablama sistemi özünü göstərir. Bu haqda S.Y.Malov yazır: «...qədim türk abidələrindən run və uyğur yazısında və qismən XIII-XIV əsrlərin siro-türk abidələrində, canlı türk dillərindən isə təkcə sarı uyğurların dilində hesablamadan başqa sistemi işlənmişdir və işlənir. Onluqlardan və təkkılıklardan ibarət olan rəqəmləri ifadə etmək üçün sonrakı onluğa yaxınlaşmaq əsas olaraq götürülür və əvvəlcə təklik, sonra isə gözlədiyimiz sinfin və ya dərəcənin onluğu deyil, sonrakı onluq gəlir. Məsələn, 12 run yazısı abidələrinə görə (VIII əsr) *eki yeqirmi*, uyğur yazısına görə *iki yeqirmi* olar, başqa sözlə, «iki iyirini», yaxud «iyirmiliyin üstə iki gəl», yaxud «iyirmilik dərəcəsindən iki», «ikinci onluğun ikisi», «ikinci onluqdan iki». *İyirmi bir* bir otuz olar, başqa sözlə, «bir otuz», «otuza bir», «otuza doğru bir», «üçüncü onluqdan bir». «İyirmi yeddi» Kazan tatarlarının dilində «yeqerme jide», başqa sözlə «iyirmi yeddi» run yazısı abidələrində isə *yeti otuz*, uyğurca *iti otuz*, başqa sözlə, «yeddi otuz». Sarı uyğurların dilində də bələdir...

Qədim («run» və uyğur) hesablama sistemi hazırda sarı uyğurların dilində yaşayır, lakin özünü tamamilə deyil, qismən, 11-dən 30-a qədər hesablamada göstərir. Belə ki, *on bir* sarı uyğurların dilində digər canlı türk dillərində 11 sayını göstərmək üçün işlədilən *on bir* kimi deyil, *pər yiqrma*, başqa sözlə «bir iyirmi» («iyirmiyə doğru bir») olur; *üçiqrma* (sarı uyğur dilində) 13, başqa sözlə, «üç iyirmi», «iyirmiyə doğru üç», lakin maraqlıdır ki, bu zaman 20 *ışkon*, başqa sözlə, «iki on» sözləri ilə ifadə edilir (çox nadir hallarda sarı uyğur 20 üçün *yiqrma* sözü işlədir). 26 *altı otis*, başqa sözlə «altı otuz», indiki «ümumtürk» hesablama sistemindən gözlənilən kimi *otis altı* olmur. *Otis* sözü isə ayrılıqda işlənilmir və tam yuvarlaq rəqəm olan 30 sayını göstərmək üçün işlədilmir. 30 rəqəmini göstərmək üçün sarı uyğurlarda *üçon* sözü işlədir. 31-dən (32, 33...) başlayaraq rəqəmlər sarı uyğurlarda adı ümumi üsulla, yəni *per türton* («bir qırx») və s. deyil, *üçon per* və i.a. ifadə edilir.

Qədim run və uyğur abidələrində sonrakı onluğa yaxınlaşma sistemi bütün onluqlara tətbiq edilir. Həm də qədim dillərdə *işkon*, *üçon*, *türtən*, *pison* və s. kimi etimologiyası mürəkkəb və aydın olan formalar yox idi. Bunun əvəzinə etimologiyası daha çatın olan *yeqirmi* (run) 20, *otuz* (uyğur və run) 30, *kirk* 40 (uyğur və run), *əllig* 50 (run və uyğur), *altmış* 60 (Yenisey runu və uyğur), *yetmiş* 70 kimi terminlər vardır.

Sarı uyğurların dilindən çıxış edib demək olar ki, tam onluqları (təkliksiz) göstərinək üçün aşağıdakı müstəqil saylardan istifadə edilmişdir: *işkon* (20), *üçon* (30), *türton* (40), *pison* (50), *alton* (60), *yiton* (70), *sakison* (80), *tokison* (90), *yiqirmə* (20), *otuz* (30), *kirk* (40), *əllig* (50), *altmış* (60), *yetmiş* (70) sayıları isə keçmişdə yalnız onluq sırasını yaxud onluq dərəcəsini göstərmək üçün işlədilmişdir; məsələn: *per otis* (21) iyirmi və otuzluq sinifindən daha bir, üçüncü onluqdan bir, iki tam onluqdan başqa üçüncü sinifdən də bir götürmək deməkdir. Lakin sonralar, tam onluqlar (20, 30, 40) hesablamada hər onluqda bir dəfə, onluq və tənliklər isə doqquz dəfə (21, 22, 23-29, 31, 32, 33-39, 41-49) işləndiyi üçün, mən belə guman edirəm ki, əvvəller xüsusi onluq sırasını göstərmək üçün işlədilən və həyatda daha çox işlədilən köməkçi saylar olan *yiqırma*, *otus*, *kirk* və s. *işkon*, *üçon* və s. kimi «tam onluqlar» müasir türk dillərinin əksariyyətində istifadədən sixışdırıb çıxarmış və bu müstəqil sayıları əvəz etmişdir».¹

Beləliklə, aydın olur ki, Orxon-Yenisey abidələrinin dilində işlənən mürəkkəb say düzəltmə sistemi qismən sarı uyğurların dilində mühafizə edilmiş, digər müasir türk dillərinin heç birində qorunub saxlanmamışdır. Abidələrin dilində mürəkkəb sayıların necə işləndiyini isə aşağıdakı nümu nələrdən görmək olar:

Kamığı biş otuz sülədimiz (KTŞ 18) «Cəmi iyirmi beş dəfə qoşun yürütdük». *Üç yeqirmi sünüşdimiz* (KTŞ 18) «On üç dəfə döyüsdük». *Üç yetmiş yaşımka adırıltum* (Y 3) «Altmış üç yaşimdə ayrıldım (oldüm)». *Altı otuz yaşına çık bodun kirkiz birlə yağı bolu* (BKŞ 26) «İyirmi altı yaşimdə çık xalqı qırğızlarla birlikdə yağı oldu». *Kül tigin koj yulka yigirmikə uçdu* (KTŞmş) «Kül tigin qoyun ili ayın on yeddində uçdu (oldü)». *Bir otuz yaşına Çaca*

¹ С.Е.Малов. К изучению турецких числительных (Sitat götürülmüşdür: F.Q.İsxakov. Числительное, ИСГТЯ (II, Морфология, Москва, 1956, seh.184, 185).

sənünkə sünüşdimiz (KTŞ 32) «İyirmi bir yaşında Çaça sənülə döyüşdük». *Altı yigirmi yaşına eçim kağan elin, törüsün ança kazğanı* (KTŞ 31) «On altı yaşında əmim xaqan elini, qanununu elə qazandı». *Kül tigin yiti otuz yaşına karluk bodun erür harur erikli yağı bolu* (KTŞM1) «Kül tiginin iyirmi yeddi yaşında karluk xalqı sırvən yaşadığı halda yağı oldu». *Eletmiş Yabğu oğlu İşbara tamğan, Çor Yoğanın kiçik qardaşı müdrük İşbara tamğan tarkan cəmisi altmış beş böyük və kiçik qohumlarımla...*» *Səkiz yigirmi yaşına altı çub soğdak tapa sülədim* (BKŞ 24) «On səkkiz yaşimdada altı qobilə soğda xalqına qarşı qoşun çəkdirim». *Yeti yigirmi yaşına tanut tapa sülədim* (BKŞ 24) «On yeddi yaşimdada tanqutlara qarşı qoşun çəkdirim». *Mən tokuz yigirmi yıl şad ohurtum, tokuz yigirmi yıl kağan olurtum* (BKc 9) «Mən on doqquz il şad oturdum, on doqquz il xaqan oturdum» və s. i.ä.

Göytürk dilində tərkibi miqdar sayılarının düzəldilməsinin ikinci üsulu bir qədər müasir türk dillərindəkinə oxşayır. Bu üsulu aşağıdakı kimi göstərmək olar: onluq+artukı sözü+təklik. Burada müasir türk dillərindən fərqlənən cəhət onluqla təklik arasına *artukı* «artığı» sözünün artırılmasıdır; məsələn: *kirk artukı yiti* — qırx yeddi, *otuz artukı üç* — otuz üç, *kirk artukı bir* — qırx bir və s.

Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində onluq+artukı+təklik düsturu ilə aşağıdakı tərkibi sayılar əmələ gelir:

- Otuz artukı bir* (BKŞ 28-29) «otuz bir»,
- Otuz artukı üç* (BKŞ 28) «otuz üç»,
- Otuz artukı tört* (BKŞ 8) «otuz dörd»,
- Otuz artukı səkiz* (BKc 2) «otuz səkkiz»,
- Otuz artukı tokuz* (BKc 2) «otuz doqquz»,
- Kirk artukı yeti* (KTŞMş) «qırx yeddi»,
- Bir tūman artukı yeti bin*, (BKc1) «on yeddi min».

Göründüyü kimi, bu modelə Yenisey kitabələrində bir dənə də olsun tərkibi say düzəlməmişdir. Orxon kitabələrində isə cəmi yeddi tərkibi say bu modelə əmələ gətirilir ki, onun da altısı Bilgə xaqan şərəfinə qoyulan abidədə özünü göstərir. Gətirdiyimiz nümunələrdən aydın olur ki, göytükk dilində on birdən iyirmi doqquza qədər tərkibi sayılmış bu modelə yaranmasına təsadüf edilmir. Buradan belə fərziyyə irəli sürmək olar ki, qədim

türk qəbilələrinin dilində on birdən iyirmi doqquza qədər tərkibi saylar təkcə birinci modelə yaranmışdır, otuz birdən yüzədək (doxsan doqquzadək) tərkibi saylar hər iki modelə əmələ gəlmışdır.

Təqdim edilən siyahıdan aşağıdakı nöticələri çıxarmaq olar:

1. Əvvəlki modelə nisbatən bu modelə tərkibi sayların düzəldilməsi göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində zəif inkişaf etmişdir. 2. Bu modelə düzəldilən tərkibi sayların, bir tərəfdən, daha cavan olan Orxon kitabələrində zəif inkişaf etması, digər tərəfdən, daha erkən dövrün abidələri olan Yenisey kitabələrində işlənməməsi belə bir qənaətə götür ki, *artukı* sözü ilə düzəldilən model türk dilləri inkişafının Orxon-Yenisey dövründə yeni-yeni yaranmışdır. Hətta eyni şəxs tərəfindən yazılın, üslubca yaxın olan Kül tigin şərəfinə qoyulan abidə ilə Bilgə xaçın şərəfinə qoyulan abidədə eyni bir sayın müxtalif modelə ifadə edilməsi də fikrimi sübut edir. Müqayisoct: *Kül tigin bir kırk yaşayur erti* (KTşm 2) «Kül tigin otuz bir yaşında id» və *Otuz artukı bir yaşıma karluk bodun...yağı bolı* (BKş 28-29) «Otuz bir yaşında karluk xalqı... yağı oldu».

Yenisey abidələrində yüzdən yuxarı tərkibi sayların işlənməsinə tösadüs edilmir, Orxon kitabələrində isə yüzdən yuxarı olan tərkibi saylar *artukı* sözü işlənən modelə əmələ gəlir: Tabğaq atlıq süsi bir təmən artukı yeti bin süg ilki kün ölürtim (BKc 1) «Tabğaq süvari qoşunu on yeddi min əskəri (qoşunu) birinci gün ölürdüm».

Orxon kitabələrində *artukı* sözü «otuz gün» məzmunu ifadə edən ay sözünə də qoşulub say məfhumu yaradır: ...*mən ay artukı tört kün olurıp bitidim, bədizitim* (BKc 2) «...mən aydan dörd gün artıq (otuz dörd gün) oturub yazdım, naxışlarım».

Göytürk dilində bu üsulla düzələn mürəkkəb miqdar salarının necə işləndiyiini aşağıdakı nümunələrdən görmək olar:

Kül tigin ölip kırk artukı yiti yaşıń bolı (KTşmş) «Kül tigin ölöndə qırıq yeddi yaşı oldu». *Otuz artukı bir yaşıma karluk bodun bunaśız erür, horur erikli yağı bolı* (BKş 28-29) «Otuz bir yaşında karluk xalqı dərdsiz, firəvan yaşayırkən yağı oldu». *Otuz artukı tört yaşıma oğuz təzip Tabğaca kirdi* (BKş 38) «Otuz dörd yaşında oğuzlar qaçıb Çinə getdilər». *Otuz artukı səkkiz yaşıma kışın kitayı tupa sülədim* (BKc 2) «Otuz səkkiz yaşında qışda kitaylara qarşı qoşun çəkdir». *Özüm otuz artukı üç yaşım yok erti* (BKş

34) «Özümün otuz üç yaşım yox idi». *Tabğaq athğ süsi bir tümən artukı yeti bin süg ilki kün ölürtim* (BKc 1) «Çin süvari qoşununun on yeddi minlik dəstəsini birinci gün öldürdüm». *Otuz artukı tokuz yaşına yazın tatabı tapa sülədim* (BKc 2) «Otuz doqquz yaşımda yazda tatabılara qarşı qoşun çəkdim» və s.

Göytürk dilində tərkibi miqdər sayılarının düzəldilməsinin göstərdiyimiz ikinci üsulu birinciliyə nisbətən az işlənir. Güman etmək olar ki, türk dillərinin Orxon-Yenisey dövründə tərkibi sayıların düzəldilməsinin ikinci üsulu təşəkkül dövrü keçirmiş. Zaman keçdikcə, miqdər sayılarının bu cür ifadəsi qüvvətlənmiş və birinci üsulu sıxışdırıb aradan çıxarmışdır. Onluq sayıla təklik say arasında işlənən *artukı* sözü dilə ağırlıq gətirdiyi üçün daha sonralar istifadədən qalmış və tərkibi miqdər sayılarının müasir türk dillərindəki ifadə üsulu yaranmışdır.

Sıra sayıları

Qədim türk abidələrinin, deməli, qədim türk qəbilələrinin dilində sıra sayıları sistem kimi formalılmışdır. Düzdür, Yenisey kitabələrində sıra sayılarının işlənməsinə təsadüf etmətik, amma Orxon kitabələrində sıra sayıları kifayət qədər formalılmış şəkil, də təzəşhür edir.

Göytürk dilində *birinci* sıra sayından başqa bütün sıra sayıları miqdər sayılarının üzərinə xüsusi şəkilçilər artırmaqla əmələ gəlir. Bu şəkilçilər türk dillərinin Orxon-Yenisey (ehtimal ki, daha əvvəlki) inkişaf dövründən indiyədək, demək olar ki, dəyişməmişdir.

Göytürk dilində sıra sayıları yaratmaq üçün üç tip şəkilcidiən istifadə edilir:

I. -*nç*, -*inç*, -*inç* şəkilçisi. Göytürk dilində *birinci* və *ikinci* sıra sayıları istisna edilməklə, bütün sıra sayıları uyğun miqdər sayılarının sonuna -*nç*, -*inç*, -*inç* nadir hallarda -*unç*, -*ünç* şəkilçilərindən birini artırmaqla düzəldilir. Müasir türk dillərindən bəzilərində bu şəkilçilər cyni ilə qalır, bəzilərində isə onun sonuna bir sait artırılır. Göytürk dilində hələlik *altıncı* sıra sayına təsadüf edilməmişdir, lakin digər sayıların quruluşuna əsasən onu bərpa etmək olar: *altıncı*. Beləliklə, göytürk dilində *altıncı* sıra sayı da daxil olmaqla birdən onadək sıra sayıları aşağıdakı kimidir: *ilk* — ilk, *birinci*, *ekinti* — ikinci, *üçüncü* — üçüncü, *törting* —

dördüncü, *bisinq* — beşinci, *altinq* — altıncı, *yitinq* — yedinci, *səkizinq* — sekizinci, *tokuzinq* — doqquzuncu, *oninq* — onuncu. Bu sıra sayılarının qədim türk dillərində necə işləndiyini isə abidələrin mətnlərindən götirdiyimiz aşağıdakı nümunələrdən görmək olar:

Üçinq Yəğin Silig bəgin gedimlik torıq at binip təgdi (KTŞ 33) «Üçüncü (dəfə) Yəğin Silig bəyin yəhərli kəhər atını minib hücuma keçdi». *Törtinq Əzgənti Kadazda sünüsdüm* (BKŞ 31) «Dördüncü (dəfə) Əzgənti Kadazda döyüsdüm». *Bisinq ay udu kəlti* (MÇ 15) «Beşinci ayda arxamca gəldi». *Sü təghlisinta yitinq ərig kılıçladı* (KTŞM 5) «Qoşun döyüşündə yeddinci döyüşünü qılınladı». *Biçin yulka yitinq ay yiti otuzka kop alkadımız* (KTŞMŞ) «Meymun ili yeddinci ayın iyirmi yeddisində tamamilə başa çatdırdıq». *Səkizinq ay üç yanika yoridim* (MÇ 40) «Səkkizinci ayda üç dəfə səfər etdim». *Tokuzinq ay yeti otuzka yoğ ertürtimiz* (KTŞMŞ) «Doqquzuncu ayın iyirmi yeddisində daşın etdirdik». *Kanum kağan it yıl oninq ay ilti otuzka uça bardı* (BKç 10) «Atam xaqqan it ili onuncu ayın iyirmi altısında uçaraq (o dünyaya) getdi (öldü)».

Tərkibi sıra sayıları da tərkibi miqdar sayılarının sonuna uyğun şəkilçinin artırılması ilə düzəllir. Məsələn, göytürk dilində rast gəldiyimiz yeganə tərkibi sıra sayı bu üsulla düzəldilmişdir: *bir yigirminq* — on birinci. Həmin say abidələrin dilində iki cümlədə işlənmişdir: *Bir yigirminq ay eçkiz yigirmikə yolukdım* (MÇ25) «On birinci ayın on sekizində yoxladım»... *bir yegirminq ay yegirmikə Kara buluk...* (MÇ35) «...on birinci ay iyirmisində Qara buluk...». Lakin buna baxmayaraq V.M.Nasilov yazar: «İyirmidən yuxarı (və, ehtimal ki, sonrakılar da) sıra sayıları miqdar sayılarının əsasına -*ki*, -*ki* şəkilçilərini artırmaqla düzəllir: *yiqirmiki* — iyirminci, *otuzki* — otuzuncu. Sonrakı sıra sayılarına mətnlərdə təsadüf edilmir».¹ Biz V.M.Nasilovun göstərdiyi bu üsulla düzələn sıra sayılarına, o cümlədən *yiqirmiki* və *otuzki* sayılarına Orxon-Yenisey abidələrinin mətnlərində rast gəlməmişik. Əksinə, yuxarıda verdiyimiz bir nümunə (*bir yigirminq*) V.M.Nasilovun bu müddəasını şübhə altına alır. *Bir yigirminq* sıra sayı onu göstərir ki, qədim türk dillərində istər tərkibi

¹ B.M.Nasilov Язык орхено-енисейских памятников, М., 1960, с.39.

sıra sayıları, istərsə də onluq saylardan düzələn sıra sayıları -nç, -inc, -inç şəkilçiləri ilə düzəldilmişdir.

II. -ki şəkilçisi. Göytürk dilində *birinci* sıra sayı ister əmələ gəlmə üsuluna, istərsə fonetik quruluşuna görə bütün digər sıra sayalarından kəskin şəkildə fərqlənir. Sonra gələn sıra sayılarından fərqlənən *ikinci* sıra sayı da daxil olmaqla bütün sıra sayıları miqdər saylarının üzərinə xüsusi şəkilçilər artırmaqla əmələ gelirsə, *birinci* sıra sayı *il* «ön, qabaq» (*ilgərү* «irəli» sözünün kökü də buradandır) sözünə -ki şəkilçisi artırmaqla düzəlir; məsələn: *Ən ilki Tadıkın Çorun boz atıq binip təgdi* (KTŞ 32) «Ən əvvəl Tadıkın Çorun boz atımı minib hücum etdi». *Ən ilki Toğu bokda sünüşdim* (BKŞ 30) «Ən əvvəl Toğu şəhərində döyüşdüm». *İlki sü taşmış erti, ekin sü ehda erti* (BKŞ 32) «İlk qoşun (səfərə) çıxmışdı, ikinci qoşun evdə idi». *Tabağaq atlığ süsi bir tuman artuki yeti biñ süg ilki kün ölürtim* (BKC 1) «Tabağaq atlı qoşunu on yeddi min qoşunu birinci gün öldürdüm».

Abidələrin dilində bu şəkilçinin sonuncu saiti olmayan variantının da (-k şəklində) işləndiyinə təsadüf edirik: *Ən ilk Toğu bokda sünüşdimiz* (KTŞM 4) «Ən əvvəl Toğu şəhərində döyüşdük». Bu cümlə Bilgə xaqan şərəfinə qoyulmuş abidənin 30-cu sətrindəki cümlə ilə (*Ən ilki Toğu bokda sünüşdim*) eyniyyət təşkil edir (xəbərdəki birinci şəxsin cəmi və təkini nəzərə almasaq), lakin *birinci* sayı Kül tigin abidəsində *ilk*, Bilgə xaqan abidəsində *ilki* şəklində yazılmışdır.

III. -ni şəkilçisi. Bu şəkilçi göytürk dilində təkcə *eki*, *iki* miqdər sayına artırılıb ondan *ikinci* sıra sayını əmələ getirir; məsələn: *Ekinti Isbara Yamtar boz atıq binip təgdi* (KTŞ 33) «İkinci (dəfə) Isbara Yamtarın boz atını minib hücum etdi». *Ekinti Kuşlağakda ediz birlə sünüşdimiz* (KTŞM 5) «İkinci (dəfə) Kuşlağakda edizlərlə döyüşdük». *Ekinti kün kəlti, örtə kızıp kəlti* (T 39) «İkinci gün gəldi, alov kimi qızıb gəldi». *Yadağ süsin ekinti kün kop ölürtim* (BKC 1) «Piyada qoşunu ikinci gün tamam öldürdüm». *Ekinti ay tört yegirmikə Kemdə tokidim* (MÇ 19-20) «İkinci ayın dördündə Kem çayında hücum etdim». Ekinti ay altı yanıkə tüsdim (MÇ 43) «İkinci ayın altısında qayıtdım». Ekinti ay altı yegirmikə üç tuğlıq... (MÇ 46) «İkinci ayın on altısında üç bayraqlı...»

Bilgə xaqan şərəfinə qoyulmuş abidənin bir cümləsində *ikinci* sıra sayının düzəldilməsində -ni şəkilçisinin ixtisar edilmiş formasında istifadə edilir: şəkilçinin -ti hissəsi düşür, miqdər

sayına təkcə -n morfemi artırılır, məsələn: *İlki sü taşıkmış erti, ekin sü ebda erti* (BKŞ 32) «İlk qoşun (səfərə) çıxmışdı, ikinci qoşun evdə idi».

Görünür, şəkilçilərin ixtisarla işlədliməsi göytürk dili üçün səciyyəvi haldır. Müqayisə et: *ilk-iilk, ekinti-ekin*.

Göründüyü kimi, göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində sıra sayıları tam formalaşmamış sistemə malikdir.

Qeyri-müəyyən miqdər sayıları

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də qeyri-müəyyən miqdər sayıları əşyanın qeyri-müəyyən miqdərini bildirir. Buna görə də bəzi dilçilik ədəbiyyatında bu sayıları təxmini miqdər sayıları da adlandırırlar. Göytürk dilində qeyri-müəyyən miqdər sayıları üç üsulla ifadə edilir.

1. Qeyri-müəyyən miqdər sayıları müəyyən miqdər sayılarından asılı olmayan müstəqil leksik vahidlərlə ifadə edilir. Bu qeyri-müəyyən miqdər sayılarının az bir qismi müasir türk dillərində indi də işlənir, bir qismi isə istifadədən çıxmışdır. Göytürk dilində bu üsulla ifadə edilən aşağıdakı qeyri-müəyyən miqdər sayılarının işləndiyinə tösadüf edilir; məsələn: *A z bodumğ ü k ü ş kiltim* (KTc 10) «Az (saylı) xalqı çox etdim». *Tört bulun k o p yağı ermiş* (KTŞ 2) «Dörd tərəf çoxlu yağdı imiş». *Ük ü s i Sələnə kodi bardı* (MÇ 16) «Çoxu Sələnə çayı boyu getdi» və s.

2. Göytürk dilində müəyyən miqdər sayılarının, qeyri-müəyyən miqdər sayılarının və işarə əvəzliklərinin sonuna -ç a, -ç a şəkilçilərini artırmaqla onlardan qeyri-müəyyən miqdər sayıları düzəldilir; məsələn: *B u n ç a yırka təgi yoritdim* (KTc 4) «Bu qədər yərə təki qoşun yürütdüm». 2. *Altun, kümüş, isigit, kutay bunşız a n ç a birür tabğac bodunu sabı sücig, ağısı yumşak ermış* (KTc 5) «Qızıl, gümüş, taxıl, ipək, həvəslə o qədər verən Çin xalqının dili şirin, hədiyyəsi yumşaq imiş». *Uyğur eltəhər y ü z ç a ərin təzip bardı* (BKŞ 37) «Uyğur eltəbəri yüzə döyüşü ilə qaçıb getdi». *Ə li g c a ər tutdumiz* (T 42) «Əllি�cə döyüşü tutduq». *Kəligma bəqlərin, bodunun itip, yiğip a z ç a bodun təzmis erti* (T 43) «Gələn bəylərini, xalqını təşkil edib, bir yerə toplayıb azca xalqla qaçmış idи».

Qeyri-müəyyən miqdər sayılarının bu cür ifadə edilməsi üsulu müasir türk dillərində daha da inkişaf etmişdir. Məsələn,

müasir Azərbaycan dilində müəyyən miqdardan saylarının sonuna cəm şəkilçisi *-lar*, *-lər*, ondan sonra isə *-ca*, *-cə*, *-la*, *-lə* şəkilçilərini artırmaqla da qeyri-müəyyən miqdardan sayıları düzəldilir (*onlarca*, *minlərlə*).

3. Göytürk dilində iki qonşu miqdardan sayının yanaşması üsulu ilə qeyri-müəyyən miqdardan sayıları əmələ gəlir; məsələn: *Korğu eki-üç kisiligin təzip bardı* (BKŞ 41) «Qorxaraq iki-üç adamla qaçıb getdi». *Bir-iki atığ yablakin üçün, kara bodunum, öltün* (MÇ 17) «Bir-iki adlı (məşhur adam) xain çıxdığı üçün, qara camaatum, öldün». *Bir iki-şəşip kəlti* (MÇ 33) «Bir-iki nəfər şaşırıb gəldi». *Önərə Kitayda, bəriyə Tabğaçda, kuriya Kurdanta, yuraya Oğuzda iki-üç bin sümüz, kəltəçimiz* (T 14) «Şərqdə Kitaydan, cənubda Çindən, qərbdə Kurdandan, şimalda Oğuzdan iki-üç min qoşunuq, gələsiyik».

4. Göytürk dilində qeyri-müəyyən miqdardan saylarının bu üç ifadə üsulundan başqa Kül tigin şərəlinə qoyulmuş abidədə qeyri-müəyyən miqdardan sayılarının daha bir qəribə ifadə üsuluna rast gəlirik: *Uluğ İrkin a z k i ý a ərin təzip bardı* (KTŞ 34) «Ulu İrkin azacıq döyüşü ilə qaçıb getdi». Eyni sözə Tonyukuk abidəsində də rast gəlirik; məsələn: *A z k i ý a türk bodun yoruyur ermış* (T 9-10) «Azacıq türk xalqı yürüyür (dolaşır) imiş».

Buradakı *azkiyə* (*az+kiyə*) sözü Azərbaycan dilinin Lənkəran şivəsiндəki *çikkana* sözünü xatırladır (*Bir çikkana duz ver* — Bir azacıq duz ver).

5. Göytürk dilində qeyri-müəyyən say anlayışı miqdardan saylarına *artuk* sözünü əlavə etməklə də ifadə edilir. Bu yolla qeyri-müəyyən say anlayışının yaradılması, görünür, qədim türk qəbilələrinin dilində yenico yaranmış, cünki göytürk yazılı abidələrinin mətnlərində bu üsulla yaradılmış qeyri-müəyyən miqdardan sayına ancaq bir təsadüfdə rast gəlirik. Bu zaman miqdardan sayı adlıq halda, *artuk* sözü isə üçüncü şəxs mənsubiyyət şəkilçisiz işlənir; məsələn: *Yarakinta, yalmasinta yüz artuk okun urtu* (KT § 33) «Yarağıma, plaşına yüzdən artıq ox vurulmuşdur».

Müasir türk dillərində qeyri-müəyyən say anlayışını bu yolla ifadə etmək üçün miqdardan sayı çıxışlıq halda işlənir və ona *artıq, çox* sözləri əlavə edilir.

6. Göytürk dilində qeyri-müəyyən miqdardan say anlayışı yaratmaq üçün *san* «say» və *buň* «qəm, kədər, sıxıntı» sözlərinə *-sız* şəkilçisi birləşdirilir və beləliklə, qeyri-müəyyən çoxluq, saysız-

hesabsız anlayışı əmələ gəlir; məsələn: *Altun, kümüş, isigiti, kutay bənsiz ança birür tabağac hodun sabı súcig, ağısı yumşak ermiş* (KTe5) «Qızıl, gümüş, içki, ipəyi hədsiz dörəcədə verən tabağac xalqının nitqi şirin, hədiyyəsi yumşaq imiş». *Edgü özlək atın, kara kisin, kök teyinin sansız gəlirip kop koti* (BKc12) «Yaxşı kəhər atları, qara samurları, göy dələləri saysız gətirib hamisini qoydu». *Ol yerkə ben, Bilkə Tonyukuk, təgürtük üçün sarıq altun, örün kümüs, kız kuduz, əgri təhi, ağı bunsız kələprti* (T 47-48) «O yərə mən müdrik Tonyukuk hücum etdiyim üçün sarı qızıl, parlaq gümüş, qız-gəlin, hürküclü dəvə, hədiyyə saysız gətirdi». *Ağillim on, yıldım sansız erti* (Süci) «Ağillim on, ilxim syasız idi». *Bakırı bunsız erti kara saçın tag* (Y 26) «Pulu hədsiz idi qara saçı tək (qədər)».

7. Bu göstərilən üsullardan əlavə, miqdar sayıları bəhsində deyildiyi kimi, *bir* miqdar sayı da müəyyən kontekst daxilində qeyri-müəyyən say anlayışı ifadə edir.

Kəsr sayıları

Müasir türk dillərdə kəsr sayıları iki miqdar sayından əmələ gəlir. Saylardan biri surətdə, digəri isə məxrəcdə olur. Surətdəki say həmişə adlıq, məxrəcdəki say isə bəzi türk dillərdə yerlik halda, digərlərində isə çıxışlıq halda işlədir. Məxrəcdə olan sayın yerlik halda işlədirilməsini nəzərdə tutaraq N.K.Dmitriyev yazır: «Son quruluş, ehtimal ki, daha qədimdir, çünki o, türk dilləri tarixinin elə bir dövrünü əks etdirir ki, həmin dövrdə yerlik hal sonralar meydana gəlmış çıxışlıq halın da funksiyasını yerinə yetirirdi».¹

Göytürk dilində kəsr sayılarının bu üsulla əmələ gəlməsini rast gəlmirik. Yegənə ehtimal edilən kəsr sayı «yarı» mənasını verən *sinar* sözüdür. Bu sözü Azərbaycan dilinə «ikidə bir» kimi də tərcümə etmək olar; məsələn: *Sınar süsi ebig, barkığ yulğalı bardı, sınar süsi sümüşgəli kəlti* (BKŞ32) «Qoşunun yarısı evi, sarayı yolmağa (dağıtmağa) getdi, qoşunun yarısı döyüşməyə gəldi». Göytürk dilində *sinar* sözü -ca ədatını qəbul edib «ikidə bir (yarı)» mənasını daha da qotılışdırır; məsələn: *Bizintə eki uçı sı-*

¹ Н.К. Дмитриев. Грамматика башкирского языка. М.-Л., 1948, с.93.

narça artuk erti (T 40) «(Onların qoşununun) iki qanadı bizim-kindən yaribayarı artıq idi».

Bölgü sayıları

Türkoloji ədəbiyyatda sayın bu kateqoriyası toplu sayılar da (собирательные) adlanır. Müasir türk dillerinin bir qismində sayın bu kateqoriyası mühafizə edilmiş, bir qismində isə unudulmuşdur. Göytürk dilində bölgü sayıları miqdardı saylarının sonuna *-ağu*, *-əgү* şəkilçilərini artırmaqla düzəldilir. Hələlik abidələrin dilində bölgü sayılarının işlədilməsinə bircə dəfə təsadüf edilmişdir. *Tabğac, oğuz, kitaý bu üçəgү kabısır* (T 12) «Çin, oğuz, kitay — bu üçlük birləşir».

Bundan başqa S.Y. Malov daha *birəgү* — birlikdə, birər və *ikəgү*-ikilikdə, ikişər kimi bölgü sayılarını qeyd edir.¹ V.M. Nasilov *kamuğ* «hamı» sözünün də bölgü (topluy) say hesab edir.² Lakin bu söz əvəzlilik olduğu üçün onu bölgü sayı adlandırmamaq düzgün deyildir.

A.N. Kononov yazır ki, *-ağu*, *-əgү* şəkilçisi *-ağun*, *-əgün* şəkilçisinin fonetik baxımdan inkişaf etmiş variantıdır.³ Göytürk dilində *-əgün* şəkilçisi ilə əmələ gələn bölgü bildirən sayıların işlənməsinə bir təsadüfdə rast gəlirik: *Üçəgү kabısıp: sülslim, anı yokkisalm, -timis* (T 21) «Üçlükdə birləşib: -qoşun çəkək, onu məhv edək, -demiş».

A.N. Kononovun fikrincə, *-ağun*, *-əgün* şəkilçisinin inkişafı iki istiqamətdə getmişdir: birinci halda sonuncu *-n* sösi düşmüşdür, ikinci halda *-ağu*, *-əgү* düşmüş, təkcə *-n* sösi qalmışdır; *ekin ara* söz birləşməsindəki *ekin* sözü (*ikinci* sıra sayı mənasını ifadə edən *ekin* sözü ilə qarışdırılmamalı) buna nümunə ola bilər:⁴ *Üzə kök tenri, asra yağız yır kılıntukda, ekin ara kisi oğlı kılınmış* (KT ş1) «Üstdə göy tanrı, aşağıda qonur yer yarandıqda ikisinin

¹ С.Е. Малов. Памятники древнетюркской письменности. М.-Л., 1951, с.371-379.

² В.М. Насилов. Язык орхено-сниссийских памятников. Москва, 1960, с.39.

³ А.Н. Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв. Л., 1980, с.114.

⁴ Yenə orada.

arasında insan oğlu yaranmış». *Ötükən təgrası eli ekin ara olurmiş* (MC 2) «Ötükən dövrosində eli ikisinin arasında oturmuş». *Ekin ara bəg yağı bolmuş* (O 10) «İkisinin arasında bəy yağı olmuş».

Numerativ sözlər

Göytürk Orxon-Yenisey abidələrinin dilində numerativ sözlərin işlənməsinə də rast gəlirik. Müasir türk dillərində olduğu kimi, abidələrin dilində də numerativ sözlər sayla onun aid olduğu söz (isim, fel) arasında işlənib müxtəlis qrammatik mənalar yaradır. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin mətnlərində numerativ sözlər sayıca az olsa da, bu abidələrin qədim türk qəbilələrinin diliui bütövlükdə əhatə etmədiyini nəzərə alsaq, əminliklə deyə bilhərik ki, qədim türk qəbilələrinin dilində numerativ sözlərin tamamilə formalaşmış sistemi mövcud olmuşdur. Qədim türk qəbilə dillərində işlənmiş numerativ sözlərin, güman ki, yalnız bir qismi Orxon-Yenisey abidələrində öz əksini tapmışdır. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində aşağıdakı numerativ sözlərin işləndiyi müşahidə edilir:

1. *Çub* «hissə, tayfa». *Altı çub soğdak tapa sülədimiz* (KTŞ 31) «Altı hissəli (tayfaltı) soğdaklılara qarşı qoşun çəkdik». *Səkiz yegirmi yaşına altı çub soğdak tapa sülədim* (BKŞ 24-25) «On səkkiz yaşındadır altı hissəli soğdahlara qarşı qoşun çəkdir».

2. *Ülög* «hissə». *Eki ülüğü athğ erti, bir ülüğü yadağ erti* (T 4) «İki hissəsi atlı (süvari) idi, bir hissəsi piyada idi».

3. *Bağ* «hissə, tayfa». *Altı bağ bodunum küçligin üçün arkak elim taşın tiki* (Y 49) «Altı hissəli xalqımız güclü olduğu üçün qədirbilsə elim daşını burada qoymuş». *Altı bağ bodunka bəg ertim* (Y 1) «Altı hissəli xalqa bəy idim».

4. *Yoh* «dəfə, yol, kərə». Bu, göytürk Orxon-Yenisey yazılısı abidələrində on çox işlək numerativ sözdür. Əvvəlki numerativ sözlərdən fərqli olaraq *yoh* sözü səldən əvvəl işlənir və belə demək mümkünsə, hərəkətin kəmiyyətini «təyin» edir; məsələn: *Bir yılma tört yoh sünüsdim* (BK §30) «Bir ildə dörd yol döyüşdüm». *Bir yılma biş yoh sünüsdimiz* (KTŞM 4) «Bir ildə beş yol döyüşdük». *Otuz yaşına Besbalık tapa sülədim, altı yoh sünüsdim* (BKŞ 28) «Otuz yaşındadır Beşbalıka qarşı qoşun çəkdir, altı yol döyüşdüm». *Kirk artuk yiti yoh süləmis* (KTŞ 15) «Qırıq yeddi yol qoşun çəkmış».

5. Kata «dəfə». *Elimdə biş kata təqzintim ər ərdəmim üçün*
(Y53) «Elimdə beş dəfə vuruşdum ər ləyaqətim üçün».

A.N.Kononov *kat* numerativ sözünü *kata* «qatmaq» fəlin-dən əmələ gələn feli bağlama hesab edir.¹ Y.Məmmədov isə onun ad mənşəli olduğunu göstərir.²

Göytürk dilinin say sisteminin nəzərdən keçirdikdən sonra belə bir nəticəyə gəlmək olar ki, V-VIII əsrlərdə qədim türk dillərində belə bir mükəmməl sistem olmuşsa, deməli, say kateqoriyası qədim türk dillərində əsrlərlə əvvəl də mövcud olmuşdur, çünki yüz, yaxud iki yüz, hətta min il ərzində belə bir mükəmməl sistem yaratmaq mümkün deyildir. Göytürk Orxon-Yenisey yazısı abidələrinin yaradıldığı vaxtdan indiyədək min üç yüz — min dörd yüz il keçdiyinə baxmayaraq qədim türk dillərinin sayıları ilə müasir türk dillərinin sayıları arasında, demək olar ki, heç bir əsaslı döyişiklik olmamışdır. Müasir türk dilləri qədim türk saylarından yalnız *tümən* — on min sayını itirmiş, milyon, milyard və sonrakı sayıları qəbul etmişdir. Bu da bir daha sübut edir ki, say kateqoriyası türk dillərində tarixin əlçatmaz dərinliklərində yaranmış, ilk ümumtürk yazılı abidələri olan göytürk Orxon-Yenisey yazısı abidələrində mükemmel sistem şəklində təsbit edilmişdir.

¹ А.Н. Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв., Л., 1980, с.114.

² Y.Məmmədov. Orxon-Yenisey abidələrində adlar, II, B., 1981, s.136

ƏVƏZLİK

Ümumi məlumat

Göytürk dilində əvəzlik əsas nitq hissələrindən biridir. «Əvəzlik elə bir nitq hissəsidir ki, əşyaya və onun əlamətinə işarə edən, lakin onları adlandırmayın və onların məzmununu təyin etməyən sözlər buraya daxildir».¹ Əşyaya və onun əlamətinə işarə edən, lakin onları adlandırmayan və onların məzmununu təyin etməyən nitq hissəsinə əvəzlik deyilir. Adətən, dilçilik ədəbiyyatında belə hesab edilir ki, əvəzlik bu və ya digər nitq hissəsinə daxil olan bu və ya digər sözü əvəz edir. Bu nitq hissəsinin adı da onun vəzifəsindən doğmuşdur. Lakin insan nitqində əvəzliyin vəzifəsi təkcə bu və ya digər sözü əvəz etməklə bitmir. Əvəzliklər nitqdə şəxs və əşyaya işarə də edə bilir. Məsələn, *O! süg anta yok-kışdumuz* (KTŞ 34) «O qoşunu orada məhv etdik» cüməsində *ol* əvəzliyi heç bir sözün yerində işlənməmişdir. Yaxud, *Bu tabğacda yiraya bəg oğuz arı yeti ərən yağı bormis* (O 5) «Bu Çindən şimalda boy oğuzlar arasında yeddi ən igidi yağı olmuş» cüməsində *bu* əvəzliyi heç bir sözü əvəz etməmişdir. Məhz buna görə də orta məktəb dərsliklərində əvəzliyə verilən belə bir tərif onun tam məzmununu əhatə etmir: «İsim, sıfat, say və zərfi əvəz edən nitq hissəsinə əvəzlik deyilir».²

Türk dillərində bir nitq hissəsi kimi əvəzlik xüsusi bir yer tutur. Əvəzlik say və fel kimi ən milli nitq hissəsidir. Bu, yeganə nitq hissəsidir ki, alınma sözlər, demək olar ki, oraya daxil olmamışdır. Türk dillərində əvəzlik çox qədim tarixə malik nitq hissəsidir. Orxon-Yenisey yazılı abidələrinin dilində kifayət qədər inkişaf etmiş əvəzlik sisteminə rast gəlirik. Bir tərəfdən, göytürk Orxon-Yeniscy yazılı abidələrinin dilində əvəzlik sisteminin bu qədər inkişafı, digər tərəfdən, türk dillərinin Orxon-Yenisey inkişafı dövründən indiyədək əvəzliklərin, demək olar ki, dəyişməməsi belə bir fikir söyləməyə imkan verir ki, türk dillərində əvəzliklər Orxon-Yenisey abidələrinin qoyulduğu V-VI əsrlərədək uzun təşəkkül dövrü keçmiş və bizim eranın V əsri üçün artıq formalaş-

¹ А.Н. Кононов. Грамматика современного турецкого литературного языка, М.-Л., 1956, с. 174.

² S. Cəforov. Azerbaycan dilinin qrammatikası, Bakı, 1970, s. 79.

mişdir. Buna göre də türk dillərində əvəzliyin yaranması və formalasmasını Orxon-Yenisey dövründə tarixin dərinliyinə doğru min illərlə aparmaq olar. Türk dillərinin Orxon-Yenisey inkişafı dövründə əvəzliklər artıq sabitləşmiş bir nitq hissəsi kimi çıxış edir. Göytürk Orxon-Yenisey yazılısı abidələri dilində işlənən əvəzliklərdə bəzən fonetik fərqlərin olması onların hələ təşəkkül dövrü keçirdiyini göstərmir, bəlkə də əksinə, onların müxtəlif qəbilə dillərinə mənsub olduğunu göstərir. Elə indinin özündə də müxtəlif türk dillərində əvəzliklərdə fonetik fərqlər özünü göstərir.

Göytürk dilində əvəzliyin inkişaf prosesi keçirdiyini göstərən əlamətlərdən biri onun hələ xəbərlik şəkilcisinən, daha doğrusu, xəbərlik şəkilcisinin əvəzlikdən ayrılmamasıdır. Orxon-Yenisey abidələri dövründə türk dillərində xəbərlik şəkilcisi hələ bir kateqoriya kimi formalaslaşmamışdır, onun funksiyasını hələ şəxs əvəzlikləri ifadə edir; məsələn: *Kimkə elig kazğapurmən?* (KTŞ 9) «KİMƏ ELƏ QAZANIRAM?» *Arik ok sən, aqsık, tosik öməzsən* (KTc 8) «*Ariq oksan, achq, toxlaq bilməzsən*». *Tabğac, Oğuz, Kitay*-bu üçəgү kabisir, kaltaçı biz, öz içün, taşın tutmuş təg biz (T 12-13) «*Tabğac, Oğuz, Kitay* — bu üçlük birləşir, qalasışıq, öz içini, bayırını tutmuş kimiyyik». *Türk bodun, hağlər, bödkə körigmə bəglər, gü yanultaçı siz* (KTc 11) «*İndiki türk xalqı, bəyləri, taxta baxan bəylər, axı, yanlasısınız*».

Göytürk dilində işlənən əvəzliklərin, bəzi qanunauyğun fonetik dəyişikliklərlə, demək olar ki, hamısı müasir türk dillərində işlənir; bir müasir türk dilində işləkdan çıxmış əvəzlik digər türk dilində işlənir. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin mətnlərində işlənən əsas əvəzliklər bunlardır: *mən* (KTŞ 11)/*ben* (T 1) «*mən*», *sən* (T 10) «*sən*», *ol* (T 20) «*o*», *biz* (KTŞ 19) «*biz*», *siz* (Y 10) «*siz*», *kim* (KTŞ 9), «*kim*», *bu* (KÇ 6) «*bu*», *nə* (T 10) «*nə*», *öz* (KTc 9) «*öz*», *kantan* (KTŞ 23) «*har(a)dan*», *kam* (KTŞ 29) «*han*», *kamuğ* (KTŞ 12) «*hami*», *kaç* (T 20) «*neçə*», *kantayın* (T 33) «*necə*», *nən* (T 20) «*nəsə*», *kəntü* (KTŞ 23) «*öz*».

Göytürk dilində əvəzliklər, xüsusən *bu* və *ol* işarə əvəzlikləri söz yaradılılığı prosesində fəal iştirak edir. Bu əvəzliklərə yerlik-çıxışlıq hal şəkilcisi *-ta* morfemi artırıldıqda yer və zaman zərfləri (göytürk dilində zərfin bu formasının mənası hələ diferensiallaşmamışdır), həmin əvəzliklərə *-ça* adəti artırıldıqda qeyri-müayyən say anlayışı ifadə edən söz yaranır (bu haqda irəlidə bəhs ediləcəkdir). *Ol* işarə əvəzliyi *təg* qoşmasının (qalın və ince saitlə)

şəkilçiləşmiş variantını qəbul etdikdə yeni anlayış yaradıb təyinlik məshumu ifadə edir.

Türk dillərinin inkişafının Orxon-Yenisey abidələri dövründə onlarda əvəzliklərin bir nitq hissəsi kateqoriyası kimi artıq təşəkkül tapdığını sübut edən dəlillərdən biri də budur ki, müasir türk dillərində əvezliyin mövcud olan məna növlərinin hamısı (düzdür, müxtəlis tədqiqatçılar əvezliyi məna növlərinə görə müxtəlis cür qruplaşdırırlar) qədim türk Orxon-Yenisey yazısı abidələrində öz əksini tapmışdır.

Göytürk dilində işlənmiş əvəzlikləri mənalarına görə aşağıdakı növlərdə qruplaşdırmaq olar: 1) şəxs əvəzlikləri; 2) təyin əvəzlikləri; 3) qayıdış əvezliyi; 4) işarə əvəzlikləri; 5) sual əvəzlikləri; 6) ümumlösdirici əvəzliklər və 7) qeyri-müəyyən əvezlik.

Şəxs əvəzlikləri

Göytürk dilində işlənmiş şəxs əvəzlikləri müasir türk dillərinldə işlənən şəxs əvəzlikləri ilə uyğun gelir. Göytürk dilində şəxs əvəzliklərinin, III şəxsin cəmindən başqa, bütün şəxslərdə işləndiyini müşahidə edirik:

I şəxs tək: *mən/men, ben, min*

II şəxs tək: *sən/sen, sin*

III şəxs tək: *ol*

I şəxs cəm: *biz*

II şəxs cəm: *siz*

Göründüyü kimi, I və II şəxslərin təkində işlənən əvəzliklər həm açıq, həm yarımaçıq, həm də qapalı saitlərlə işlənir. Həmin əvəzliklərin müasir türk dillərində də (əlbəttə, ayrı-ayrı dillərdə) belə işləndiyinə rast gəlmək oalır.

Türkoloji ədəbiyyatda *biz* və *siz* əvəzliklərindəki z ünsürü haqqında vahid rəy vardır: bütün türkoloqlar z ünsürünü qədim cüt və ya cəm kateqoriyası şəkilçisi hesab edirlər. *Mən* və *sən* əvəzliklərindəki *n* ünsürü haqqında isə türkoloqlar arasında yek-dil rəy yoxdur, lakin A.N.Kononovun verdiyi məlumatlara görə, «bu məsələ ilə məşğul olanların əksəriyyəti bu fikrə meyl edir ki, -

n mənsubiyət göstəriçisidir».¹ A.N.Baskakov -*n* ünsürünü *ne-ne* - *əşyə* sözü ilə bağlayır.² S.Ə.Cəfərova görə isə -*n* ünsürü *yan* sözündən törəmişdir.³ *Mən* və *sen* əvəzliklərdəki -*n* ünsürünün mənşayı mübahisəli məsələ olduğu üçün müzakirə açmaq fikrində deyilik, lakin təkcə onu qeyd etmək istərdik ki, bu ünsür nə mənsubiyət bildirir, nə də əşya bildirən *nene* və istiqamət bildirən *yan* sözündən törəmişdir. Çox güman ki, bu ünsür təklik bildirir. I və II şəxs əvəzliklərinin təkinin mənşəyi haqqında N.K.Dmitriyev və A.N.Baskovun maraqlı fikirləri vardır. N.K.Dmitriyev yazır: «Güman etməyə əsas vardır ki, I və II şəxslərin təki tarixən *men=me+n<mi+n<bi+n*, *sen=se+n<si+n* şəklindən törəmişdir. Başqa sözə desək, «*mən*» və «*sen*» ilkin anlayışı *bi* və *si* şəklində ifadə edilmişdir. Buradan da *biz* və *siz* *bi+z* və *si+z* şəklində parçalanır və arxaik -*z* göstəricisi isə xüsusi cəm şəklini göstərir».⁴

N.A.Baskakov *men* və *sen* şəxs əvəzliklərinin mənşəyini (*be<bi* və *se<si* şəklində) *bu* və *su* işarə əvəzlikləri ilə bağlayır. Şəxs əvəzliklərinin işarə əvəzlikləri ilə oxşarlığı imkan verir «güman edək ki, şəxs əvəzlikləri mənşəcə işarə və substantiv əvəzliklərinin bilavasitə derivatları olmasa da, hər halda işarə (təyini), yiyəlik və substantiv-şəxs, habelə şəxs-yiyəlik əvəzliklərinin ümumi inkişaf prosesi ilə bilavasitə bağlıdır».⁵ Bəlkə də vaxtilə türk dillərində şəxs və işarə əvəzlikləri eyni mənşədən törəmişdir, lakin artıq şəxs bildirdikdən sonra *men* və *sen* əvəzlikləri hələ tam təşəkkül tapmayış öz mənşələrindən uzaqlaşmışdır. Güman etmək olar ki, I və II şəxsin təkindəki -*n* ünsürü təklik, cəmindəki -*z* ünsürü isə cəmlik yaratmağa xidmət edir. Orxon-Yenisey abidələrinin dilində I və II şəxs əvəzliklərinin təkcə açıq saitlə deyil, onunla yanaşı qapalı saitlə də işlənməsi* forziyyəmizi əsaslandırımağa kömək edir: *bin* (T 10), *sin* (T 10).

¹ А.Н. Кононов. Грамматика современного турецкого литературного языка. М.-Л., 1956, с.174.

² Н.А.Баскаков. Соотношние значений местоимений в тюркских языках. Доклады и сообщения И Яз. АН СССР. М., 1952, I, с.136.


³ S.Cəfərov. Türk dillərində şəxs əvezliklərinin törəmə və yaranmasına dair. ADU-nun Elmi əsərləri. B., 1965, III, s.24.

⁴ Н.К.Дмитриев. Грамматика кумыкского языка. М.-Л., 1940, с.77.

⁵ Н.А.Баскаков. Соотношение значений местоимений в тюркских языках. Доклады и сообщения И Яз. АН. СССР. М., 1952, I, с.136.

*Bəzi türk dillərində (tatar, başqırd, yakut və s. diller) şəxs əvezliyi I və II şəxsin təkində indi də qapalı /sait/ ilə işlənir (*min*, *sin*).

Güman etmək olar ki, qədim türk qəbilələrinin dilində Orxon-Yenisey abidələri dövründən çox-çox əvvəl ümumiyyətlə birinci şəxsi göstərmək üçün *bi*, ümumiyyətlə ikinci şəxsi göstərmək üçün *si* ünsürü işlədilmişdir. Dil inkişaf etdikən təki cəmdən ayırmalı zərurəti meydana gəlir. O zaman cəmlik anlayışını yaratmaq üçün *-lar*, *-lər* şəkilçisi yaranmamışdır, ümumiyyətlə, qeyri-müyyən cəmlik bildirən bu şəkilçi türk dilləri tarixinin nisbətən yaxın dövründə, güman ki, ilkin hər dövründə yaranmışdır. Bundan başqa, *z* ünsürü əvvəllər hər cür cəmliyi deyil, təkcə eüt kəmiyyəti göstərmmişdir. Beləliklə, şəxslərin təkini cəmdən yairmaq üçün qədim türklər şəxs bildirən işarələrin sonuna təkdə *n*, cəmdə isə *z* ünsürü əlavə etmişlər. I və II şəxs əvəzliliklərinin inkişafını bəslə təsəvvür etmək olar:



Türk dillərində *b>m* fonetik hadisəsi qanuna uyğun sayılır. Hələ göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində şəxs əvəzliliklərində *b* və *m* samitlərinin paralel işləndiyini müşahidə edirik: *ben/bən* (T 21) və *men/mən* (KTŞ 27), *biz* (KTŞ 20) və *miz* (XT 1).

Göytürk dilində III şəxsin təki üçün işlədilən *ol* əvəzliyi müasir türk dillərində bir neçə cür işlənir. Türk dillərindən bir qismində, o cümlədən müasir Azərbaycan dilində bu əvəzlilik son samitini itirərək, *o* şəklində düşmüşdür. Türk dillərində sonuncu qapalı hecanın samitini itirərək açıqlaşması qanuna uyğun fonetik hadisəsidir. Müqayisə edək:

Göytürk dili

katığ
ölög
sarığ
tırug
kəpiğ
tirig

Azərbaycan dili

qatı
ölü
sarı
duru
qapı
diri və s.

Müasir türk dillerinde III şəxsin cəmini ifadə etmək üçün işlədirən *onlar* əvəzliyi, görünür, milli türk dillerinin yarandığı dövrde yaranmışdır, çünkü abidələrdə bu əvəzliyin işlənməsinə təsadüf edilmir.

Göytürk dilində şəxs əvəzliklərinin işlənmə xüsusiyyətlərini nəzərdən keçirək.

Birinci şəxsin təki. Orxon-Yenisey abidələrinin mətnlərində birinci şəxs təkin əvəzliyi dörd cür yazılır və onu altı cür tələffüz etmək olar: *mən/men, bən/ben* (bu iki cür yazılışda saiti göstərən işarə yazılmadığı üçün *a* kimi də, *e* kimi də tələffüz etmək olar), *bin* və *min* (i səsini bildirən işarə yazılır). Birinci şəxsin təkində *b* variantının işlənməsi üstünlük təşkil edir. Birinci şəxsin təki şəxs əvəzliyi mövqeyində 48 dəfə *bən/ben*, 28 dəfə *mən/men* fonetik tərkibində işlənir. Böyük Orxon abidələrindən Kül tigin (8 dəfə) və Bilgə xaqan (12 dəfə) abidələrində (bu abidələr dil xüsusiyyətlərinə görə müasir türk dillerində daha çox Azərbaycan dilinə yaxındır) yalnız *mən/men* variantı işlənir. Tədqiqatçıların uyğurlara aid etdikləri Moyun çor abidəsində həm *mən/men* (3 dəfə), həm də *bən/ben* (7 dəfə) variantına rast gəlirik. Qəribə burasıdır ki, Kül tigin və Bilgə xaqan şərəfinə qoyulmuş abidələrlə təxminən eyni vaxtda qoyulduğu güman edilən Tonyukuk abidəsində təkcə *bən/ben* (20 dəfə) variantı işlədir. Tonyukuk abidəsində hətta bir təsadüfdə (T 10) *bin* (i qrafik şəkildə öz əksini tapmışdır) variantına da rast gəlirik. Ongın və Küli çor abidələrində birinci şəxsin təki müstəqil şəxs əvəzliyi kimi işlənmir. Daha qədim dövrdə aid edilən Yenisey abidələrində *bən/ben* variantının işlənməsi (21 dəfə) *mən/men* variantına (7 dəfə) nisbəti üstünlük təşkil edir.

İsim bəhsində göstərildiyi kimi, göytürk dilində şəxs və xəbərlik şəkilçiləri hələ formallaşmamışdır, şəxs əvəzlikləri eyni zamanda şəxs və xəbərlik şəkilçilərinin funksiyasını da yerinə yetirir, başqa sözə desək, şəxs və xəbərlik şəkilçiləri fonetik tərkibcə şəxs əvəzlikləri ilə eyniyat təşkil edir. Bəzi tədqiqatçılar qeyd edirlər ki, birinci şəxs təkinin şəxs və xəber şəkilçisi funksiyasında işlənməsində *ben* variantı *men* variantından üstündür. Orxon abidələrinin dilində şəxs və xəbərlik şəkilçisi mövqeyində *ben* variantının işlədilməsinə təsadüf edilmir. Hətta şəxs əvəzliyi kimi *bən/ben* variantının işlədiyi abidələrdə (məsələn, Tonyukuk, Moyun çor abidələrində) şəxs və xəbərlik şəkilçisi kimi *mən/men* variantında öz əksini tapır: *Ben ança tirmən* (T 37) «Mən elə deyirəm».

Bu məsələdə də Yenisey abidələri Orxon abidələrindən kəskin surətdə fərqlənir. Yenisey abidələrində şəxs və xəbərlik şəkilçisi mövqeyində *mən/men* variantına nisbətən *bən/ben* variantının işlənməsi üstünlük təşkil edir: Yenisey abidələrində *ben* bir dəfə (Y 48) şəxs şəkilçisi mövqeyində, 18 dəfə xəbərlik şəkilçisi mövqeyində işlənir; *mən/men* variantının şəxs şəkilçisi mövqeyində işlənməsinə isə cəmi bir abidədə (Y 47) 3 dəfə rast gəlirik.

Göytürk dilində rast gəldiyimiz şəxs əvəzliyi birinci şəxsin təkinin variantından, türk dillərinin tarixi inkişafı baxımından yanaşsaq, ən qədim *bin* formasıdır. Bu əvəzliyin digər variantları türk dillərinə xas olan qapalı saitlərin açıqlaşmağa doğru inkişafı və *b* səsinin *m* səsinə keçməsi qanuna uyğunluğun nəticəsmidir.

İkinci şəxsin təki. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin mətnlərində ikinci şəxsin təkinin şəxs əvəzliyi qrafik cəhətdən iki cür yazılır və üç cür tələffüz edilir: *sən/sen* (sait səsi gösitarən işarə yazılmır) və *sin* (*i* saiti qrafik şəkildə yazılır). Göytürk dilində ikinci şəxsin təki *sən* əvəzliyinin adlıq halda əvəzlik funksiyasında işlənməsinə təsadüf etmirik; *sən* əvəzliyinin öz funksiyasında işlənməsinə abidələrin mətnlərində iki dəfə- bir dəfə təsirlik halda (*sini*), bir dəfə yönük halda (*sənə*) rast gələrik: *Ol eki kisi har ersər, sini, Tabğacıq ölürtəçi. -tirmən* (T 10) «O iki adam sağ olduqca səni, Tabğacıq öldürəcək, — deyirəm». *Kiyimq könlüncə ay, ben sənə nə ayayım, — tidi* (T 32) «Cəzani könlüncə ver, mən sənə nə deyim, — dedi». İkinci şəxsin təkinə digər hallarda rast gəlmirik.

S.Y. Malov,¹ T.Təkin,² Ə.C.Şükürov³ *sən* əvəzliyinə adlıq halda Orxon-Yenisey abidələrinin dilində əvəzlik mövqeyində təsadüf edildiyini göstərirler. T.Təkin və Ə.C.Şükürov *sən* əvəzliyini adlıq halda işlənməsinə nümunə göstərmirlər, S.Y. Malovun göstərdiyi misallar isə ya şəxs, ya da xəbərlik şəkilçiləridir: *Ol yığarıü barsar, türk bodun, öltəçisən. Ötükən bir olurip, arkış-tırkış isar, nən bunuç yox. Ötükən yiş olursar bengü il tuta olurtaçisən, türk bodun, tok. Arik oksən, açsık, tosik ölməzsən, bir todsar, açsık*

¹ С.Е.Малов. Памятники древнетюркской письменности. М.-Л., 1951, с.421.

² Tekin T. Grammar of Orkhon Turkic. Bloomington. 1966. s.138.

³ Şükürov Ə.C., Məhərrəmov A.M. Qədim türk yazılı abidələrinin dili. Bakı, 1976, s.137.

öməzsən (KTc 8) «O yerə getsən, türk xalqı, öləsisiən. Ötügen yərində oturub karvanları göndərsən, heç bir dərdin yox. Ötükən meşali dağlarında otursan, əbədi el tutaraq oturasısan, türk xalqı, tox. Ariq oxsan, achiq, toxluq, bilməzsən, bir doysan, achiq bilməzsən». *Tay Bilgə tutuk yablakın üçün, bir-iki athığ yablakın üçün, kara bodunum, öltin, yetdin, yana içik, ölçməçi, yetməcisən, tidim* (MC 17) «Tay Bilgə Tutuk xəyanət etdiyi üçün, bir-iki adlı xəyanət etdiyi üçün, qara xalqım, öldün, yetdin, yeno tabe ol, (yoxsa) ölməli, yetməlisən, — dedim».

Üçüncü şəxsin təki. Göytürk dilində şəxs əvəzlikləri üçüncü şəxs təkdə bir qrafik şəkildə yazılır və bir fonetik tərkibdə də tələffüz edilir: *ol*. Göytürk dilində, müasir türk dillərində olduğu kimi, şəxs əvəzlikləri üçüncü şəxsin təki fonetik tərkibə işarə əvəzliyi (*ol*) ilə eynidir. Bu iki əvəzliyin oxşarlığından çıxış edərək bəzi tədqiqatçılar belə bir sifir irəli sürürər ki, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində üçüncü şəxsin təkində şəxs əvəzliyi işlənməmiş, onun funksiyasını *ol* işarə əvəzliyi ifadə etmişdir.¹ Şəkil oxşarlığına baxmayaraq, abidələrin dilində üçüncü şəxs təkinin əvəzliyi *ol* işarə əvəzliyindən fərqlənir, öz müstəqil funksiyasında işlənir: *Önərə türk kağanğaru sülədim, -timis, anaru süləməsər, kaç nən ersər, ol bizni...ölärtəçi kük* (T 20-21) «Şərqə türk xaqqanına qarşı qoşun çəkək, -demiş, ona qarşı qoşun çökəsək, nə cür olursa-olsun, o bizi...öldürəsidi». Göytürk Orxon-Yenisey yazısı abidələri dəjində üçüncü şəxsin təkində müstəqil şəxs əvəzliyinin olmasını indiyədək türkoloqların diqqətini cəlb etməyən daha bir fakt təsdiq edir. Məlum olduğu kimi, müasir türk dillərində *bol*, Azərbaycan dilində *ol* fonetik şəklində işlənən köməkçi fel göytürk dilində *bol* şəklində işlənir. Tonyukuk abidəsində bir sira hallarda cümlə *ol* morfemi ilə bitir, bu morfemdən əvvəl ya isim, ya da sıfır işlənir və iki söz birlikdə cümlənin xəbəri funksiyasını yerinə yetirir. Tədqiqatçılar həmin *ol* morfemini köməkçi fel kimi (*olmaq* anlayışında) qəbul edirlər. Halbuki həmin morfem xəbərlik şəkilçisi kimi işlənən üçüncü şəxs təkin əvəzliyindən başqa bir şey deyildir. Bunu gətirdiyimiz nümunələr də sübut edir: *Türk bodun yəmə bulğanç (ol, -timis), oğuzi yəmə tar-kanç ol,-timis* (T 22) «Türk xalqı da qiyamçıdır,-demiş, oğuz da

¹ Tekin T. Grammar of Orkhon. s.136; М.Исламов. Древние формы личных местоимений. Журн. «Советская тюркология», 1972, №3, s.18.

iğtişaşçıdır, -demiş». *Bilgə Tonyukuk ayiğ ol, öz ol, -anlar* (T 34) «Müdrık Tonyukuk hiyləgərdir, başa düşəndir-anlayar». Göründüyü kimi, hər iki nümunədə *ol* morsemi -dir ...şəkilçisinin funksiyasını yerinə yetirir. Bu, birinci və ikinci şəxsin təkində əvəzliyin xəbərlik və şəxs şəkilçisi kimi işlənməsi ilə tam eyniyət təşkil edir.

Başqa şəxs əvəzliliklərinə nisbətən üçüncü şəxsin təki daha dolğun hallanır: Göytürk dilində onun adlıq haldan başqa istiqamət, təsirlik, yerlik və alət-birgəlik hallarında da işləndiyi müşahidə edilir; bu əvəzliyə yiyəlik, yönük, habəcə çıxışlıq hallarında təsadüf edilmir (çıxışlıq hal ümumiyyətlə göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində az işlənən, görünür, yeni yanrımaqda olan haldır). *Ol* əvəzliyi hallanarkən o səsi a səsinə, I samiti isə n sañitina keçir.

Göytürk dilində üçüncü şəxs əvəzliyinin istiqamət halında iki variantına rast gəlirik -- *anaru* və *anar*: *Önərə türk kağanğaru süləlim, -timis, anaru süləməsər, kaç nən ersər, ol bizni.. ölürtəçi kük* (T 20-21) «Şərqə türk xalqına qarşı qoşun çəkək, -demiş, ona qarşı qoşun çəkməsək, nə cür olur-olsun o bizi öldürməsidir». *Anar adıncığ bark yaraturtum, içün, taşın adıncığ bədiz urturtum, taş tokıtdım* (KTc 12) «Ona adına layiq sərdabə yaratdırdum, içi-nə, bayırına adına layiq naxış vurdurdum, daş hördürdüm». İkinci nümunədə aydın görünür ki, üçüncü şəxsin *anar* forması istiqamət hələ məzmunundan daha çox, yönük hələ məzmunu ifadə edir. Bu fikri aşağıdakı nümunə bir daha təsdiq edir: *Anar körü biliñ, türk amti hodun, bəglər* (KTc 11) «Ona baxaraq, bilin, indiki türk xalqı, bəyləri».

Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində *ol* şəxsi əvəzliyi təsirlik halda yiyəlik halın funksiyasında da işlənir: *Ani üçün ilig ança tutunis erinq, ilig tutıp törög itmis* (KTş 12) «Onun üçün eli elə yaratmış, el yaradıb qanun qoymuş». *Besbahik ani üçün ozdi* (BKş 28) «Beşbaht onun üçün xilas oldu».

Abidələrin dilində *ol* şəxsi əvəzliyi təsirlik hal formasında öz funksiyasında da işlənir: *Katun yok bolmuş erti, am yoğlatayın, -tidı* (T 31) «Xatun yox olmuş idi (vəfat etmişdi), onu dəfn edək, -dedi».

Göytürk dilində *ol* şəxsi əvəzliyi yerlik halda bir sıra funksiyalar ifadə edir:

1) Övəzlik ötrü və kisrə qoşmalarından əvvəl işlənir, çıxışlıq halin funksiyasını yerinə yetirir: *Anta ötrü kağanıma ötünətim, ança ötünətim* (T 12) «Ondan ötrü xaqanıma müraciət etdim, elə müraciət etdim». *Anta kisrə inisi kağan bolmuş erinç, oğlu ta kağan bolmuş erinç* (KTŞ 4-5) «Ondan sonra kiçik qardaşı xaqan olmuş, oğlu da xaqan olmuş». *Anta kisrə inisi eçisin təg kılınmaduk erinç, oğlu kağın təg kılınmaduk erinç, biligsiz kağan olurmus erinç* (KTŞ 5) «Ondan sonra kiçik qardaş böyük qardaşı tək olmadığı, oğlu atası tək olmadığı üçün biliksiz xaqan (taxta) oturmuş».

2) Üçüncü şəxs təkin əvəzliyi yerlik halda (*anta*) vaxt anlayışı ifadə edən (o vaxt, o zaman) *onda* mənasında zaman, yer anlayışı ifadə edən *orda/orada* mənasında yer zərfi funksiyasını yerinə yetirir: *Yabğuğ, şadıq anta birmis* (KTŞ 14) «Yabğunu, şadıonda vermiş». *Anta içrəki bodun kop mana görür* (KTc 2) «Oradakı (onun içindəki) xalq hamiliqlə mənə tabedir». *Antağının üçün igidniş kağanının sabın almatın yır sayu bardığ, kop anta al-kintığ, arılığ* (KTc 8-9) «Elə olduğun üçün (soni) yüksəltmiş xaqanının özünə baxmadan yer boyu səpaləndin, orada tamamilə zəiflədin, azaldın».

Cox vaxt *anta* əvəzliyinin *onda* yaxud *orada* (*orda*) mənası ifadə etdiyini müəyyənləşdirmək olmur: *Ekinti İşbara Yamtar boz atığ binip təgdi, ol at anta ölti. Üçüncü Yəğin Silig bəegin kedimlik torığ at binip təgdi, ol at anta ölti* (KTŞ 33) «İkinci (dəfə) İşbara Yamtarın boz atını minib hücum etdi, o at orada/onda öldü. Üçüncü (dəfə) Yəğin Silik bəyin yəhərli kəhər atını minib hücum etdi, o at orada/onda öldü».

Göytürk dilində *ol* əvəzliyi -ça ədati və *təg/təğ* qoşması qəbul edib, söz yaradıcılığında da iştirk edir, lakin bu zaman *ol* şəxs əvəzliyi kimi deyil, işarə əvəzliyi kimi çıxış edir. *Ol* əvəzliyinin işarə əvəzliyi kimi söz yaradıcılığında iştirakı haqqında sonra bəhs ediləcəkdir.

Birinci şəxsin cəmi. Göytürk dilində şəxs əvəzliliklerinin birinci şəxsinin cəmi iki qrafik şəkildə yazılır və iki cür də tələffüz edilir: hər yerdə -*biz*, təkcə bir təsadüfdə -*miz* (Hoyto Təmir, 1-ci abidə). Həm qrafikasına, həm də işlənmə yerinə görə sonuncu (*miz*) yazılışı şübhəlidir: sətrin başında gəlsə də metnə görə əvvəlki sətrin son sözünü (*barır*) aid edilə bilər, lakin göytürk qrammatik quruluşuna görə indiki zamanda işlənən fəldən sonra şəxs şə-

kilçısı *-miz* fonetik tərkibində deyil, *-biz* fonetik tərkibində olmalıdır (*barırmız* yox, *barırbız*).

Göytürk dilində şəxs əvəzlikləri birinci şəxs cəminin bir nəçə halda işlənməsinə rast gəlirik. Lakin burada birinci şəxsin təkinin hallanmasına nisbətən bəzi fərqli xüsusiyyətlər təzahür edir.

Yiyəlik halda *bir* əvəzliyi, birinci şəxsin təkində olduğu kimi, *-in* şəkilçisi qəbul edir; bu, isimlərin hallanmasında olduğu kimidir; məsələn: *Bizin sü atı turuk, azuki yok erti* (KTŞ 39) «Bizim qoşunun iti ariq, ərzəği yox idi». *Biz* əvəzliyi yönlük və yerlik halda mövcud model (göytürk Orxon-Yenisey yazısı abidələrində isimlər və habelə müasir türk dillərində bütün hallanmalar nəzərdə tutulur) üzrə hallanır: gözlənildiyi kimi bu əvəzlik yönlük halda ya *biza*, ya da *bizə*, yerlik halda isə *bizə* olmalı idi. Lakin abidələrin mətnlərində bu formalara rast gəlmirik. Göytürk dilində *biz* əvəzliyi yönlük halda *bizinə*, yerlik halda *bizintə* şəklində təzahür edir. ...*bizinə yanlışın üçün kağamı ölti* (KTŞ 19) «...*bizə* xəyanət etdiyi üçün xaqanı öldürdü». ...*alp ər bizinə təgmiş erti* (KTŞ 40) «...igid döyüşçülər *bizə* hücum etmişdi». *Süñəsdimiz, bizintə eki uçı sıñarça artuk erti* (T 40) «Döyüşdük, bizdən iki qanadı yarışmayı artıq idi». Tədqiqatçıların hamısı bu fikirdədir ki, əvəzliklə hal şəkilçisi arasındaki morfem mənsubiyyət şəkilçisidir.¹ Bir sıra səbəblərə görə bu fikirlə razılışmaq olmaz. Əvvələn, bu morfem mənsubiyyət şəkilçisi olsa idi, hər iki halda *-in* şəklində, yəni burunda tələffüz edilən *n* samiti ilə işlənməli idi, halbuki göytürk Orxon-Yenisey yazısı abidələri Orxon-Yenisey mətnlərində əvəzliklə hal şəkilçisi arasında işlənən morfem yönlük halda, *-in* (yəni burunda tələffüz edilən *n* samiti ilə), yerlik halda *-in* (yəni adı *n* samiti ilə) şəklindədir. İkincisi, məlum olduğu kimi, göytürk dilində *-in* morfemi ikinci şəxs təkinin mənsubiyyət şəkilçisidir.

İkinci şəxs təkin mənsubiyyət şəkilçisinin birinci şəxs cəmində şəxs əvəzliyinə yönlük və yerlik hal şəkilcisinənən əvvəl artırılması, ən azı, məntiqsizlikdir. Üçüncüüsü, məlum olduğu kimi, türk dillərində əvəzlik mənsubiyyət kateqoriyasını təşkil edən söz birləşməsinin birinci tərəfi kimi (sahib şəxs kimi) çıxış edir, mənsubiyyət şəkilçisi isə söz birləşməsinin ikinci tərəfini ifadə edən sözə (mənsub əşyani bildirən sözə) artırılır. İstər qədim, istərsə müasir türk dillərində şəxs əvəzliklərinin mənsubiyyət şəkilçisi

¹ Bax: Məmmədov Y. Orxon-Yenisey abidələri dilində adlar, II, s.86.

qəbul edib mənsub əşya bildirən tərəf kimi işlənməsi dilin mətniqinə siğmır. Nəhayət, göytürk Orxon-Yenisey yazılısı abidələri mətnlərindən gətirdiyimiz nümunələr də göstərir ki, bu vəziyyətdə mənsubiyyət kateqoriyası şəkilçisinin artırılmasına heç bir ehtiyac yoxdur. Bu hadisədə mənsubiyyət şəkilçisini yox, nə isə başqa fenomen axtarmaq lazımdır.

Göytürk dilində *biz* əvəzliyi təsirlilik halda *i* şəkilçisi əvəzinə -ni şəkilçisi qəbul edir: ...*kaç nən ersər, bizni öhürtəçi kük, -timis* (T 29-30) «...nə olursa-olsun, yəqin bizi öldürəsidi, -demiş». *Bizni ərklig adırtı, yıta* (Y 28) «Bizi güclü (adam) ayırdı, əfsus».

Biz əvəzliyinin təsirlilik halda -ni şəkilçisi qəbul etməsini göytürk dilində isimlərin hallanması ilə izah etmək olmasa da, müasir türk dillərində hallanma xüsusiyyətləri ilə izah etmək olar: müasir türk dillərindən bəzilərində təsirlilik halda -ni, -ni işlənir.

Göytürk dilində *biz* şəxs əvəzliyi xəbərlilik və şəxs şəkilçisi kimi də işlənir. Göytürk yazılısı abidələrinin mətnlərində birinci şəxs cəm əvəzliyi xəbərlilik şəkilçisi mövqeyində istisnasız olaraq *biz* şəklində təzahür edir: *Biz az biz tiyin korkmis* (O 7) «Biz aziq deyə qorxmuş». *Bu, atımız — Umay bəg biz* (Y 28) «Bu, adımız - biz Umay bəyik». Şəxs əvəzliyi *biz* şəklində indiki zaman, qeyri-qəti gələcək zaman və lazımlı şəklində şəxs şəkilçisi funksiyasında çıxış edir: *Besbalıka barır biz* (HT 1) «Beşbalıka gedirik». *Nəkə təzərbiz üküs tiyin, nəkə korkurbiz az tiyin* (T 38-39) «Niyə qaçarıq çoxdur deyə, niyə qorxruq aziq deyə». *Tabğaq, Oğuz, Kitay — bu üçəgү kabısar, kaltaçı biz öz için tasın tutmış təg biz* (T 12-13) «Tabğaq, Oğuz, Kitay — bu üçlük birləşsə, qalasıyıq biz, öz içimi bayırını tutmuş kimiyik». Göytürk dilində nəqli keçmiş zamanda şəxs şəkilçiləri işlənmir, ancaq nəqli keçmiş zamanda işlənmiş fəldən sonra köməkçi söz işlənirsə, onda köməkçi sözdən sonra *biz* əvəzliyi şəxs şəkilçisi kimi işlənir (yuxarıdakı nümunədə: *tutmuş təg biz*). Şühudi keçmiş zamanda və lazımlı şəklində abidələrin dilində, adətən, *miz* variantı işlənir: *İki-üç biñ sümüz, kəltəcimiz* (T 14) «İki-üç min qoşunuq, gələsiyik». *Bolçuka tan üntürü təgdimiz* (T 35) «Bolçuya dan söküldənə hücum etdik». *Altı çub Soğdak tapa sülədimiz, buzdımız* (KTŞ 31) «Altı tayfahı Soğdaka qarşı qoşun çəkdik, məglub etdik».

İkinci şəxsin cəmi. Göytürk dilində ikinci şəxs cəminin əvəzliyi bir şəkildə yazılır (hər üç səsi göstərən işarələr qrafikə yazılsın) və bir cür tələffüz edilir: *siz*. Bu əvəzliyin işlənməsi uə abi-

dələrdə adlıq, yiyəlik, yönük və yerlik hallarda təsadüf edilir. *Siz* əvəzliyi adlıq halda, əsasən, Yenisey abidələrində işlənir, böyük Orxon abidələrindən isə onun adlıq halda işlənməsinə tökcə Moyun çor abidəsində təsadüf edilir: *Siz taşımın, çığig taşığırun, -timis* (MÇ 22) «Siz sərhədi aşın, çıkları sərhədi aşmağa çağırın, -demiş». *Siz elimə, kuyuyuma, oğlanıma, bodunıma, sizimə altmış yaşında adırıltum* (Y 1) «Sizdən elimdən, xanımımdan, oğlanımdan, xalqımdan, sizdən altmış yaşında ayrıldım». *Bardınız siz* (İA 1) «Siz getdiniz».

Siz əvəzliyi yiyəlik halda -in şəkilçisi qəbul edir və funksiyasına görə müasir türk dillərində fərqlənmir: *Sizin ar at Uri* (Y 26) «Sizin iğid adınız Urudur». Göytürk abidələrinin mətnlərində bu əvəzliyin yönük və yerlik hallarda işlənməsinə gəlinəcə, demək lazımdır ki, *siz* əvəzliyi bu hallarda *sizə* və *sizdə* şəklində özünü göstərir, lakin göytürk dilində grammatik-məkanı hallar mənaca dizerensiallaşmadığı və bir-birinin yerində işlənə bildiyi üçün formasından asılı olmayaraq bu iki əvəzlik (*sizə* və *sizdə*) yönük, yerlik və çıxışlıq halların funksiyasını yerinə yetirir: *Kuya- da kuyuyum, sizdə, oğlm, yıta, sizimə, yıta, bökmədim, adırıltum* (Y 3) «Sarayda xanımımdan, sizdən, oğlum, əssus, doymadum, ayrıldım». *Ər atım Üzüt Uğdı, oğlanım, sizə, eçim adırıltımız* (Y 42) «İgid adıñ Üzüt Uğdı, oğlanım, sizdən, böyük qardaşimdən ayrıldıq».

Şəxs əvəzliyi ikinci şəxsin cəmində Orxon-Yenisey abidələrinin mətnlərində xəbərlik və şəxs şəkilçisi kimi tez-tez işlənir. *Atınız Uri bəg siz* (Y 26) «Adınız --- siz Uru bəysiniz». *Türk amı bodun, bəqlər, bödkə körigmə bəqlər gü yanılıçı siz* (KTe 11) «Türklərin indiki xalqı, bəyləri, taxta tabe bəylər, axı yanılısınız».

Yenisey kitabələrində ikinci şəxs cəmdə şəxs əvəzliyinin xüsusi *sizim* şəkli vardır. Tədqiqatçılar bunu mənsubiyyət şəkilçili forma hesab edirlər. Bu fikirlə razılışmaq olmaz. Birinci şəxsin cəmində danışarkən bunun səbəbi izah edilmişdir.

Sizim forması tökcə Yenisey kitabələrində işlənən xüsusi müraciət formasıdır və -im morfemi burada mənsubiyyət şəkilçisi yox, nə isə başqa morfemdir: *Kuya- kuyuyuma, sizim, oğlmakə bökmədim* (Y 14) «Sarayda xanımımdan, sizim, oğlumdan doyma-

dim». *Sizimə*¹, öz kümüş bodunum, yıta adırıltum (Y 44) «Sizimə, öz gümüş xalqım, əfsus, ayrıldım». *Küç Kül tutuk, sizimə adırıltum* (Y 25) «Güç Kül tutuk, sizimə, ayrıldım». *Sizimə* şəkli Yenisey kitabələrində çox məhsuldar işlənir, hətta ona kiçik bir abidə bir neçə dəfə rast golur; məsələn: 10-cu Yenisey abidəsində 5 dəfə, 11-ci Yenisey abidəsində 3 dəfə və s.

Göytürk dilində şəxs əvəzliklərinin necə işləndiyini müxtəlis kitabələrdən gətirilən aşağıdakı nümunələrdən görmək olar:

Mən inikiği bunça başlayu kazğanmasar, türk bodin öltəçi erti, yok boltaçı erti (KTŞ 33) «Mən kiçikliyi belə qazanmasayıdim, türk xalqı ölesi idi, yox olası idir. Anta ayğuçısı yəmə ben ök ertim» (T 49-50) «Onda məsləhətçisi yənə də mən idim». *Mənin sabimin simadı* (KTc 11) «Mənim sözümü sindirmədi». Kop ma-na körti (KTŞ 30) «Tamamilə mənə tabe oldu». *Biziň sü atı tutuk, azuki yok erti* (KTŞ 39) «Bizim qoşunun atı ariq, ərzağı yox idi». *Anı yayıp Türqi Yarğın költə buzdimiz* (KTŞ 34) «Onu yayıb Türqi Yarğın gölünün yanında dağıdıq». *Bəniň bodunum anta erür, timis* (T 21) «Mənim xalqım ordadır, dediş». *Kaç nən ersər, ol bizni... ölürtəçi kük* (T 20) «Hər necə olsa, o bizi öldürəsidi». *Bilgə Tonyukuk, -baňa aydi,-bu süg elt,-tidi* (T 31-32) «Müdrik Tonyukuk, -mənə-dedi, bu qoşunu apardı». *Bilgə Tonyukuk aŷığ ol, öz ol — anılar* (T34) «Müdrik Tonyukuk-o, hiyləgərdir, o özü anılar». *Kağan banaru ança aydmış* (T34) «Xaqan mənə belə demiş». *Ol eki kisi bar ersər, sini Tabğacığ ölürtəçi, tirmən, ömrə Kitajığ ölürtəçi tirmən, bini Oğuzığ ölürtəçi ök, tirmən* (T10-11) «Nə qədər ki, o iki adam var, səni — Tabğacı öldürəsidi, deyirəm, şərqdə Kitayı öldürəsidi, deyirəm, məni-Oğuzu da öldürəsidi, deyirəm». *Biz az ertimiz* (BKŞ 32) «Biz az idik». *Anı ayıtayın, tip sülədim* (BKŞ 41) «Onu cəzalandırdım, deyib qoşun yürütdüm». *Bardınız siz* (IA 1) «Siz getdiniz». *Kuyda kunçuyum, sizdə, oğlum, yıta, sizimə, yıta, bökmədim, adırıltum* (Y 3) «Sarayda arvadından, sizdən oğlum, əfsus, sizdən, əfsus doymadım, ayrıldım» və s.

Şəxs əvəzliklərinin cümlədə işlənmə şəkillərindən aydın görünür ki, hələ Orxon-Yenisey abidələri dövründə türk dillərində şəxs əvəzliyi isim kimi hallanmışdır. Düzdür, abidələrin dilində

¹ *Sizimə* Azərbaycan dilində *sizdən*, *sizlərdən* şəklində uyğun gelir, lakin men formamı tərcümə etmədən saxlayıram.

səkkiz haldan şəxs əvəzliklərinin yalnız altısında (çıxışlıq və alət-birgəlik halından başqa) işləndiyinə təsadüf edilir. Lakin ismin hallanmasına əsasən qalan iki haldə da şəxs əvəzliyinin necə dəyişdirdiyini bərpa etmək olar. Göytürk dilində şəxs əvəzlikləri aşağıdakı kimi hallanmışdır:

Tək

Adlıq	<i>mən/ben</i>	<i>sən</i>	<i>ol</i>
Yiyəlik	<i>mənin/benin</i>	<i>səniñ</i>	<i>anm</i>
Yönlük	<i>maña/baña</i>	<i>saña</i>	<i>aña</i>
İstiqamət	<i>mañaru/bañaru</i>	<i>sanaru</i>	<i>anjaru/anjar</i>
Təsirlilik	<i>məni/bini</i>	<i>səni</i>	<i>an</i>
Yerlik	<i>məntə/bentə</i>	<i>səntə</i>	<i>antə</i>
Çıxışlıq	<i>məntəñ/bentəñ</i>	<i>səntəñ</i>	<i>antan</i>
Alət-birgəlik	<i>mənin/benin</i>	<i>sənин</i>	<i>anın</i>

Cəm

Adlıq	<i>biz</i>	<i>siz</i>
Yiyəlik	<i>biziñ</i>	<i>siziñ</i>
Yönlük	<i>bizə/biziñə</i>	<i>sizkə/sizimə</i>
İstiqamət	<i>bizgərү</i>	<i>sizgərү</i>
Təsirlilik	<i>bizni</i>	<i>sizni</i>
Yerlik	<i>bizdə/bizintə</i>	<i>sizdə</i>
Çıxışlıq	<i>bizdəñ</i>	<i>sizdəñ</i>
Alət-birgəlik	<i>bizin</i>	<i>sizin</i>

Şəxs əvəzliklərinin göytürk dilində hallanması ilə müasir Azərbaycan dilində hallanmasını müqayisə etsək, aşağıdakı fərqli xüsusiyyətləri görmək olar:

1. Yiyəlik haldə I şəxs əvəzliyi təkdə və cəmdə göytürk dilində -in şəkilçisi qəbul edir (*mənin*, *biziñ*), halbuki müasir Azərbaycan dilində -im şəkilçisi qəbul edir (*mənim*, *bizim*). Türk dillərinin eksəriyyətində bu əvəzliklər abidələrin dilində olduğu kimi dəyişir, bəzilərində, məsələn, Azərbaycan, türk və noğay dillərində həm təkdə, həm də cəmdə -im şəkilçisi, bəzilərində, məsələn, tatar dilində təkdə -im, cəmdə -en şəkilçisi qəbul edir.

2. Göytürk dilində yönlük haldə I və II şəxs təkdə əvəzliyin *məna*, *sənə* şəkli əvəzinə *maña*, *saña* şəkli işlənir. Azərbaycan klas-

sik ədəbiyyatının dilində I və II şəxs əvəzliklərinin yönlük hələ abidələrin dilindəki kimi olmuşdur. Müasir Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində bu əvəzliklərin Orxon-Yenisey şəkli indi də işlənir.

3. Göytürk dilində təsadüf edilən istiqamət və alət-birgəlik hələ müasir Azərbaycan dilində işlənmir.

4. Göytürk dilində təsirlik hələ əmələ gətirmək üçün *-ni*, *-ni* şəkilcisiindən istifadə edilir (*anı*, *bizni*, *sıznı*). Samitlı bitən əvəzliklərdən sonra *-ni*, *-ni* şəkilcisinin işlənməsi hətta Orxon-Yenisey abidələrinin qanunlarına görə qeyri-normaldır (abidələrdə *mənni*, *sənni* şəklində təsadüf edilmir), müasir Azərbaycan dilində təsirlik halını belə quruluşuna təsadüf etmirik.

5. Göytürk dilində yönlük halda *biza*, *siza* şəkilləri ilə yanaşı *bizka*, *sizka* şəkilləri də (əsasən, Yenisey abidələrində) işlənir. Müasir Azərbaycan dilində təkcə *biza*, *siza* şəkilləri işlənmir.

6. Göytürk dilində yerlik və çıxışlıq halların mənaları hələ diferensiallaşmamışdır, yerlik hal çıxışlıq hal mövqeyində də çıxış edir. Müasir Azərbaycan dilində yerlik və çıxışlıq hallar ayrıca morfoloji göstəriciyə malikdir.

7. III şəxs əvəzliyi *ol* hallanarkən o saiti a saitinə, I samiti **n** samitinə çevrilir. Azərbaycan klassik ədəbiyyatının dilində də cəmi vəziyyətə rast gəlirik. Müasir Azərbaycan dilində belə çevrilmə baş vermir (düzdür, əvəzlikdən sonra bitişdirici **n** samiti işlənmir).

8. Göytürk Orxon-Yenisey yazılısı abidələrin mətnlərində III şəxs əvəzliyində *anaru* və *anar* şəklində təsadüf edilir. Tədqiqatçılar *anar* sözünü III şəxs əvəzliyinin yönlük hal şəkli hesab edirlər, lakin yönlük hal *-nar* şəkilcisi qəbul etmir. Çox güman ki, bu istiqamət hələ şəkilcisinin (-*naru*) təhrif edilmiş şəklidir (görünür, sonuncu sait düşmüşdür).

9. Göytürk dilində şəxs əvəzlikləri əvvəlcə mənsubiyat şəkilcisinə bənzər bir morsem qəbul edir, sonra hallana bilir. Düzdür, bu, Orxon abidələrinin dilində nadir hallarda baş verir, lakin Yenisey abidələrinin dilində belə şəkil tez-tez işlədilir. İsimlər üçün möqbul sayılan bu hal (*at+im+a*, *at+inuz+i*) əvəzliklərdə müasir türk dillərinin heç birində, o cümlədən müasir Azərbaycan dilində işlənmir. Abidələrin dilində bu qəribə konstruksiya belədir: *biz+int+a* (KT § 19), *siz+im+a* (Y 1). *Bizinə* sözünü P.M.Me-

lioranskii¹ və S.Y. Malov² «bizim qarşımızda (pered nami)» kimi tərcümə edirlər. Lakin hər iki söz mənsubiyyət kateqoriyası şəkilçisino bənzəyən morfemdən sonra yönük hal şəkilçisi qəbul etmişdir.

Təyin əvəzlikləri

Göytürk dilində iki təyin əvəzliyinin işləndiyinə təsadüf edilir: *kəntü* və *öz*. Hər iki təyin əvəzliyi müasir türk dillərində indi işlənir; bəzilərində *kəntü* (fonetik variantları ilə), digərlərində *öz* əvəzliyi sabitləşmişdir. Müasir Azərbaycan dilində *öz* əvəzliyi işlənir, *kəntü* (*kəndi*) isə artıq istifadədən çıxarmışdır. Azərbaycan ədəbiyyatının materialları göstərir ki, *kəndi* əvəzliyi XIV əsrden Nəsiminin dilindən başlayaraq XX əsrə qədər — Səməd Vurğunun dilinə qədər Azərbaycan dilində də işlənmişdir. Daha qədimə getdikdə XI əsr xalq dastanları olan «Kitabi-Dədə Qorqud» epo-sunun dilində də *kəndi* əvəzliyinin işləndiyini görmək olar. *Kəndi* və *öz* əvəzlikləri Azərbaycan dilində uzun zaman paralel işlənmişdir: *kəndi*, əsasən, yazılı ədəbiyyatın dilində, *öz* isə xalq danışq dilində işlənmişdir. Azərbaycan dilinin inkişafı ilə əlaqədər olaraq, təyin əvəzliyinin xalq danışq dilindəki şəkli klassik ədəbiyyatın dilində işlənən şəklini sixişdirib istifadədən çıxarmış və həm yazılı ədəbiyyatın dili, həm də xalq danışq dili üçün yeganə əvəzlik kimi qalmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan klassik ədəbiyyatının dilində də yalnız *kəndi* əvəzliyi işlənməmiş, onunla yanaşı *öz* əvəzliyi də işlənmişdir. Bu da maraqlıdır ki, bəzi şairlərin dilində *öz* əvəzliyi hətta üstün vəziyyətdə olmuşdur. Eyni vəziyyəti göytürk dilində də müşahidə etmək olar. Burada da *öz* əvəzliyinə nisbətən *kəntü* əvəzliyi çox az işlənir. Məsələn, Kül tigin şərəfinə qoyulmuş abidədə *öz* əvəzliyinin kifayət qədər işləndiyini müşahidə etdiyimiz halda *kəntü* əvəzliyi cəmi iki dəfə işlənir. 1. *Tokuz oğuz bodun kəntü bodunum erti* (KTŞ 44) «Doq-quz oğuz xalqı öz xalqım id». 2. *Körgümün üçün igidmis bilgə kağanına, ermis, hərmis edgü ilinə kəntü yanlılığı, yablak kigürtig*

¹ Мелиоранский П.М. Памятник в честь Кюль Тегина, СПб, 1899, с.68.

² Малов С.Е. Памятники древнетюркской письменности. М.-Л., 1951, с.38.

(KTŞ 23) «Tabe olduğun üçün (səni) yüksəltmiş xaqanına, axar-baxarlı yaxşı elinə özün yanıldın, pişlik gətirdin». Bütün qalan abidələrdə isə *kəntü* əvəzliyinə cəmi bir dəfə rast gəlirik: *Kəntü* bodunum, tidim, udu *kəlin*, tidim (MÇ 14) «Öz xalqım, dedim, arxamca gəlin, dedim».

Göytürk dilində *kəntü* əvəzliyi şoxsa və kəmiyyətə görə deyişmir, hal şəkilçiləri qəbul etmir. Bunu yuxarıdakı nümunələrdən də göstərmək olar.

Göytürk Orxon-Yenisey yazısı abidələrində *kəntü* təyin əvəzliyi şəxs əvəzlikləri və öz qayıdış əvəzliyi ilə əvəz edilir. Bunu Kül tigin və Bilgə xaqan abidələrindən götürülmüş iki cyni cümlənin müqayisəsindən görmək olar: *Tokuz oğuz bodun kəntü bodunum erti* (KTŞ 44) və *Tokuz oğuz mənən bodunum erti* (BKŞ 29).

Göytürk dilində *kəntü* əvəzliyi ilə yanaşı, lakin ondan daha məhsuldar öz təyin əvəzliyi də işlənmişdir. Öz təyin əvəzliyi abidələrin dilində heç bir şəkilçi qəbul etmədən müstəqil söz kimi cümlənin müstəqil üzvü kimi çıxış edə bilmir, özündən sonra gələn sözə qoşulur, onu təyin edir və onunla birlikdə cümlənin bir üzvü olur. Bu təyin əvəzliyi mənsubiyət şəkilçiləri qəbul etməklə cümlənin müstəqil üzvü kimi çıxış edir və təyin əvəzliyindən çıxıb qayıdış əvəzliyinə çevirilir. Y.Məmmədovun tədqiqatlarına görə təyin əvəzliyi göytürk dilində təxminən otuz dəfə işlənir.¹ Öz təyin əvəzliyi Yenisey abidələrinin dilində daha çox işlənir; məsələn: *Öz yerim, iduk yerim, sizə, öz elim, kamim...* (Y 42) «Öz yerim, müqəddəs yerim, sizə, öz elim, xanım...» *sizimə, öz kümiş bodunum, yıta, adırlıtm* (Y 44) «Sizdən, öz gümüş xalqım, əfsus ayrıldım». Öz Yigin Alp Turan altı bağ bodunda üç yegirmi (yaşınma) adırlıtm (Y 5) «Öz Yigin Alp Turan altı tayfalı xalqdan on üç (yaşında) ayrıldım».

Göytürk dilində öz əvəzliyi heç bir sözə əvəz edilmir, *kəntü* əvəzliyi kimi, özündən sonra gələn sözü təyin edir.

Qayıdış əvəzliyi

Göytürk dilində qayıdış əvəzliyi (bəzən onu qayıdış şoxs əvəzliyi də adlandırırlar) öz təyin əvəzliyinə mənsubiyət şəkilçiləri artırmaqla yaranır. Abidələrin dilində öz təyin əvəzliyinə

¹ Məmmədov Y. Orxon-Yenisey abidələrində adlar. II, B., 1981, s.98.

nisbətən qayıdış əvəzliyi daha çox işlənir. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, böyük Orxon kitabalarında öz təyin əvəzliyinin işlənməsinə təsadüf edilmədiyi halda, ondan törəyən qayıdış əvəzliyi hər üç şəxsə six-six işlənir. Öz təyin əvəzliyi abidələrin dilində hər üç şəxsə yalnız təkdə mənsubiyət şəkilçisi qəbul edib, qayıdış əvəzliyinə çevirilir. Onun cəmde işlənməsinə təsadüf edilməmişdir; məsələn: *Bödkə özüm ohurip ağır törög töri buhundakı bodunğa itdim* (BKş 2) «Taxta özüm oturub dörd tərəfdəki xalqa ağır qanun düzəldim (qoydum)». *Özim sakıntıım* (KTşm 10) «Özüm heyfsiləndim». *Eğim kağan ohurtukda özim tardus bodun üzə şad ertim* (KTş 17) «Əmim xaqan oturduqda özüm tardus xalqının üstündə şad idim». *Bu kağanında, bu bəglərigdə, yerində, subında, adırımasar, türk bodun, özün edgü körtəcisen, ebiñə kirtəcisen, bıhusız boltaçı sən* (BKşm 13-14) «Bu xaqanından, bu bəylərindən, bu yerindən, suyundan ayrılmasan, türk xalqı, özün yaxşılıq görəsisi, evinə girəsisi, dərdsiz olasisan». *Özü yanılıt, kağam ölti, bodunu kün, kul bohi* (KTş 20) «Özü yanıldı, xaqanı öldürdü, xalqı kəniz və qul oldu».

Ehtimal ki, qədim türk dillərində qayıdış əvəzliyinin cəmini əmələ gətirmək üçün I və II şəxsin təkində z ünsürü əlavə edilmişdir, üçüncü şəxsin cəmi isə qədim türk qəbilələrinin dillərində olmamışdır. Beləliklə, qədim türk dillərində qayıdış əvəzliyinin hər üç şəxsə aşağıdakı şəkildə işləndiyini qeyd etmək olar: I şəxs tək - özüm, II şəxs tək - özün, III şəxs tək - özi, I şəxs cəm - özümüz, II cəm - özünüz.

Bir sıra hallarda göytürk dilində qayıdışlıq anlayışını güvvətləndirmək üçün qayıdış əvəzliyi şəxs əvəzliyi ilə qoşa işlənir; məsələn: *Bilgə Tonyukuk -bən özüm Tabğaq ilinə kılıntıım* (T 1) «Müdrük Tonyukuk — mən özüm Tabğaq ölkəsinə (tərbiyə almağa) göndərildim». *İltəris kağan kazğanmasar, udu bən özüm kazğanmasar, il yəmə, bodun yəmə yok ertəçi erti* (T 54-55) «İltəris xaqan qazanmasa, arxasınca gedərək mən özüm qazanmasa (idim), el də, xalq yox olası idib».

Göytürk dilində qayıdış əvəzliyinin hallandığı da müşahidə edilir, ancaq, təəssüf ki, onun hütün hallarda işlənməsinə rast gəlmirik. Göytürk dilində qayıdış əvəzlilikləri bu hallarda işlənir:

Adlıq halda: *Eğim kağan ohurtukda özim tardus bodun üzə şad ertim* (KTş 17) «Əmim xaqan oturduqda özüm tardus xalqı üzərində şad idim». *Bu kağanında, bu bəglərigdə, yerində, subında*

adırımasar, türk bodun, özün edgü körtəçisən, ebiñə kirtəçisən, bunışız bohaçisan (BKşm 13-14) «Bu xaqanından, bu bəylərin-dən, yerindən, suyundan (Vətənindən) ayrılmasan, türk xalqı, özün yaxşılıq görəsisən, evinə girosisən, dərdsiz olasisan». *Özi yanaltı, kağamı ölti* (KTş 20) «Özü yanıldı, xaqanı öldürdü».

Yiyəlik halda: ...*almış ər adasıñuz, ilig ər edgü esinüz, özimin eçinüz, ininüz* (Y 26) «...altıñş igid dostunuz, əlli igid yaxşı dostunuz, özünün böyük qardaşınız, kiçik qardaşınız».

Yönlük halda: *Özimə bunça* (BKc 15) «Özümə bunca...»

Təsirlilik halda: *Özümən öyrə bıñabaşı iti* (MÇ 16) «Özümü irəli minbaşı göndərdi».

Yerlik halda: *Özintə, işinkə...* (Talas1)-Özündən, işindən...

Yunis Məmmədov Orxon-Yenisey abidələrində qayıdış əvəzliyin -ça qoşması ilə işləndiyini söyləyir və *özincə* sözünü misal götərir.¹ Əslində qayıdış əvəzliyi -ça qoşması (qoşma yox, ədat daha düzdür) ilə işlənmir. Kül tigin abidəsindən götərilən həmin nümunə əslində *özi ança* «özü eləcə» şəklində oxunmalıdır: *Özi ança kərgək bolnis* (KTş 3-4) «Özü eləcə həlak olmuş».

Müasir türk dillərində qayıdış əvəzliyi hər üç şəxşdə təkde və cəmde məhsuldar işlənir və ismin bütün halları üzrə dəyişir.

İşarə əvəzlikləri

Göytürk dilində işaret üçün üç əvəzlik işlədirilir; *bu* (KTc 12), *su* (Y 24) və *ol* (KTş 16). *Bu* işaret əvəzliyi yaxın məsaflədə, *su* işaret əvəzliyi orta məsaflədə, *ol* işaret əvəzliyi isə uzaq məsaflədə olan əşyaya işaret edilərkən işlədirilir; məsələn: *Bu Tabğacıda yiraya bəg oğuz ara yiti ərən yağı bolnis* (O 5) «Bu Tabğacıdan şimala bəy oğuzlar arasında yeddi ən cəsuru yağrı olmuş». *Ol töriüdə üzə ecim kağan ohurtu* (KTş 16) «O taxtin üstündə əmim xaqan oturdu».

Müasir türk dillərində işaret əvəzliklərinin sayı çoxdur, lakin Orxon-Yenisey abidələrində işlənmiş əvəzliklərdən *bu* və *ol* daha çox işlənir, bəzi dillərdə *su* əvəzliyi də işlənir. Türk dillərinin bir qismində bu üç işaret əvəzliyindən başqa yeni əvəzliklərin işləndiyini də müşahidə etmək olar. Bu əvəzliklərin müasir türk dillərində işlənməsi haqqında A.N.Kononov yazır: «İşarə əvəzlikləri

¹ Məmmədov Y. Orxon-Yenisey abidələrində adlar, II hissə. B., 1981, s.99.

üç sözlə ifadə edilir: *bu*, *şu*, *o*. Bunlar əşyanın danışandan uzaqlığının üç dərəcəsini göstərməyə xidmət edir: *bu* (bilavasita yaxında yerləşən əşyani); *şu* (bir qədər aralı olan əşyani), *o* (çox uzaqda, hətta danışanın görmədiyi əşyani)».¹ Bu işaretə əvəzlikləri haqqında N.K. Dmitriyev də eyni fikri deyir.²

Şu işaretə əvəzliyi müasir Azərbaycan dilində işlənmir. Lakin o, Azərbaycan klassik ədəbiyyatının dilində, habelə daha qədimdə, «Kitabi-Dədə Qorqud» dastanlarının dilində məhsuldar şəkildə işlənmişdir.

Məlum olduğu kimi, işaretə əvəzlikləri müəyyən əşyaya işaret etmək məqsədi ilə işlədir. Göytürk dilində işaretə əvəzlikləri bu funksiyadan başqa bir də substantivləşərək ismin işləndiyi hər bir mövqədə işlənə bilir. Substantivləşmiş işaretə əvəzlikləri isimlər kimi hallanır. Göytürk dilində *bu* işaretə əvəzliyinin üç, *ol* işaretə əvəzliyinin isə beş halda işləndiyi müşahidə edilir:

Adlıq: *bu*.

Təsirlik: *bumi*.

Yerlik: *bunta*.

Bu işaretə əvəzliyi adlıq halda həmişə aid olduğu sözdən əvvəl işlənir və onun təyini funksiyasını ifadə edir: *Azu bu sabımda igid bargu (KTc 10) «Məgər bu nitqimdə şışırtma var?» *Tenri təg tenridə bolmuş türk bilgə kağan bu ödkə ohartum (KTc 1) «Tanrı tək tanrıdan olmuş türk müdrik xaqanı bu vaxt (taxta) oturdum».**

Təsirlik halda *bu* işaretə əvəzliyi substantivləşib əşya bildirir və müstəqil işlənir: *Bunu körü biliñ* (KTc 12) «Bunu görərək bilin». *Türk bəglər, bodun buni esidiñ* (KTc 12) «Türk bəyləri, xalqı, bunu eşidin». *On ok oğluña, tatına təgi buni körü bilin* (BKşm 15) «On ox oğluna, tatına təki bunu görərək bilin».

Bu işaretə əvəzliyi yerlik halda göytürk dilində iki mənada işlənir: *bu* əvəzlik həm əşya bildirib *bunda* (bu əşyada), həm yer zərflə kimi məkan bildirib *burda/burada* (bu yerdə) mənalarını ifadə edir. Bəzi tədqiqatçılar hələ onun üçüncü mənasını — zaman mənasını da göstərirler. *Bu* işaretə əvəzliyinin yerlik halda məna variantları diferensiallaşmadığı üçün abidələrin mətnlərində ona bu üç mənadan istənilənini vermək olar: *Türk bodunig tirilip il*

¹ Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М.-Л., 1956, с.171.

² Дмитриев Н.К. Грамматика кумыкского языка. М.-Л., 1940, с.79.

tutsikini bunta urtim (KTC10) «Türk xalqının birləşib el tutacağını bunda (bu daşda) / burada həkk etdim». *Bars bəg erti, kağan at bunta biz birtimiz* (KTŞ20) «Bars boy idi, xaqan adı burada / bu vaxt biz verdik». *Yanılıp iləsikinin yəmə bunta urtim* (KTC 10-11) «Yanılıp parçalanacağımı da bunda / burada həkk etdim».

Bu işaret əvəzliyi göytürk dilində -ça ədatını qəbul edərək söz yaradıcılığında da iştirak edir, qeyri-İNÜYYƏN say yaxud kəmiyyət zərfi əmələ gatırır; məsələn: *Bunça isig, küçüğ birtükgərə sakınmatı* (KTŞ 10) «Bunca (bu qədər) işini, gücünü (zəhmətini) verməyinə təcəssüflənmədi». *Mən iniligi bunça başlayu kazğanmasar, türk bodun öltəçi erti, yok boltaçı erti* (BKŞ 33) «Mən kiçik qardaşlığı min əziyyətlə bunca qazanmasa idim, türk xalqı ölesi idi, yox olası idi» ...*yırğaru Yir Bayırku yerinə təgi sülədim, bunça yırka təgi yoritdim* (KTC 4) «...şimala Yer Bayırkı yerinə təki qoşun çəkdirim, bu qədər yərə təki qoşun yürütdüm».

Yuxarıda deyildiyi kimi *bu* işaret əvəzliyinə nisbatən *ol* işaret əvəzliyi göytürk dilində daha çox -- beş halda işlənir:

Adlıq: *ol*

Yiyəlik: *anı*

İstiqamət: *anarу / anar*

Təsirlik: *anı*

Yerlik: *anta*

Ol işaret əvəzliyi adlıq halda müəyyən bir sözdən əvvəl işlənib onun təyini olur: *Ol yırğarı barsar, türk bodun, öltəcisən* (KTC8) «O yərə getsən, türk xalqı ölesən». *Ol süg anta yokkışdim* (BK § 25) «O qoşunu orada möhv etdim». *Kül tigin ol sünüşdə otuz yaşıyur erti* (KTŞ 42) «Kül tigin o döyüşdə otuz yaşında idi». *Ol sahiq esidip tün udisikim kəlmədi, küntüz ohursikim kalməti* (T 12) «O nitqi (xəbəri), eşidib gecə yuxum gəlmədi, gündüz oturmağım (rahathığım) gəlmədi.»

Yuxarıdakı hallanmadan göründüyü kimi, *ol* işaret əvəzliyi hallanarkən o səsi a səsinə, I səsi n səsinə keçir. Göytürk dilində *ol* işaret əvəzliyi yiyəlik halda üçün qoşması ilə birlikdə işlənir və cümlədə səbəb zərfliyi funksiyasını yerinə yetirir: *Anı üçün ilig ança tutmış erinç, ilik tutıp törük itmiş* (KTŞ 3) «Onun üçün eli o cür düzəltmiş, eli düzəldib qanun yaratmış».

Ol işaret əvəzliyi istiqamət halında iki variantda təzahür edir: *anarу* və *anar*. *Anarу* əsl mənada istiqamət halının mənasını daşıyır və cümlədə yer zərfliyi funksiyasını daşıyır, *anar* variantı

isə əslində yönük hal mənəsi verir, obyekt bildirir və cümlədə tamamlıq funksiyasını yerinə yetirir; məsələn: *Önə türk kağan-ğaru süləlim, -timis, anğaru süləməsər, kaç nən ersər, ol bizni... öhürtəçi kük* (T 20-21) «Şərqə türk xaqanına qarşı qoşun çəkək,-demis, ona qarşı qoşun çəkməsək, hər necə olsa, o bizi... öldürəsidi». *Anğar körü bilin* (KTc 11) «Ona baxaraq bilin».

Ol işaret əvəzliyi təsirlik halda obyekt bildirir və *anı* şəklində cümlənin tamamlığı vəzifəsində işlənir; məsələn: *Anı körip ança bilin* (KTc 12) «Onu görüb eləcə bilin».

Ol işaret əvəzliyinin yerlik haldağı mənəsi göytürk dilində hələ diferensiallaşmamışdır. Yerlik halda *anta* şəklində işlənən bu əvəzlik abidələrin mətnlərində obyekt (*onda, o əşyada*), zaman (*onda, o vaxt*) və *orda/orada* mənalarını ifadə edir və birinci halda cümlənin tamamlığı, ikinci halda zaman zərfliyi, üçüncü halda yer zərfliyi funksiyasını yerinə yetirir; məsələn: *Ekintı İşbara Yamтар boz atığ binip təgdi, ol at anta öhi* (KTş 33) «İkinci (dəfə) İşbara Yamtarın boz atını minib hücum etdi, o at onda / orada öldü». *Anta sanədim* (MÇ 14) «Onda / orada sanədim (nizəldim)». *Yəlməsin mənin ər anta basmış* (MÇ 24) «Avanqardını mənim döyüşçülərim onda/orada basmış». *Təqrikənkə isig bertin teyin yarhkamış, sad atığ anta birmis* (O 5) «Tanrisifətə xidmət etdin deyə fərman vermiş, şad adını onda / orada vermiş». *Ozmuş tigi-nig tutdim, katunun anta altum* (MÇ 9-10) «Ozmuş tigini tutdum, xanımını onda aldım».

Anta əvəzliyi təskilidə yaxud *kısrə* «sonra» və *ötrü* qoşmaları ilə işlənərək çıxışlıq halının vəzifəsini ifadə edir; məsələn: *Türk bodun anta mağaru yok bolı* (MÇ 10) «Türk xalqı ondan bu yana yox oldu». *Anta kısrə kanım kağan uçdı* (MÇ 12) «Ondan sonra atam xaqan vəfat etdi». *Anta kısrə inisi kağan bolmış* (KTş 4-5) «Ondan sonra kiçik qardaşı xaqan olmuş». *Anta ötrü kağanıma ötüntüm* (T 12) «Ondan ötrü xaqanıma müraciət etdim».

Müasir türk dillərində işaret əvəzlikləri substantivləşdikdə ismin bütün hallarında çıxış edir. Güman etmək olar ki, qədim türk dillərində də substantivləşmiş işaret əvəzlikləri ismin bütün hallarında işlənmüşdir.

Göytürk dilində *ol* əvəzliyi -ça ədatını qəbul edib *ança* şəklində *elə*, *eləcə*, *o qədər*, *o cür* mənalarını ifadə edir; bu mənada *ol* işaret əvəzliyinin söz yaradıcılığında iştirak etməsindən danışmaq olar; məsələn: *Kanım sad ança ötünmiş* (O

8) «Atam şad eləcə müraciət etmiş». *Ança bodun kop itdim* (KTc 2-3) «O qədər xalqı çox etdim». *İlgəri Kadırkan yışğ aşa bodunığ ança konturtumuz, ança itdimiz* (KTş 21) «Şərqə - Kadırkan məşli dağlarını aşaraq xalqı elə yerləşdirdik, elə düzəlddik». *Ança erig yertə bengü taş tokadım, hitidim* (KTc 13) «Elə səfəli yerdə əbədi daş hördürdüm, yazdım».

Göytürk dilində *ol* işarə əvəzliyi *tag* qoşması və onun *tag* variantı ilə birlikdə işlənir və *elə*, *o* *cür* mənalarının ifadə edir; məsələn: *Türgiş kağanta körög kəlti, sabı an tag* (T 29) «Türqiş xaqqanından köşfiyyatçı gəldi, nitqi (xəbəri) o cür». *Körög sabı antağ: tokuz oğuz bodun üzə kağan olurtu, tir* (T 9) «Kəşfiyyatçının xəbəri bu cür: doqquz oğuz xalqının üstündə xaqqan oturdu,-deyir». *Antağ külüg kağan ermisi* (KTb 4) «Elə məşhur xaqqan imiş».

Göytürk dilində *tag* şəkilçiləşmiş qoşması ilə işlənən *ol* işarə əvəzliyi (*antağ* şəklində) hallanır; məsələn: *Antağının üçün igidmiş kağanının sabın almatın yir sayu bardığ* (KTc 8-9) «Eləcə olduğun üçün (səni) yüksəltmiş xaqqanının sözüne baxmadan yer üzünə sapələndin».

Orxon kitabələrində *şu* əvəzliyinin işlənməsinə təsadüf edilmir. Bu əvəzlilik təkcə Yenisey abidələrində, həm də az işlənir. Abidələrin dilində *şu* əvəzliyinin substantivləşib sözdəyişdirici şəkilçilər qəbul etməsinə, habelə -ça şəkilçisi ilə işlənməsinə təsadüf edilməmişdir.

Sual əvəzlilikləri

Göytürk dilində şəxs əvəzliliklərindən sonra daha çox inkişaf etmiş əvəzlilik kateqoriyası sual əvəzlilikləridir. Göytürk dilində aşağıdakı sual əvəzliliklərinin işləndiyini müşahidə edirik: *kim?* *nə?* *kam?* -«*hami?*», *kantan?* -«*haradan?*», *kantay?* -«*necə?*» və *kaç?* -«*neçə?*» Bu əvəzliliklərin nitqdə necə işləndiyini isə Orxon kitabələrindən gətirdiyimiz nümunələrdən görmək olar:

Üzə tenri basmasar, asra yir təlinməsər, türk bodun, ilinin, törünün kim artaü udaçı ert? (KTş 22) «Yuzarıdan göylər basmasa, aşağıdan yer dəlinməsə, türk xalqı, elini, qanununu kim dağıda bilərdi?» *Nə kağanka isig, kücig birürmən?* (KTş 9) «Hansi xaqqana zəhimətimi verirəm?» *İllig bodun ertim, ilim amti kam?* (KTş 9) «Ellı xalq idim, elim indi ham?» *Kağanlıq bodun ertim, kağ-*

num kani? (KTş 9) «Xaqanlı xatq idim, xaqanım hanı?» *Yaraklığ kantan kəlip yaşa eldi* (KTş 23) «Yaraqlılar haradan gəlib səni yaydı (dağıdı?)» *Sünğilik kantan kəlipən sürə eldi* (KTş 23) «Süngülülər haradan gəlib səni sürərək apardı?» *Kaç nənə ersər, bizni öhürtəçi kük* (T 29-30) «Hər necə olsa, bizi öldürəsidir». *O sabığ esidip, kağanğaru ol sabığ itim: -Kamtayın?* (T 33) «O sözü eşidib xaqana xəbər göndərdim:-Necə edim?» *Nə basınlım, təgəlim, -tidim* (T 39) «Niyə basılaq, hücum edək, -dedim». *Nə bunu bar ertəçi ermis* (T 57) «Nə müsibət (dərd) olası imiş».

Göytürk dilində işlənmiş sual əvəzliklərinin leksik-morfoloji xüsusiyyətlərini ayrı-ayrılıqda nəzərdən keçirək:

Kim əvəzliyi. Göytürk dilində işlənmiş bu sual əvəzliyini tədqiqatçılar *kem* və *kim* fonetik tərkibində oxuyurlar. Kül tigin abidəsində bu əvəzliyə iki dəfə təsadüf edilir və hər iki halda sait səsi göstərən işara qrafikcə yazılmır. *Kim əvəzliyi* abidələrin dilində adlıq və yönük halda işlənir.

Adlıq halda: *Üzə tenyi basmasar, asra yir təlinməsər, türk bodun, ilinin, törünün kim artati udaçı ert?* (KTş 22) «Üstündən tanrı basmasa, aşağıdan yer dəlinməsə, türk xatqı, elini, qanunun kim dağda bilterdi».

Kim əvəzliyi yönük halda -ə şəkilçisi əvəzinə -ka şəkilçisi qəbul edir; məsələn: *Kimka ilig kazğanurmən, -tir ermis* (KTş 9) «Kimo el qazanıram,-deyir imiş».

Kim əvəzliyinin başqa hallarda işlənməsinə Orxon-Yenisey abidələrinin mətnlərində təsadüf etmirik.

Nə əvəzliyi. *Kim* sual əvəzliyinə nisbətən *nə* sual əvəzliyi göytürk dilində daha məhsuldardır və rəngarəng mənada işlənir.

1. *Nə əvəzliyi* adlıq halda özünün müstəqil funksiyasında, yəni *kim* sual əvəzliyinin əhəmiyyəti bütün canlı və cansız əşyalara verilən sual vəzifəsində çıxış edir; məsələn: *Kiyinğ köhnəncə ay, ben sana nə ayayın, -tidi* (T 32) «Cəzəni könlüncə ver, mən sənə nə deyim,-dedi». *Büntügi bar ersər, nə bunu har ertəçi ermis* (T 57) «Avarası varsa, nə dərdi olasıdır».

2. *Nə əvəzliyi* adlıq halda *niyə* əvəzliyinin vəzifəsini yerinə yetirir; məsələn: *Nə basınlım, təgəlim, -tidim* (T 39) «Niyə basılaq, hücum edək,-dedim».

3. *Nə əvəzliyi* adlıq halda *hansi* sual əvəzliyinin funksiyasında çıxış edir; məsələn: *Kağanlığ bodun ertim, kağanım, kani, nə kağanca isig, küçig birürmən, -tir ermis* (KTş 9) «Xaqanlı xalq

idim, xaqanım hanı, hansı xaqana işimi, gücümü verirəm,-deyir imiş». *Besbalık içrəki nə kişi?* (BKŞ 28) «Beşbalık (şəhərinin) içindəki hansı adamlar?».

4. *Nə* əvəzliyi yönük halda *nə üçün* sual əvəzliyinin mənasi-nı ifadə edir. Qeyd etmək lazımdır ki, *kim* sual əvəzliyində olduğu kimi, *nə* sual əvəzliyi də yönük halda -*kə* şəkilçisini qəbul edir; məsələn: *Nəkə korkur biz, az tiyin* (T 39) «Nə üçün qorxuruq azaq deye».

5. *Nə* əvəzliyi adlıq halda bəzən əşyaya verilən sual əvəzliyi kim yox, cavabsız sual, ritorik sual funksiyasında çıxış edir; məsələn: *Büntügi bar ersər, nə bunu bar ertəçi erti* (T 57) «Avarası varsa, nə dərdi olasıdır».

6. *Nə* əvəzliyi göytürk dilində ədat funksiyasında da işlənir; məsələn: *Önərə Kitajda, bəriyə Tabğacda, kuriya Kurdanta, yiraya Oğuzta — eki-üç bin sümüz, kəltəçimiz, barmu nə?* (T 14) «Şər-qdən Kitaydan, cənubdan Tabğacdan, qərbdən Kurdandan, şimaldan Oğuzdan — iki-üç min qoşunluq, gələsiyik, varmı nə?».

Kim sual əvəzliyində olduğu kimi, *nə* sual əvəzliyinə də göytürk dilində təkcə adlıq və yönük hallarında təsadüf edilir.

Nümunələrdən göründüyü kimi, *nə* sual əvəzliyi göytürk dilində (ehtimal ki, qədim türk qəbilələrinin dillərində də) *hansi*, *nə üçün*, *niya* sual əvəzliklərinin də funksiyasını yerinə yetirmiştir.

Kanı əvəzliyi. Göytürk dilində *kim* və *nə* sual əvəzliklərindən başqa qalan bütün əvəzliklərin kökü indi türk dillərində qorunub saxlanmamış *ka-* köküdür (azərbaycanca hərfi tərcüməsi *ha-* edir): *ka-n-tan, ka-n-tay, ka-ç*.

Kanı «hanı» sual əvəzliyinə Orxon kitabələrində təkcə Kül tigin şərəfinə qoyulmuş abidədə bir sətirdə iki dəfə rast gəlirik; digər Orxon kitabələrində, habelə bütün Yenisey kitabələrində bu əvəzliyin işlənməsinə təsadüf edilmir. Buna görə də abidələrin dilində onun işlənməsinin yalnız bir — *hanı* mənasi özünü göstərir; məsələn: *İllik bodun ertim, ilim amti kanu?* (KTŞ 9) «Elli xalq idim, elim indi hanı?» *Kağanlığ bodun ertim, kağanım kam?* (KTŞ 9) «Xaqqanlı xalq idim, xaqqanım hanı?».

A.N.Kononov *kanı* əvəzliyindən danışarkən -i morfemini III şəxs mənsubiyət şəkilçisi hesab edir.¹

¹ Кононов А.Н. Грамматика языка тюркских runических памятников VII-XI вв., Л., 1980, с.167.

Kantan əvəzliyi. Göytürk dilində işlənən *kantan* «harden, haradan» sual əvəzliyinin kökü də *ka* sözüdür. Kantan sual əvəzliyi *ka-n* sözünün çıxışlıq hal şəkilçisi (-tan) qəbul etmiş formasından başqa bir şey deyildir. *Kantan* əvəzliyi göytürk Orxon-Yenisey yazısı abidələrində çox az işlənir; bu əvəzliyin işlənməsinə təkcə Kül tigin şorəsinə qoyulmuş abidənin bir sətrində iki dəfə təsadüf edilir. Buna görə də abidələrin dilində onun daha hansı məna çaları (məsolən, *anta* əvəzliyinin o n d a , o v a x t mənası ifadə etməsindən çıxış edib *kantan* sual əvəzliyinin nə vaxtdan mənasını bildirməsini də güman etmək olar) ifadə etdiyini söyləmək çətinidir; *kantan* sual əvəzliyi Kül tigin abidəsində təkcə «haradan» mənasını ifadə edir; *Yaraklıq kantan kəlip yaşa eltdi* (KTş 23) «Yaraqlılar haradan gəlib (səni) yayıb dağıdı». *Sünüglik kantan kəlipən sürə eltdi* (KTş 23) «Süngülürlər haradan gəlib (səni) sürüb apardı».

Kantay əvəzliyi. Göytürk dilində işlənən *kantay* «necə» sual əvəzliyinin kökü də *ka* sözüdür. Digər iki morfemin (-n, -tay) mənşəyi haqqında fikir söyləmək çətinidir. S.Y.Malov bu əvəzliyi *kantayın* şəklində qəbul edir.¹ *Kantay* sual əvəzliyinə Orxon-Yenisey abidələrinin dilində təkcə bir dəfə — Tonyukuk abidəsində rast gəlirik. Buna görə də onun «necə» mənasından başqa daha hansı məna çalarında işləndiyini söyləmək mümkün deyildir: *Ol sabığ esidip kağanğaru ol sabığ itim: -Kantayın?* (T 33) «O xəbəri eşidib xaqana xəbər göndərdim: Necə edim?»

Kaç əvəzliyi. *Kaç* «necə» sual əvəzliyinin işlənməsinə göytürk dilində cəmi üç dəfə rast gəlirik. Bu əvəzlilik hər üç halda Tonyukuk abidəsində, həm də eyni söz əhatəsində (*kaç nən ersər*) işlənir. *Kaç* sual əvəzliyinin kökü da *ka* sözüdür: *Önərə türk kağanğaru süləlim,-timis, anğaru süləməsər, kaç nən ersər, ol bizni-kağanı alp ermis, ayğucısı bilgə ermis, kaç nən ersər, öhürtəçi kük* (T 20-21) «Şərqə türk xaqanına qarşı qoşun çəkək,-demiş, ona qarşı qoşun çəkməsək, hər necə olsa, o bizi — xaqanı igid imiş, məsləhətçisi müdrik imiş, hər necə olsa, öldürüəsidir». *Öndən kağanğaru sü yorahm,-timis, yorimasər bizni — kağanı alp ermis, ayğucısı bilgə ermış kaç nən ersər bizni öhürtəçi kük,-timis* (T 29-30) «Şərqdən xaqana qarşı qoşun yürüdək, -demiş, yürütməsək

¹ Малов С.Е. Памятники древнетюркской письменности. М.-Л., 1951, с.411.

bizi ... xaqanı ığid imiş, məsləhətçisi müdrik imiş, hər necə olsa, bizi öldürəsədir,-demmiş.

Göytürk dilində işlənən sual əvəzliklərinin hamısı müasir türk dillərində işlənir. Məsolən, abidələrdə rast gəldiyimiz *kim*, *nə*, *kam*, *kantan*, *kaç*, *kantay* əvəzlikləri müasir qırğız dilində heç bir fonetik dəyişikliyə uğramamış və qədim türk dillərində işləndikləri mənalarını saxlamışdır. Müasir Azərbaycan dilində *kaç* və *kantay* əvəzlikləri istifadədən çıxmış, *kim* və *nə* əvəzlikləri həm şəkil, həm də mənalarını saxlamış, *kam* və *kantan* əvəzlikləri isə mənasını saxlasa da, şəkileç bir qədər dəyişmişdir. *Kam* əvəzliyindəki *k* samiti Azərbaycan dilinin fonetik qanunlarına uyğun olaraq *h* samitinsə çevrilmişdir: *kam>han*. Güman etmək olar ki, müasir Azərbaycan dilində işlənən *haradan* sual əvəzliyi də mənşəcə Orxon-Yenisey əvəzliyi *kantan* sözündən törəmişdir. Şifahi danişq dilində *haradan?* sual əvəzliyi *hardan?* kimi tələffüz edilir. Qədim türk *k* samitinin Azərbaycan dilində *h* samitina keçməsi qanuna uyğun fonetik hadisədir. Ehtimal etmək olar ki, qədim türk sonor *n* samiti də müasir Azərbaycan dilinin sonor *r* samitina çevrilmişdir. İnkışafı belə təsəvvür etmək olar: *kantan>handan>hardan>haradan*.

Müasir türk dillərində sual əvəzliklərinin sayı xüsusun mürəkkəb sual əvəzliklərinin hesabına daha da artdılmışdır. Lakin buna baxmayaraq müasir türk dillərinin sual əvəzliklərində aparıcı rolu qədim türk Orxon-Yenisey sual əvəzlikləri oynayır.

Ümumiləşdirici əvəzliklər

Göytürk dilində işlənən ümumiləşdirici əvəzliklər bunlardır: *kamuğ* — hamı, *kamuk* — hamı, bütün, *barduk* — bütün, hər, *barça* -bütün, *barı* — hamı. Bu əvəzliklər aşağıdakı cümlələrdə işlənir: *Türk kara kamuğ bodun ança timiş* (KTŞ 8-9) «Türk qara camaati hamı elə demiş». *Kamuğu yeti yüz ar bolmuş* (KTŞ 12-13) «Hamısı yeddi yüz döyüşü olmuş». *Kamuk bahkka təgdim* (O 9) «Bütün şəhərlərə hücum etdim». *Barduk yerdə edgüg ol erinç* ... (KTŞ 24) «Hər yerdə yaxşısı o idb. ...barça tüküp təzə ...» (MÇ 38) «...hamı qaçışaraq...» ...*karluk tirigi barı türğiskə kəlti* (MÇ 40) «...karlukların sağ qalanı hamılıqla türğislərin yanına gəldi».

Kamuğ sözü göytürk dilində ümumiləşdirici əvəzlik vəzifəsi ilə yanaşı başqa funksiyalar da yerinə yetirir. Bu sözün abidələrin dilindəki funksiyalarını bələ xülasə etmək olar:

1. *Kamuğ* sözü üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul edir, təktərəlli təyini söz birləşməsi əmələ gətirir, substantivləşir, ümumiləşdirici əvəzlik funksiyası yerinə yetirir, lakin mənasına görə Azərbaycan dilindəki «hamı» sözünü yox, «cəmi» sözünü bərabər olur; məsələn: *Kamuğı biş otuz sülədimiz, üç yegirmi sünəşdimiz* (KTŞ 18) «Cəmi iyirmi beş dəfə qoşun çəkdik, on üç dəfə döyüsdük».

2. *Kamuğ* sözü heç bir şəkilçi qəbul etmir, sonra gələn sözü təyin edir və təyin əvəzliyi funksiyasını yerinə yetirir. Bu zaman *kamuğ* sözü mənaca Azərbaycan dilindəki «bütün» sözüne bərabər olur; məsələn: *Kamuğ bahkka təgdim* (O 9) «Bütün şəhərlərə hücum etdim». *Türk kara kamuğ bodun anca tūnis* (KTŞ 8-9) «Bütün qara (sadə) türk xalqı eləcə demiş».

Bu əvəzliklərdən *barduk* və *bəri* sözlərinin ümumiləşdirici əvəzlik olması çox şübhəlidir, çünki yuxarıdakı cümlələrdə *barduk* sözü feli sıfət, *bəri* sözü isə feli bağlama ola bilər. Həmin cümlələri bələ də tərcümə etmək olar: *Barduk yirdə edgüb ol erinç* «Getdiyin (vardığın) yerdə yaxşısı o idib». ...*karhuk tirigi bəri türğisa kəlti* «...karlıkların diri qalanları gedərək (vararaq) türğislərin yanına gəldi».

Bu ümumiləşdirici əvəzliklərdən *kamuğ* azacıq fonetik dəyişikliklə müasir Azərbaycan dilində də işlənir. O, Azərbaycan klassik ədəbiyyatının dilində *qamu* şəklində işlənmişdir, məsələn:

*Kamu bimarinə canan dəvayı dərd edər ehsan,
Nəçün qılmaz mənə dərman, məni bimar sanmazm?*

(Füzuli)

Müasir Azərbaycan dilində bu əvəzlik *hamı* şəklində işlənir. O bələ bir inkişaf yolu keçmişdir: *kamuğ>qamu>hamı*.

V.M.Nasilov abidələrin dilində işlənən *kamuğ* əvəzliyini toplu say hesab edir.¹ Orxon-Yenisey abidələrinin dilində işlənmiş *barduk* ümumiləşdirici əvəzliyi *bardık* (bütün) şəklində müasir qırğız dilində işlənir.

¹ Насилов В.М. Язык орхено-ениссийских памятников. М., 1960. с.39.

A.N.Kononov *kop* və *iiküy* sözlərini də ümumişdirici əvəzlik hesab edir.¹ Biz bu sözləri say saydıgımız üçün burada yox, say bəhsində nəzərdən keçirdik.

Qeyri-müəyyən əvəzlik

Göytürk dilində belə bir əvəzliyə təsadüf edilir: *nən*. Ehtimal ki, bu əvəzlik *nə?* sual əvəzliyindən törtmişdir. Lakin nə ümumiyyətlə türkoloji ədəbiyyatda, nə də xüsusilə Orxon-Yenisey abidələrinin dilinə həsr edilmiş tədqiqat əsərlərində bu əvəzliyin mənşəyi məsələsinə toxunulmuşdur. Güman etmək olar ki, bu söz inkar əvəzliyidir və bu mənada onu «heç bir» kimi tərcümə etmək olar. Ümumiyyətlə isə *nən* əvəzliyini mətndən xaricdə tərcümə etmək çatdırır; məsələn: *Ötükən yır oħurip, arkış-tirkix isar, nən bunığ yox* (KTc 8) «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dörd yox».

Göytürk dilində bu əvəzliyin ikiqat (təkrar) işlənməsinə təsadüf edilir. Bu məqamda nən əvəzliyi «heç bir» mənasını yox, «hər nə», «hər nə qədər», «nə qədər» mənalarını ifadə edir; məsələn: *Nən-nən, sahim ersər, bengü taşka urtim* (KTc 11) «Hər nə (qədər) sözüm vardısa, əbədi daşa vurdum».

Nən əvəzliyi Tonyukuk kitabosunda üç yerdə (20, 21, 29) kaç sual əvəzliyi ilə işlənib müasir Azərbaycan dilində «hər necə» mənasına uyğun gelir; məsələn: *Kaç nən ersər, ol bizni,-kağanı alp ermis, ayğuşı bilgə ermis, kaç nən ersər, ölürtəçi kük* (T 20-21) «Hər necə olsa, o bizi,-xaqanı igid imiş, məsləhətçisi müdrik imiş, hər necə olsa, əlbəttə, öldürüsədir». *Kağanı alp ermis, ayğuşı bilgə ermis, kaç nən ersər, bizni ölürtəçi kük, -timis* (T 29-30) «Xaqanı igid imiş, məsləhətçisi müdrik imiş, hər necə olsa, bizi, əlbəttə, öldürüsədir,-demis».

Tonyukuk abidəsində nən sözü bir dəfə yer sözündən evvel işlənib «hər hansı» mənasını ifadə edir; məsələn: *Nən, yerdəki kağanlığ bodunda büntügi bar ersər, nə buň bar ertəçi ermis* (T 56-57) «Hər hansı xaqanlı xalqda avara (işsiz) var isə, onun dördi də olasıdır».

¹ Кононов А.Н. Грамматика языка тюркских runических памятников VII-IX вв., Л., 1980, с.168.

Ümumi məlumat

Fel hərəkət, hal, vəziyyət göstərən nitq hissəsidir. Bütün dillər kimi, göytürk dili də fellə zəngindir.

Bəzən elə düşünürlər ki, nitq hissəsinin zənginliyi həmin nitq hissəsinə daxil olan sözlərin miqdarı ilə ölçülür. Bu fikir əslən düz deyil. Nitq hissəsinin zənginliyi ona daxil olan sözlərin miqdarı ilə deyil, onların rəngarəng məqamda işlənməsi ilə, çoxlu mənə xüsusiyyətləri ifadə edə bilməsi ilə ölçülür. Bu baxımdan türk dilleri öz fellərinin zənginliyi ilə dünya dilleri ailəsində birinci yerlərdən birini tutur. Müasir Azərbaycan və ya türk dilinin felləri hərəkət, hal və vəziyyətin müxtəlis çalarlıqlarını göstərməkdə dönyanın zəngin dillərindən sayılan ingilis, fransız və rus dillərindən nəinki geri qalmır, hətta bəzi xüsusiyyətlərinə görə onlardan üstündür.

Bu baxımdan göytürk fel sistemi öz inkişafına görə müasir türk dillərindən heç də geri qaławır.

Göytürk dilində alınma fellərə təsadüf edilmir; bütün fellər türk sözləridir. Göytürk dilində başqa nitq hissələrindən fel düzəldən şəkilçilər də türk dillerinin özünə məxsusdur.

Göytürk dilində işlənən fellər bir sıra xüsusiyyətlərinə görə müasir türk dillərindən üstündür. Bu mənada demək olar ki, abidələrin dilində fel sistemi müasir türk dillerinin fel sistemində nisbətən daha çox inkişaf etmişdir. Məhz buna görədir ki, V.M.Nasıllov yazır: «Əgər fəlin şəxslə və habelə fəlin şəxssiz formaları olan feli bağlama və feli adlar kimi şəxssiz formalarını nəzərdə tutsaq, Orxon-Yenisey abidələrinin fəlinin təzahürü çox rəngarəngdir. Fəlin şəxslə və şəxssiz formaları abidələrin dilində söz birləşməsi və cümlə quruluşunda nəhəng rol oynayır və türk dillerinin müasir inkişaf fazasına nisbətən daha hərtərəfli və zəngin qrammatik mənalarda təzahür edir».¹ Bu sözlər dillerin inkişaf dialektikasına zidd olsa da, onların müəllifi ilə razılışmaq lazımlıdır.

Məlum həqiqətdir ki, dil təkcə əsas lügət fondu və lügət tərkibindəki sözlərin miqdarcası artması, zənginlaşması yolu ilə

¹ Насилов В.М. Язык орхено-енисейских памятников. М., 1960, с.46.

deyil, habelə qrammatik ifadə vasitələrinin zənginləşməsi yolu ilə də inkişaf edir. V.M.Nasilovun dediklərindən ilk baxışda belə çıxır ki, türk dillərinin feli Orxon-Yenisey abidələri dövründən müasir milli türk dilləri dövrünə doğru progressiv inkişaf yolu ilə deyil, regressiv inkişaf yolu ilə hərəkət etmişdir. Lakin bu belə deyildir. Əvvələn, V-VIII əsrlərdə bütün türk qəbilələrinin dili Orxon-Yenisey abidələrinin dilinin inkişaf seviyyəsində olma-mışdır. Hətta indi də bütün türk dilləri eyni inkişaf seviyyəsində deyildir. İkincisi, müasir türk dillərinin felləri hərəkət, hal və vəziyyətin bu və ya digər çalarlığını ifadə edən Orxon-Yenisey abidələrindəki qrammatik vasitəni itirmişsə, əvəzində başqa qrammatik vasitə əldə etmişdir. Buna görə də müasir türk dillərinin fel sisteminin Orxon-Yenisey abidələrinin dilindəki fel sistemindən geri inkişaf etdiyini demək olmaz. Lakin bu bir həqiqətdir ki, Orxon-Yenisey abidələri dilinin feli sırasında qədim türk dillərinin feli müasir türk dillərindəkindən heç də az zəngin olmamışdır.

Göytürk dilində feli başqa nitq hissələrindən aşağıdakı kateqoriyaların mövcudluğuna görə sərqləndirmək olar: növ, şəkil, zaman, tərz, şəxs və kəmiyyət, habelə inkarlıq, bacarıq, təsirlilik və təsirsizlik (keçər və keçməz), xəbərlik kateqoriyaları. Sözün fel olması üçün bu kateqoriyaların onda olması zəruridir.

Felin aspektləri

Felin aspektlərindən danışarkən A.N.Kononov yazır: «Hər bir təsriflənən və təsriflənməyən forma dörd aspektdən birində işlənə bilər: ya hökmün təsdiq və ya inkarını bildirir, yaxud da hərəkətin başa çatdırılmasının mümkün və ya qeyri-mümkün-lüğünü təsdiq edər».¹

Orxon-Yenisey abidələrinin dilində fellərin bacarıq, təsdiq və inkar aspektinin işlənməsinə təsadüf edilir.

Felin inkar aspekti. Göytürk dilində bütün türk dillərində olduğu kimi, felin təsdiq aspekti fel kökləri ilə ifadə edilir; məsələn:

Tenri təg tenridə bolmuş türk bilgə kağan bu ödkə ohurtum (K'Tc 1) «Tanrı tək tanrıdan olmuş türk müdrik xaqanı bu vaxt

¹ Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М.-Л., 1956, с.191.

oturdum». *Tokuz oğiz bəgləri, hodum, bu sabimin edgüti esid, katiğdi tınlə* (KTc 2) «Doqquz oğuz bəyləri, xalqı, bu nitqimi yaxşıca eşit, möhkəməcə dirlə». *Yir sayu harmış hodun ölü yitü ya-dağın, yahınım yana kaltı* (KTş 27-28) «Yer üzüne səpələnmiş xalq əldən düşmüş halda, piyada, yalan yənə gəldi». *Süsün bozdim, elin anta altı* (BKş 34) «Qoşunu pozdum, elini onda aldım». *Süñug batımı kariğ söküpən, Kögmən yışığ toğ'a yorip, kirkiz bodunığ uda basdırımız* (KTş 35) «Süngü batımı qarı dağıdıb. Kögmən meşəli dağlarını başyuxarı yükürüb qırızıq xalqını yuxuda basdıq». *Ol yilka türgis tapa Altun yaşığ aşa, Ertis ügüzig geçə yoridim* (BKş 27) «O ili türgilərə qarşı Altun meşəli dağlarını aşarıq, İrtış çayıni keçərək yürüdüm». *Ol sabığ esidip sü yoridim* (T 35) «O sözü eşidib qoşun yürüdüm». *Sü təqisintə yitincə ərig kılıçladı* (KTşm 5) «Qoşun toqquşmasında yeddinci döyüşünü qılıncıladı». *Türgis kağan süsi Bolçuda otça, borç kaltı* (KTş 37) «Tür岐ş xaqanının qoşunu Bolçuda od kimi, şərab kimi gəldi». *Öd tenri yasar* (KTşm 10) «Vaxtı (ömrü) tanrı yazar».

Göytürk dilində fəlin inkar aspekti müasir türk dillərində olduğu kimi, fel əsasında -ma, -mə şəkilçisinin artırılması yolu ilə düzəldilir. Qeyd etmək lazımdır ki, müasir türk dillərində bu şəkilçi özünü müxtəlif fonetik variantlarda -ma, -mə, -ha, -he, -pa, -pe və s. şəkillərdə göstərilir. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də inkar şəkilçisi -ma, -mə vurğu qəbul etmir. (Vurğu şəkilçinin üzərində düşərsə, feli isimlər əmələ gəlir və -ma, -mə şəkilçisi sözdüzəldici şəkilçi olur). Fəlin kökünə bitişən şəkilçilər sırasında, sözdüzəldici şəkilçilərdən sonra -ma, -mə inkar şəkilçisi birinci olur; məsələn:

Üzə tenri basmasar, asra yir tilinməsər, türk bodun, ilinin, törünün kim artatı udaçı erti? (KTş 22) «Yuxarıdan göylər basmasa, aşağıda yer dəlinməsə, türk xalqı, elini, qanununu kim dağında bilərdi?» *Kanımız, eçimiz kazğanmış bodun atı, küsi, yok bolmazun tiyin, türk bodun üçün tün udımadım, kùntüz ohımadım* (KTş 27) «Atamız, əmimiz qazanmış xalqın şöhrəti yox olmasın deyə, türk xalqı üçün gecə yatmadım, gündüz oturmadım». *Ança kazğanıp, biriki hodunığ ot, sub kılmadım* (KTş 27) «Elə qazanıb birləşmiş xalqı cəzalandıramadım (oddan sudan keçirtmədim)». *Kül tigin ögsiz akin binip tokuz ərin sançı, orduğ birmədi* (KTşm 8-9) «Kül tigin harın ağ atı minib doqquz döyüşünü sancı, ordanı vermədi». *Tenri bilgə kağanta adırıbməlm, azmalım* (O 11) «Müqəddəs

müdrik xaqandan ayrılmayaq, ona xəyanət etməyək». İki ay kütədim, kəlmədi (MÇ 17) «İki ay güddüm (gözlədim), gəlmədi». Ol sabığ esidip, tün uđiskim kəlmədi, küntüz ohursikim kəlmədi (T 12) «O xəbəri eşidib gecə yuxum gəlmədi, gündüz rahathığım olmadı». Türk sir hodun yerintə idi yorılmazun (T 11) «Türk sir xalqının yerində sahib olmasın (yürüməsin)». Bir todsar, açıq ölməzsən (KTc 8) «Bir doysan, achiq bilməzsən». Edgü bilgə kisig, edgü alp kisig yorılmaz ermiş (KTc 6) «Yaxşı müdrik adamları, yaxşı ığid adamları yürütətməz imiş» və s.

Müasir türk dillərində inkar aspekti yaratmaq üçün *deyil* sözündən və *nə* inkar ədatından da istifadə edilir, göytürk dilində isə inkar aspektinin təkcə *tügül* «deyil» sözü ilə yaradılmasına təsadüf edilir; məsələn: *Türk hodun, üləsikin biri�ə Çuğay yiş tügül, Tün yazı konayın tisər, türk hodun, üləsikig anta aygı kisi ança boşgurur ermiş* (KTc6-7) «Türk xalqı, bir hissən cənuba Çuğay meşəli dağlarına deyil, Tün düzünə yerləşək, desə, türk xalqı bir hissəsini orada pis adamlar elə öyrədir imiş».

Göytürk dilində felin inkirliq aspektini əmələ gətirmək üçün *yok* «yox» predikativ sözündən də istifadə edilir. Bu predikativ söz təsriflənən felin önungə artırılır və -ma, -na inkar şəkilçisinin ifadə etdiyi mənəya ekvivalent olan vəzifə yerinə yetirir; məsələn: *Kuşladaçı bilgə tutuk yok artzun* (Y 48) «Quşlayıcı (ovçu) müdrik tutuk artmasın».

Felin bacarıq aspekti. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də hərəkətin icrasının mümkünülüyü və qeyri-mümkünlüyü kateqoriyası vardır. Dilçilik ədəbiyyatında buna felin bacarıq aspekti deyilir. Felin bacarıq aspekti, məsələn, müasir Azərbaycan dilində *bilmək* feli ilə ifadə edilir. Göytürk dilində felin bacarıq aspekti analitik şəkildə — iki felin birləşməsi yolu ilə ifadə edilir: birinci komponent -i, -i, -u, -ü şəkilçili feli bağlama, ikinci komponent u «bacarmaq» feli ilə ifadə olunur; məsələn: *Üzə tenri basmasar, asra yir telinmasar, türk hodun, ilinin, töriimin kim artati udaçı erti* (KTŞ22) «Yuxarıdan göy basmasa, aşağıda yer dəlinməsə, türk xalqı, elini, qanunu kim dağıtmagi bacarardı?».

Göytürk dilində hərəkətin icrasının qeyri-mümkünlüyü u «bacarmaq» felinə -ma inkirliq şəkilçisini artırmaqla əmələ gəlir. Yenə də hərəkətin qeyri-mümkünlüyü analitik şəkildə-birinci komponenti -i, -i, -u, -ü şəkilçili feli bağlama, ikinci komponenti -

ma inkar şəkilçisi qəbul etmiş *u* — «bacarmaq» felindən təşkil olunmuş iki felin birləşməsi vasitəsilə ifadə olunur; məsələn: *Yağı bolıp itimü, yaratunu umaduk yana içikmis* (KTŞ10) «Yağı olub (eli) təşkil etməyi, yaratmayı bacarmadıqından yenə tabe olmuş».

Felin quruluşca növləri

Göytürk dilində işlənən felləri quruluşuna görə üç qrupa ayırmak olar: sadə, düzəltmə və tərkibi fellər.

Sadə fellər

Sadə fellər təkcə bir kökdən ibarət olur; bunlar heç bir sözdüzəldici şəkilçi qəbul etməmiş sözlərdir. Göytürk dilində işlənən fel köklərini leksik mənalarına görə iki qrupa ayırmak olar:

1. **Təkcə fel mənası daşıyan köklər.** Belə köklərlər təkmənalı sözlərdir. Bu tip fellər yaranarkən yalnız iş, hərəkət, hal və vəziyyət bildirmək üçün yaranır, ya da bu tip fellər türk dillərinin ən qədim inkişaf dövründə adlardan uzaqlaşmış və hərəkət, hal və vəziyyət bildirən söz kimi formalaşmışdır. Əlbəttə, müxtalif fərziyyələr vasitəsilə müasir türk dillərində sadə fel kimi qavramlanan sözlərin ya düzəltmə olduğunu, ya da isimdən ayrıldığını sübut etmək olar. Türk dillərində bütün sözişin mənşeyini asan yolla araşdırmaq olmur. Məsələn, müasir türk dillərində və Orxon-Yenisey abidələrinin dilində işlənən *göz* və *gör*, habelə *günd* sözlərinin eyni mənşədən olduğunu düşünənlər çox azdır. Lakin bu sözlər eyni kökdəndir. Türk dillərinin ən qədim dövründə hər üç söz *kü* şəklində olmuş, həm baxmaq, həm görmək proseslərini və bu proseslərin adını, həm də bu prosesləri həyata keçirən, icra edən alətin (bədən üzvünün) adını bildirmişdir. Zaman keçdikcə baxmaq prosesini bildirən söz üçün *kü* sözünə *d* səsi əlavə edilmişdir. Görəmək prosesini və bu prosesi icra edən aləti bildirən söz isə *kü>kö* çevriləməsinə məruz qalmışdır. Hələ türk dillərinin Orxon-Yenisey dövründən əvvəl görmək prosesini bildirən məshumu həmin prosesi icra edən alətin adını bildirən məshumdan ayırmak üçün birinci məshumu bildirən sözə *r*, ikinci məshumu bildirən

sözə görmə alətlərinin cütlüyünü nəzər alaraq z samiti əlavə etmişlər. Beləliklə, türk dillərinin hələ Orxon-Yenisey dövründən çox əvvəl bir kütə sözündən üç söz - *kör*, *köz*, *küt* sözləri törəmişdir. Əlbəttə, artıq Orxon-Yenisey abidələri dövründə türk qəbilə dilləri üçün bu sözləri düzəltmə söz kimi qəbul etmək olmaz. Biz də «təkcə fel mənasını daşıyan köklər» dedikdə məhz artıq türk dillərinin Orxon-Yenisey dövründə əslini (mənşeyini) itirmiş və sadə fel kimi qəvrənlənən sözləri nəzərdə tuturuq. Bir daha qeyd edək ki, bu tip fellər uzaq mənşəcə sadə olmaya da bılır (məsələn, *görmək* və *gündəmək* felləri kimi), lakin tədqiq edilən dövr üçün türk dillərində belə fellər kök və şəkilçiyə ayrıla bilmir. Orxon-Yenisey abidələrinin dilində belə köklər, əsasən, birheccalıdır və səs tərkibinə görə altı şəkildədir: 1) sait, 2) samit+sait, 3) samit+sait+samit, 4) sait+samit, 5) sait+samit+samit və 6) samit+sait+samit+samit. Bu kök quruluşundan hansının daha ilkin, qədim olması haqqında türkoloqlar arasında vahid rəy yoxdur. Türkoloqların əksəriyyəti bu lükirdədir ki, ilkin kök samit+sait+samit tərkibli söz quruluşudur. Orxon-Yenisey abidələri dövründə türk dillərində işlənən fellərin əksəriyyəti bu cür səs quruluşunda olsa da, ehtimal etmək olar ki, türk dillərinin ən qədim dövrü üçün bütün altı növ fonetik tərkibli fellər ilkin fellər olmuşdur. Samit+sait+samit tərkibli fellərin ilkin olması məsələsinə gəlinəcə, qeyd etmək lazımdır ki, bunların bir qismi hələ Orxon-Yenisey abidələri dövründə samit+sait tərkibi ilə işlənmişdir; məsələn *sa* (saymaq), *ha* (bağlamaq), *tu* (tutmaq) və s. Sonralar bu cür quruluşlu fellər sonlarına bir samit səs qəbul etmiş və Orxon-Yenisey abidələri dövründə artıq samit+sait+samit quruluşlu fellərə çevrilmişdir. Bu son qurulus göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində sadə fellərin əksəriyyətini təşkil edir. Belə fellərə *kəl* «gəl», *kal* «qal», *ber* «ver», *sök* «sök», *tut* «tut», *yat* «yat», *tüş* «düş» və s. misal göstərmək olar; məsələn:

Ulu İrkin azkılıya ərin təzip bardı (KTŞ 34) «Ulu İrkin azacıq döyüşçü ilə qaçıb getdi». *Yir sayu barmış bodun ölü-yitü yadağın, yalının yana kəlti* (KTŞ 28) «Yer üzünə səpələnmiş xalqaldən düşmüş halda, piyada və yalnız yenə gəldi». *Kanın subça yügürtti, sünükün tağça yatdı* (KTŞ 24) «Qanın su kimi axdı, sümüyün dağ kimi yatdı». *Kağan at hunta biz birtimiz* (KTŞ 20) «Xaşan adı burada biz verdik». *On tutuk yorçın yarakhğ əligin tutdu* (KTŞ 32) «On tutukun sərkərdəsini yaraqlı əli ilə tutdu».

Türgis bodunuğ uda basdımız (KTş 37) «Türgis xalqını yuxuda basdıq».

Orxon-Yenisey abidələrinin dilində sait+samit, samit+saii, sait+samit+samit və təkcə sait quruşlu birhecalı fellər nisbətən az işlənir:

a) *Kirkiz kağanın öhürtəmiz, ilin altımız* (KTş 36) «Qırğız xaqanını öldürdük, elini aldıq». *Nəñ-nəñ sabım ersər, bengü taşka urtim* (KTc 11) «Hər nə (qədər) sözüm vardısa, əbədi daşa vurdum». *İlig tutıp törig itmis* (KTş 3) «Dövlət yaradıb qanun qoymuş» və s.

b) *Üzə türk tenri, türk iduk yeri-subi ança timis* (KTş 10-11) «Yuxarıda türk tanrı, müqəddəs türk torpağı elə demiş». *Tardus sad arı badi* (T 41) «Tardus şadı döyüşdə iştirak etdi». *Altun əlıq keşig belimtə bantum* (Y 3) «Əlli qızılı kəməri belimə bağladım» və s.

c) *Yarakhğ kantan kəlip yayă eltdi?* (KTş 23) «Yaraqlı haradan gəlib (səni) yayıb apardı?» *Sünüglig kantan kəlip sürə eltdi?* (KTş 23) «Sünüglü haradan gəlib (səni) sürərək apardı?» və s.

ç) *Arik ok sən, aqsık, tosık öməzsən* (KTc 8) «Ariq oxsan, achiq, toxluq bilməzsən». *Təbğaç kağanın içrəki bədizçig iti* (KTc 11) «Tabğaç xaqanı saray naxışçisini göndərdi». *Yağı bohp, itinü, yaratunu umaduk, yana içikmis* (KTş 10) «Yağı olub, təşkil etməyi, yaratmağı bacarmadığı üçün yenə tabe olmuş» və s.

Göytürk dilində samit+sait+samit+samit səs tərkibli birhecalı fellərin işlənməsinə də təsadüf edilir; məsələn: *Kül tigin Az yağızın binip, oplayu təgip, bir ərig sançıdı* (KTşm 5) «Kül tigin Azın qonur atını minib, hückuma keçib bir döyüşünü nəzərdən keçirdi».

II. Göytürk dilində yalnız kökdən ibarət olan fellərin bir qismi başqa nitq hissələri (isim, sıfat, qoşma) ilə omonim olur.

Omonimləşmə hadisəsi iki cür baş verə bilər: ya söz yaranarkən bir mənə daşıyır (buna ilkin fel — ad omonimliyi deyilir) — bu proses daha qədimdir; ya da sözün mənəsi genişlənir, söz sonradan yeni mənə kəsb edir — *təg (dəy)* felindən *təg (tək)* qoşmasının yaranması ikinci prosesə misal ola bilər.

Göytürk dilində başqa nitq hissələri ilə omonim olan təkhecalı fellərin işlənməsinə bir neçə nümunə veririk:

a) 1. ...*sünügin açdimiz* (T 28) «...süngü ilə açdım».

2. ...*türk bodun aç eri* (BKş 38) «...türk xalqı aç idi».

b) 1. *Bilgə Tonyukuk, bana aydi, bu süg elt tidi* (Γ 31-32) «Müdrık Tonyukuk, mənə dedi, bu qoşunu apar, dədi».

2. *Tokuzun ay yeti otuzka yoğ ertürtimiz* (KTşmş) «Doqquzuncu ayın iyirmi yeddisində dəfn etdirdik».

3. *Sizimə, kün, ay azidim* (Y 11) «Sizdə, gündən, aydan ayrıldım (azdim)».

c) 1. *Taluyka kiçig təqmədim* (KTc 3) «Dənizə azacıq çatmadım».

2. *Kanım kağan süsi böri təg ermis* (KTş 3) «Atam xaqanın qoşunu qurd tək imiş».

ç) 1. *Kögmən aşa kırkız yırıqə təgi sülədim* (KTş 17) «Kögəməni aşaraq qırğız yerinə təki qoşunla getdim».

2. *İçrə ahsız, taşra tonsız ...bodunta üzə ohırtım* (KTş 26) «Qarnı ac, üstü donsuz, ...xalqın üstündə oturdum».

d) 1. *Təgdimiz, yaydimuz* (T 39) «Hücum etdik, dağıtdıq».

2. *Yay anta yayladım* (MC 20) «Yayı orada keçirdim» və s. və i.a.

Düzəltmə fellər

Göytürk dilində düzəltmə fellər xüsusi sözdüzəldici --- feldüzəldici şəkilçilərin başqa nitq hissəsindən olan sözlərə bitişdirilməsi vasitəsi ilə düzəldilir. Qədim türk qəbilələri dilinin Orxon-Yenisey abidələrində tam əhatə edilmədiyini nəzər almasaq bəh, abidələrdə zəngin feldüzəltmə sisteminin olduğunu görürük. VIII əsr türk qəbilələri dilinin yalnız cüzi bir mənzərəsini eks etdirən bu abidələrdə feldüzəldən şəkilçilərin sayı və əmələ gətirdiyi mənə çalarlıqları müasir türk dillərindən nəinki geri qalmır, hətta bəzi komponentlərinə görə onlardan üstündür. Güman etmək olar ki, qədim türk qəbilələrinin dili daha zəngin feldüzəltmə sistemində malik olmuşdur. Digər tərəfdən, qətiyyətlə demək olar ki, qədim türk qəbilələrinin dilindəki feldüzəltmə sistemi VIII əsrən çox-çox əvvəllər təkamül tapmışdır, çünkü dünyannın heç bir dili beşaltı yüzillik ərzində, hətta min il ərzində bəhə zəngin, mükəmməl feldüzəltmə sistemi yarada bilməz.

Göytürk dilinde düzeltme fellor aşağıdakı şəkilçilər¹ vasitəsilə düzəldirir:

I. -la, -la. Müasir türk dillərində bu şəkilçi, demək olar ki, bütün nitq hissələrindən olan sözlərə birləşib fel əmələ gətirir, abidələrin dilində isə, əsasən, isimlərə və təqlidi sözlərə birləşib onlardan fel yaradır. Bu şəkilçi vasitəsi ilə göytürk dilində 35 fel yaranır. -la, -la şəkilçisinin birləşib fel yaratdığı kökləri belə qruplaşdırmaq olar:

1. İşin görülməsinə vasitə olan yaxud üzərində hərəkət icra edilən əşya adı bildirən sözlərə birləşir; məsələn:

sü «qoşun» — *süla* (BKŞ 24, 25, 25, 28; KTC 3, O 7, T 20)
«qoşun çəkmək»;

eb «ev» — *ebla* (Y 47) «evləndirmək, əvərə vermək»;

baş «baş» — *başla* (KTŞ 16, BKŞ 33, c13; Y 32, 45) «başlaməq»;

kılıç «qılınc» — *kılıçla* (KTŞ 5) «qılınclamaq»;

kör «böyük biçaq» — *körtə* (Y 52) «böyük biçaqla kəsmək»;

sal «sal» — *salla* (MÇ 25) «salla keçmək».

2. Şəxs bildirən sözlərə birləşib fel əmələ gətirir; məsələn:

kağan «xaqan» — *kağanla* (KTŞ 7, O 2) «xaqanlı olmaq»;

yağı «yağı», «düşmən» — *yağıla* (Y 45) «düşmənlik etmək».

3. Ay, gün, fəsil adları bildirən sözlərə birləşib fel yaradır; məsələn:

yay «yay» — *yayla* (MÇ 20, 21) «yayı keçirmək»;

kış «qış» — *kışla* (BKŞ 31, MÇ 19) «qışlamaq».

¹ Göytürk dilində işlənən bəzi feldüzəldici şəkilçilər haqqında bu əsərlərdən də məlumat almaq olar: Батманов И.А. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с.84-85; Насилов В.М. Язык орхоно-енисейских памятников, М., 1960, с.20-23; Батманов И.А., Арагачи З.Б., Бабушкин Г.Ф. Современная и дресьняя енисенка, Фрунзе, 1962, с.135-136; Айдаров Г. Язык орхонских памятников древнетюркской письменности VIII века. Алма-Ата, 1971, с.197-203; Кононов А.Н. Грамматика языка тюркских рунических памятников VII-IX вв., Л., 1980, с. 114-118; Şükürlü Ə.C. Qədim türk yazılı abidələrinin dili, B., 1993, s. 111-114.

4. Hərəktin icra edildiyi yerin yaxud yönəldiyi istiqamətin adını bildirən sözlərə birləşib fel yaradır; məsələn:

kağan «xaqan» — *kağanla* (KTŞ 7, O 2) «xaqanlı olmaq»;

yuğ «məzar» — *yuğla* (KTŞ 4, KÇ 24, 27) «basdırmaq»;

yuk «hündürlük»-yukla (Y 32) «yüksekmək»;

yok «yox» (predikativ söz) — *yokla* (Y 32) «yox etmək», «məhv etmək»;

yer «yer» — *yerlə* (Y 24, 28) «yerləşdirmək», «məskun olmaq»;

5. Proses yaxud akt adı bildirən sözlərə artırılıb fellər yaradır; məsələn:

ab «ov» — *abla* (KÇ 9) «ov etmək»;

ağ «ağın», *iğ* «ağın», *yiğ* «ağın» — *ağla* (T 1, 5), *iğla* (Y 48), *yiğla* (İA 2) «ağlamaq»;

akun «axın» — *akunla* (O 9) «basqın etmək»;

ançu «təqdimat» — *ançula* (KTŞ 32, MÇ 25) «təqdim etmək»;

boşana «azad olmaq» — *boşanala* (MÇ 19) «azad etmək»;

yaka «dua» *yakala* (MÇ 20) — «dua etmək»;

kun «talan» — *kunla* (O 9) «talan etmək» «çapmaq»;

kuş «quş» — *kuşla* (KTŞ 5) «quşa ov etmək»;

top «top» — *topla* (T 13) «toplamaq», «bir yerdə yığmaq»;

tap yaxud *tapık* — «hörmət» — *tapla* yaxud *tapikla* (BKŞ 35) «yad etmək»;

ü «bölmə» — *üla* (KTc 6) «bölmək».

Bu qrupa *ulad* (KTc 1, BKc 13, KÇ 24) feli bağlaması yaxud zərfinin əsası olan ulla «birləşdirmək» felinin kökü olan, lakin mənşəyi bizi aydın olmayan u sözünü də daxil etmək olar.

6. İnsanın zehni, əqli proseslə ilə əlaqədar olan ad bildirən sözlərə birləşib fel yaradır; məsələn:

an «ağlı», «anlaq» — *anla* (T 34, Y 38, 41) «anlamaq»;

öt «öyüd», «nəsihət» — *ötla* (O 11) «öyüd-nəsihət vermək»;

7. Təqlidi sözlərə birləşib fel yaradır; məsələn:

op «hop» (at qovarkən çıxarılan səs) — *opla* (KTŞ 32) «hücum etmək»;

ay «ay», «hay» (birini çağırmaq üçün çıxarılan səs) — *ayla* (MÇ 42) «haylamaq», «çağırımaq».

-la, -la şəkilçisi vasitəsilə əmələ gələn felləri mənalara görə belə qruplaşdırmaq olar:

1. Hərəkətin alətini bildirənlər: *kılıçla* (KTşm 5) «qılıncla», *körtlə* (Y 52) «böyük bıçaqla doğra».
 2. Hərəkətin məqsədini bildirənlər: *ebla* (Y 45) «evləndir», «əro ver», *abla* (KÇ 9) «ov et», *kuşla* «quş ovla».
 3. Akt, proses icrası bildirənlər: *süla* (KTc 3) «qoşun yürüt», *yağla* (Y 45) «düşmənlik et», *anuçla* (KTş 32) «əzədim et», *ağla* (T 1,5), *iğla* (Y 48), *yığla* (İA 2) «ağla», *akunla* (O 9) «basqın et», *başla* (KTş 16) «başla», *yakala* (MÇ 20) «dua et», *kunla* (O 9) «talan et», *üməla* (KTc 2) «dinlə», *tapla* yaxud *tapikla* (BKş 35) «yad et», *ula* (KTc 1) «arxasında get», *ülə* (KTc 6) «böл», *boşanala* (MÇ 19) «azad et».
 4. Hərəkətin obyektini bildirənlər: *salla* (MÇ 25) «sal ilə üz».
 5. Hərəkətin tərzini bildirənlər: *opla* (KTş 32) «sürətlə çap», «hükum et», *ayla* (MÇ 19) «çağır».
 6. Hərəkətin yerini yaxud istiqamətini bildirənlər: *yuğla* (KTş 4) «dəsn et», *yoğla* (KÇ 27) «dəfn et», *yokla* (Y 32) «yox et», «basdır», *illə* (KTş 6) «el qazan», *yukla* (Y 25) «yükselt», *yerlə* (Y 24, 28) «yerləşdir», «məskunlaşdır».
 7. Vaxt keçirmə bildirənlər: *yayla* (MÇ 21) «yayı keçir», *kışla* (BKş 31) «qışla».
 8. Hərəkətin icrasını bildirənlər: *kağanla* (KTş 7) «xaqanlı ol».
 9. Psixoloji proses bildirənlər: *anla* (T 34) «anla», *ötə* (O 11) «öyüd-nəsihət ver».
- la, -lə şəkilçisi ilə düzələn sellərin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:
- Otuz yaşına Beshbahk tapa sülədim* (BKş 28) «Otuz yaşimdə Beşbalıka qarşı qoşunla getdim». *Türk bodun illədük ilin içgimi idmis, kağanladuk kağanın yitirü idmis* (KTş 6-7) «Türk xalqı düzəldiyi eli dağıtmış, seçdiyi xaqanı qovmuş». ...*bunça bodun kobranıp yoğladı* (KÇ 27) «...bu qədər xalq toplaşib dəsn etdi». *Ötükən irin kışladım* (MÇ 19) «Ötükən otaklılarında qışladım». *Yabaş Tokuş belirində yayladım* (MÇ 21) «Yabaş Tokuş çayının mənsəbində yayı keçirdim». *İnim yiti, urım üç, kızım üç erti, eblədim* (Y 27) «Kiçik qardaşım yeddi, oğlum üç, qızım üç idi, evləndirdim». Kül tigin ...altı ərig sanədi, sü təgisintə yitinç ərig kılıçladı (KTşm 5) «Kül tigin ... altı döyüşçünü nizədən keçirdi, qoşun toqquşmasında yeddinci döyüşçünü qılıncla doğradı» və s.

II. -laş, -laş. Bu *-la*, *-la* şəkilçisinin derivati, törəməsidir. Göytürk dilində mürəkkəb quruluşu olan bu şəkilçi adlardan fel düzəldən *-la*, *-la* və fellərdə qarşılıqlı və birləşlik növ anlayışı yaradan *-ş* ünsüründən ibarətdir. *-laş*, *-laş* şəkilçisi adlara birləşdirilib onlardan felon qarşılıqlı, yaxud birləşlik növü anlayışını daşıyan təsirsiz fellər yaradır. Qədim türk qəbilələrinin dilində *-laş*, *-laş* morfemi qeyri-məhsuldar sözdüzəldici şəkilçi olmuşdur. Güman etmək olar ki, məhz bu səbəbdəndir ki, göytürk dilində bu şəkilçi ilə cəmi iki söz əmələ gelir:

ög «bilik» — *ögləş* (T 20) «məsləhətləş»;

söz «söz» — *sözləş* (KTŞ 26) «məsləhətləş».

Qeyd etmək lazımdır ki, bu şəkilçini bütün təsadüflərdə sözdüzəldici şəkilçi kimi qəbul etmək olmaz. *-laş*, *-laş* o zaman bütöv sözdüzəldici şəkilçi qəbul edilə bilər ki, o öz tərkib hissələrinə *-la*, *-la*, və *-ş* morfemlərinə parçalanmasın.

-laş, *-laş* şəkilçisi ilə düzəldən fellərin göytürk dilində işləməsinə iki nümunə veririk.

Ança ögləşmis: öñra türk kağanğaru süləlim, timis (T 20) «Bələ məsləhətləşmiş: əvvəlcə türk xaqanına tarəf qoşun çəkək, demiş». *İnim Kül tigin birlə sözləşdimiz* (KTŞ 26) «Kiçik qardaşım Kül tigin ilə məsləhətləşdik».

III. -lan, -lon. Bu da *-la*, *-la* şəkilçisindən törəmodur; *-la*, *-la* şəkilçisinin üzərinə əvvəller passivlik bildirən, sonralar türk dillərində felon məchul və qayğılı növlərini əmələ gətirən n ünsürünün artırılması ilə yaranmışdır. Lakin istər göytürk dilində, istərsə də müasir türk dillərində ad+*lan* tərkibli bütün fellərin *-lan* şəkilçisi ilə düzəldiyini söyləmək olmaz. *-lan*, *-lon* yalnız o zaman sözdüzəldici şəkilçi hesab edilə bilər ki, *-la*, *-la* və *-n* morfemlərinə parçalanmasın.

Göytürk dilində *-lan*, *-lon* qeyri-məhsuldar şəkilçi kimi işlənir. Onun vasitəsi ilə Orxon-Yenisey mətnlərində cəmi altı fel düzəlir. Göytürk *-lan*, *-lon* şəkilçisi isim, sıfət və fellərdən (sonuncu türk dilləri üçün qəribə hadisədir) yeni mənalı fellər yaradır:

A) isimlərdən fel yaradır:

at «at» — *atlan* (KÇ 20) «atlan»;

boğuz «boğaz» — *boğuzlan* (T 26) «boğazlan»;

kan «xan» — *kanlan* (T 2) «xan seç»;

kat «qat» — *kaltan* (Y 42) «döz».

B) sıfətlərdən fel düzəldir:

katığ «qatı», «möhkem» — *katığlan* (Y 10) «möhkəmlən».

C) fellərdən fel düzəldir:

seç «seç» — *seçlən* (Y 43) «fərqlən».

-*lan*, -*lən* şəkilçi ilə göytürk dilində aşağıdakı mənaları bildirən fellər əmələ gelir.

1. Prosesin adını yaxud əlamətini göstərən fellər: *katığlan* (Y 10) «möhkəmlən», *katlan* (Y 42) «döz», «qatlan», *seçlən* (Y 43) «fərqlən», *boğuzlan* (T 26) «boğazlan».

2. Hərəkətin formasını yaxud tərzini göstərən fellər: *kanlan* (T 2) «xan seç», kökü *kat* «qat» ismindən olan *katlan* (Y 42) «döz», «qatlan» felini də buraya aid etmək olar — bu fel «qat-qat yığılməq» mənasını da verir.

-*lan*, -*lən* şəkilçiləri ilə düzələn fellərin Orxon-Yenisey abidələrinin dilində işlənməsinə bit neçə nümunə veririk:

Tabğacıda adırılı, kanladı (T 2) «Tabğacdan ayrıldı, özüne xan seçdi». *Karlık atlantı* (KÇ 20) «Karlık atlandı». *Kara boudum, katiğlanın* (Y 10) «Qara xalqım, möhkəmlən».

IV. -*lat*, -*lət*. Bu, tarixən -*la*, -*lə* şəkilcisiindən törəmiş, həmin şəkilçinin üzərinə tarixən ʃallıq bildirən, sonralar icbar və təhrik növ şəkilçilərinə çevrilən -*t* ünsürünün artırılması ilə yanmışdır. -*lat*, -*lət* şəkilcisi adlara artırılb onlardan təsirli fellər əmələ gətirir, -*la*, -*lə* şəkilcisinin digər derivatları kimi -*lat*, -*lət* şəkilcisi də yalnız tərkib morfemlərinə (yəni -*la* və -*t* şəkilçilərinə) bölünmədikdə sözdülədici şəkiləçi hesab edilə bilər; tərkib hissələrinə parçalandıqda sözdüzəldici ünsür -*la*, -*lə* şəkilcisi olur.

Göytürk dilində -*lat*, -*lət* şəkilcisi ilə cəmi yeddi fel düzəlir: *atlat* (T 25) «atlat», *ağlat* (Y 28) «ağlat», *yazuklat* (BK §36) «kasib et», *yoğlat* (T 31) «dəfn etdir», *oğraklat* (T 25) «düşərgə saldır», *uğlat* (Y 28) «inqlat», *ulat* (Tal. 3) S.Y. Malovun tərcüməsində «daimi». Bunlardan yalnız üçündə (*atlat*, *oğraklat* və *yazuklat*) -*lat* sözdüzəldici şəkilçidir; qalan dörd sözdə o, -*la* və -*t* ünsürlərinə parçalanır.

Göytürk dilində -*lat*, -*lət* şəkilcisi isimlərə və sıfatlara birləşdirilib fellər yaradır:

a) İsimlərə qoşulub fel yaradır:

at «at» — *atlat* (T 25) «atlat»;

oğrak «düşərgə» — *oğraklat* (T 25) «düşərgə saldır».

b) sıfatlara birləşib isim düzəldir:

yazuk «yazıq», «kasib» — *yazuklat* (BK§ 36) «kasib et».

Göytürk dilinde *-lat*, *-lat* şəkilçisi aşağıdakı mənaları ifadə edən fellər yaradır:

1. Yer və ya istiqamət mənası ifadə edən fel əsasları yaradır: *atlat* «atlat», *oğraklat* «düşərgə saldır».

2. Hərəkətin yaxud vəziyyətin əlamətini bildirən fel əsasları yaradır: *yazuklat* «kasib et».

Bu şəkilçi ilə əmələ gəlmış fellərin abidələrin dilində işlənməsinə bir neçə misal veririk:

Atlat idim (T 25) «Atlat, dedim». *Ak Tərməl keçə oğraklat-dim* (T 25) «Ağ Tərməl çayını keçərək düşərgə saldırdım». ...*sakınp bodunğ yazuklat...* (BKŞ 35-36) «...düşünüb xalqı tabe et...»

V. **-a, -ə**. Bu, türk dillərində ən qədim sözdüzəldici şəkilçilərdəndir. Adlara (əsasən, isimlərə, bəzən sıfatlara) birləşdirilib göytürk dilində müxtəlif mənali fellər əmələ gətirir. Az məhsuldar şəkilçidir; abidələrin dilində cəmi yeddi fel düzəldir.

A) isimlərə birləşib fel düzəldir:

at «ad» — *ata* (MÇ 12) «adlandır», «ad ver»;

yarlık «əmr» — *yarlıka* (KTc 9) «əmr ver»;

yaş «yaş» — *yaşa* (KTŞ 2) «yaşa»;

san «say» — *sana* (T 27) «say»;

sigit «ağ» — *sigita* (KTŞ 4) «sığqa»;

til «dil» — *tilə* (T 23) «dilə».

B) sıfatlara birləşib fel düzəldir:

bos «boş» — *boşa* (MÇ 19) «boşə».

Göytürk dilində *-a*, *-ə* şəkilçisi vasitəsilə düzələn fellər aşağıdakı mənaları ifadə edir:

1. Hərəkətin, vəziyyətin və prosesin adını bildirən təsirsiz fellər yaradır: *yaşa* «yaşa», *sigita* «sığqa».

2. Hərəkətin, prosesin əlamətini ifadə edən təsirli fellər düzəldir: *boşa* «boşə».

3. Hərəkətin, prosesin predmetini ifadə edən təsirli fellər əmələ gətirir: *ata* «adlandır», *yarlıka* «əmr ver».

4. Hərəkətin aləti, materialı mənasını ifadə edən təsirli fellər yaradır: *tilə* «dilə», *sana* «say».

-a, -ə şəkilçisi ilə düzələn fellərin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk: *Tay Bilgə tutukiğ yabğu atadım* (MÇ 11-12) «Tay Bilgə tutuğa yabğu adı verdim». *Sanağalı tüstürtimiz* (T 27) «Saymaq üçün düşürtük». ...*yırçı tilədim* (T

23) «...yerli dilədim». *Kül tigin bir kırk yaşayur erti* (KTşm 2) «Kül tigin otuz bir yaşında idi». *Tenri yarlıkadukim üçün, özüm kutım bar üçün kağan ohurtum* (KTc 9) «Tanrı buyurduğu üçün, özümün böxtüm olduğu üçün, xaqan oturdum». ...*bunça bodun kəlipən sığıtamus* (KTş 4) «...bu qədər xalq golib ağlamış». *Yağıda boşana boşanaladım* (MÇ 19) «Düşməndən tammılı azad oldum».

VI. -ad.-əd. Bu şəkilçi müasir türk dillərində işlənmir. Göytürk dilində onun yaratdığı mənəni müasir türk dillərində *etmek* feli ifadə edir. İ.A.Batmanovun yazdığını görə, V.V.Radlov bu şəkilçini -da, -də kimi oxuyur.¹ Bize, bu şəkilçi -da, -də kimi oxuna bilməz, çünkü bir sira müasir türk dillərində işlənən -da, -də şəkilçisi ümumtürk feldüzəldən -la, -lə şəkilçisinin fonetik dəyişikliyə uğramış variantından başqa bir şey deyildir. Türk dillərinin Orxon-Yenisey inkişafı dövründə, hər halda Orxon-Yenisey yazılısı abidələrinin dilində />d/ fonetik hadisəsi müşahidə edilmir. Buna görə S.Y.Malov, İ.A.Batmanov, V.M.Nasilov və başqları kimi biz də bu şəkiçini -ad, -əd şəklində oxuyuruq.

Göytürk dilində -ad, -əd şəkilçisi adlara (isim və sıfətlərə), habelə *yok* «yox» və *bar* «var» predikativ sözlərinə birləşərək proses ifadə edən fellər əmələ gətirir. Bu şəkilçi yalnız təsirsiz fellər yaradır. Belə fellər əmələ gəldikləri köklərdə olan keyfiyyət və əlamətlərin prosesə keçməsi mənasını ifadə edir.

Göytürk dilində -ad, -əd qeyri-məhsuldar sözdüzəldici şəkilçidir və cəmi altı fel düzəldir.

A) isimlərə birləşib fel yaradır:

baş «baş» — *başda* (BKc 8) «rahbərlik et»;

kul «qul» (kişi) — *kulad* (KTş 13) «qul ol»;

kün, «qul (qadın)», «kəniz» — *künəd* (KTş 13) «kəniz ol»;

bun, «dərd» — *bunəd* (T 26) «dərdli ol».

B) sıfətlərə birləşib fel düzəldir:

yəg «yaxşı» — *yəgəd* (BKş 36) «yaxşı ol».

V) *yok* «yox» predikativ sözüne birləşərək fel əmələ gətirir:

yok «yox» — *yokad* (KTş 10) «yox ol», «məhv ol».

Göytürk dilində -ad, -əd şəkilçisi ilə əmələ gəlmış fellərin işlənməsinə bir nümunə veririk:

¹ Батманов И.А. Язык синесейских памятников древнетюркской письменности, Фрунзе, 1959, с.85.

*Künədmış, kuladmış bodunığ, türk törisin içginmiş bodunığ
eçüm, apam törisinçə yaratmış* (KTş 13) «...kəniz olmuş, qul olmuş xalqı, türk qanunlarını itirmiş xalqı adadalarının qanunu əsasında təşkil etmiş». *Buñadıp kağan:-yelü kör,-timis* (T 26) «Kədərlənib xaqan:-yel kimi get,-demiş». *İlig, törög yəgədi kazğantım* (BKş 36) «Eli, qanunu yaxşılaşdırıdım». *Kuğ sənəin başadu töri tümən sü kəlti* (BKc 8) «Kuğ sənünün başçılıq etdiyi qırx minlik qoşun gəldi». *Türk bodun, ölüräyin, uğursıratayın,-tir etmiş, yokadu barır ermiş* (KTş 10) «Türk xalqı, özümüzü öldürək, nəslimizi məhv edək», deyir imiş, yox olaraq gedir imiş».

VII. -ğır, -gir, -ğur, -gür. Az məhsuldar şəkilcidir, adlardan fel düzəldir; abidələrin dilində cəmi üç fel yaradır:

taş «bayır» — *taşgır* (MÇ 22) «üsyan qaldır»;
iç «iç» — *içgir* (MÇ 7) «tabe ol» (hərfi: içinə gir);
bos «boş» — *bosğur* (KTc 7) «öyrət».

Şəkilçi az məhsuldar olduğu üçün onun əmələ gətirdiyi fellər də göytürk dilində az işlənir:

Irak ersər, yablak ağı birür, yağuk ersər, edgü ağı birür, *tip ança boşgurur ermis* (KTc 7) «Uzaq isə, pis hədiyyə verir, yaxın isə, yaxşı hədiyyə verir»-deyib elə öyrədir imiş». ...*içgirtim* (BKş 25, 26) «...tabe etdim». ...*içgirtim, yana yorıdım* (MÇ 7) «...tabe etdim, yenə yürüdüm». *Siz taşkin, çıkig taşgırın,-timis* (MÇ22) «Siz üsyan edin, çıkları də üsyana qaldırdım», -demiş.

VIII. -sırə, -sirə. Adlara birləşən bu şəkilçi onlardan bir şeyin (birləşdiyi adın ifadə etdiyi mənanın) yoxluğunu bildirən fellər əmələ gətirir. Müqayisə üçün demək olar ki, -siz, -siz şəkilçisi adlardan hansı keyfiyyətli sisət yaradırsa, -sırə, -sirə şəkilçisi də adlardan həmin keyfiyyətə malik fellər düzəldir. Ehtimal etmək olar ki, -siz// -siz şəkilçisi ilə -sırə// -sirə şəkilçisi eyni mənşədəndir. Çox güman ki, sisət düzəldən şəkilçidəki z ünsürü fel düzəldən şəkilçidəki r ünsürünüə çevrilmişdir. Görünür, enyi mənşədən olan adlardakı z ünsürünün fellərindəki r ünsürünüə uyğunluğu türk dilləri üçün qanuna uyğun hadisədir (göz sözündəki z ünsürü ilə gör sözündəki r ünsürünün uyğunluğunu müqayisə et). -sırə, -sirə şəkilçisi mürakkəb şəkilcidir; onu aşağıdakı kimi tərkiblərinə ayırmak olar: -sırə+a, -sirə+ə<-siz+a, -siz+ə.

-sırə, -sirə şəkilçisi haqqında V.M.Nasilov yazır: «-sırə, -sirə şəkilçisi (r~z) rotasiyası hadisəsinin nəticəsidir və türk dillərində inkarlıq mənası ifadə edən fel əsasında rast gəldiyimiz -siz-a/-siz-ə

şəkilçisi ilə ekvivalentdir; inkarlıq mənəsi olan adyektiv anlayışlardan -la/-la şəkilçisinin köməyi ilə fel yaradır: *atsızla* — atdan məhrum ol, *yersizla* — yerdən məhrum ol və s.¹ Bu şəkilçi müasir türk dillərində bəzilərində işlənir, lakin müasir Azərbaycan dilində işlənmir.

el «el» — elsıra (KTŞ 15) «eldən məhrum ol»;

kağan «xaqan» — kağansıra (KTŞ 15) «xaqandan məhrum ol»;

uruğ «nəsil» — uruğsıra (KTŞ 10) «nəsildən məhrum ol» və s.

-sıra, -sıra şəkilçiləri ilə düzəldən fellərin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

«*Türk bodun, ölüreyin, uruğsınatayın*, -tir ermis (KTŞ 10) «Türk xalqı, özümüzü öldürək, nəslimizi məhv edək, deyir imiş». *Tenri yarlıkadık üçün illigig iltirətmis, kağanlığığ kağansıratmış* (KTŞ 15) «Tanrı buyurduğu üçün ellinin elini məhv etmiş (ellini əlsizləşdirmiş), xaqanının xaqanını məhv etmiş (xaqanını xaqansızlaşdırmış)».

IX. -ik, -ik, -uk, -ük. Bu şəkilçi türk dillərində ən qədim felləsindən şəkilçilərdən biridir. Göytürk dilində bu şəkilçi proses yaxud proses-nəticə, habelə yer, istiqamət, alət və s. mənalarını ifadə edən fellər əmələ gətirir. Göytürk dilində -ik şəkilçisi adlarından (isim və saylardan) yeddi fel düzəldir (əslində bu şəkilçi vətəsi ilə səkkiz fel əmələ gəlir, lakin onlardan ikisi — *kork* və *korğ* «qorx» bir felin müxtəlif fənetik variantlarıdır). -ik şəkilçisinin əmələ gətirdiyi bütün fellər təsirsizdir.

A) -ik şəkilçisi isimlərə birləşərək fel düzəldir:

yol «yol» — yohak (MÇ 21) «baş çək», «yoxla», «yolux»;

tağ «dağ» — tağık (KTŞ 12) «dağa qalx»;

ic «iç» — içik (KTŞ 38) «tabe ol»;

taş «bayır» — taşık (bayira çıx).

Bəzən bu şəkilçi hətta samitə bitən isimlərə birləşdikdə belə saitsiz işlənir:

ür «hürkü» — ürk (MÇ 21) «hürk»;

kor «qorxu» — kork (O 7) «qorx».

Bu şəkilçinin *k* samiti *ğ* samitindən çevrilə bilir:

kor «qorxu» — korğ (BKŞ 41) «qorx».

B) -ik şəkilçisi saylara qovuşaraq fel yaradır:

¹ Насилов В.М. Языко-оргоно-енисейских памятников, с. 21.

bır «bir» — birik (KTc 1) «birləş».

-*ık* şəkilçisinin göytürk dilində əmələ gətirdiyi felləri mənalarına görə belə qruplaşdırmaq olar:

1. Proses-nəticə bildirən fellər: *birik* «birləş», «topləş».

2. Yer və yaxud istiqamət mənası ifadə edən fellər: *tağık* «dağa qalxmaq», *içik* «tabe ol», «daxil ol», *taşık* «bayırda çıx», «itaətdən çıx».

3. Müştərək, qarşılıq bildirən fellər: *yohuk* «baş çək», «yoxla».

4. Mediallıq mənası ifadə edən fellər: *kork* «qorx», *korğ* «qorx», *ürk* «hürk».

-*ık* şəkilçisi vasitəsi ilə əmələ gələn fellərin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

Kanum kağan yiti yigirmi erin taşikmis (KTş11) «Atam xagan on yeddi döyüşçü ilə sərhədi aşmış». *Taşra yarıyur, tiyin, kü esidip balıkdakı tağıkmış, tağdakı inmis* (KTş12) «Xarıcdə qoşun yürüdür, deyə xəbər eşidib şəhərdəkilor dağa qalxmış, dağdakilar enmiş». *Kara türgis bodun kop içikdi* (KTş38) «Qara (sadə) türğis xalqı hamiliqlə tabe oldu». *Bir yegirmiç ay səkkiz yegirmikə yohukdum* (MÇ 21) «On birinci ayın on səkkizində yoxladım». *Biz az biz tiyin korkmus* (O 7) «Biz azıq deyə qorxmuş». *Ebi on kün önrə ürküp barmış* (MÇ 21) «Evi on gün qabaq hürküb getmiş». ...*biriki oğuşum, bodunum...bu sabimin edgütü esib, katığdı, tımla* (KTc1-2) «...birləşmiş qəbiləm, xalqım ... bu nitqimi yaxşıca eşit, möhkəməcə dirlə». *Korğu, eki-üç kisiligin təzip bardı* (BKş41) «Qorxarıq iki-üç döyüşçü ilə qaçı».

X. -*kış*, -*kiş*. Göytürk dilində bu şəkilçinin təkcə *yox* (*yox*) predikativ sözünə birləşib fel əmələ gətirdiyi müşahidə edilmişdir: *yok* (*yox*) +*kış* ... *yok-kış* (məhv et); məsələn:

Ol siğ anta yokmuşdımız (KTş34) «O qoşunu orada məhv etdik». *Am yokkisalim,-timis* (T 21) «Onu məhv edək, demiş» və s.

XI. -*şur*, -*şür*. Bu şəkilçi göytürk Orxon-Yenisey yazılısı abidələrində az məhsuldar şəkilçilərdən biridir; adlara artırılaraq proses bildirən fellər əmələ gətirir:

kin (<*kig*<*keg*) «düşmənlilik» — *künsür* (KTş6) «düşmənlilik et»; *yon* «ədavət», «mübahisə» — *yonşur* (KTş6) «ədavət sal».

Az məhsuldar şəkilçi olduğu üçün abidələrin dilində bir neçə sözdə işləndiyi müşahidə edilir; məsələn:

... *inili-eçili künsürtükin üçün, bağlı-bodunlhğ yonşurtükin üçün türk bodun illədük ilin içgini idmiş, kağanladuk kağanın*

yitürü idmiş (KT§6-7) «... kiçik qardaşları büyük qardaşlarla düşmən etdiyi üçün, boylurla xalq arasına ədavət saldığı üçün türk xalqı düzəldiyi dövlətinini dağışmış, seçdiyi xaqanını qovmuş».

XII. -*l*, -*al*, -*el*. Türk dillərinin ən qədim sözdüzəldici (fel-düzəldici) şəkilçilərindən olsa da -*l*, -*al*, -*el* şəkilçisi göytürk dilində az məhsuldardır. Belə ki, abidələrin mətnində bu şəkilçi ilə əmələ gəlmış cəmi dörd fəlin işləndiyi müşahidə edilir. Abidələrin dilində bu şəkilçi vasitəsi ilə adlardan (sifət və saylardan) müəyyən bir keyfiyyət, əlamət, kəmiyyət əldə etmək, hala, vəziyyətə keçmək mənası ifadə edən təsirsiz fellər yaradır:

A) sifətlərə qovuşub fel yaradır:

tüz «düz» — *tüzel* (KTc5) «düzəl»;

tiri (<tirig>) «diri» — *tiril* (KT§12, BK§31) «diril», «toplantı»; *arı* (<arık>) «arıq» — *arıl* (KTc9) «arıqla».

B) saylara birləşərək fel əmələ gətirir:

ükü (<üküs>) «çox» — *ükül* (T 32) «çoxal».

Tirig və *arık* sözlerində sonuncu qutural samitlər (**k**, **g**) düşür, sözə I samiti əlavə edilir və fel yaranır. Ümumiyyətlə, türk dillərində sıfətlərin sonuncu qutural samitlərinin düşməsi və I samitinin əlavəsi ilə fellərin əmələ gəlməsi qanuna uyğun haldır. Məsələn, Azərbaycan dilində: *alçaq* — *alçal*, *əksik* — *əksil*, *kiçik* — *kiçil*, *yüksək* — *yüksəl*, *gödək* — *gödəl*, *seyrək* — *seyrlə*, *kövrək* — *kövrəl*, *yumşaq* — *yumşal* və s.

-*l*, -*al*, -*el* şəkilçisi ilə düzələn fellərin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

Kəlir ersər, kü ər ükütlür (T 32) «Gələrlərə, səs-küydən döyüşçülər çoxalar». *Bu yirdə ohurip tabğaq bodun birlə tüzəltim* (KTc4-5) «Bu yerdə oturub tabğaq xalqı ilə düzəlişdim». *Kop anta alkıntıq, arılığ* (KTc9) «Orada tamamilə tabe edildi, ariqladı». *Tirilip yetmiş ər bolmuş* (KT§12) «Toplaşış yetmiş döyüşçü olimuşlar». *Üküş öltəçi anta tirihi* (BK§31) «Bütün ölesi olanlar onda dirildi».

XIII. -*ar*, -*ər*. Hələ göytürk dili üçün qeyri-məhsuldar feldüzəldici şəkilcidir; -*ar*, -*ər* variantı ilə yanaşı -*ir*, -*ir* variantında da işlənir: -*ar*, -*ər* şəkilçisi adlardan (isim, sıfət, saylardan) müəyyən bir vəziyyətdə olmaq yaxud müəyyən bir vəziyyətə düşmək, müəyyən bir əlamətin baş verməsi və inkişafı, aşyaya doğru yönəlmüş hərəkət və s. mənaları ifadə edən müxtəlif mənali təsirli və

təsirsiz fellər əmələ gətirir. Göytürk dilində -ar şəkilçisi ilə düzəlmış altın felin işlənməsinə təsadüf edilmişdir.

Bu şəkilçi: A) isimlərə birləşərək fel düzəldir:

ög «tərif» — ögir (BKŞ 2) «fəxr et»;

eb «eb» — ebir (T 26, 28) «dolan»;

ög «döngə» — ağər (BKŞ 3) «mühəsirə et», «təqib et»;

ağrı «ağrı» — ağira (Tal. 1) «ağrı»;

B) sıfatlara qovuşub fel yaradır:

ulug «böyük» — ulğar (T 53) «yüksəlt»;

C) saylara birləşib fel əmələ gətirir:

kop «çox» — kobar (KTc 10) «çoxalt».

-ar şəkilçisi ilə düzələn fellərin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

Kögmən yişig ebirü, kəltimiz (T 28) «Kögmən mənşəli dağlarını dolanıb gəldik». *Arkuy karağug ulğartum* (T 53) «Arkuy keşikçini yüksəltdim». *Kağan olurip yok çığayı bodunığ kop kobar-dım* (KTc 9-10) «Xaqqan oturub yoxa çıxan xalqı xeyli çoxaltdım». *Anta Tonra yılpağutı bir oğuşig Tona tigin yoğinta ağara tokadım* (BKŞ 31) «Onda Tona tiginin dəfnində Tonra Yılpağutının bir qəbiləsini mühəsirə edib dağıtdım».

XIV. -ran, -rən. Bu şəkilçi türk dillərinin ən qədim feldüzəldici şəkilçilərindən hesab edilir. Göytürk dilində qeyri-müayyən saylara birləşən -ran şəkilçisi onlardan müəyyən bir əlamətə, keyfiyyətə malik olmaq mənasını ifadə edən fellər əmələ gətirir. O, abidələrin dilində qeyri-məhsuldar şəkilçilərdəndir; cəmi bir fel düzəldir:

kop «çox» — kobran (T 4) «topla», «birləş».

-ran şəkilçisi ilə düzələn fellərin göytürk dilində işlənməsinə bir nümunə veririk: *Ida, taşda kalmışi kobranıp yeti yüz ər holtı* (T 4) «Mcşədə, daşlar arasında qalmışları toplaşıb yeddi yüz döyüşü oldular».

XV. -ala, -əla. Göytürk dilində -ala şəkilçisi fellərə artırılıb onlardan intensivlik mənası ifadə edən yeni fellər yaradır. Göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnində bu şəkilçi ilə əmələ gələn təkcə bir fela təsadüf edilir:

boşan «boşan» — boşanala (MÇ 19) «tamamilə azad ol».

Bu fel abidələrin dilində yalnız bir cümlədə işlənir; məsələn:

Yağıda boşana boşanaladım (MÇ 19) «Düşməndən xilas olub tamamilə azad oldum».

XVI. -in, -in, -un, -ün. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bu feldüzəldici şəkilçi qeyri-məhsuldar işlənir; o, təkcə fellərə birləşib yeni mənalı fellər düzəldir. -in şəkilçisi vasitəsilə abidələrin dilində müxtəlif mənalar ifadə edən üç fel yaranır; bù şəkilçiin yaratdığı bütün fellər təsirsizdir.

öt «öyüd» — ötün (T 12, O 8) «xahiş et», «öyüd ver»;

tal «dəlb» — talin (KTŞ 22) «dəlin»;

seb «sev» — sehin (BKŞ 2) «sevin».

-in şəkilçisi ilə əmələ gəlmış fellərin göytürk dilində işlənməsinə bir nümunə veririk:

Ohurtukuma öltəçiça sakınıgma türk bəglər, bodun ögirip, sebinip toxtamış közü yögəri körti (BKŞ 2) «Mən taxta oturduqda ölcəklərinə qüssələnən türk bəyləri və xalqı öyünüb, sevinib toxtamış gözləri ilə yuxarı baxdilar». *Anta ötrü kağanıma ötüntüm, ança ötüntüm* (T 12) «Ondan ötrü xaqanıma məsləhət verdim, belə məsləhət verdim». *Üzə tenri basmasar, asra yir təlimmasər, türk bodun, ilinin töririn kim artatı udaçı erti?* (KTŞ 22) «Üstdən tanrı (göy) basmadısa, aşağıda yer dəlinmədişə, türk xalqı, elini, qanununu (dövlətini) kim dağıtmagı bacaradı?».

XVII. -ta, -tə. Göytürk dilində qeyri-məhsuldar işlənən bu feldüzəldici şəkilçi öz morfoloji mənasına görə digər feldüzəldici -ad, -əd şəkilcisinə yaxındır. Bu şəkilçi adlara birləşib onlara *hol* «ol» kəməkçi felinin verəcəyi mənəni verir. Buna görə də -ta şəkilçisini qrammatik cəhətdən *hol* kəməkçi feli ilə sinonim kimi qəbul etmək olar. -ta şəkilçisi abidələrin dilində təsirsiz fellər yaradır. Orxon-Yenisey yazısı mətnlərində bu şəkilçi ilə əmələ gəlmış bir felin işləndiyinə təsadüf edilir:

tok «tox» — *tokta* (BKŞ 2) «toxta».

Bu şəkilçi ilə düzəlmış fellərin göytürk dilində işlənməsinə bir nümunə veririk: *Ohurtukuma öltəçiça sakınıgma türk bəglər, bodun ökirip, sebinip toxtamış gözü yögəri körtü* (BKŞ 2) «Mən taxta oturduqda ölcəklərinə qüssələnən türk bəyləri və xalqı öyünüb, sevinib, toxtamış gözləri ilə yuxarı baxdilar».

XVIII. -ğın, -gin, -ğun, -gün, -kin, -kın, -kun, -kün. Göytürk dilində qeyri-məhsuldar feldüzəldici şəkilçi olan -ğm ... çox vaxt digər feldüzəldici -gir şəkilcisinin antonimi kimi çıxış edir. Bunu onların iç sözüne birləşdirilməsi timsalında görmək olar: içgir feli xaricdən daxılə doğru hərəkəti bildirir və abidələrdə «tabe olmaq», «icəri girmək» semantik mənasını ifadə edir; içğm feli isə

daxildən xaricə doğru hərəkəti bildirir və abidələrdə «qovmaq», «sürgün etmək» semantik mənasını ifadə edir. -ğın şəkilçisi göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində rəngarəng semantik mənalar əmələ gətirər də mətnlərdə qeyri-məhsuldar işlənir; onun vasitəsi ilə cəmi dörd fel əmələ gəlmışdır.

iç «iç» — *içğın* (KTş 6, O 1) «qov», «sürgün et»;

al «al», «hiylə» — *alkın* (KTC 9, T 3) «aldat»;

yal «od» — *yalkın* (Y52) «yan»;

sa «fikir», «dərd» — *sakın* (KTş 10, şm 10, 11) «qəmələn».

-ğın şəkilçisinin düzəldiyi fellərin bir qismi təsirli, bir qismi təsir siz olur. Bu şəkilçi vasitəsi ilə düzələn fellərin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

Ol kan yok bolrukda kisrə el yetmiş, içginmiş, kaçışmış (O 1) «O xan yox olduqdan sonra el (sona) yetmiş, səpalənmiş, qaçıb dağılmış». *Türk bodun ölti, alkıntı, yok bolı* (T 3) «Türk xalqı öldü, seyrəldi, yox oldu». *İnim Kül tigin kərgək bolı, özim sakuntum* (KTşm 10) «Kiçik qardaşım Kül tigin həlak oldu, özüm qəmləndim». *Kağanladuk kağanın içğimi idmis türk bodun önrə kün toğsukına, kisrə kün batsıkma təgi...* (O 2) «Xaqqan seçdiyi xaqqanını qovmuş türx xalqı öno — gün doğana, arxaya — gün batana təki...».

XIX. -zin, -zin. Bu şəkilçi göytürk dilində feldən fel düzəldir. Mətnlərdə -zin şəkilçisi vasitəsi ilə yalnız bir fel düzəldiyi müşahidə edilir:

təg «dəy», «çat» — *təgzin* (Y 29) «səyahət et».

Orxon mətnlərində *təgzin* felinin işlənməsinə təsadüf edilmiş, Talas abidələrində yalnız bir yerdə (2-ci Elegeş abidəsi) işlənir, Yenisey abidələrində isə *təgzin* felinin işlənməsinə tez-tez təsadüf edilir.

Təgzin felinin göytürk dilində işlənməsinə bir nümunə vermeklə kifayətlənirik: *İlmdə tört təgzintim* (Y 29) «Elmdə dörd dəfə səyahətə çıxdım».

XX. -ga, -gə, -ka, -kə. Bu feldüzəldici şəkilçi göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində qeyri-məhsuldar işlənir; onun vasitəsi ilə cəmi beş fel düzəlir ki, bu fellərin də kökləri semantikasına görə, demək olar ki, mənşəcə aydın deyil:

kar — *karga* (Y 25) «(sos) qaldır», «yüksəltmək»;

bul «üsyan» — *bulğa* (KÇ 11, MÇ 28) «üsyan qaldır», «həyəcanlan»;

əm «əzab» — *əmga* (BKşm13) «əzab ver»;

tol «ağrı» — *tolğa* (BKşm13) «əzab ver»;

tar — *tarka* (T 22) «yay», «dağıt».

Karğā feli, çox güiman ki, qarğā qarılıtsından (sos təqlidi) yaranmışdır. Qalan dörd felin də bu felə analogiya olaraq etimololaşdırma yolu ilə düzəltmə olduğunu bərpa etmək olar. Bulğā feli ehtimal ki, *bul* ismindəndir; güman ki, *bul* ismi türk qəbilələrinin dilində «üsyan», «qiyan», «iğtişaş» və bunlara yaxın bir mənə ifadə etmişdir. Göytürk dilində işlənən *buğlak* (KTşm4, BKş29) «üsyan», «qiyan» və *bulğanç* (T 22) «qiyan», «üsyan» sözləri də bu kökdəndir. *Omğək* felinin kökü, ehtimal ki, *əm* ismidir, bu söz, güman ki, qədim türk qəbilələrinin dilində «əzab», «əziyyət» mənasında işlənmişdir; Kül tigin şərafına qoyulmuş abidədəki *əmğək* (KTş19) «əzab»; «əziyyət» ismi də bu kökdən əmələ gəldmişdir. *Tolğa* felinin kökü *tol* sözüdür. Bu sözün göytürk Orxon-Yenisey yazılışı abidələrinin mətnlərimində müstəqil işlənməsinə təsadüf edilmir, lakin göytürk abidələrinin dilində «ağrı» və «əzab» «əziyyət» mənaların ifadə edən *tolğak* ismi işlənmişdir. Güman ki, hər iki sözün (*tolğa* felinin və *tolğak* isminin) kökü *tol* sözü qədim türk qəbilələrinin dilində «ağrı», «əziyyət» mənasını ifadə etmişdir. *Tarka* sözünün Orxon-Yenisey abidələrinin dilində təsriflənən fel kimi təsadüf edilmir, lakin Orxon-Yenisey abidələrinin mətnlərində «yayma», «dağıtma», «əsəpələmə» mənasını ifadə edən *tarkanç* (T 22) sözünə təsadüf edilir. Öz morfoloji formasına görə *bul* felindən əmələ gələn *bulğanç* (T 22) sözü ilə eynidir. Yuxarıdakı dörd felə analogiya olaraq güman etmək olar ki, bu sözün də kökü nə vaxt isə türk qəbilələrinin dilində müstəqil işlənmiş və «yayma», «dağıtma» mənasını ifadə etmiş *tar* sözüdür. *Tarkanç* sözü də *bulğanç* sözünün analogiya olaraq *tar* ismindən əmələ gəlmış *tarka* felinə -nəç şəkilçisinin artırmaq yolu ilə yaranmışdır.

-ğā, -gā, -ku, -kə feldüzəldici şəkilçi vasitəsilə əmələ gəlmış fellərin Orxon-Yenisey abidələrinin dilində işlənməsinə bir neçə misal veririk:

Karğanır ümünüz (Y 25) «Yüksəlir səsiniz». *İçərə bən buğla-*
yın -timis (MÇ 28) «Daxildə mən üsyan qaldırdım,-demis». *Əm-*
gətmən! Tolğatman! ohurtum (BKşm13) «(Xalqi) incitməyin! (Xal-
qa) əziyyət verməyin! (Mən taxta) oturmuşam».

XXI. -uş, -üs. Göytürk dilinde bu şəkilçi ad və fellərdən isim düzəldiyi kimi, fel və adlardan fellər də düzəldir; məsələn:

ur «vur» — *uruş* «vuruş»;

sü «qoşun» — *sünüş* (KT§35) «döyüş».

Bu şəkilçi az məhsuldar şəkilçilərdəndir. Göytürk dilində onun düzəldiyi bir neçə fəlin işləndiyinə təsadüf edilir; məsələn:

Kağanın birlə Sona yışda sünüşdimiz (KT§35) «Xaqanı ilə Sona meşəli dağlarında döyüşdük».

XXII. -d. Göytürk dilində adlardan fel düzəldən bu şəkilçi, çox ehtimal ki, *-ad*, *-əd* şəkilçisinin ixtisas edilmiş şəklidir. *-ad*, *-əd* feldüzəldən şəkilçisi samitlə bitən sözlərə bitişirdi, təbii ki, öz sait səsini saxlayırdı. *-d* şəkilçi isə saitlə bitən adlara artırılır. Bu-na görə də güman etmək olar ki, bitişdiyi söz saitlə qurtardığı üçün *-ad*, *-əd* şəkilçisi sait səsini itmiş və *-d* şəklində düşmüşdür: *yağı* «yağı», «düşmən» +*d* — *yağıd* «yağı ol». Abidələrin dilində bu şəkilçi az məhsuldardır; məsələn:

Basmil yağıbıb ebimrü bardı (MÇ 28) «Basmillar yağı olub evimə doğru getdilər». ...*yağıdu ermis* (MÇ 22) «...yağı olmuş imiş».

Orxon-Yenisey abidələrinin dilində, deməli, qədim türk qabilələrinin dilində işlənmiş feldüzəldən şəkilçilərin mühüm qismi müasir türk dillərində mühafizə edilmiş, az bir hissəsi isə türk dilləri tərəfindən unudulmuşdur. Öz növbəsində türk dilləri son min beş yüz illik inkişaflarında bir sıra feldüzəldən şəkilçilər əldə etmişdir.

Tərkibi fellər

Göytürk dilində fel yaradıcılığında sintetik (morpholoji) üsulla yanaşı analitik (sintaktik) üsulun da böyük əhəmiyyəti vardır. Analitik üsulla yaranan fellərə tərkibi fellər deyilir. Türk dillərində, o cümlədən göytürk dilində tərkibi fellər, ən azı, iki sözün birləşməsindən ibarət olur. Tərkibi fel təşkil edən komponentlər öz əvvəlki mənalarını qismən saxlasa da mənaca birləşir, bir məna ifadə edir. Türk dillərində, o cümlədən göytürk dilində tərkibi fellər müxtəlif üsullarla yaranır. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində fellərin bir söz kimi tam mürəkkəbleşməsinə — həm qrafik (qrafik birləşmə məsələsi göytürk yazılısı abidələrinin dili üçün şərtidir, çünki abidələrdə bir neçə söz bitişik yazılı-

bildiyi kimi, bir söz də hissələrinə ayrılmış şəkildə yazıla bilir), həm fonetik, həm leksik, həm də qrammatik cəhətdən birləşməsi-nə rast gəlmirik. Göytürk yazılı abidələrinin dilində tərkibi fəlin komponentləri ayrı yazılır.

Göytürk dilində tərkibi sellər aşağıdakı üsullarla əmələ gəlir:

1. *Kıl, bol, it* köməkçi sellərinin isim, sıfat, say və feli sıfatlara yanaşması vasitəsilə. Bu köməkçi sellər adlara yanaşarkən öz müstəqilliyini mühafizə edir; qrasik cəhətdən ayrı yazılır, müstəqil vurguya malik olur, leksik mənalarını mühafizə edir, təkcə qrammatik cəhətdən yanaşlığı sözlə birləşib tərkibi sel təşkil edir. Belə tərkibi sellərdə aparıcı, əsas mənə daşıyıcı söz adları olur. Qeyd etmək lazımdır ki, göytürk dilində hər üç köməkçi sel müstəqil sel kimi də işlənir; məsələn: *Tenri təg tenridə bohmuş türk bilgə kağan bu ödkə ohurtum* (KTc1) «Tanrı tək tanrıdan olmuş türk müdrik xaqanı bu vaxt oturdum». *Bilgə Tonyukuk han özüm Tabğac ilinə kılıntım* (T 1) «Müdrik Tonyukuk mən özüm Çin elinə göndərildim». *Tenri yarlıkaduk üçün özim ohurtikuma tört buhundaki bodunığ itdim, yaratdım* (BKşm9) «Tanrı fərman verdiyi üçün özüm oturduğumdan dörd tərəfdəki xalqı təşkil etdim, yaratdım». Bu sellər köməkçi vasitə kimi çıxış etdikdə mənaca adlara uyuşur, bir növ, qrammatik vasitəyə çevrilir.

1. *Kıl* köməkçi feli isim, sıfat və sayla işlənərək tərkibi sel təşkil edir. *Kıl* fəlinin mənasında təsirlilik olduğu üçün onun yaratdığı tərkibi sel də təsirli olur. *Kıl* köməkçi feli - göytürk dilində aşağıdakı kimi işlənir:

a) isimlərə yanaşır:

baz kıl «sülh bağlat»: *Töt buhundaki bodunığ kop baz kiltim* (KTş 29-30) «Dörd tərəfdəki xalqı tamamilə tabe etdim (sülhə məcbur etdim)». *Tenri yarlıkaduk üçün ... yağığ baz kılımis* (KTş 15) «Tanrı fərman verdiyi üçün ... yağını tabe etmiş». *Sü süləpən tört buhundaki bodunığ kop alnis, kop baz kılımis* (KTş 2) «Qoşun yürüdüb dörd tərəfdəki xalqı tamamilə almış, tamamilə tabe etmiş».

ot, sub kıl «cozalandır»: *Ança kazğanıp biriki bodunığ ot, sub kılımadım* (KTş27) «Bu qədər qazanıb birləşmiş xalqı coza-

landırmadım (oddan, suddan keçirmədim)».

Urus kıl «döyüş»: *Ebkə təgdükim urus kılıp ...* (O 10) «Evə çatdıqda döyüşüb...»

b) sıfırlar (öslü ve düzeltme) yanaşır:

bay kil «varlandı»: *Yalın bodumış tonlıq, ciğayı bodumış bay kiltim* (KTş 29) «Yalın xalqı donlu, yoksul xalqı varlı etdim».

yağsız kil «düşmənsiz et»: ...bodumış kop bas kiltim, yağsız kiltim (KTş 30) «... xalqı tamamilə təbe etdim, yağsız etdim»

yəg qıl «yaxşılıq et»: *Iğar ellidə, iğar xaqqanlıkdə yəg kiltim* (KTş 29) «Sadiq eldə, sadiq xaqqanlıqdə yaxşılıq etdim».

buñısız kil «kədərsiz et»: *Buñısız kiltim* (BKşm 12) «... kədərsiz etdim».

c) qeyri-müəyyən saylara yanaşır:

üküs kil «çoxaltı»: *Az bodunış üküş kiltim* (KTş 29) «Az xalqı çoxaldım».

ç) *yok* (yox) ve *har* (var) sözlərinə yanaşır:

yok kil «məhv et»: *Kara igil bodunış yok kılımadım* (MÇ 14) «Qara igil xalqını (qara camaatı) məhv etmədim».

2. *bol* köməkçi feli adlara yanaşib tərkibi fel təşkil edir.

a) isimlərə yanaşır:

kərgək bol «vəfat et, həlak ol, ölü»: *İnim Kül tigin kərgək boltu* (KTşm 10) «Kiçik qardaşım Kül tigin həlak oldu». *Bunça törig kazğanıp inim Kül tigin özi ança kərgək boltu* (KTş 30) «Beləcə qanunu (dövləti) qazanıb, kiçik qardaşım Kül tigin özü eləcə həlak oldu». *Yağıka yalnis oplayu təgip, opulu kirip özi kişiğa kərkəg boltu* (KÇ 23) «Yağıya yalnız hücum edib, arasına girib özü bir anda həlak oldu».

kul bol «qul ol»: *Bəylik urı oğlın kul boltu* (KTş 24) «Bəyliyə layiq oğulların qul oldu».

kün bol «kəniz ol»: *Silik kız oğlın kün boltu* (KTş 24) «Bakırçı qızların kəniz oldu».

kün-kul bol «kəniz-qul ol»: *Özi yanlıtı, kağanı ölti, bodun kün-kul boltu* (KTş 20) «Özü xəyanət etdi, xaqanı öldürdü, xalqı qul-qaravaş oldu».

yağı bol «yağı ol, düşmən ol»: *Bu tabğacda yuraya həg oğuz arası yeti ərən yağı bolmuş* (O 5) «Bu Çindən şimala bəy oğuzlar arasında yeddi ən igidi yağı olmuş». *Tabğac kağanca yağı bolmuş* (KTş 9) «Tabğac xaqanına yağı olmuş». *Kül tigin otuz yaşına karluk bodun erür, barur erikli yağı boltu* (KTşm 1) «Kül tiginin otuz yaşında karluk xalqı sırvan yaşadığı halda yağı oldu».

bodun bol «xalq ol»: *Türk bodun yok bolmazun, tiyin, kañım İlteris kağanıq, ögim İlbelgə katımıq tenri töpasıntı tutup yögəri*

kötürmiş erinç (KTş 11) «Türk xalqı yox olsın deyə, xalq olsun deyə, atam iltoris xaqanı, anam İlbilgə xatunu tanrı təpəsində tutub yuxarı qaldırmış».

kağan bol «xaqan ob»: *Anta kisrə inisi kağan bolmuş erinç, oğlı ta kağan bolmuş erinç* (KTş 4-5) «Ondan sonra kiçik qardaşı xaqan olmuş, oğlu da xaqan olmuş».

karı bol «qocal»: *Özüm kari bolum* (T 56) «Özüm qocaldım».

kəgi bol «düşmən ob»: *Eçim kağan ili kamaşığ bolukinta, bodun iligi kəgi bolukinta izgil bodun birlə sünüşdimiz* (KTşm 3) «Əmim xaqanın elində iğtişaş olanda, xalqın elində düşməncilik olanda izgil xalqı ilə döyüsdük».

b) əsl və düzəltmə sıfətlərə yanaşır:

yablon bol «pis ol, korlan»: *Eki şad, ulayu iniyigünim, oğlanım, bəglərim, bodunum közü, qaşı yablon boltaçı tip sakintim* (KTşm 11) «İki şadımın, digər kiçik qohumlarının, oğlanlarının, bəylərinin, xalqının gözü, qaşı korlandı deyib qüssələndim».

uhıq bol «böyük ol, dahi ol»: *Özüm ... uhıq bolum* (T 36) «Özüm ... ulu oldum».

kahn bol «qalınlaş»: *Yuyka kahn bolsar, toplağuhık alp ermis* (T 13) «Nazik qalınlaşsa, toplamaq ığid işidir».

yoğun bol «yoğunlaş»: *Yinçə yoğun bolsar, üzgülük alp ermis* (T 13-14) «İnce yoğunlaşsa, üzmək ığid işidir».

buñısız bol «dərdsiz ob»: *Bu kağanında, bu bəglərigdə, yerində, subundə, adırılmışar, türk bodun, özün edgү körtəçisən, ebinə kirtəçisən, buñısız boltaçisan* (BKşm 13-14) «Bu xaqanından, bu bəylərdən, vətənidən (yerindən, suyundan) ayrılmışan, türk xalqı, özün yaxşılıq görəsisən, evinə girəsisən, dərdsiz olasısan».

c) Feli sıfət və qoşmaya qoşulur.

körməs təg boltı «görmez oldu»;

bilməs təg boltı «bilməz oldu»: *Körür közim körməs təg, bilir bilgim bilməz təg boltı, özim sakintim* (KTşm 10) «Görür gözüm görmez, bilir biliyim bilməz oldu, özüm kədərləndim».

ç) *yok* (yox) və *bar* (var) sözlərinə qoşulur:

yok bol «yox ob»: *Türk bodun yok bolmazun* (KTş 11) «Türk xalqı yox (məhv) olmasın».

3. it köməkçi felinin adlara qoşulması ilə tərkibi fel düzəlir. Əvvəlki iki köməkçi fələ nisbətən bu köməkçi fel az məhsuldardır.

Göytürk dilinde *it* köməkçi feli üç isimlə yanaşı işləndikdə tərkibi fel əmələ gətirir; məsələn:

mağ it «teriflə (terif et)»: *Türk bəglərin, bodunun ərtəmə eti mağ itdi* (BKc 15) «Türk bayılının, xalqının ləyaqətini (hörməti-ni) teriflədi».

çərig it «qoşun göndər»: *Sələnə gidiñ, Yilun kol birdin sınar Şıp başına təqi çərig itdin* (MÇ 15) «Sələnə çayından qərba, Yılun çayından cənuba Şıp başının yarısında qoşun göndərdim». *Sü-nüs bolsar, çərig itər erti* (KÇ 9) «Döyüş olsa, qoşun göndərərdi».

törig it «qanun qoyma»: *Anı üçün ilig ança tutmış erinç, ilig tutup törig itmiş* (KTş 3) «Ona görə eli eləcə düzəltmiş, eli düzəldib qanun qoymuş».

4. Göytürk dilində *ir//er* naqis feli, adətən, tərkibi fel əmələ gətirmir. Lakin abidələrdə üç yerdə (bunlardan ikisi cyni ifadədir) *ir//er* feli də qoşulduğu sözlə birlikdə tərkibi fel yaradır; məsələn:

Türk bodun yıtmazun tiyin, yoluñ erməzün tiyin, üzə tenri tir ermis (O 3) «Türk xalqı tükənməsin deyə, məhv olmasın deyə, yuxarıda tanrı deyir imiş». *Tokizmç ay yeti otuzka yoğ ertürtimiz* (KTşmş) «Doqquzuncu ayın iyirmi yeddisində basdırıldıq (dəfn etdirdik)». *Lağzın yıl bisinç ay yeti otuzka yoğ ertürtim* (BKşm 10) «Donuz ili beşinci ayın iyirmi yeddisində basdırıldım (dəfn etdirdim)».

Birinci cümlədəki *yohk er* «məhv ol» tərkibi felində işlənən *er* naqis feli *bol* köməkçi felinin sinonimi kimi işlənir və məhz bu mənada işləndiyinə görə tərkibi fel yaradır, öz daşıdığı mənada işlənse idi, tərkibi fel əmələ gətirə bilinəzdi. Göytürk dilində hər yerdə bu mövqedə *bol* köməkçi feli işlənir. Həmin cümlədəki *türk bodun ... yoluñ erməzün* ifadəsini Kül tigin şərafına qoyulmuş abidənin şərq kitabəsinin on birinci sətrində işlənmiş *türk bodun yok bolmazun* ifadələrini tutuşdurduqda (hər iki ifadə eynidir), gətirdiyimiz müddəənin doğruluğuna bir daha inanmaq olar.

İkinci və üçüncü cümlələrdə işlənmiş *yoğ ertür* «dəfn etdir» tərkibi felindəki *er* naqis feli yənə də abidələrin dilində işlənən *et//it* köməkçi felinin mövqeyində çıxış edir, buna görə də tərkibi fel əmələ gətirmişdir. Diqqət etdikdə *er* naqis felinin nəinki tərkibi fel düzəldiyini, onun hətta fəlin icbar növündə işləndiyini görmək olar. İstər tərkibi fel yaratmaq, istərsə də fəlin növ kate-qoriyası şəkilçisi qəbul etmək *ir//er* felinə xas xüsusiyyət deyildir. Hər iki cümlədəki *yoğ ertür* tərkibi fel *yoğ itdür* felinin təhrif

edilmiş variantıdır. Göytürk dilinde *ir//er* naqis feli söz yaratmaq və qısmen, felin növünü yaratmaq xüsusiyyətlərindən başqa, köməkçi fellərin bütün xüsusiyyətlərinə malikdir. Bu iki xüsusiyyətə malik olmamaq bu feli sonralar türk dillərində naqis felə (rus dilində «глагольная связка» deyilir) çevirmiştir.

II. Göytürk dilində müstəqil mənali fellər də adlara yanaşaraq tərkibi fel təşkil edir. Bu zaman frazeoloji vahid əmələ gelir. Bir stra dilçilər bu fikirdədirler ki, sintaktik cəhətdən hissələrinə parçalanan birləşmələri də frazeoloji vahid kimi götürmək olar. Buna görə də M.Axmetov sintaktik cəhətdən cümlədə tamamlıq və xəbər, zərflik və xəbər olan sözlərin yanaşmasını mürəkkəb fel hesab edir.¹ Qəribə olsa da, elə oradaca müəllif yanaşan sözlərin

bir tərəfdən, adlıq və vasitəli hallarda işlənən isimlərin, sıfılın və zərflərin, digər tərəfdən, fellərin öz müstəqil mənalarını saxladığını göstərir. Görəsən, o neçə mürəkkəb sözdür ki, komponentləri qrafik cəhətdən ayrı yazıılır, fonetik cəhətdən müstəqil vurğulara malik olur, leksik cəhətdən hər iki tərəf öz leksik-semantik mənalarını saxlayır, morfoloji cəhətdən hər iki komponent istədiyi kimi dəyişir, sintaktik cəhətdən hər iki söz cümlənin müstəqil üzvü (M.A.Axmetova görə, tamamlıq və xəbər, zərflik və xəbər) ola bilər.

Biz birinci tərəfi müxtəlif nitq hissələrindən, ikinci tərəfi mənali fellərdən ibarət olan birləşmələri o zaman tərkibi fel hesab edirik ki, belə birləşmələr frazeoloji vahidlər olsun və bir məna ifadə etsin.

Göytürk dilində belə tərkibi fellər birinci tərəfinin ifadə etdiyi leksik və morfoloji mənaya görə bir neçə üsulla yaranır (ikinci tərf həmişə mənali fel olur).

1. Birinci tərəfi ismin təsirlik halında işlənən isimlə felin yanaşması vasitəsilə; məsələn:

əmgək kör «əziiyat çək (əzab gör)»: *On ok bodum əmgək körti* (KTŞ 19) «On ox xalqı əziiyat çəkdi».

is-küç ber «zəhmətinin barını ver, qazandığını ver, zəhməti ni ver (iş-güç ver)»: *Əlig yıl isig-küçig bermis* (KTŞ 8) «Əlli il zəhmətini vermiş». *Nə kağanka isig-küçig birürmən?-tir ermis*

¹ Ахметов М.А. Синтаксический способ глаголообразования в языке орхон-снисейках памятников. Некоторые вопросы урало-алтайского языкознания, Уфа, 1970, с.64.

(KTŞ 9) «Hansi xaqana zəhmətimi verirəm?»-deyir imiş». *İsik-küçig bermis* (O 5) «Zəhmətini vermiş».

Göytürk dilində *is* (i ş), *küç* (g ü c) sözlərindən hər birinin ayrılıqda da *ber* (v e r) feli ilə yanaşış tərkibi fel əmələ gətiridiyi müşahidə edilir; məsələn: *Tenrikənka isig bertig tiyin yarh-kamus, şad atığ anta bermis* (O 6) «Tanrısifətə zəhmətini verdin deyə, fərman vermiş, şad adı o vaxt vermiş».

il tut «dövlət təşkil et (el tut)»: *Ani üçün ilig ança tutmus erinc, ilig tutup törig itmis* (KTŞ 3) «Ona görə eli eləcə düzəltmiş, eli düzəldib qanun qoymuş». *İl tutdim* (BKŞM 9) «El düzəlddim». *Ötükən yiş ohursar, bengü il tutu olurtaçı sən, türk bodun, tok* (KTc8) «Ötükən meşəli dağlarında otursan, ədəbi el təşkil edərək oturasısan, türk xalqı, tox» və s.

Göytürk dilində bəzən *el və törü* (q a n u n) sözləri birgə işlənərək belə tərkibi fellərin birinci komponentini təşkil edir:

il-törü tut «eli, qanunu yarat»;

il-törü it «eli, qanunu düzəlt (et)»: *Ohurıpan türk bodunun ilin-törüsün tutu birmis, iti birmis* (KTŞ 1) «Oturub türk xalqının elini-qanununu yaratmış, düzəltmiş».

bodun başla «xalqa rəhbərlik et»: *Kirk yıl el tutup bodun başladım* (Y 45) «Qırıq il el düzəldib xalqa rəhbərlik etdim».

tün kat «gecəni qat» (müasir Azərbaycan dilində işlənən «gecəni gündüzə qatmaq» frazeoloji ifadəsinə bərabərdir): *Ertis ügüzig keçigsizin keçdimiz, tün katdimiz* (T 35) «İrtiş çayını keçid-siz keçdik, gecəni gündüzə qatdıq».

tan üntür «dan sök». Bu ifadə göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində *tan üntürü* şəklindədir; məsələn: *Bolçuka tan üntürü təgdimiz* (T 35) «Bolçuya dan söküləndə çatdıq». Buradakı *üntürü* sözü *üntür* «s ö k» fəlindən əmələ gəlmış feli bağlamadır, hərfi mənası *sökərək* deməkdir (*tan üntürü* — d a n i s ö k a r e k). Göytürk dilində *tan üntürü* ifadəsi artıq mürəkkəb zərfa çevrilmişdir (bax: «Zərf»).

2. S.Y.Malov Orxon abidələrinində birində (Moyun çor abidəsinin on dördüncü sətri) işlənmiş *kiyin aydim* ifadəsini «Mən onlara cəza təyin etdim» kimi tərcümə edir (*aydim* sözü «dedim» deməkdir). Bu mənada *kiyin aydim* ifadəsini tərkibi fel kimi götürmək olar. Tonyukuk abidəsində də bu üsulla əmələ gəlmış tərkibi felə rast gəlirik: *Kiyinig könlünçə ay, ben saşa nə ayayın, -tidı* (T 32) «İstədiyin kimi cəzalandır, mən sənə nə deyim-dedi».

3. Birinci tərəf ismin yönük hahnda işlənir, ikinci tərəf müstəqil fel olur; məsələn:

bödkə kör «sadiq ob» (hərfən: t a x t a b a x); Bödkə körig-mə bəqlər, gü yanultaçı siz (KTç 11) «Taxta sadiq bəylər, axı yanılaşınız».

4. Birinci tərəf ismin istiqamət hahnda işlənir, ikinci tərəf müstəqil fel olur; məsələn:

tirigrü igit «həyata qaldır» (hərfən: d i r i l m a y e y ü k - s o l t). *Təri yarlıkazu, kutum bar üçün, ühügm bar üçün öltəçi bodumğ tirigrü igitim* (KTş 29) «Tanrı fərman verdiyi, özümün baxtim olduğu üçün, payım olduğu üçün ölesi xalqı həyata qaldırdım».

5. Birinci tərəf ismin yerlik hahnda işlənir, ikinci tərəf müstəqil fellə ifadə olunur; məsələn:

təpəsimə tut «qaldır» (hərfən: t e p e s i n d e t u t): *Ka-nım İlteris kağanıq, ögim İlbilgə katuniğ tenri təpəsimə tutup yög-ərə kötürmiş erinç* (KTş 11) «Atam İlteris xaqanı, anam İlbilgə xatunu tanrı qaldırıb yüksəltmiş».

6. Birinci tərəfi sıfat, ikinci tərəfi mənalı fellə ifadə olunmuş tərkibi fellər:

yablak kigür «xayanət et» (hərfən: p i s l i k g a t i r): *Körgünün üçün igidmis bilgə kağanına, ermis-harmis edgü ilinə kəntü yanlılığı, yablak kigürtig* (KTş 23) «Sədaqətin üçün səni yüksəltmiş müdrik xaqanına, səadətinə çalışan gözəl elinə özün yanıldın, xayanət etdin».

yablak sakın «pis şey düşün»: Üç karluk yablak sakınıp təzə bardi (MÇ 11) «Üç karluk (xalqı) pis niyyətə düşüb qaçdı».

edgü kör «xoşbəxt ol» (hərfən: y a x s i g ö r, y a x - s i l i q g ö r). *Bu kağanında, bu bəqlərigdə, yerində, subuñda adıri masar, türk bodun, özün edgü körtəcisan, ebinə kirtəcisan, bunsız boltaçı sən* (BKşm 13-14) «Bu xaqanından, bu bəylərindən, Vətənindən (yerindən, suyundan) ayrılmasan, türk xalqı, özün xoşbəxt olasısan, evinə gitəsən, dərdsiz olasısan».

7. Birinci komponenti zərllərlə, ikinci komponenti müstəqil fellərlə ifadə edilən tərkibi fellər; məsələn:

yögərə kötür «yükselt» (hərfən: y u x a r i g ö t ü r): *Türk bodun yok bolmazun tiyin, bodun bolğun tiyin, kanım İlteris kağanıq, ögim İlbilgə katuniğ tenri təpəsində tutup yögərə kötürmiş erinç*

(KTŞ 11) «Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İlteris xaqanı, anam İlbilgə xatunu tanrı qaldırıb yükseltmiş».

III. Göytürk dilində tərkibi fellərin düzəldilməsinin üçüncü üsulu mənaca yaxın yaxud zidd olan fellərin yanaşmasıdır. Yanaşan felləri həmcins üzvlərdən fərqləndirən budur ki, bunları qədim türk dillərindən başqa dilsə bir sözlə də tarcümə etmək olur. Bu fellər özlərinin mənalarını mühafizə edib saxlayır. Buna görə fellərin belə yanaşmasını tam mürəkkəbleşmə adlandırmaq olmaz. Qoşa felləri şərti olaraq tərkibi fel adlandırmaq olar. Qeyd etmək lazımdır ki, bu cür felləri həmcins üzvlər (xəborlər) kimi götürmək olar, lakin bunları tam həmcins üzvlər də adlandırmaq olmaz. Göytürk dilində işlənən qoşa fellər mürəkkəbleşmiş sözlə həmcins söz arasında orta bir mövqə tutur. Biz bu tip qoşa felləri tərkibi fel kimi tədqiq edirik.

Göytürk dilində aşağıdakı yaxın mənali qoşa felli tərkibi fellərin işləndiyi müşahidə edilir:

1. *öл-yit* «əldən düş (ö l - y e t)»: *Yir sayu barmış bodun ölüyüü yadağın, yalınan yana kəlti* (KTŞ 27-28) «Yer üzünə səpələnmiş xalq əldən düşmüş halda (ölərək, yetərək) piyada, yalnız yenə gəldi».

2. *alkın-arıl* «məhv ol (a z a l , s e y r ə l)»: *Antağının üçün igidilmiş kağanının sabın almatın, yir sayu bardığ, kop anta alkıntıq, arılıq* (KTç 8-9) «Ələ olduğun üçün səni yüksəltmiş xaqanının sözünə baxmadan yer üzünə səpələndin, oralarda tamamilə məhv oldan».

3. *it-yarat* «təşkil et (e t , y a r a t)»: *Yağı bohp, itinü, yaratımı umadık yana içikmis* (KTŞ 10) «Yağı olub təşkil etməyi bacarmadığı üçün yenə tabe olmuş». *Eçümüz-apamız tutmış yırsub idisiz bolmazun tiyin, az bodunığ itip, yaratıp...* (KTŞ 19) «Əedadlarınızın tutduğu Vətən torpağı sahibsiz qalmasın deyə, az xalqı təşkil edib...». *Tenri yarlıkaduk üçün özüm ohurtukima tört bulundakı dobuniğ itdim, yaratdım* (BKŞm 9) «Tanrı fərman verdiyi üçün, özüm xaqan oturduğumdan dörd tərəfdəki xalqı təşkil etdim».

4. *er-bar* «firavan yaşa, bolluqda yaşa»: *Körgünin üçün igidmiş bilgə kağanına, ermisi-barmış edgi ilinə kəntü yaqılığı, yablaş kigürtig* (KTŞ 23) «Sədaqətin üçün səni yüksəltmiş xaqanına, firavan gözəl elinə özün yanıldın, xəyanat etdin». *Otuz artukı bir yaşıma karhık bodun bunişiz erür barur erikli yağı bolı* (BKŞ 28-

29) «Otuz bir yaşında karluk xalqı fıravan yaşayırkən yağı oldu».

5. ögir-sebin «şad ol, sevin»: *Olurtukima öltəçiçə sakınığma türk bəqlər, bodun ögirip sebinip toktamış közü yögəri körti* (BKŞ 2) «Xaqqan oturduğumdan məhv olacağına qüssələnən türk bəyləri, xalqı şad olub toxtamış gözləri ilə yuxarı baxdı».

6. tir-kobart «topla (d i r i l t , t o p l a)»: *İlgərү, kuriğaru süləp tirmiş, kobartmış* (KTŞ 12) «Şərqə, qərba qoşun çəkib toplamış». *Tokuz oğuz bodunumin tirü kobartı altım* (MÇ 5) «Doqquz oğuz xalqımı topladım».

7. bil-ö «bil-öyrən» ...*hilməz hılgin hiltükimin, ödükimin bunça bitig bitidim* (KÇ 28) «...bilməz biliyin bildiyimi, öyündümü bu qədər yazı yazdım».

8. it-ay «təşkil et (c t , d e)»: *Bilgə Küli çor tarduş bodunığ itü ayu olurtu* (KÇ 14) «Müdrik Küli çor tarduş xalqını təşkil edərək oturdu».

Göytürk dilində eks mənali fellərin yanaşı işlənməsi yolu ilə də tərkibi fellər əmələ gəlir, lakin bu üsul əvvəlkinqə nisbətən qeyri-mahsuldardır, belə ki, göytürk yazılı mətnlərində bu üsulla yaranmış cəmi bir tərkibi fəlin işlənməsinə təsadüf edilir:

Tür-öl «oldən düş (d u r - ö l)»: *Anta kabmişı yır sayu kop turu-ölü yoruyur ertig* (KTç 9) «Onda (sağ) qalmışın yer üzündə tamamilə sərgərdan (oldən düşərək, duraraq-ölərək) gəzirdin».

Göytürk dilində işlənən bu tərkibi fellərin heç biri müasir türk dillərində, o cümlədən müasir Azərbaycan dilində işlənmir. Lakin bu tip tərkibi fellər (yəni qoşa felli tərkibi fellər) başqa türk dillərində olduğu kimi müasir Azərbaycan dilində də işlənir.

Təsirli və təsirsiz fellər

Təsirlilik — təsirsizlik kateqoriyası tarixi kateqoriyadır; hələ göytürk dilində felləri təsirli və təsirsiz deyə iki qrupa ayırmak olar. Təsirli fellərdə subyektin gördüyü iş, hərəkət bilavasitə obyekttə üzərində icra edilir, obyekttə üzərinə keçir. Təsirsiz fellərdə isə subyektin gördüyü iş, hərəkət bilavasitə obyekttə üzərinə keçmir, subyekttə obyektdə təsir göstərə bilmir. Təsirli fellər cümlədə təsirlik halda duran vasitəsiz tamamlığın işlənməsini tələb etdiyi halda, təsirsiz fellər belə bir tamamlığın işlənməsini tələb etmir.

Müasir türk dillerinde elə sellər vardır ki, bunlar həm təsirli, həm də təsirsiz fel kimi çıxış edir. Məsələn: *oxumaq* feli *Tələbə kitab oxuyur* cümləsində təsirli olduğ halda, *Tələbə universitetdə oxuyur* cümləsində təsirsizdir. İlk baxışda qəribə görünən bu xüsusiyyət tarixi səciyyə daşıyır. Ehtimal etmək olar ki, türk dilleri tarixinin uzaq keçmişində sellərdə təsirlilik və təsirsizlik kateqoriyası olmamışdır. Bu kateqoriyanı türk dilleri öz inkişafında əldə etmişdir. Müasir türk dillerində təkcə təsirli olan və mətni əhatədə heç cür təsirsiz ola bilməyen elə sellər vardır ki, bunlar göytürk dilində həm təsirli, həm də təsirsiz sellər kimi çıxış edir. Məsələn, *kör* «görmək» feline götürək. Bu fel müasir türk dillerində *kimi?* *nəyi?* *nə?* sullarından birinə cavab verən müstəqim obyekt (vasitəsiz tamamlıq) tələb edir və təbii ki, yalnız təsirli olur; onun təsirsiz fel kimi işlənməsinə müasir türk dillerində təsadüf edilmir. Göytürk dilində isə bu fel ikili xarakter daşıyır. Aşağıdakı cümlələri nəzərdən keçirək: *Ohurtkuma öltəçiçə türk bağları, bodun ögirip, sehinip toktamış közi yokerti körti* (BKŞ 2) «Oturduğuma ölöcəyindən qüssələnən türk bogları, xalqı öyünüb, sevinib toxtamış gözü ilə yuxarı baxdı». *Türk bodun Tabğaca körür erti* (T 1) «Türk xalqı Tabğaca baxardı». *Azığ üküsig körtig erti* (O 7) «Azı çox gördün». *Bunu körү biliñ* (KTC 12) «Bunu görək bilin» və s.

Birinci iki cümlədəki *kör* feli heç bir müstəqil obyekt tələb etmir və Azərbaycan dilinə *baxmaq* feli vasitəsi ilə tərcümə edilir. Həmin cümlələrdəki *kör* feli təsirsizdir. Sonuncu iki cümlədəki *kör* feli *azığ* və *buni* müstəqim obyektlərini (vasitəsiz tamamlıqlarını) tələb edir, Azərbaycan dilində *görmək* feli vasitəsi ilə tərcümə edilir. Bu cümlələrdəki *kör* feli təsirlidir.

Göytürk dilindən çoxlu bələ nümunələr gətirmək olar. Görünür, türk selləri yarandıqda onlarda təsirlilik — təsirsizlilik kateqoriyası hələ diferensiallaşmamış imiş. Bu diferensiallaşma sonralar getmiş və türk dillerinin Orxon-Yenisey inkişafı dövründə hələ bitməmişdir.

Təsirli sellər. Göytürk dilində sellərin kök morfemlərinin bir qismi təsirli, bir qismi təsirsizdir. Bu baxımdan abidələrin dilindəki sellər müasir türk dillerinin selindən heç bir şəyə fərqlənmir. Fəlin təsirli, yaxud təsirsiz olması onun semantikasından asıldır; onun təsirli, yaxud təsirsiz olmasını sual verməklə də

müçyyenlaşdırılmak olar. Kök sellordan başka abidelerin dilinde aşağıdaki şökilçilərlə düzələn sellər də təsirli olur:

-la, -lə: *kılıçla* (KTşm 5) «qılıncla», *yogla* (KÇ 27) «dəfn et», *ebla* (Süci) «evləndir» və s.

-lat, -lat: *atlat* (T 25) «atlat», *ağlat* (Y 28) «ağlat» və s.

-a, -ə: *boşa* (MC 19) «boşa», *sana* (T 27) «say», *tilə* (T 23) «dilə» və s.

-sıra, -sıra: *elsıra* (KTş 15) «eldən məhrum et», *uruğsıra* (KTş 10) «nəsildən məhrum et» və s.

-ğır, -gir, -ğır, gir: *içgir* (BKş 25) «tabe et» və s.

-ķış: *yokķış* (KTş 34) «məhv et».

-ğın, -gin: *içğın* (KTş 6) «qov».

Göytürk dilində törkiblə fellərin bir hissəsi təsirlidir. *Kıl* köməkçi feli ilə düzələn bütün törkiblə fellər və semantik mənasından asılı olaraq, *it*, *et* köməkçi feli vasitəsilə düzələn törkiblə fellərin bir qismi təsirli olur; məsələn: *kisi kil* (Y 6) «adam et», *baz kil* (KTb 2) «tabe et» və s.

Göytürk dilində sellən fel düzəldən, başqa sözlə desək, felin məna növlərini düzəldən şökilçilərin bir qismi də təsirsiz fellərdən təsirli fellər əmələ gətirir. Bunlar, adətən, felin məna növlərini düzəldən şökilçilər adlandırılır. Lakin bunlar öz əsas vəzifələri — felin məna növlərini yaratmaq funksiyası ilə yanaşı ya təsirli fellərdən təsirsiz, ya da təsirsiz fellərdən təsirli fellər əmələ gətirir. Təsirsiz fellərdən təsirli fellər düzəldən şökilçilər bunlardır.

-t, -it, -it. Bu şökilçi vasitəsi ilə təsirli fellərdən ikiqat, üçqat ... təsirli fellər (felin icbar növü), təsirsiz fellərdən isə ilkin təsirli fellər (felin təhrik növü) əmələ gəlir. Təsirsiz fellərdən yaranan təsirli fellərə bir neçə nümunə veririk:

ağ «qalx» — *ağın* (KÇ 19) «qaldır»;

yori «get» — *yorut* (KTc 4) «apar»;

yügür «yürü»; «yüyür» — *yükört* (T 54) «yürüt», «yüyürt»

və s.

-ir, -ır, -ur, -ür. Bu şökilçi də təsirli sellərdə təsirliliyin dərəcəsini qüvvətləndirir, təsirsiz fellərə artırıldıqda isə onlardan təsirli fellər əmələ gətirir; məsələn:

kəl «gel» — *kəlür* (BKş 25) «gətir»;

öl «öl» — *ölür* (KTş 10) «öldür»;

sök «çök» — *sökür* (KTş 15) «çökdür»;

tüs «düş» — *tüsür* (T 27) «düşür» və s.

-tir, -tir, -tur, -tür. Bu şəkilçi də təsirli fellərdə təsirliliyi qüvvətləndirir, təsirsiz fellərdən təsirli fellər düzəldir; məsələn:

yan «qayıt» — *tantur* (T 45) «qaytar»;

kon «qon» — *kontur* (KTŞ 21) «qondur»;

kəl «gəl» — *kəltür* (T 54) «gətir»;

ağ «qalx» — *aqtur* (T 25) «qaldır» və s.

Təsirsiz fellər. Təsirsiz fellərdə subyektin işi, hərəkəti bila-vasitə obyektin üzərinə keçmir, başqa sözlə desək, təsirsiz fellər cümlədə müstəqil obyektin, vasitəsiz tamamlığın işlənməsini tələb etmir. Göytürk dilində *bar* «get», *kəl* «gəl», *olur* «otur», *tüş* «düş», *öl* «öb», *yat* «yat» və s. yalnız kök morfemdən ibarət olan fellərdən başqa aşağıdakı sel düzəldən şəkilçilər də fellərdə təsir-sizlik mənası yaradır:

-laş, -laş: ögləş (T 20) «məsləhətləş», *sözləş* (KTŞ 26) «məs-ləhətləş»;

-ad, -əd: başad (BKşm 8) «röhbərlik et», *yəgəd* (BKŞ 36) «yaxşılaş» və s.

-ta: tokta (BKŞ 2) «toxta»;

-ik, -ik: birik (KTc 1) «birleş», *taşık* (KTŞ 11) «daş» və s.

-l, -al, -əl: tüzəl (KTc 5) «düzəlb», *tırıl* (KTŞ 12) «diril» və s.

-in, -in: təlin (KTŞ 22) «dəlin», *sebin* (BKŞ 2) «sevin» və s.

-ğa, -gə, -ka, -ka: bulğa (KÇ 11) «üsyan et», *karğı* (Y 25) «qarğamaqp» və s.

-uş, -uş: sürüş (KTŞ 35) «döyüş» və s.

-zin: təzgin (Y 29) «səyahət et».

Abidələrin dilində *bol* «ol» köməkçi ləli vasitəsi ilə yaranan tərkibi fellər də təsirsiz olur; məsələn: *bodun bol* (KTŞ 11) «xalq ol», *yağı bol* (KTŞm 1) «düşmən ol», *kərgək bol* (KTŞ 30) «öl» və s.

Göytürk dilində felin məna növlərini yaranan şəkilçilərin də bir qismi təsirli fellərə artırıldıqda onları təsirsiz fellərə çevirir. Abidələrin dilində təsirli felləri təsirsiz fellərə çevirən felin məna növü şəkilçiləri bunlardır: *-l, -il, -il; -n, -in; -ş, -ş, -is*.

-l, -il, -il. Türkoloji ədəbiyyatda bu şəkilçi, adətən, felin məchul növünün şəkilçisi kimi izah edilir. Göytürk dilində *-l, -il, -il* şəkilçisi təsirli fellərə artırıldıqda felin məchul və qayıdış, təsir-siz fellərə artırıldıqda felin şəxssiz növünü yaradır. Məlum olduğu kimi, felin məchul və qayıdış növləri təsirli fellərdən emələ gəlsə də, növ şəkilçisini qəbul etdiqdən sonra təsirsizləşir, şəxssiz fellər isə öz təsirsizliyini qoruyub saxlayır; məsələn: *Or atım yok üçün*

yəti aşnukı eşim taşru etilti (Y 41) «Ər adım olmadığı üçün əvvəlki yeddi dostum sürgün edildi». *Bodun anta berməziniə tasılmış* (O 8) «O vaxt xalq (azadlığı əldən) verməmək üçün üşyan qaldırmış».

-n, -m, -in. Bu şəkilçi də göytürk dilində təsirli fellərə artırıldığda felin məchul və qayıdış növlərində olan təsirsiz fellər əmələ gətirir; məsələn: *Bilgə Tonyukuk bən özüm Tabğac ilinə kihntim* (T 1) «Mən özüm müdrik Tonyukuk Tabğac elinə göndərildim».

Qeyd: Türk dillerinin bəzisində bu şəkilçi ilə əmələ gələn qayıdış növ fellərindən bir qismi öz təsirliliyini saxlayır; məsələn: Azərbaycan dilində *gey — geyin, soy — soyun*.

-ş, -ış, -ış. Göytürk dilində -ş, -ış, -ış şəkilçisi həm təsirli, həm də təsirsiz fellərə artırılır; birinci halda felin qarşılıq növünü, ikinci halda isə birləşlik növünü əmələ gətirir. Hər iki halda -ş, -ış, -ış şəkilçisi təsirsiz fellər düzəldir; məsələn. *Oi kan yok bolrukda kisra el yetmis, içğimus, kaçıgmus* (O 1) «O xan yox olduqdan sonra el sona yetmiş, dağılmış, kaçımuş».

Ümumiyyətlə, göytürk dilində felin keçər, icbar və təhrik növlərində duran fellər təsirli; keçməz, məchul, qayıdış, qarşılıqlı birləşlik və şəxssiz növlərində duran fellər isə təsirsiz olur.

Felin məna növləri

«Fellərdə olan məna fərqləri subyektlə fel, subyektlə obyekt və fellə obyekt arasındakı müxtəlif münasibatlardan meydana çıxır. Başqa sözə desək, fellərdəki məna fərqləri işin icrasında iş görənin (subyektin) fəal və ya qeyri-fəal iştirak etməsindən, iş görənin işinin icrasının obyekt üzərinə təsir edib-etməməsindən və subyektlə obyektin bir-birini əvəz edib-etməməsindən əmələ gəlir»¹. Fellərdə növ kateqoriyası ya fel köklərinin leksik mənası ilə, ya da köklərə xüsusi növ şəkilçilərinin artırılması ilə düzəldilir.

Türkoloji ədəbiyyatda felin növləri haqqında geniş məlumat vardır. Türk dillerinin morfolojiyasına həsr edilmiş əsərlərdə felin növ kateqoriyası hərtərəfli tədqiq edilmiş, növlər haqqında xüsusi dissertasiyalar yazılmışdır. Lakin buna baxmayaraq türkoloqlar əsas bir məsələdə — felin növlərini dəqiqliyə təyin etmək mə-

¹ Məmmədov N., Axundov A. Dilçiliyə giriş. B., 1966, s. 113.

sələsində hələ də razılışdırılmış bir qəti röyə gələ bilməmişlər. Nəinki ayrı-ayrı dillərin tədqiqatçıları, hətta konkret bir dilin tədqiqatçıları həmin dildəki fel növlərinin sayı haqqında razılığa gələ bilmirlər. Məsələn, müasir Azərbaycan dilində felin növ kateqoriyasını götürək. M. Hüseynzadə Azərbaycan dilində felin məlum, məchul, qayıdış, qarşılıqlı və icbar növlərinin¹, Z. İ. Budaqova keçər, keçməz, qayıdış, qarşılıqlı, icbar, məchul və şəxssiz növlərin², A. A. Axundov isə əsas, məchul, qayıdış, qarşılıqlı, icbar və şəxssiz növlərin³ mövcud olduğunu göstəririlər. Əgər Azərbaycan dilçiliyində bütün növlər üçün əsas olan şəkilcisiş növün (əsas yaxud məlum) necə adlandırılması, təsirli və təsirsiz fellərin bir növdə birləşdirilməsi, yaxud iki növə ayrılması kimi kiçik məsələlər mübahisəlidirse, türkologiyada felin növ kateqoriyasında, xüsusən növlərin sayı məsələsində böyük fikir ayrılığı vardır. Burada ayrı-ayrı türkoloqların fikirlərini təhlil etmək mümkün olmadığından qeyd etmək istərdik ki, türkoloji ədəbiyyatda fel növlərinin sayı beşlə on beş arasında tərəddüb edir. Türkoloqların əksəriyyəti bu fikirdədir ki, türk dillərində felin beş növü, — əsas, məchul, qayıdış, qarşılıqlı və icbar növləri vardır.

Göytürk dilində felin növ kateqoriyası geniş tədqiq edilməmişdir. Buna görə də göytürk Orxon-Yenisey yazısı abidələrin dilində həsr edilmiş əsərlərdə fel növlərindən ya heç danışılmır, ya da səthi olaraq başqa dillərin fel növləri ilə müqayisə xatirinə abidələrin dilində felin mənə. növlərinin hansı şəkilçilərlə düzəldiyi göstərilir. V. M. Nasilov⁴ Orxon-Yenisey abidələrinin dilində felin beş növünü, Q. Aydarov «Bilgə xaqan» abidəsində felin dörd növünün necə düzəldiyini göstərir⁵. İ. A. Batmanov Yenisey abidələrində felin növlərinin işlənməsinə bir neçə sətr həsr edir, Q. F. Babuşkin isə Yenisey abidələrinin dilindəki felin növ kateqoriyası ilə müasir qırğız, Tuva, xaqas, şor və Altay dillərindəki

¹ Hüseynzadə M. Müasir Azərbaycan dili. B., 1963, s.145-152.

² Azərbaycan dilinin qrammatikası. I. Morfologiya, B., 1960, s.131-148.

³ Məmmədov N., Axundov A. Dilçiliyə giriş. B., 1966, s.113-123.

⁴ Насилов В.М. Язык орхоно-енисейских памятников. М., 1960.

⁵ Айдаров Г. Язык орхонского памятника Билгэ-кагана. Алма-Ата, 1966, с.45-46.

⁶ Батманов И.А. Язык енисейских памятников древностюркской письменности, Фрунзе, 1959, с.85-86.

felin növ kateqoriyasını müqayisə edir¹. Həm İ.A.Batmanov, həmdə Q.F.Babuşkin Yenisey abidələrinin dilində felin dörd növünün — məchul, qayıdış, qarşılıq və icbar növlərinin olduğunu göstərirlər. Hər iki müəllif felin əsas növünü qeyd etmir, görünür, bu növün digər növlər üçün əsas olduğunu nəzərə alaraq, müəlliflər onu bir növ kimi qeyd etməyi lazımlı bilməmişlər.

Türkoloqların əksəriyyəti felin məna növünə morfoloji kateqoriya kimi baxır. Buna görə də növlərin sayını təyin edərkən morfoloji əlamətləri əsas götürür. Həc də təsadüfi deyildir ki, bəzi tədqiqatçılar türk dillərində felin növ kateqoriyasının olduğunu tamamilə inkar edir, bəziləri dörd növdüzəldici şəkilçi əsasında üç növün olduğunu iddia edirlər.

Azərbaycan dilçiliyində felin məna növləri məsələsinə nisbatən düzgün yanaşılır. Lakin Azərbaycan dilçiləri də felin məna növlərini təyin edərkən təkcə morfoloji əlamətləri əsas götürdükləri üçün bir sira dəlaşıqlıqlara yol verirlər: 1. Təsirlilik — təsirsizlik kateqoriyası ilə felin məna növü arasındaki sərhəd qəti müəyyənləşdirilmədiyi üçün xüsusi növ şəkilçisi qəbul etməyən bütün təkcə kök morfemdən və düzəltmə fəldən ibarət olan fellər əsas (məlum) növə aid edilir, bu növə daxil olan fellər təsirli və təsirsiz deyə iki qrupa bölünür. Halbuki fellərin təsirli və ya təsirsiz olmasının məna növünə heç bir dəxli yoxdur. Fellərdə təsirlilik — təsirsizlik kateqoriyası və növ kateqoriyaları ayrı-ayrı kateqoriyalardır. Həm də təsirlilik — təsirsizlik təkcə əsas növə aid xüsusiyyət deyil, bütün növlərə aiddir. 2. Əsas növ düzgün müəyyənləşdirilmədiyi üçün bu növə daxil edilən fellərin üzərinə -ış, -iş, -uş, -üş şəkilçisinin artırılması ilə əmələ gələn bütün fellər qarşılıqlı-birgəlik növə daxil edilir, halbuki qarşılıqlı-birgəlik növə aid edilən fellər öz semantikaları cəhətdən bir-birindən kəskin surətdə fərqlənir. 3. Əsas növdə olan təsirli fellərə -dur şəkilçisi artırıldıqda icbar növ, yənə əsas növdə olan təsirsiz fellərə -dur şəkilçisi artırıldıqda təsirli fellər əmələ gəldiyi iddia edilir. Məsələn, yaz felinə -dur şəkilçisi əlavə edildikdə yazdır felinin icbar növdə olduğu, gül felinə -dur şəkilçisini əlavə etdikdə güldür felinin yənə əsas növdə qaldığı, lakin təsirli fələ çevrildiyi göstərilir. Göründüyü kimi, yənə də iki ayrı-ayrı kateqoriya (təsirlilik — təsirsizlik və felin məna

¹ Батманов И.А., Аратачи З.Б., Бабушкин Г.Ф. Современная и древняя синтаксика. Фрунзе, 1962, с. 137-139.

növləri) qarışdırılır. Yuxarıda misal götirdiyimiz *yazdır* və *gündür* sellərinin semantikasında yaxınlıq vardır: Hər iki halda biz subyekt, obyekt və hərəkət arasında eyni münasibətlərə görürük — yazan da, gülən də birinci subyekt deyil, hərəkət hər iki halda başqa subyekt tərafından icra edilir. Buna görə də *yazdır* feli icbar növü aid edilirsə, *gündür* feli əsas növdə qala bilməz, o da müyyəyen bir törəmə növə aid edilməlidir.

Felin mənə növlərinə təkcə morfoloji kateqoriya kimi baxmaq düzgün deyildir, o leksik-qrammatik kateqoriyadır. Buna görə də felin mənə növünü təyin edərkən təkcə morfoloji əlaməti əsas götürmək olmaz, morfoloji əlamətlə (şəkilçi) yanaşı hər bir konkret halda felin semantik mənasından, onun təsirli yaxud təsirsiz olmasından da çıxış etmək lazımdır. Felin mənə növünün leksik-qrammatik kateqoriya olduğunu nəzərə aldıqda, ayrı-ayrı növləri təyin edərkən morfoloji əlamətlə yanaşı felin semantik mənasını da əsas götürdükdə türk dillerində, o cümlədən göytürk dilində felin aşağıdakı doqquz növünün olduğunu göstərmək olar: keçər növ, keçməz növ, məchul növ, qayıdış növ, qarşılıqlı növ, birləşlik növü, icbar növ, təhrik növ və şəxssiz növ.

Keçər növ

Göytürk dilində felin keçər növüne felin mənə növünü əmələ gətirən şəkilçi qəbul etməmiş bütün sadə, düzəltmə və tərkibi təsirli sellər daxildir. Keçər növdə olan fel elə bir hərəkəti ifadə edir ki, bu hərəkətin icrasında qrammatik subyekt (işgörən — cümlənin mübtədəsi) məntiqi subyektlə eyni olur, ham də iş bilavasitə obyekt (cümlənin vasitəsiz tamamlığı) üzərində icra edilir. Başqa sözə desək, işgörən (qrammatik və məntiqi subyekt) işin icrasında üzərində işgörülən əşyaya (qrammatik vasitəsiz tamamlıq, məntiqi obyekt) bilavasito təsir edir.

Məlum olduğu kimi, dil təfəkkürlə six əlaqədardır. Dil kateqoriyalarını dilçilik elmi öyrənir, təfəkkür kateqoriyalarını məntiq elmi öyrənir. Dilçilik kateqoriyaları ilə məntiqi kateqoriyalar əksər halda uyğun golur, lakin bəzən bu kateqoriyalar uyğun gəlməyə də bilər. Belə uyğunsuzluqlardan biri özünü felin növ kateqoriyasında göstərir.

Qrammatikada işgörən mübtədə, məntiqdə isə subyekt adlandırılır. Çox vaxt qrammatik mübtədə (işgörən) ilə məntiqi

subyekt (işgörən) bir-birinin eyni olur. Məsələn, *Kül tigin okun urtu* «Kül tigin oxla vurdu» cümləsində *Kül tigin* həm qrammatik subyektdir, mübtədadır, həm də məntiqi subyektdir (icraçıdır), çünkü işgörən işin icrasında fəal iştirak edir, işi özü icra edir. *Ər atım yok üçün yeti aşnukı eşim tasru etilti* «Ər adım olmadığı üçün yeddi əvvəlki dostum sürgün edildi» cümləsində isə qrammatik subyekt – mübtədə olan *eşim* «dostum» sözü məntiqi subyektlə ola bilmir, çünkü hərəkəti (*sürgün edildi*) icra edən «eşim» deyil, kimse başqasıdır; «eşim» üzərində iş icra edilən «sürgün edilən» məntiqi obyektdir. Buna görə də birinci cümlədəki *urtı* feli keçər, ikinci cümlədəki *etilti* feli məchul növdür.

Göytürk dilində həm təsirli, həm də təsirsiz olan *kör* «gör» və «bax», *ud* «təqib et» və «davam et» tipli bir neçə feli çıxsaq, qalan sadə fellər ya təsirli, ya da təsirsizdir, düzəltmə fellərin də bir hissəsi təsirli, bir hissəsi təsirsizdir.

Göytürk dilində felin keçər növü leksik variatörlərə ifadə edilir, yəni fel heç bir növdüzəldici şəkilçi qəbul etmir, dilin lügət tərkibindən hazır şəkildə götürülen sadə və düzəltmə təsirli, habelə tərkibi fellər keçər növdə olur; məsələn:

Oğuz yağı orduğ basdı (KTşm 9) «Düşmən oğuzlar ordanı basdilar». *Oğlin, yotazın, yilkisin, barının aldım* (BKŞ 24) «Oğlanlarını, qızlarını, İlxisini, dövlətini aldım». *Anta yana kirip türgis kağan buyuruki az tutukiğ əligin tutdu* (KTş 38) «Onda yənə qoşunun arasına girib türgis xaqamının buyuruğu az tutduğu əli ilə tutdu». *Türk bəğləri, bodunu, bunu esidin* (KTc 10) «Türk bəyləri, xalqı, bunu eşidin». *Kül tigin Azman akiğ binip təgdi, sançıdı* (KTşm 6) «Kül tigin Azman ağ atı minib hücum etdi, nizədən keçirdi». *Nə kağanka isig, küçig birürmən?* (KTş 9) Hənsi xaqana zəhmətimin bəhrəsini verirəm? *Anı yaşıp Türqi Yarğın költə buzdım* (KTş 34) «Onları dağdırıp Türqi Yarğın gölü sahilində pozдум». *Mənim sabımun simadı* (KTc 11) «Mənim nitqimi təhrif etmədi» və s.

Göytürk dilində düzəltmə fellərin də təsirli olan qismi felin keçər növüne daxildir. Bir neçə nümunə verməklə kifayətlənirik:

Ol süg anta yokmışdım (KTş 34) «O qoşunu orada məhv etdik». *İlgəri Yaşıl ügüz Şantun, yazika təgi silədimiz* (KTş 17) «İrəli Yaşıl çay Şandun düzüñə təki qoşun yürütdük». *Tay Bilgə tutukiğ yabğu atadım* (MÇ 11-12) «Tay bilgə tutuku yabğu adlandırdım». *Yerçi tilədim* (T 23) «Yerli adam dilədim» və s.

Felin keçər növündə işgörən işin icrasında fəal iştirak edir. Lakin nümunələrdən də göründüyü kimi, bu heç də o demək deyildir ki, keçər növ fellərdə işgörən leksik vahid kimi cümlədə iştirak etməlidir; işgörənin cümlədə leksik vahid kimi iştirakı vacib deyildir, o özünü xəbərin (felin) şəxs şəkilçilərində də göstərə bilər.

Göytürk dilində felin məchul, qayıdış, qarşılıqlı və icbar növləri yalnız keçər növ fellərdən (xüsusi növ şəkilçiləri vasitəsi ilə) əmələ gəlir.

Keçməz növ

Göytürk dilində felin keçməz növünə mənə növünün şəkilçisini qəbul etməmiş bütün sadə, düzəltmə və tərkibi təsirsiz fellər daxildir. Keçər növdə olduğu kimi, keçməz növdə də qrammatik işgörənlə (mübtədə) möntiqi işgörən (subyekt) eyni olur, lakin keçər növdə olan fellərdən fərqli olaraq, keçməz növdə olan fellər işin bilavasitə obyekti üzərində icrasını, başqa sözlə desək, cümlədə vasitəsiz tamamlığın iştirakını tələb etmir. Formaca keçər növlə keçməz növ arasında heç bir fərq yoxdur. Yeganə fərq bundadır ki, fellər keçər növdə təsirlili, keçməz növdə təsirsiz olur.

Keçməz növün heç bir morfoloji əlaməti yoxdur; dildə hazır leksik vahidlər — sadə, düzəltmə və tərkibi təsirsiz fellər götürürlüb keçməz növdə işlədir. Keçməz növdə qrammatik mübtədə bilavasitə işin icraçısı olur, buna görə də o, cümlədə iştirak edir. Lakin mübtədanın leksik vahid kimi cümlədə bilavasitə iştirakı zəruri deyil; çox vaxt işgörən özünü felin şəxs şəkilçilərində göstərir.

Keçməz növdə olan fellərin göytürk abidələrinin dilində işlənməsinə bir neçə nümunə veririk:

Tenri təg tenridə bolmuş türk bilgə kağan bu ödkə olurtum (KTc 1) «Tanrı tək tanrıdan olmuş müdrik türk xaqanı bu vaxt (taxta) oturdum». *Yir sayu barmış bodun ölü yitü, yadağın, yalınan yana kəlti* (KTŞ 28) «Yer üzüna səpələnmiş xalq ölərək, sona yetərək, piyada və yalnız yena gəldi». *Türk sir bodun yerintə bod kalmati* (T 3) «Türk sir xalqının ölkəsində adam qalmadı». *Taşra yoruyur tiyin kii esidip bahkdaki tağıkmış, tağdaki inmiş* (KTŞ 12) «Sərhəddən xarıcedə yürüş edir deyə səs eşidib şəhərdəkilər dağa qalxmış, dağdakılar enmiş». *Üçüncü Yəğin Silig bəgin kedimlig torıq at binip təgdi* (KTŞ 33) «Üçüncü dəfə Yəğin Silig bəyin yəhərli

kəhər atını minib hücum etdi». *Ol at anta öli* (KTŞ 33) «O at orada öldü» və s.

Göytürk dilində təsirsiz olan düzəltmə fellər də keçməz növdədir. Bir neçə nümunə vermeklə kifayətlənirik:

İnim Kül tigin birlə sözleşdimiz (KTŞ 26) «Kiçik qardaşım Kül tigin ilə məsləhətləşdik». *Kara bodum, katığanıq* (Y 10) «Qara xalqım, möhkəmlən». *Kara türgis bodun kop içikdi* (KTŞ 38) «Sade türğis xalqı tamam tabe oldu». *Bu yirdə olurip tabğaç bodun birlə tüzəltim* (KTC 4-5) «Bu yerdə oturub tabğaç xalqı ilə düzəlşdim». *Ekinti Kuşlağakda ediz birlə sünüşdimiz* (KTŞm5) «İkinci dəfə Quşlağakda ediz xalqı ilə döyüsdük» və s.

Məchul növ

Felin məchul növündə işgörən işin icrasında fəal iştirak etmir, işin kim tərafından icra edildiyi bilinmir. İlk baxışda elə görünür ki, iş özü-özüne icra edilir. Felin məchul növündə məntiqi subyekt iştirak etmir, məntiqi obyekti cümlənin qrammatik subyekti (mübtədasi) kimi çıxış edir. Beləliklə, üzərində iş görülen obyekti (vasitəsiz tamamlıq) eyni zamanda iş görən qrammatik subyekta (mübtədaya) çevrilir və onların ikisinin əvəzedicisi olur. Lakin bu o demək deyildir ki, cümlədə iş görən, subyekt olmur. İşin icrasında cümlənin obyekti o qədər fəal olur ki, subyekt olğado qalıb nozərə çarpmır; məsələn: *Bilgə Tonyukuk bən özüm Tabğaç ilinə kithum* «Müdrik Tonyukuk mən özüm Çin ölkəsinə göndərildim» cümləsində cümlənin mübtədasi *Bilgə Tonyukuk* cümlədə iş görən deyil, üzərində iş görüldür (kim isə onu Çinə göndərir), lakin işin həqiqi icraçısı zahirdə deyildir, üzərində iş görülen və əslində cümlənin vasitəsiz tamamlığı olan *Müdrik Tonyukuk* mübtədə (subyekti) kimi çıxış edir.

Məchul növ təsirli fellərdən əmələ gəlir, lakin məchul növ şəkilçisi artırıldıqdan sonra bu fellər təsirsiz olur, çünkü əvvəlki təsirli felin tələb etdiyi müstəqim obyekti (vasitəsiz tamamlıq) cümlənin subyekti, mübtədəsinə çevrilir və yeni əmələ gələn fel üçün müstəqim obyekti ola bilmir. Kökünün leksik-semantik mənası ilə six bağlı olan yeni fel (məchul növ) ikinci bir müstəqim obyekti tələb edə bilməz, çünkü onun mənası birinci obyektlə bağlıdır (bu fel ancaq birinci obyekti tələb edir). Buna görə də felin məchul növündə işlənən söz ümumiyyətlə vasitəsiz tamamlıq tələb etmək xüsusiyyətini itirir.

Türkoloji öðebiyyatda bir sıra hallarda felin məchul və şəxssiz növləri birləşdirilib məchul növ adı altında tədqiq edilir. Belə əsərlərdə məchul növün üç şəkli göstərilir: əsil məchul növ, qayıdış məchul növ və qeyri-müyyəyen şəxslər növ. Digər qisim əsərlərdə məchul növün üç şəkli başqa ad altında verilir: əsil məchul növ, medial növ, şəxssiz növ. Lakin felin məchul növü ilə şəxssiz növünü qarışdırmaq olmaz. Felin məchul növündə vasitəsiz təmamlıqdan çevriləmə də olsa, hər halda cümlənin mübtədəsi olur, halbuki şəxssiz növ fellərdə cümlənin mübtədəsi olmur və onu təsəvvürə gətirmək də mümkün deyildir. Bundan başqa, məchul növ fellər keçər növündə olan fellərdən (təsirli fellərdən) əmələ gəldiyi halda, şəxssiz növ fellər keçməz növdə olan fellərdən (təsirsiz fellərdən) əmələ golur.

Göytürk dilində felin məchul növü aşağıdakı şəkilçilərlə düzəldilir:

1. *-l, -il, -il*; məsələn:

Yağıl, tidi (T 5) «Yağı olsadı». *Ər atım yok üçün yeti aşmuki işim taşru etili* (Y 41) «İgid adım olmadığı üçün əvvəlki yeddi dostum sürgün edildi». *Ər ərdəmim, adakı, əgəcimə, ana, əgməç, əgət yerihim* (Y 41) «İgidliyimdən, atamdan, bibimdən, anamdan, xalamdan, kənizlərimdən (?) ayrıldım». *Öndən kağanğaru sü yoralım* (F 29) «Öndən xaqana tərəf qoşun göndərək». *Üç yetmiş yaşınka adırıltım* (Y 31) «Altmış üç yaşında ayrıldım». *Kuyda kunçuyum, sizdə, oğlm, yıta, sizimə, yıta, bökmədim, adırıldım* (Y 3) «Evdə arvadım, sizdən, oğlum, əfsus, sizdən, əfsus, doymadım, ayrıldım». *Bodunuma, oğluma, yotuzuma adırıltım* (Y 43) «Xalqımdan, oğlumdan, kənizimdən (?) ayrıldım» və s.

2. *-n, -m, -in*; məsələn:

Bilgə Tonyukuk bən özüm Tabğaç ilinə kihntum (T 1) «Müdrük Tonyukuk mən özüm Çin ölkəsinə göndərildim». *Tabğacda adırıltı, kanlantı* (T 2) «Çindən ayrıldı, üzərinə xan qoyuldu». *Beş yegirmi alınnışam* (Y 11) «On beş yaşında alınnışam». *Eçim alınnış* (Y 52) «Böyük qardaşım alınnış». *Ol kan yok bolrukda kısra el yetmiş, içğınmış* (O 1) «O xan yox olduqdan (öldükdən) sonra el sona yetmiş, dağılmış». *Kapağan Elteris kağan elinə kilintim* (O 4) «Fateh Elteris xaqanın elinə göndərildim». *Bağım gəlip, əsən enip, anlanıp ...* (Y 38) «Qəbiləm gəlib, salamat enib, anlanıb...». *Altı yaşımda kañ adırdım, bilinmədim* (Y 32) «Altı yaşında ata ayırdım, bilinmədim».

Göytürk dilində felin məchul növü az işlənir. Bu növ müasir türk dillərində də az işlənir. Müasir türk dillərində məchul növlü xəbəri olan cümlələrin həqiqi subyektini (məntiqi subyektini) aşkar çıxaramaq üçün «tərəfindən» sözündən istifadə edilir; məsələn: *Tapşırıq yerinə yetirildi*. Göytürk dilində nə «tərəfindən» sözünün, nə də onun funksiyasını yerinə yetirən başqa bir sözün işləndiyi müşahidə edilir.

Qayıdış növ

Felin qayıdış növü iş görənin işi öz üzərində icra etdiyini göstərir, yəni cümlənin mübtədəsi həm məntiqi subyekt, həm də məntiqi obyekt olur. Əgər məchul növdə məntiqi obyekt qrammatik subyekti də əvəz edib cümlənin mübtədasına çevrilirdi, felin qayıdış növündə məntiqi subyekt qrammatik obyekti də əvəz edir. Başqa sözə desək, iş görən cinsi zəməndə həm cümlənin mübtədəsi olur, həm də müstəqim obyekti olur.

Göytürk dilində felin qayıdış növü keçər növdə olan fellərdən (təsirli fellərdən) əmələ gəlir; qayıdış növün şəkilçisini qəbul etdikdən sonra fellər təsirsiz olur. Deməli, felin qayıdış növündə olan fellər təsirsiz olur. Müasir türk dillərində bu qaydaya tabe olmayan bəzi istisnalar vardır (bax: «Təsirli və təsirsiz fellər», qeyd).

Göytürk dilində, məchul növdə olduğu kimi, felin qayıdış növü də iki şəkilçi ilə düzəldilir:

1. *-n*, *-m*, *-in*, *-un*, *-ün*. Bu şəkilçi keçər növ (təsirli) fellərin əsasına artırılaq felin qayıdış növünü əmələ gətirir. Qayıdış növün şəkilçisinin mənşəyi haqqında A.N.Kononovun «Müasir türk ədəbi dillinin qrammatikası» adlı əsərində məlumat verilir. K.N.Zalemanın, A.P.Poseluyevskinin və V.Şottun fikirlərinə əsaslanaraq A.N.Kononov yazar ki, qayıdış növ şəkilçisi *-n* «mənşəcə həm işarə-şəxs əvəzliyi ol, həm də (iyiylilik forması vasitəsilə) *n* əvəzliyi ilə bağlıdır».¹ Yeri galmışkən qeyd etmək lazımdır ki, türkoloqlar arasında ilk dəfə olaraq, *-n* qayıdış növ şəkilçisinin mənşəyi O.Bötlinqk tərəfindən əvəzliklərlə əlaqələndirilmişdir.² Lakin hər iki fərziyənin hələ sübuta ehtiyacı vardır. Ehtimal ki, *-n*

¹ Ətraflı bax: Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М.-Л., 1956, с.194.

² Бётлингк О.Н. О языке якутов. Новосибирск, 1989, с. 314.

şəkilçisinin əvəzlilikdən (hansi əvəzlilikdə?) törəməsi haqqındaki fərziyyəni təkcə türk dillərinin materialları əsasında sübut etmək mümkün olmayacaqdır. Bu fərziyyəni sübut etmək üçün on azı tunqus-mancur və monqol dillərinin materiallarını da dərindən öyrənmək və bu üç dil ailəsinin (güman ki, başqa qohum dil ailələrinin də) faktlarını tutuşdurmaq lazımlı goləcəkdir.

-n, -m, -in, -un, -ün şəkilçisi əslî sellərin kökünə, ismi sellərə isə sözdüzəldici şəkilçilərdən sonra bitişdirilir; məsələn:

Üzə kök tenri, asra yağız yır kihntukda, ekin ara kisi oğlı kihnmus (KTŞ 1) «Yuxarıda mavi göylər, aşağıda qonur yer yarandıqda ikisinin arasında insan oğlu yaranmış». *Antağının üçün igidmiş kağanının sabın almatañ yır sayı bardığ, kop anta alkıntıq, arılıq* (KTC 8-9) «Elə olduğun üçün səni yüksəltmiş xaqanının sözünü baxmadan yer üzünə səpələndin, orada çoxlu əziyyətə düşdün, əzab çəkdiñ». *Nə basınahım, tagəlim, — tikdim* (T 39) «Nə, basılaq, hücum edək, — dedim». *Oğlanım, ərdə marımınça bol, kanka tap, katığan* (Süci) «Oğlanım, igidlikdə müəllimim kimi ol, özünə xan tap, möhkəmlən». *Üç eçimə adurıñım* (Y 32) «Üç böyük qardaşından ayrıldım». *Yüz ər kadaşım, sizimə, biñ ər bodunuma, sizim katlan* (Y 42) «Yüz igid dostum, siz, min igid xalqım siz, möhkəmlənin». *Kara hodunum, katığlamın* (Y 10) «Qara xalqım, möhkəmlənin».

2. -l, -ıl, -ıl, -ul, -ül. Bu şəkilçi göytürk dilində -n şəkilçisindən az işlənir. Abidələrin dilində bu şəkilçi ilə düzəlmış qayıdış növdə olan felin işlənməsinə bir neçə nümunədə təsadüf edilmişdir; məsələn:

Kan süsi tırılmış (T 28) «Xanın qoşunu toplanmış». *Antağının üçün igidmiş kağanının sabın almatañ yır sayı bardığ, kop anta alkıntıq, arılıq* (KTC 8-9) «Elə olduğun üçün səni yüksəltmiş xaqanının sözünü baxmadan yer üzünə səpələndin, orada çoxlu əziyyətə düşdün, əzab çəkdiñ». *Bodım anta hərməzinə tasıhnus* (O 8) «Xalq orada (azadlığı əldən) verməmək üçün ayağa qalxmış» və s.

Felin qayıdış növü göytürk dilində az işlənir.

Qarşılıqli növ

Felin qarşılıqli növü subyektlə obyekt arasındaki münasibəti göstərir. Göytürk dilində felin qarşılıqli növündə iş, hərəkət qarşılıqli surətdə subyekt və obyekt tərəfindən görülür, daha doğrusu, subyektin gördüyü iş obyekt üzərində icra edilir, digər

tərəfdən, obyekt də eyni işi, hərəkəti subyekt üzərində görür. Beləliklə, subyekt həm işin icraçısı, həm də üzərində iş icra edilən obyekt olur. Qarşılıqlı növdə işin icrasında iki və ya daha çox şəxs iştirak edir, iş də qarşılıqlı surətdə həmin şəxslər tərəfindən icra edilir. Göytürk dilində felin qarşılıqlı növü keçər növ fellərdən (təsirli fellərdən) əmələ gəlir; növ şəkilçisi qəbul etdikdən sonra fellər təsirsizləşir. Deməli, qarşılıqlı növdə olan fellər təsirsiz olur. Qarşılıqlı növ sadə təsirli fellərdən düzələ bildiyi kimi, düzəltmə və tərkibi təsirli fellərdən də düzəlir.

Göytürk dilində felin qarşılıqlı növü fel əsaslarına -s, -is, -is, -us, -üs və onun variantı -s, -is, -is şəkilçisini artırmaqla düzəlir; məsələn:

Ur «vur» — *uruş* «vurus»;

Kap «qap» — *kubış* «qapış», «döyüş».

Göytürk dilində sü «qoşun» ismindən əmələ gəlmış sünjüş «döyüş» felini də qarşılıqlı növə aid etmək olar; məsələn: *Kağanın birlə Sona yışda sünüşdim* (BKh 27) «Xaqqanı ilə Sona düzündə döyüşdüm».

Göytürk dilində qarşılıqlı növ bütün digər növlərə nisbatən az işlənir. Görünür, bu, göytürk Orxon-Yenisey yazılı abidələrinin spesifikasiyası ilə əlaqədardır.

Birgəlik növ

Felin birgəlik növü iki və ya daha çox subyekt arasındakı münasibəti bildirir. Göytürk dilində birgəlik növ keçməz növdə olan (təsirsiz) fellərdən əmələ gəlir və yeni yaranan fellər öz təsirsizliyini saxlayır. Bu növdə olan fellər elə bir hərəkəti bildirir ki, bu hərəkətin, işin icrasında iki və daha çox subyekt iştirak etsdə, hər subyekt hərəkəti özü üçün icra edir, bir subyektin icra etdiyi işin, hərəkətin digər subyektlər heç bir təsiri olmur. Bu ondan irəli gəlir ki, birgəlik növüntə əmələ gəldiyi fellər mənşəcə təsirsizdir və hələ növ şəkilçisi qəbul etməzdən əvvəl keçməz növdə üzərində hərəkətin icra edilməsi üçün obyekt tələb etmədiyi kimi birgəlik növdə də obyekt tələb etmir.

Göytürk dilində felin qarşılıqlı növü kimi birgəlik növü də -s, -is, -is, -us, -üs və onun variantı -s, -is, -is şəkilçilərini fel kökündə və ya əsasına artırmaqla əməl gəlir. Buna görə də bu iki növü qarışdırılmamaq üçün aşağıdakılara diqqət yetirmək lazımdır:

1. Felin qarşılıqlı növü keçər növdən (təsirli fellərdən) əmələ golur; felin birgəlik növü keçməz növdən (təsirsiz fellərdən) əmələ golur.

2. Qarşılıqlı növdə iş, hərəkət subyektlər tərəfindən qarşılıqlı (ikiistiqamətli) icra edilir; birgəlik növdə iş, hərəkət subyektlər tərəfindən birlikdə, lakin bir istiqamətdə icra edilir.

Birgəlik növdə olan fellərin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

O i kan yok boltukda kisrə el yitmis, içğinmis, k a ç i ş m i s (O 1) «O xan yox olduqdan (öldükdən) sonra el sona yetmiş, dağılmış, q a ç i ş m i s». *İnim Kül tigin birlə s ö z ləş d i m i z* (KTŞ 26) «Kiçik qardaşım Kül tigin ilə m o s lə hət t ləş d i k». *Ança ö g ləş m i s : Önərə türk kağanğaru süləlim, timis* (T 20) «Elə m o s lə hət t ləş m i s : Əvvəlcə türk xəqanının üstündə qoşun göndərək,-demiş». *Tabğaq, Oğuz, Kitay* — bu üçəgü *k a b i ş i r* (T 12) «Çin, Oğuz və Kitay — bu üçlüklə t o p l a ş i r» və s.

Qarşılıqlı növ kimi, birgəlik növdə göytürk dilində az işlənit.

İcbar növü

Felin icbar növü sırf türk dillərinə məxsus kateqoriyadır. Bu növ öz qrammatik əlamətlərinə, forma və məzmununa görə türk dillərində ən zəngin və maraqlı növdür.

Göytürk dilində felin icbar növündə iş, hərəkət birinci subyekt tərəfindən deyil, onun iradəsi ilə — əmri, xahişi, tələbi, göstərişi və s. ilə ikinci, üçüncü və b. subyekt tərəfindən icra edilir, lakin işin icraçısı icraçı-subyekt kimi meydana çıxa bilmir. «...subyekt — hərəkətin real icraçısı — yönələk halda işlənən qrammatik tamamlıq olur. O, hərəkəti öz təşəbbüsü ilə deyil, başqa subyektin iradəsi ilə icra edir. Subyekt cümlədə ayrıca sözlə ifadə edilməyə də bilər, lakin feldə icbar növün şəkilçisi ilə mütləq göstəriləlidir».¹

Göytürk dilində felin icbar növü yalnız keçər növ fellərdən (təsirli fellərdən) düzəlir, fellər icbar növdə öz təsirlilik qabiliyyətini itirmir, yəni icbar növdə işlənən fellər cümlədə vasitəsiz tamamlığın işlənməsini tələb edir. Felin icbar növü türk dillərində, o cümlədən göytürk dilində yeganə dil kateqoriyasıdır ki, bir-

¹ Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М.-Л., 1956, с.101.

birinin ardından bir neçə morfoloji əlamət — növ şəkilçisi qəbul edir (məsələn: *oxu* — *oxut* — *oxutdur* — *oxutdurt* — *oxutdurtdur*). Qəbul edilən hər növ şəkilçisi işin real icrasını qrammatik icraçıdan (mübtədadan) bir dərəcə uzaqlaşdırır, hər növ şəkilçisi fəlin təsirlik dərəcəsini artırır.

Göytürk dilində fəlin icbar növü keçər növdə olan sellərin üzərinə *-t*, *-at*, *-it*; *-ar*, *-ir*, *-ur*, *-ür*; *-tir*, *-tir*, *-tur*, *-tür*; *-tz*, *-tiz*; *-iz* (*a*, *e*, *i*) + *r* şəkilçilərindən birinin artırılması ilə əmələ gəlir.

1. *-t*, *-at*, *-it*. Bu, göytürk dilində ən məhsuldan icbar növ şəkilçisidir; onun vasitəsi ilə abidələrin dilində icbar növ mənalı 19 sel əmələ gəlir. Burada bu şəkilçi ilə əmələ gələn icbar növ sellərin abidələrin dilində işlənməsinə bir neçə nümunə verməklə kifayətlənirik:

Bengü taş tokıtdım (KTcl11-12) «Əbədi daş hördürdüm (tokutdum)». *Atlat, — tilim* (T 25) «Atlara mindirin, — dedim». *On ok süsin sülətədim* (T 43) «On ox xalqının qoşununu yürüşə göndərtdim». *Türk bilgə kağan ilinə bitiđim ben Bilgə Tonyukuk* (T 58) «Mən müdrik Tonyukuk müdrik türk xaqanının eli üçün yazdırdım». *Örgin anta yaratıddım, çit anta tokıtdım* (MC 21) «Sarayı orda yaratdırdım, divarları orada hördürdüm». *Aksırat ordu örgin anta itiđdim, çit anta tokıtdım* (MC 20) «Ağimtil orda sarayı orada etdiđdim (düzeltdiđdim), hasarı orada hördürdüm». *Yeltnə karağú edgütü urğıl, basılma, — tunis* (T 34) «Sürətlə gedən gözətçilərini yaxşıca vur (öldür), (qoşunu) basdırma, — demiş» və s.

2. *-ir*, *-ir*, *-ur*, *-ür*. Göytürk dilində bu şəkilçi, ümumiyyatla, məhsuldar işlənir, lakin icbar növ şəkilçisi kimi az məhsuldardır.

I.A.Batmanov¹ və Q.F.Babuşkin² bu şəkilçinin icbar növü əmələ gətirməsindən danışarkon *gəlir* «gətir» və *tüşür* «düşür» sellərini nümunə göstərirler. Hər iki sel icbar növdə deyil, təhrik növdədir, çünki bu sellərin kökləri (*kəl* və *tüs*) təsirsizdir; məlum olduğu kimi icbar növ təsirsiz sellərdən (keçməz növ) yox, yalnız təsirli sellərdən (keçər növ) əmələ gəlir. Bəzən türkoloji ədəbiyyatda (məsələn, Azərbaycan dilçiliyində) belə selləri təsirsiz sellərdən yaranan təsirli sellər adlandırırlar.

¹ Батманов И.А. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с. 86.

² Батманов И.А., Арагачи З.Б. Бабушкин Г.Ф. Современная и древняя синхроника. Фрунзе, 1962, с.138.

Göytürk dilinde *-ir*, *-ir*, *-ur*, *-ür* şəkilçisi keçər növ fellərə (təsirli fellərə) artırılıb, icbar növ əmələ gətirir. Abidələrin mətnlərində bu şəkilçi ilə düzəlmüş bir icbar növ felinə təsadüf edilmişdir:

Toğurğuğ keçürü... sançdım (MÇ 36) «Qoşunu Toğurğudan keçirərək... düşməni məglub etdim».

3. *-tir*, *-tir*, *-tur*, *-tür*. Əvvəlki şəkilçi kimi, bu da göytürk Orxon-Yenisey abidələrinin dilində məhsuldar işlənir, ancaq icbar növ şəkilçisi kimi az məhsuldar işlənir; abidələrin dilində bu şəkilçi vasitəsi ilə əmələ gələn cəmi üç icbar növ felinə rast gəlirik. *-tir*, *-tir*, *-tur*, *-tür* şəkilçisi yalnız keçər növ (təsirli) fellərdən icbar növ əmələ gətirir; məsələn:

İçin, taşın adıncığ bədiz urturtım (KTcl2) «İçinə, bayırına onun adına layiq naxış vurdurdum». *Anar adıncığ bark yaratırtım* (KTç 12) «Ona adına layiq sərdabə yaratdırırdım». *Tokuzincay yeti otuzka yoğ ertürtimiz* (KT şmş) «Doqquzuncu ayın iyirmi yeddisində dəfn etdirdik».

4. *-tiz*, *-tiz*. Az məhsuldar şəkilçidir. Göytürk dilində keçər növ (təsirli) fellərə artırılıb felin icbar növünü yaradır; məsələn: ... *ekisin özi altızdı* (KTş 38) «... ikisini özü aldırdı».

5. *-iz*, *-iz*. Bu da az məhsuldar şəkilçidir; göytürk dilində cəmi iki təsadüfdə keçər növ (təsirli) fellərə əlavə edildikdə felin icbar növünü əmələ gətirir. Onun qoşuluğu fellərdən biri *-ud* neytral mənənidir: həm keçər növdə təsirli olub «təqib etmək» mənasını, həm də keçməz növdə təsirsiz olub «getmək», «aparmaq» (arxaca) mənalarını ifadə edir. Birinci mənada işlənərkən *-iz* şəkilçisini qəbul etdikdə felin vacib şəkli əmələ gəlir; məsələn: *Könlünçə udiz*, — *tidi* (T 15) «Könlün istəyən kimi təqib etdir, ... dedi».

İkinci fel keçər növdə olub təsirlidir, buna görə də qeyd-şərtsiz icbar növdədir... *tutuztu* (KTş 38) «... tuturdu».

6. *(-i, -i, -u, -ü, -a, -ə) rt*. Göründüyü kimi, bu şəkilçi mü-rəkkəb morfoloji tərkibə malikdir, iki şəkilçinin birləşməsindən törəmişdir. Göytürk dilində bu şəkilçinin birinci komponenti təsirsiz fellərə artırılaraq onları təsirli edir, ikinci komponent artıq təsirli olan fellərə artırıldıqda felin icbar növünü əmələ gətirir. Göytürk dilində bu icbar növ şəkilçisi az işlənir; mətnlərdən iki nümunə gətirməklə kifayətlənirik:

İlgərү, kuriğaru süləp tirmiş, kobartmış (KTŞ 12) «Şərqə, qərba qoşunla gedib (xalqı) toplamış, qaldırtmış». *Kağan olurip yok çığay hodumğ kop kobartdım* (KTC 9-10) «Xaqqan oturub məhv olmağa başlayan xalqı tam qaldırdım».

Göytürk dilində felin başqa növlərinə nisbətən icbar növü daha çox işlənir. Onun morfoloji göstəriciləri də daha çoxdur.

Göytürk dilində felin icbar növü müxtəlif məna çalarlıqlarında işlənir.

Təhrik növ

Qrammatik əlamətlərinə və qismən də, məzmununa görə felin təhrik növü icbar növündə oxşayır. Bu iki növ arasındaki əsas fərqliklərdir:

1. İcbar növ keçər növ (təsirli) sellərdən, təhrik növ keçməz növ (təsirsiz) sellərdən əmələ gəlir.

2. İcbar növ nəzəri cəhətdən sonsuz miqdarda növ şəkilçisi qəbul edə bilir; hər növ şəkilçisinin qəbulundan sonra felin təsirlilik dərəcəsi daha da artır, lakin icbar növə aidliyi dəyişmir. Təhrik növ isə yalnız birinci dərəcə təsirlilik şəkilçisi, yəni təhrik növ şəkilçisi qəbul edə bilir; ikinci təsirlilik şəkilçisinin qəbulu artıq felin icbar növə aid edir. Buna görə də yenidən təhrik növü əmələ gətirmək üçün artıq təhrik növ şəkilçisi qəbul edib təsirli olmuş sellərə təsirsizlik şəkilçilərdən birini artırmaq, sonra təsirsiz və ziyyətə düşmüş sellərin üzərinə yenidən təhrik növ şəkilçisi (təsirlilik şəkilçisi) artırmaq lazımdır.

Qeyd etmək lazımdır ki, türk dillərində, o cümlədən göytürk dilində icbar növdən başqa heç bir növ bir-birinin ardınca iki cənbi növ şəkilçisi qəbul edə bilmir. İkinci dəfə həmin növün şəkilçisini qəbul etmək üçün birinci şəkilçidən sonra mütləq başqa növün şəkilçisi əlavə edilməli, felin məna növü dəyişməli, sonra əvvəlki növün şəkilçisi artırılmalıdır.

Göytürk dilində təhrik növdə olan sellər elə bir hərəkəti ifadə edir ki, bu hərəkətin icrasında subyekt aktiv işgörəndən passiv işgörənə, yəni öz iradəsi ilə işi başqasına gördürənə (məsələn: *sök* «çök» sellində iş, hərəkət işgörənin — qrammatik və məntiqi subyektin özü tərəfindən icra edilir, *sökür* «çökdür» sellində isə iş, hərəkət işgörənin iradəsi ilə başqa bir işgörən tərəfindən icra edilir), yaxud passiv işgörəndən, yəni üzərində iş icra edilən qram-

matik və mənətiqi subyektdən aktiv işgörənə, yəni obyekt üzərində iş icra edən qrammatik və mənətiqi subyektə çevirilir (məsələn: *öl* «öl» felində proses işgörənin özü üzərində gedirsa, *ölür* «oldur» felində elə həmin subyekt, demək olar ki, eyni işi obyekt üzərində görür).

Göytürk dilində fəlin təhrik növü keçməz növ (*təsirsiz*) fəllərin üzərinə -*t*, -*tt*, -*it*; -*ir*, -*ir*, -*ur*, -*ür*; -*tir*, -*tir*, -*tur*, -*tür*; -*iz*, -*iz*, -*ğur*, -*ğür* şəkilçilərindən birini artırmaqla əmələ gəlir. Növ şəkilçi-si qəbul etdikdən sonra *təsirsiz* fellər *təsirli* fellərə çevirilir.

1. -*t*, -*it*, -*it*. Məhsuldar şəkilcidir. Keçməz növdə olan (*təsirsiz*) fellərə artırılib *təhrik növü əmələ gətirir*; məsələn:

Bunça yırka tagı yoritdum (KTc 4) «Bu qədər yerə kimi (qoşun) yürütdüm». *Oza, yaşa kəligmə sisin ağitung* (BKŞ 31) «Tabe etməyə, dağıtmaga gələn qoşunu qovdum». *Süçik sabın, yumşak ağıñ arıp irak hodunığ ança yağıtut ermış* (KTc 5) «Şirin nitqi ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq xalqı eləcə yaxınlaşdırır imiş». *Altun sona, yaşı keyiki arat, iğlat, uğlat* (Y 28) «Qızıl ördəkləri, cavan keyikləri axtardır, ağlat, hürküt». *Türk bodun adak kamşatdı* (KTşm 7) «Türk xalqı ayağını boş qoydu». *Bu türk bodunka yaraklığ yağığ kəltürmədim, tügünülg atığ y ü g ü r t m ə d i m* (T 54) «Bu türk xalqının üstünə yaraqlı düşmən gətirmədim, quyruğu düyünlü atlar yüyürtmədim».

2. -*ur*, -*ir*, -*ur*, -*ür*. Göytürk dilində təhrik növ düzəldən on məhsuldar şəkilcidir. Təsadüf edilən bütün hallarda samitlə bitən keçməz növ (*təsirsiz*) fellərə artırılib təhrik növ əmələ gətirir; məsələn:

Tabağac kağanta bədizçig kop kəlürtim (BKşm 14) «Çin xə-qanlığından çoxlu naxışçı gətirdim». *Yağığ baz kilmis, tizligig sökürmis* (KTş 15) «Yağımı tabe etmiş, dizlini çökdürmüş». ...*ani içgirmədim* (MÇ 28) «...onu tabe etmədim». *Eşriyə tabağacığ, önyə kitäyiğ, yiraya oğuzığ üküüs ölürti* (T 7) «Sağa çinliləri, öno kıtayları, sola oğuzları xeyli öldürdü». *Kara Yatalık keçib kəlirti* (MÇ 27) «Qara Yatalığı keçib gətirdi». *Ol sub kodı bardımız, sanağah tüsürtimiz* (T 27) «O çay boyu getdik, (qoşunu) saymaq üçün (atdan) düşürdü». *Şantun bahka, talyu ügüzə təgürtim* (T 19) «Şandun şəhərinə, dəniz çayına qədər (qoşun) çatdırıldım». *Siz taşığın, çığig taşığırın, -timis* (MÇ 22) «Siz üsyana qalxın çıkları üsyana qaldıran, -demmiş» və s.

3. -tir, -tir, -tur, -tür. Bu şəkilçi də göytürk dilində məhsul-dar işlənir, bütün təsadüflərdə samitlə bitən keçməz növ (təsirsiz) fellərə artırılb təhrik növ əmələ gətirir; məsələn:

Yokaru at yetə, yadağın, iğac tutunu aqturum (T 25) «Yuxarı atları yediyə alaraq, piyada, ağacdan tutaraq (dağa) dır-maşdırdım». İlərə Kadırkan yişiq aşa bodunğanca konturtımız (KTŞ 2) «Kadirxan meşəli dağları aşrı xalqı eləcə yerləşdirdik». Illigig ilśirətdimiz, kağanlığığ kağansıratdimiz, tizligig sökürtimiz, başlığığ yüküntürtimiz (KTŞ 18) «Bilin'in elini əlindən aldıq, xaqanlığının xaqanını öldürdük, dizlini çökdürdük, başlini səcə etdirdik». *At üzə bintüre kariğ sökdir* (T 25) «Atlara mindirərək qarı dağıtdım». *Bu türk bodunka yaraklığ yağığ kalturmədim* (T 54) «Bu türk xalqının üstünə yaraqlı yağı gotirmədim». *Təmir kapığka təgi irtimiz, yana yanurtumuz* (T 45) «Dəmir qapıya təki təqib etdik, yənə qaytardıq».

4. -iz, -iz. Bu şəkilçi yalnız neytral mənəh *ud* felinin təsirsiz formasından («getmək», «arxaca aparmaq» mənasında) felin təhrik növünü yarada bilər. Deməli, -iz, -iz şəkilçisi keçməz növ fellərə artırıldıqda təhrik növ əmələ gəlir. Bu şəkilçi göytürk dilində qeyri-məhsuldar işlənir; məsələn:

Köñhünə udız,-tidi (T 15) «Könlün istəyən kimi (qoşunu) arxanca getməyə məcbur et».

5. -ğur, -gür. Göytürk Orxon-Yenisey abidələrinin dilində bu növ düzəldici şəkilçi qeyri-məhsuldar işlənir. Mətnlərdə bu şəkilçinin yalnız ince variantının keçməz növdə olan (təsirsiz) fellərə artırılib iki təsadüfdə eyni bir kökdən təhrik növ əmələ gətir-diyi müşahidə edilir: *ki* (ümumiyyətlə, hərəkət bildirən və *kit* «get», *kil* «gəl», *kiç* «keç», *kir* «gir», *kız* «kəz» fellərinin kökü) — kigür (KTŞ 23, KÇ 20) «gətirdi». Orxon-Yenisey abidələrinin dilində iki nümunə vermeklə kifayətlənirik.

Edgü ilinə kəntü yanlıtıq, yablak kigürtig (KTŞ 23) «Xoş-bəxt elinə özün xəyanət etdin, bədxətlik gətirdin». *Yana ebinə sünüs kigürti* (MÇ 20) «Yenə evinə döyüş (mühəribə) gətirdi».

Şəxssiz növ

Göytürk dilində felin şəxssiz növü cə bir hərəkəti ifadə edir ki, bu hərəkətin icrasında subyekt iştirak etmir, iştirakçı təsəvvürə də gətirilə bilmir, çünki işin, hərəkətin icrasında o özünü nə

grammatik, nə mənTİqi subyekt şəklində, nə də mənTİqi obyekt şəklində göstərə bilir. Şəxssiz növ keçməz (təsirsiz) fellordən -l, -ıl, -il şəkilçiləri vasitəsilə, başqa sözlə desək, məchul növü əməl gətirən şəkilçilər vasitəsi ilə əmələ gətirilir və məchul növ fellərə çox oxşayır. Şəxssiz növdə olan fellərlə məchul növdə olan felləri forqləndirmək üçün iki əlamətə diqqət yetirmək lazımdır.

1. Məchul növ fellər keçər növ (təsirli) fellordən, şəxssiz növ fellər isə keçməz (təsirsiz) fellordən əmələ gəlir.

2. Məchul növdə olan fellər əslində mənTİqi obyekt olan, yəni işin, hərəkətin həqiqi icraçısı olmayan, üzərində iş icra edilən qrammatik subyekto - mübtədaya malik olduğu halda, şəxssiz növdə olan fellər heç bir subyekt tələb etmir.


Göytürk dilində felin şəxssiz növü, demək olar ki, işlənmir. 41-ci Yenisey abidəsində işlənən *yeril* feli formaca şəxssiz növə oxşayır.

Felin tərzləri

Felin tərzləri iş, hal və hərəkətin icrasının xüsusiyyətlərini, üsulunu yaxud tərzini göstərməyə xidmət edir.

Türkoloji ədəbiyyatda felin tərz kateqoriyası problemi az tədqiq edilmiş və mübahisəli problemlərdən biridir. Türkoloqlardan bir qismi belə hesab edir ki, türk dillərində felin tərzi möveuddur, digor qismi isə felin bu formasının mövcudluğunu qəti şəkildə inkar edir. Aralıq mövqə tutan türkoloqlar da vardır; bunların səkrinə, türk dillərində felin tərzləri bir dil hadisəsi kimi möveuddur, tərz anlayışı müəyyən vasitələrlə ifadə edilir, lakin felin tərzləri bir qrammatik kateqoriya kimi türk dillərində yoxdur. Bu qisim türkoloqların səkrinə, müəyyən bir dil hadisəsinin kateqoriya yaratması üçün formalasılmış şəkilçilər sistemi olmalıdır. Əsasən Azərbaycan dilçiliyinin nümayəndəleri olan bu türkoloqların fikrini qəbul etmək olmaz. Hər şeydən avvel, qrammatik kateqoriyanın mövcudluğu üçün morfoloji əlamətlərin (şəkilçilərin) olması zoruri deyildir. Morfoloji əlamətlər (şəkilçilər) morfoloji kateqoriyanın mövcudluğu üçün zəruridir. Qrammatik kateqoriya qeyri-morfoloji, yəni sintaktik yolla da yaranı bilər (məlum olduğu kimi, qrammatika morfologiya və sintaksisin məcmuyundan ibarətdir). Türk dillərində, o cümlədən Azərbaycan dilində də felin tərzlərini ifadə etmək üçün kifayət qədər

FELİN MƏNA NÖVLƏRİ



və rəngarəng çalara malik sintaktik birləşmələr vardır. İkincisi, hətta Azərbaycan dilində belə fəlin, məsalən, intensivlik, təkrarlıq tərzini əmələ gətirmək üçün bir neçə şəkilçi mövcuddur ki, bu da fəl tərzlərinin nəinki qrammatik, hətta morfoloji kateqoriya kimi varlığını təsdiq etməyə imkan verir. Fəl tərzlərinin morfoloji kateqoriya kimi Azərbaycan dilində möveud olduğunu inkar edən dilçilər belə bir dəlil irəli sürürler ki, Azərbaycan dilində hərəkətin intensivliyini əmələ gətirən şəkilçilər Azərbaycan dilində bütün fellərə birləşə bilmir, yalnız müəyyən fellərə birləşir, buna görə də onlar sistem əmələ gətirmir. Belə olduqda fəlin tərz kateqoriyasının varlığından danışmaq olmaz. İstər ümumiyyətlə türkologiyada, istərsə də Azərbaycan dilciliyində heç kim fəlin növ kateqoriyasının (fəlin mənə növlərinin) varlığını inkar etmir. Lakin bu zaman heç kim sifirləşmir ki, fəlin bu və ya digər növünü əmələ gətirən şəkilçi Azərbaycan dilindəki bütün fellərə birləşmək qabiliyyatına malik deyildir: müəyyən bir şəkilçi müəyyən bir fələ birləşə bilir. Bu vəziyyətdə fəlin növ kateqoriyasından danışmaq mümkünə, nə üçün analoji vəziyyətdə fəlin tərz kateqoriyasından danışmaq olmaz?

Alma-Ata şəhərindəki türkoloji müşavirədə (24-27 sentyabr 1956-ci il) türk dillərində fəlin tərz kateqoriyasının varlığını qəbul edənlərin fikri ilə bu kateqoriyanı inkar edənlərin fikri toqquşdu. Dilçilərin böyük bir hissəsi belə bir fikri müdafiə etdi ki, türk dillərində tərz qrammatik forması mövcuddur. Ancaq tərzin varlığını qəbul edən türkoloqlar arasında da problema baxışda və ayrı-ayrı təsərrüatların şəhrində fikir ayrılığ üzə çıxdı. Fəlin tərzləri haqqındaki məsələ türkologiyada inдиyədək həllədilməmiş qalmışdır və güman ki, uzun müddət belə qalacaqdır.

Türk dillərinin fəl tərzlərinin mövcudluğu haqqında ilk fikri keçən əsrin ortalarında M.A.Kazimbəy söyləmişdir; o, türk tatar dilində «sürətləndirici» fellərin olduğunu qeyd edir. M.A.Kazimbəydən sonra türk dillərində fəlin tərzləri haqqında O.Bötlinqk, S.V.Yasterjemski və V.V.Radlovun əsərlərində danışılır, lakin onlardan heç biri «fəlin tərzləri» terminini işlətmir.

Lakin bu məsələ türk dillərinin qrammatikasına həsr edilmiş əsərlərdə daha geniş şəkildə son zamanlar qoymılmışdır.

N.K.Dmitriyevin «Başqırd dilinin qrammatikası» əsərində təkcə başqırd dilinin deyil, habelə bütün türk dillərinin fəl tərzləri haqqında qiyməti fikirlər vardır. N.K.Dmitriyev yazır ki, türk

dillərində felin tərz kateqoriyası çox zəngindir, ... ola bilər ki, felin tərz kateqoriyası zaman kateqoriyasından daha qədimdir. Daha sonra o göstərir ki, felin tərzi əsas hərəkətin komiyyət mödifikasiyasını (dəyişməsini) bildirir. N.K.Dmitriyev haqlı olaraq göstərir ki, türk dillərində felin tərzi, əsasən, feli bağlama ilə təsriflənən felin yanaşması vasitəsi ilə ifadə edilir. Başçurd dilində felin tərz kateqoriyasının ətraflı tədqiqinə A.Xarisovun da əsərində («Категория глагольных видов в башкирском языке») rast gələ bilərik. N.L.Baskakov özünün «Qaraqalpaq dili» («Кара-калпакский язык», t.II) adlı kapital əsərində qaraqalpaq dilində felin tərz kateqoriyasının geniş və dərin tədqiqini verir. O, qaraqalpaq dili materialları əsasında nezəri ümumiləşdirmələr aparır və fikirlərini konkret dil faktları ilə əsaslandırır. L.N.Xaritonovun əsəri («Формы глагольного вида в якутском языке») konkret olaraq yakut dilində felin tərzlərinə həsr edilsə də, burada türkologiya üçün saydalı olan fikirlərə rast gəlmək olar. Felin tərz kateqoriyası haqqında A.N.Kononovun («Грамматика современного узбекского литературного языка»), K.M.Musayevin («Грамматика карабинского языка») və başqalarının da əsərlərinə məlumat verilir.

Azərbaycan dilinçiliyində felin tərzləri fel bəhsində on zoif işlənmiş mövzudur. Z.Büdaqovanın (bax: «Azərbaycan dilinin qrammatikası», I, morfologiya, Bakı, 1960, səh. 150-168) bu sahədəki qeydlərindən başqa, müasir Azərbaycan dilində felin tərzlərinin işlənməsinə toxunan olmamışdır.

Bir sıra türkoloqlar türk dillərində felin tərz kateqoriyasının olduğunu inkar edirlər. 24-27 sentyabr 1956-ci ildə Alma-Ata şəhərində çağırılmış türkoloji müşavirədə bu məsələ xüsusi müzakirə edilmişdir. Müşavirə iştirakçılarının bir hissəsi türk dillərində felin tərz kateqoriyasının möveud olması əleyhinə çıxmış, lakin böyük əksəriyyət türk dillərində bu kateqoriyanın möveud olduğunu təsdiq etmişdir. Müşavirə iştirakçıları qeyd etmişlər ki, bu məsələ ətraflı tədqiq edilmədiyi üçün bu problem haqqında qatı rəy söyləmək çətindir. Müşavirədə ərarə alılmışdır ki, konkret türk dilləri materialları əsasında türk dillərində tərz kateqoriyası ətraflı tədqiq edilsin.

Göytürk dilində felin tərz kateqoriyasının möveud olub-olmaması haqqında türkoloji ədəbiyyətdə məlumat yoxdur. Hətta göytürk dilinin tədqiqinə məxsusi həsr edilmiş və nəşr edilmiş

xüsusi elmi əsərlərdə qədim türk qabilələrinin dilində (əlbəttə, göytürk dilinin materialları əsasında) felin tərzlərinin mövcud olması yaxad olmaması haqqında heç bir şey deyilmir.

Göytürk dilində felin tərz kateqoriyasının mövcud olması haqqında məlumata ilk dəfə başqırd dilçisi M.A.Əhmətovun namizədlik dissertasiyasında rast golur¹. O bizim abidələrimizin dilində fel tərzlərinin ifadəsinin iki üsulunu göstərir: analitik üsul və sintetik üsul. Fel tərzlərinin sintetik üsulla ifadəsinə müəllif iki nümunə verir. Felin tərz kateqoriyasının analitik üsulla ifadəsinən dən danışarkən müəllif felin tərz formalarının mənasının təsrisini vermir; M.A.Əhmətov 11 funksional-köməkçi feli təsvir edir, onların mənasını şərh edir və hər bir funksional-köməkçi felin Orxon-Yenisey abidələrinin dilində işlənməsinə nümunələr götərir. Hər bir funksional-köməkçi feli təsvir etdikdə onun Orxon-Yenisey abidələrinin dilində neçə dəfə işləndiyini göstərir (bu inüölliñin namizədlik dissertasiyasında təqdirə layiq xüsusiyyətlərdən biri budur ki, o, tədqiq etdiyi hər hansı bir dil hadisəsinin statistik hesabatını aparır).² Orxon-Yenisey abidələri dilinin ətraflı və dərin tədqiqatı göstərir ki, kitabələrin mətnlərində M.A.Əhmətovun qeyd etdiyindən daha çox funksional-köməkçi fel işlənir.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dili üzərində apardığımız tədqiqatlar göstərir ki, onlarda felin tərz kateqoriyası beş üsulla ifadə edilir: a) sintetik üsulla — fel kök və əsaslarına tərz şəkilçilərinin artırılması yolu ilə; b) analitik üsulla — əsas felin felin bağlaması və funksional-köməkçi felin birləşməsi yolu ilə; c) felin perifrastik formaları ilə; ç) iki təsriflənmiş fel formasının yanaşı işlənməsi ilə; d) felin zaman formaları ilə. Qeyd etmək lazımdır ki, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində felin tərz kateqoriyası yalnız hərəkət və veziyət bildirən sellərlə ifadə edilir.

¹ Men 1970-ci ildə Orxon-Yenisey abidələri dilinin materialları əsasında Azərbaycan dilində «Qədim türk dilinin morfologiyası» adlı monografiya yazmışam. Əsərdə felin tərzlərindən da bahs edilir. Lakin həmin əsər nəşr edilmədiyi üçün M.A.Əhmətovun Orxon-Yenisey abidələri dilində felin tərzləri haqqında ilk dəfə məlumat verdiyini göstərdim.

² Ахметов М.А. Глагол в языке орхено-енисейских памятников (в сравнительном плане с современным башкирским языком)-namizədlik dissertasiyasının əlyazması. Alma-Ata, 1970, s.207.

Şəkilçili foqrmalar

Fel tərzlərinin şəkilçi ilə düzələn forması (sintetik forma) türk dillərində geniş yayılmışdır. Bu dillerin inkişafının hələ Orxon-Yenisey dövründə onlarda tərz yaradan şəkilçilər tək-tük idi.

Bəzi türkoloqların türk dillərində fel əsaslarının cüt-cüt qarşılaşdırılmasının felin tərz mənasını ifadə etdiyini söyləmələrinə baxmayaraq məlum olduğu kimi türk dillərində fel kökü yaxud əsasları felin tərz kateqoriyası baxımından (tərz mənası ifadə edib-etməməsinə görə) neytraldır. Felin tərz kateqoriyasını yaratmaq üçün türk dillərində felin köküne yaxud əsasına xüsusi tərz yaradan şəkilçilər artırılır. Bütün türk dillərində belə şəkilçilərin sayı çox azdır (ümmüyyətlə, türk dillərində forma düzəldən şəkilçilərin sayı çox azdır, bu da türk dillərini mənimsəməyi, öyrənməyi asanlaşdırın əsas səbəblərdən biridir). Görünür, buna görədir ki, türk dillərinin bəzilərinə aid qrammatika kitablarında fellərdə tərz yaradan şəkilçilərin mövcudluğu haqqında hətta xatırladılmır. Məsələn, rus dilində yazılmış «Azərbaycan dilinin qrammatikası» (Bakı, 1971) adlı əsərdə fel tərzlərinin sintetik (şəkilçi) üsulla ifadəsi haqqında heç bir məlumat rast gəlmirik, halbuki, nəinki müasir Azərbaycan danişq dilində, hətta ədəbi dilində felin tərz kateqoriyasını yaratmaq üçün bir neçə şəkilçi vardır:

1. *-la, -la* — bu şəkilçi fellərə artırılıraq onlarda hərəkətin təkrarlığı, intensivliyi mənasını verən tərz yaradır; məsələn: *aritla, tapda* — *tapdala, sür* — *sürü* — *sürüt* — *sürütlə* və s.;

2. *-ala, -əla* — bu şəkilçi də fellərə artırılıraq onlarda hərəkətin təkrarlığı, intensivliyi mənasını ifadə edən tərz yaradır; məsələn: *ov* — *ovala, qov* — *qovala, sürt* — *sürtəla* və s.;

3. *-mala, -məla* — bu şəkilçi fel kökү və yaxud əsaslarına artırılıraq onlarda hərəkətin təkrarlığı, intensivliyi mənasını bildirən tərz yaradır; məsələn: *dürt* — *dürtmələ, düy* — *düymələ, bur* — *burmala* və s.;

4. *-qala, -ğala, -xala, -kəla, -gələ* — bu şəkilçi fellərə artırılıraq onlarda hərəkətin sürəkliliyi, intensivliyi, təkrarlığı mənasını bildirən tərz əmələ gətirir; məsələn: *çal* — *çalxala, ov* — *ovxala* və s.;

5. *-ix, -ik, -ux, -ük* — bu şəkilçi fellərə artırılıraq onlarda hərəkətin hala, vəziyyətə keçdiyini bildirən tərz yaradır; məsələn: *sol* — *solux, bez* — *bezik, qız* — *qızıx* və s.

6. -i, -i, -u, -ü — bu şəkilçi fellərə artırılaraq onlarda hərəkətin təkrarlığı mənasını ifadə edən tərz əmələ gətirir; məsələn: *qaz* — *qazi*, *sür* — *sürü* və s.;

7. -na, -nə — bu şəkilçi fellərə artırılaraq onlarda hərəkətin intensivliyi mənasını bildirən tərz yaradır; məsələn: *qis* — *qisna*;

8. -cala, -cəla — bu şəkilçi fellərə artırılaraq onlarda hərəkətin intensivliyi mənasını bildirən tərz əmələ gətirir; məsələn: *six* — *sixcala*.

Məlum olduğu kimi, felin tərzlərini yaradan şəkilçilər felin leksik mənasını dəyişmir, onlarda yeni məna çələri yaradır, hərəkətin, hal və vəziyyətin gedisi xarakterini səciyyələndirir, hərəkətin intensivliyini, təkrarını, sürəkliliyini, tezliyini, hərəkətin hala, vəziyyətə keçməsini göstərir; qısa desək, bu şəkilçilər felin mənasının şəklini dəyişir. Felin mənasını modifikasiya edir. Bu şəkilçilər felin mənasını təkcə kəmiyyətə dəyişir, həm də bu zaman onlara yeni leksik-semantik məna vermir. «Tərz formaları tərzin leksik mənasına əlavə edilir və bu mənəni dəqiqləşdirir. Onlar əsasən felin leksik-semantik təbiətinə uyğundur. Hərəkət-vəziyyət fellərinin tərz formaları hərəkətin gedişinin xüsusiyyətlərinə işarə edir»¹. Azərbaycan dilində yuxarıda göstərdiyimiz nümunələr felin tərs kateqoriyasının tələblərinə tamamilə cavab verir. Göytürk dilində sintetik (şəkilçilər vasitəsilə) üsulla felin sürəklilik mənasını bildirən tərzi yaranır. Felin sürəklilik tərzi fel kökü yaxud əsasının ilkin mənasını intensivləşdirməyə xidmət edən şəkilçilər vasitəsilə yaradılır. Göytürk dilində yalnız iki belə şəkilçinin işlənməsi müşahidə edilmişdir: -ala, -lat. Göytürk dilində bu şəkilçilər vasitəsilə iki fel yaranır: *kıslat* — *qisna*, *sixışdır* (*kis*, «qıs», *six* selindəndir) və *boşanala* — *azad etmək*, *boşatmaq* (*boşan* «boşanmaq, azad olmaq» selindəndir); məsələn:

Sələnə kodı yorıpan karağın kıslata ebin, barkın anta buzdm (BKŞ 37) «Sələnə (Selenqa) çayı boyu yürüş edib qoşunu sixışdıraraq, onların evini, sarayını onda dağıdım (pozdum)». *Yağıda boşana boşanaladım* (MÇ 19) «Yağıdan azad olaraq tamamilə azadlığa çıxdım».

-lat şəkilçisi müasir türk dillərində işlənir. Güman ki, bu şəkilçi ümumtürk hərəkətin intensivliyini bildirən -la şəkilçisi ilə felin icbar tərzini əmələ gətirən -i şəkilçisinin birləşməsindən

¹ Харитонов Л.Н. Формы глагольного вида в якутском языке, с. 11.

əmələ gəlmışdır. *-lat* şəkilçisi yaratdığı mənaya və qismən də struktur formasına görə yakut dilində hərəkətin təkrarlığı mənasını bildirən *-ta*, *-la* şəkilçisinə yaxınlaşır. O.Böllinq yazır ki, dañışan bu şəkilçinin yaratdığı törəmə fellərdən o zaman istifadə edir ki, nə vaxt hərəkətin böyük ölçüdə baş verdiyini, onun fasiləsiz davam etdiyini yaxud o qədər də böyük olmayan fasilələrlə təkrar olunduğunu və eyni zamanda çoxlu şəxs tərəfindən həyata keçirildiyini nəzərə çatdırmaq istəyir.

Göytürk dilində işlənən tərzdüzəldən *-lat* şəkilçisinin mənası hərəkətin çoxdəfəliyi formasından daha çox hərəkətin sürəkliyi formasına uyğun gəlir.

-lat şəkilçisinin *-la* sözdüzəldici (adlardan fel düzəldən) şəkilçisi ilə *-t* qədim cəm şəkilçisinin birləşməsindən əmələ gəldiyini də fərz etmək olar. Göytürk dilində işlənən törəmə *kısla* felü müasir Azərbaycan dilində işlənən qısnə felinə uyğun gəlir (hər iki felin kökü *kıs>qis* sözüdür). *-i* şəkilçisi indi də monqol dilində cəm kəmiyyətini yaratmaq üçün işlədir: *kaan* «xan»-*kaad* «xanlar», *nökör* «yoldaş» - *nököd* «yoldaşlar». *-t* şəkilçisi müasir yakut dilində də topluluq, cəm kəmiyyətini yaratmaq üçün istifadə edilir: *toyon* «cənab» — *toyt* «cənablar zümrəsi». Orxon-Yenisey abidələrində də *-t* şəkilçisi vasitəsi ilə iki haldə cəm kəmiyyəti yaradılır: *tarkan* — *tarkat*, *apa* — *apit*.

-i şəkilçisi felə təkrarlıq, çoxluq, demək olar ki, zaman və məkanda bir-birini əvəz edən hərəkətlərin möcmuyu mənasını verir. Göytürk dilində işlənən *kısat* felini rus dilinə dəqiq şəkildə *mechnimъ* u *mechinъ*, *eicę raz mechinъ* kimi tərcümə etmək olar, Azərbaycan dilində isə onun ən yaxşı ekvivalenti *qısnamaq* felidir.

-ala şəkilçisi müasir türk və Azərbaycan dillərində qorunub saxlanılmışdır və bu dillərdə felin tərzini yaratmağa xidmət edir. A.N.Kononov onu ilkin əsasın mənasını intensivləşdirən şəkilçi adlanır. O belə hesab edir ki, bu şəkilçi mürəkkəb tərkibə malikdir və *a+la* hissələrindən ibarətdir. O güman edir ki, hər iki şəkilçi adlardan fel düzəldir. Lakin *-ala* şəkilçisi, hətta A.N.Kononovun bu şəkilçinin işlənməsinə götirdiyi nümunələrdə belə, ad bildirən əsaslara deyil, fel əsaslarına birləşir. A.N.Kononovun lüktrinə, bu şəkilçi müasir türk dillərində felin hərəkətin sürəkliyini bildirən tərzini yaradır. Azərbaycan dilindən yuxarıda götirdiyimiz nümunələrdən göründüyü kimi, *-ala*, *-əla* şəkilçisi Azərbaycan dilində hərəkətin intensivliyini, sürəkliyini bildirən

fel tərzi yaradır. Bu şəkilçi göytürk dilində də eyni mənəni əmələ götürir.

Analitik formalar

Türkoloji ədəbiyyatda fel tərzlerinin analitik formaları elə tərz formalar hesab edilir ki, onlar əsas fel sayılan feli bağlama ilə funksional-köməkçi fel sıfıri ilə çıxış edən təsriflənmiş felin birləşməsi vasitəsi ilə düzəlsin; məsələn: *tikə ber* «tikərək ver» (tikib qurtarmaq), *təzip bar* «qaçıb get» (qaçmaq), *sürə elt* «sürərək aparmaq» (sürmək, qabağa qatib aparmaq), *süləyi bir* «işgal etmək» (qoşunla getmək) və s.

İki feli belə birləşməsində əsas leksik mənə feli bağlama ilə ifadə edilir. Buna görə də türkoloji ədəbiyyatda onu belə birləşmərin əsas feli adlandırırlar. Təsriflənən fel isə funksional-köməkçi rölda çıxış edir; buna görə də o, funksional-köməkçi fel (rus dilində bu tip fellər «функционально-вспомогательный глагол») termini ilə deyil, «функционально-служебный глагол» termini ilə adlandırılır; bizcə, rus dilindəki termin bu fellərin məhiyyətini daha dəqiq göstərir; Azərbaycan dilində uyğun termin tapa bilmədiyimiz üçün «funksional-köməkçi fel» terminini işlətməyə məcbur olduq adlandırırlar. Funksional-köməkçi fel tərzin qrammatik mənasını müəyyənləşdirir, bir növ, qrammatik vasitiə rolunu oynayır. Funksional-köməkçi fel feli bağlama (əsas fel) ilə birləşdikdə onun leksik mənasına təsir göstərmir. Bütövlükdə feli bağlama+funksional-köməkçi fel mənasına görə bir leksik vahidə bərabərdir.

Məlum olduğu kimi, türk dillərində, o cümlədən türk xalqlarının ən qədim yazılı abidələri olan Orxon-Yenisey kitabelərinin dilində fel tərzlerinin analitik formasını yaratmaq üçün nə xüsusi köməkçi fellər, nə də xüsusi tərz şəkilçisi olan feli bağlamalar mövcuddur. Adətən, fel tərzlerinin analitik formasını yaratmaq üçün köməkçi fel mövqeyində tam mənali (leksik-semantik mənəsi olan) fellər, yəni leksik mənaya inalik, fələ məxsus bütün kateqoriyalar (təsdiq-inkar, mənə növü, şəkil, zaman, kəmiyyət və şəxs) üzrə təsriflənən və başqa şəraitdə müstəqil şəkildə işlənən, cümlənin müstəqil üzvü (xəbəri) olan fellər çıxış edir. Belə fellər, dediyimiz kimi, köməkçi sözlər deyil, müstəqil sözlərdir, köməkçi funksiya isə onların, necə deyərlər, ikinci «peşəsidir» («funksio-

nal-köməkçi fel» termini də buradan irəli gəlir). Belə tam mənali fellər fəlin tərz kateqoriyasını yaratmağa xidmət etdiyə öz leksik mənasını itirir, istisnásız olaraq qrammatik mənə ifadə etmək üçün (yəni qrammatik vasitələrin ifadə etdiyi mənalara bərabər mənalara ifadə etmək üçün) işlədir, abstrakt mənə kəsh edir (dilçilik ədəbiyyatında buna «abstraktlaşma», «mücərrədloşma» deyilir). Buna görə də fel tərzlərinin analitik formasını ayırd etmək, təsriflənən fəlin leksik və qrammatik funksiyalarını qəti şəkildə fərqləndirmək istər göytürk dilində, istərsa müasir türk dillərində, praktik olaraq, qeyri-mümkündür; təsriflənən fellərin leksik və qrammatik funksiyalarını müəyyənləşdirmək üçün hər bir ayrıca halda təsriflənmiş fəlin semantik əlamətlərindən və qrammatik funksiyalarından çıxış etmək lazımdır, başqa sözlə desək, təsriflənmiş fəlin leksik əlamətlərini və qrammatik funksiyalarını yalnız kontekst vasitəsilə müəyyənləşdirmək olar. Məsələn, *Kisi oğluna üzə eçüm-apam Bumin kağan, İstəmi kağan oturmuş* (KTŞ 1) «İnsan övladlarının üzərində (taxta) əedadları Bumin xagan, İstəmi xagan oturmuş» cümləsində *otur* «otur» feli tam mənaya malik olan fəldir, yəni bu fel müstəqil leksik-semantik mənaya malikdir və müstəqil sintaktik funksiya yerinə yetirir — cümlənin xəbəri vəzifəsində çıxış edir. *Kəlir ersər, kü ər üküür, kəlməz ersər, ulğ, sabığ alı otur,* — *idi* (T 32) «(Düşmənlər) gələşər, səsküydən döyüşçülərin sayı çoxalır, gəlməsələr, dil, nitq (yəni, əsir) olaraq otur» cümləsində *ısa otur* «otur» feli köməkçi funksiya yerinə yetirir; bu fel «oturmaq» leksik mənasını itirir və *alı* «alaraq» feli bağlaması ilə birləşərək hərəkətin gedişini, xarakterini ifadə edir — hərəkətin hala, vəziyyətə keçməsini yaxud uzun müddəli hərəkəti bildirir.

Göytürk dilində, habelə müasir türk dillərində həmişə müxtəlif fel zamanları çalarını ifadə etməklə yanaşı və paralel, fəlin tərzini yaratmaq funksiyasını da yerinə yetirən yeganə məxsusi köməkçi fel *er/ir* (müasir türk dillərində onun müxtəlif variənti; Azərbaycan dilində *idi*, *imiş* naqis fəlinin *i* hissəsinə bərabərdir) naqis fəlidir. *er* naqis feli leksik-semantik mənaya malik deyildir və müstəqil xəbər funksiyasını yerinə yetirə bilmir, buna görə də adlarla birləşmədə bağlama (Azərbaycan dilinin qrammatik quruluşuna həsr edilmiş əsərlərdə *idi*, *imiş*, *ikan*, *ısa* «bağlama» adlandırılır) rolunda çıxış edir, digər fəlin feli bağlaması ilə birləşmədə *ısa* həmişə fəlin tərz kateqoriyasını yaradır. (Qeyd etmək

lazımdır ki, müxtəlif zamanlarda işlənən tam mənali fellərlə birləşdikdə *er* naqis feli müxtəlif zəman çalarları vasitəsilə hərəkətin gedisi xarakterini ifadə edir).

Türk dillərində, o cümlədən göytürk dilində hər hansı funksional-köməkçi fel (təsriflənən fel) hər hansı feli bağlama (əsas fel) ilə tərz birləşməsi yarada bilməz. Tərz yaradan komponentlər (feli bağlama və funksional-köməkçi fel) bir-birini təmamlamalı, müəyyən tərz əmələ gətirmək üçün zəruri olan daxili əlaqəyə malik olmalıdır. Həm də bu zaman fel tərzlərinin yaradılmasında iştirak edən funksional-köməkçi fellər öz leksik mənaları ilə daxili əlaqəni müəyyən qədər mühafizə edir və məhz bu daxili leksik məna əsasında abstraklaşır, qrammatik məna kəsb edir.

Türkoloji ədəbiyyatda belə bir fikir mövcuddur ki, felin tərzləri sözyaratma prosesi bitdikdən sonra yaranmışdır. Məsələn, L.N.Xaritonov yazır: «Bizi elə gəlir ki, fel tərzlərinin analitik formalarının omonimliyini onunla izah etmək olar ki, uyğun tərz mənalarının ifadəsinə ehtiyac dilin inkişafının nisbatən sonrakı dövrlərində -- yeni sözlər yaratmaq prosesinin artıq bitdiyi, dildə uyğun köməkçi fellərin isə olmadığı dövrdə baş vermişdir. Buna görə də tərz mənalarının analitik üsulla ifadəsi üçün leksik mənası tərz mənalarını yaratmaq üçün daha çox yararlı olan möveud təmmənali fellərdən istifadə edilmişdir»¹. Güman ki, bu sözlərin müəllifi haqlıdır. Belə ki, türk dillərində tam mənali fellərin qrammatikləşdirilməsi (tam mənali fellərin funksional-köməkçi funksiya, yəni qrammatik vasitələrin funksiyasını yerinə yetirməsi), biza elə gəlir ki, hələ də bitməmişdir; eyni bir fel müxtəlif türk dillərində müxtəlif tədqiqatçılar tərəfindən gah tam mənali, gah funksional-köməkçi fel hesab edilir. Məsələn, N.A.Baskakov qaraqalpaq dilində *pit* «bitmək» və *pitir* «bitirmək» fellərinin funksional-köməkçi fellər hesab edir². L.N.Xaritonov isə yakut dilindəki eyni mənali *büt* və *bütər* fellərini tam (leksik) mənali fellər sayır³.

Fel tərzləri yaradan birləşmənin ikinci komponentinin -- feli bağlamanın (əsas felin) izahına keçməzdən əvvəl daha bir məsələni aydınlaşdırmağı lazımlı bilirik. Bəzi türkoloqlar belə hesab

¹ Харитонов Л.Н. Формы глагольного вида в якутском языке, с.49.

² Баскаков Н.А. Каракалпакский язык. II. с. 378.

³ Харитонов Л.Н. Формы глагольного вида в якутском языке, с.48.

edirlər ki, funksional-köməkçi fellərin bəzi adlarla birləşməsi də fəlin tərz kateqoriyasını yaradır. Məsələn, N.A.Baskakov belə hesab edir ki, funksional-köməkçi fellərin *köp* «çox», *artık* «artıq», *barlıq* «bütün, çox», *bir az, azcana* «azəcəq» və s. adlara birləşməsi qaraqalpaq dilində hərəkətin çoxdəfəliyini bildirən tərz yaradır:

Köp — çoxdəfəli nəticəli bitməmiş tərzini bildirir;

Barlıq — çoxdəfəli nəticəli bitmiş tərz mənasını yaradır;

Artık — çoxdəfəli nəticəli, hərəkətin ziyada dolğunluğuna malik tərzini əmələ gətirir və s.¹

N.A.Baskakovun bu fikri ilə heç cür razılışmaq olmaz. Əgər biz qaraqalpaq dilindəki *köp al* «yığmaq» (hərfən: ç o x a l), *artık djeziz* «artıq yediz (dir)» kimi birləşmələri hərəkətin gedisini xarakterizə edən forma kimi qəbul etsək, onda adların köməkçi fellərlə birləşməsindən əmələ gələn *kişi bol* «kişi ol, kişiləş, yaşa dol», *üküş kil* «çoxalt» və s. tipli birləşmələri də hərəkətin gedisini, xarakterini ifadə edən formalar kimi qəbul etməli idik.

Nəhayət, qeyd etmək lazımdır ki, feli bağlama — funksional-köməkçi fel birləşməsini bəzi tədqiqatçılar tərkibi fellər, bəzi tədqiqatçılar isə mürəkkəb fellər hesab edirlər. Biz belə fikirdəyik ki, fel tərzlərinin analitik formalarını istər tərkibi, istərsə mürəkkəb fellərə aid etməyin heç bir mənası yoxdur. Fəlin tərz xalis söz yaradıcılığından fərqlənən ayrıca kateqoriyadır. Fəlin tərzləri fəlin sözyaratması ilə sözdəyişməsi arasında orta mövqə tutan felyaratma formasıdır.

Fəlin tərz kateqoriyasını ifadə edən söz birləşmələrinin komponentlərindən biri də dilçilik ədəbiyyatında əsas fel adlanırlaş feli bağlamadır. Türk dillərində feli bağlama fəlin təsriflənməyən, şəxsi olmayan formasıdır. Feli bağlama kimi, o, təsriflənən fello ifadə edilmiş əsas hərəkəti izah edən, aydınlaşdırın ikinci dərəcəli hərəkəti ifadə edir. Feli bağlama təsriflənən feldən asılı olur və ya təsriflənən fəlin yanında zərflik funksiyasını yerinə yetirir, ya da təsriflənən fello birləşərək, mürəkkəb (tərkibi) xəbər əmələ gətirir.

Hərəkətin gedisinin xarakterini yaxud tərəməsinin üsulunu ifadə edən feli bağlama və funksional-köməkçi fel birləşmələrində

¹ Баскаков Н.А. Каракалпакский язык. II, с.361-362.

ıssə feli bağlama aparıcı rol oynayır. Buna görə də türkoloji ədəbiyyatda bu tipli birləşmələrdə iştirak edən feli bağlama əsas fel adlandırılır. Feli bağlama+funksional-köməkçi fel tərz birləşmələrində feli bağlama birləşmənin ümumi mənasını müəyyənləşdirir.

Göytürk dilində feli bağlama formalarının heç də hamısı felin tərz kateqoriyasını yaratmaq qabiliyyətinə malik deyildir. Göytürk dilində feli bağlama formalarından yalnız dördü funksional-köməkçi sellərlə birləşmədə felin tərz kateqoriyasını ifadə edir. Həmin feli bağlama formaları bunlardır: *-ip*, *-a*, *-i*, *-gah*.

-ip şəkilçili feli bağlamalar. *-ip* formalı feli bağlama təsriflənən fello ifadə edilən əsas hərəkətdən əvvəl baş vermiş hərəkəti ifadə edir; feli bağlamanın ifadə etdiyi iş, hərəkət baş verib bitdikdən sonra əsas hərəkət başlanır və bu sonuncu hərəkət də xəbər verilən zamana qədər artıq baş vermiş olur. Buna görə də *-ip* şəkilçili feli bağlamalar hərəkətin bitməsi, qurtarması çalarını daşıyır. Funksional-köməkçi sellərlə birləşdikdə *-ip* formalı feli bağlamalar əsas hərəkətin leksik mənasını ifadə edir və bütün birləşmə hərəkətin çox vaxt qurtarmasını, bitməsini göstərən tərz xarakteristikası alır; məsələn: *təzip bar* «qaçmaq», *tırılıp bar* «toplasməq», *yolip bar* «məhv etmək, qırmaq», *yorip tüs* «getmək (atla)», *şaşıp kəl* «qorxmaq, çəşmaq» və s.

-gah, -gəli şəkilçili feli bağlama. *-gah* formalı feli bağlama göytürk dilində əsas feldə (təsriflənmiş feldə) ifadə edilən iş, hal, hərəkətin məqsədini bildirir. Bu feli bağlamaların ifadə etdiyi hərəkət əsas feldə ifadə edilən hərəkətdən əvvəl baş verir. Buna görə də bu formalı feli bağlamalar hərəkətin bitməsi, qurtarması mənasına malik olur. Lakin *-gah*, *-gəli* şəkilçisindəki məqsəd anlayışı hərəkətin galəcək inkişafı çalarını qoruyub saxlayır. Məhz bu hal buna səbəb olur ki, *-gah* şəkilçili feli bağlamalar funksional-köməkçi sellərlə birləşdikdə prosesin inikşafını, hərəkətin bitməsini göstərən tərz xarakteristikasını ifadə edir; məsələn: *alğalı kəl* «tutmaq, almaq, işgal etmək», *süñışgəli kəl* «döyüşmək, vuruşmaq» və i. a.

-i, -i, -u, -ü şəkilçili feli bağlama. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində *-i* formalı feli bağlama ən çox işlənən təsriflənəməyən fel formasıdır. *-i* şəkilçili feli bağlama elə bir hərəkəti bildirir ki, bu hərəkət təsriflənən əsas feldəki iş, hal, hərəkət bitdikdən sonra dərhal başlanır. Əsas felin ifadə etdiyi hərəkətin

sonu bu feli bağlamaların ifadə etdiyi hərəkətin başlanğıcına çevrilir. -i şəkilçisi ilə yaranan feli bağlamalar cümlədə müxtəlif sintaktik funksiya yerinə yetirir; onlar cümlədə hərəkətin tərzihalını, zamanını, səbəbini və möqsədini bildirən zərflik olur. Funksional-köməkçi fela birləşdikdə -i formalı feli bağlama hərəkətin bitməsini, davam etməsini, hərəkətin hala keçməsini, hərəkətin qısa zamanlığını və sürəkliliyini, uzun müddət sürməsini ifadə edən tərz yaradır; məsələn: *ah bir* «tutmaq, almaq», *esidü ber* «keşitmək», *kazğamu bir* «qazanmaq», *yatı kal* «yatmaq, uzanmaq, yixilmaq, yixilib qalmaq», *yok bolu bar* «məhv olmaq, yox olmaq, tükenmək», *ah bar* «tutmaq, almaq» və s.

-a, -ə şəkilçili feli bağlama. Özünün qrammatik mənasına görə -a, -ə formalı feli bağlama -i şəkilçili feli bağlamaya yaxındır. -a şəkilçili feli bağlamaların ifadə etdiyi hərəkət təsirflənən əsas felin ifadə etdiyi hərəkət bitəndən dərhal sonra başlanır və əsas hərəkətin davamı təsiri bağışlayır. Bəzən əsas felin və feli bağlamanın ifadə etdiyi hərəkət cəni zamanda baş verir. Onda bu feli bağlama həm hərəkətin bitməsi, həm də hərəkətin davam etməsi mənasına malik olur. Funksional-köməkçi fellərlə birləşdikdə -a, -ə şəkilçili feli bağlamalar hərəkətin bitdiyini, qurtardığını, hərəkətin və prosesin inkişafını, hərəkətin davam etdiyini bildirir; məsələn: *basa ber* «basmaq, azmək», *uça bar* «uçmaq, ölmək», *keçə kal* «keçmək» və s.

Qeyd: Biz göytürk Orxon-Yenisey yazılı abidələri dilindən gətirdiyimiz tərz birləşmələrinin Azərbaycan dilinə tərcüməsini onlarda ifadə edilən leksik mənada və məsələ şəklində verdik. Bunun əsas səbəbi budur ki, istər Orxon-Yenisey abidələrinin dilində, istərsə də müasir Azərbaycan dilində felin tərzi yalnız mənə daxilində müəyyənləşir.

Göytürk dilində bu dörd feli bağlama forması funksional-köməkçi fellərlə birləşdikdə felin tərz kateqoriyasını yaradır. Köməkçi fellər məsələsinə gəlince, artıq göstərdiyimiz kimi, *ir/er* naqış felini istisna etsək, qədim türk abidələrinin dilində belə fellər yoxdur. Yeri gəlmışkən qeyd edək ki, müasir türk dillərində də felin tərzlərini yaratmaq üçün xüsusi köməkçi fellər yoxdur. Buna görə də istər qədim türk dillərində, o cümlədən göytürk dilində, istərsə müasir türk dillərində fel tərzlərini yaradarkən köməkçi fel funksiyasını tam leksik mənah fellər yerinə yetirir. Belə fellər fel tərzlərinin analitik formasını əmələ gətirdikdə öz leksik mənaları-

ni itirir, abstraktlaşır, qrammatik mənə yaratmağa xidmət edir, bir sözlə, köməkçi feli çevirilir. Bu felləri əsl köməkçi fellərdən fərqləndirmək üçün onları funksional-kömürçi fellər adlandırılar.

Göytürk dilində aşağıdakı funksional-kömürçi fellər işlənir: *al* «al», *ber* «ver», *bar* «get», *elh* «apar, qovub apar, sürü», *kir* «gir», *tiis* «düş», *yori* «get (atla)», *kal* «qal», *ohur* «otur», *id* «göndər», *ur* «vur», *kör* «gör, bax».

Göründüyü kimi, köməkçi fel funksiyasını müxtəlisf leksik mənaya malik fellər yerinə yetirir. Bu fellərin əsas hissəsi hərəkət semantikasına malikdir, iki fel (*kal* «qal» və *ohur* «otur») statik vəziyyət ifadə edir. Be fellərin bir hissəsi təsirli, digər hissəsi təsirsizdir. Həmin felləri belə səciyyələndirmək olar: bu fellərin tərz yaratmaq üçün köməkçi funksiyada işlənməsini şərtləndirən ən mühüm ümumi semantik əlamətləri bunlardır:

1) asan ümumiləşdirməyə və mücərrədləşməyə imkan yaradan mənə genişliyi.

2) bu fellərin ilkin leksik mənasının feliin bu və ya digər tərz mənəsi ilə yaxınlaşa biləməsi imkani.

Göytürk dilində işlənən funksional-kömürçi fellərin qısa səciyyəsini təqdim edirik:

Al - «al» feli. Müasir türk dillərinə həsr edilmiş qrammatika kitablarında *al* felinin tərz yarada bilmək qabiliyyəti haqqında fikirlərə rast gəlirik. N.K.Dmitriyev bu feli funksional-kömürçi funksiyada işlənməsini qeyd edərək yazar ki, «bu fel -ip şəkilçili feli bağlamalarda birləşdikdə bu səciyyəvi komponentləri ifadə edir: a) başqları ilə müqayisədə bu hərəkətin tez bitməsini, b) əsas hərəkətin öz subyektiv məqsədlərinə tabe edilməsini (yəni nəyin isə özü üçün, öz mənafeyi üçün icra edilməsini)»¹.

N.A.Baskakov *al* funksional-kömürçi felinin -ip və -a, -i şəkilçili feli bağlamalarla birləşə bilməsini göstərərək yazar: «*Al* feli köməkçi vəzifəsində əsas feli -ip/-ip, -p şəkilçili feli bağlaması ilə birləşdikdə subyekta yönəlmış, subyekt üçün, subyektnin xeyri-nə icra edilən hərəkəti bildirən tərz çaları yaradır». «Elə həmin *al* feli əsas feli -a/-e, -i şəkilçili feli bağlaması ilə birləşdikdə müayyən hərəkətin icrasının mümkünluğu yaxud qeyri-mümkünlüyü

¹ Дмитриев Н.К. Грамматика башкирского языка. с. 197.

tərz çalarını yaradır»¹. Q.D.Tumaşeva da *al* felinin tatar dilində feli tərzini yarada bilmək qabiliyyətini göstərir: «*Al* feli -*p* şəkilçili feli bağlama ilə birləşərək hərəkətin birdəfəliyini, anılıyini ya-xud bitkinliyini bildirir»². L.N.Xaritonov yakut dilində sel tərzlərini yaratmaq üçün işlədilən *al*- (*il*-) funksional-köməkçi felinin daha ətraflı təhlilini verri. Bu felin köməkçi mənasını o belə səciyyələndirir: «*Il* felinin nisbətən daha çox qrammatikallaşmış köməkçi mənətarından aşağıdakılardı göstərmək olar: 1) hərəkətin qısa zamanlılığını və təsadüfliliyini ifadə etmək, 2) icra edən şəxs üçün hərəkətin nəticəli olmasını ifadə etmək. Bu hər iki mənə *il* feli -*an* şəkilçili feli bağlama ilə birləşdikdə yaranır (yakut dilindəki -*an* şəkilçili feli bağlama ümumtürk -*ip* şəkilçili feli bağlama uyğundur -- Θ.R.)»³.

Qeyd etmək lazımdır ki, *al*- felinin köməkçi funksiyası türk dillərində o qədər də inkişaf etmemişdir. Bu fəl müxtəlif semantik mənalara malikdir. Lakin əksər hallarda işləkdə öz leksik-semantik mənəsini itirmir və tam leksik mənah fəl vəzifəsini yerinə yetirir, nadir hallarda yarımköməkçi fəl funksiyası daşıyır.

Göytürk dilində *al*- feli «almaq, tutmaq, işgal etmək, əldə etmək, çatdırmaq» semantik mənələrini ifadə edir.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində *al*- feli nəzəri baxımdan, yuxarıda təsvir etdiyim bütün dörd feli bağlama forması ilə (-*ip*, -*gah*, -*a*, -*i*) birləşib feli tərz kateqoriyasını əmələ gətirə bilər. Aneaq göytürk mənələrində *al*- funksional-köməkçi felinin hələlik yalnız bir yerdə, özü də -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlama ilə işləndiyinə təsadüf edilir. Göytürk dilində *al*-funksional-köməkçi feli -*i* formalı feli bağlama ilə birləşərək özü üçün, öz mənəseyi üçün icra edilən hərəkəti ifadə edir. O.Bötlinqkin müəyyənləşdirdiyi kimi, *al*- funksional-köməkçi feli və feli bağlama birləşməsi iş görənin hərəkəti müəyyən məqsədə görüdüyü və bitirdiyini və beləliklə də obyekti əldə etməyə nail olduğunu bildirir⁴. Orxon-Yenisey abidələrinin dilində bu birləşmənin iştirak etdiyi yeganə eümləni misal kimi göstəririk: *Tokuz oğuz bodunu-*

¹ Баскаков Н.А. Каракалпакский язык, II. с.380-381.

² Современный татарский литературный язык. с.282.

³ Харитонов Л.Н. Формы глагольного вида в якутском языке. с.77.

⁴ Вётлингк О.Н. О языке якутов. Новосибирск, 1989, с.340.

min türü, kobartı altımı (MÇ 5) «Doqquz oğuz xalqımı topladım ve birləşdirdim».

Bar – «get» feli. Bütün türk dillərində *bar*- feli (yaxud onun sinonimi *get*- feli variantları ilə) felin tərz kateqoriyasını ifadə etmək üçün müxtəlif şəkilçili feli bağlamalarla birləşmədə işlədir. Bəzi türk dillərində, məsələn, başqırd və qaraqalpaq dillərində, *bar* və *kit*- selləri paralel işlənir. Funksional-köməkçi fel kimi *bar*- və *kit*- (g e t) selləri feli bağlamalarla birləşdikdə türk dillərində müxtəlif mənənlər ifadə edir¹.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində *bar*- feli «getmək, varmaq» semantik mənasını ifadə edir.

Göytürk dilində funksional-köməkçi *bar*- feli -ip, -a/-ə, -i, -i, -u, -ü və -ğah, -geli (yəni tərz mənasının yaranmasında iştirak edən bütün feli bağlama formaları ilə) şəkilçili feli bağlamalarla birləşir və bu üç tərz mənasını ifadə edir: a) subyektin hara isə müəyyən istiqamətə yönəlmış hərəkətin inkişafını və bitməsini, qurtarmasını: *uça bar* (KTŞ 24) «uçmaq, ölmək», *təzip bar* (KTŞ 1) «qaçmaq»; b) hərəkətin davam etməsini, sürəkliliyini: *ah bar* (HT 7) «almaq»; c) hərəkətin inkişafını, davanın etməsini: *yolğalı bar* (BKŞ 32) «dağıtmak».

Məkana münasibətdə funksional-köməkçi *bar*- feli bütün dörd formada feli bağlamalarla birləşərək göytürk dilində çıxış məntəqəsindən uzaqlaşaraq müəyyən bir istiqamətdə inkişaf edən hərəkət prosesini göstərir; zaman aspektində funksional-köməkçi felin əsas fellə (fela bağlama ilə) birləşməsi hərəkətin indiki andan gələcəyə tədrici inkişafı mənasını ifadə edir.

Funksional-köməkçi *bar*- feli -a, -ə şəkilçili feli bağlama (əsas fel) ilə birləşərək hərəkətin prosesinin inkişafını ifadə edir: hərəkətin istiqaməti danışandan haraya isə uzaqlaşan istiqamətdir; məsələn: *uça bar* (BKc 10) «uçmaq, ölmək», *təzə bar* (MÇ 11) «qaçmaq».

Funksional-köməkçi *bar*- feli -ip şəkilçili feli bağlama ilə birləşdikdə danışandan haraya isə uzağa doğru istiqamətlənən bitmiş hərəkəti ifadə edir; məsələn: *təzip bar* (BKŞ 41) «qaçmaq», *tirilip bar* (BKŞ 1) «toplasmak», *yolp bar* (MÇ 29) «dağıtmak».

¹ Bax: Rəcəbov Ə. Orxon-Yenisey abidələri dilində felin tərzləri. B., 1988. s.33-34.

-i, -i, -u, -ü şəkilçili feli bağlama ile birləşdikdə funksional-köməkçi bar- feli davam edən, uzun çəkən, sürəkli hərəkəti, bəzən fasiləsizliyə, daimliyə keçən hərəkəti ifadə edir; məsələn: *yok bohu bar* (O 3) «məhv olmaq», *ah bar* (HT 7) «almaq, tutmaq», *yelü bar* (T 27) «yel kimi getmək», *yokadu bar* (KTŞ 10) «yox etmək, yox olmaq».

-ğali, -geli şəkilçili feli bağlama ile birləşərək funksional-köməkçi bar- feli hərəkətin inkişafını, sürəkliliyini ifadə edir; məsələn: *yolğalı bar* (BKŞ 32) «dağıtmaq».

Müasir türk dillərinə nisbətən göytürk Orxon-Yenisey yazıçı abidələrinin dilində *bar-* feli funksional-köməkçi funksiyada daha məhsuldar işlənir; müasir türk dillərindən heç birində funksional-köməkçi *bar-* feli göytürk dilində olduğu kimi feli bağlamaların dörd forması ilə birləşmə əmələ gətirə bilmir.

Ber – «ver» feli. İstər müasir, istor qədim türk dillərində, o cümlədən tədqiq etdiyimiz göytürk dilində *ber-* feli «vermək, bağışlamaq» semantik mənasına malikdir. Göründüyü kimi, bu fel böyük semantik həcmə malikdir. Lakin onun köməkçi funksiyası (funksional-köməkçi fel kimi işlənməsi) olduqca məhduddur. Görünür, bu onunla əlaqədardır ki, *ber-* feli öz leksik-semantik mənasını dəyanətlə qoruyur və nadir hallarda zəifləmiş leksik-semantik məna ilə işlənir. *Ber-* feli az ya çox qrammatik-kallaşmış köməkçi (funksional-köməkçi fel kimi) funksiyada yalnız öz konkret leksik-semantik mənasını itirdiyi və təkcə başqa hərəkətin əsas feldə (feli bağlamada) ifadə edilmiş hərəkətin əlamətlərini göstərdiyi hallarda çıxış edir. Buna görə də türk dillərinin yalnız bəzilərində *ber-* «ver» feli funksional-köməkçi funksiyada işlənir və əsas felli (feli bağlama ilə) birləşərək felin tərz kateqoriyasını əmələ gətirir. N.K.Dmitriyevin verdiyi məlumatə görə, başqırd dilində *ber-* feli -a/-ə, -y şəkilçili feli bağlamalarla birləşərək bitməmiş hərəkəti yaxud hərəkətin «davamlılığını, -iş şəkilçili feli bağlamalarla birləşmədə isə hansısa başqa şəxsin xeyrinə bitmiş, sona çatmış hərəkəti ifadə edir¹. N.A.Baskakov bu feli mərkəzdən qaçan fel adlandırır və qaraqalpaq dilində onun *al-* felinə antonim olduğunu, -ip və -a/-ə, -y şəkilçili feldi bağlamalarla birləşib felin müxtəlis tərzlərini ifadə etdiyini göstərir².

¹ Дмитриев Н.К. Грамматика башкирского языка. с. 197.

² Баскаков Н.А. Каракалпакский язык. II. с.383.

L.N.Xaritonovun verdiyi məluma görə yakut dilində *ber-* (yakut dilində «bir») feli funksional-köməkçi fel kimi işlənir və feli bağlama formalı ilə birləşdikdə başqa şəxs üçün hərəkətin nəticəli olmasını bildirir. Doğrudur, bu formanın mənası çox vaxt modallıq çalarına malik olur və onu xalis tərz forması hesab etmək çox çətindir¹. Tatar dilində də *her-* feli funksional-köməkçi vəzifədə çıxış edir və əsas felin -*p* şəkilçili feli bağlaması ilə birləşərək felin tərz kateqoriyasını əmələ gətirir. Belə tərz başqa şəxs üçün icra edilən hərəkəti ifadə edir.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində də *ber-/bir-* feli funksional-köməkçi vəzifədə işlənir. Abidələrin dilində bu funksional-köməkçi fel əsas felin (feli bağlamanın) yalnız iki forması ilə birləşmə yarada bilmək qabiliyyətinə malikdir: *o*, *-i*, *-i*, *-u*, *-ü* və *-a*, *-ə* formalı feli bağlamalarla birləşmə əmələ gətirib felin tərz kateqoriyasını yaradır. Funksional-köməkçi *her-* feli *-i*, *-i*, *-u*, *-ü* şəkilçili feli bağlama ilə birləşdikdə istiqamətini subjektdən alan və başqa şəxs üçün icra edilən bitmiş hərəkəti ifadə edir, yəni bitmiş hərəkət başqa şəxsin xeyrinə icra edilir; məsələn: *sülyi ber* (KTŞ 8) «almaq, işgal etmək», *ali bir* (KTŞ 8) «almaq, əldə etmək», *kazğanu bir* (BKc 10) «qazanmaq», *iti bir* (KTŞ 1) «təşkil etmək», *ayu bir* (MÇ 33) «çağırmamaq», *yığlayu ber* (İA 2), «ağlamaq, ağrı demək» və i.a. Bu funksional-köməkçi fel *-a*, *-ə* şəkilçili feli bağlama ilə birləşdikdə isə bitməmiş, davam edən hərəkəti ifadə edir; məsələn: *tuta bir* (KTŞ 1) «tutmaq, işgal etmək», *basa her* (T 38) «basmaq, əzmək», *tikə bir* (BKc 9) «tikmək» və i.a.

Elt - «apar» feli. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində *elt-* feli «sürüb aparmaq» leksik-semantik mənasını ifadə edir. Orxon mətnlərində *elt-* felinin işlənməsinə üç halda təsadüf edilir. Bir təsadüfdə bu fel təmmənalı fel kimi işlənir, yəni öz müstəqil leksik-semantik mənasını qoruyub saxlayır: *Bilgə Tonyukuk, bana aydi: -Bu süg elt, -tidi* (T 31-32) «Müdrük Tonyukuk, -o mənə dedi, -bu ordunu apar, -o dedi». Qalan iki təsadüfdə *elt-* feli öz leksik-semantik mənasını itirir, funksional-köməkçi feli çevirilir və əsas fello (feli bağlama ilə) birləşərək bir leksik məna — əsas felin (feli bağlamanın) mənasını ifadə edir, yəni qrammatik mənə yaratmağa xidmət edən qrammatik vasitəyə çevirilir.

¹ Харитонов Л.Н. Формы глагольного вида в якутском языке. с.80.

Göytürk dilində *elt*- felinin köməkçi funksiyası (funksional-köməkçi fel kimi işlənməsi) çox məhduddur. Bu, bəlkə də ondan irəli gəlir ki, qədim türk abilərinin mətnlərində bu felin işlənməsinə çox az (göstərdiyimiz kimi, cəmi üç dəfə) rast gəlirik. *Elt*- funksional-köməkçi feli -*a*, -*a* şəkilçili feli bağlama ilə birləşərək hərəkətin inkişafını və hərəkətin bitməsini ifadə edir; məsələn: *yaya elt* (KTŞ 23) «yaymaq», *süra elt* (KTŞ 23) «sürüb aparmaq».

Funksional-köməkçi *elt*- felinin əsas feli (felin bağlamanın) başqa formaları ilə birləşməsinə göytürk dilində təsadüf etmədik.

Id – «göndər» feli. Göytürk dilində *id* feli müxtəlif fonetik varianta malikdir (*i*, *id*, *it*) və onu Azərbaycan dilinə «göndərmək» feli ilə tərcümə etmək olar. Qədim türk dilli yazıların Orxon-Yenisey mətnlərində *id*- feli sabit leksik-semantik mənaya malikdir və tam leksik mənali fel kimi işlənir. Məlum olduğu kimi fel nə qədər sabit leksik-semantik mənaya malik olursa, o, bir o qədər az köməkçi funksiya yerinə yetirə bilər. Buna görə də Orxon-Yenisey abidələrinin dilində *id*- felinin funksional-köməkçi vəzifədə işlənməsinə nadir hallarda təsadüf edilir.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində *id*- feli nadir hallarda öz leksik-semantik mənasını itirir. Bu fel belə hallarda funksional-köməkçi fel vəzifəsində çıxış edir, əsas feli -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlaması ilə birləşərək (onun feli bağlamanın başqa formaları ilə birləşmədə işlənməsinə göytürk dilində təsadüf etməmişik) danışandan haraya isə oraya, uzağa yönəldilmiş bitmiş hərəkəti ifadə edir; məsələn: *icğimi id* (KTŞ 6) «qovmaq, sürgün etmək», *icğimi id* (O 2) «qovmaq, sürgün etmək», *yitirü id* (KTŞ 7) «məhv etmək, qırmaq, sona yetirmək».

Yori – «yürü» feli. Göytürk dilində hərəkət semantikası iki sellə ifadə edilir- *yürü* və *yori*; *yürü* feli piyada hərəkəti, *yori* feli isə necə deyərlər, nəqliyyatla (qədim türklərin bir yerdə başqa yere hərəkət etməsi üçün, əskərləri təchiz etmək üçün istifadə etdikləri atları və digər heyvanları nəqliyyat adlandırmaq mümkünsə) hərəkəti bildirir. Müasir türk dillərində hər iki feli leksik mənasi birləşmişdir və indi qədim türk *yürü* və *yori* fellərinin (hər iki termini qədim türklər hərbi termin kimi «yürüş etmək, yürüşə getmək, hücum etmək» mənasında işlədirdilər) mənasi müasir türk dillərində bir sellə (müxtəlif dillərdə müxtəlif sözlərə) ifadə edilir.

Göytürk dilində *yori*- feli «getmək (nəqliyyatla), hərəkət etmək, müəyyən vəziyyətdə olmaq, məskunlaşmaq», leksik-semantik mənalarını ifadə edir.

Qədim türk dilli yazı abidələrinin Orxon-Yeniscy mətnlərində *yori*- feli əsasən öz leksik-semantik mənasında işlənir, olduqca nadir hallarda özünün leksik (məkanı) mənasını itirir; buna görə də Orxon-Yenisey abidələrinin mətnlərində daha çox müstəqil xəbər vəzifəsində çıxış edir.

Yori- feli funksional-köməkçi fel vəzifəsində yalnız o zaman çıxış edə bilər ki, öz leksik (məkanı) mənasını itirsən və feli bağlama formasında təzahür edən əsas felin ifadə etdiyi digər hərəkətin təkcə daimiliyini yaxud adiliyini göstərməyə xidmət etsin. Göytürk dilində funksional-köməkçi *yori*- feli aşağıdakı mənaları ifadə edir:

Yori- funksional-köməkçi feli -i, -i, -u, -ü şəkilçili feli bağlama ilə birləşərək uzun müddətli, çox dəfə baş verən sürəkli, habelə danışandan uzaqlaşma istiqamətləndə baş verən hərəkəti ifadə edir; məsələn: *turu*, *ölü yori* (KTc 9) «yorulmaq, əldəndildən düşmək».

Yori- funksional-köməkçi feli -a, -ə şəkilçili feli bağlama ilə birləşərək danışandan uzaqlaşan, haraya isə uzağa istiqamətləndən sürəkli (uzun zaman davam edən) hərəkəti ifadə edir; məsələn: *keçə yori* (KTs 37) «keçmək», *toğa yori* (BKs 27) «dağa qalmaq».

Yori- funksional-köməkçi feli -ip şəkilçili feli bağlama ilə birləşərək danışandan uzağa doğru yönələn uzun müddətli, çox dəfə təkrar edilən sürəkli hərəkəti ifadə edir; məsələn: *süləp yori* (T 10) «qoşun çəkmək, qoşunla yürüş etmək, vuruşmaq».

Qeyd etmək lazımdır ki, feli bağlama ilə birləşməsinə və öz müstəqil leksik mənasını itirməsinə baxmayaraq göytürk dilində *yori*- feli yeni yaranan felin ümumi mənasının yaranmasına böyük təsir göstərir. Funksional-köməkçi *yori*- felinin iştirak etdiyi bütün tərz formalarında danışandan haraya isə uzağa doğru istiqamətləndən hərəkət ifadə edilir. Təbii ki, bu cür ümumi məna *yori*- felinin təsiri ilə yaranır. Buna görə də bəzən *yori*- funksional-köməkçi feli+əsas fel (feli bağlama) birləşməsində komponentlərin hər biri öz əsas leksik mənasında anlana bilər. Məsələn, artıq nümunə kimi gətirdiyimiz *turu*, *ölü yori* «dururaq, ölrək, yürü (get)»; *keçə yori* «keçərək (çayı) yürü (get)». Lakin qeyd etmək

lazımdır ki, belə tərcümə təbii səslənmir. Başqa nümunələrə görincə, onlarda iştirak edən sözlər mənaca tam birləşmiş, *yori-* feli isə təmamilə qrammatikallaşmış və funksional-köməkçi feli çevrilmişdir.

Kal - «qal» feli. Demək olar ki, bütün türk (istər müasir, istərsə qədim) dillərində *kal*- feli (müxtəlif fonetik variantlarda) köməkçi funksiya yerinə yetirir və felin tərz kateqoriyasının əmələ gəlməsində iştirak edir. N.K.Dmitriyev göstərir ki, başqırd dilində *kal*- feli *«-a, -e, -y* şəkilçili feli bağlama, daha çox isə *-ip* şəkilçili feli bağlama ilə birləşmədə hərəkətin vəziyyətə yaxud dinamikanın statikaya keçməsini göstərir¹.

Müasir türk dillərinin qrammatik quruluşunun tədqiqinə həsr edilmiş əsərlərdə *kal*- (q a l -) felinin müxtəlif şəkilçili feli bağlamalarla birləşmədə işin icrasının müxtəlif tərz çalarını əmələ gətirdiyi göstərilir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif türk dillərində belə birləşmələrin əmələ gətirdiyi tərz çalarları toxmınan uyğun galır². Azərbaycan dilində də *qal* feli başqa türk dillərində müşahidə edilən tərz əlamətlərini ifadə edir: «*Qalnaq* köməkçi feli *-ib* (*-ib, -ub, -üb, -yb, -yb, -yb, -yiib*) və *-araq* (*-ərək, -yaraq, -yərək*) şəkilçili feli bağlamalarla yanaşı galərək, işin hala çevrilməsini göstərir³. Təkcə «Müasir tatar ədəbi dilinin qrammatikası» adlı əsərin müəllifləri *kal*- felinin funksional-köməkçi funksiyasına digər türk dillərində sərqlı xasiyyətnamə verirlər: «*Kal*- feli feli bağlamının hər iki forması (*-p* və *-a/-y* şəkilçiləri) ilə birləşərək hərəkətin nəticəli olduğunu ifadə edir»⁴.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində *kal*- feli «*qalmaq*» leksik-semantik mənasını ifadə edir və əsasən öz leksik mənasını qoruyub saxlayır. O, nadir hallarda öz leksik-semantik müstəqilliyini itirir və funksional-köməkçi vəzifədə işlənir, təkcə təsirsiz fellərlə (*kal*- feli özü də təsirsiz feldir) birləşir.

Göytürk dilində *kal*- funksional-köməkçi feli təkcə *-i, -i, -ii*, *-ii* şəkilçili feli bağlamalarla birləşir və hərəkətin hala, vəziyyətə

¹ Дмитриев Н.К. Грамматика башкирского языка. с. 109.

² Ətraflı məlumat üçün bax: Racəbov Ə.Ə. Orxon-Yenisey abidələri dilində felin tərzləri. B., 1988, s.38-42.

³ Azərbaycan dilinin qrammatikası. I. B., 1960, s.160.

⁴ Современный татарский литературный язык. с.282

keçməsini ifadə edir; məsələn: *yatu kal* (KTşm 9) «yatmaq», *oluru kal* (Y 48) «oturmaq» və i.a.

Kal- felinin funksional-köməkçi mənəsi leksik-semantik mənəsi ilə sıx bağlıdır. Tam mənali fel kimi *kal-* hal, statika ifadə edir; o, «-i şəkilçili feli bağlama+kab» tərz birləşməsinə də həmin mənəni verir - hərəkət hala, vəziyyətə çevrilir və bu vəziyyətdə də qalır.

***Kel-* «gəl» feli.** Türk dillərinin (istər müasir, istərsə qədim) əksəriyyətində *kel-* funksional-köməkçi fel vəzifəsində çıxış edir və felin təzələrini əmələ gətirir. N.K.Dmitriyevin məlumatına görə, başqırd dilində *kil* (gəl) feli *-a/-e*, -y şəkilçili feli bağlamalarla birləşdikdə hərəkətin bitkinliyini yaxud qəfilliyini, -ip şəkilçili feli bağlama ilə birləşdikdə isə hərəkətin bitməsini və onun danışana doğru və danışanın xeyrinə yönəldiyini ifadə edir¹. *Kel-* feli qara-qalpaq dilində daha geniş köməkçi funksiya yerinə yetirir. Onun funksional-köməkçi vəzifələrini N.A.Baskakov belə şörh edir: «*Kel-* feli hərəkət felləri qrupuna aiddir və köməkçi fel kimi, əsas felin -ip/-ip. -p şəkilçili feli bağlaması ilə birləşərək dinamika, iki aspektdə inkişaf edən hərəkəti ifadə edir; yer və məkan (hərəkətin prosesinin subyekti istiqamətini) və zaman (hərəkətin keçmişdən indiki ana inkişafını).

Bundan başqa, köməkçi *kel-* feli əsas felin *-a/-e*, -y şəkilçili feli bağlaması ilə birləşdikdə hərəkətin icrasının sürətli olmasını, anılıyini bildirir».

«*Kel-* feli, köməkçi fel kimi, üç funksiyada çıxış edir:

a) məkan aspektində köməkçi *kel-* feli mənaca istiqamətlənmış hərəkəti bildirir; oradan buraya;

b) zaman aspektində köməkçi *kel-* feli hərəkətin keçmişdən indiyə doğru davamı və inkişafını göstərir»;

c) «Həmin fel əsas felin *-a/-e*, -y şəkilçili feli bağlaması ilə birləşdikdə hərəkətin tədrici inkişafı yaxud icrasını bildirir»².

A.N.Kononovun yazdığını görə, müasir türk dillərində *kel-* funksional-köməkçi feli *-a/-ə* şəkilçili feli bağlama ilə birləşdikdə hərəkətin daimliyini, adiliyini, sürəkliliyini bildirir;³ özbək dilində

¹ Дмитриев Н.К. Грамматика башкирского языка. с.197-198.

² Баскаков Н.А. Каракалпакский язык. II. с.382,383.

³ Кононов А.Н. Грамматика современного турецкого литературного языка. с. 211.

isə həmin birləşmə aşağıdakı mənalarını ifadə edir: a) «danişana doğru yaxınlaşmaqla icra edilən hərəkəti», b) «niüyyən ana qədər davam edən fasılısız hərəkəti»¹.

L.N.Xaritonov qeyd edir ki, yaqtı dilində *kəl-*- funksional-köməkçi feli təkcə hərəkətin başlangıcını (təzahürünü, baş verinəsini) göstərir və adəton, hərəkətin qəfilliyi və artan intensivliyi çalarını ifadə edir². Tatar dilində *kıl-*- funksional-köməkçi feli «bir halda hərəkətin icrasının tədriciliyini yaxud artmasını bildirir», digər halda *kıl-*- feli müəyyən çıxış anından hərəkət haqqında xəbər verilən anadər davam edən hərəkəti ifadə edir, «üçüncü halda, xüsusən hərəkət felləri ilə birləşdikdə *kıl-*- feli danişana doğru istaqəmətlənən hərəkəti bildirir». Bu üç əlamətdən başqa *kıl-*- funksional-köməkçi feli tatar dilində *-a/-y* feli bağlama forması ilə birləşərək müəyyən zamanla məhdudlaşan daimi hərəkəti ifadə edir³.

Müsəir Azərbaycan dilində «*gəlmək* köməkçi feli *-ib...* şəkilçili feli bağlamalarla yanaşmada işin inkişafının keçmişdən söz söylənilən vaxta doğru, davam etdiyini, danişana tərəf yönəldiyini göstərir»⁴.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində tam leksik-semantik mənalı *kəl-*- feli digər hərəkət feli olan *bar* «get» sözünüə münasibətdə antonim mənaya malik olub «*gəlmək*» leksik-semantik mənasını bildirir. Bu söz, əsasən müstəqil, tam leksik mənalı fel kimi çıxış edir və cümlədə müstəqil xəbər funksiyasını yerinə yetirir. Göytürk Orxon-Yenisey yazılı abidələrinin matnlarında *kəl-*- feli funksional-köməkçi vəzifədə yalnız o zaman işlənir ki, leksik mənasını itirsən, qrammatikallaşın və köməkçi funksiyada çıxış etsin.

Göytürk dilində *kəl-*- feli başqa funksional-köməkçi fellərə nisbatən funksional-köməkçi vəzifəsində daha çox işlənir. Bu fel feli bağlamaların bütün dörd forması ilə (*-ip*: *-i*, *-u*, *-ü*; *-a*, *-ə*; *-gəh*, *-gəli* şəkilçili feli bağlamalarla) birləşmə yarada bilir.

a) *Kəl-*- funksional-köməkçi feli *-i*, *-i*, *-u*, *-ü* şəkilçili feli bağlamalarla birləşmə yaradaraq danişana doğru yönəlmüş hərə-

¹ Кононов А.Н. Грамматика современного узбекского литературного языка, с. 267.

² Харитонов Л.Н. Формы глагольного вида в якутском языке с. 75.

³ Современный татарский литературный язык, с. 281-282.

⁴ Azərbaycan dilinin qrammatikası, I, s.160.

kötin inkişafını, sürekli hərəkəti, hərəkətin davam etdiyini ifadə edir; məsolən: *yoruyu kəl* (MÇ 18) «hücum etmək», *ebiriü kəl* (T 28) «mühəsirə etmək», *ayu kəl* (MÇ 27) «çağıırmaq» və s.

b) -a, -ə şəkilçili feli bağlama ilə birləşmə əmələ gətirdikdə *kəl-* funksional-köməkçi feli danişana tərəf yönəlmə, danişana yaxınlaşan hərəkətin inkişafını, keçmişdən indiki zamana doğru hərəkəti ifadə edir; məsolən: *aşa kəl* (T 37) «aşmaq (dağı)» *keçə kəl* (T 38) «keçmək (çayı)», *basa kəl* (BKŞ 32) «basmaq, əzmək, dağıtməq, məhv etmək», *yüre kəl* (MÇ 16) «hücum etmək», *sürə kəl* (MÇ 26) «sürüb aparmaq» və i.a.

c) -ip şəkilçili feli bağlama ilə birləşmə yaratdıqda *kəl-* funksional-köməkçi feli elə bir hərəkəti ifadə edir ki, bu hərəkət keçmişdə başlanmış, uzun müddət davam etmiş, lakin indiki anda artıq bitmişdir; *kəl-* funksional-köməkçi felinin -ip şəkilçili əsas feli birləşmədə əmələ gətirdiyi fel tərzi hərəkətin məkanca uzaqdan danişana doğru yönəldiyini, zamaneva keçmişdən danişan vaxta doğru inkişaf etdiyini bildirir: *tirilip kəl* (BKŞ 34) «toplantımaq», *şasıp kəl* (MÇ 33) «çaşmaq, utanmaq» və s.

ç) Göytürk dilində *kəl-* funksional-köməkçi feli -ğah, -gəli şəkilçili feli bağlamalarla da birləşmə əmələ gətirib felin tərzlərini yarada bilər. Belə birləşmə işin bitməsinə, qurtarmasına doğru yaxınlaşan hərəkətin prosesini ifadə edir. Zaman baxımından *kəl-* funksional-köməkçi felinin -ğah, -gəli şəkilçili əsas feli yaratdığı tərz birləşməsi keçmişdən indiki zamana doğru davam və inkişaf edən hərəkəti bildirir; məsolən: *alğah kəl* (BKŞ 32) «döyüşmək» və s.

Kir- «gir» feli. Tam mənali *kir-* feli türk dillərində (müasir və qədim) «girmək, daxil olmaq» leksik-semantik mənalarını ifadə edir. Bu fel göytürk dilində də, demək olar ki, eyni mənaları bildirir.

Kir- felinin funksional-köməkçi məqamda işlənməsi haqqında türkoloji ədəbiyyatda, demək olar ki, məlumat yoxdur. Bu funksional-köməkçi felin fel tərzlərini yarada bilmək qabiliyyəti haqqında təkcə N.A.Baskakov və L.N. Xaritonovun əsərlərində məlumat verilir. N.A.Baskakov yazar ki, qaraqalpaq dilində *kir-* feli funksional-köməkçi fel vəzifəsində əsas feli -ip, -ip, -p şəkilçili feli bağlamaları ilə birləşmə əmələ gətirərək eyni zamanda baş verən ikinci hərəkət tərz çalarını ifadə edir¹. L.N.Xaritonov gö-

¹ Баскаков Н.А. Каракалпакский язык. II. с.386.

şörür ki, yaqt dilində *kir-* feli köməkçi funksiya yerinə yetirmək üçün mütləq *bar-* «get» feli ilə tərz birləşməsi yaratmalıdır.

Göytürk dilində *kir-* feli hətta özünün müstəqil leksik-semantik mənasında çox az işlənir, funksional-kömürçi fel vəzifəsində isə cəmi iki təsadüfdə işlənir:

a) *Kir-* funksional-kömürçi feli əsas felin -ip şəkilçili feli bağlaması ilə birləşmə əmələ gətirdikdə əsas hərəkətlə cyni zamanda baş verən ikinci hərəkat tərz çalarını ifadə edir; məsələn: *təzip kir* (MC 34) «qaçıb tabe olmaq».

b) *Kir-* funksional-kömürçi feli əsas felin -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birləşmə əmələ gətirib cyni zamanda baş verən hərəkətin bitması, qurtarması tərz çalarını ifadə edir; məsələn: *opulu kir* (KÇ 23) «getmək».

Kör- «gör» feli. Tam leksik mənali *kör-* feli türk dillərində «görmək» semantikasını, qədim türk Orxon-Yenisey abidələrinin dilində isə «görmək» və «baxmaq» (müasir türk dillərində «baxmaq» semantikası «bax» və «kara» selləri ilə ifadə edilir; ikinci fel özünü Azərbaycan dilində «karaul» sözündə mühafizə etmişdir) semantik mənalarını ifadə edir.

Kör- felinin funksional-kömürçi vəzifədə işlənməsi, felin tərzini yarada bilməsi haqqında N.A.Baskakovun «Qaraqalpaq dil» adlı əsərində məlumat verilir. Həmin əsərin müəllifi yazır ki, qaraqalpaq dilində «*kör-* feli köməkçi fel kimi əsas felin -ip/-ip, -p şəkilçili feli bağlaması ilə birləşdikdə həmin hərəkətin icrasında təcrübə yaxud təşəbbüsü ifadə edir». «Həmin *kör-* feli -a/-e, -y şəkilçili feli bağlama formasında olan əsas feli birləşdikdə hərəkətin icrasının arzu, xahiş, məcburiyyət çalarlı tərz yaradır»¹. Türk dillərinin qrammatik quruluşuna həsr edilmiş əsərlərdə *kör-* felinin funksional-kömürçi vəzifədə işlənib-islənməməsi haqqında məlumatın olmamasından belə nəticəyə gəlmək olar ki, ya həmin dillərdə *kör-* feli bağlama məqamda çıxış etmir, ya da *kör-* feli ümumiyyətlə həmin dillərdə yoxdur və onun semantikası *kara* feli vasitəsilə ifadə edilir.

Göytürk dilində işlənən *kör-* felinin ikinci mənəsi — müasir türk dillərində *bax-* və *kara-* sözləri ilə işaret edilən məna türk dillərindən bəzilərində felin tərz mənasının yaranmasında iştirak edir. Başqırd dilində *kara-* feli əsas felin -ip şəkilçili feli bağlaması

¹ Баскаков Н.А. Каракалпакский язык. II. с.377.

ilə birləşmədə hərəkəti icra etməyə təşəbbüs mənasını bildirir¹. Müasir qaraqalpaq dilində *kara-feli kör-funksional-köməkçi feli* kimi köməkçi vəzifə yerinə yetirir və *kör-felinin ifadə etdiyi semantik və qrammatik mənaları bildirir*². Müasir tatar dilində isə hər iki fel (*bax* və *kara* sözləri) funksional-köməkçi vəzifədə çıxış edir: «*Kara-* və *bax-* felləri -*p* şəkilçili feli bağlama ilə birləşərək hərəkətin təcərubi, sınaq xarakterini ifadə edir»³.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində *kör-feli* çox nadir hallarda funksional-köməkçi mövqedə çıxış edir. Funksional-köməkçi vəzifədə çıxış etmək üçün qədim türk abidələrinin dilində *kör-feli* hər iki leksik-semantik mənəsini («görmək» və «baxmaq») itirir və yalnız qrammatik funksiya yerinə yetirir (grammatikallaşır). Orxon-Yenisey abidələrinin dilində *kör-funksional-köməkçi feli* əsas felin -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlaması ilə birləşmə əmələ gətirir və hərəkətin icra edilməsinə təşəbbüs mənali fel ifadə edir; məsələn: *yelü kör* (T 26) «sürətlə getmək».

Otur- «otur» feli. Türk dillərində, o cümlədən göytürk dilində tam mənəni *otur-* feli (göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində *olur-* fonetik tərkibində) statik «oturmaq» leksik-semantik mənəsini ifadə edir.

Otur- feli türk dillərində, nadir hallar istisna edilməklə, əsasən, öz leksik-semantik mənəsində işlənir və öz leksik-semantik mənəsini nadir hallarda itirir. Köməkçi funksiyada isə yalnız öz leksik mənəsini itirdikdə işlənir. Öz leksik mənəsini itirərək *otur-* feli abstrakt mənə kəsb edir — qrammatik mənə ifadə edir — grammatikallaşır.

Otur- felinin türk dillərində funksional-köməkçi fel şəklində işlənməsi haqqında təkcə N.A.Baskakov məlumat verir. «Qaraqalpaq dilin» adlı əsərin müəllifi yazıçı ki, qaraqalpaq dilində «otur-feli-köməkçi fel kimi, əssa felin -*ip/-ip*, -*p* şəkilçili feli bağlaması ilə birləşmədə hərəkətin prosesinin özü ilə məhdudlaşan nisbətən uzun müddətli hərəkəti göstərən formanı, yəni müəyyən məkanla və verilmiş, nisbətən qısa zamanla əlaqələndirilmiş fasılısız icra edilən hərəkət forması yaradır»⁴.

¹ Дмитриев Н.К. Грамматика башкирского языка, с. 199.

² Баскаков Н.А. Каракалпакский язык. II. с.377.

³ Современный татарский литературный язык. с.284.

⁴ Баскаков Н.А. Каракалпакский язык. II. с.368.

Göytürk dilində *ohur-* funksional-köməkçi feli təkcə əsas feli -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlamaları ilə felin tərz birləşməsini yaradır. Həm də bu zaman tərz birləşməsi aşağıdakı mənaları ifadə edir:

a) hərəkətin sürəkliliyini, daimliyini bildirir; məsələn: *igidü ohur* (T 62) «yüksəltmək», *ali ohur* (T 32) «almaq, işgal etmək»;

b) hərəkətin hala, vəziyyətə keçməsini bildirir; məsələn: *iti, ayu ohur* (KÇ 14) «təşkil etmək, qaydaya salmaq».

Tüs- (tüş-) «düşmək», «enmək» feli. Türk dillərində bu fel «düşmək, enmək, yixilmaq» semantikasını ifadə edir. Öz leksik-semantik mənasından əlavə, bu fel həm də qrammatik məna ifadə edir, funksional-köməkçi fel mövqeyində çıxış edir. Türk dillərinində *tüs-* feli funksional-köməkçi mövqedə ən çox işlənən fellərdən biridir. Hələ vaxtilə N.K.Dmitriyev yazırkı ki, *tüs* (*töş*) feli baş-qırıd dilində əsas felin -*ip* şəkilçili feli bağlaması ilə birləşmədə şaqulı xətt üzrə hərəkət şəklində təzahür edən hərəkətin bitməsini, icra edilib qurtarmasını ifadə edir¹. *Tüs-* feli müasir qaraqalpaq dilində də funksional-köməkçi fel vəzifəsində işlənib felin tərzini yaradır. N.A.Baskakovun təsvir etdiyinə görə, qaraqalpaq dilində «*tüs-* feli, köməkçi fel kimi, əsas felin *ip/-ip*, -*p* şəkilçili feli bağlaması ilə birləşdikdə yuxarıdan aşağı istiqamətlənmiş hərəkəti ifadə edir». «Həmin fel əsas felin -*a/-e*, -*y* şəkilçili feli bağlaması ilə birləşmədə verilmiş hərəkətin icrası zamanı göstərilən səyi, habelə hərəkətin özünün gücləndirilməsi və davamını ifadə edir»². Müasir yakut dilində *tüs-* feli funksional-köməkçi mövqedə hərəkətin anılıyi yaxud qəfilliyi, habelə, ötəriyi, natamamlığı tərz mənasının göstəricisi kimi işlənir³. «Müasir tatar ədəbi dil» əsərinin müəllifləri də *tüs-* felinin funksional-köməkçi mövqedə işləndikdə yuxarıda göstərdiyimiz tərz mənalarını ifadə etdiyini göstərirler. Müəlliflərin yazdığını görə, *tüs-* funksional-köməkçi feli əsas felin -*p* şəkilçili feli bağlaması ilə birləşmədə işləndikdə hərəkətin qəfilliyini, gözlonılmazlığını, əsas felin -*a/-y* şəkilçili feli bağlaması ilə işləndikdə isə hərəkətin natamamlığı yaxud qismən təzahür etməsi mənasını bildirir⁴.

¹ Дмитриев Н.К. Грамматика башкирского языка. с.200.

² Баскаков Н.А. Каракалпакский язык. II.с.377.

³ Харитонов Л.Н. Формы глагольного вида в якутском языке. с.69.

⁴ Современный татарский литературный язык. М., 1969, с.282.

Göytürk dilinde *tüs-* feli, əsasən, öz leksik-semantik mənasında işlənir və «düşmək, enmək» semantikasını ifadə edir. Təkcə bir təsadüfdə bu felin funksional-köməkçi fel vəzifəsində işlənməsi müşahidə edilir. Əsas felin -*ip* şəkilçili feli bağlaması ilə tərz birləşməsi əmələ gətirərək *tüs-* funksional-köməkçi fel göytürk dilində, bir tərəfdən, hərəkətin bitib qurtarmasını, digər tərəfdən, hərəkətin qəfilliyini, gözənlənməzliyini ifadə edir; məsələn: *yorip tüs* (MÇ 31) «qayıtməq».

Qeyd etmək lazımdır ki, *tüs-* felinin şaquli hərəkət leksik mənasını ifadə etməsinə baxmayaraq, gətirdiyimiz nümunədə bu fel şaqudi hərəkəti deyil, üfüqi hərəkəti ifadə edir.

Ur- «vur» feli. Tam leksik-semantik mənali *ur-* feli qədim türk Orxon-Yenisey abidələrinin dilində «vurmaq, öldürmək, kəsmək, sindirməq, möhv etmək» semantik mənasını ifadə edir və əsasən, öz müstəqil mənasında işlənir. Orxon-Yenisey abidələrinin dilində *ur-* feli funksional-köməkçi fel rolunda nadir hallarda təsadüf edilir. *Ur-* funksional-köməkçi feli abidələrin dilində əsas felin -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlaması ilə tərz birləşməsini yaradaraq bir dəfə icra edilən hərəkət mənasını ifadə edir; məsələn: *siyu ur* (KTŞ 36, KÇ 21) «sindirməq».

Fel tərzləri analitik formalarının təsnifi

Fel tərzləri analitik formalarının mənəsi əsas felin feli bağlaclar forması ilə təsriflənən (funksional-köməkçi) felin semantik mənalarının qarşılıqlı təsiri ilə yaranır. Tərzin ümumi leksik-semantik mənasının formalaşmasında aparıcı rolu əsas felin feli bağlaması oynayır, qrammatik mənanın formalaşmasında əsas ağırlıq təsriflənən (funksional-kömürəkçi) felin üzərinə düşür. Buna görə də L.N.Xaritonovun aşağıdakı sözləri təcəccüb oyadır: «Tərzin analitik formasının mənəsi... feli bağlama və təsriflənən felin qarşılıqlı semantik təsiri prosesində yaranır. O, əsasən, hər halda təsriflənən felin mənəsi və köməkçi funksiyası ilə müəyyənlaşdırılır»¹. Buna görə də «fel tərzlərinin analitik formalarının təsrifini... köməkçi fellərin formal mənalarının ümumiliyi əsasında»² quran L.N.Xaritonovdan fərqli olaraq, biz fel tərzlərinin analitik

¹ Харитонов Л.Н. Формы глагольного вида в якутском языке. с.85.

² Yenə orada.

formalarının təsnisini əsas feli feli bağlamalarının və təsriflənən funksional-köməkçi fellərin ümumi semantik mənaları əsasında qurmağa çalışmışıq. Buna görə də eyni bir funksional-köməkçi fel analitik formanın təsnisini görə müxtəlif qruplara düşə bilər.

Göytürk dilində biz fel tərzlərinin aşağıdakı analitik formalarının mövcudluğunu müəyyənləşdirmişik:

- 1) hərəkətin inkişafını göstərən formalar;
- 2) hərəkətin sürəkliliyini (davamlılığını) ifadə edən formalar;
- 3) hərəkətin bitməsini göstərən formalar;
- 4) hərəkətin qısa zamanilığını, sürətliyini, qəfilliyini, gözənlənməz olduğunu bildirən formalar;
- 5) hərəkətin hala, vəziyyətə keçməsini ifadə edən formalar.

Fel tərzlərinin şəkilçili formalarına nisbətən analitik formalar məna çalarlarının müxtəlifliyinə görə sərqlənir. Bu təngarəngöliyin əmələ gelməsini belə izah etmək olar:

- a) analitik formalar iki feli birləşməsi vasitəsilə əmələ gəlir; hər fel tərz mənasının yaranmasına müəyyən məna çaları gətirir;
- b) əsas tərz mənası bir neçə funksional-köməkçi fel vasitəsilə ifadə edilir, bu sellərdən hər biri tərzə əlavə məna çaları gətirir;
- c) bəzi funksional-köməkçi fellər bir neçə tərz mənasının yaranmasında iştirak edir, bu da məna çalarının müxtəlifliyinə gətirir.

Qeyd etmək lazımdır ki, bu və ya digər tərz birləşməsinin mənasını müəyyənləşdirmək üçün ümuməhatəli forma müəyyənləşdirmək mümkün deyildir. Buna görə də hər ayrıca hal üçün fel tərzinin analitik formasını kontekstə görə müəyyənləşdirmək lazımdır.

Hərəkətin inkişafını ifadə edən formalar

Fel tərzlərinin hərəkətin inkişafını ifadə edən formaları hərəkətin başlanmasını və inkişafını, davam edən hərəkəti göstərir.

Hərəkətin inkişafını göstərən formalar əsas felin -a, -ə şəkilçili feli bağlaması və *bar-*, *ber-*, *yor-*, *elt-*, *kəl-* təsriflənən funksional-köməkçi fellərinin, əsas felin -i, -i, -u, -ü və -ğah, -gəli şəkilçili feli bağlamaları və *kəl-* təsriflənən funksional-köməkçi felinin, habelə əsas felin -ğah, -gəli şəkilçili feli bağlamaları və *bar-* təsriflənən funksional-köməkçi felinin yaratdıqları tərz birləşmələri ilə ifadə edilir. Həm də bu zaman hərəkətin əsas (semantik) formalarının təsnisini əsas feli feli bağlamalarının və təsriflənən funksional-köməkçi fellərin ümumi semantik mənaları əsasında qurmağa çalışmışıq. Buna görə də eyni bir funksional-köməkçi fel analitik formanın təsnisini görə müxtəlif qruplara düşə bilər.

tik) mənəsi əsas fel, yəni feli bağlama ilə ifadə edilir, funksional-köməkçi fel isə fel tərzinin qrammatik göstəricisi (əlaməti) kimi çıxış edir. Funksional-köməkçi fel «feli bağlama+ funksional-köməkçi fel» tərz birləşməsinin semantik mənasına təsir edə bilmez.

Hərəkətin inkişafını bildirən formalar müxtəlif semantik tərz çaları ifadə edir.

Bar- feli ilə düzələn forma. Hərəkətin inkişafını göstərən bu forma əsas felin -a, -ə və -gah, -gəli şəkilçili feli bağlamasının təsriflənən bar- funksional-köməkçi feli ilə birləşməsindən əmələ gəlir.

Bar- funksional-köməkçi felinin -a, -ə şəkilçili feli bağlama ilə (əsas felli) birləşməsi artıq başlanmış, inkişaf və davam edən, ancaq zamanca nə qədər davam edəcəyi məlum olmayan hərəkəti göstərir. Buna görə də bu forma bir qədər hərəkətin sürəkliliyini göstərən tərzə bənzəyir və bir sıra məqamlarda, çalarlarda onunla qovuşur.

Göytürk dilində bar- feli hərəkət bildirən -- hərəkətin danışan şəxslən uzaqlaşdığını, subyektdən haraya isə uzağa yönəldiyini ifadə edən feldir. Buna görə də qədim türk abidələrinin dilində bar- feli vasitəsilə əmələ gələn tərz formaları dinamiklik, hərəkəlik ifadə edir.

Bunu da qeyd etmək maraqlıdır ki, göytürk dilində bar- funksional-köməkçi feli təkcə keçmiş zamanda (həm nəqli keçmiş, həm də şühudi keçmiş) işlənir.

Bar- funksional-köməkçi feli və əsas felin -a, -ə şəkilçili feli bağlanması ilə birləşməsindən əmələ gələn hərəkətin inkişafını ifadə edən fel tərzinin göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində işlənməsinə bir neçə nümunə verək:

Törög kazğanıp uça barmış (KTŞ 24) «El üçün qanun hazırlayıb (dövlət yaradıb) özü ölmüş». *Bunça kazğanıp kanım kağan it yıl onıncı ay altı otuzka uça bardı* (BKc 10) «Bu qədər qazanıb atam xaqan it ili onuncu ayın iyirmi altısında öldü». *Üç karhuk sakınıp təzə bardı* (MC 11) «Üç karluq xalqı (bizi) ası olub qaçıb getdi». ...*bilgə kağan uça bardı* (BKc 2) «...müdrik xaqan öldü».

Təsriflənən bar- funksional-köməkçi felinin əsas felin -gah, -gəli şəkilçili feli bağlaması ilə əmələ gətirdiyi tərz birləşməsi keçmişdə başlanmış və danışılan zamana qədər davam edən, işin icrasının qurtardığı zamanı hələ məlum olmayan hərəkətin inki-

şasını bildirir. Göytürk Orxon-Yenisey yazısı abidələri mətnlərində *ber*- funksional-köməkçi felinin bu tərz formasında yalnız feli şühudi keçmiş zamanında işlənməsi müşahidə edilir. Hərəkətin inkişafının təqdim etdiyimiz bu forması qədim türk yazısının Orxon-Yenisey mətnlərində çox az işlənir:

Sınar süsi ebig, barkığ yolğah bardi (BKŞ 32) «Ordusunun yarısı evimizi, sarayımızı dağıtmaga getdi».

Ber- feli ilə düzələn forma. *Ber*- «ver» funksional-köməkçi felinin əsas feli -a, -ə şəkilçili feli bağlaması ilə birləşməsi də hərəkətin inkişafını bildirir. Feli bağlama formasında olan əsas feli hərəkətin başlanmasını və onun inkişafı prosesini, *ber*- funksional-köməkçi feli isə hərəkətin bitməsini, işin icrasının sona çatdığını ifadə edir. Buna görə *her*- funksional-köməkçi feli ilə əsas feli -a, -ə şəkilçili feli bağlamasının əmələ gətirdiyi tərz birləşməsi bitməyə doğru yaxınlaşmış, hər an qurtarması gözlənilən hərəkətin inkişafı ümumi mənasını ifadə edir. Görünür, buna görədir ki, bəzi türkoloqlar onu hərəkətin bitməsi formasına aid edirlər.

Hərəkətin inkişafı formasını ifadə etmək üçün göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində əsas felinin -a, -ə şəkilçili feli bağlaması ilə tərz birləşməsi əmələ gətirən *her*- funksional-köməkçi feli həmçə təkcə feli keçmiş zamanında işlənir. Güman etmək olar ki, bu da tərz birləşməsinə bir daha bitkinlik mənə çaları verir.

Göytürk Orxon-Yenisey yazısı abidələri mətnlərində əsas feli -a, -ə şəkilçili feli bağlaması+*her*- funksional-köməkçi feli çox az möhsüldər işlənir.

Bu formanın göytürk dilində işlənməsinə hir neçə nümunə veririk:

Ohuripan türk bodunun ilin, torüsün tutu birmis, iti birmis (KTŞ 1) «(Taxta) oturub o, türk xalqının dövlətini, qanununu yaratmış». *Tenri, Umay, iduk yer-suh basa berti erinç* (T 38) «Tanrı, Umay, müqəddəs yer, su möhv etdi». *Kuğ sənünig balbal tikə birtim* (BKc 9) «Mən Kuğ sənünü balbal qoydum». ...*yoğ yaparıq kälürip tikə birti* (BKc 11) «...o, dəfn şamları götürüb qoydu».

Elt- feli ilə düzələn forma. Göytürk dilində *elt*- funksional-köməkçi feli əsas feli təkcə -a, -ə şəkilçili feli bağlaması ilə birləşmə əmələ gətirir. *Elt*- felinin -a, -ə şəkilçili feli bağlama ilə bu cür birləşməsi hərəkətin inkişafını ifadə edən forma əmələ gətirir.

Bu tip tərz birləşməsində *elt*- funksional-köməkçi feli felin şühudi keçmiş zamanında işlənir ki, bu da fel tərzinə hərəkətin bitməsi çalayı verir. Lakin əslində *elt*- funksional-köməkçi felinin əsas felin -*a*, -*ə* feli bağlaması ilə birləşməsinin ifadə etdiyi hərəkət prosesi bitmir, davam və inkişaf edit və nə vaxt bitəcəyi məlum olmur; ola bilər ki, bu tərz birləşməsinin göstərdiyi hərəkət hətta heç bitməsin. Göytürk dilində fel tərzlərinin bu formasının işlənməsinə çox az təsadüf edilir; biz abidələrin mətnlərində iki belə nümunəyə rast gəlmişik:

Sünülgil kantan kalıpən sürə eltdi? (KTŞ 23) «Süngüllər haradan gəlib (səni) sürüb apardı?». *Yarakhğ kantan gəlip yaŷa eltdi?* (KTŞ 23) «Yaraqlılar haradan gəlib (səni) yayıb dağıtdı?».

Yori- feli ilə düzələn forma. Təsrişlənən *yori*- funksional-köməkçi felinin əsas felin -*a*, -*ə* şəkilçili feli bağlaması ilə birləşməsi göytürk dilində hərəkətin inkişafını ifadə edən tərz forması yaradır. *Yori*- felinin semantikasında hərəkətin bitməməsi, davam etməsi vardır. Hərəkətin davam etməsi anlayışı tərz birləşməsinin ümumi mənasına da (tərz birləşməsinin semantik mənasına yox, qrammatik mənasına) keçir. *Yori*- funksional-köməkçi felinin əsas felin -*a*, -*ə* şəkilçili feli bağlaması ilə birləşərək əmələ gətirdiyi hərəkətin inkişafını ifadə edən fel tərzi göytürk dilində az məhsuldar işlənir. Onun abidələrin dilində işlənməsinə üç nümunə veririk:

Sünüg batımı kariğ sökipən, Kögmən yişig toğa yorip kirkiz bodunuğ uda basdim? (BKŞ 27) «Süngü boyu dərinlikdə qarda yol açıb Kögmən meşali dağlarını üzü yuxarı yürüüb qırğız xalqını yuxuda basdim». *Ol yilha türgis tapa Altun yişig toğa, Ertis ügüzig keça yoridimiz?* (KTŞ 37) «Həmin ili türgişlərə qarşı Altun meşali dağlarına qalxaraq, İrtış çayını keçərək yürüş etdik». *Ol yilha türgis tapa Altun yişig aşa, Ertis ügüzig keça yoridim* (BKŞ 27) «Həmin ili türgişlərə qarşı Altun meşali dağlarını aşaraq, İrtış çayını keçərək yürüdüm».

Kəl- feli ilə düzələn forma. Təsrişlənən *kəl*- funksional-köməkçi feli göytürk dilində on məhsuldar və on çox işlənən fellovdən biridir. Özünün semantik mütəhərrikliyi sayəsində bu fel, müasir türk dillərində olduğu kimi, qədim türk dillərində, o cümlədən Orxon-Yenisey kitabələrinin dilində fel tərzlərinin yaradılmasında fəal iştirak edir. *Kəl*- felinin semantikası məlum dərəcədə funksional-köməkçi feldə də özünü qoruyub saxlayır və fel

tərzlərinin ümumi mənasının əsas feli bağlama formasının təsriflənən feli funksional-köməkçi fella birləşməsinin əmələ gətirdiyi mənasının formallaşmasına müəyyən qədər təsir edir.

Göytürk dilində *kəl*- funksional-köməkçi feli əsas feli bağlamasının göstərdiyimiz bütün dörd formasının (-ip; -i, -i, -u, -ü; -a, -ə; -ğalı, -gəli) hamısı ilə birləşmə təşkil edib feli tərz kateqoriyasını yaradır. Onun əmələ gətirdiyi formalardan ikisi hərəkətin inkişafını ifadə edir.

1. Təsriflənən *kəl*- funksional-köməkçi feli əsas feli -a, -ə şəkilçili feli bağlaması ilə tərz birləşməsi yaradaraq zaman baxımından keçmişdən indiki zamana kimi, məkan baxımından uzaqdan danışana doğru istiqamətlənmüş inkişaf edən hərəkəti ifadə edir.

Göytürk dilində fel tərzlərinin bu formasının işlədilməsinə bir neçə nümunə veririk:

Ben, Bilgə Tonyukuk, Altın yaşığ aşa gəltimiz, Ertis ügüzig keçə kəltimiz (T 37-38) «Mən, müdrik Tonyukuk, Altın meşli dağlarını aşaraq gəldik, İrtış çayını keçərək gəldik»¹. *Üç oğuz süsi basa kəlti* (BKŞ 32) «Üç oğuzların qoşunu basa-basa gəldi». *Kərgün, Sakışın, Şıp başın yürü kəlti* (MÇ 16) «Kərgü, Sakış, Şıp başından yürüş edib gəldi». *Çık bodunığ binm sürə kəlti* (MÇ 26) «Minim (min nəfərdən ibarət dəstə; alay, polk) çıkış xalqını sürüb gətirdi». *Oza, yayā kəligmə süsin ağıtdım* (BKŞ 31) «(Onun) (bizim qoşunumuzu) mühasirə etməyə, dağıtmaga gələn qoşununu pərən-pərən etdim» və s.

2. Təsriflənən *kəl*- funksional-köməkçi feli əsas feli -ğalı, -gəli feli bağlaması ilə feli tərz birləşməsini əmələ gətirir. Belə tərz birləşməsi zaman baxımından artıq başlanmış, davam edən və nə vaxt qurtaracağı məlum olmayan, məkan baxımından uzaqdan danışana -- subyekta doğru yaxınlaşan inkişaf edən hərəkəti ifadə edir. Həm də bu zaman *kəl*- funksional-köməkçi feli göytürk dilində həmişə feli şühudi keçmiş zamanında işlənir.

¹ Bu cümlədə mübtəda və xəberin uzlaşması pozulur: mübtəda birinci şəxsin tərkidi, xəber isə birinci şəxsin cəmindimdir. Bununla Tonyukuk özünün yüksəkləyini göstərmək istəyir. Lakin burada yüksək üslubun normaları da pozulur, — yüksək üsluba görə, danışan özünü birinci şəxsin cəmində təqdim edir (*mən əvəzimə biz*).

Orxon-Yenisey abidələrinin mətlərlərində bu formının işlədil-məsinə nadir hallarda təsadüf edilir.

Göstərdiyimiz formanın qədim türk abidələrinin dilində işlənməsinə bir neçə nümunə götiririk:

Yadağı yabız boltu, - tip alğah kəlti (BK § 32) «Piyada qoşun zəifdir, -deyib (bizi) tutmağa gəldi». ...*yok üçün kisi balık (da manə) ukğah kəlti* (BK § 28) «...olmadığı üçün adamlar şəhərdə mənə tabe olmağa gəldi». *Sıñar süsi ebig, barkığ yolğalı bardi, sıñar sümi sünüşgəli kəlti* (BK § 32) «Ordusunun yarısı evimizi, sarayımızı dağıtmağa getdi, ordusunun yarısı (bizimlə) döyüşmə-yə gəldi».

Hərəkətin sürəkliliyini göstərən formalar

Göytürk dilində hərəkətin sürəkliliyini, davamlılığını ifadə edən tərz formaları təsvirlənən *bar-*, *yori-*, *kəl-* funksional-köməkçi fellərinin əsas feli *-i*, *-i*, *-u*, *-ü* və *-ip* şəkilçili feli bağlamaları ilə birləşməsi vasitəsilə düzəlir, həm də bu zaman *bar-* funksional-köməkçi feli əsas feli təkcə *-i*, *-i*, *-u*, *-ü* şəkilçili feli bağlaması ilə, *yori-* və *kəl-* funksional-köməkçi felləri isə əsas feli hər iki feli bağlama forması ilə (*-i*, *-i*, *-u*, *-ü* və *-ip* şəkilçili formalarla) birləşmə yaradır.

Qeyd etmək lazımdır ki, hərəkətin sürəkliliyini, davamlılığını ifadə edən formanı yaranan hər üç funksional-köməkçi fel hərəkət semantikasını ifadə edir: *bar-* «getmək» neytral hərəkət mənası daşıyır — hərəkət piyada da, nəqliyyatla da (athı, arabada) icra edilə bilər; *kəl-* «gəlmək» hərəkəti də neytral mənaya malikdir; birinci fel (*bar-*) danışandan uzaqlaşan hərəkəti bildirirsə, ikinci fel (*kəl-*) danışana doğru yönəlmış hərəkəti ifadə edir. *Yori-* «yürüş etmək» fel hərəkətin üsuluna görə neytral deyildir — subyekti hərəkəti icra etmək üçün hansısa nəqliyyat vasitələrindən istifadə edir; hərəkətin icra istiqamətinə görə isə bu fel neytraldır: hərəkət danışana, subyekti doğru da yönələ bilər, danışandan, subyektdən uzaqlaşan istiqamətdə də icra edilə bilər. Funksional-köməkçi fellərin təsiri altında bu tərz

forması ümumi məzmunca bitməmiş, davan edən, uzun müddətli, sürəkli, bəzən daimiliyə keçən hərəkəti ifadə edir.

Göytürk dilində hərəkətin sürəkliliyini, davamlılığını göstərən tərzin təşkilində istər funksional-köməkçi sellər, istər əsas sellərin feli bağlama formaları selin inkar formasında ya işlənmir, ya da nadir hallarda işlənir.

Bar- feli ilə düzələn forma. Göytürk dilində təsriflənən *bar*- funksional-köməkçi feli əsas felin -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birləşmə təşkil edib hərəkətin sürəkliliyini, davamlılığını ifadə edən tərz forması yaradır. Hərəkətin davamlılığını bildirən tərz birləşməsində qrammatik mənəni *bar-* funksional-köməkçi feli, leksik-semantik mənəni isə əsas felin feli bağlaması verir. Göytürk dilində hərəkətin davamlılığını ifadə edən tərzin bu forması az işləkdir.

Göytürk dilində bu formanın işlənməsinə bir nümunə veririk:

Türk bodun atı yok bohi harmis erti (O 3) «Türk xalqının adı yox olub getmişdi». *Kut bolzun, ali barzun* (HT 7) «Xobox olsun, alaraq getsin». *Tün yəmə, kün yəmə yeli bardımız* (T 27) «Gecə də, gündüz də yel kimi getdik». *Türk bodun, ölüräyin, uğur-stratayın, — tir ermis, yokadu barır ermis* (KTŞ 10) «Türk xalqı, gəlin ölek, nəslimiz möhv edək, — deyirmiş, yox olub gedirmiş».

Bar- funksional-köməkçi feli hərəkətin sürəkliliyi, davamlılığı formasında selin hər hansı şəklində və zamanında işlənə bilər, çünki uzun müddətli hərəkət, sürəkli və davamlı hərəkət keçmişdə başlanıa, işin, hərəkətin icrasını xəbor verən anda davam edə bilər; bu hərəkət gelecekdə də qeyri-müəyyən zamanadək davam edə bilər.

Yori- feli ilə düzələn forma. Göytürk dilində *yori-* feli hərəkət semantikasına malikdir. Buna görə də bu fel köməkçi funksiyada əsas felin feli bağlaması ilə birləşərək davamlı, sürəkli hərəkət bildirən tərz əmələ gətirir. Uzun müddət davam edən, sürəkli hərəkəti ifadə etmək üçün göytürk dilində *yori-* funksional-köməkçi feli əsas felin iki feli bağlama forması ilə — -i, -i, -u, -ü və -ip şəkilçili feli bağlama formaları ilə birləşmə əmələ gətirə bilir.

a) Təsriflənən *yori-* funksional-köməkçi feli əsas felin -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birləşərək göytürk dilində hərəkətin çox dəfəliliyini yaxud uzunmüddətliliyini, davamlı yaxud sürəkli

hərəkəti bildirir; hərəkətin çox dəfəli (təkrar) olması onun sayı ilə yox, hərəkətin, işin icrasının gedişinin zamanı ilə ifadə edilir.

Göytürk dilində bu formanın işlənməsinə bir nümunə veririk:

Anta kalmış yır sayu kop turu, ölü yoriyur ertig (KTe 9)
«Onda (sağ) qalmışların yer boyu tamamilə duraraq, ölərək (ol-dən düşərək) yürüyürdün».

b) Təsriflənən *yori-* funksional-köməkçi feli əsas felin -ip şəkilçili feli bağlaması ilə birləşərək göytürk dilində keçmiş zamanda başlanmış, bitməmiş və bitmiş hələ məlum olmayan uzun müddətli, davamlı hərəkəti ifadə edən tərz forması yaradır; həm də bu hərəkətin ümumiyyətlə, bitib-bitməməsi məlum deyildir.

Bu formanın Göytürk dilində işlənməsinə bir nümunə veririk:

Süləp yorimazun (XT 10) «Qoy qoşunla yürüş etməsin».

Nümunədən göründüyü kimi, *yori-* funksional-köməkçi feli inkar aspektində işlənmişdir. Funksional-köməkçi felin inkar aspektində işlənməsi göytürk dili üçün nadir hadisədir.

Kəl-feli ilə düzələn forma. Yuxarıda qeyd etdiyimiz kimi, göytürk dilində tam leksik mənali *kəl-* feli danışana — subyektdə yaxınlaşan hərəkət semantikasını ifadə edir. Bu felin leksik mənasını itirib grammatik vasitə kimi işlənməsinin köməyi ilə yaranan fel tərzi hərəkətin dinamikliyini saxlayır. Buna görə də göytürk dilində təsriflənəni *kəl-* funksional-köməkçi feli əsas felin feli bağlama forması ilə birləşdikdə artıq başlanmış və davam edən uzunmüddətli sürəkli və davamlı hərəkəti ifadə edən tərz forması yaradır. Hərəkətin davamlılığı, sürəkliliyi formasını əmələ gətirmək üçün abidələrin dilində *kəl-* funksional-köməkçi feli əsas felin iki feli bağlama forması ilə (-i,-i,-u,-ü və -ip şəkilçili feli bağlamalarla) tərz birləşməsi əmələ gətirir.

a) *Kəl-* funksional-köməkçi feli əsas felin -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə tərz birləşməsi yaradır. Əmələ gelən tərz forması həm zaman baxımından (keçmiş zamandan danışılan indiki zaman'a doğru), həm də məkan baxımından (oradan-buraya, uzaqdan yaxına istiqamətlənmiş) danışan subyektdə yaxınlaşan uzun sürücə, sürəkli, davamlı hərəkəti ifadə edir. Göytürk dilində fel tərzlərinin bu forması az məhsuldar işlənir. Göytürk dilində felin bu tərz formasının işlənməsinə bir neçə nümunə veririk:

Yağın başı yoriyu kəlti (MÇ 18), «Düşməniñ ön hissəsi (avanqardı) hücum etdi». *Kögmen yişig ebirü kəltimiz* (T 28),

«Kögmon meşəli dağlarını dövřo vurub gəldik» ... *ayu kəlti* (MÇ 27), ... «çağırdı».

b) Göytürk dilində *kəl-* funksional-köməkçi feli əsas felin -*ip* şəkilçili feli bağlaması ilə birlikdə tərz birləşməsi düzəldir. Bu fel forması da zamanca keçmişdə başlammış və indiyadək davam edən, məkan baxımından icrası subyektdən uzaqda başlanmış və danışana doğru yaxınlaşan davamlı, sürəkli hərəkəti bildirir. Tərzin hərəkətin davamlığını ifadə edən forması da göytürk dilində az məhsuldalar işlənir.

Bu tərz formasının göytürk dilində işlənməsinə bir nümunə veririk:

Oğuz bodun tokuz tatar birlə tirilip kəlti (BK § 34) «Oğuz xalqı doqquz tatarlarla birləşib gəldi». *Süsü tirilip kəlti* (BK § 39). «Qoşunu toplandı» ... *bis yüz kedimlig yadağ bir-iki şayıp kəlti* (MÇ 33) «...beş yüz piyada (əsgər) silah halda bir-iki galib tabe oldu».

Nəhayət, bunu da qeyd etmək lazımdır ki, hərəkətin davamlığının hər iki formasında *kəl-* funksional-köməkçi feli şühdü keçmiş zamanda işlənir.

Hərəkətin bitməsini göstərən tərz

Hərəkətin bitməsi, işin tam icra edilib qurtarması mənası təkcə əsas felin feli bağlama forması ilə yaxud təkcə təsriflənən funksional-köməkçi fello ifadə edilmir, tərzin ümumi mənası əsas felin feli bağlama formasının leksik-semantik mənası ilə təsriflənən funksional-köməkçi felin qrammatik mənasının məc棍uyundan yaranır.

Göytürk dilində hərəkətin bitməsini, işin icrasının tam qurtarmasını ifadə edən fel tərzi əsas felin -*i*, -*i*, -*u*, -*ü* və -*ip* şəkilçili feli bağamlarından birinin təsriflənən *bar-*, *ber-*, *id-*, *kır-* və gör-funksional-köməkçi fellolarından biri ilə birləşməsi yolu ilə əmələ gəlir.

Bar- feli ilə düzələn forma. Göytürk dilində təsriflənən *bar-* «varmaq, getmək» funksional-köməkçi feli əsas felin -*ip* şəkilçili feli bağlaması ilə birləşərək hərəkətin bitməsini bildirən fel tərzi əmələ gətirir. Tərz birləşməsinə bitkinlik, işin icrasının tam qurtarması mənasını *bar-* funksional-köməkçi felinin qrammatik mənasından başqa feli bağlamanın əsas hərəkətdən əvvəl baş ve-

rən hərəkət işarə edən -ip şəkilçisinin mənəsi da verir. *Bar-* funksional-köməkçi feli təqdim etdiyimiz bu tərz formasında yalnız felin keçmiş zamanında (həm şühudi, həm də nəqli keçmiş zamanlarda) işlənir. Göytürk dilində bu formalı felin inkar aspektində işlənməsinə təsadüf edilmir.

Fel tərzlərinin bu formasının göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

Uluğ İrkin azkiyā ərin təzip bardi (KT § 34). «Ulu İrkin azacıq döyüşü ilə qaçıb getdi». *Korğu eki-iç kisigin təzip bardi* (BK § 41), «Qorxaraq iki-üç adamla qasib getdi». *Yadag süsin ekiti gün (kop ölürtim)*, *tirilib bardi* (BKç 1). «Piyada qoşununu ikinci gün (tamamilə qırdım), toplanıb qaçıb». *Anta ötrü türgis karlukığ tabarin ahb, ebin yolip harmış, ebimüə tüsmis* (MÇ 29). «Buna görə türgiş və karlukişin var-dövlətini aldım, evini dağıdış getdim, evimə qayıtdım».

Ber- feli ilə düzələn forma. Göytürk dilində *her-* funksional-köməkçi feli işləkliliyinə görə ən məhsuldar fellərdən biridir. Onun mənələrindən biri fel tərzlərinin hərəkətin bitməsini, işin icrasının tam qurtarmasını ifadə edən formasının düzəldilməsində təzahür edir. Göytürk dilində təsriflənən *ber-* funksional-köməkçi feli əsas felin -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birləşərək hərəkətin bitməsi, işin icrasının tam qurtarması mənəsini əmələ gətirir. Orxon-Yenisey abidələrinin mətnlərində tərzin bu formasının təşkilində iştirak edən *ber-* funksional-köməkçi feli yalnız felin keçmiş zamanında işlənir. Bu da tərzin hərəkətin bitməsini, işin icrasının qurtarmasını ifadə etməsinə müayyən dərəcədə kömək edir. Hərəkətin bitməsini bildirən fel tərzində *ber-* funksional-köməkçi felinin inkar aspektində işlənməsini müşahidə etməmişik.

Hərəkətin bitməsini ifadə edən fel tərzinin bu formasının göytürk dilində işlənməsindən nümunələr təqdim edirik:

İlgərū gün toğsıkda Bökli kağanka təki süləyi birmış (KT § 8), «İrəli gündoğadanda (şərqdə) Bökli xaqanına təki qoşunla getmiş». *Kuriğaru Təmir qapığka təki süləyi birmis* (KT § 8). «Qarba, Dəmir kapiya təki qoşunla getmiş». Tabğac kağanka ilin, törüsün ali birmis (KT§8) «(Türk xalqı) Tabğac xaqanı üçün dövlət və qanun yaratmış». *Kağanım ben özüm bilgə Tonyukuk ötüntük ötünçimin esidi berdi* (T15) «Xaqanım mənim özümün — müdrik Tonyukukun verdiyi məsləhətə qulaq asdır». *Alp ərin ölürip balbal kihu birtim* (BK c7) «İgid döyüşçülərini öldürüb balbal

qoydum». *Türkimə, bodunuma yəgin ança kazğanı birtim* (BK c 10). «Türkim üçün, xalqım üçün bu qədər dövlət qazandı». *Örtənű uluğ törög ali bertim* (BK şm 9). «Çox böyük qanun yaratdım». *Türgis kağanın, kızın ərtənű uluğ törün oğluna ali birtim* (BK şm 9-10). «Türgiş xaqanının qızını ulu qanunumuzun əsasında ogluma aldım». ... *örün, kümüşin, kirğaghıq kutayın, əkinlik isigitin, özlək atın, ayğırın, kara kisin, kök teyinin türkimə, bodunuma kazğanı birtim, iti birtim* (BK şm 11-12). «... parlaq gümüşünü, qıraqlı (kəsilməmiş) ipəyini, əkinlik (toxumluq) taxılıni, cins atını, ayğırını, qara samurunu (xəz), göy dələsini (xəz) türküm üçün, xalqım üçün qazandım, aldım». *Küym, kulum bodumg tenri, yer anta ayu birti* (MÇ 33) «Qadın qullarım, kişi qullarım (olan) xalqı tanrı, yer o zaman çağırıb verdi.»

***id-* feli ilə düzələn forma.** Göytürk dilində tam mənali -id feli «göndərmək» semantikasını ifadə edir, başqa sözlə desək, hərəkət bildirən feldir. Qədim türk qəbilələrinin dilində məkan baxımından -id feli burada, yaxında başlanan və orada, uzaqda bitən hərəkəti, yəni danışandan, subyektdən uzaqlaşan hərəkəti; zaman baxımından keçmiş zamanda başlanan və nitq anı nadək, işin icrası haqqında xəbər verilən zamana qədər davam edən və nitq anında artıq bitən hərəkəti ifadə edir.

Göytürk dilində təsrişlənən *id-* funksional-köməkçi feli əsas fəlin -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birləşərək hərəkətin bitməsi, işin icrasının tam qurtarması mənasını ifadə edən fel tərzi əmələ gətirir. Qədim türk abidələrinin dilində *id-* funksional-köməkçi feli fəlin nəqli keçmiş zamanında işlənir; onun fəlin inkar aspektində işləməsinə abidələrin mətnlərində təsadüf edilmir.

Bu tərz formasının Göytürk dilində işlənməsinə bir neçə nümunə gətiririk:

Türk bodun illədük ilin içğimi idmis (KT ş6) «Türk xalqı yaratdığı elini dağlıtmış». *Kağanladuk kağanının yitirü idmis* (KT ş 7) «Özü qoyduğu xaqanı məhv etmiş». *«Kağanladuk kağanın içğini idmis»* (O 2) «Özü qoyduğu xaqanı qovmuş».

***Kir-* feli ilə düzələn forma.** Göytürk dilində kir- feli «girmək, daxil olmaq» semantikasını ifadə edir. Abidələrin dilində bu fel hətta öz semantik mənasında çox az işlənir. Onun funksional-köməkçi fel mövqeyində işlənməsinə isə tək-tək həltarda təsadüf edilir.

Göytürk dilinde təsriflənənən *kir-* funksional-köməkçi feli əsas felin iki feli bağlama forması ilə (-ip va -i, -i, -u, -ü şəkilçili feli bağlamalarla) birlikdə işlənərək hərəkətin bitməsi, işin icrasının tam qurtarmasını ifadə edən tərz birləşməsi əmələ gətirir.

a) Göytürk dilinde təsriflənən *kir-* funksional-köməkçi feli əsas felin -ip şəkilçili feli bağlaması ilə birləşmə əmələ gətirərək hərəkətin bitməsini, işin icrasının qurtarmasını bildirən fel tərzi yaradır. Belə tərz birləşməsində funksional-köməkçi fel felin keçmiş zamanında (bizim rast gəldiyimiz yeganə nümayəndə — şühudi keçmiş zamanda) işlənir. Bu funksional-köməkçi felə yalnız felin təsdiq aspektində təsadüf edilir.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnlərində feli bu tip tərz formasının işlənməsinə təsadüf etdiyimiz yeganə nümunəni buradan təqdim edirik:

Karlık tapa təzip kirti (MÇ34) «Karlıklara törf qardı».

b) Göytürk dilinde təsriflənən *kir-* funksional-köməkçi feli əsas felin -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birlikdə hərəkətin bitməsi, işin icra edilib qurtarması mənasını ifadə edən fel tərzi yaradır. Orxon-Yenisey abidələrinin mətnlərində fel tərzlərinin bu formasının işlənməsinə yalnız bir dəfə təsadüf etmişik:

Yağıka yalrıs oplayu təgip opulu kirip özi kışğa kərgək bolı (KÇ 23) «Özü düşmənin üzərinə tek hücum edib düşmənin arasında girib özü bir anda həlak oldu».

Kör- feli ilə düzəلن forma. Göytürk abidələrinin dilində *kör-* feli «*görmək, baxmaq*» semantikasını ifadə edir. Bu fel abidələrin dilində öz semantikasında nisbətən geniş işlənir, lakin funksional-köməkçi fel vəzifəsində onun işlənməsinə nadir hallarda təsadüf edilir. Təsriflənən *kör-* funksional-köməkçi feli göytürk dilində əsas felin -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə hərəkətin bitməsi, işin icrasının tam qurtarması, yaxud hərəkətin qurtarmasına təşəbbüs mənası ifadə edən fel tərzi əmələ gətirir. Düzdür, hərəkətin bitməsi yaxud bitməməsini sözün adı mənasında müəyyənləşdirmək mümkün olmur.

Göytürk dilində fel tərzlərinin bu formasının işlənməsinə yalnız bir dəfə təsadüf edilir:

Buñadıp kağan: -Yeli kör, -timis (T 26) «Dərdlənib, xaqan: Yel kimi get, -- demiş».

Hərəkətin qısa zamanlılığını yaxud qəfilliyini bildirən formalar

Göytürk dilində fel tərzlerinin hərəkətin qısa zamanlılığını, yaxud qəfilliyini ifadə edən formaları kontekstdə feli köməkçi mənasından asılıdır. Ümumiyyətlə götürdükdə hərəkətin qısa zamanlılığını, yaxud qəfilliyini göstərən tərz formalarının əmələ gəlməsində iştirak edən sellər müxtəlif məna çalarları ifadə edir: tam olmayan uzun müddətlik, sürətlilik, tələsiklik, ötrilik, qəfillik və s.

Göytürk dilində hərəkətin qısa zamanlılığını, yaxud qəfilliyini bildirən tərz formaları təsriflənən *al-*, *tüs-*, *ur-* funksional-köməkçi selləri ilə əsas feli -*i*, -*i*, -*u*, -*ü* və -*ip* şəkilçili feli bağlamlarının birləşmosunun köməyi ilə əmələ gəlit, həm də bu zaman *al-* və *ur-* funksional-köməkçi selləri əsas feli -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlaması, *tüs-* funksional-köməkçi feli isə əsas feli -*ip* şəkilçili fel bağlaması ilə birləşmə yaradır.

Qeyd etmək lazımdır ki, hərəkətin qısa zamanlılığını, yaxud qəfilliyini bildirən tərz formalarının göytürk dilində işlənməsinə tək-tək təsadüf edilir. Belə ki, göytürk Orxon-Yenisey yazılı abidələrinin mətnlərində *al-* və *tüs-* funksional-köməkçi felinin işlənməsinə isə iki nümunədə təsadüf edirik.

***Al-* feli ilə düzələn formalar.** Göytürk dilində *al-* feli «almاق» semantikasını bildirir. Bu fel Göytürk dilində tez-tez işlənir, lakin, bir təsadüf istisna edilərsə, abidələrin mətnlərində həmişə öz semantik mənasını mühafizə edən leksik vahid kimi, tam mənali fel kimi çıxış edir. Təkcə bir təsadüfdə bu fel öz semantik mənasını itirir və leksik məna yox, qrammatik məna ifadə edərək funksional-köməkçi fel vəzifəsində çıxış edir. Təsriflənən *al-* funksional-köməkçi feli əsas feli -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlaması ilə birləşərək subyekt tərəfindən onun özü üçün iera edilən qısa zamanlı hərəkəti bildirən fel tərzi yaradır. Bu tərzin işlənməsinə göytürk Orxon-Yenisey yazılı mətnlərindəki yeganə nümunəni götürürük:

Tokuz oğuz bodunumin tirü, kobartı aldım (MÇ 5) «Doqquz oğuz xalqımı topladım və birləşdirdim».

***Tüs-* feli ilə düzələn formalar.** Göytürk dilində *tüs-* «düşmək, enmək, qayıtmaq, məskun olmaq, yerləşmək» feli tam mənali fel kimi də o qədər çox işlənmir, funksional-köməkçi fel rolunda isə cəmi bir dəfə çıxış edir. Göytürk dilində *tüs-* funksional-

köməkçi feli əsas felin -ip şəkilçili feli bağlaması ilə hərəkətin qısa zamanlılığını, daha doğrusu, hərəkətin qəsilliyi, anılıyi çalarını ifadə edir. Göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində *tüs-* funksional-köməkçi felinin feli inkar aspektində işlənməsinə təsadüf edilmir.

Bu formanın göytürk dilində işlənməsinə rast gəldiyimiz yeganə nümunəni təqdim edirik:

Anta yana yorıp tüsdim (MÇ 31), «Onda yeno yürüş etdim».

Ur- feli ilə düzələn formalar. Göytürk dilində *ur-* feli «vurmaq, öldürmək, (daş üzərində) naxış açmaq və yazı yazmaq» semantik mənalarını ifadə edir. Abidələrin mətnlərində tam leksik mənah fel kimi bu söz möhsuldar işlənir və yuxarıda göstərdiyimiz leksik-semantik mənaları bildirir. Hərəkətin qısa zamanlığı, yaxud qəsilliyini bildirən tərz formasının digər funksional-köməkçi felləri kimi, *-ur* feli də Orxon-Yenisey abidələrinin dilində funksional-köməkçi fel vəzifəsində nadir hallarda işlənir. Əsas felin *-i*, *-i*, *-u*, *-ü* şəkilçili feli bağlaması ilə birləşərək tərsiflənən *ur-* funksional-köməkçi feli qısa zamanlı hərəkəti, icra edilən hərəkətin sürətli və tələsik olmasını, hərəkətin qəsilliyini, gözlnilməzliyini, qabaqcadan göstərmək mümkün olmayan və gözlnilmədən baş verən hərəkət çaları ifadə edən bir dəfə icra edilən hərəkəti bildirir. Göytürk dilində *ur-* funksional-köməkçi feli hərəkətin qısa zamanlılığını bildirən tərz formasında yalnız feli şühudi keçmiş zamanında işlənir. Göytürk dilində bu funksional-köməkçi felin inkar aspektində işləndiyinə rast gəlməmişik.

Fel tərzlərinin bu formasının işlənməsinə göytürk Orxon-Yenisey abidələrinin dilində iki cümlədə təsadüf edilir:

Ol təgdük də Bayırkunun ak adğırig udkıkin siyu urtu (KT § 36), «O döyüsdə Bayırkının ağ ayğırının ayağını qırdı». ... *siyu urtu* (KÇ 21). «... o öldürdü».

Hərəkətin vəziyyətə keçdiyiini ifadə edən formalar

Göytürk dilində hərəkətin hala, vəziyyətə keçdiyiini ifadə edən tərz formalarının mənası, müəyyən dərəcədə, funksional-köməkçi fellərin mənasından asılıdır. Bu, tədqiq etdiyim beş tərz formasından yeganəsidir ki, felin tərz kateqoriyasının formallaşmasında köməkçi fellərin funksiyası təkcə qrammatik məna ifadə etməklə bitmir. Funksional-köməkçi fel yeni yaranmış feli

bağlama ile ifadə edilmiş əsas fellə təsriflənən feldən ibarət olan funksional-köməkçi fel birləşməsindən əmələ gələn tərz birləşməsinin) ümumi mənasının formallaşmasında da fəal iştirak edir.

Göytürk dilində hərəkətin hala, vəziyyətə keçdiyini ifadə edən fel tərzlərinin komponentlərindən biri, adətən, statik vəziyyət, yaxud hal bildirən fel olur. Adətən, tərz birləşməsinin bu komponenti kimi funksional-köməkçi fel çıxış edir. Tərz birləşməsinin əsas leksik mənası feli bağlama ile ifadə edilmiş əsas fellə ifadə edilsə də, hər halda funksional-köməkçi fellər öz leksik-semantik mənalarının təbiatına uyğun olaraq müstəsna dərəcədə statik vəziyyət ifadə edir.

Öz leksik-semantik mənalarını, heç olmasa, qismən qoruyub saxlayan bəzi funksional-köməkçi fellərdən fərqli olaraq, hərəkətin hala, vəziyyətə keçdiyini göstərən tərz formalarını yaranan təsriflənən fellər öz müstəqilliyini (leksik semantik mənasını) tamamilə itirir, tamamilə qrammatikallaşır.

Göytürk dilində hərəkətin hala, vəziyyətə keçdiyini ifadə edən fel tərzi *kal* - «qalmaq» və *olur*- «oturmaq» funksional-köməkçi fellərinin əsas felin -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlamaları ilə birləşməsi vasitəsilə əmələ gəlir. Bu cür tərz birləşməsi özünün əsas mənasından əlavə, həm də hərəkətin müxtəlisif çəlatlarının bildirir, məsələn, hərəkətin davamlılığı, sürəkliliyi, çoxdəfəliliyi, təkrarlığı, daimiliyi mənalarını da ifadə edir.

***Kal*-feli ilə düzələn formalar.** Göytürk dilində bu fel çox işlənən fellərdən biridir və onun öz müstəqil leksik-semantik mənasında abidələrin mətnlərində işlənməsinə tez-tez təsadüf edilir. *Kal*-felinin öz leksik-semantik mənasını itirərək abidələrin mətnlərində funksional-köməkçi fel vazifasında işlənməsinə tez-tez rast gəlir. Əsas felin -*i*, -*i*, -*u*, -*ü* şəkilçili feli bağlaması ilə tərz birləşməsi əmələ gətirərək *kal*- funksional-köməkçi feli hərəkətin hala, vəziyyətə keçməsi mənasını ifadə edir, həm də bu zaman felin təsriflənən forması (funksional-köməkçi fel) felin istənilən şəklində (formasında) və zamanında, felin hər iki (tosdij və inkar) aspektində işlənə bilər, özündən sonra tez-tez felin hər hansı şəkil və zamanında ifadə edilmiş *er/-ir*- naqis felini qəbul edə bilər. Nəzəri cəhətdən göytürk dilində (habələ qədim türk qəbilələrinin dilində) bu funksional-köməkçi felin tərz yaratma imkanı qeyri-məhduddur, lakin praktik cəhətdən Orxon-Yenisey abidələri mətnlərinin dil materiallarının məhdudluğu *kal*- funksional-

köməkçi felinin iştirakı ilə əmələ gələn bütün mümkün tərz formalarını aydınlaşdırmağa imkan vermir. Lakin buna baxmayaraq göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində əsas feln -i, -i, -u, -ü şəkilçili feli bağlaması və *kal-* funksional-köməkçi felinin iştirakı ilə əmələ gələn hərəkətin hala, vəziyyətə keçdiyini ifadə edən fel tərzinin yaranmasına kifayət qədər nümunə tapmaq olar. Biz burada *kal-* funksional-köməkçi felinin və -i, -i, -u, -ü şəkilçili feli bağlamanının əmələ gətirdiyi hərəkətin hala keçdiyini ifadə edən tərzin göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

Ölügi yurtda, yolla yatu kaltaçı ertigiz (KT şm 9). «Ölüləriniz yurdда, yoldа yataraq qalası idи». *Usın buntatu yurta yatu kalur erti* (T 19), «Usın buntatu yurdunda yataraq qalırdı». *Alp Köğşin ohuru kaltı* (Y 48) «İgid Köğşin oturdu».

Otur- feli ilə düzələn formalar. Göytürk dilində *ohur-* feli, əsasən, özünün «oturmaq» leksik-semantik mənasında işlənir. Öz leksik-semantik mənasında *ohur-* feli statik vəziyyət semantikası ifadə edir. Bu fel öz leksik mənasını itirərək qrammatik məna kəsb edir (qrammatik vasitəyə çevirilir) və funksional-köməkçi fel kimi işlənərək əsas feln -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birlikdə hərəkətin hala, vəziyyətə keçdiyini ifadə edən fel tərzini yaradır. Bəzən bu tərz forması hərəkətin çoxdəfəliyi, təkrarlığı, daimliyini mənasını da ifadə edir.

a) *Ohur-* funksional-köməkçi feli əsas feln -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birləşərək hərəkətin çoxdəfəliyi, davamlığı, sürəkliyi, təkrarlığı, daimliyi mənasını ifadə edən fel tərzi əmələ gətirir. Göytürk dilində hərəkətin hala, vəziyyətə keçdiyini ifadə edən fel tərzinin bu ələri xalis hərəkətin hala keçdiyini bildirən formaya nisbətən üstünlük təşkil edir. Göytürk dilində bu formaların işlənməsinə bir neçə nümunə veririk:

Kəlir ersər, kü ər üküür, kəlməz ersər, tihğ, sabığ ali ohur, — idi (T 32) «Gəlsələr, səs-küy döyüşçülərin sayını çoxaldılar, gelməsələr, dil, söz (əsir) alaraq otur, — dedi. Türk bilgə kağan türk bodunğ, oğuz bodunğ igidi ohurur». (T 62). «Türk müdrik xaqanı türk xalqını, oğuz xalqını yüksəldərək (taxtda) oturur».

b) Göytürk dilində *ohur-* funksional-köməkçi feli əsas feln -i, -i, -u, -ü şəkilçili feli bağlaması ilə birləşərək hərəkətin hala, vəziyyətə, daimi hərəkətə keçdiyini ifadə edən fel tərzi əmələ gətirir. Fel tərzinin bu mənada işlənməsinə göytürk Orxon-Yenisey yazısı

abidələrinin mətnlərində nadir hallarda təsadüf edilir. Məsələn: «...*bilgə Küli çor tardus bodumğ iti, ayu ohurtı* (KÇ 14). «... müdrük Küli çor tarduş xalqını idarə etdi».

Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, əgər göytürk dilində fel tərzlərinin analitik formaları bu qədər inkişaf etmiş və zəngin sistemə malikdirlər, onda qədim türk qəbilələrinin dilində fel tərzlərinin analatik formaları, güman ki, daha zəngin və rəngarəng vasitələrlə ifadə edilməli idi. Göytürk Orxon-Yenisey yazısı abidələrinin qədim türk qəbilələrinin dillərinin cüzi bir hissəsini eks etdirdiyini nəzərə alsaq, onda əminliklə deyə bilərik ki, hər halda qədim türk qəbilələrinin dillərində funksional-köməkçi fellərin sayı göytürk Orxon-Yenisey yazısı abidələrinin mətnlərində rast gəldiyimizdən çox olmalı idi. Məlum sobəblərə görə, qədim türk dillərində mövcud ola bilən funksional-köməkçi fellərin hamısı göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində öz ek-sini tapa bilməmişdir.

Felin perifrastik formaları

Türk dillərində, o cümlədən göytürk dilində hərəkətin icrasının xarakterini ifadə edən tərz formallarından biri də felin perifrastik formalıdır. Türk dillərinin tədqiqi tarixində elə dövr olmuşdur ki, türkoloji ədəbiyyatda türk dillərinin bozılardında fel tərzlərinin felin bağlama ilə ifadə edilmiş əsas fel və təsrişlərin fellə ifadə edilmiş funksional-köməkçi felin birləşməsi vasitəsilə əmələ gələn forma ilə deyil, felin perifrastik formalıları ilə ifadə edildiyi, yaradıldığı iddia edilirdi. Məsələn, M.S. Mixaylov yazar: «Türk dilinə gəlinəcə, fikrimizə, onda tərz kateqoriyası köməkçi fellərin felin bağlama ilə birləşməsi vasitəsilə deyil, perifrastik formalın ... köməyi ilə ifadə edilir».¹ Lakin o, sonralar bu ideyasından imtina etmişdi. Özünün başqa bir əsərində o yazar: «Qeyd etmək lazımdır ki, türk dili felinin perifrastik formallarının zənginliyi təkcə *ol-* və *buhun-* fellərinin köməyi ilə əmələ gəlmış formalarla tükmənmiş. Perifrastik formalara, məsələn *(-u)a*, *(-u)je* şəkilçili felin bağlama vasitəsilə yaranmış əsas felin *kal-*, *ko-*, *düş-* və s. fellərin

¹ Михайлов М.С. Перифрастические формы и категория вида в турецком языке. М., 1954. с. 19.

əmələ gətirdiyi formaları da aid etmək olar»¹. Onu da qeyd etmək lazımdır ki, M.S.Mixaylov felin tərz kateqoriyasının bütün ifadə formalarını felin perifrastik formaları hesab edir.

A.N.Kononov felin perifrastik formalarını belə münyyyənləşdirir: «...felin perifrastik formaları – türk dilində tərz kateqoriyasının ifadəsinin üsullarından biri – iki hissədən ibarətdir: xəbər şəklinin sadə formalarının əsaslarından (təkcə şühudi keçmiş zaman istisna təşkil edir)+ *ohnak* «olmaq», yaxud nadir hallarda *buhunmak* «olmaq».²

Təqdim etdiyimiz əsərdə felin zaman formalarının (habələ şəkil formaları) *bol-* felinin formaları ilə (şəkil və zaman formaları ilə) birləşməsindən əmələ gələn formaları felin perifrastik formaları hesab edirik. Bu mənada türk dillərində felin perifrastik formalarının mövcudluğu haqqında təkcə M.S.Mixaylov və A.N.Kononov yazımışlar.

Göytürk dilində felin perifrastik formalarının mövcudluğu haqqında türkoloji ədəbiyyatda məlumat yoxdur. Düzdür, M.S.Mixaylov göytürk Orxon-Yenisey abidələrindən Kül tigin şərəfinə qoyulmuş abidədə perifrastik formaların mövcud olduğu haqda danışır,³ lakin o, perifrastik forma dedikdə seli bağlama ilə ifadə edilmiş əsas fel və funksional-köməkçi felin birləşməsi vasitəsilə ifadə edilən felin tərz birləşməsini nəzərdə tutur.

Göytürk diliində felin perifrastik formalarının işlənməsinə cəmi bir nümunə müşahidə etmişik. Perifrastik formanın ifadə edildiyi həmin nümunə felin bitkinlik tərzini bildirir.

Göytürk dilində felin bitkinlik tərzi hərəkətin icra edilib bitdiyini ifadə edir və qeyri-qəti gələcək zamanın inkar aspektində olan fel və şühudi keçmiş zamanda işlənən *bol-* «olmaq» felinin birləşməsi vasitəsilə ifadə edilir; məsələn:

Körir közim körməz təg, bilīr biligim bihməz təg bolı (KT şm 10) «Görən gözüm görmez, iti algım anlamaz oldu».

Gətirilən nümunədən aydın görünür ki, perifrastik formanı əmələ gətirən komponentlər arasına *təg* qoşması daxil olur.

¹ Михайлов М.С. Исследование по грамматике турецкого языка. Перифразистические формы турецкого глагола. М., 1965, с.10.

² Кононов А.Н. Грамматика современного турецкого литературного языка. с. 212.

³ Михайлов М.С. Исследование по грамматике турецкого языка. Перифразистические формы турецкого глагола. М., 1965, с.9.

İki təsriflənən feli ifadə edilən forma

Göytürk dilində fel tərzləri təkcə yuxarıda şərh etdiyimiz formalarla deyil, habelə iki təsriflənmiş felin birləşməsi vasitəsilə də ifadə edilir.

İstər müasir türk dillərində, istərsə qədim türk dillərində, o cümlədən göytürk dilində iki təsriflənən felin hər cür birləşməsi (daha doğrusu, yanaşı işlənməsi) fel tərzini yaratır. Göytürk dilində elə hala təsadüf edirik ki, hər iki təsriflənən fel yanaşı işlənir, lakin felin tərz kateqoriyasını yaratmır. Belə hallarda iki və daha artıq (bəzən hətta dörd) fel yanaşı işlənir, leksik və qrammatik münasibətdə müstəqil olur: öz leksik-semantik məzmunlarını, qrammatik məzmunlarını, qrammatik mənalarını qoruyub mühabizə edir və cümlənin həmcins üzvləri (əsasən, xəbərləri) vəzifəsini yerinə yetirir; məsələn:

Tabğaqda abırılı, kanlıaltı (T 2), «Tabğaqdan ayrıldı, xanlı oldu». Tenri bilgə kağanta adırlamalıım, azmalım (O 11). «Tanrı müdrik xaqandan ayrılmayaq, ona ası olmayaq». Eçümiz-apamız Bumin kağan tört buhnuğ kismis, yiğmis, yaymış, basmış. OI kan yok bolrukda kisra el yetmis, içqımmis, kaçışmis (O 1). «Əcdadımız Bumin xaqan dörd tərəfi sıxışdırmış, yiğmiş, yaymış (dağıtmış), basmış (məglüb etmiş). O xan öldükdən sonra el (sona) yetmiş, dağılmış, qaçışmış». ... tokitdum, yiğdim, basdim, yaydim (O 9) «... hücum etdim, yiğdim, basdim, yaydim». Tay Bilgə Tutuk yabla-kin üçün, bir-iki athğ yablonkin üçün, kara bodum, öltün, yetdin (MÇ 17). «Tay Bilgə Tutuk xəyanət etdiyi üçün, bir-iki adlı (şöhrətli adam) xəyanət etdiyi üçün, qara camaatım, son öldün, sona yetdin».

Bizim ükrimizən, iki təsriflənən felin birləşməsi o zaman felin tərz kateqoriyasını əmələ götürə bilər ki, birləşməyə daxil olan fellərdən biri (adətən, sıraça ikincisi) öz semantik mənasını itirsən, yalnız qrammatik funksiya daşısın (yəni qrammatik məna ilədə edən vasitəyə çevrilisin) və funksional-köməkçi fel vəzifəsində çıxış etsin. İlk baxışdan, zahirən tərz anlayışı əmələ götürən fellərin belə birləşməsi cümlədə həmcins xəbər vəzifəsini yerinə yetirən fellərdən heç bir şəylə fərqlənəmir. Onları yalnız kontekst vasitəsilə fərqləndirmək olar: həmçinin xəbər vəzifəsini yerinə yetirən fellər öz müstəqil leksik-semantik mənalarını qoruyub saxlayır və iki hərəkəti ifadə edir, felin tərz kateqoriyasını əmələ getirmək üçün

iso birleşməyə daxil olan fellərdən biri öz leksik-semantik mənasını itirir, qrammatik məna kəsb edir (qrammatik məna ifadə edən vasitəyə çevrilir) və iki fel bir yerde bir məna ifadə edir, ikinci fel hərəkətin gedişinin xarakterini bildirir.

Göytürk dilində iki təsriflənən felin birləşməsi vasitəsilə fel tərzlərinin ifadə edilməsinə nadir hallarda təsadüf edilir. Biz abidələrin dilində sel tərzlərinin iki təsriflənən feli ifadə edildiyi formaya cəmi bir nümunədə rast golmişik.

...tört tigin gəlip İşbara Bilgə Küli çorığ yuğlatı, bədizin bədizti ohurtı (KÇ 24). «... dörd şahzadə gəlib İşbara Bilgə Küli çoru basdırıldı, sərdabəsini naxışladı».

Ohur- feli göytürk dilində «oturmaq» semantikasını ifadə edir, lakin nümunə götirdiyimiz cümlədə bu semantika yoxdur, *ohur*- feli bu cümlədə hərəkətin bitdiyini, hərəkətin hala, vəziyyətə keçdiyini ifadə edən fel tərzini yaradır, yəni hərəkətin gedişinin xarakterini ifadə edir.

Deməli, göytürk dilində *bədizti* və *ohurtı* təsriflənən fellərinin birləşməsi hərəkətin bitməsini, işin icrasının sona çatmasını, qurtarmasını ifadə edir.

İki təsriflənən felin köməyi ilə fel tərzinin (hərəkətin inkişafı və hərəkətin hala çevrilməsini bildirən tərzlərin) ifadə edilməsini Z.İ.Budaqova da göstərmüşdür.¹

Felin tərz formalarının feli zaman formaları ilə ifadəsi

Felin tərz və zaman kateqoriyaları tamamilə fərqli kateqoriyalardır. Felin zaman formaları iş, hal, hərəkətin icra zamanını göstərməyə xidmət edir, felin tərz formaları iso hərəkətin gedişinin, işin icrasının xarakterini ifadə edən formalarıdır.

Lakin belə bir faktı da inkar etmək olmaz ki, felin hər hansı bir tərz forması iş, hal, hərəkətin icra edilməsi zamanının çalarını da özündə daşıyır, öz növbəsində, hər hansı fel zamanı formasında da fel tərzlərinin çaları — hərəkətin gedişinin, işin icrasının xarakterini ifadə edən formanın çaları vardır. Felin zaman formaları xüsusi tərz göstəricilərinə (məsələn, şəkilçilərinə) malik deyildir. Zaman anlayışının özündə felin bu və ya digər tərzinin

¹ Azərbaycan dilinin qrammatikası. 1, s. 159, 160-161.

mənəsi vardır. Lakin bununla yanaşı heç kimə belə haqq verilmir ki, fəlin zaman formalarını fəlin tərz formalarından biri hesab etsin.

Göytürk dilində fəlin xəbər şöklinin bütün formaları hərəkətin gedişinin xarakterini bildirən formaların, yəni fəl tərzlərinin mənasını ifadə edir.

Şühudi keçmiş zaman. Göytürk dilində hərəkətin, işin icrasının qısa zamanlığını, bir aktlı olmasını ifadə edir; məsələn:

At üzə bintüre kariğ sökdim (T 25) «(Ordunu) atlara nindirib qarda yol açdım». *Türgis bodunığ uda basdınız* (KT § 37). «Türqiş xalqını yuxuda olarkən basdıq». *Bir yilka biş yoh sünüşdiniz* (KT şm 4) «Bir ildə beş yol döyüdü». *Türk bodun adak kamşatdı* (KT şın 6-7) «Türk xalqı ayağını zəiflətdi». *Kızıl kanım tökti* (T 52). «Qızıl qanımı tökdü (axıtdı)». *Kül tigin alı otuz yaşına kırkız tapa sülədimiz* (KT § 34-35) «Kül tiginin iyirmi altı yaşı olanda qırğızlara qarşı qoşun göndərdik».

Nəqli keçmiş zaman. Göytürk dilində hərəkətin, işin icrasının bitməsini ifadə edir; məsələn:

Kisi oğlunta üzə ecüm-apam Bumun kağan, İstəmi kağan olurmuş (KT §1) «İnsan oğlunun üzərində oedadlarım Bumun xaqan, İstəmi xaqan oturmuş». *Sü süləpan tört buhündəki bodunığ kop baz kılımış, başlığıq yüküntürmüş, tizligig sökürmüş* (KT § 2) «Qoşun göndərib dörd tərəfdəki xalqların hamısını almış, hamısını tabe etmiş, başını saeda etdirmiş, dizlini çökdürmüş». *Kanım kağan yeti yegirmi ərin taşıkmış* (KT § 11) «Atəm xaqan yeddi igidla sərhədi keçmiş». *İlgəri Kadırkan yışka təgi, kirü Təmir kapiğka təgi konturmış* (KT § 2) «İrləi Kadırkan meşəli dağlarına təki, geri Dəmir qapıya təki yerləşdirmiş».

Şühudi müəyyən imperfekt hərəkətin bitmədiyini davam etdiriyini ifadə edir; məsələn:

Kül tigin ol sünüsədə otuz yaşayur erti (KT şm 2) «Kül tigin o döyüsdə otuz yaşında idi». *Kiyik yiyyü, tabışğan yiyyü olurur erti-miz* (T 8). «Maral yeyərək, dovşan yeyərək otururduq». *Adırul-mısdə sakınur erti-miz* (İA 1) «Ayrılmağımıza heyfsilənirdik». *Kül tigin bir kırk yaşayur erti* (KT şm 2) «Kül tigin otuz bir yaşında idi».

Nəqli müəyyən imperfekt. Hərəkətin bitməsini, davamlılığını, sürəkliliyini, bəzən isə daimiliyə keçən hərəkəti ifadə edir; məsələn:

Suçık sabin, yumşak ağıń arıp, irak bodunıǵ ança yağıtur ermiş (KT c5). «Şirin sözü (dili), yumşaq hədiyyələrlə aldadıb iraq xalqı beləcə yaxınlaşdırılmış». *Yağrı kontukda kışır aýığ bitig anta öyür ermiş* (KT c5) «Yaxın yerləşdikdən sonra pis əməlləri orada öyrədirmiş». *Türk bodun, üləsikig anta aýığ kişi ança boşgurur ermiş* (KT c7) «Türk xalqı, bir hissəni orada pis adamlar belə öyrədirmiş». *Ekin ara idi öksiz kök türk ança ohurur ermiş* (KT § 3) «İkisinin (göylə yerin) arasında (torpağa) sahib vahid (oxlara parçalanmış) göy türk (xalqı) belə otururmuş».

Şühudi qeyri-müəyyən imperfect hərəkətin bitməməsini, davamlılığını, sürəkliliyini, təkrarlığını, çoxdəfəliliyini ifadə edir. Belə hərəkət tez-tez təkrar edilir və daimi hərəkətə keçir; məsələn:

Sünüs bolsar, çərig itər erti (KÇ 9). «Döyüş olsa, qoşun göndərərdi». *İnisi eçisin bilməz erti, oğh kañın bilməz erti* (KT § 21) «Kiçik qardaşlar böyük qardaşları tanımadı, oğlu atasını tanımadı». *Oı sabığ esidin tün yamə udiskim gəlməz erti, olursı-kum gəlməz erti* (T 22) O xəbəri eşidib gecə də yuxum gəlməzdı, oturmağım (rahathlığım) gəlməzdı».

Nəqli qeyri-müəyyən imperfect hərəkətin bitməsini, işin icrasının qurtarmasını ifadə edir; məsələn:

Edgü, bilgə kisig, edgü, alp kisik yoritmaz ermiş (KT c6) «Yaxşı, müdrik adamları, yaxşı, ığid adamları yürüşə göndərməzmiş». *Bir kisi yanılsar oğuşı, bodunu bisügiňə təgi kidmaz ermiş* (KTc 6) «Bir adam yanlış (xəyanət etsə) idи, onun tayfası, xalqını sonuncu nəfərinə töki doğramaz (qırmaz) imiş». *Səmiz buka turuk tiyin bilməz ermiş* (T 6). «Kök buğa ariq buğadır, — deyə tanımadı».

İkiqat şühudi keçmiş zaman (həm təsvirlənən leksik-seman-tik mənali fel, həm də *er-* naqis feli şühudi keçmiş zamanda olur) göytürk dilində çoxdan icra edilmiş işin, hərəkətin bitməsini, qəti-liyini ifadə edir; məsələn:

Yabız bat biz, azeigen üküsig körtig irti (O 7) «Biz pis və yaramaz idik, biz azi çox gördük».

Şühudi uzaq keçmiş zaman göytürk dilində hərəkətin bitməsini, işin icrasının qurtarmasını ifadə edir; məsələn:

Ol ökdə kul kullıǵ bolmuş erti, kün kündlik bolmuş erti (KT §21). «O vaxt qul qullu olmuşdu, qul qadın qullu (qadın) olmuşdu». *Alp ər hizina təgmiş erti* (KT § 40) «Alp ığidlər biza hücum

etmişdi». *İlgı sü taşıkmiş erti* (BK § 32) «Qoşunun əvvəli sərhədi keçmişdi».

Nəqli uzaq keçmiş zaman göytürk dilində hərəkətin gümanlı baş verməsini, işin icrasının ehtimala görə bitməsini ifadə edir; məsələn:

Adığlı tonuzlu art üzə sokmuş ermış, adığın karnı yarılmış, tonuzun ağızı sınmış, -tir (IB 10-11) «Ayi ilə donuz aşırımda döyüşmiş imiş, ayının qarnı yarılmış, donuzun köpək dişi sınmış, - deyir».

İndiki zaman göytürk dilində bitməmiş, davamlı, təkrarlanan hərəkəti ifadə edir; məsələn:

Kingə ilig kazğanurmən? (KT § 9) «Kimi el qazanıram?» *Nə kağanka isig, küçig birürmən?* (KT §9) «Hansi xaqana emayımi verirəm?» ...*türk bəglər, kop bilirsiz* (KT § 34) «... türk bəyləri, hainisini bilirsiniz». *İnöz İnəncü Besbalıka barırmən* (II T 7) «Mən, İnöz İnəncü, Beşbalığa gedirəm». *İnöz İnəncü, tarüş Küli çor Besbalıka barırmız* (II T 1) «Biz — İnöz İnəncü, taruş Küli çor Beşbalığa gedirik».

Felin qeyri-qəti gələcək zamanı göytürk dilində hərəkətin bitmədiyini, işin icrasının qurtarmadığını, davamlı, uzun müddətli, sürəkli, təkrarlanan, çoxdəfəli, daimi hərəkəti ifadə edir; məsələn:

Öd tərri yasar (KT şəm 10) «Vaxtı tanrı yazar». *Nəkə təzərbiz üküş tiyin?* (T 38-39) «Çoxdur deyə, nə üçün qaçarıq?» *Arkış idmaz tiyin sülədim* (BK § 24) Hədiyyələr göndərməz, deyə qoşun çəkdir. *Yalabçı, edgü sabı, gəlməz tiyin yayım sülədim* (BK § 39) «Elçisi, yaxşı xəbori və arzusu gəlməz deyə yayda qoşun çəkdir».

Felin təsriflənməsi

Göytürk dilində fellər, əsasən, müasir türk dillərində olduğu kimi təsriflənsə də, hər halda müasir türk dillərindən fərqlənən cəhətlər də vardır. Şəxs şəkilçilərini ayrı-ayrı şəkillər və zamanlar üzrə nəzərdən keçirdikdə abidələrin dili ilə müasir türk dilləri arasındakı fərqli xüsusiyyətlər özünü daha aydın göstərir:

1. Göytürk dilində felin xəbər şəklinin bütün zaman şəkilçiləri müasir oğuz qrupu türk dillərindəki zaman şəkilçiləri ilə eynidir: şühudi keçmiş zamanda *-di*, nəqli keçmiş zamanda *-miş*, indiki zamanda *-ır*, qeyri-qəti gələcək zamanda *-ər*. Göytürk dilində

təkə qəti gələcək zamanın şəkilçisi müasir oğuz qrupu türk dillərinin uyğun zamanındaki şəkilçidən fərqlənir; müasir oğuz qrupu türk dillərində qəti gələcək zaman -*araq*, -*aček* şəkilçisi ilə ifadə edildiyi halda göytürk dilində bu zaman -*gay*, -*gøy* şəkilçisi ilə ifadə edilir. Fəlin digər şəkillərində abidələrin dilində işlənən şəkilçilərlə müasir türk dillərində işlənən şəkilçilər arasında müəyyən fonetik fərqlər vardır. Bu fərqlər fəlin hər şəklində göstəriləcəkdir.

2. Göytürk dilində birinci şəxsin təkinin şəxs şəkilçisi keçmiş zaman anlayışı ifadə edən fellərdə -*m*, indiki və gələcək zaman anlayışı ifadə edən fellərdə -*man//men*, *ben* ilə ifadə edilir. Keçmiş zaman anlayışı ifadə edən fellərdə birinci şəxsin təki üçün -*m* şəkilçisinin işlədilməsi bütün türk dillərində mühafizə edilmişdir; indiki və gələcək zaman anlayışı ifadə edən fellərdə isə türk dillərinin bir qismində -*m* ünsürü (açıq və qapalı saitlərlə işlənir) işləndiyi halda, bir qism türk dillərində göytürk dilində işlənən -*man//men* şəkilçisinin qapalı saitlə olan variantı (-*min//min*) işlənir.

Göytürk dilində işlənən -*m*, -*man//men*, -*ben* şəxs şəkilçilərindən -*m* daha qədimdir, bunu onun yalnız keçmiş zaman bildirən fellərlə işlənməsindən başqa (məlum olduğu kimi, üç qrammatik zaman arasında ən qədimi keçmiş zamandır), bir də onun əvəzlik dövrünü keçirib artıq şəkilçiləşməsidir. Hətta güman etmək olar ki, birinci şəxs təkin -*m* şəkilçisi birinci şəxs anlayışının tek və cəm anlayışına difərensiallaşmasından əvvəl təşəkkül tapmışdır.

Göytürk dilində indiki və gələcək zamanlarda fel köklərinin qalın, ya ince saitli olmasından asılı olmayaraq, şəxs şəkilçisi ince saitli variantla işlənir, yəni birinci şəxs əvəzliyi necədirsa, eləcə də qalır. Buna görə də qalın köklü fellər təsrişlənərkən göytürk dilində ahəng qanunu pozulur; məsələni: *kazğanurmon* (KF § 9) «qazanıram». Gələcəkdə təkrar etməmək üçün buradaca qeyd etmək lazımdır ki, ümumiyyətlə fellər indiki və gələcək zamanlarda təsrişlənərkən birinci və ikinci şəxsin təkində, birinci şəxsin cəmində (ikinci şəxsin cəminin göytürk dilində indiki və gələcək zamanda işləndiyi müşahidə edilməmişdir) qalın əsaslı fellərdə ahəng qanunu pozulur. Göytürk dilində elə hallara da təsadüf edildir ki, qalın əsaslı fel indiki zamanda təsrişlənərkən birinci şəxsin təkində saitlərin ahəng qanunu pozulmur, yəni şəxs şəkilçisi - əvəzliyində

ki sait qalınlaşır; məsələn: *barıman* (HIT 7) «varıram», «gedirəm».

Türk dillərinin tədqiqatçıları bu fikirdədir ki, birinci şəxs təkin -*m* şəxs şəkilçisi birbaşa *mən* şəxs əvəzliyindən törəmişdir. Lakin ehtimal etmək olar ki, -*m* şəxs şəkilçisi *mən* şəxs əvəzliyi I şəxsin təkinin göstərmək üçün hələ tam təşəkkül tapmamışdan əvvəl formalaşmışdır. Başqa sözə desək, -*m* şəxs şəkilçisi bilavasitə *mən//men* şəxs əvəzliyindən deyil, ulutürk dilində işlədilmiş və ümumiyyətlə birinci şəxsi bildirən *bi* şəxs əvəzliyindən törəmişdir. Sonralar, türk dillərində qanunauyğun fonetik hadisə sayılan *b>m* səs əvəzlənməsi baş vermişdir. I şəxs əvəzliyi (*bi>m*) şəxs şəkilci kimi dərk edildikdə, son sait səs düşməsdür. Bu da qanunauyğun fonetik hadisədir (bax: III şəxs şəkilçisi).

3. Göytürk dilində birinci şəxsin cəminin şəxs şəkilçisi keçmiş zaman anlayışı ifadə edən sellərdə -*miz*, -*miz*, indiki və gələcək zaman anlayışı ifadə edən sellərdə isə -*biz* ilə ifadə edilir. Müasir türk dillərindən bir qismindən həm Orxon-Yenisey şəxs şəkilçisi işlənir, həm də yeni qazanılmış -*q*, -*k* birinci şəxs cəm şəkilçisinin dən istifadə edilir. Bir qismi türk dillərində isə abidələrin dilində işlədilən birinci şəxs cəm şəkilçisi tamamilə unudulmuş, təkcə yeni qazanılmış -*q*, -*k* cəm şəkilçisi işlədir.

Birinci şəxs cəm şəkilçiləri arasında da keçmiş zaman anlayışı ifadə edən sellərlə işlənən variant daha qədimdir; -*m* ünsürü birinci şəxsin təkinini göstərmək üçün şəxs şəkilçisi kimi qəvrانıldıqdan sonra birinci şəxsin cəmini yaratmaq üçün, isim və əvəzliklərə analogiya olaraq, təkin üzərinə qədim dövrə cəm bildirən z ünsürü artırılmışdır. Birinci şəxs cəm şəkilçisinin indiki və gələcək zaman anlayışı ifadə edən sellərlə işlənən variantı isə keçmiş zaman selləri ilə işlənən variantından çox sonra — birinci şəxs cəm şəxs əvəzliyi əvəzlik kimi təşəkkül tapdıqdan sonra formalaşmışdır. Qeyd etmək lazımdır ki, -*biz* şəxs şəkilçisinin formalaşması -*biz* xəbərlik şəkilçisinin formalaşması ilə ya eyni zamanda olmuş, ya da biri digərindən (hansi hansından?) azacıq əvvəl olmuşdur, bələ ki, bunlardan biri digərinin analogiyasıdır.

4. Göytürk dilində ikinci şəxsin təkində keçmiş zaman anlayışı bildirən sellərdə -*n*, -*g*, -*g* şəxs şəkilçiləri, indiki və gələcək zaman anlayışı bildirən sellərdə isə -*-san* şəxs şəkilçisi işlənir. Bu şəkilçilərdən -*g*, -*g* istisna olmaqla, qalan iki şəkilçi azacıq qanunauyğun fonetik dəyişikliklə müasir türk dillərində də işlədir.

($\eta>n$ çevrilmesi baş vermiş, -*sən* şəkilçisinin qalın variantı da yanmışdır). İ.A.Batmanov, -*g*, -*g* şəkilçisinin $\eta>ng>g$ çevrilmesi nəticəsində yarandığını söyləyir.¹

Göytürk dilində, eləcə də müasir türk dillərində ikinci şəxsin təki üçün işlədirən - $\eta>-n$ şəxs şəkilçisinin mənşəyi haqqında türkoloqlar bu fikirdədirler ki, həmin şəkilçi *sən* ikinci şəxs əvəzliindən törəmişdir. Bu fikir həqiqətə uyğundur. Lakin bu şəkilçinin necə yarandığı mübahisəli və qaranlıqdır. Əgər türk dilləri üçün ikinci şəxs əvəzliyinin ulu formasının *si* şəklində olduğunu da nəzərə alsaq, onda bu problem daha da qaranlıqlaşar. Necə olmuşdur ki, birinci şəxs üçün şəxs əvəzliyinin birinci samiti, ikinci şəxs üçün şəxs əvəzliyinin sonuncu samiti şəxs şəkilçisi kimi formalışmışdır? *Sən* ikinci şəxs əvəzliyinin son samiti *n* ağız samiti olduğu halda, nə üçün ikinci şəxs şəkilçisi *n* burun samitidir? Türkologiyada bu suallara hələ cavab verilməmişdir. Həm də bu sullara cavab verərkən nəzərə almaq lazımdır ki, türk dillərində sadələşmə əsas proseslərdən biridir (məlumdur ki, *n* səsində nishbətən *n* daha mürəkkəb səsdir). Türk dillərində *n* samiti *n* samitina keçə bilərdim?

Müasir Azərbaycan dilində göytürk dilində ikinci şəxsin təki üçün işlənmiş - $\eta>-n$ (keçmiş zamanda olan fellərdə) və -*sən* (-*san* variantı ilə) (indiki və gələcək zamanda olan fellərdə, habelə sonralar şəxs şəkilçisi ilə işlənməyə başlamış nəqli keçmiş zaman da) şəkilçiləri işlənir, abidələrin dilində keçmiş zaman anlayışı ifadə edən fellərdə ikinci şəxsin təki üçün işlədirən -*g*, -*g* şəkilçisi isə müasir Azərbaycan ədəbi dilində unudulmuş, lakin qərb qrupu dialekti və şivələrində indi də işlənir.

5. Göytürk dilində ikinci şəxsin cəmi keçmiş zaman anlayışı ifadə edən fellərdə -*ηiz*, -*ηiz*, -*giz*, -*giz* şəkilçiləri ilə ifadə edilir. Fellərin indiki və gələcək zamanlarında olan ikinci şəxsin cəmində işlənməsi abidələrin dilində müşahidə edilməmişdir, lakin birinci şəxsin təki və cəminin, habelə ikinci şəxsin təkinin indiki və gələcək zaman anlayışı bildirən fellərdə abidələrin dilində şəxs əvəzliyi — şəkilçi vasitəsilə ifadə edildiyini nəzərə alsaq, onda qətiyyətlə demək olar ki, həmin zamanlarda ikinci şəxs cəm şəkilçisi də göytürk dilində -*siz* şəxs əvəzliyi — şəxs şəkilçisi vasitəsilə ifadə

¹ Батманов И.А. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с. 115.

edilmişdir. Bu şəkilçilərdən başqa, İ.A.Batmanov abidələrin dilində ikinci şəxsin cəmini ifadə etmək üçün -iz şəxs şəkilçisinin də işləndiyini göstərir,¹ lakin biz adıbələrin dilində bu şəkilçiye təsadüf etməmişik.

Müasir türk dillərində keçmiş zamanda işlənən fellərdə ikinci şəxsin cəmini ifadə edən şəkilçi -*nız*-*niz* göytürk dilində işlənən şəkilçi ilə eynidir, -*giz*, -*giz* şəkilçisi isə unudulmuşdur. İndiki və gələcək zaman anlayışı bildirən fellərdə ikinci şəxsin cəmini ifadə edən şəxs şəkilçisi isə müasir türk dillərində müxtəlifdir: bir qisim türk dillərində şəxs evəzliyi - şəkilçi (-*siz*) şəklindədir, digər qisim türk dillərində -*sınız*, -*siniz*, -*sunuz*, -*sünüz* şəklində işlənir.

Göytürk dilində -*nız*, -*niz* ikinci şəxs cəm şəkilçisi, birinci şəxsin cəminə analogiya olaraq, *n* ikinci şəxs tək şəkilçisinin üzərinə cəmlək bildirən z ünsürünün əlavə edilməsi ilə əmələ gəlir.

Göytürk dilində felin əmt şəkli ikinci şəxsin cəmində -*n* ünsürü ilə düzəlir. Türkoloji ədəbiyyatda belə bir fikir vardır ki, bu şəkilçi mənsubiyət şəkilçisi -*n* ilə eyni mənşədədir.

6. Göytürk dilində xəbər şəkli üçüncü şəxsədə heç bir morfoloji göstərici qəbul etmir. Müasir türk dillərində də felin xəbər şəkli üçüncü şəxsədə bütün zamanlar üzrə heç bir şəkilçi qəbul etmir, təkcə zaman şəkilçisi ilə üçüncü şəxs anlayışını da ifadə edir. Lakin birinci iki şəxsədə şəxs şəkilçilərinin şəxs evəzliklərinən tövəməsi belə bir fərziyyə irali sürməyə imkan verir ki, türk dillərində Orxon-Yenisey abidələri dövründən əvvəl xəbər şəklində fellər üçüncü şəxs şəkilçisine malik olmuş, həm də bu şəkilçi üçüncü şəxs evəzliyi ilə ifadə edilmişdir. Türk dillərinin ən qədim dövründə üçüncü şəxs evəzliyi -*i* ilə ifadə edilmişdir. Deməli, türk dillərinin Orxon-Yenisey dövründən əvvəl felin xəbər şəkli -*i* şəkilçisini qəbul etməli idi. Müasir türk dillərinin dialekt materialları bu fərziyyəni sübut edən faktlar verir. Məsələn, Azərbaycan dilinin əcnəbi dialektdə felin xəbər şəklinin indiki zaman üçüncü şəxsədə -*i* şəkilçisi qəbul edir (*gəliri, alrı*). Göytürk əlifbası ilə yazılmış «İrk bitig» abidəsində isimlər üçüncü şəxsin təkində xəbərlək kateqoriyasında işləndikdə üçüncü şəxsin *ol* evəzliyini şəxs şəkilçisi

¹ Батманов И.А. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с. 115; Батманов И.А., Арагачи З.Б., Бабукин Г.Ф. Современная и древняя енисейка. Фрунзе, 1962 с. 193.

kimi qəbul edir; məsələn: *edgü ol* (İB 12) «yaxşıdır», *yablak ol* (İB 13) və s. Bu göstərir ki, analogiya üzrə fellərdə də üçüncü şəxsin təkində şəxs şəkilçisi kimi üçünə şəxs təkin əvəzliyindən istifadə edilə bilerdi.

Göytürk dilində fellərdə üçüncü şəxsin cəmi olmadığı üçün (isimlər cəmdə işlənmişdir) felin xəbər şəklinin də üçüncü şəxstdə cəmi olmamışdır. Müasir türk dillərində üçüncü şəxsin cəmi üçün işlədilən *-lar*, *-lər* şəxs şəkilçisi son dövrün məhsuludur və isimlərin cəmlənməsinə analogiyadır (üçüncü şəxs əvəzliyinin də cəmlənməsi üsulu da isimlərin cəm şəkilçisi qəbul etməsinə analogiyadır və son dövrün məhsuldur).

Göytürk dilində felin əmr şəkli üçüncü şəxsin təkində *-sin*, *-sin*, *-sun*, *-sün*, *-zun*, *-zün*, *-çun*, *-çün*, *-çu*, *-çü* şəkilçiləri vasitəsilə ifadə edilir. Abidələrin dilində *s>z>ç* əvəzlənməsi sociyyəvi haldır. Bununla belə sonuncu şəkilçidə (*-çu*, *-çü*) *n* səsinin düşməsi maraqlı faktdır. Buradan belə bir nticə çıxarmaq olar ki, türk dillərinin qədim dövründə felin əmr şəklinin üçüncü şəksi *-si*, *-si* şəkilçisi vasitəsilə də ifadə edilmişdir. Yeri gəlmışkən qeyd edək ki, N.A.Baskakov *-sm* şəkilçini *-si+n* hissələrinə bölmüş və *-si* morfeminin *-qi* morfemindən törədiyini söyləyir.¹

Bəlliqliklə, göytürk dilində fel təsriflənərkən aşağıdakı şəxs şəkilçilərini qəbul edir.

Əmr şəkli: II şəxs tək *-gil*, *-gil*;

II şəxs cəm: *-m*, *-m*, *-n*;

III şəxs tək: *-sin*, *-sin*, *sun*, *-sün*,
 -çun, *-çün*, *-çu*, *-çü*.

İkinci şəxsin təki şəkilcisi də işlənir göytürk dilində əmr şəklinin I şəxs tək və cəmdə işlənməsinə təsadüf edilmir.

Xəbər şəklində aşağıdakı şəxs şəkilçilərinin işləndiyi müşahidə edilir:

I şəxs tək: *-m*, *-mən*// *-men*, *ben*;

cəm: *-miz*, *-miz*, *-biz*;

II şəxs tək: *-n*, *-ğ*, *-g*, *-sən*;

cəm: *-niz*, *-giz* (İ.A.Batmanova görə) *-iz*;

III şəxs tək: şəkilçi yoxdur.

Lazım şəklində işlənən şəkilçilər:

¹ Баскаков Н.А. Каракалпакский язык. II, Морфология и фонетика. ч. 1. М., 1952, с. 456-457.

I şəxs tək: *-mən*; cəm: *-biz*;

II şəxs tək: *-sən*; cəm: *-siz*;

III şəxs tək: şəkilçi yoxdur.

Arzu şəklində işlənən şəkilçilər:

I şəxs tək: *-ayın*, *-əyin*; cəm *-alım*, *-əlim*.

Arzu şəkinin digər şəxslərdə işlənməsinə təsadüf edilmir.

Felin şərt şəkli göytürk dilində şəxs şəkilçisi qəbul etmir.

Qeyd etdi ki, göytürk dilində felin xəber şəkinin indiki və gələcək zamanlarında birinci şəxsin təkini ifadə edən *-mən* şəxs şəkilçisi Azərbaycan dilində işlənmir. Lakin bu, tarixən bəla olmamışdır. Azərbaycan klassik ədəbiyyatının materialları göstərir ki, ta XVIII əsrə qədər Azərbaycan dilində felin xəber şəkinin indiki və gələcək zamanlarında I şəxsin təkinində *-mən* şəxs şəkilçisi işlənmişdir; məsələn:

1. Neca yaxşılıq qılurmanın qəsdi can qılmaqdadur.

(XV əsr, Kişvəri).

2. Məstü laya qol gözirmən şöhr içinde ar məst.

Mən bilirmən bu dili şeyda nələr künçündədir.

Mən yerdə ününü dirləməzəmən. (XVI əsr, Xətai).

3. Necə ki, bu dünyada mən varmən,

Öz əlimlə səni saxlarmən. (XVII əsr, naməlum müəllif).

4. Yanırımn, Əqli, mən yanırımn.

Mən yanırıman, Əqli baxar,

Cigərin odlara yaxar. (XVIII əsr, «Əqli və Kərəm»).¹

Eyni mənzərəni xəber şəkinin indiki və gələcək zamanında birinci şəxsin cəm şəkilçisinin ifadəsində də görülür. Yuxarıda göstərdik ki, göytürk dilində bu mövqeda — *biz* şəkilçisi, müasir Azərbaycan dilində (orada «Türk dillərinin bir qismində» deyilmişdi) isə *-q*, *-k* şəkilçisi işlənir. Azərbaycan ədəbiyatının materialları göstərir ki, Azərbaycan ədəbi dilinin təşəkkül taplığı ilk dövrdən (Azərbaycan dilində ilk şərin XIII əsrə yazıldığını hamı bili) ta XX əsrin birinci rübündək — Azərbaycanda Sovet hakimiyyəti qurulanadək Azərbaycan dilində xəber şəkinin indiki və gələcək zamanında birinci şəxsin cəmi *-biz* şəxs əvəzliyi — şəxs şəkilçisinin azacıq fonetik dəyişliyi uğramış şəklində ifadə edilmişdir. Azə-

¹ Bax: II.Mirzəzadonun «Azərbaycan dilinin tarixi morfolojiyası» kitabına. B., 1962, s. 241.

baycan dilində bu şəkilçinin ilk samiti düşmüş və o -iz, -iz, -uz, -üüz şəklində işlənmişdir. Fikrimizi sübut etmək üçün XIX və XX əsr Azərbaycan şerindən nümunələr veririk. Lakin qeyd etmək istərdik ki, XIV əsrden XX əsrədək Azərbaycan ədəbiyyatının bütün nümayəndələrinin dilində xəber şəklinin indiki və gələcək zaman da birinci şəxsin cəmində şəxs şəkilçisinin şəxs əvəzliyi variantının (fonetik dəyişiklə) işləndiyi müşahidə edilir. Burada yalnız dövrün başlangıç və sonuna aid nümunələr verilir:

1. Zülfi qasınlı kiprikin məshhəfimizdir, oquruz.

(XIV əsr, Nəsimi).

2. Əcnəbi seyra balonlarla çıxır,

Biz hələ avtomobil mənməyiriz.

Fikri-tədris edən əşxası kənar etməliyiz.

Yaşamaq istər isək sərf əvəm olmalıdır.

Şamaxılılar kimi işsiz, kifayətsiz deyiliz.

(XX əsr, Sabir).

Felin şəkil və zamanları

Müasir Azərbaycan dilində fellərin zaman, şəkil və şəxslərə görə dəyişməsindən danışarkən M. Hüseynzadə yazır: «...şəkil, zaman və şəxs şəkilçilərinə görə felləri, başlıca olaraq, dörd qrupa bölmək olar:

1. Zaman və şəxs şəkilçiləri qəbul etməyən, yalnız xüsusi şəkil əlaməti olan fellər.

2. Zaman və xüsusi şəkil əlaməti olmayan, yalnız şəxs şəkilçiləri qəbul edən fellər.

3. Zaman və şəxs şəkilçisi qəbul edib, xüsusi şəkil əlaməti omlayan fellər.

4. Xüsusi şəkil əlaməti olan və şəxs şəkilçisi qəbul edib, zaman şəkilçisi qəbul etməyən fellər.

Birinci qrupa məsdərlər, ikinci qrupa felin əmr şəkli, üçüncü qrupa felin xəbor şəkli, dördüncü qrupa felin lazım, arzu, vacib, şərt və davam şəkilləri daxildir.¹

Göytürk dilində felin aşağıdakı şəkillərinin işləndiyi müşahidə edilir: məsdər, əmr şəkli (imperativ), xəbor şəkli, lazım şəkli, arzu şəkli, şərt şəkli və vacib şəkli.

¹ Hüseynzadə M. Müasir Azərbaycan dili. B., 1963, s.166.

Türkoloji adəbiyyatda felin şəkillərinə belə bir tərif verilir: «Hərəkətin dəmişan tərəfindən müəyyən edilən həqiqətə münasibətinə felin şöklü deyilir».¹ Buna görə də məsədər felin şəkillərindən biri hesab edilmir. Rus dilçilik adəbiyyatında məsədər qeyri-müəyyən forma adlandırılır, lakin formanın qeyri-müəyyənliliyi ola bilməz; məsədər üçün rus dilində on yaxşı termin ya *məsədar*, ya da beynəlxalq söz olan *infinit* (bitməmiş) termini olardı — rus dilində bu söz *infinitiv* kimi işlədir.

Məsədər

Göytürk Orxon-Yenisey abidələrinin dilində məsədərin işlənməsi yox dərəcəsindədir. İstər böyük laş kitabələrdə, istərsə kağız üzərində yazılış abidələrdə məsədərin işlənməsinə tösadüf edilmir. Düzdür, Kül tigin şərəfinə qoyulmuş abidədə məsədər bənzər *armakçısım* (KT §6) sözü işlənir ki, bu sözün əsası olan *armakçı* sözünü «yalançı» kimi tərcümə edirlər. Bu sözün işləndiyi həmin cümlə belədir: *Bağları, bodum tüzsiz üçün, tabğacı bodun tabliğin kürklə üçün, armakçısım üçün, inili eçili kinqürtükün üçün, baglı bodunlıq yonşurtukın üçün türk bodun illədiş ilin içgünü idmiş, kağanlaşduk kağannı yitürü idmiş* (KT § 6-7). «Bəyləri, xalqı düz olmadığı üçün, tabğacı xalqının tohrika hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçik qardaşlarla böyük qardaşları salışdırıldığı üçün, bəyləri, xalqı bir-birinin üstügə qaldırıldığı üçün türk xalqı yaratdığı elini dağıtmış, xaqqan qoyduğu xaqqanını səna yetirmiş».

Bundan başqa, görünür, vaxtilə həcmə böyük olan, lakin çox aşındığı üçün oxunması mümkün olmayan, tək-tək sözləri oxunan üçüncü Orxon abidəsində də (mənim nəşrimdə: «Orxon-Yenisey abidələri», s. 169, «v» bəndi) iki məsədərin işləndiyi müşahidə edilir: *konusmak*, «qonuşamaq» (yerleşmək) və *tartışmak* «dartışmak» (bir-birini dartmaq). Bu iki sözdən əvvəl bir *ramak* yarısı aşınmış söz də işlənir. Sözün sonuncu (-mak) ünsüründən güman etmək olar ki, bu söz də məsədə şəklində işlənmişdir.

¹ Конопов А.Н. Грамматика современного турецкого литературного языка. М. - Л., 1956, с. 218.

Göründüyü kimi, hələ min üç yüz il əvvəl türk dillərində məsədər fel əsaslarına -mak, -mək şəkilçilərini artırmaqla əmələ gəlirmiş.

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də məsədər fel üçün səciyyəvi əlamət olan zaman, şəxs və kəmiyyət anlayışları ifadə etmir, yalnız hərəkət bildirir, daha doğrusu, hərəkəti adlandırır, hərəkətin adını bildirir. Müasir türk dillərində məsədər isimlərə xas olan bir sıra qrammatik əlamətləri qəbul edir, hallanır, mənsubiyət və xəbərlik şəkilçiləri qəbul edir, qoşmalarla idarə edilir. Məsədərin bu xüsusiyyətlərinin qədim türk dillərində də olduğunu söyləmək çatındır.

Əmr şəkli

Göytürk dilində felin əmr şəkli zaman və şəkil şəkilçiləri qəbul etmir, təkəcə şəxs şəkilçiləri ilə düzəlir. Abidələrin dilində əmr şəkli formal olaraq, heç bir zaman göstərmir, lakin iş, hərəkət məntiqə gələcək zamana aid olur. Qədim türk dillərində (müasir türk dillərində olduğu kimi) bütün fel əsasları ikinci şəxsin təkində əmr şəklini ifadə etmişdir.

Göytürk dilində felin əmr şəkli birinci şəxsin təkində və cəmində işlənəmir. Bu da məntiqi cəhətdən doğrudur, çünki danışan şəxs özü-özünüə əmr edə bilməz, yalnız ikinci şəxsə və ikinci şəxs vasitəsilə üçünü şəxşa əmr edə bilər. Görünür, qədim türkün şüurunda məntiqə zidd olan formal qrammatik abstraktlaşdırma hələ öz mövqeyini qazanmamış imiş.

Göytürk dilində felin əmr şəkli ikinci şəxsin təkində həm fel əsasları ilə, həm də -gil, -gil şəkilçilərinin fel əsaslarına əlavə edilməsi vasitəsilə ifadə edilmişdir; məsələn:

Fel əsasları ilə: *Yağlı*, — *tidi* (T 5) «Toplan, — dedi». *Bu-nadip kağan*: «yehi gör», *timis* (T 26) «Kədərlənib xaqan: sürətli get, — demiş». *Könjhünçə udız tidi* (T 15) «Könlün istəyən kimi qoşunu apar», -dedi». *Bilgə Tonyukuk başa aydı*: «Bu süg elt», *tidı* (T 31-32) — «Müdrik Tonyukuk - mənə dedi, — bu qoşunu apar dedi». *Tiliğ, sabığ ahu olur*, — *tidı* (T 32) «Dil, xəbər tutaraq otur, — dedi». *Kiyimğ könjhünçə ay, ben sanə nə ayam*, — *tidı* (T 32) «Cəzasını istədiyini kimi ver, mən sənə nə deyim, — dedi». *Kanka tap, katığlan* (Süci) «Xan seç, möhkəmlən». *Tokuz oğuz*

bəğləri, bodun, bu sadının edgii esid, katıldı tində (KT 2) «Doq-quz oğuz bəyləri, xalqı, bu nitqimi yaxşıca eşit, möhkəm dinlə».

-gil, -gil şəkilçiləri vasitəsilə yaranmış əmr şəkli ilə: *Yiçə isig, kükig, birgil tidim* (MÇ 17) «Yenə xidmət et, dedim». *Yalma, karağı, edgütü urğıl, basılma, timis* (T 34) «Kəşfiyyatı və mühaftəzəni yaxşıca təşkil et, qoşunu basdırma, demiş». *Kauğlanğı! (Y 11)* «Möhkəmlən». *Sabimin tükatı esidgil* (KT c1) «Nitqimi tükeninəcə eşit».

Göytürk dilində felin əmr şəklinin təkini əmələ gətirən -gil, -gil şəkilçisi müasir Azərbaycan ədəbi dilində işlənmir, lakin Azərbaycan dilinin dialektlərində -gilən, -ginən şəklində indi də işlənir. Bu şəkilçi tarixən XI əsrda «Kitabi-Dədə Qorqud» dastanlarının dilindən başlayaraq ta XVII əsrədək Məsihinin dilinədək Azərbaycan ədəbi dilində də işlənmişdir.

Göytürk dilində felin əmr şəklinin ikinci şəxsə cəmi -m, -mə, -mən, -mən, -mən şəkilçiləri vasitəsilə ifadə edilir; məsələn:

Anı görüp ança biliñ (KT c 13) «Onu görüb elcə bilin». *Türk bəglər, bodun, hümə esidin* (KT c 10) «Türk bəyləri xalqı, hümə esidin» *Sabiğ yana kəlti: -- Olurun, -tiyin timis* (T 33-34) «Yenə xəbər gədi: -- Oturun, -deyə demiş». *Türk bəglər, bodun, ança sakının* (BK § 33) «Türk bəyləri, xalqı elə düşünün». *On ok oğlına, tatma təgi hümə görün biliñ* (BK şm 15)». On ok oğluna, tatma təki bunu görərək bilin». «Siz taşıkın, çıığış taşğırm», *timis* (MÇ 22) «Siz sərhədi keçin, çıklärı sərhədi keçməyə məcbur edin»- demiş». *«Kəntü bodunum», tidim, «udu kəlin», tidim* (MÇ 14) «Öz xalqım», dedim, «arxamca golin», dedim». *Yüz yaşayın* (Y 36) «Yüz yaşayın».

Göytürk dilində əmr şəklinin ikinci şəxs cəminin yaradan -m, -m şəkilçisi müasir türk dillərində də işlənir. Bu şəkilcidən başqa müasir türk dillərindən bir qismində felin əmr şəklinin ikinci şəxs cəmi *miz, -imiz, -imuz, -ünüz* şəkilçisi ilə də düzəldilir.

Göytürk dilində felin əmr şəkli üçüncü şəxsin təkində -zun, -zün və onun fonetik variantları -çun, -çün, -zu, -zü şəkilçiləri ilə ifadə edilir. III şəxs şəkilçisində ümumtürk s samiti burada z və ç səslərinə çevrilir; məsələn:

Sü başı İnal kağan, tardus şad barzun, -tidi (T 31) «Qoşun sərkərdəsi İnal kağan, Tardus şadı getsin -- dedi». «*Türk bodun yok bolmazun, tiyin, bodun bolçun, tiyin, kanım İlteris kağanıq, ögim İlhilgə katunıq tenyi töpəsində tutup yögərəy götürmiş erinç*

(KT § 11) «Türk xalqı yox omlasın deyə, xalq olsun deyə atam İlteris xaqanı, anam İlbilgə xatunu tanrı qaldırıb yüksəltmiş». *Kögmən yır-sub idisiz kalmazun* (KT §20) «Kögmən torpağı sahibsiz qalmasın». *Eçimiz-apamız tutmuş yır-sub idisiz bolmazun* (KT § 19) «Əgdadlılarımızın tutduğu torpaq sahibsiz olmasın». *Tenri yarlıkazu, kutum bar üçün, ühigim bar üçün öltəçi bodunğ tirigü igitim* (KT § 29) «Tanrı fərman verdiyi, bəxtim olduğu üçün, payım olduğu üçün öləsi xalqı həyata qaldırdı». *Türk bodun atı, küsi yok bolmazun...* (KT § 25) «Türk xalqının adı, şəhərti yox olmasın...» *Edgü inça müngimi süləp yorimazun* (HT 10) «Yaxşı beləcə... qoşun yürütətməsin». *Kut bolzun, ah barzun* (HT 7) «Xoşbəxt olsun, alsin». *Anta kuthığ bolzun* (HT 1) «Orada xoşbəxt olsun».

I.A.Batmanov -zun, -zün şəkilçisini felin arzu şəklinin şəkilçisi hesab edir və aşağıdakı misalları götürir:

RTZUN -artzun -qoy artsun.

TURZUN -turzun - qoy yaşasın.

Orx RЬMZHЬ -ermezün - qoy olmasın.¹

Q.F.Babuşkin da eyni fikri söyləyir.² Lakin bu şəkilçidə müəyyən qədər arzu məzmunu olsa da, o, əsasən, əmr bildirir və III şəxsin təkini əmələ gətirir. Bütün türkoloji ədəbiyyatda -sin, -sin şəkilçisinin felin əmr şəklinin III şəxs təkini yaratdığı göstərilir.

Xəbər şəkli

Felin xəbər şəkli real hərəkəti bildirir. Xəbər şəkli hərəkətin bütün aspektlərdə keçmiş, indiki və gələcək zamanlarda baş verdiyini bildirir. Felin xəbər şəklinin felin şəklini yaratmaq üçün işlədilən xüsusi şəkilçisi (şəkil şəkilçisi) yoxdur: xəbər şəkli yalnız zaman və şəxs şəkilçilərinə malikdir. Felin xəbər şəklini başqa şəkillərdən fərqləndirən əsas əlamət budur ki, başqa şəkillər zaman bildirən xüsusi formaya – zaman şəkilçilərinə malik olmadığı halda xəbər şəkli zaman formasına malik yegənə fel şəklidir.

¹ Батманов И.А. Язык синесейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с. 88.

² Батманов И.А., Арагачи З.Б., Бабушкин Г.Ф. Современная и древняя ениссиака. Фрунзе, 1962, с.141.

Göytürk dilinde xəbor şəklinin hər zamanı özünəməxsus morfoloji əlamətlərə malikdir.

Göytürk dilində xəbor şəklinin hər üç zamanının işləndiyi müşahidə edilir. Lakin abidələrin dilində və müasir türk dillərində fel zamanlarının ifadə etdikləri mənə çalarlıqları bəzən uyğun gəlməyə də bilər. Digər tərəfdən, göytürk dilində işlənən fel zamanlarının qrammatik əlamətləri ilə müasir türk dillərində eyni məqsəd üçün işlədilən qrammatik əlamətlər eyni gəlməyə də bilər, çünki türk dillərindən bir qismi (məsələn, Azərbaycan dil) qədim türk zaman şəkilçilərinin eynilə mühafizə edib saxlamışsa, bir qismini azacıq dəyişmiş (məsələn, müasir türk dilində indiki və qeyri-qəti gələcək zaman şəkilçiləri bir qədər dəyişmişdir), üçüncü qism türk dilləri (məsələn, qırğız, altay, tuva, xakas və s.) göytürk dilində işlədilmiş zaman şəkilçilərinin əksəriyyətini unutmuş, yeni keyfiyyətli zaman şəkilçiləri qazanmışdır (qırğız dilində Orxon-Yenimey abidələrinin dilində işlədilən zaman şəkilçilərindən təkcə şühudi keçmiş zamanın morfoloji əlamətləri mühafizə edilmişdir). Müasir türk dillərində işlənən bəzi zaman çalarlıqları göytürk Orxon-Yenisey abidələrinin dilində müşahidə edilmir. Lakin bu zaman çalarlıqlarının qədim türk qəbilələrinin də dillərində olmadığı haqqında hökm vermək olmaz, çünki abidələrin dili qədim türk qəbilələri dillərinin bütün mənzərasını əks etdirmir. Güman etmək olar ki, müasir türk dillərində işlədilən, lakin göytürk dilində rast gəlmədiyimiz bir sıra zaman çalarlıqlarının, hamısı olmasa da, bir qismi qədim türk dillərində işlənmişdir.

Göytürk dilində felin xəbor şəklinin aşağıdakı zamanlarının və zaman çalarlıqlarının işləndiyi müşahidə edilir.

Keçmiş zaman

Göytürk dilində keçmiş zaman hərəkətin xəbor verildiyi vaxtdan əvvəl baş verdiyini göstərir. Lakin danışanın keçmişdə baş vermiş hərəkətə münasibəti bir şəkildə təzahür etməyə də bilər. Məsələn, ola bilər ki, danışan özünün şahid olduğu, gözləri ilə gördüyü keçmişdə baş vermiş hərəkəti xəbor versin. Bu zaman o, keçmiş zamanın ifadə şəkillərindən birindən istifadə edir. Lakin danışan xəbor verdiyi keçmişdə baş vermiş hərəkətin şahidi olmaya da bilər. Təbii ki, o, əvvəl istifadə etdiyi keçmiş zaman formasından istifadə edə bilməz. Hətta ola bilər ki, danışan nəinki

bilavasito şahidi olmuş keçmişdə baş vermiş hərəkəti, hətta şahidi olmdaydı, lakin başqasından eşitdiyi keçmişdə baş vermiş hərəkəti də deyil, üçüncü bir şəxsin ikinci şəxsi, onun da danışana xəbər verdiyi keçmişdə baş vermiş hərəkəti xəbər verir. Həmin üçüncü şəxs keçmişdə baş vermiş hərəkətin şahidi ola da bilər, olmaya da bilər. Bu sonuncu halda onun özüne də keçmişdə baş vermiş hərəkət haqqında başqası tərəfindən məlumat verilə bilər. Ola bilər ki... bu siyahının sonsuzluğa qədər uzatmaq olar. Aydındır ki, sonuncu məlumat verən bütün vəziyyətlərdə keçmişdə baş vermiş hərəkəti eyni üsulla xəbər verə bilməz, hər dəfə verdiyi xəberin mənbəyini dinləyiciyə dəqiq çatdırmaq üçün yeni üsuldan istifadə etməlidir. Hadisəni xəbərvermə üsulu dəyişdikcə onun ifadəsinin qrammatik vasitələri də dəyişir, danışan keçmiş zamanın müxtəlif mənə çalarlıqlarından istifadə edir.

Türk dilləri, o cümlədən göytürk dili keçmiş zamanın mənə çalarlıqlarını ifadə etmək üçün zəngin qrammatik vasitələrə malikdir. Praktik olaraq, keçmiş zamanın elə bir mənə çalarlığı yoxdur ki, türk dilləri onu ifadə etmək vasitəsinə malik olmasın. Cəsarətlə demək olar ki, keçmiş zamanın ən ince mənə çalarlıqlarını ifadə edə bilmək baxımdan türk dilləri dünyanın ən zəngin dillərindən biri, bəlkə də birinciləridir.

Müasir türk dillərində keçmiş zamanın müxtəlif mənə çalarlıqlarını ifadə etmək üçün işlədilən qrammatik vasitələrin həmisi göytürk dilində müşahidə edilmir. Ehtimal ki, bu, abidələrin məntənənin kiçikliyi və qismən də, onların əsləbi ilə əlaqədardır. Etiraf etmək lazımdır ki, ən inkişaf etmiş müasir dildə yazılın ən iri həcmli əsər belə janrından asılı olmayaraq, həmin dildə felin keçmiş zamanının müxtəlif çalarlıqlarını ifadə etmək üçün işlədilən müxtəlif qrammatik vasitələrin heç də hamisini əhatə edə bilmir. Bu baxımdan Göytürk dilində keçmiş zamanın mənə çalarlıqlarının ifadə vasitələrinin zənginliyinə yalnız təccüb etmək olar.

Şühudi keçmiş zaman

Göytürk dilində felin şühudi keçmiş zamam fel əsaslarına -*ti*, -*ti* və -*di*, -*di* şəkilçilərinin bitişdirilməsi ilə düzəlir. Bu şəkilçilərin doğaqlanan variantının abidələrin dilində işlənməsi müşahidə edilmir.

Göytürk dilində felin şühudi keçmiş zaman şəkilçisinin -*t-* variantı və ya -*d-* variantının işlənməsində qəribə bir qanuna-

uyğunluq müşahidə edilir. Gözləmək olardı ki, əsası saitlə, sonor səslə və cingiltili samitlə bitən fellərdə -d- varianth zaman şəkilçisi (-di, -di), əsası kar samitlərlə bitən fellərə isə -t- variatılt zaman şəkilçisi (-ti, -ti) bitişdirilir. Lakin bu qanun abidələrin dilində şühudi keçmiş zaman şəkilçisi üçün özünü göstərmir. Yenisey abidələrinin dilində şühudi keçmiş zaman şəkilçisinin işlənməsində ümumiyyətlə heç bir fonetik qanunauyğunluq gözlemlənmir. Hətta eyni sözlərdə bir yerdə -t- varianth şəkilçi, digər yerdə isə -d- varianth şəkilçi işlənir, məsələn:

adırıltım (Y 3) və *adırıldım* (Y5) «ayrıldım»;

bertimiz (Y 30) və *berdimiz* (Y 48) «verdik»;

ertim (Y 1) və *erdim* (Y 10) «idim»;

öltim (Y 37) və *öldim* (Y 23) «öldüm» və s.

I. Üç yetmiş yaşınka *adırıltım* (Y 3) «Almış üç yaşında ayrıldım». Öz *Yigin Alp Turan altı bağ bodunda üç yegirmi yaşınka adırıldım* (Y 5) «Öz *Yigin Alp Turan altı hissəli xalqdan on üç yaşında ayrıldım*». II. Çub Şatın tarkan bənüsü tikə *bertimiz* (Y 30) «Çub Şatın tarkan üçün əbədi das qoyduk». Yiti uri oğul tikə *berdimiz* (Y 48) «Yeddi varis oğul üçün tikdik». III. *Altı bağ bonduka bəg ertim* (Y 1) «Altı hissəli xalqda boy idi» *Tört adaklıg yılkim, səkkiz adaklıg barınum, bunum yok erdim* (Y 10) «Dörd ayaqlı ilxim, səkkiz ayaqlı varım, dərdim yox idim». IV *Bən öltüm* (! 37) «Mən öldüm». ... *öldim* (Y 23) «... öldüm».

Göytürk dilində fəlin şühudi keçmiş zaman şəkilçisinin işlənməsi üçün belə bir qanunauyğunluq göstərmək olar: əsası sait və kar samitlərlə bitən fellərə -d- varianth şühudi keçmiş zaman şəkilçisi, əsası sonor və cingiltili samitlərlə bitən fellərə isə -t- varianth keçmiş zaman şəkilçisi artırılır. Əgər nadir hallarda bu qanunauyğunluq pozulursa, bunu katibin (yaxud nəqqasın) səhvi hesab etmək lazımdır. Orxon abidələrinin dilində yuxarıda göstərilən qanunauyğunluğun pozulduğuna cəmi bir neçə dəfə təsadüf edilir:

Sülətim, tır ermış (O 7)¹ «Qoşunu yürütdüm, deyir imiş».

¹ Öz orfoqrafiyasına, habelə kalloqrafiyasına görə Ongin abidəsi digər Orxon abidələrindən kəskin suradı fərqlənir. Yenisey abidələrində olduğu kimi, bu abidənin dilində də fəlin şühudi keçmiş zaman şəkilçisinin işlənməsi üçün xüsusi qanunauyğunluq göstərmək çətindir. Buna görə də Orxon abidələri üçün göstərilmiş fonetik qanun Ongin abidəsinə şəmil deyildir.

Lüi yilha¹ yetinç ay küçlik alp kağanımda adralu bardınız (O 12) «Əjdaha ilinin yeddinci ayında güclü igid xaqanımdan ayrılaraq getdiniz (oldünüz)». Türk *bodun adak kamaştu*² (BK § 30) «Türk xalqı ayağını boşaltdı». *Kızıl kanum tökti* (T 52) – «Qızıl qanımı tökdü». *Oı sub kodı bordımız* (T 27) «O çay boyu getdik». *Kırkizığ uka busdimiz* (T 27) «Qırğızlari yuxuda basdıq». *Kün yəmə, tün yəmə yelü bardımız* (T 27) «Gecə də, gündüz də yel kimi getdik».

Orxon abidələrində bütün digər hallarda yuxarıda göstərilən qanun göznlənilir.

Kül tigin altı otuz yaşına kirkiz tapa sülədimiz (KT § 34-35) «Kül tiginin iyirmi altı yaşında qırğızlara qarşı qoşun yürüdük». *Yerçi tilədim* (T 23) «Yerli (bələdçi) bilədim». *Tardus şad ara badi* (T 41) «Tardus şadı qabağını kəsdi (mühəsirəyə aldı)». *Süñugin açdimiz* (T 23) «Süngü ilə açdıq». *At üzə hintüra kariğ sökdim* (T 25) «Atlara mindirərək qarı dağıtdım». *Türgis bodunıq uda basdimiz* (KT § 37) «Türgis xalqını yuxuda basdıq». *Bir yilha biş yoh sünüşdimiz* (KT şm 4) «Bir ildə beş dəfə döyüsdük». *Oğuz bodun tokuz tatar birlə tırılıp kəlti* (BK § 34) «Oğuz xalqı doqquz tatarlarla birləşib gəldi». *On tutuk yorçın yarakhğ ələgin tutdu* (KT § 32) «On tutukun sərkərdəsini yaraqlı əli ilə tutdu». *İnim Kül tigin birlə, iki şad birlə ölü-yitü kazğantım* (KT § 27) «Kiçik qardaşım Kül tigin ilə, iki şad ilə birlikdə əziyyətlə (ölərək, yetərək) qazandım». *Kuriğaru Kənű tarmanka təgi türk bodunıq ança konturtumız* (KT § 21) «Qərbə Kənű tarşmana təki türk xalını elə yerləşdirdik». *Altı otuz yaşıma çık bodun kirkiz birlə yağı bolı* (BK § 26) «İyirmi altı yaşimdə çıx xalqı qırğızlarla yağı oldu» və s. və i.a.

Ümumiyyətlə göytürk dilində söz kar samitlə bitdikdə şəkilçinin ginciltili samitlə, söz cingiltili samitlə bitdikdə şəkilçinin kar samitlə başlanması fonetik qanundur.

Artıq göstərildiyi kimi, fəlin şühudi keçmiş zamanında işlədilən şəxs şəkilçiləri göytürk dili ilə bəzi müasir türk dillərində fərqlidir. Bunu müasir Azərbaycan dili ilə müqayisədə aydın görmək olar: göytürk dilində I şəxsin cəmində *-muz*, *-miz* müasir Azərbaycan dilində *-q*, *-k*, göytürk dilində II şəxsin təkində *n*, *-ğ*.

¹ C. Klosonun nəşrinə görə koy (qoyun) yıl. Bax: Раджабов А.А. Об онтогенетическом памятнике, «Советская тюркология» журн... 1970, 2.

² Katib səhv olaraq kamaştu yazmışdır. Əslində kamaşdı olmalıdır. Müqayisə et: Türk *bodun adak kamaşdı* (KT şm 6-7).

-g, cəmində -nuz, -niz, -ğız, -giz, -iz, müasir Azərbaycan dilində II şəxsin təkində n cəmində -niz, -niz şəkilçiləri işlənir (felin təsriflənməsi haqqındaki bəhsdə göytürk Orxon-Yenisey abidələrinin dilində ikinci şəxs üçün işlədilən -g, -g şəkilçilərinin müasir Azərbaycan dilinin bir sıra dialektlərində işləndiyi göstərilmişdir). Göytürk dilində şühudi keçmiş zaman zaman və şəxs şəkilçiləri ilə birlikdə aşağıdakı qrammatik əlamətlərə malikdir:

I şəxs tək: -tim, -tim, -dim, -dim;

II şəxs tək: -tin, -tin, -din, -din, -tiğ, -tig, -diğ, -dig;

III şəxs tək: -ti, -ti, -di, -di;

I şəxs cəm: -timiz, -timiz, -dimiz, -dimiz;

II şəxs cəm: -tiniz, -tiniz, -diniz, -diniz, -tiğiz, -tigiz, -diğiz, -digiz.

Göytürk dilində felin şühudi keçmiş zamanı aşağıdakı kimi təsriflənir:

I şəxs tək -altım, cəm -altumiz;

II şəxs tək -altıñ (altığ), cəm -altınız (altığiz), altız;

III şəxs tək -altı.

Felin şühudi keçmiş zaman şəkilçisi bütün türk dillərində dəyişməz qalmışdır. Bu onu göstərir ki, şühudi keçmiş zaman şəkilçisi türk dillərində ən qədim zaman şəkilçisidir. Bu şəkilçi, ehtimal ki, türk qəbilələri hələ bir yerdə məskun olmuşları zaman yaranmış və bütün türk qəbilələri tərəfindən qəbul edilmiş, sonralar türk qəbilələri, xalqları dünya üzünə səpaləndikdə bu şəkilçini də özləri ilə aparmışlar. Bu nəticəyə gələrkən biz belə bir vəziyyəti əsas götürürük ki, başqa zaman şəkilçiləri müasir türk dillərində cürbəcür şəkildədirə, şühudi keçmiş zaman şəkilçisi bütün türk dillərində eynidir. Körünür, digər zamanları ifadə edən şəkilçilər şühudi keçmiş zamana nisbətən daha sonra - türk qəbilələrinin artıq parçalanmağa başladığı dövrdə yaranmışdır. Şühudi keçmiş zaman şəkilçisinin birinci yaranması möntiqədə ağlabaständır: ibtidai insan əvvəlcə artıq baş vermiş və özünün gözü ilə gördüyü hərəkatı xəbər verməyi öyrənmiş, sonra isə başqa zaman anlayışlarını qavramışdır.

Şühudi keçmiş zamanda işlədilən şəxs şəkilçiləri isə müasir türk dillərində müxtəlidir. Göytürk dilində və müasir Azərbaycan dilində şühudi keçmiş zamanda işlənən şəxs şəkilçilərinin oxşar və fərqli cəhətlərindən yuxarıda bəhs edilmişdir. Qeyd etmək istərdik ki, göytürk dilində II şəxsin cəmində işlənən -z şəkil-

çisi müasir Azərbaycan ədəbi dilində işlənməsə də, şifahi danışq dilində məhsuldar şəkildə işlənir. Azərbaycan klassik ədəbiyyatının nümunələri göstərir ki, -z şəkilçisi vaxtilə Azərbaycan ədəbi dilində də işlənmişdir; məsələn:

*Bu cövrü cəfa nadir ki, etdüz,
Saldız manı bu həlaya, getdüz (Şükühi).¹*

Nəqli keçmiş zaman

Göytürk dilində nəqli keçmiş zaman fel əsaslarına -miş, -miş şəkilçisini artırmaqla düzəlir, bu şəkilçi ilə paralel -mis, -mis şəkilçisi də işlənir, lakin -mis, -mis şəkilçisindəki sonuncu samitin s hərfi ilə göstərilməsinə baxmayaraq onu ş kimi də oxumaq olar, çünki göytürk əlitbasında ince s işaretü həm s səsini, həm də ş səsini göstərir. Qədim türk dillərində s-dialektinin və y- dialektinin olduğunu nəzərə alsaq, nəqli keçmiş zaman şəkilçisini -mis, -mis kimi də oxumaq olar. Abidələrin dilində bu şəkilçinin dodaqlanan variantı yoxdur.

Göytürk dilinin üslubuna görə, fəlin nəqli keçmiş zamanı yalnız III şəxs də işlənir, buna görə də abidələrdə nəqli keçmiş zamanda işlənən sellərdə zaman şəkilçisindən sonra şəxs şəkilçilərinin işlənməsinə təsadüf edilmir. Başqa sözlə desək, göytürk dilində nəqli keçmiş zamanda işlənən sellərin şəxsa görə təsriflənməsinə rast gəlmirik. Buna görə də qədim türk dillərində fəlin nəqli keçmiş zamanının təsriflənib-təsriflənmədiyini söyləmək çətindir. Əgər fəlin şərt şəkinin göytürk dilində I və II şəxslərdə də şəxs şəkilçisi qəbul etmədiyini nəzərə alsaq, ehtimal etmək olar ki, qədim türk dillərində fəlin nəqli keçmiş zamanı şəxslər üzrə təsriflənməmişdir.

Göytürk dilində nəqli keçmiş zamanda işlənən sellər şəxsa görə təsriflənməsə də, bitmiş fel (verbum finitum) kimi çıxış edir, sintaktik cəhətdən cümlənin xəbəri olur; məsələn:

Kisi oğlinta üzə ecüm-apam Bumin kağan, İstəmi kağan olurmuş (KT § 1) «İnsan oğlunun üstündə əedadlarım Bumin xa-qan, İstəmi xa-qan oturmuş». Ohurıpan türk bodunun ilin, törüsün tutu birmis, iti birmis (KT § 1) «Oturub türk xalqının elini, qanu-

¹ Nümunə H.Mirzəzadənin «Azərbaycan dilinin tarixi morfolojiyası» kitabından (B., 1962, s.236) götürülmüşdür.

nu yaratmış, düzeltmiş». *Tört buhın, kop yağı ermiş* (KT § 2) «Dörd tərəf tamamilə yağı imiş» *Sü süləpən tört buhındakı bodunğ kop almış, kop baz kılmış başlığıg yüküntürmiş, tızligig sökürmüş* (KT § 2) «Qoşun yürüdüb dörd tərəfdəki xalqı tamamılış, tamamilə tabe etmiş, başını səcədə etdirmiş, dizlini çökdürmüş». *Uhiq süňüs süňışmış, alp Şalçı ak atın binip təqmış, kara türgis hodunğ anıa öhürmiş, almış* (KT § 40) «Böyük döyüş döyüşmüş, ığid Şalçının ağ atını minib qoşuna toxunmuş, qara türgis xalqını orada öldürmüş, almiş». *Elçümüz-apamız Bumin kağan tört buhunuğ kışmış, yiğmiş, yaymış, basmış* (Ö 1) «Əcdadımız Bumin xaqan dörlü tərəfi sixişdirmiş, bir yerdə yiğmiş, dağıtmış (yaymış), basmış». *Ol kan yok bolrukda kisra el yetmiş, içğimmiş, kaçışmış* (Ö 1) «O xan yox olandan (öləndən) sonra el sona yetmiş, dağılmış, qaçışmış». *Kü esidip bahkdakı tağıkmiş, tağdakı inmiş, tirilip yetmiş er bohmuş* (KT § 12) «Xəbər eşidib şəhərdəki dağa qalxmış, dağdakı enmiş, toplanıb yetmiş döyüşçü olmuş» və s.

Göytürk dilində selin nəqli keçmiş zamanı on çox işlənən sel şəklidir. Təkcə onu qeyd etmək kifayətdir ki, Kül tigin abidəsinin şərqi üzündə 16-ci sətrə qədər (hər sətrdə 4-5 cümlə var) bütün cümlələrin xəbərləri selin nəqli keçmiş zamani ilə ifadə edilir.

Göytürk dilində nəqli keçmiş zamanın morfoloji əlaməti olan *-muş, -miş* şəkilçisi müasir türk dillərindən bir qismində (Türk, Azərbaycan) mühafizə edilmiş, bir qismi tərəfindən isə unudulmuş *-ğan, -qen* şəkilçisi ilə əvəz edilmişdir.

Şühudi müəyyənən imperfekt

Göytürk dilində şühudi müəyyənən imperfekt zamanı indiki zamanda işlənən əsas fələ şühudi keçmiş zamanda işlənən ir/er naqış fəlinin birləşməsindən əmələ gəlir; məsələn:

Anta kalmuşı yip sayu kop turu, ölü yortiyur ertig (KT c9) «Onda qalmışın yer boyu tamamılış əldən düşmüş halda yürüyür idin». *Kül tigin ol süňüşdə otuz yaşayur erti* (KT şm 2) «Kül tigin o döyüşdə otuz yaşında idi». *Kiyik yiyü, tabışğan yiyü ohurur erti-miz* (T 8) «Kiyik yeyərək, dovsan yeyərək oturur idik». *Cuğay kuzin, Kara kumığ ohurur erti-miz* (T 7) «Cuğay kuzda, Qara qumda oturur idik». *Kül tigin bir kırk yaşayur erti* (KT şm 2) «Kül tigin otuz bir yaşında idi». *Usın buntatu yurtda yatu kahur erti* (T

19) «Usın buntatu yurdunda məskun oldu». *Adırılmışda sakınır
ertimiz* (İA 1) «Ayrılmağımıza kədərlənirdik».

Göytürk dilində şühudi müəyyən imperfect zamanı əmələ gətirən tərəflərdən birincisi - indiki zamanda işlənən əsas fel şəxso görə təstislənmir, ikinci komponent - şühudi keçmiş zamanda işlənən *ir/er* naqis feli isə şəxsa və kəmiyyətə görə dəyişir; məsələn:

I şəxs tək: *ohurur ertim* «oturur idim»;

II şəxs tək: *ohurur ertiñ//ertig* «oturur idin»;

III şəxs tək: *ohurur erti* «oturur idi»;

I şəxs cəm: *ohurur ertimiz* - «oturur idik»;

II şəxs cəm: *ohurur ertiñiz//ertigiz* «oturur idiniz».

Şühudi müəyyən imperfect müasir türk dillərindən bir qismində indiyədək mühañizə edilmiş, bir qismi tərəfindən isə unudulmuşdur.

Şühudi qeyri-müəyyən imperfect

Göytürk dilində şühudi qeyri-müəyyən imperfect gələcək zamanda (qeyri-qatı gələcək zamanda) işlənən əsas fella şühudi keçmiş zamanda işlənən *ir/er* naqis felinin birləşməsindən əmələ gəlir. Şühudi qeyri-müəyyən imperfect zamanın formallaşmasında iştirak edən əsas fel hər iki aspektdə - həm təsdiq, həm də inkar aspektlərdə çıxış edə bilir; məsələn:

Sünüs bolsar, çərig itər eti (KÇ 9) «Döyüş olsa, qoşunla çıxış edər idi». *İnisi eçisin bilməz erti, oğlu kanım bilməz erti* (BK § 21) «Kiçik qardaşı böyük qardaşını tanınmaz idi, oğlu atasını tanımaz idi». *Ol sabığ esidip tün yəmə udıskım kəlməz erti, ohırsıkim kəlməz erti* (T 22) «O xəbəri eşidib gecə də yuxum gəlməz idi, oturmağım (rahathığım) gəlməz idi».

Göytürk dilində şühudi qeyri-müəyyən imperfectin işlənməsinə hələlik üç cümlədə tosadüf edilmişdir.

Göytürk dilində şühudi qeyri-müəyyən imperfecti təşkil edən komponentlərinən birincisi - qeyri-qatı gələcək zamanda işlənən əsas fel şəxsa və kəmiyyətə görə dəyişmədiyi halda, ikinci komponent - şühudi keçmişdə işlənən *ir/er* naqis feli həm şəxsa, həm də kəmiyyətə görə dəyişir; məsələn:

I şəxs tək: *kələr ertim* «gələr idim»;

II şəxs tək: *kələr ertiñ/ertig* «gələr idin»;

- III şəxs tek: *kələr erti* «gələr idi»;
I şəxs cəm: *gələr ertimiz* «gələr idik»;
II şəxs cəm: *kələr ertiniz//ertigiz* «gələr idiniz».

Nəqli müəyyən imperfekt

Göytürk dilində nəqli müəyyən imperfekt indiki zamanda işlənən əsas fəllə nəqli keçmiş zamanda işlənən *ir/er* naqis fəlinin yanaşması vasitəsilə ifadə edilir; məsolən:

Süçig sahib, yumşaq ağım arıp, irak bodunuğ ança yağıtir ermiş (KT c5) «Şirin dihini, yumşaq hədiyyəsini işə salıb uzaqdakı xalqı elə yaxınlaşdırır imiş». *Yağrı kontukda kısra aygıq bilig anta öyür ermiş* (KT c5) «Yaxın yerləşdikdən sonra bəd əməlləri orada öyrənir imiş» *Türk bodun, üləsikig anta aygıq kisi ança boşqurur ermiş* (KT c7) «Türk xalqı, bir hissəni orada pis adamlar elə öyrədir imiş». *Irak ersər, yablak ağı birür, yağuk ersər, edgù ağı birür - tip ança hoşqurur ermiş* (KT c7) «Uzaq işə pis hədiyyə verir, yaxın işə, yaxşı hədiyyə verir – deyib elə öyrədir imiş» *Ekin ara idi aksız kök türk ança olurur ermiş* (KT § 3) «İkisinin arasında sahib bölgüsüz göy türk elə oturur imiş». *İllik bodun ertim, ilim amti kani? Kimkə ilig kazğanurmən?*, -*tir ermiş* (KT § 9). «Elli xalq idim, elim indi hanı? Kimə el qazanıram –deyir imiş». *Kağanhğ bodun ertim, kağanım kam?* Nə kağanka isig, küçig bir-ürmən? – *tir ermiş* (KT § 9) «Xaqqanlı xalq idim, xaqqanım hansı? Hansı xaqqan üçün zəhmət çəkirəm? – deyir imiş». *Türk bodun, öhürəyin, uruğsıratayın* – *tir ermis, yokadu barır ermis* (KT § 10) «Türk xalqı, özümüzü öldürək, nəslimizi möhv edək – deyir imiş, yox olub gedir imiş».

Göytürk dilində nəqli müəyyən imperfekti təşkil edən hər iki komponent – həm indiki zamanda işlənən əsas fel, həm də nəqli keçmiş zamanda işlənən *ir/er* naqis feli şəxsə və kəmiyyətə görə dəyişmir; birinci tərəfin – əsas fəlin dəyişməyəcəyi təbiidir, ikinci tərəfə – *ir/er* naqis fəlinə gəlinə bunu demək olar: bir halda ki, göytürk dilində əsas fellər belə nəqli keçmiş zamanda şəxs və kəmiyyətə görə dəyişmir, deməli, bu naqis fel də nəqli keçmişdə şəxs və kəmiyyətə görə dəyişə bilməzdi.

Müasir Azərbaycan dilinə aid yazılmış bir qrammatika kitabı («Azərbaycan dilinin qrammatikası», I, Morfologiya, Bakı,

1960) istisna edilərsə, türk dillərinin qrammatikasına həsr edilmiş əsərlərdə türk dillərində felin bu zamanının işlənib-işlənməməsi haqqında məlumat verilmir. Hətta nəqli qeyri-müəyyən imperfekt zamanın müasir türk dilində işlənnəsində baxmayaraq, A.N. Kononovun «Müasir türk ədəbi dilinin qrammatikası» adlı əsərində bu zaman haqqında heç bir məlumat verilmir.

Müasir Azərbaycan dilində felin bu zaman çalarlığı işlənir, həm də *ermiş* naqış felinin müasir Azərbaycan dilində işlənən şəkli *-imiy* şəxsə və kəmiyyətə görə dəyişir. «Azərbaycan dilinin qrammatikası» kitabında (Bakı, 1960, səh. 192-194) felin bu zamanı «bitməmiş keçmiş zaman» adlandırır. Lakin bu termin altında felin bitməmiş keçmiş zaman çalarlıqlı bir neçə şəkli təqiq edilir.

Nəqli qeyri-müəyyən imperfekt

Nəqli qeyri-müəyyən imperfekt qeyri-qəti gələcək zamanda işlənən əsas fellə nəqli keçmiş zamanda işlənən *ir/er* naqış fellinin yanaşması vasitəsilə ifadə edilir; məsələn:

Edgü bilgə kisig, edgü alp kisig yoritmaz ermış (KT c6)
«Yaxşı müdrik adamları, yaxşı ığid adamları yürütülməz imiş». *Bir kişi yanılsar, oğuşı, bodunu bisükinə təki, kidmaz ermış* (KT c6)
«Bir adam yanılsa idi, qəbiləsini, xalqını, son nəfərinə təki doğramaz imiş». *Səmiz buka, turuk buka tiyin, bilməz ermış* (T 6)
«Kök buğa ariq buğa deyə, bilməz imiş».

Göytürk dilində nəqli qeyri-müəyyən imperfekt zamanın işlənməsinə aid bütün nümunələrdə əsas fel inkar aspektində işlənmişdir. Lakin bu heç də o demək deyildir ki, göytürk dilində, eləcə də qədim türk dillərində nəqli qeyri-müəyyən imperfekt zamanı felin təsdiq aspektində işlənməmişdir. Ehtimal ki, felin bu zaman çalarlığı qədim türk qəbilələrinin dilində təsdiq aspektində də işlənmişdir.

Göytürk dilində nəqli qeyri-müəyyən imperfekt zamanı təşkil edən komponentlərin hər ikisi – həm qeyri-qəti gələcək zamanda işlənən əsas fel, həm də nəqli keçmiş zamanda işlənən *ir/er* naqış feli şəxsə və kəmiyyətə görə dəyişmir.

Müasir türk dillərindən bir qismində, o cümlədən müasir Azərbaycan dilində nəqli qeyri-müəyyən imperfekt zamanı işlənir.

Azərbaycan dilinin qrammatikasında şühudi müəyyən imperfekt, şühudi qeyri-müəyyən imperfekt, nəqli müəyyən imperfekt və nəqli qeyri-müəyyən imperfekt zamanlar bitməmiş keçmiş zaman adı altında birləşdirilmişdir.

İkiqat şühudi keçmiş zaman

Göytürk dilində elə bir keçmiş zaman şəklinin işləndiyinə rast gəlirik ki, bu keçmiş zaman şəkli müasir türk ədəbi dilindən başqa müasir türk dillərinin heç birində işlənmir. Göytürk dilində şühudi keçmiş zamanda işlənən tam leksik mənalı fellə yenə də şühudi keçmiş zamanda işlənən *ir/er* naqis feli yanşı işlənib şühudi keçmiş zamanda ikiqat şahidlik çalarlığı mənasını ifadə edir; məsələn: *Yabız bat biz, azıq üküstik körtig irti* (O 7) «Biz pis və səfəhik, biz azı çox gördük» (tərcümə şərtidir, çünki *körtig irti* felnin Azərbaycan dilinə hərfi təreümsi *gördün idi* olar, lakin müasir Azərbaycan dilində belə fel şəkli yoxdur).

Biz göytürk dilində işlənən bu keçmiş zaman çalarlığını ikiqat şühudi keçmiş zaman adlanırıq. İkiqat şühudi keçmiş zamanı təşkil edən komponentlərin şəxsi və kəmiyyətə görə dəyişib-dəyişmədiyini söyləmək çətindir. Buna görə də bu problemi hələlik açıq saxlayırıq. Lakin qeyd etməyi lazımlı bilirik ki, gətirilən nümunədə birinci komponentin II şəxsin təkində (*körtig*) işlənməsindən bu nəticəyə gəlmək olar ki, bu zamanı əmələ gətirən strukturun birinci komponenti təsriflənmişdir. İkiqat şühudi keçmiş zaman müasir türk dillərinin əksəriyyətində, o cümlədən müasir Azərbaycan dilində də işlənmir.

A.N. Kononovun məlumatına görə, müasir türk ədəbi dilində şühudi keçmiş zamanda işlənən əsas fellə yenə də həmin zaman çalarlığında işlənən naqis felin yanşıb birgə işləndiyi müşahidə edilir. Müəllif *yazdı idim, yazdım idi* fellərini də nümunə göstərir.² Lakin yaxşı olardı ki, müəllif bu zaman çalarlığının mətn tərkibində necə işlənməsinə aid nümunələr verə idi. Onda bu şəklin türk ədəbi dilində işlənməsinə əmin olmaq olardı.

¹ Azərbaycan dilinin qrammatikası. I. Morfologiya. B., 1960. s. 192-194.

² Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М.: ИЛ., 1956, с.240.

Sühudi uzaq keçmiş zaman

Göytürk dilində şühudi uzaq keçmiş zaman nəqli keçmiş zamanda işlənən əsas fəllə şühudi keçmiş zamanda işlənən ir/er naqis felinin yanaşması vəsítəsilə ifadə edilir; məsələn:

Oı ödkə kul kulg̡ bolmış erti, kün kürkl̡ bolmuş erti (KT § 21) «O zaman qul qullu olmuş idi, köniz könizli olmuş idi» *Alp ar biziñə təgmiş erti* (KT § 40). «İgid döyüşçülər biza hücum etmiş idi». *İlki sü təşikmiş erti* (BK §32) «Qoşunun ilk dəstələri səfərə çıxmış idi».

Göytürk dilində rast gəldiyimiz bütün üç təsadüfdə şühudi uzaq keçmiş zaman üçüncü şəxsə işlənir. Lakin məlumdur ki, ir/er naqis feli göytürk dilində şühudi keçmiş zamanda şəxsə və kəmiyyətə görə dəyişir. Buna görə də ehtimal etmək olar ki, türk dillerinin Orxon-Yenisey dövründə şühudi uzaq keçmiş zamanı ifadə edən fel şəkli şəxsə və kəmiyyətə görə dəyişmiş:

I şəxs tək: *təgmiş ertim* «dəymış idim»;

II şəxs tək: *təgmiş ertin // ertig* «dəymış idin»;

III şəxs tək: *təgmiş erti* «dəymışdır»;

I şəxs cəm: *təgmiş ertimiz* «dəymış idik»;

II şəxs cəm: *təgmiş ertiñiz // ertigiz* «dəymış idiniz».

Sühudi uzaq keçmiş zaman müasir türk dillərindən bir qismində (məsələn, türk, Azərbaycan) Orxon-Yenisey abidələrinin dilində olduğu şəkildə işlənir.

Nəqli uzaq keçmiş zaman

Göytürk dilində nəqli uzaq keçmiş zamanı nəqli keçmiş zamanda işlənən əsas fəllə nəqli keçmiş zamanda işlənən ir/er naqis felinin yanaşib birlikdə işlənməsi vəsítəsilə ifadə edilir; məsələn:

Adığ̡ tonuzlu art üzə sokuşmuş ermış, adığın karnı yarılmış, tonuzun ağızı sırmış, -tir (IB 10-11) «Ayı ilə donuz aşırımda döyüşmiş imiş, ayının qarnı yarılmış, donuzun qılıncı (köpək dişi) sırmış - deyir».

Göytürk dilində nəqli uzaq keçmiş zamanı əmələ gətirən hər iki fel şəxsə və kəmiyyətə görə dəyişmir.

Müasir türk dillərindən nəqli uzaq keçmiş zamanın göytürk dilindəki ifadə şəklini mühafizə etmiş dillərdə (Azərbaycan, türk) qədim türk ir/er naqis felinin müasir variantı nəqli keçmiş za-

manda şəxs və kəmiyyətə görə döyişir (*dalaşmış imişəm, dalaşmış imişsən, dalaşmış imiş, dalaşmış imişiniz, dalaşmış imişlər*).

Keçmiş zamanın müasir türk dillərində işlənən bir səra mənə çalarlıqlarının göytürk dilində işlənməsinə hələlik təsadüf edilməmişdir. Buna görə də həmin mənə çalarlıqları burada göstəriləmişdir. Keçmiş zamanın göytürk dilində öz əksini tapmamış mənə çalarlıqlarının həmin dövr qədim türk dillərində işlənib-işlənməməsi haqqında mühakimə yürütmək çox çətindir.

İndiki zaman

Göytürk dilində felin indiki zamanı danışanın dinkəyənə xəbər verdiyi zaman baş verən hərəkəti bildirir. Abidələrin dilində indiki zaman samitə bitən fel əsaslarına -ir, -ir, -ur, -ür, saitə bitən fel əsaslarına -yr, -yir, -yur, -yür şəkilçilərini artırmaqla əmələ gəlir; məsolon:

İnöz İnəncü Beşbalika barırmən (III 7) «Mən İnöz İnəncü Beşbalika gedirəm». *İnöz İnəncü, Tardış Kül çor Beşbalika barırmız* (HT 1) «Biz İnöz İnəncü və Tardış Kül çor Beşbalika gedirik». *Altun, gümüş, isigit, kutay bunsız ança birür* (KT c5) «Qızıl, gümüş, taxıl, ipək həvəslə (dərdsiz) bu qədər verir». *Kimkə ilig kazğanurmən?* (KT § 9) «Kimi dövlət qazanıram? Nə kağanka isig, küçig bürümən?» (KT § 9) «Hansi xaqana zəhmətimi verirəm?» *Taşra yoriyur* (KT § 11-12) «Sərhəddən xaricdə dolaşır ... təgdükin, türk bəylər, kop bilişsiz» (KT § 34) «...hücum etdiyini, türk bəyləri, hamisini bilişsiniz». *Tokuz oğuz bodun üzə kağan ohurtı, tir* (T 9) «Doqquz oğuz xalqının üstündə xaqan oturdu, — deyir». *Kəlir ersər, kü ar ükütlür* (T 32) «Gəlir isə, səs döyüşülləri çoxaldır». *Ben ança tirmən* (T 37) «Mən elə deyirəm». *Tağda sığın təzsər, ... sakınurmən* (BK q 5-6) «Dağda sığın qaçsa, ... düşünürəm». *Tabğaç, Oğuz Kitay - bu üçəgү kabısur* (T 12) «Çin, Oğuz, Kitay - bu üçlük birləşir». *Nəkə korkurbiz az tiyin* (T 39) «Aziq deyə nə üçün qorxuruq?» *Çor apası barur* (Y 18) «Çorun atası gedir».

Göytürk dilində felin indiki zamanı az işlənir. Bu, göytürk yazılısı abidələri dilinin üslubu ilə əlaqədardır. Göytürk yazılısı abidələrində xanlar, xaqanlar artıq gördükleri işlər haqqında məlumat verirlər, görəcəkləri işlər haqqında məlummat vermirlər. Bu-

na görə də göytürk dilində felin keçmiş zamanı daha çox işlənir. Ehtimal etmək olar ki, qədim türk danişq dilində felin indiki zamanı məhsuldalar işlənmüşdir.

Göytürk dilində felin indiki zamanı şəxsə və kəmiyyətə görə dəyişir.

- I şəxs tək: kazğanurmən «qazanıram»;
- II şəxs tək: kazğanurson - «qazanırsan»;
- III şəxs tək: kazğanur «qazanır»;
- I şəxs cəm: kazğanurbiz «qazanırıq»;
- II şəxs cəm: qazanursız «qazanırsınız».

İndiki zamanın göytürk dilində işlənən şəkli (morpholoji əlaməti) müasir türk dillərinin yalnız cüzi bir hissəsində (məsələn, müasir Azərbaycan dilində) mühafizə edilmiş və qədim türk dillərində olduğu kimi felin indiki zamanını əmələ gətirmək üçün işlədilir. Bir sira türk dillərində (məsələn, müasir türk dilində) indiki zamanın qədim türk dillərindəki morpholoji əlamətlərinin mühafizə edilməsinə baxmayaraq, onların funksiyasını dəyişdirilmişdir (məsələn, göytürk dilində indiki zamanı düzəldən şəkilçi müasir türk ədəbi dilində qeyri-qəti gələcək zamanı əmələ gətirir). Müasir türk dillərinin əksəriyyəti isə göytürk dilində indiki zamanı yaratmaq üçün işlədilən şəkilçini unutmuş, bu zamanı əmələ gətirmək üçün yeni morpholoji əlamətlər qazanmışdır.

İndiki-gələcək zaman

Göytürk dilində felin indiki-gələcək zamanı fel əsaslarına, samitlə bitən sellərdə -a, -ə, saitlə bitən fel əsaslarına -y şəkilçisini artırmaq əmələ gəlir. İndiki-gələcək zamanda zaman şəkilçiləsindən sonra şəxs əvəzlikləri ilə eyni fonetik tərkibə malik şəxs şəkilçiləri artırılır; məsələn: ...iliñ iz üçün kazğanu öz kuy yıta siz (Y 28) «...eliniz üçün qazanaraq öz eviniz üçün ağlayırsınız». İnilig böri uça (Y 28) «Kiçik qardaşlı qurd uçar». Bars adırlımay (Y 28) «Bars ayrılmaz».

Felin indiki-gələcək zamanı təkcə Yenisey kitabələrinin mətnlərində, həm də çox az işlənir.

Göytürk dilində işlənən indiki-gələcək zamanda felin təsriflənməsini belə təsəvvür etmək olar:

- I şəxs tək: *kazğana mən* «qazanıram / qazanaram»;
- II şəxs tək: *kazğana sən* «qazanırsan/ qazanarsan»;

III şəxs tək: *kazğana* «qazanır/qazanar»;

I şəxs cəm: *kazğana biz* «qazanırıq/qazanarıq»;

II şəxs cəm: *kazğana siz* «qazanırsınız /qazanarsınız».

Qatı-gələcək zaman

Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində -gay, -gay şəkilçisi ilə yaranan fel şəkli mövcuddur. Bu şəkilçi ilə əmələ gələn fel şəklini İ.A. Batmanov gələcək arzu forması;¹ A.N.Kononov isə mümkün gələcək (yaxud, imkanlı gələcək) zaman² adlandırır. A.N.Kononov fikrincə, bu zaman şəkli ya mümkün, ya da zəruri olan hərəkəti bildirir. Göytürk əlisbası ilə yazılmış daş kitabələrdə bu şəkilçi ilə əmələ gəlmiş fel şəklinin işlənməsinə təsadüf edilmir.

Göytürk əlisbası ilə yazılmış «İrk bitig» abidəsində felin bu şəkli fel kökünü (əsasına) -gay, -gay şəkil düzəldən şəkilçi, ondan sonra şəxs əvəzliyi şəklində olan şəxs şəkilçisi artırmaqla əmələ gəlir və əmələ gələn fel şəkli gələcək zaman mənəsi ifadə edir. Məhz buna görə də İ.A. Batmanov onu gələcək arzu forması, A.N.Kononov isə mümkün, yaxud zəruri gələcək zaman adlandırır. -gay, -gay şəkilçili sellər göytürk dilində bozən qəti gələcək, bozən isə qeyri-qəti gələcək zaman çalrı ifadə edir. Göytürk dilində qeyri-qəti gələcək zamanın özünəməxsus -ar, -ər şəkilçisi işləndiyi üçün man -gay, -gay şəkilçili fel şəkillərini qəti-gələcək zaman forması adlandırmağa meyl edirəm. Beləliklə, göytürk dilində felin qəti-gələcək zamanı fel köklərinin (əsaslanırın) üzərinə -gay, -gay qəti gələcək zaman şəkilçisi və şəxs şəkilçisi artırmaqla əmələ gəlir; məsolən: Bəg ər yontunaru barımış, ak bisi kulunlamış, altın tuyuğluğ adğırlığ yarağay, təbəsinərү barmış, örün ilgəni butulamış, altın budluğug buğralığ yarağay, ebigerü kəlmiş, üçüncü kunçuy urılanmış, bölgig yarağay (IB 7-9) «Bəy ər İlxisina tərəf getmiş, ağ madyanı qulunlamış, qızıl nallı ayğırlığa yarayacaq, dəvələrinə tərəf getmiş, ağ mayası erkək balalamış, qızıl budlu buğralığa yarayacaq, evinə tərəf gəlmiş, üçüncü xanını nə-

¹ Батманов И.А. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с.87.

² Конопов А.Н. Грамматика языка тюркских рунических памятников VII-IX вв. Ленинград, 1980, с.190.

sil vermiş, bəyliyə yarayacaq». Kut bırgay mən (IB 3) «Bəxt və rəcəyəm». Örün əsri ingək bozağulaçu bolmuş, ölgəy mən, -timiş (IB 60-61) «Parlaq (ağ) xallı inək buzovlayası olmuş, öləcəyəm, — demiş». ...idukluğ yarağay (IB 61) «...müqəddəsliyə (qurbanlığa) yarayacaq». Kanğı olmuş, könəki tonmış, nəlük ölgəy ol, böglig ol, könəki nəlük tonğay ol, künəşkə oturur ol (IB 87-88) «Xan oğlu olmuş, köynəyi donmuş, xan oğlu nə üçün ölməlidir, bəylikdir; köykəyi nə üçün donmalıdır, günəşdə oturur».

Göytürk dilində fəlin qəti-gələcək zamanı şəxsə və kəmiyyətə görə dəyişir:

- I şəxs tək: yarağay mən «yarayacağam»,
- II şəxs tək: yarağay sən «yarayacaqsan»,
- III şəxs tək: yarağay ol «yarayacaqdır»,
- I şəxs cəm: yarağay biz «yarayacağıq»,
- II şəxs cəm: yarağay siz «yarayacaqsınız».

Qeyri-qəti gələcək zaman

Göytürk dilində qyeri-qəti gələcək zaman samitlə bitən fəllərə -ar, -ər, saitlə bitən sellərə işə -yar, -yər şəkilçisini artırmaqla əmələ gəlir.

- Məsələn: *təz* (qaç)+*ar* – *təzər* (qaçar) – T 38;
us (qabaqla) + *ar* – *usar* (qabaqlayar) – T 38;
it (et) + *ər* – *itər* (edər) – KÇ 9;
kid (doğra) + *maz* – *kudmaz* (doğramaz) – KT c6;
id (göndər) + *maz* – *idmaz* (göndərməz) – BK §25;
kör (gör) + *məz* – *körməz* (görməz) – KT §50;
bil (bil) + *məz* – *bilməz* (bilməz) – KÇ 28, KT§ 21, T 6;
kəl (gəl) + *məz* – *kalınmaz* (gəlməz) – T 22, BK § 39;
yorut (yürüt) + *maz* – *yorutməz* (yürütməz) – KT c6;
yas (yaz) + *ar* – *yasar* (yazar) – KT şm 10 və s.

Göytürk dilində qeyri-qəti gələcək zamanı ifadə edən fəllər verbum fimitum (bitmiş fel) şəklində çox az işlənir, əksər hallarda bunlar feli sıfət mövqeyində çıxış edir (bax: feli sıfət), bir sıra hallarda işə fəlin mürəkkəb zaman formalarını düzəltməyə xidmət edir. Göytürk dilində qeyri-qəti gələcək zamanda işlənən sellərin müstəqil surətdə cümlənin xəbəri kimi çıxış etməsinə bir neçə dəfə təsadüf edilir; məsələn:

Öd tenri yasar (KT şm 10) «Vaxtı (ömrü) tanrı yazar». *Nə-ka təzərbiz üküş tiyin* (T 38-39) «Çoxdurlar deyə nə üçün qaça-riq!» *Arkış idmaz tiyin sülədim* (BK § 25) «Səfir (karvan) göndər-məz deyə qoşun yeritdim». *Yalabaçı, edgү sabı, ötügi kəlməz tiyin yayan sülədim* (BK § 39) «Səfiri, xoş xəbəri, xahişi gəlməz deyə yayda qoşun yeritdim».

Göytürk dilində qeyri-qəti gələcək zaman başqa zamanlıara nisbətən daha çox felin inkar aspektində işlənir. Qeyri-qəti gələcək zaman felin inkar aspektində işləndikdə zaman ifadə edən şəkilçi-dəki r samiti z samitini çevirilir; məsələn: *körər* (görər) - *körməz* (görməz), *bilar* (bilər) - *bilməz* (bilməz), *utar* (göndərər)- *idmaz* (göndərməz), *kələr* (gələr) - *kəlməz* (gəlməz), *yasar* (yazar) - *yas-maz* (yazmaz) və s.

Göytürk dilində felin qeyri-qəti gələcək zamanı şəxse və kəmiyyətə görə dəyişir, təsrlənlər; məsələn:

- I şəxs tek: təzərmən «qaçaram»;
- II şəxs tek: təzərsən «qaçarsan»;
- III şəxs tek: təzər «qaçar»;
- I şəxs cəm: təzərbiz «qaçarıq»;
- II şəxs cəm: təzərsiz «qaçarsınız».

Göytürk dilində qeyri-qəti gələcək zamanı əmələ gətirmək üçün işlədilən -ar, -ər şəkilçisi həmin məqsəd üçün müasir türk dillərindən çox az qismində mühafizə edilmişdir. -ar, -ər şəkilçisi göytürk dilində olduğu kimi müasir Azərbaycan dilində də felin qeyri-qəti gələcək zamanını ifadə edir.

Arzu şəkli

Göytürk dilində felin arzu şəkli gələcəkdə görülesi işin arzu olunduğunu ifadə edir. Arzu şəklinin morfoloji əlamətləri birinci şəxs təkdə -ayın, -ayıñ, cəmdə -ahm, -əlim şəkilçiləridir, -ayın, -ayıñ şəkilçisi göytürk abidələrinin dilində arzu şəklinin, əsasəni, birinci şəxsinin təkini düzəltmək üçün işlədilirsə də, həzən bu şəkilçi birinci şəxs cəmin morfoloji əlaməti kimi də çıxış edir. Bu fakt onu göstərir ki, Orxon-Yenisey abidələri dövründə türk dillərində arzu şəklinin -ayın, -ayıñ şəkilçisində kəmiyyət kateqoriyası hələ sabitləşməmiş imiş.

Göytürk dilində -ayın, -ayıñ şəkilçisinin arzu şəklinin birinci şəxs təkini ifadə etməsinə bir neçə nümunə:

Ben yurdantayan təgəyin (T 11) «Mən şimal tərəfdən hücum etdim». *Ben ebgərü tüsəyin - tidi* (T 5) «Mən evə nayıdım - dedi». *Kağan mu kisayın, - tidim* (T 5) «Xaşan bunu seçim, - dedim». *İgidayın tiyin* (BK § 35) «Yüksəldim, deyə»... *Anı ayitayın, tip sülədim* (BK § 41) «Onu cəzalandırıbm deib qoşun yürütdüm». *Mən taşkayın, timis* (MC 22) «Mən sərhədi keçim, demiş». *İçra ben bulğayın* (MC 28) «Daxilində mən üşyan edim».

-ayın, -ayıñ şəkilçisinin birinci şoxsin cəminini ifadə etməsinə misallar:

Soğdak bodin itəyin tiyin Yincü ügüzig keçə Təmir kapiğka tagi sülədimiz (KT § 39) «Soğda xalqını təşkil edək deyə İnci (Zərəfşan) çayını keçərək Dəmir qapıya (Buzqala keçidinə) təki qoşun yürütdük». *Bilgə Tonyukuk, boyla bağa tarkan birlə, İlteris, kağan bolayın* (T 6-7) «Müdrik Tonyukuk, boyla bağa tarxan ilə, İlteris, xaşan olaq». Biriye Çubay yiş tüqül, Tün yazı konayı (KT c6) «Cənuba Çuğay meşəli dağlarında deyil, Tün düzündə yerləşək».

Göytürk dilində -ayın, -ayıñ şəkilçisi ilə formalaşmış arzu şəklində işlənən bir neçə fel vardır ki, onların iştirak etdiyi cümlələr ya yarımcıq olduğundan, ya da cümlənin mübtədə və xəbəri qrammatik cəhətdən tam formalaşmadığı üçün bu fellərin qrammatik mözmunu (birinci şoxsin təkini ya cəmini bildirməsi) aydın olmur; məsələn:

1. *igidayın* - yüksəldək, ya yüksəldək: *Boduniğ igindayın tiyin, yırğaru oğuz bodun tapa, ilgəri kitaý, tatabı bodun tapa, bırgəri tabğaq tapa uluğ sü iki yegirmi...* (KT § 28) «Xalqı yüksəldim (yüksəldək) deyə şimala oğuz xalqına qarşı, şərqə kitay, tatabı xalqına qarşı, cənuba tabğaq xalqına qraşı on iki dəfə böyük qoşun...»

2. *ölürayın* - öldürüm, ya öldürək;

3. *uruğsıratayın* - nəslimi kəsim ya nəslimizi kəsək: *Türk bodun, ölüräyin, uruğsıratayın - tir ermis, yokadu batır ermis* (KI § 10) «Türk xalqı öldürüm, nəslimi məhv edim - deyir imiş, yox olaraq gedir imiş» (yaxud «Türk xalqı, öldürək, nəslimizi məhv edək» - deyir imiş, yox olub gedir imiş).

4. *yazmayın* - sohv etməyim, ya sohv etməyək;

5. *yanılmayın* - yanılmayım, ya yanılmayaq... *sözində yazmayın tidi, yanılmayın* (MC 44) «...sözünə inanmayım, — dedi, - yanılmayım» (yaxud: sözünə inanmayaq, -dedi, -ynaılmayayaq).

Bütün türkoloqlar *-ayın*, *-ayıñ* şəkilçisinin əmələ gətirdiyi grammatik mənə haqqında yekdil rəydədirlər. I.A.Batmanov,¹ V.M.Nasilov,² Q.F.Babuşkin,³ Ə.C.Şükürlü⁴ belə hesab edirlər ki, göytürk dilində *-ayın*, *-ayıñ* şəkilçisi birinci şəxsin təkini ifadə edir.

A.N.Kononovun fəlin arzu şəklinin şəkilçilərinin mənşəyi haqqındaki fikirlərini istisna etsək, türkoloji ədəbiyyatda göytürk dilində fəlin arzu şəkli və onun morfoloji əlamətləri haqqında fikir ayrılığı yoxdur. A.N.Kononov belə hesab edir ki, fəlin arzu şəkli fəl əsaslarına mənşəcə *-ğay*, *-gay* morfemindən törəmiş *ay*, *-ayıñ* şəkilçisini artırmaqla əmələ gəlir. Onun fikrinə, fəlin arzu şəklində *-in*, *-in* şəkilçisi birinci şəxsin təkinin *-lim*, *-lim* şəkilçisi isə birinci şəxsin cəminin morfoloji əlamətidir.⁵ Burada iki məsələ qarandır: 1) türk dillərinin daxili inkişaf qanunları birinci şəxsin cəmi üçün belə bir şəkilçinin, xüsusən şəkilçidəki *I* səsinin təzahürünü məqbul sayır; 2) göytürk dilində fəlin arzu şəklinin birinci şəxsinin təki şəkilçisindəki (*-ayın*, *-ayıñ*) *-in*, *-in* birinci şəxsin təkinin, *-ay*, *-ayıñ* isə fəlin arzu şəklinin morfoloji əlamətidir, nə üçün və necə olur ki, *-ay*, *-ayıñ* morfemindəki *y* samiti birinci şəxsin cəmində *I* samitino çevrilir.

Azərbaycan dilçiliyində bu şəkilçinini hansı şəxsi ifadə etməsi məsələsi mübahisəlidir. «Kitabi-Dədə Qorqud» dastanlarının dilini tədqiq edən Ə.Dəmirçizadə belə hesab edir ki, *-ayın*, *-ayıñ* şəkilçisi birinci şəxsin təkini ifadə edir.⁶ Müəllifin dastanlardan gətirdiyi nümunələr də onun fikrini təsdiq edir. Lakin Ə.Dəmirçizadə dastanlardan qəsdən təkcə elə nümunələri gətirir ki, bunlar birinci şəxsin təkində işlənib onun müddəasını təsdiq etsin. Halbuki «Kitabi-Dədə Qorqud» dastanlarının dilində *-ayın*, *-ayıñ* şəkilçisi ilə formalasmış elə sellər də vardır ki, bunlar birinci şəxsin cəmində işlənir. Azərbaycan ədəbiyyatı abidələrinin

¹ Батманов И.А. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с.87.

² Насилов В.М. Язык орхено-енисейских памятников. М., 1960, с. 58-59.

³ Батманов И.А., Арагчи З.Б., Бабулин Г.Ф. Современная и древняя енисеяка. Фрунзе, 1962, с. 140.

⁴ Şükürlü Ə.C. Qədim türk yazılı abidələrinin dili, Bakı, 1993, s.127.

⁵ А.Н.Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв., Ленинград, 1980, с.192.

⁶ Dəmirzizadə Ə.M. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. B., 1959, s. 99.

dilinin digər tədqiqatçısı H.İ. Mirzəzadə həmin şəkilçinin bu xüsusiyyətini düzgün göstərir. O, Azərbaycan ədəbiyyatı materiallarına, o cümlədən «Kitabi-Dədə Qorqud» dastanlarının dilinə əsasən sübut edir ki, -ayın, -əyin şəkilçisi Azərbaycan dilində tarixən ikili xarakter daşımış, birinci şəxsin həm təki, həm də cəmi mənasını ifadə etmişdir.¹

Biz H.İ. Mirzəzadənin -ayın, -əyin şəkilçisinin birinci şəxsin həm təkinin, həm də cəminin qrammatik əlaməti olması haqqındaki fikri ilə (təkcə bu fikri ilə, bu şəkilçinin hansı şəklə yaratması fikri ilə yox) tam şərifik, H.İ. Mirzəzadənin «Azərbaycan dilinin tarixi morfolojiyası» adlı kitabında -ayın, -əyin şəkilçisinin hər iki kəmiyyəti ifadə etməsinə aid kifayət qədər nümunə verilmişdir. İstər «Kitabi-Dədə Qorqud» dastanlarının dilində, istərsə də, Azərbaycan ədəbiyyatı klassiklərinin dilində bu şəkilçinin birinci şəxsin həm təkinin, həm də cəmini bildirməsini sübut etmək üçün bir-iki nümunə veririk.

-ayın, -əyin şəkilçisinin birinci şəxsin təkinin qrammatik göstəricisi kimi işlənməsinə nümunələr:

1. Xan babamın qatına varayıñ,
Ağır ləşkər, bol xəzinə alayıñ.
Azğın dinli kəfərlərə varayıñ. («Kitabi-Dədə Qorqud»)
2. Sən qıl hünəri, bən alayıñ ad,
Sən çək ələmi, bən olayın şad. (Füzuli)

-ayın, -əyin şəkilçisinin birinci şəxsin cəminin qrammatik göstəricisi kimi işlənməsinə nümunələr:

1. Söyləmiş, görəyin, xanım, nə söyləmiş... Gəlin Dirso tutayıñ, ağ əlini ardına bağlayayıñ («Kitabi-Dədə Qorqud»).
2. Bir şəbxun ilə həlak edəyin,
Hiddətindən cahani pak edəyin (Füzuli).

H.İ. Mirzəzadə haqlı olaraq, Ə. Dəmirçizadənin -ayın, -əyin şəkilçisinin təkcə birinci şəxsin təkinin ifadə etməsi haqqındaki fikrini etiraz edərək yazar: «-ayın, -aym şəxs şəkilçisi fəlin əmr formasının (əmr formasının? - Ə.R.) sonuna gələrkən birinci şəxsin təkinin, bəzən də birinci şəxsin cəmini ifadə etmişdir. -əyin, -əyin

¹ Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfolojiyası. B., 1962, s.231-232.

şəxs şəkilçinin bu ikili xarakterinə ayrı-ayrı əsərlərin, bəzən də eyni əsərin dilində rast gəlirik».¹ Lakin bir qədər sonra müəllif öz tezisindən al çəkib Ə.M. Dəmirçizadə əleyhinə anti-tezis irəli sürür: «Prof. Ə.M. Dəmirçizadə «Kitabi-Dədə Qorqud» dastanlarının dilinin morfoloji xüsusiyyətlərindən danışarkən *-ayın*, *-ayım* şəkilçisinin birinci şəxsin təkini bildirdiyini göstərir. Lakin dilimizin verdiyi faktiki materiallar bu fikrin tamamilə əksini (!) göstərir.

Bizə, birinci şəxsin təkini bildirmək üçün *-ayın*, *-ayım* şəkilçisindən fərqli olaraq *ayım*, *-ayım* şəkilçisi işlənmişdir».² Daha başqa bir yerdə oxuyuruq: «Azərbaycan dialektlərinin verdiyi materillardan aydın olur ki, *-ayın*, *-ayım* şəkilçisinin müasir dialektlərimizdə müxtəlisf səs variantlarında işlənməsinə baxmayaraq, cəm mözminu bir qayda olaraq saxlanılmışdır».³ H. Mirzəzadənin Ə.Dəmirçizadə əleyhinə sürdürüyü bu antitezislə heç cür razılışmaq olmaz. Hələ Orxon-Yenisey abidələrinin dilində, deməli, bu abidələrin mənsub olduğu qədim türk qəbilələrinin dilində də *-ayın*, *-ayım* şəkilçisinin birinci şəxsin cəmini də ifadə etməsi göstərir ki, qədim türk dillərində kəmiyyət kateqoriyası hələ ki-fayat qədər sabitlaşmışdır; *bi* əvəzliyi *bin* (mən) və *biz* əvəzliklərinə ayrılsa da, onunla bağlı olan anlayışlar hələ onun sonrakı monalarına parçalanmağa imkan tapmamışdır. Azərbaycan ədəbiyyatının yazılı abilərində *-ayın*, *-ayım* şəkilçisinin birinci şəxsin həm təkini, həm də cəmini ifadə etməsi qədim türk dillərinin rüdimeqtindən başqa bir şey deyildir.

M.A.Şirəliyevin verdiyi məlumatə görə *-ayın*, *-ayım* şəkilçisi (müxtəlisf fonetik variantlarda) müasir Azərbaycan dilinin Qazax, Qarabağ, Gəncə, Naxçıvan, Şamaxı, Quba, Muğan və Bakı dialektlərində birinci şəxsin cəmini ifadə edir.⁴ Bu şəkilçi Lənkəran şivəsində də birinci şəxsin cəmini ifadə etmək üçün işlədir.

Orxon-Yenisey abidələrinin dilində arzu şəklinin birinci şəxs cəmi əsası samitla bitən fellərə *-alim*, *-əlim*, əsası saitla bitən fellərə isə *-hm*, *-lm* şəkilçilərini artırmaqla əmələ gəlir; məsələn:

¹ Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfoloziyası. B., 1962, s.231.

² Yenə orada, s. 233.

³ Yenə orada, s. 232.

⁴ Şirəliyev M.A. Bakı dialekti. B., 1957, s. 80. Yenə onun Azərbaycan dialektologiyasının əsaslatı, B., 1962, s. 199.

İdi yokkırsalım (T 11) «Sahibi möhv edək» *Altun yiş üzə kabısalım* (T 20) «Altun meşali dağlarının üstüne hücum edək». *Önərə türk kağanğaru süləlim* (T 20) «Əvvəlcə türk xaqanına tərəf qoşun göndərək». *Üçəgү kabişip süləlim, anı yokkırsalım* (T 21) «Üçümüz birləşib qoşun çəkək, onu möhv edək». *Anı subığ haralıım* (T 27) «Anı çayı ilə gedək» *Oı sabığ esidip bağlar kopın:* *Yanahım, arığ obutı yig, — tidi* (T 36-37) «O xəbəri eşidib bəylər hamısı – Qayıdaq, təmiz həya yaxşıdır, — dedi». *Yarış yazida tilrıləlim — timis* (T 33) «Yarış düzündə toplanaq — demiş». *Nə basınlıım, iəgələlim, — tidim* (T 39) «Nə üçün basılaq, hücum edək, — dedim». *Tenri bilgə kağanta adrıhımalıım, azmalıım, tiyin ança ötlədim* (O 10) «Müqəddəs müdrik xaqandan ayrılmayaq, ona xəyanət etməyək, deyə vəsiyyət etdim».

Arzu şəklinin I şəxs cəminin əmələ gətirən *-alm*, *-əlim* şəkilçisi XI əsrən XX əsrin əvvəllərinə qədər Azərbaycan dilində işlənmiş, lakin müasir Azərbaycan dilindən çıxınışdır.

Göytürk dilinin bütün tədqiqatçıları (İ.A.Batmanov, Q.F.Babuşkin, V.M.Nasilov A.N.Kononov, Ə.C.Şükürlü və b.) və Azərbaycan dilinin yazılı abidələrinin bütün tədqiqatçıları (Ə.M.Dəmirçizadə, H.İ.Mirzəzadə və b.) *-alm*, *-əlim* şəkilçisinin birinci şəxs cəmin morsoloji əlaməti kimi qəbul edirlər.

Türkologiyada *-ayın*, *-əyin* və *-alm*, *-əlim* şəkilçilərinin yaratdığı mənə haqqında yekdil röy yoxdur. Türkoloqların əksəriyyəti bu fikirdədir ki, həmin şəkilçilər felin arzu şəklini düzəltməyə xidmət edir. Lakin Azərbaycan dilçilərinin fikrinə görə *-ayın*, *-əyin* və *-alm*, *-əlim* şəkilçiləri felin əmr şəklinin birinci şəxsinin formadüzəldən şəkilçisidir. Ə.M.Dəmirçizadə, M.A.Şirəliyev və H.İ.Mirzəzadə bu fikri xüsusişlə müdafiə edirlər.¹ Düzdür, bu zaman H.İ.Mirzəzadə yazır ki, «... əmr məzmununu şərti olaraq qəbul edirik, çünki burada (*-alm*, *-əlim* şəkilçisində - Ə.R.) hər şeydən əvvəl arzu, istək, çağırış və s. mənalar ifadə edilmişdir².

-əyim, *-ayım* (*-aym*, *-ayın* şəkilçisinin variantıdır - Ə.R.). Bu şəxs şəkilçisi də felin əmr formasının sonuna artırılaraq, birinci şəxsin təkini bildirir. Burada da arzu, istək və s. məzmunlar ifadə edilir. Həmin şəkilçini tərkib hissələrinə ayırdıqda belə bir xüs-

¹ Bax: Dəmirçizadə Ə.M. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. B., 1959, s. 101. Şirəliyev M.A. Azərbaycan dialektologiyasının əsasları, B., 1962, s.199. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfoloziyası. B., 1962, s. 229-230.

² Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfoloziyası. B., 1962, s. 230.

siyyəti görürük: -a, -ə arzu və istək məzmunu bildirən əlamət, yə
bitişdirici ünsür, (i, i) m isə birinci şəxs şəkilçisi».¹

Bu şəkilcidən başqa İ.A.Batmanov göytürk dilində -qay, -qey şəkilçisi vasitəsilə də arzu şəklinin yarandığını qeyd edir. «Bu formadan (-ayın, -əyin, -ahım, -əlim şəkilçilərindən - Ə.R.) fərqli olaraq, bir sıra dillərdə, o cümlədən qədim uyğur, Yenisey, Orxon və sair dillərdə -qay, -qey şəkilçiləri ilə düzələn sözlər gələcək arzu şəkli mənasında işlənmişdir.

Yenisey mətnlərində yalnız birçə belə nümunəyə təsadüf edilmişdir: Ръгъй -эртей - yaxşı olardı ki, olaydı».²

Arzu şəklinin -ğay, -qay şəkilçisi ilə əmələ gəlməsini S.Y.Malov da yazır: «...qay arzu-gələcək, bolgay sizlər - siz, guman ki, olacaqsınız...qay gələcək-arzu yitlinməqay... kay gələcək-arzu, yokatkaylar! - qoy öldürsünlər!, bolkay (bolgay?) qoy olsun!».³

Artıq qeyd edildiyi kimi, arzu şəklinin göytürk dilində işlənən -ayın, -əyin, -ahım, -əlim şəkilçiləri müasir Azərbaycan dili tərəfindən unudulmuş, əvəzinə bu şəklin yeni morfoloji əlamətləri qazanılmışdır.

Lazım şəkli

Felin lazım şəkli hərəkətin baş verəsinin lazımlığını, zəruriyini bildirir.

Göytürk dilinin tədqiqatçıları qədim türk dillərində felin lazım şəklinin olmasını göstərməmişlər. Təkcə V.M.Nasılov abidələrdə işlənən -taçı, -təçi şəkilçisinin zamanyaratma qabiliyyətinə malik olduğunu yazar. Onun sözlərinə görə bu şəkilçi indiki-gələcək potensial zamanı («Təsriflənən forma -taçı/-təçi və -daçı/-dəçi şəkilçiləri ilə formalışmış feli isimlərdən xəberlik şəkilçiləri vasitəsilə yaranır. Onun mənəsi gələcəkdə mütləq inkişaf etmək ənənəsinə malik olan gələcək zamanı və ya potensial indiki zamanı ifadə etməklə əks olunur. Bu forma hər şeydən əvvəl şərti

¹ Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. B., 1962, s. 230.

² Батманов И.А. Языки енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с. 87

³ Малов С.Е. Памятники древнетюркской письменности. М-Л., 1951, с. 189, 194.

dövrün əsas hissəsində işlənir»¹) və potensial keçmiş zamanı («Bu forma -taçı/-taçı şəkilçili feli isimlərdən və erti formantının təsriflənən formsından əmələ gelir. Keçmiş potensial zaman abidələrin dilində gemiş yayılmışdır. Bu forma, əsas etibarılı, müəyyən hərəkəti icra etmək ənənəsini, hətta hərəkətin inkişafə hazırladığını (yaxud meyl etdiyini) ifadə edir»²) əmələ getirir.

Göytürk dilində işlənən *-taçı*, *-taçı* şəkilçisi hərəkətin icrasının lazım, zəruri olduğunu bildirən fellər əmələ getirir.

Göytürk yazılı abidələri dilinin qrammatik quruluşunun araşdırılmasına həsr edilmiş son elmi ədəbiyyatda bu şəkilçi vasitəsilə əmələ gələn fel forması fəlin qəti gələcək zamanı adlandırılır.³ Bu şəkilçi vasitəsilə göytürk dilində əmələ gələn fel forması həqiqətən də gələcək zaman anlayışı ifadə edir. Lakin bu fel forması xəbər şəkilçilərinə (zaman şəkilçilərinə) malik olmadığı üçün xəbər şəklində daxil deyildir və bu şəkin formalarından biri hesab edilə bilməz. Göytürk dilində *-taçı*, *-taçı* morfoloji əlaməti ilə əmələ gələn fel forması müasir türk və Azərbaycan dillərində *-ası*, *-ası* şəkilçiləri vasitəsilə əmələ gələn fel forması ilə eynidir. Başqa sözlə desək, *-taçı*, *-taçı* şəkilçisi göytürk dilində fəlin lazım şəklini əmələ getirir.

Məlum olduğu kimi, qədim türk dilləri ilə müasir türk dilləri arasında bir sıra fonetik qanuna uyğunluqlar vardır. Belə fonetik qanuna uyğunluqlardan biri də samitlə bağlanan şəkilçilərdə ilk samitin düşməsidir. Məsələn, göytürk dilində *-ğan*, *-ğan* fonetik tərkibində işlənən şəkilçi müasir türk və Azərbaycan dillərində *-an*, *-an* şəklində işlənir. Ç samitinin s samitinə və əksinə s samitinin ç samitinə keçməsimi isə hələ göytürk yazılı abidələrinin mətnlərində müşahidə edirik. Bunu abidələrin mətnlərnidə *bolsun* — *bolzun* — *bolçun* (müqayisə et: qırğız dilində *-çaç*, Azərbaycan dilində *-saç*) felimin s — z — ç fonemləri ilə işlənməsində görmək olar. Beləliklə göytürk dilindəki *-taçı*, *-taçı* şəkilçisindən ilk samitin düşməsi və ç samitinin s samitinə qanuna uyğun şəkildə çevriləməsi nəticəsində müasir türk və Azərbaycan dillərində fəlin lazım şəklini əmələ getirən *-ası*, *-ası* şəkilçisi törəmişdir. Buna görə

¹ Насыпов В.М. Язык орхено-еипсейских памятников. М., 1960, с. 64.

² Yenə orada, c. 66.

³ Вах: А.Н.Кононов. Грамматика языка тюркских runicheskikh pamiatnikov. Leningrad, 1980, с. 190; Əlişa Şükürlü. Qədim türk yazılı abidələrinin dili. Bakı, 1993, s.130.

də göytürk dilindəki *-taçı*, *-taçı* şəkilçisini felin xəbər şəklinin gələcək zamanının məsələti kimi yox, felin lazımlı şəklinin məsələti kimi qəbul etmək olar.

Bunları nəzərə alıb göytürk dilində *taçı*, *-taçı* şəkilçisi vəsi-təsilə düzələn fel şəklinin felin lazımlı adlandırmaq lazımdır.

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də felin lazımlı şəkli gələcək zaman məzmununu ifadə edir, daha doğrusu, hərəkətin nə vaxtsa gələcəkdə icra ediləcəyini göstərir. Felin bu şəkli *er naqis* felinin keçmiş zamanda (şühudi və nəqli keçmiş) işlənən şəkilləri ilə birgə işlənərək, keçmiş zaman məzmununu ifadə edir, daha doğrusu, hərəkətin keçmişdə icra edilməsinin lazımlığını, zəruri olduğunu, yaxud mümkün olduğunu göstərir. Beləliklə, göytürk dilində felin lazımlı şəkli iki zaman anlayışlarını ifadə edir. Potensial keçmiş zaman öz növbəsində iki zaman çalıqlığına ayrıılır; potensial şühudi keçmiş və potensial nəqli keçmiş zamanlar.

Potensial gələcək zaman

Göytürk dilində potensial gələcək zaman hərəkətin gələcəkdə baş verə biləcəyinin zəruriliyi mənasını ifadə edir. Felin bu zaman çalarlığı fel əsaslarının üzərinə *-taçı*, *-taçı* şəkildüzəldən şəkilçiləri və şəxs şəkilçilərini artırmaqla düzəlir; məsələn:

Ol yirgərү barsar, türk bodun öltəçisən (KT c8) «O yərə get-sən, türk xalqı ölösisən». *Ötükən yiş ohursar, bengü il tutu ohurtaçı-sən, türk bodun, tok* (KT c8) «Ötükən meşəli bağlarında otursan, əbədi el düzəldərək oturasısan, türk xalqı, tox». *Önərə Kıtayıda, bəriyə Tahğaqda, kuriya Kurdanta, yiraya Oğuzda, eki-üç bin sümüz, kəlçətimiz* (T 14) «Şərqdə Kıtaydan, cənubda Çindən, qərbdə Kurdanın, şimalda Oğuzdan iki-üç min qoşunuq, gələ-siyik». *Kağamı alp ermiş, ayğuşısı bilgə ermiş, kaç nənə ersər, bizni ölürtəçi kük, — timiş* (T 29-30) «Xaqanı igid imiş, məsləhətçisi (vəziri) müdrik imiş, hər necə olsa, əlbəttə, bizi ölürtəsidi, — demiş». *Bu kağanında, bu bəklərigdə, yerində, sübündə adırulmasar, türk bodun, özün, edgü kərtəçisən, ebiñə kirtəçisən, hunsız bol-taçisən* (BK şm 13-14) «Bu xaqanından, bu bəylərindən, Vətənin-dən (yerindən, suyundan) ayrılmasan, türk xalqı, özün yaxşılıq görəcisinən, evinə girəcisinən, dərdsiz olasısan».

Yuxarıda götirilmiş nümunələrdən göründüyü kimi, göytürk dilində felin lazım şəklinin birinci şəxsin cəmi, ikinci və üçüncü şəxslərin isə təkində işləndiyi müşahidə edilir. Görünür, bu xüsusiyyət Orxon-Yenisey mətnlərinin üslubi xüsusiyyəti ilə əlaqədardır: xitab edən özünü cəmdə (birinci şəxsin cəmi), müraciət etdiyi və ya hədələdiyi adamları isə təkdə (uyğun olaraq, ikinci və üçüncü şəxsin tək) ifadə edir. Göytürk dilində lazım şəklinin üç şəxsə işlənməsindən bələ bir nəticə çıxarmaq olar ki, istər göytürk dilində, istərsə də qədim türk dillərində felin bu şəkli həm şəxs, həm də kəmiyyət üzrə dəyişmişdir. Lazım şəklinin təsriflənməsini bu şəklin abidələrdə rast gəldiyimiz nümunələri, habelə xəber şəklinin indiki və gələcək zamanda təsriflənməsinin analogiyası ilə bərpa etmək olar:

- I şəxs tək: *kəltəçimən* «gələsiyəm»;
- II şəxs tək: *kəltəçisən* «gələsisən»;
- III şəxs tək: *kəltəçi* «gələsidir»;
- I şəxs cəm: *kəltəçimiz* «gələsiyik»;
- II şəxs cəm: *kəltəçisiz* «gələsisiniz».

Felin lazım şəklinin potensial gələcək zamanı öz morfoloji əlamətini azacıq dəyişmiş şəkildə türk dillərinin yalnız kiçik bir hissəsində (Azərbaycan və türk dillərində) saxlamışdır. Müasir türk dillərinin əksəriyyəti Orxon-Yenisey abidələrinin dilində işlənmiş felin lazım şəklinin morfoloji əlaməti olan *-taçı*, *-təçi* şəkilçisini tamamilə itirmişdir. Azərbaycan və müasir türk dili isə *-ası* <*-taçı* və *-əsi*<*taçı* şəklində mühafizə edib saxlamışdır.

Potensial şühudi keçmiş zaman

Göytürk dilində potensial şühudi keçmiş zaman hərəkətin keçmişdə baş verməli olduğunu şahidlilik yolu ilə bildirir. Potensial şühudi keçmiş zaman hərəkətin icrasının zəruriliyindən daha çox mümkünlüyünü bildirir. Bu zaman çalarlığının əsas məzminunu budur ki, hərəkətin icrası mümkündür, lakin müyyəyen şərtlə bağlıdır, həmin şərtdən asılı olaraq hərəkət icra edilə də bilər, edilməyə də bilər. Hərəkətin icrasının şərtə bağlılığı keçmiş zamanla əlaqədardır, hərəkətin özünün icrası isə məzminə gələcək zamanla əlaqədardır. Buna görə də göytürk dilində hərəkəti (əsas hərəkəti) ifadə edən əsas fel felin lazım şəklində olur (lazım şəkli potensial gələcək zaman bildirir), əsas hərəkətə əlavə məna çalar-

lığı verən naqis fel isə keçmiş zamanda işlənir. Göytürk dilində potensial şühudi keçmiş zaman belə ifadə edilir: fel əsası + -taçı, -taçı şəkilçiləri (şəkil şəkilçiləri) + ir/er naqis feli + -di, -di şühudi keçmiş zaman şəkilçiləri + şəxs şəkilçiləri, məsələn:

Ögim katun, ulayu öglərim, aklərim, kəliyünim, künçüylərim, bunça yəmə tirigi kün boltaçı erti, öhügi yurtda, yolta yatu kallaçı ertigiz (KT şm 9) «Anam xatun, digər analarım, bibilərim, gəlinlərim, xanımlarım, beləcə də diri qalanlar kəniz olası idi, ölenləriniz yurddə, yolda yaturaq qalası idiniz». *Kül tigin yok bol-sar, kop öltaçı ertigiz* (KT şm 10) «Kül tigin olmasa idi, hamınız oləsi idiniz». *Türk bodun adak kamaştı, yablak boltaçı erti* (KT şm 6-7). «Türk xalqı ayağını boşaltdı, xəyanət edəsi idi (pis olası idi)». *İltəris kağan kazğanmasar, yok erti ersər, ben özüm, bilgə Tonyukuk kazğanmasar, ben yok ertim ersər. Kapağan kağan türk sir bodun yırıntı bod yəmə, bodun yəmə, kişi yəmə idi yok ertaçı erti* (T 59-60) «İltəris xaşan qazanmasa idi, olmasa idi, mən özüm, müdrik Tonyukuk qazanmasa idi, mən olmasa idim, Kapağan xaqanın türk sir xalqının yerində birçə boy da, xalq da, adamlar da sahib olmayışı idi». *Türk bodun adak kamaştı, yablak boltaçı erti* (BK § 30-31) «Türk xalqı ayağını boşaltdı, xəyanət edəsi idi» *Mən iniliyi bunça başlayu kazğanmasar, türk bodun öltəçi erti, yok boltaçı erti* (BK § 33) «Mən kiçikliyi belə qazanma-saydım, türk xalqı oləsi idi, yox olası idi».

Göytürk dilində, deməli, qədim türk dillərində də felin lazımlı şəklinin potensial şühudi keçmiş zamanı şoxşə və kəmiyyətə görə dəyişmişdir; məsələn:

I şəxs tək: *kaltaçı ertim* – qalası idim;

II şəxs tək: *kaltaçı ertin/ertig* – qalası idin;

III şəxs tək: *kaltaçı erti* – qalası idi;

I şəxs cəm: *kaltaçı ertimiz* – qalası idik;

II şəxs cəm: *kaltaçı ertiniz/ertigiz* – qalası idiniz.

Felin lazımlı şəklinin göytürk dilində işlənən potensial şühudi keçmiş zamanı öz şəkli xüsusiyyətləri (morpholoji əlamətlərini) və ifadə etdiyi mənəni müasir türk dillərindən müasir Azərbaycan ədəbi dilində və müasir türk ədəbi dilində mühafizə edib saxlamış, digər müasir türk dillərindən isə bir məhsuldar qrammatik forma kimi çıxmışdır.

Potensial nəqli keçmiş zaman

Göytürk dilində potensial nəqli keçmiş zaman hərəkətin icrasının keçmişdə müəyyən qeyri-real şərtlə mümkünlüğünü ifadə edir. Potensil nəqli keçmiş zamanda artıq hərəkətin icrasının zəruriliyi yoxdur, təkcə mümkünlüyü, həm də qeyri-real şərtlə mümkünlüyü vardır. Hərəkətin icrasının qeyri-real şərtlə bağlılığı o qədər qüvvətlidir ki, icranın imkanı aradan qalxır, qeyri-mümkün olur (*altacı ermiş* –alası imiş, lakin almamışdır).

Göytürk dilində potensial nəqli keçmiş zaman lazım şəklinin işlənən təsriflənməmiş fel əsasına nəqli keçmiş zamanda işlənən *ir/er* naqis felinin qoşulması ilə ifadə edilir; məsələn:

Nən yerdəki kağanlığ bodunda büntügi bar ersər, nə buňı bar ertəsi ermiş (T 56-57) «Hansi yerdə xaganlı xalqın arasında avara olmuşsa, o xalqın dərdi olası imiş».

Lazım şəklinin bu cür məna çalarlığı göytürk dilində çox az işlənir: göytürk abidələrinin dilində potensial nəqli keçmiş zamanın işlənməsinə cəmi bir dəfə təsadüf edilmişdir.

Lazım şəklinin potensial nəqli keçmiş zamanının qrammatik əlamətləri azacıq fonetik dəyişikliyə uğramış şəkildə müasir Azərbaycan və müasir türk dilində mühafizə edilmiş, müasir türk dillərinin əksəriyyəti tərəfindən isə fəal şəkildüzəldən qrammatik forma kimi itirilmişdir.

Şərt şəkli

Göytürk dilində felin şərt şəkli icra ediləcək hərəkəti müəyyən şərtlə əlaqələndirir, yəni icra edilib-edilməməsinin müəyyən şərtdən asılı olduğunu göstərir. Göytürk dilində felin şərt şəkli fel əsaslarına *-sar*, *-sər* şəkilçisini artırmaqla düzəlir; məsələn:

Türk bodun üləsikin biriya Çuğay yiş tütügül, Tün yazı konayın, tisər, türk bodun üləsikig anta aŷığ kisi ança boşgurur ermiş. «*Irak ersər, yablak ağı birür, yağuk ersər, edgi ağı dirür*», ... *tip ança boşgurur ermiş* (KT c6-7) «Türk xalqı, bir hissən cənuba Çuğay meşəli dağlarına deyil, Tün düzünə qonaq (məskun olaq) desə, türk xalqının bir hissəsini orada pis adamlar belə öyrədir imiş: «Uzaq isə, pis hədiyyə verir, yaxın isə yaxşı hədiyyə verir», — deyib elə öyrədir imiş». *Ol yırğəri barsar, türk bodun, öltəçisən* (KT c8) «O yerlərə getsən, türk xalqı, ölüsisən». *Ötükən yır olurip,*

arkış-tırkıç işar, nən bunğ yok (KT c8) «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərd olmaz». *Ötükən yiş ohırsar, bengü il tuta olurtaçısən, türk bodun, tok* (KT c8) «Ötükən meşəli dağlarında otursan, əbədi el düzəldərək oturasısan, türk xalqı tox». *Ariq oksən, açsık, tosik, öməzsən, bir todsar, açsık öməzsən* (KT c8) «Ariq oksan, achiq, toxluq bilməzsən, bir doşa doysan, achiq bilməzsən». *Üzə tenri basmasar, asra yir təlinməsər, türk bodun, ilinin, törünün kim artatı udaçı erti?* (KT § 22) «Yuxarıdan tanrı basmasa, aşağıda yer dəlinməsə, türk xalqı, elini, qanunu, kim dağıtmağı bacarardı?» *Közdə yaş kəlsər, eti də köñültə sığın kəlsər, yanturu sakıntıum, katığdı sakıntıum* (KT şm 11) «Gözdən yaş gəlsə, köñüldən güclü fəryad gəlsə, yanaraq düşündüm, möhkəmçə düşündüm» *Yuyka kahın bolsar, toplağılık alp ermis, yinçgə yoğun bolsar, üzgülük alp ermis* (T 13-14) «Nazik qahın olsa, toplamaq igid işidir, incə yoğun olsa, üzmək igid işidir». *Bu kağanında, bu bəglərigdə, yerində, subında adırılməsar, türk bodun, özün edgü körtəçisən ebinə kirtəçisən, hunsız boltaçisən* (BK şm 13-14) «Bu xaqqanından, bu bəylərindən, yerindən, suyundan ayrılmasan, türk xalqı, özün yaxşılıq görəsisən, evinə girəsisən, dərdsiz olasısan». *Tağda sığın təzsər, ... sakınurmən* (BK q) «Dağda sığın qaçsa, ... düşünürəm». *Sünüs bolsar, çərieg itər erti, ab adla-sar, ərəmlə (?) tağ erti* (KÇ 9) «Dava olsa, qoşun təşkil edərdi, ov ovlaşa, ərəmlə ? tek idi».

Göytürk dilində felin şərt şəklinin təsriflənmiş şəklinə rast gəlmirik, yəni göytürk abidələrinin dilində -sar, -sər şəkilcisinən sonra şəxs şəkilçilərinin (həm təkdə, həm də cəmde) işlənməsinə təsadüf edilmir. Lakin bu heç də o demək deyildir ki, göytürk dilində şərt şəklində işlənən fellər şəxs göstərmir, yalnız üçüncü şəxşə aid olur. Göytürk dilində şərt şəklində işlənən felin hansı şəxşə aid olduğunu həmin felin mənsub olduğu subyektin şəxsiyyəti, baş cümlənin xəbəri funksiyasını ifa edən felin hansı şəxşə olmasına, nəhayət, cümlə üzvləri ilə bağlı olmayan sözələr (məsələn, xıtablar) vasitəsilə təyin etmək olar. Bu cəhətdən göytürk dilində işlənən felin şərt şəkli ingilis dilində işlənən felin şərt şəklini və rus dilində felin keçmiş zamanda işlənməsini xatırladır. Məsələn, rus dilində keçmiş zamanda işlənən felin hansı şəxşə aid olduğunu təkcə şəxs əvəzlikləri vasitəsilə təyin etmək olur: я читал, ты читал, он читал...

Qədim türk dillərində də fəlin şərt şəklinin hansı şəxsədə olduğunu təyin etmək üçün cümlədə işlənmiş digər sözlərə fikir vermək lazımdır: məsələn:

I şəxs təkde: *Mən inihigi bunça başlayı kazğanmasar, türk bodun öltəçi erti, yok boltaçı erti* (BK § 33) «Mən kiçikliyi belə qazanmamasaydım, türk xalqı ölesi idi, məhv olası idi». *İltəris kağan kazğanmasar, yok erti ersər, ben özüm, Bilgə Tonyukuk, kazğanmasar, ben yok ertim ersər, Kapağan kağan türk sir bodun yirintə bod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəci erti* (T 59-60) «İltəris xaqan qazanmama idi, olmasa idi, mən özüm, müdrik Toy奴ukuk, qazanmama idim, mən olmasa idim, Kapağan xaqının türk sir xalqının yerində bir boy da, xalq da, adamlar da sahib olmayı idi». *İltəris kağan kazğanmasar, udu ben özüm kazğanmasar, il yəmə, bodun yəmə yok ertəci erti* (T 54-55) «İltəris xaqan qazanmama idi, ardınca mən özüm qazanmama idim, el də, xalq da, yox olası idi» və s.

II şəxs tək: *Bu kağanında, bu bəglərigdə, yerində, subında adırılmasar, türk bodun, özün edgü görəcisinən, ebinə kirtəcisinən, bunsız boltaçisən* (BK § 33) «Bu xaqanından, bu böylərindən, yərindən, suyundan ayrılmasan, türk xalqı, yaxşılıq görəsisən, evinə girəsisən, dərdsiz olasisan». *Ol yirgəri barsar, türk bodun, öltəci-sən* (KT c 8) «O yerlərə getsən, türk xalqı, ölesisən». *Ötükən yiş olursar, bengü il tuta olurtaçisən, türk bodun, tok* (KT c 8) «Ötükən meşəli dağlarında otursan, əbədi el düzəldərək oturasısan, türk xalqı, tox». *Arik ok sən, açsık, tosık öməzsən, bir todsar, açsık öməzsən* (KT c8) «Ariq oksan, achiq, toxluq bilməzsən, bir dəfə doysan, achiq bilməzsən» və s.

III şəxs tək: 1. *Üza tenri basmasar, asra yir təlinmasər, türk bodun, ilinin, törünün kim artatı udaçı erti?* (KT § 22) «Yuxarıdan tanrı basmasa, aşağıda yer dəlinməsə, türk xalqı, elini, qanunu kim dağıtmayı bacarardı?» *Közə yaş kəlsər, eti də könültə siğnt kəlsər, yanturu sakıntıum, katiğdi sakınım* (KT şm 11) «Gözdən yaş gəlsə, könüldən güclü fəryad gəlsə, yanaraq düşündüm, möhkəmə düşündüm». *İnim Kül tigin yok ersər, kop eltəçi ertigiz* (KT şm 10) «Kiçik qardaşım Kül tigin olmasa idi, hamınız ölesi idiniz». *Sünüs, bolsar, çərik itər erti, ab ablasar, ərəmlə (?) tək erti* (KÇ 9) «Dava olsa, qoşun təşkil edərdi, ov ovłasa, ərəmlə (?) tək idi» və s.

Göytürk dilinde felnin şərt şəklinin cəmdə işlənməsinə təsadüf edilmir, daha doğrusu, felnin şəxşə mənşəbiyyətini təyin etməli olan sözün cəmdə işlənməsinə təsadüf edilmir. Lakin şərt şəklinin təkde işlənməsi üsulundan istifadə edib, göytürk dilində şərt şəklinin necə təsriflənməsini bərpa etmək olar:

- I şəxs tək: *mən kazğansar* «qazansam»;
- II şəxs tək: *sən kazğansar* «qazansan»;
- III şəxs tək: *ol kazğansar* «qazansa»;
- I şəxs cəm: *biz kazğansar* «qazansaq»;
- II şəxs cəm: *siz kazğansar* «qazansanız».

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də felnin şərt şəkli zaman şəkilçiləri mövqeyində çıxış edən felnin zamanından asılı olur. Lakin burada şərt şəklinin işlənməsinə göytürk dili ilə müasir türk dilləri arasında bir mühüm sərq vardır. Məlumdur ki, müasir türk dillərində baş cümlənin xəbəri mövqeyində çıxış edən felnin təlobi ilə budaq cümlənin xəbəri mövqeyində çıxış edən şərt şəkilli fel şəxs, kəmiyyət və zaman çalarlığına görə dəyişir. Halbuki, göytürk dilində baş cümlədə işlənən fel xəbər budaq cümlənin xəbəri olan şərt şəkilli felə təsir göstərə bilmir, onda heç bir morfoloji dəyişiklik əmələ götürə bilmir; məsələn:

Gələcək zamanda: *Ol yirgərү barsar, türk bodun öltəcisan* (KT c 8) «O yərə getson, türk xalqı, ölosison». *Bir todsar, açısk öməzsən* (KT c 8) «Bir doysan, achiq bilməzsən». *Bu kağanında, hu bağlarigda, yerində, subında adırılmasar, türk bodun, özün edgү körtəcisan, ebinə kürtəcisan, huñsız boltaçisan* (BK şm 13-14) «Bu xaqanından, bu bayılardan, yerindən, suyundan ayrılmasan, türk xalqı, özün yaxşılıq görəsisən, evinə giroçsisən, dərsdsiz olasısan» və s.

II. Keçmiş zamanda. *Mən inilügi bunça başlayu kazğanmasar, türk bodun öltəci erti, yok boltaçı erti* (BK § 33) «Mən kiçikliyi belə qazanmama idim, türk xalqı ölosi idi, yox olası idi». *İnim Kül tigin yok ersər, kop öltəci ertigiz* (KT şm 10) «Kiçik qardaşım Kül tigin olmama idi, hamınız, ölesi idiniz». *İltəris kağan kazğanmasar, yok erti ersər, ben özüm, bilgə Tonyukuk, kazğanmasar, ben yok ertim ersər, Kapağan kağan türk sir bodun yırıntı hod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəci erti* (T 59-60) «İltəris xaqań qazanmama idi, olmama idi, mən özüm, müdrik Tonyukuk, qazanmama

idim, mən olmasa idim, Kapağan xaqanının türk sir xalqının yerdə bir boy da, xadq da, adamlar da sahib olmayışı idi» və s.

Göytürk dilində felin şərt şəklinin indiki zamanda işlənməsinə təsadüf edilmir.

Göytürk dilində felin şərt şəklində işlənən fellə ifadə edilən hərəkət sonraqı cümənin felinin digər şəkillərində hərəkətin baş verməsi üçün əsas olur.

Artıq qeyd edildiyi kimi, felin şərt şəkli *-sar*, *-sər* şəkilçisindən sonra şəxs və kəmiyyət şəkilçiləri qəbul etmir, lakin şərt şəkilçisi qəbul etmiş fel heç vaxt təyini söz birləşmələrinin komponenti kimi çıxış etmir və substantivləşmir. İ.A. Batmanovun verdiyi məlumata görə *-sar*, *-sər* şəkilçisi ismin agentiv mənasında işlənən söz əmələ gətirir: *atsar - nişançı* (Y.28).¹

Göytürk dilində felin şərt şəkli iki məna məzmunu ifadə edir: hərəkətin gələcək zamanda icrasını bildirən şərt və hərəkətin icrasının arzu olunan mümkünlüyü.

Qədim uyğur mətnlərində *-sar*, *-sər* şəkilçisi ilə düzələn şərt şəkli təsriflənən formaya malikdir.

Azərbaycan klassik ədəbiyyatının yazılı abidələrinin dilində işlədilən *-isər* şəkilçisinin *-sa*, *-sə* və *-ar*, *-ər* şəkilçilərindən törməsi haqqında dilçilik ədəbiyyatında söylənən fikir ugursuzdur,² çünki tarixən türk dillərində *isə* şərt morfemi deyil, *ersər* / *ır-sər* (*er+sər* // *ır+sər*) morfemi mövcud olmuşdur. Bundan başqa, müəllifin öz fikrini sübut etmək üçün gətirdiyi *-isər* şəkilçili fellərdə işlənən şəkilçi müasir Azərbaycan dilində felin lazımlı şəklini düzəltmək üçün işlədilən *-ası*, *-əsi* şəkilçisi ilə ekvivalentdir.

Müasir türk dillərinin əksəriyyəti göytürk dilində şərt şəklini düzəltmək üçün işlədilən *-sar*, *-sər* şəkilçisinin son samitini itirmiştir. Müasir Azərbaycan dilində şərt şəklini düzəltmək üçün işlədilən *-sa*, *-sə* şəkilçisi qədim türk *-sar*, *-sər* şərt şəkilçisinin *r* samiti düşmüş (*r* samitinin postpozision vəziyyətdə zəifləyib düşməsi türk dilləri, o cümlədən Azərbaycan dili üçün qanuna uyğun fonetik hadisədir) variantıdır.

¹ Батманов И.А. Язык синесейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с. 89.

² Vax: Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfolojiyası. B., 1962, s. 253-255.

Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində fəlin lazımlı şəklinin mövcud olması bəzi dilçilik ədəbiyyatında göstərilmişdir.¹ Göytürk yazılı abidələrinin dilində -taçı, -təçi şəkilçisinin mövcud olması isə bəzi dilçilik ədəbiyyatında qeydə alılmış, bu şəkilçi ilə əmələ gələn fel formalarının, onların necə adlandırılmasından asılı olmayaraq, göytürk yazılı abidələrinin dilində işlənməsi türkoloji ədəbiyyatda göstərilmişdir. Lakin fəlin vacib şəklinin göytürk yazılı abidələrinin dilində mövcud olması indiyədək heç bir dilçilik ədəbiyyatında qeyd edilməmişdir.

Göytürk yazılı abidələrinin dilində -çı, -çi şəkilçisi ilə əmələ gələn fel forması işlənir. A.N.Kononov bu fel formasını II qəti gələcək zaman², Ə.C.Şükürlü isə qəti gələcək zaman adlandırır. Əlisa Şükürlü elə həmin yerdəcə yazır ki, təsdiq bildirən «bozağula» fəlinin sonuna artırılmış -çı şəkilçisinin mənaca fəlin vacib şəklinə uyğun gəlməsi təsadüfi deyildir.³ Ə.Ə.Rəcəbov hələ 1970-ci ildə yazdığını, lakin hələ də nəşr edilməmiş «Orxon-Yenisey abidələri dilinin morfologiyası» adlı əsərində (əlyazması, s. 329-331) göytürk yazılı abidələrinin mətnlərində -çı, -çi şəkilçisi ilə əmələ gələn fel formasını fəlin vacib şəkli adlandırır.

Göytürk dilində fəlin vacib şəkli hərəkətin gələcəkdə icrasının vacibliyini, zəruriliyini bildirir. Göytürk dilində fəlin vacib şəkli çox az işlənir, onun işlənməsinə göytürk yazılı abidələrinin mətnlərində bir neçə nümunə tapmaq mümkündür. Göytürk yazılı abidələrini mətnlərində vacib şəklinin belə az işlənməsini iki səbəblə əlaqələndirmək olar: 1) ya göytürk yazılı abidələri mətnlərinin üslubu vacib şəklinin az işlənməsinə səbəb olmuşdur; 2) ya da türk dillerinin Orxon-Yenisey dövründə fəlin vacib şəkli yeni yaranmış və buna görə də abidələrin dilində az işlənmişdir. Lakin bir fakt fəlin vacib şəklinin türk dillerinin Orxon-Yenisey yazılı abidələri dövründə yaranmasına şübhə doğurur: Ongın abidəsinin Koço-Saydam kitabələrindən (Gül tigin və Bilgə xaqqan şərəfinə qoyulmuş abidələrdən) toxminən 35-40 il əvvəl qoyulmasına

¹ Bax: A.A.Раджабов. Язык орхон-списейских памятников древнетюркской письменности (namizədlik dissertasiyasının avtoreferati), Bakı, 1967, s. 21.

² А.Н.Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв., Ленинград, 1980, с. 190.

³ Əlisa Şükürlü. Qədim türk yazılı abidələrinin dili, Bakı, 1993, s. 130.

və həmin abidələrdən mətninin höcmində görə dəfələrlə kiçik olmasına baxmayaraq, Ongın abidəsində felin vacib şəkli işlənmişdir. Koşo-Saydam abidələrində isə bu şəkin işlənməsinə təsadüf edilmir. Koşo-Saydam abidələrindən bir qədər sonra qoyulmuş Moyun çor abidəsində də felin vacib şəkli işlənir. Nəhayət, ehtimallı ki, göytürk olıfbası ilə yazılmış sonuncu abidələrdən biri olan «Irk bitig» abidəsində də felin vacib şəkinin işlənməsinə rast gəlmək olur. Həm də əgər daş üzərindəki abidələrdə (Ongın və Moyun çor abidələrində) felin vacib şəkli yalnız inkar aspektində işlənirdi, kağız üzərində yazılmış «Irk bitig» abidəsində felin təsdiq aspektində işlənir.

Göytürk dilində vacib şəklində işlənən fel heç bir zaman şəkilçisi qəbul etmir, fel əsasına -çı, -çi, ondan sonra isə şəxs evziliyi ilə eyni fonetik tərkibə malik olan şəxs şəkilçisi artırmaqla əmələ gəlir və məzmunca gələcək zamana aid olur.

Burada bir məsələni aydınlaşdırmaq lazımdır. Göytürk dilində felin vacib şəkinin işləndiyi üç nümunədən ikisi felin inkar aspektindədir, deməli, felin əsası saitlə bitir, üçüncü nümunə isə təsdiq aspektində olsa da, fel yenə də sait səslə bitir. Buna görə də hər üç feldə vacib şəkinin şəkilçisi, təbii olaraq, samit səslə başlanır və -çı, -çi şəklindədir. Lakin felin vacib şəkinin şəkilçisinin -çı, -çi şəklində olması şübhəlidir. Ümumiyyətlə, felyaradan (istər sözdüzəldici, istər formadüzəldici olsun) şəkilçinin -çı, -çi şəklində olması şübhəlidir. Əvvələn, -çı, -çi morfemi sözdüzəldən şəkilcidir və türk dillərində onun fel düzəltməsinə təsadüf edilmir. Bu şəkilçi göytürk yazılısı abidələrinin dilində də adlardan müxtəlif mənah adlar əmələ gətirir. İkincisi, bu şəkilçini samitlə bitən sözlərə artıraqda mənasızlıq alınır: *ölçi* (?), *kəlçi* (?), *urçı* (?), *alçı* (?) və s. Buna görə də güman etmək olar ki, göytürk yazılısı abidələrinin dilində felin vacib şəkinin əmələ gətişən şəkilçi -çı, -çi fonetik tərkibində olmamış, saitlə başlanmışdır, məsələn, -açı, -əçi fonetik tərkibində olmuşdur (müqayisə et: bölgü sayılarını əmələ gətişən -ağu, -əğü şəkilçisi və onun saitlə bitən sayıları artırılmasında sait-in düşməsi). Şəkilçinin -açı, -əçi şəklində işlənməsinə göytürk yazılısı abidələrinin dilində rast gəlmirik, belə ki, abidələrin dilində samitlə bitən və felin vacib şəklində işlənən sellərə təsadüf edilməmişdir. Bu şəkilçi saitlə bitən sellə artırıldıqda iki saitin yanaşı gəlməməsi üçün saitlərdən biri düşməsdür (müqayisə et: *ti+ir > tir*, *ti+ip > tip*). Göytürk yazılısı abidələrinin dilində işlənən nümu-

nelerin hamısında vacib şəklində işlənən fellər saitlə bitdiyi üçün belə bir yanlış fikir yaranmışdır ki, göytürk yazılı abidələrinin dilində felin vacib şəkli (daha doğrusu, türkoloji ədəbiyyatdakı kimi desək, felin qəti gələcək zamanı), -çı, -çi şəkilçisi ilə əmələ gelir. Artıq deyildiyi kimi, göytürk yazılı abidələrinin dilində felin vacib şəkli az işlənir. Göytürk yazılı abidələrinin dilində felin vacib şəklində işlənməsinə cəmi üç cümlədə (cəmi dörd sel) təsadüf edilir; bu dörd feldən üçü inkarda, biri təsdiqdədir; məsələn: *Ekin ara bəg yağı bolmuş, təqməçi mən, tiyin sakintum* (O 10). «İkisini arasında bəy yağı olmuş, hücum etməməliyəm, -deyə düşündüm». *Bir-iki atlıq yablakin üçün, kara bodunum, öltin, yetdin, yana içik, ölməçi, yetməçi sən, — tidim* (MÇ 17) «Bir-iki məşhur adam xəyanət etdiyi üçün, qara xalqım, öldün, sona yetdin, yenə tabe ol, ölməməli, sona yetməmalısan, — dedim». *Örün əsri ingək bozağulaçı bolmuş, ölgəy mən, — timiş* (IB 60-61) «Parlaq (ağ) xallı inək buzovlamalı olmuş; ölcəyəm ... demiş».

Göytürk dilində felin vacib şəklinin təsdiq aspektində bərpa edilmiş paradigməsi belə olacaq:

1. Saitlə bitən fellərə:

- I şəxs tək: süləçi mən «qoşun çəkməliyəm»,
II şəxs tək: süləçi sən «qoşun çəkməlisən»,
III şəxs tək: süləçi «qoşun çəkməli(dir)»,
I şəxs cəm: süləçi biz /süləçimiz «qoşun çəkməliyik»,
II şəxs cəm: süləçi siz «qoşun çəkməlisiniz».

2. Samitlə bitən fellərə:

- I şəxs tək: kələçi mən «gəlməliyəm»,
II şəxs tək: kələçi sən «gəlməlisən»,
III şəxs tək: kələçi «gəlməli (dir)»,
I şəxs cəm: kələçi biz /kələçimiz «gəlməliyik»,
II şəxs cəm: kələçi siz «gəlməlisiniz».

3. Felin inkar aspektində:

- I şəxs tək: təqməçi mən «dəyməməliyəm»,
II şəxs tək: təqməçi sən «dəyməməlisən»,
III şəxs tək: təqməçi «dəyməməli(dir)»,
I şəxs cəm: təcməçi biz /təqməçimiz «dəyməməliyik»,
II şəxs cəm: təcməçi siz «dəyməməlisiniz».

Felin modal şəkilləri

Bütün türk dillerində olduğu kimi, göytürk dilində də felin bu və ya digər şəkli xüsusi sözlər və ya şəkilçilər vasitəsilə əlavə mənə çalarlığı kəsb edir, beləliklə, felin iikin mənəsi bir qədər mürəkkəbləşir. Azərbaycan dilçilərinin fikrincə, bu mürəkkəbləşmə felin şəkli xarakteri daşıyır. Ə.M. Dəmirçizadə «Kitabi-Dədə Qorqud» dastanlarının dilindən danişarkən felin süal şəkli və bacarıq şəkli olduğunu göstərir.¹ H.I. Mirzəzadə Azərbaycan klassik ədəbi dilində felin bacarıq şəklinin işləndiyini göstərir². M.H. Hüseynzadə bir qədər fərqli mövqe tutur: «Felin xüsusi şəkillərindən başqa, ümumi şəkilləri də vardır. Ümumi şəkil o deməkdir ki, bir şəkil felin bütün növləri, bütün zamanları, bütün şəxsləri və bütün şəkilləri ilə işlənə bilir. Buraya felin bacarıq şəkli daxildir»³. Qeyd etmək lazımdır ki, bir neçə il əvvəl M. Hüseynzadə müasir Azərbaycan dilində felin sual şəkli olduğunu da göstərirdi⁴. «Azərbaycan dilinin qrammatikası» əsərində sual şəkli və şərt şəkli felin ümumi şəkilləri kimi tədqiq edilir⁵.

N.K.Dmitriyev felin əmr şəklində hərəkətin icrasının mümkünluğu və qeyri-mümkünlüyü (bacarıq şəkli) şəklini nəzərdən keçirir, sual şəklinin işlənməsi haqqında isə heç bir söz söyləmir.⁶ A.N.Kononov hərəkətin mümkünluğu və qeyri-mümkünlüğünü felin bacarıq aspekti kimi baxır,⁷ fellərdə sual ədatının işlənməsini isə felin ayrı-ayrı şəkillərində tədqiq edir.

Göytürk dilində felin sual və şərt modallığı işlənir.

¹ Dəmirçizadə Ə.M. «Kitabi-Dədə Qorqud» dastanlarının dili. B., 1959, s. 104-106, 107-108.

² Mirzəzadə H. Azərbaycan dilinin tarixi məsələləri. B., 1962, s. 273-275.

³ Hüseynzadə M. Müasir Azərbaycan dili. B., 1963, s. 182.

⁴ Hüseynzadə M. Müasir Azərbaycan dili. B., 1954, s. 123.

⁵ Azərbaycan dilinin qrammatikası. I, Məsələləri. B., 1960, s. 209.

⁶ Dmitriyev N.K. Grammatika kumykskogo jazyka. M.-L., 1940, c. 112.

⁷ Kononov A.N. Grammatika sovremenennogo turetskogo literaturnogo jazyka. M.-L., 1956, c. 191.

Suad modallığı

Göytürk dilinde felin sual modallığı müasir türk dillerinde müxtəlif fonetik variantda mühafizə edilmiş *-mu* (*-mi*, *-mi*, *-mü*) sual ədatı ilə düzəlir. Göytürk mətnlərinin üslubi xüsusiyyətlərinə görə onlarda sual modallığının işlənməsinə az ehtiyac hiss edilir. Buna görə də Orxon-Yenisey abidələrinin dilində felin sual modallığının işlənməsinə nadir hallarda təsadüf edilir; məsələn: *Bar-mu nə?* (T 14) «Varmı nə?»

Göytürk dilində felin sual modallığı *-mu* (*-mi*, *-mi*, *-mü*) sual ədatından başqa *-gu*, *-gü* sual ədatı ilə yaradılır; məsələn: *Azu bu sabımda igid bargu* (KT c 10) «Məgər bu nitqimdə yalan varmı?»

Şərt modallığı

Felin şərt modallığı felin şərt şəklini tamamlayır və dəqiqlişdirir. Şərt modallığı felin şərt şəklindən başqa bütün şəkilləri ilə işlənir. Əgər felin şərt şəkli vasitəsilə galəcək və keçmiş zaman mənə çalarlığı ifadə edilirsə, felin şərt modallığı felin xəbər və lazım şəkillərinin hər hansı forması ilə işlənib onlara şərt çalarlığı verir. Buna görə də felin şərt modallığını fel şəkillərinin şərti də adlandırmış olar.

Göytürk dilində felin şərt modallığı şərt şəklində işlənən *ir/er* naqis felinin əsas fələ yanaşması yolu ilə yaradılır; məsələn:

Nən yerdəki kağanlıq bodunka hüntügi bar ersər, nə buňı bar ertəçi ermiş (T 56-57) «Hər hansı yerdəki xaganlı xalqda avara var isə, o xalqın dördü olasıdır». *Kül tigin yok ersər, kop öltəçi ertigiz* (KT şm 10) «Kül tigin olmasa idi, hamınız ölesi iliniz» *Ol iki kisi bar ersər, sini - Tabğaçıq ölürtəçi* (T 10) «O iki adam varsa, səni - Tabğaçı öldürüsədir». *Kəlir ersər, kü ər üküfür, kəlməz ersər, tilğ, sabığ ahu olur* (T 32) «Gəlir isə, səs döyüşülləri çoxaldır, kəlməz isə, əsir (dil) tutaraq, xəbər tutaraq otur». *İltəris kağan kazğanmasar, yok erti ersər, ben özüm, bilgə Tonyukuk, kazğanmasar, ben yok ertim ersər, Kapağan kağan türk sir bodun yırinta bod yəma, bodun yəma, kişi yəmə idi yok ertəçi erti* (T 59-60) «İltəris xagan qazanmasa idi, olmasa idi, mən özüm, müdrik Tonyukuk, qazanmasa idim, mən olmasa idim, Kapağan xagan-

nın türk sir xalqının yerinde bir boy da, xalq da, bir adam da sahib qalmayacaqdı».

Göytürk dilində felin şərt modallığının işlənməsinə olduqca az nümunə vardır. Gətirdiyimiz misallardan birinci, ikinci və üçüncü cümlelərdə əslində fellərdə modalliq yaranmır (əsas fələ qoşulmur), türkoloji ədəbiyyatda heç bir nitq hissəsinə aid edilməyən *bar* «var» və *yok* «yox» predikativ sözlerinə qoşulur. Dördüncü cümldəki birinci nümunə (*gəlir ersər* – gəlir isə) indiki zaman, ikinci nümunə isə (*kalınz ersər* – gəlməz isə) qeyri-qəti gələcək zamanda şərt modallığı ifadə edir. Beşinci cümldəki hər iki nümunə (*yok erti ersər* – yox ididi isə, *yok ertim ersər* – yox idim isə) şühudi keçmiş zamanda şərt modallığı ifadə edir.

Göytürk dilində şərt modallığını ifadə edən *ersər* naqis feli şəxsə və kəmiyyətə görə dəyişmir, onun yanaşlığı əsas fel şəxsə və kəmiyyətə görə dəyişir.

ir /er naqis feli

Müasir türk dillərinin əksəriyatində türkoloqlar tərəfindən felin heç bir kateqoriyasına aid edilməyən bir fel forması vardır. Bu göytürk dilində *ir/er* şəklində işlənmiş felin rudiment şəklidir. A.N.Kononov «Müasir özbək ədəbi dilinin qrammatikası» adlı əsərində onu fel adlandırır, və ona bir neçə sətir həsr edir. «Эмок (<эрмок> «быть» feli. Bu fel aşağıdakı şəkillərin əmələ gəlməsinə xidmət edir.

1. Felin əsası e-+di – şühudi keçmiş zamanın əlaməti+ yiyəlik şəxs şəkilçilərindən ibarət olan keçmiş zamanın xəbərlik şəkli;...
2. Şərt şəklinin forması: esa;
3. ekan, erur, emiş formaları».¹

M.H.Hüseynzadə bu naqis feli köməkçi fel adlandırır və «Müasir Azərbaycan dil» (Bakı, 1963) adlı əsərində ona dörd səhifə (174—177) həsr edir. Müəllif göstərir ki, bu köməkçi fel vasitəsilə felin xəbər şəklini mürekəkəb formaları yaranır. Həmin köməkçi felin mənşəyi haqqında müəllif yazır: «*idi*, *imış* köməkçi felləri *imək* felindən əmələ gəlmışdır, *imək* fel i vaxtı ilə müstəqil

¹ Кононов А.Н. Грамматика современного узбекского литературного языка. М.-Л., 1960, с. 203-204.

olub, müəyyən mənaya malik olmuşsa, indi artıq müstəqil işlənmiş və məzmun ifadə etmir. Bunun kökü müxtəlis şəkilçilərlə bir-ləşdikdə hal-vəziyyət, şərt və zaman bildirən köinəkçi fellər əmələ gətirir, bunlar da *ikən*, *isə*, *idi* və *imis* şəklində müxtəlis nitq hissələri ilə işlənərək yuxarıda qeyd olunan məzmunları ifadə edir».¹

Azərbaycan dilinin akademik qrammatikasının müəllifləri *ir/er* qədim türk Orxon-Yenisey felinin qalıqlarını (*idi*, *imis*, *ikən*, *isə*) müstəqil nitq hissəsi sayır və onu bağlama adlandırır,² halbuki dünyanın bütün dillərində bağlama feli tərkib hissələrindən biri hesab edilir.

Bu naqis feli haqqında N.K.Dmitriyevin fikirləri diqqəti xüsusişlərə çəlb edir: «(Быть) feli arxaik türk dillərində *er* kimi səslənmişdir. Ehtimal ki, buradakı *e* – «этот» sözündəki rus dilinin *ə* səsi kimi tələffüz edilmişdir. Zaman keçdikcə *er* – kökü və onun paralel variantı *ir* – müəyyən fonetik qanunların (reduksiya və *r* səsinin qapalı hecada düşməsi) təsiri sayısında türk dillərinin çoxunda *e*- yaxud *i*- şəklini almışdır. Başqırd dili üçün *i*- şəklində tələffüz xarakterikdir. Bütün bunlarla yanaşı bu feli təsriflənmənin normal formalarından çoxunu itirmiş və beləliklə, naqis feli (latın termini *verbum defectivum*) çevrilmişdir. Hazırkı zamanda baş-qıd dilindəki *-i* (будь) köməkçi feli aşağıdakı təsriflənmə şəkillərini saxlamışdır. 1) ümumi sxem üzrə təsriflənən bitmiş keçmiş zaman, yəni *i-n-em* (я был), *i-n-en* (ты был), *i-n-e* (он был), *i-n-ek* (мы были), *i-neqez* (вы были), *i-n-e-ler* (они были). İnkər forması tüqel *inem* (я не был); 2) yənə də adı qayda ilə təsriflənən şərt şəklinin indiki zamanı: *i-hə-m* (если я семь = фран. Si je suis), *i-hə-n*, *i-hə*, *i-hə-k*, *i-hə-qez*, *i-hə-lər*; 3) keçmiş zaman feli sıfəti *i-ka-n*. Bundan da, adətən, bu feli sıfət ilə bağlı olan törəmələri meydana gəlir. Semantik cəhətdən bu feli sıfətin ifadə etdiyi mənada bəzi dayışmələr baş vermişdir: o, «görünür, güman ki» mənalarını ifadə edir və bir köməkçi ünsür kimi digər təsriflənən sellərə əlavə edilir. Beləliklə, bu feli sıfət mötəbər olmamaq çalarlılı xüsusi növ təsviri təsriflənmə əmələ gətirir».³

Ir/er göytürk felenin karaim dilindəki vəziyyəti haqqında K.M.Musayev yazır: «Karaim dilində bütün köməkçi fellərdən an-

¹ Hüseyzadə M. Müasir Azərbaycan dili. B., 1963, s.174.

² Azərbaycan dilinin qrammatikası, I. Morfologiya. B., 1960, s. 284.

³ Дмитриев Н.К. Грамматика башкирского языка. М.-Л. 1948. с 194-195.

çox işlənən e (<er) naqis felidir. Bu fel felin bütün şəkil və zamanları üzrə dəyişə bilmir. O, xəbor şəklinin qəti keçmiş zamanında və şərt şəklinin indiki zamannıda tam təsriflənmə paradiqmasına malikdir».¹

Göytürk dilində işlənən *ir/er* felinin qalıqları bütün türk dillərində, demək olar ki, eyni dərəcədə mübahizə edilmişdir və dörd yaxud beş şəkildə işlənir. Lakin bütün müasir türk dillərində ən çox işlənən şəkil bu felin şühudi keçmiş zamanıdır.

başqırd dilində: Ul sırle ine «O xəstə idi»;

qırğız dilində: Min soru elem «Mən xəstə idim»;

qaraqalpaq dilində: Men auru edim «Mən xəstə idim»;

qazax dilində: Kitaptar şkafta edi «Kitablar şkalda idi»;

Üstimde pałtom bar edi «Üstümde paltom var idi».

kumık dilində: Ol işçi edi «O fəhlə idi»;

qaraçay-balkar dilində: Üy işlənniçen edi «Ev tikilmiş idi»;

tatar dilində: Min eşci idem «mən fəhlə idim»; Anın ulı bar ide «Onun oğlu var idi»;

özəbək dilində: U işçi edi «O fəhlə idi»; U xalı yuk edi «O hələ yox idi»;

Azərbaycan dilində: O, fəhlə idi; Mən xəstə idim.

Gətirilən nümunələrdən göründüyü kimi, bu felin şühudi keçmiş zaman forması cüzi fonetik dəyişikliklə bütün müasir türk dillərində, demək olar ki, eyni cür səslənir. Qeyd etmək lazımdır ki, göytürk dilində işlənən *ir/er* naqis felinin qalıqları da bütün müasir türk dillərində, təxminən, eyni cür səslənir; məsələn:

Azərbaycan dilində: ididi, imiş, ikən, isə;

özəbək dilində: edi, emiş, ekan, esa, erur;

qırğız dilində: ele, eken, emes.

Felin bu forması müasir türk dillərində, əsasən, təsriflənir. Məsələn, bu felin şühudi keçmişdə işlənən forması belə təsriflənir:

Azərbaycan dilində: idim, idin, idi, idik, idiniz, idilər;

tatar dilində: idim, iden, ide, idek, ideqiz, ideler;

karaim dilində: edim, edin, edi, edik, ediniz, edilər.

Bütün müasir türk dillərində bu naqis fel tərkib hissələrinə parçalanır, çünki bu felin kökü i/e müstəqil monaya malik deyildir. Müasir Azərbaycan dilində bu felin göstərilmiş dörd şəklin dən yalnız ikisi zaman göstərir (*idi* — şühudi keçmiş zamanı, *imis*

¹ Mycaev K.A Грамматика караимского языка. М., 1964. с. 255.

-nəqli keçmiş zaman ifadə edir), *ikən* heç bir zaman göstərmir, təkən əsas hərəkət və ya vəziyyətlə cynizamanlılıq bildirir, *isə* şəkli isə şərt modallığı bildirməyə xidmət edir. Göytürk dilində işlənən *ir/er* naqış felinin müasir türk dillərindəki qalıqları (təbii ki, hansı türk dilində mühafizə edilmişsə) onun müasir Azərbaycan dilində işlənən şəkilləri ilə eynilik təşkil edir.

Müasir türk dillərindən fərqli olaraq, göytürk dilində bu fel müstəqil mənəsi olan (rus dilindəki býť felinin bağlamanın ifadə etdiyi mənaya bərabər mənəsi var) müstəqil kökə (*ir/er*) malikdir və formadüzəldici (felin şəkillərini, qismən də növlərini) şəkilçilər qəbul edir. Göytürk dilində *ir/er* feli başqa fellər kimi felin şəkillərinə, zamanlara, şoxşa, kəmiyyətə və felin növlərinə görə dəyişir, felin təsdiq və inkar aspektində işlənir. *ir/er* felini başqa fellərdən fərqləndirən əsas cəhətlər bunlardır:

1. Göytürk dilində *ir/er* naqış feli sözdüzəldici şəkilçilər qəbul etmir, ümumiyyətlə, söz yaradıcılığı prosesində iştirak etmir.

2. Bu fel digər nitq hissələrinə aid olan sözlərlə işləndikdə yanaşlığı sözlə birlikdə yeni mənə ifadə etmir, yalnız şəkilçi rolunu oynayır və yanaşlığı sözün cümlənin formallaşmış xəbəri funksiyasında çıxış etməsinə kömək edir. Başqa sözlu desək, *ir/er* feli yalnız xəbərlik kateqoriyası yaratmaq üçün işlədir.

3. *ir/er* felinin tam leksik-semantik mənəsi yoxdur.

Göytürk dilində əsas fellərdən heç də az məhsuldar işlənməyən bu feli yalnız bu səbəblərə görə əsas fel adlandırmaq olmaz. Qalan bütün cəhətlərdən *ir/er* naqış feli əsas fellərdən heç bir xüsusiyətinə görə fərلنəmir.

Qeyd etmək lazımdır ki, bir sıra hallarda *ir/er* naqış feli göytürk dilində əsas fel mövqeyində çıxış edir, bu zaman *ir/er* feli başqa köməkçi felin mənəsi ilə ekvivalent mənə daşıyır; məsələn:

Türk bodun yitməzün tiyin, yoluč erməzün tiyin üzə tenri tir ermisi (O 13) «Türk xalqı sona yetməsin deyə, yox olmasın deyə yuxarıda tanrı deyir imiş». Bu cümlədəki *türk bodun* ... *yoluč erməzgün* ifadəsinin Kül tigin şərəfinə abidədəki *türk bodun yok bolmazun* (KT § 11) ifadəsi ilə müqayisə etdikdə aydın görünür ki, *erməzün* feli *bolmazun* felinin mövqeyində çıxış edir. Kül tigin və Bilgə xaqan şərəfinə qoyulmuş abidələrdə *ir/er* naqış feli həttə söz yaradıcılığında da iştirak edir: *Tokuzmç ay yeti otuzka yoğ ertürümiz* (KT şəm 13) «Doqqızuneu ayın iyirmi yeddisində dəfn etdirdik (basdırtdıq)». *Lağzın yıl bisinç ay yiti otuzka yoğ ertürüm*

(BK c 10) «Donuz ili beşinci ayın iyirmi yeddisinde dəsn etdirdim (basdırtdım)». Hər iki cümləyə diqqət yetirdikdə *ir/er* naqis felinin digər bir göytürk kəməkçi felinin *it/et* felinin mövqeyində işləndiyi aydın olar (bunu həmin felin Azərbaycan dilinə tərcüməsində də görmək mümkündür). Əslinə qalarsa, bu cümlələrin xəbərləri *yog ertürtimiz* və *yog ertürtim* deyil, *yog itdürütmiz* və *yog itdürtim* olmalı idi.

Göytürk dilində *ir/er* naqis felinin aşağıdakı əsas formalarının işləndiyinə təsadüf edilir: *irür*, *irti*, *irmış*, *irər*, *irinc*, *irsün*, *irməzün*, *irgəy*, *irtəç*, *irsər*, *irgli*, *irig*, *irigcə*, *iriglik*. Beləliklə, təkcə sadalamaqdan aydın görünür ki, göytürk dilində *ir/er* naqis felinin təsdiq və inkar aspekti olmuş, o, felin əmr, xəbər, arzu, lazımlı və şərt şəkillərində işlənmiş, həm də felin hər üç qrammatik zaman əclarlığını ifadə etmək imkanına malik olmuşdur. Göytürk dilində *ir/er* felinin təkcə vacib şəklində işlənməsinə təsadüf edilmir. Nəzərə almaq lazımdır ki, hətta əsas fellor belə göytürk dilində felin vacib şəklində nadir hallarda işlənir (bax: felin vacib şəkli). Buna görə də güman etmək olar ki, qədim türk qəbilələrinin dilində *ir/er* naqis feli vacib şəklində də işlənmişdir.

Felin mənə növləri

Göytürk dilində *ir/er* naqis felinin felin bütün mənə növlərində işlənməsinə təsadüf edilmir. Bu, adı hadisədir. Hətta müasir böyük romanda müəyyən bir felin bütün mənə növlərində işlənməsini tapmaq çox çətindir. Göytürk Orxon-Yenisey yazılı abi-dələri isə, əvvəlon, bədii əsərlər deyildir, ikincisi, bir felin bütün mənə növlərində işlənə bilməsi üçün Göytürk yazılı abidələrinin leksik tərkibi çox kiçikdir, məhduddur. Buna baxmayaraq *ir/er* naqis feli abidələrin dilində felin iki – əsas və icbar növlərində işlənir. P.M. Melioranski ehtimal edir ki, abidələrin dilində işlənən *erin* fel forması *er* felinin qayıdış növdə işlənmiş şəkildir və *özü üçün olmaq* mənasını ifadə edir.¹

Göytürk dilində *ir/er* naqis feli əsas növdə felin bütün şəkil və zamanlarında işlədir; buna görə də onun abidələrin dilində felin əsas növündə işlənməsinə burada nümunə vermek artıqdır (bu haqda bax: felin şəkilləri). Göytürk dilində *ir/er* naqis felinin

¹ Мелиоранский П.М. Памятник в честь Кюзя Тегина. СПб., 1899, с. 101.

icbar növdə işlənməsinə iki dəfə təsadüf edilir: *Lağzın yıl hisinç ay yiti otuzka yağ ertürtim* (BK 10) «Donuz ili beşinci ayın iyirmi yeddisində dəfn edirdim». *Kül tigin koğ yilha yiti yegirmikə uçdu; tokuzincı ay yiti otuzka yağ ertürütümiz* (KT şmş). «Gül tigin qoyun ilində ayın on yeddisində vəfat etdi; doqquzuncu ayın iyirmi yeddisində dəfn etdirdik».

Xəbər şəkli

Göytürk Orxon-Yenisey *ir/er* naqis feli xəbər şəklində fəlin bütün zamanları üzrə işlədirilir.

İndiki zaman. Göytürk dilində *ir/er* naqis fəlinin işlənməsinə üç kitabədə (Kül tigin, Bilgə xaqan və Tonyukuk abidələrində) təsadüf edilir. Bütün üç təsadüfdə bu fel üçünə şəxsə işlənmişdir: *Benin hodumm anta erür* (T 21) «Mənim xalqım oradadır». *Otuz artuk bir yaşına karluk bodun huiyusız erür* (BK § 29) «Otuz bir yaşimdə karluk xalqı dərdsizdir». *Kül tigin yiti otuz yaşına karhık bodun erür, barur erikli yağı bohti* (KT şm 1) «Kül tiginin iyirmi yeddi yaşı olanda karluk xalqı qayğısız yaşayırkən yağı oldu». Əsas sellərin təsriflənmə qaydasından istifadə edib *ir/er* fəlinin abidələrin dilində necə təsrifləndiyini bərpa etmək olar:

I şəxs tək: irürmər; cəm: irürbüz;

II şəxs tək: irürsən; cəm: irürsiz;

III şəxs tək: irür. Üçünə şəxsin cəmi yoxdur.

Göytürk *ir/er* naqis fəlinin xəbər şəklinin indiki zamanı özbək dili istisna edilməklə, müasir türk dillərinin heç birində mühabizə edilməmişdir. A.N.Kononovun verdiyi məlumatata görə bu fəlin indiki zamamı müasir özəbek ədəbi dilində *erur* şəklində işlənir¹.

Şühudi keçmiş zaman. Göytürk dilində *ir/er* naqis fəlinin on çox işləndiyi zaman şühudi keçmiş zamandır. Başqa formalarından fərqli olaraq, *ir/er* naqis feli şühudi keçmiş zamanda tam təsriflənmə tipini malikdir.

I şəxs tək: *ertim* (T 50) «idin»;

II şəxs tək: *ertig* (KT c 9) «idin»;

III şəxs tək: *erti* (KC 17) «idi»;

¹ Кононов А.Н. Грамматика современного узбекского литературного языка. М.-Д., 1960, с.204.

I şəxs cəm: *ertimiz* (BKŞ 32) «idik»;

II şəxs cəm: *ertigiz* (KT şm 10);

ertiniz (T 48) «idiniz»

Üçüncü şəxsin cəmi yoxdur.

Artıq qeyd edildiyi kimi, göytürk *ir/er* naqis felinin mühafiżə edildiyi türk dillərində (məsələn, müasir tatar dilində) ikinci şəxsin cəmində abidələrin dilində işlənmiş qədim şəxs şəkilçisi (ide+qız) hələ də mühafizə edilir.

Göytürk dilində *ir/er* naqis feli həm adlara, həm də fellərə yanaşır işlənir. Adlara qoşulduğda şühudi keçmiş zamanda işlənən *ir/er* naqis feli şühudi (qəti) keçmiş çalarlıqli ismi xəbor əmələ götürir; məsələn:

Eçim kağan olurtukda, özim tardus bodun üzə şad erti (KT § 17) «Əmim xaqan oturduqda, özüm tardus xalqının üzərində şad idim». *Bars bəg erti* (KT § 20) «Bars boy idi». *On ok kağamı yağımız erti* (T 19) «On ox xalqının xaqanı yağımız idi». *Türk bodun aç erti* (BK § 38) «Türk xalqı ac idi». *Eki ülhügi athğ erti* (T 4) «İki hissəsi süvari (atlı) idi». *İnin yiti, urum üç, kızım üç erti* (Süci) «Kiçik qardaşlarım yeddi, oğullarım üç, qızlarım üç idi». *Süsü altı bın ermış, biz eki bin, ertimiz* (T 15) «Qoşunu altı min imiş, biz iki min idik». *Biz az ertimiz, yabız ertimiz* (BK § 32) «Biz az idik, pis idik». *Yağıçısı ben erti* (T 50) «Sərkərdəsi mən idim».

Gətirilən nümunələrdə *ir/er* naqis feli birinci üç cümlədə fellə, dördüncü və beşinci cümlələrdə sıfətlə, altıncı, yeddinci, sekizinci cümlələrlə sayıla, səkkizinci cümlənin ikinci hissəsində zərflə, doqquzuncu cümlədə evəzliliklə işlənir. Bundan başqa, şühudi keçmiş zamanda işlənən *ir/er* naqis feli *bar* (var) və *yok* (yox) predikativ sözlərinə qoşulur, habelə qoşmalardan sonra da işlənir; məsələn:

Bay bar erti (Süci) «Varlı (var) idim». *Biziñ sü atı turuk, azuki yok erti* (KT § 39) «Bizim qoşunun atları ariq, ərzağı yox idi». *Bodun boğazı tok erti, yağımız təgira uçuk tək erti, biz şəg ertimiz* (T 8) «Xalqın boğazı tox idi, yağımız alıcı quş tək idi, biz les idik».

Göytürk dilində şühudi keçmiş zamanda işlənən *ir/er* naqis feli müxtəlif şəkil və zamanlarda işlənən əsas fellərə də qoşulur, mürəkkəb forma əmələ götürir və feli xəbərə bitkinlik, qətilik çap-

larlığı verir. Şühudi keçmiş zamanda işlenen *ir/er* feli əsas sellərə qoşularaq aşağıdakı məqamlarda işlənir:

I. *Ş ü h u d i k e ç m i ş z a m a n d a i ş l e n e n i r / e r* naqis feli indiki zamanda işlenen əsas felə qoşularaq şühdü müəyyən imperfekt əmələ gətirir; məsələn:

Anta kalmıştı yır sayu kop turu, ölü yortiyur erti (KT c 9) «O zaman (sağ) qalmışın yer boyu tamamilə əldən düşmüyüş halda (duraraq, ölrək) yürüyür idin». *Kül tigin ol sünüsədə otuz yaşayur erti* (KT şm 2) «Kül tigin o döyüşdə otuz yaşında idi». *Keyik yiyü, tabışğan yiyü olurur erti* (T 8) «Keyik yeyərək, dovşan yeyərək oturur idik». *Kara kumığ olurur erti* (T 7) «Qara qumda oturur idik».

II. *Ş ü h u d i k e ç m i ş z a m a n d a i ş l e n e n i r / e r* naqis feli qeyri-qəti gələcək zamanda işlenen əsas felə qoşularaq şühdü qeyri-müəyyən imperfekt düzəldir; məsələn: *Sünüs bolsar, çərig iür erti* (KC 9) «Döyüş olsa, qoşun düzəldər idi». *İnisi eçisin bilməz erti, oğlu kaşın bilməz erti* (KT ş 21) «Kiçik qardaşı böyük qardaşımı tanımaz idi, oğlu atasını tanımaz idi». *Ol sabığ esidip tün yəmə udıskım kəlməz erti, olursıkım kəlməz erti* (T 22) «O xəbəri eşidib gecə də yuxum gəlməz idı, oturmağım (rahathığım) gəlməz idı».

III. *Ş ü h u d i k e ç m i ş z a m a n d a i ş l e n e n i r / e r* naqis feli nəqli keçmiş zamanda işlenən əsas felə qoşularaq şühdü uzaq keçmiş zaman mözmunu yaradır; məsələn: *Alp ar biziñə təgmiş erti* (KT ş 40) «İgid döyüşçülər bizə hücum etmiş idı». *Ol ödkə kul kullığ bolmuş erti* (KT ş 21) «O vaxt qul qullu olmuş idı». *İlki sü taşkımış erti* (BK ş 32). «Qoşunun ilk dəstələri sefərə çıxmış idı».

IV. *Ş ü h u d i k e ç m i ş z a m a n d a i ş l e n e n i r / e r* naqis feli lazımlı şəklində işlenən əsas felə qoşularaq potensial şühdü keçmiş zaman çalarlığı əmələ gətirir; məsələn: *Mən inilügji binça başlayı kazğanmasar, türk hodun öltəçi erti, yok boltaçı erti* (BK ş 33) «Mən kiçikliyi belə qazanmasa idim, türk xalqı ölesi idı, yox olası idı». *Türk hodun, adak kamaştı, yablak boltaçı erti* (KT şm 6-7) «Türk xalqı ayağını boşaltdı, xəyanət edəsi idı (pis olası idı)». *Öğim katun, ulayı öğlərim, əkələrim, gəltiqini, künçüylərim, bunça yəmə tirigi kün boltaçı erti, ölügi yurtda, yolta yatu kaltaçı ertigiz* (KT şm 9) «Anam xatun, digər analarım, bibilərim, gəlinlərim, xanımlarım, beləcə diri qalanlar kəniz (qul) olası idı, ölenləriniz

yurdda, yolda yataraq qalası idiniz». *Kül tigin yok bolsar, kop öltəçi ertigiz* (KT şm 10) «Kül tigin olmasa idi, hamınız ölesi idiniz».

V.G öytürk dilində şühudi keçmiş zamanında işlənən əsas feli də qoşula bilər, bu zaman, şahidliyi, qatılıyi bir qədər də möhkəmləndirir; məsələn: *Yahız bat biz, ağız üçüsüg körtig erti* (O 7) «Biz pis və səfchik, biz ažı çox gördük». Müasir türk dili istisna edilərsə, müasir türk dillerinin heç birində şühudi keçmiş zamanda işlənən ir/er felinin şühudi keçmiş zamanda işlənən əsas feli qoşularaq işləndiyi müşahidə edilmir. M.Hüseynzadə yazır ki, «idi, imiş» köməkçi felləri yalnız şühudi zaman şəkilçilərindən sonra işlənə bilmir, çünkü şühudi keçmişdəki qatılık və şahidlik məzmunlarına bunlar heç bir təsir edə bilmir.¹ A.Aslanov da cyni fikri söyləyir: «*idi, imiş* bağlaması yalnız feli omr şəkli və xəbər şəklinin şühudi keçmişi ilə işlənə bilmir. Heç vaxt *oxu idi//imis, oxudu idi // imis* formaları işlənməz».² A.N.Kononov müasir türk ədəbi dilində şühudi keçmiş zamanda işlənən bu naqis felin şühudi keçmiş zamanda işlənən əsas feli qoşularaq işlənə bildiyini göstərir; məsələn: yardı idim, yardım idim.³

Nəqli keçmiş zaman. Göytürk dilində ir/er naqis feli nəqli keçmiş zamanda -miş şəkilçisi qəbul edir. Bu felin şühudi keçmiş zamandakı şəklindən fərqli olaraq, göytürk dilində ir/er naqis feli nəqli keçmiş zamanda təşriflənnür. Yuxarıda nəqli keçmiş zamanda işlənən əsas fellərdə də eyni vəziyyətin olduğu göstərilmişdi. Bu vəziyyəti təbii hesab etmək lazımdır, çünkü I və II şəxsin təki və cəmində işlənən subyekt nəqli keçmiş zamanla ifadə edilən fel formasında icra edilən hərəkətin iştirakçısı ola bilməz. Göytürk dilində nəqli keçmiş zamanda işlənən fellər həmisi üçüncü şəxsə aid olur.

Göytürk dilində nəqli keçmiş zamanda işlənən ir/er naqis feli həm adlara, həm də fellərə qoşularaq xəbərin mürəkkəb şəklini yaradır.

¹ Hüscyzadə M. Müasir Azərbaycan dili. B., 1963, s. 175.

² Azərbaycan dilinin qrammatikası. I, Morfologiya, B., 1960, s. 286.

³ Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М – Л., 1956. с. 240.

Göytürk dilində nəqli keçmiş zamanda işlənən *ir/er* naqis feli aşağıdakı ad nitq hissələrinə qoşulub işlənir:

A) *ir/er* naqis feli isimlərə qoşulur:

İl tutsık yır Ötükən yiş ermış (KT c4) «El tutmalı yer Ötükən meşəli dağları imiş». *Antağ külüg kağan ermış* (KT § 4) «O qədər məşhur xaqan imiş». *Kırkız, kurikan, otuz tatar, kitay, tatabı köp yağı ermış* (KT § 14) «Qırğızlar, kurikanlar, otuz tatarlar, kitaylor, tatabilar bütün yağı imiş» və s.

B) *ir/er* naqis feli sıfətlərə qoşulur:

Bagları yəmə, bodunu yəmə tüz ermış (KT § 3) «Boyları da, xalqı da düz imiş». *Tabğaç bodun sabı sücig, ağısı yumşaq ermış* (KT c5) «Tabğaç xalqının dili şirin, hədiyyəsi yumşaq imiş». *Ayğunçısı bilgə ermış* (T 10) «Məsləhətçisi (vəziri) müdrik imiş» və s.

C) *ir/er* naqis feli sayılırlara qoşulur:

Süsü altı bin ermış (T 16) «Qoşunu altı min imiş».

Ç) *ir/er* naqis feli əvvəzliliklərə qoşulur:

Bumusız ulğatım, bun bu ermış (Y 7) «Qüssəsiz böyüdüm, dərd bu imiş». *Ər bengüsü bu ermış* (Y 27) «Döyüşçü əbədiyyəti (əbədi abidəsi) bu imiş».

Göytürk dilində nəqli keçmiş zamanda işlənən *ir/er* naqis feli qoşmalardan sonra da işlənir; məsələn:

Tenri küç birtük içün kanım kağan süsi böri təg ermış, yağısı koy təg ermış (KT ş12) «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd (canavar) tək imiş, yağısı qoyun tək imiş».

Göytürk dilində nəqli keçmiş zamanda işlənən *ir/er* naqis felinin *bar* (var) və *yak* (y o x) predikativ sözləri ilə işləndiyi müşahidə edilir; məsələn:

Tabğaç süsi bar ermış (T 30) «Tabğaç qoşunu var imiş». *Ötükən yişda yig idi yok ermış* (KT c4) «Ötükən meşəli dağlarında yaxşı sahib yox imiş».

Göytürk dilində nəqli keçmiş zamanda işlənən *ir/er* naqis feli mürəkkəb şəkil və zamanlarda işlənən əsas fellərə qoşulara nəqli keçmiş zamanın müxtəlisf zaman (məna) çalarlığını əmələ gətirir. Göytürk dilində nəqli keçmiş zamanda işlənən *ir/er* felinin əsas fellərlə aşağıdakı qovuşmalarda işləndiyi müşahidə edilir.

I. Nəqli keçmiş zamanda işlənən *ir/er* naqis feli indiki zamanda işlənən əsas fələ qoşularaq nəqli müəyyən imperfekt zaman çalarlığı yaradır; məsələn:

Ekin ara idi oksız türk ança oħurur ermiş (KT § 2-3) «İukisinin arasında sahib bölgüsüz türk (xalqi) eləcə oturur imiş». *Irak bodumış ança yağıtur ermiş* (KT c3) «Uzaq xalqi eləcə yaxınlaşdırır imiş». *Yağrı kontukda kisrə aŷığ bilig anta öyür ermiş* (KT c 5) «Yaxın yerləşdikdən sonra, pis əməlləri (biliyi) orada öyrədir imiş». *Irak ersər, yablak ağı birür, yağuk ersər, edgü ağı birür -tip ança boşgurur ermiş* (KT c 7) «Uzaq işə, pis hədiyyə verir, yaxın işə, yaxşı hədiyyə verir - deyib eləcə öyrədir imiş». *İllig bodun er-tim, ilim ami kani? Kimkə ilig kazğanırmən? - tir ermiş* (KT § 9) «Elli xalq idim, elim indi hanı? Kimə el qazanıram? - deyir imiş» və s.

II. Nəqli keçmiş zamanda işlənən *ir/er* naqis feli qeyri-qəti gələcək zamanda işlənən əsas fələ qoşularaq nəqli qeyri-müyyən imperfekt düzəldir; məsələn:

Edgü bilgə kisig, edgü alp kisikg yorutmaz ermiş (KT c6) «Yaxşı müdrik adamları, yaxşı igid adamları yürütmez imiş». *Bir kisi yanılsar, oğuşi, bodum bisükinq təgi kudmaz ermiş* (KT c 6) «Bir adam yanılsaymış, qəbiləsini, xalqını, son nəfərinə təki doğramaz imiş». *Səmiz buka, turuk buka tiyin, bilməz ermiş* (T 6) «Kök buğa ariq bugadır, deyə tanımaz imiş» və s.

III. Nəqli keçmiş zamanda işlənən *ir/er* naqis feli yənə də nəqli keçmiş zamanda işlənən əsas fələ qoşularaq nəqli uzaq keçmiş zamanı əmələ götürür; məsələn:

Adığlı, tonuzh art üzə sokusmuş ermiş, adığın karnı yarılmış, tonızm azığı sınmış, — tir (IB 10) «Ayi ilə donuz aşırımda döyüşmiş imiş, ayının qarnı yarılmış, donuzun qılıncı (köpək diş) sınmış - deyir».

Gələcək zaman. Təssüs ki, göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində *ir/er* naqis felinin qeyri-qəti gələcək zamanda işlənilməsinə hələlik təsadüf edilməmişdir. Lakin ehtimal etmək olar ki, bu felin qeyri-qəti gələcək zamanı qədim türk qabilələrinin dilində *irər //erər* şəklində olmuşdur. Əsas fellərin qeyri-qəti gələcək zamanda təsriflənmə sxemini bu köməkçi fələ də tətbiq etsək, onda ehtimal etmək olar ki, *ir/er* naqis feli qeyri-qəti gələcək zamanda belə təsriflənmişdir:

I şəxs tək: *erərmən*; cəm: *erərbiz*;

II şəxs tək: *erərsən*; cəm: *erərsiz*;

III şəxs tək: *erər*. III şəxsin cəmi yoxdur.

Göytürk dilində *ir/er* naqis felinin bir forması işlənir ki, həmin forma haqqında türkoloqlar arasında hələ də vahid rəy yoxdur. Cəsərətlə təsdiq etmək olar ki, *ir/er* naqis felinin bu forması mənasına görə qətiyyət çalarlılıq göləcək zaman mənasına yaxınlaşır. Göytürk dilində *ir/er* naqis feli qəti göləcək (zaman) çalarlığında *erinç //irinç* şəklində işlənir. *Erinç* fel şəklini müasir Azərbaycan dilində tərcümə etmək qeyri-mümkündür, rus dilində isə az-çox dəqiqliklə *budući* kimi tərcümə etmək olar.

Türkoloji ədəbiyyatda bu söz müxtəlif cür tərcümə edilir. V.V.Radlov onu *sakitlik* (спокойствие), *məmnuniyyət* (удовольствие) kimi tərcümə edir.¹ S.Y.Malov² və İ.A.Batmanov³ *əlbatta* (пожалуй), *ehtimal* (возможно), *güman ki*, (надо думать) kimi tərcümə edirlər. P.M.Melioranski *irinç* sözünün mənasını təyin etməyə böyük diqqət yetirmişdir. O yazar: “*erini*” forması, ... sonrakı dildə bir fel forması kimi məlum deyil, Orxon dilində də o, təkcə är “быть” felində işlənir; güman etmək olar ki, bu hansı bir ən qədim törəməninə qalığıdır. Şəkilçisinə görə onu hər şeydən əvvəl -*ıç*, -*nç* (-*ıñ+ç*, *n+ç?*) şəkilçiləri vasitəsilə fellərdən əmələ gəlmış adlara yaxınlaşdırmaq olardı; məsələn: *kılınc*, hərəkətin tərzi («*kıl*», yaxud «*kılıń*» sözündən), *sävinç* –sevinc («*säv*» yaxud «*sävin*» sözündən) və s. Maraqlıdır ki, Kutağlı biligdə «*ärinç*» sözü vardır (bax: V.V.Radlovun lügəti), həmin söz “sakitlik, məmnuniyyət” mənası ifadə edir. Lakin är “быть” felinin bir növ “qayıdış” növü olan və “özü üçün olmaq, əylənmək, istirahət etmək, ertə à son aise və i.a.” mənası ifadə edən “*ärin*” şəkli varmı? Mən belə düşünürəm ki, Orxon yazılarında işlənən -*ärinç* məhz feli sıfır, yaxud feli isimdir, bundan da son felin “Nominalformen” adlanan şəkli əmələ gələ bilərdi (bəlkə də elə əmələ gəlmüşdür?). V.Tomsen güman edir ki, ... bu «gerindium», yəni feli bağlamadır. Lakin mənə elə gəlir ki, sintaksisə görə bu formanı feli bağlama kimi qəbul etmək olmaz, çünki, ehtimal ki, müstəqil cümlələr tez-tez onunla bitir. V.V.Radlov əksinə «*ärinç*

¹ Радлов В.В. Опыт словаря тюркских наречий. Т.1. ч.1. с. 768.

² Малов С.Е. Памятники древнетюркской письменности. М.-Л., 1951, с.366.

³ Батманов И.А. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с.211.

felini verbum finitum kimi qəbul edir və ona mənə o qədər də aydın olmayan «die Form der Vollendung» adı verir. Şübhəsiz, hər halda, (nə vaxt isə feli bağlama ola bilən) bu formanın ifadə etdiyi mənə Orxon kitabələrinin çox yerində zəifləmiş, V.Tomsenin dediyi kimi desək, zərf mənasına qədər enmişdir. Mən də öz tərafından əlavə edərdim ki, burada qırğız dilindəki «egi» və «ekan» formaları ilə baş vermiş hadisəyə oxşar bir hadisə baş vermişdir. Belə formaların dildə dəqiq mənasını təyin etmək olduqca çətinidir, bəzən onlar sadəcə olaraq pleonoastik işlədir; V.Tomsen «ärinq» sözünü latin dilindəki «jam» sözü ilə müqayisə edir, amma bu, çətin ki, müvəffəqiyyətli müqayisədir.¹ N.A.Baskakov ärinq sözünü modal ədat adlandırır.² Erinq sözü haqqında V.M.Nasilovun da söylədiyi fikirlər maraqlıdır: «Ərinç forması, çox ehtimal ki, ər-быть felinin passiv-qayıdış əsasında törəmədir. Analoji törəmələrə, əsasən psixoloji mözmunlu möslüm yaxud daxilinə qapılmaq, öz-özünə baş verən hərəkət və ya hal möshumu ifadə edən substantivlər arasında rast gəlmək olur. Məsələn: sevinç «sevinc», korkunç «qorxunc», «qorxu», kovunç «sevinc», inanç «inam», «sakitlik», inç «dinelik», kılınc «hərəkət», sakınç «düşüncə», «qavrama», okunç «tövbə» və i.a.

Müasir türk dillərindən heç birində erinq formasına təsaduf edilmir. Abidələrdə də o ehtimal ki, artıq qədim türk dillərində söz yaradıcı fomanın rudiment şəklidir. Yuxarıda göstərilmiş fel əsasında əmələ gəlmiş substantivlər, heç şübhəsiz, indi artıq izah edilə bilməyən qrammatik fel yaradıcılığının konservativ (mühafizəkar) formasıdır.³

V.V.Radlovun qədim uyğun dilindən etdiyi tərcümə haqqında bir söz deyə bilmərik, lakin lügətdə verdiyi «puzulmaz erinq» söz birləşməsinin V.V.Radlov tərəfindən verilmiş tərcüməsi düz deyildir. S.Y.Malov və İ.A.Batmanovun tərcümələrinə əhlincə, bunları demək olar. Hər iki tədqiqatçının tərcüməsində erinq modal mənə ifadə edir və cümlədə ara söz mövqeyində çıxış edir. Ara sözlərin cümlənin sonunda işlənməsi türk dilləri üçün, o cümlədən qədim türk dilləri və göytürk dili üçün, on azı, qəribədir,

¹ Мелиоранский. Памятник в честь Кюль Тегина. СПб., 1899, с.101.

² Баскаков Н.А. Введение в изучение тюркских языков. М., 1969, с.318.

³ Насилюв В.М. Язык орхоно-енисейских памятников. М., 1960, с. 68-69.

çünkü türk dillerinde ara sözlər cümlənin sonunda işlənmir. Bundan başqa, S.Y.Mavlov və İ.A.Batmanovun fərziyyələrinin əksinə olaraq *erinq* sözü feli əsasə malikdir. *Erinq* sözünün feli bağlama olmasına gəlincə, P.M.Melioranski haqlı olaraq göstərir ki, türk dillerində cümlə feli bağlama ilə bitə bilməz. Halbuki göytürk dilində *erinq* bütün cümlələrin sonunda gəlir və cümlə bu sözlə bitir. V.Tomsenin *erinq* sözünü latin dilinin *jam* (a r t i q) sözü ilə müqayisə etməsi qədim türk sözünün mənasını tam əhatə etmir, lakin hərəkətin bitməsini göstərmək mənasında latin sözü qədim türk sözüne yaxınlaşır. Biz *erinq* sözünün verbum finitum olması haqqında V.V.Radlovun fikri ilə tam şəriki, onun *erinq* sözünün «die Form der Vollendung» (bitkinlik göstərən forma) olması haqqındaki fikrini bölüşdürüürük, çünkü bu fel həm əvvəlki felin, həm də bütövlükdə cümlənin predikativlik mənasını tamamlayır. V.Tomsenin *erinq* sözünün feli bağlama və ya zərf olması haqqında, P.M.Melioranskının *erinq* sözünün zərf olması haqqındaki fikirləri də həqiqətə uyğun deyil, çünkü türk dillerində, o cümlədən Orxon-Yenisey abidələrinin dilində cümlə feli bağlama və ya zərflə bitmir. Əksinə, V.V.Radovun göstərdiyi kimi, *erinq* verbum finitum olub «die Form der Vollendung» mənasına malikdir.

Göytürk dilində *erinq* forması həm adlarla, həm də fellərlə işlənir. Abidələrin dilində maraqlı bir fakt diqqəti çəlb edir: göytürk dilində *erinq* fel forması indiki zamanda işlənən əsas fello heç vaxt qovuşmur. Biz bu faktı müasir türk dillərinin uyğun kateqoriyası ilə müqayisə etdik. Məlum oldu ki, müasir türk ədəbi dillərindən heç birində (müasir türk dillərinin dialekt materialları ilə müqayisə aparmağa imkanımız olmadı) felin qəti-gələcək zamanını və indiki zamanını ifadə edən formalar heç vaxt yanaşı işlənmir. Mənmişə də qəti-gələcək zamanla indiki zamanın bir yerdə işlənməsi mümkün deyildir.

Qeyd etmək lazımdır ki, göytürk dilində *erinq* felinin əsas felə qoşulub işlənməsi müasir türk dillerində qəti gələcək zamanın digər formalarına qoşulub işlənməsi ilə çox vaxt düz gəlmir. Müasir Azərbaycan dilində, məsələn, birinci yerdə qəti gələcək zamanın forması, ikinci yerdə isə şühudi, yaxud nəqli keçmiş modallığı gəlir: *oturacaq idi*, *oturacaq imiş*. Göytürk dilində isə qəti gələcək zaman forması olan *erinq* feli istər zaman, istərsə də şəxs və kəmiyyət baxımından tamamilə formalaşmış əsas feldən sonra işlənir. Əhəmiyyətli bir təserrüat da qeyd etmək lazımdır: müasir

türk dillerinde modallıq bildirən söz təsrifləndiyi, əsas fel təsrif-lənmədiyi halda (*oturacaq idim*, *oturacaq idin* və s.) abidələrin dilində əsas fel təsriflənir, *erinq* feli isə dəyişməz qalır (*ohurtum erinq*, *ohurtuñ erinq*, *ohurtı erinq* və s.). Bundan başqa, nə müasir Azərbaycan, nə müasir türk, nə də müasir türkmen dillerində qəti gələcək zamanın morfoloji əlaməti olan *-acaq*, *-acək* şəkilçisi (digər türk dillerində qəti gələcək zaman başqa şəkilçi ilə düzəldilir) adlara daxil olan nitq hissələrinə artırıla bilmədiyi halda, göytürk dilində *erinq* formantının adlara qoşulması qanunauyğun haldır; məsələn: *biligsiz erinq* (KT § 5) – (rusca) будучи безграмтоным.

Bize elə gəlir ki, belə sərbəstlik *erinq* fel formasının bitmiş grammatik formaya, yəni kök və zaman şəkilçisini malik olmasından irəli gəlir.

Bütün bu ziddiyətlərə baxmayaraq, biz belə hesab edirik ki, göytürk dilində işlənən *erinq* forması verbum finitum-dur və qəti gələcək zaman modallığı mənasını ifadə edir.

Göytürk dilində *erinq* feli aşağıdakı məqamlarda işlənir:

I. *erinq* feli adlarla işlənir:

Buyurki yəmə biligsiz erinq (KT § 5) «Onlara tabe olanlar da biliksiz imiş».¹ *Barduk yirdə edgüğ ol erinq* (KT § 24) «Getdiyi yerlərdə yaxşısı o idi».

II. *erinq* feli şühudi keçmiş zamanda işlənən əsas fellərə qoşulur; məsələn:

Türk bodun, atı, küsi yok bolnazun tiyin, özimin ol tenri kağan ohurtı erinq (KT § 25-26) «Türk xalqının şöhrəti yox olmasın deyə, özümü o tanrı xaqan oturtdu». *Üzə tenri, idük yer, sub kağan kuti taplamadı erinq* (BK § 35) «Yuxarıda tanrı, müqəddəs Vətən (yer, su) xaqan bəxtini qorunmadı». *Otuz ərik başlayı tutuğka badi erinq* (Y 32) «Otuz döyüşçüyü başlılıq edərək tutuka bağlandı» və s.

III. *erinq* feli nəqli keçmiş zamanda işlənən əsas felə qoşulur. Bu, göytürk dilində *erinq* felinin ən çox qoşulub işləndiyi söz birləşməsidir.

Tenri yarhkaduk üçün, mən kazğantuk üçün türk bodun kazğanmış erinq (BK § 33) «Tanrı sərman verdiyi üçün, mən qa-

¹ *Erinq* feline Azərbaycan dilinə dəqiq tərcümə etmək mümkün olmadığı üçün ya sərbəst tərcümə ediləcək, ya da cümlənin məzmunundan asılı olaraq buraxılacaqdır.

zandığım üçün türk xalqı qazanmış». *Türk bodun yok bohnazun tiyin, bodun bolçun tiyin, kañım İlteris kağanıñ, ögim İlbilgə katunuñ terñi töpäsintə tutıp yögəru kötürmiş erinç* (KT ş 11) «Türk xalqı yox olmasın deyə, atam İlteris xaqqanı, anam İlbilgə xatunu tanrı töpäsində tutub yuxarı qaldırmış». *Anta kisrə inisi kağan bolmış erinç, oğh ta kağan bolmuş erinç* (KT ş 4-5) «Ondan sonra kisik qardaşı xaqqan olmuş, oğlu da xaqqan olmuş». *İcikdük üçün tenri öl timiş erinç* (T 3) «Fabe olduğun üçün tanrı «ölb» demiş».

IV. erinç feli -duk//-dük şəkilçili feli sıfatları qosulur; məsolən: *Anta kisrə inisi eçisin təg kihnmadük erinç, oğh kañın təg kihnmadük erinç, bilsiz kağan ohurmuş erinç* (KT ş 5-6) «Ondan sonra kiçik qardaşlar böyük qardaşları tek olmadıqından, oğullar ataları tek olmadıqından biliksiz xaqqan oturmuş».

Əmr şəkli

Göytürk dilində *ir/er* naqis felinin əmr şəklində təsdiq aspektində işlənməsinə təsadüf etməmişik. Abidələrin dilində *ir/er* naqis felinin əmr şəklində inkar aspektində işləndiyi yeganə nümunəyə Ongin abidəsinin üçüncü sətrində *erməzün* şəklində təsadüf edilir:

Türk bodun yitməzün tiyin, yohuk erməzün tiyin, üzə tenri, tir ermiş (O 3) «Türk xalqı sona yetməsin deyə, yok olmasın deyə, yuxarıda tanrı deyir: imiş».

Bu yeganə nümunədən belə bir nəticə çıxarmaq olar ki, göytürk dilində *ir/er* naqis felinin əmr şəkli üçüncü şəxsin tekində *-sin//-zün* şəkilçisi vasitəsilə emələ gəlmüşdür. Məlum olduğu kimi əsas fellörin əmr şəkli də bu şəkilçi vasitəsilə emələ gəlir. Bundan istifadə edib göytürk dili üçün, habelə qədim türk qabilələrinin dilləri üçün *ir/er* naqis felinin əmr şəklinin digər şəxslərdə işlənməsi şəklini də bərpa etmək olar. II şəxs tek: *ir*, *irgil*, III şəxs tek: *irsün*, II şəxs cəm: *irin*.

Lazım şəkli

Göytürk dilində *ir/er* naqis felinin lazım şəkli fel köküna -taçı şəkilçisini artırmaqla düzəlir; məsolən:

Ben özüm kazğanmasar, il yama, bodun yama yok ertəçi erti (T 55) «Mən özüm qaxanmasa idim, el də, xalq da yox olası idi».

Göytürk dilinde *ertaçı* felinin təsriflənən şəklində təsadüf edilməmişdir. Məlum olduğu kimi, əsas fellər lazımlı şəklində təsriflənir; məsələn: *kəltəçimiz* (T 14) «gələsiyik»; *ohurtaçışən* (KT c 8) «oturasısan» və s. Əsas fellərin təsriflənmə sxemindən istifadə edib *ertaçı* naqis felinin təsriflənməsini bərpa etsək, bu təsriflənmə aşağıdakı kimi olar:

I şəxs tək: *ertəçimən*; cəm: *ertəçimiz*;

II şəxs tək: *ertəçisən*; cəm: *ertəçisiz*;

III şəxs tək: *ertəçi*. Üçüncü şəxsin cəmi yoxdur.

Arzu şəkli

Göytürk dilində *ir/er* naqis felinin arzu şəkli fel kökünün üzərinə —*gəy* şəkilçisini artırmaqla düzəlir. Orxon abidələrində *ir/er* naqis felinin arzu şəklində işlədilməsinə təsadüf edilməmişdir. İ.A.Batmanovun verdiyi məlumatə görə, bu fel Yenisey abidələrində bir dəfə *ergəy* şəklində işlənir.¹

Şərt şəkli

Göytürk dilində, əsas fellərdə olduğu kimi, *ir/er* naqis felinin də şərt şəkli fel kökү üzərinə —*sər* şəkilçisini artırmaqla əmələ gəlir. Göytürk dilində *ir/er* naqis feli şərt şəklində adlara, fellərə, zərfələrə, *bar* — və *r*, *yok* — *y o x* predikativ sözlərinə qoşularaq işlənir.

I. Şərt şəklində işlənən *ir/er* naqis feli isimlərə qoşulur; məsələn:

Amitika erig yirtə ersər, ança erig yirtə bengü taş tokitdm, bitidim (KT c 13) «İndiki olmalı yerdə isə, eləcə olmalı yerdə əbədi daş toxutdum (qoydurdum), yazdırıldım». *Nəñ-nəñ sabim ersər, bengü taşka urtum* (KT c 11) «Hər nə (nə qədər) sözüm vardısa, əbədi daşa vurdum».

II. Şərt şəklində işlənən *ir/er* naqis feli əvəzliklərə qoşulur; məsələn: *Kaç nəñ ersər, ölürtəçi kük* (T 21) «Hər necə olsa, əlbət-

¹ Bax: Батманов И.А. Язык синеийских памятников древнетюркской письменности. Фрунзе, 1959 с 87. Lakin biz Yenisey mətnlərində *ir/er* naqis felinin arzu şəklində *erqay* formasından işlənməsinə təsadüf etməmişik.

tə, öldürəsidi». Kaç nən ersər, bizni öldürəçi kük – timiş (T 29-30) «Hər necə olsa, əlbəttə, bizi öldürəsidi, --- demiş».

III. Şərt şəklində işlənən *ir/er* naqis feli *bar* “var” və *yok* “yox” predikativ sözlərinə qoşulur; məsələn: *Nən yerdəki, kağanlığ* *bodunda büntügi bar ersər, nə bunu bar ertəçi ermiş* (T 56-57) «Hər hansı yerdəki xaqqanlı xalqda avara var isə, o xalqın hər cür dərdi olasıdır». *Kül tigin yok ersər, kop öltəsi ertigiz* (KT şm 10) «Kül tigin olmasa idi, hamınız ölüsi idiniz».

IV. Şərt şəklində işlənən *ir/er* naqis feli zərflərə qoşulur; məsələn: *Irak ersər, yablak ağı birür, yağuk ersər, edgü ağı birür* (KT 7) «Uzaq isə, pis hədiyyə verir, yaxın isə yaxşı hədiyyə verir».

V. Şərt şəklində işlənən *ir/er* naqis feli indiki və gələcək zamanda işlənən əsas fellərə qoşulur; məsələn: *Kəlir ersər, kü ər üküür, gəlməz ersər, tilig, sabığ, ali olur* (T 32) «Gəlir isə kuy (sos) döyüşülləri çoxaldır, gəlməz isə dil (əsir), xəbər alaraq otur».

Eyni zamanlılıq forması

Göytürk dil faktlarının əstrəlli tədqiqi göstərir ki, qədim türk qəbilələrinin dilində iki yaxud daha çox hərəkət və ya halın eyni zamanlılığını ifadə edən fel forması olmuşdur. Göytürk dilində hərəkətin eynizamanlılığını göstərən forma *ir/er* naqis felinin kökünə -*ikli* (ehtimal ki, *ik+li* hissələrindən ibarət mürəkkəb şəkilçidir) şəkilçisini artırmaqla əmələ gəlir. *İrikli//erikli* fel forması abidələrin dilində on çox indiki zamanda işlənən əsas fellərə qoşulur və qoşulduğu felin ifadə etdiyi hərəkətlə sonra gələn cümlənin xəbəri olan felin ifadə etdiyi hərəkətin eyni zamanda icra edildiyini göstərir: məsələn:

Ança olurur erikli, oğuzdantən görük kəlti (T 8) «Beləcə otururkən, oğuzlardan casus gəldi». *Otuz artukı bir yaşıma karhık bodun bunsız erür, barur erikli, yağı bolu* (BK § 29) «Otuz bir yaşında karluk xalqı firəvan yaşayırkən, yağı oldu». *Tuğ taşikir erikli yalmə ari kəlti* (MÇ 17-18) «Bayraq qaldırıb səfərə çıxarkən, koşfiyyatçı döyüşülləri gəldi». *Kiçə yaruk batur erikli sünüsdüüm* (MÇ 13) «Gecə işiq (ay) batanda döyüşdüm». *Kül tigin yiti otuz yaşıma karhık bodun erür, barur erikli yağı bolu* (KT şm 1) «Kül tiginin iyirmi yeddi yaşında karluk xalqı azad və müstəqil yaşayarkən bizə yağı oldu».

Yuxarıda izah edilənlərdən aydın görünür ki, göytürk dilində *ir/er* naqis feli özündən əvvəl gələn sözlə yanaşaraq, müxtəlif modal çalarlıq (bitkinlik, davamlılıq, şahidlik, qeyri-şahidlik, qətilik, şərtilik, eynizamanlılıq) əmələ gətirir. Göstərilən bütün vəziyyətlərdə əsas mənə birləşmənin birinci komponenti vasitəsilə ifadə edilir, *ir/er* naqis feli isə müxtəlif formalarda (şəkil və zəmanlıarda) təkcə modal çalarlıq bildirərək, bir növ, statik vəziyyətdə durur. Belə bir yanlış təsəvvür yarana bilər ki, göytürk dilində *ir/er* naqis feli mənalı sözlə münasibətində həmişə statik vəziyyətdə durmuşdur. Lakin qədim türk abidələrinin dilində elə hallara rast gəlmək olur ki, bu zaman *ir/er* naqis feli söz birləşməsində aparıcı komponent olur. Nümunə olaraq, Göytürk dilində *ir/er* felinin ikiyat işlenməsini göstərmək olar. İkiyat işlenmə termini ilə biz söz birləşməsinin hər iki komponentində *ir/er* naqis felinin işlenməsini nəzərdə tuturuq. Bu zaman söz birləşməsinin tərəfləri mövqeyində müxtəlif şəkil və zəmanlıarda işlenən *ir/er* naqis feli çıxış edir.

I. İkiyat işlenmənin birinci komponenti göytürk dilindəki *ir/er* naqis felinin lazımlı ilə, ikinci komponenti isə həmin felin xəbər şəklinin şühudi keçmiş zamanı ilə ifadə edilir; məsələn: *Ben özüm kazğanmasar, il yəmə, bodun yəmə yok ertəçi erti* (T 55) «Mən özüm qazanmama idim, el də, xalq da yox olası idi». *Kapağan kağan türk sir bodun yirintə hod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəçi erti* (T 60) «Kapağan xaqanın türk sir xalqının yernidə bir boy da, xalq da, adamlar da bir sahib kimi yox olası idi».

II. İkiyat işlenmənin birinci komponenti göytürk dilindəki *ir/er* naqis felinin lazımlı ilə, ikinci komponenti isə həmin felin xəbər şəklinin nəqli keçmiş zamanı ilə ifadə edilir; məsələn: *Özüm kari boltım, uluğ boltım, nən yerdəki kağanlığ bodunda büntügi bar ersər, nə bunu bar ertəsi ermiş* (T 56-57) «Özüm qocaldım, ulu oldum, hər hansı yerdəki xaqanlı xalqda avara var isə, o xalqın hər cür dərdi olası imiş».

III. İkiyat işlenmənin birinci komponenti *ir/er* naqis felinin xəbər şəklinin şühudi keçmiş zamanı ilə, ikinci komponenti isə həmin felin şərt şəkli ilə ifadə edilir; məsələn: *İltəris kağan kazğannasar, yok erti ersər, ben özüm bılğə Tonyukuk, kazğanmasar,*

ben yok ertim ersər, Kapağan kağan türk sir bodun yirintə bod ya-
mə, bodun yəmə, kisi yəmə idi yok ertəsi erti (Г 59-60) «İltəris xa-
qan qazanımasa idi, o olmasa idim, mən özüm, müdrik Tonyükük,
qazanımasa idim, mən olmasa idim, Kapağan xaqanın türk sir
xalqının yerində bir boy da, xalq da, adamlar da bir sahib kimi
yox olası idi».

IV. *ir/er* naqis felinin ikiqat işlənməsinin birinci komponen-
ti həmin felin xəbər şəklinin nəqli keçmiş zamanı ilə, ikinci kom-
ponenti isə yənə də həmin felin xəbər şəklinin gələcək zamanının
erinq forması ilə ifadə edilir. *Ir/er* naqis felinin bu şəkildə qovuş-
ması hərəkətin nəqli keçmiş zamanda icrasının qətiliyini bildirir,
lakin hərəkətin icrasını xəbər verən şəxs onun icrasının şahidi ol-
mur; məsələn: *Bilgə kağan ermış, alp kağan ermış, buyuruki yəmə*
bilgə ermış erinq, alp ermış erinq (KT § 3) «Müdrik xaqan imiş,
igid xaqan imiş, buyurukları da müdrik imiş, igid imiş». *Anta kis-*
rə inisi eçisin təq kılınmaduk erinq, oğlu kanun təq kılınmaduk erinq,
biligsiz kağan olurmuş erinq, yablak kağan olurmuş erinq. Buyuruki
yəmə biligsiz erinq, yablak ermış erinq (KT § 5) «Ondan sonra ki-
çik qardaşlar böyük qardaşları tək olmadığından, oğullar ataları
tək olmadığından, biliksiz xaqanlar oturmuş, pis xaqanlar otur-
muş. Buyurukları da biliksiz imiş, pis imiş». ... *ölügi ança ermış*
erinq (KÇ 23) «...ölüsü eləcə imiş».

Göytürk dilində bir yerdə *ir/er* naqis felinin qeyri-adı bir
şəkli işlənir: *ir/er* felinin kökü+şühudi keçmiş zaman şəkilçisi *ti+g*
samiti+birinci şəxs tək mənsubiyət şəkilçisi -*im+yönlük hal* şə-
kilçisi -*a=ertigimə*. Naqis felin bu şəkli aşağıdakı cümlədə işlənir:
Yerdəki bar ertigimə, ərdəmlikimə bökmədim (Y 28). S. Y. Malov
bu cümlənin elə tərcümə edir: Я не насладился (умер) моим бы-
тием и (всем) моим доблестным или моим земным родом¹ (Var-
liğimdən, şərəfli yaxud bu dünyadaki tayfamdan doymadım).
Həmin cümləni rus dilinə belə tərcümə etmək yaxşı olardı: От
своего существования за земле, от своих доблестей я не наслади-
лся» (Yer üzündə yaşadığimdən, rəşadətimdən doymadım).

Göytürk dilində *ir/er* naqis feltindən fei sıfət, feli bağlama
və feldən əmələ gələn adlar da yaranır.

¹ Малов С.Е. Енисейская письменность тюрков. М.-Л., 1952, с. 53.

I. -dük şəkilçisi vasitəsilə *ir/er* naqis felindən feli sıfat əmələ gəlir; məsələn: *Keşdəmdə ben yəg erdüküm ol erinç* (Y 24) «Mənim Keşdəmdə yaxşı etdiyim o idi».

II. -ikçə şəkilçisi *ir/er* naqis felindən feli bağlama əmələ gətirir; məsələn: *Bağ erikçə Sabık basar eçimiz ...* (Y 32) «Bəy olunca Sabık basar böyük qardaşımız...»

III. -ig şəkilçisi vasitəsilə *ir/er* felindən feldən düzələn sıfətlər yaradır; məsələn: *Ança erig yırtı bengü taş tokitdim, bitidim* (KT c 13) «Elə olmalı yerdə əbədi daş toxutdum (qoydurdum), yazdırdım».

IV. Bəzən cümlə bitmədiyindən *ir/er* naqis felindən əmələ gələn yeni formanın ifadə etdiyi mənəni təyin etmək mümkün olmur. Məsələn, -ig və -lig formadüzəldən şəkilçilərin ifadə etdiyi məna ayrılıqda aydın olsa da, ...*toguz təzginip atın eriglik...* (Y 32) parçasında işlənən *eriglik* sözünün ifadə etdiyi mənəni aydınlaşdırmaq mümkün deyildir.

Göytürk dilində *ir/er* naqis felinin nə qədər rəngarəng məna çalarlığı ifadə etdiyi, abidələrin dilində, habelə qədim türk qəbilələrinin dilində necə geniş dairədə işləndiyi bu qısa məlumatdan da aydın olur. Müxtəlif şəkil və zaman çalarlıqlarında işlənməsinə görə *ir/er* naqis feli əsas fellərdən nəinki geri qalmır, hətta işlənmə diapazonuna görə göytürk dilində işlənən hər hansı əsas feldən üstündür. Ehtimal ki, göytürk Orxon-Yenisey yazılı abidələrinin dilinin daha geniş və dərin tədqiqi *ir/er* naqis felinin daha yeni məna çalarlıqlarını aşkarmağa imkan verəcəkdir.

Fel şəkil və zamanlarının mənşəyi

Türkoloji ədəbiyyatda felin zamanlarının mənşəyi haqqında çoxlu fikir vardır. Xüsusən şühudü keçmiş və indiki zaman şəkilçiləri ətrafında çoxlu mübahisə və müzakirələr getmişdir. Fel zamanlarının mənşəyi haqqında söylənmiş fikirləri burada təhlil etməyə ehtiyac yoxdur.

Türkoloji ədəbiyyatda şühudü keçmiş zamanın şəkilçisinin mənşəyi haqqında çoxlu bir-birinə zidd fikirlərə rast gəlirik. Bu haqda söylənilmiş mülahizələri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Şühudi keçmiş zaman şəkilçisi *-ut*, ...ünsüründən törənmişdir. Bu fikir P.M.Meliolranski, K.Brokkelman, N.K.Dmitriev, V.M.Nasilov və başqaları tərəfindən müdafiə edilir.

2. Şühudi keçmiş zaman şəkilçisi *at*, ...ünsüründən törənmişdir. Bu fərziyyəni V.Banq söyləyir.

3. Şühudi keçmiş zaman şəkilçisi *-dış* ünsüründən yaranmışdır. Bu fikri ilk dəfə O.N.Bötlinqk söylemiş, lakin P.M.Meliolranski tərəfindən möhkəm təqnid edilmişdir. Sonralar O.N.Bötlinqkin fikri J.Deni, K.Brokkelman, A.P.Poseluyevski və başqları tərəfindən müdafiə edilmişdir.

4. Şühudi keçmiş zaman şəkilçisinin üçüncü şəxs mənsubiyət şəkilçisi *-si*, ...ünsüründən əmələ gələcə haqqında fərziyyəni A.N.Kononov irəli sürmüdüür. Bize, bu fərziyyələrdən birincisi həqiqətə az-çox yaxındır (lakin bu e demək deyildir ki, biz həmin fərziyyə ilə razılışırıq). Bu fərziyyəni şərh edərkən N.K.Dimitriev yazar: «P.M.Melioranski və K.Brokkelmanın türk dillərinin materialları əsasında apardıqları tədqiqat aydınlaşdırılmışdır ki, haqqında söhbət gedən keçmiş zamanın əsasında (şühudi keçmiş - Θ.R.) *-ut*, *it*, *üt*, *ut//t* (saitlərdən sonra) şəkilçisi ilə əmələ gələn arxaik feli isim durur. Türk dillərinin müasir inkişafı mərhələsində bu feli isim qalıq forması (rudiment) şəklində inühaflı edilmiş və az-çox məhdud sayıda olan nümunələrlə təzahür edir.

Bələliklə, *bar-it* - g e d i ş , *qel-it* - g ə l i ş , *oxu-t* - o x u və s. səldən düzələn formalar mövcud olmuşdur. Mənsubiyət şəkilçisi qəbul edərkən bu adlar qapalı saitləri (*i*, *ı*, *u*, *ü*) atmış və təsəsini cingiltili dəsə ilə əvəz etmişdir (hər iki fonetik hadisə - türk dilləri üçün tamamilə adıdır); bələliklə, *barit+im* >*hardım* əmələ gəlmüşdür¹. Bu fərziyyə bir qədər şübhəli olsa da, digərlərinə nisbətən əlverişlidir.

İndiki zaman formasının mənşəyi haqqında F.Meninski, F.Y.Korş, K.Foy, V.Banq, F.Müller, N.I.Ilminski, Martin Hartman, P.M.Melioranski, K.Brokkelman, J.Deni, N.K.Dimitriev, A.P.Poseluyevski və A.N.Kononov kimi görkəmli türkoloqların fikrinə rast gəlmək olar. İndiki zaman şəkilçisi haqqında deyilmiş bütün fərziyyə və nəzəriyyələri yekunlaşdıraraq A.P.Po-

¹ Дмитриев Н.К. Грамматика кумыкского языка. М.-Л., 1940, с.107-109.

seluyevski yazar: «İndiki zamanın formantı hakkında mövcud fərziyyələri üç əsas baxışda qruplaşdırmaq olar.

Onlardan birincisi hələ ilk dəfə F. Meninski tərəfindən 1580-ci ildə söylənmişdir... Türk dilində «qeli-yürür», hətta «qeli-yürü» formalarının mövcudluğunu əsas götürüb, o təklif etdi ki, gələcək zamanın əlaməti «yüri-pek» felindən törəmişdir. Eyni zamanda F. Meninski bu şəkilçidəki saitlərin sabit olmadığını və məsələn «ö//e (ə), ü//u, ü//i» kimi dəyişmələrin mümkün olmasını qeyd edir.

F. Meninskinin P. Melioranski və Houtsma tərəfindən müdafiə edilən fikri sonralar (1903-cü ildə) Karl Foy tərəfindən ətraflı inkişaf etdirildi və əsaslandırıldı. K. Foy, onun fikrincə, indiki zaman formantının əsasında duran köməkçi felin üç əsas variantının türk dillərində mövcud olduğunu təyin etdi: «yori-/yoru-», «yuri-/yürü-» və «yeri» (*«yore>yor»* türkmən variantının mövcudluğu bu problemin başqa tədqiqatçıları kimi K. Foya da məlum deyildi).

Hələ Maksimov tərəfindən Karamaniyada müşahidə edilmiş «qülüyörür» və «baqla-yorur» kimi türk dialekt formalarının mövcudluğuna istinad edərək, Foy türk dilində indiki zamanın «-yor» şəkilçisinin «yori-/yoru-» felinin aoristindən törədiyini söyləyir. F. Meninski tərəfindən göstərilmiş ön sırə «yürür» variantını K. Foy «yorur» əsas (arxa sırə) variantının sonralar yaranmış növ müxtəlifliyi hesab edir. Əksinə, Azərbaycan dilindəki «al-ır, gel-ir» tipli formaların dodaqlanmayan «yeri» — əsasından törədiyini deyir. İndiki zaman formalarının yaranmasını K. Foy qədim dövrə aid edir, bu formanın nümunələrinin artıq Orxon kitabələrində mövcud olduğunu söyləyir (məsələn: K. Foyun «yori-yor» kimi oxuduğu «yori-yur»).

K. Foyun son fikri V. Banq tərəfindən haqlı olaraq təqnid edildi. V. Banq göstərdi ki, qeyd edilən Orxon formaları sait səsə bitən felin adı aoristidir və «y» — səsi burada boşluğu aradan qaldıran sadə bitişdirici ssəddir. Həqiqətən də, F. Y. Korsun göstərdiyi kimi, indiki zaman formalarının yaranmasını XVI-XVII əsrlərdən evvelə aid etmək olmaz. V. Banqın özünün fikrincə isə, indiki zaman əlamətinin müasir variantının qəti təşəkkülü yalnız XVI—XVII əsrin evvelərində baş vermişdir.

Əsas fərziyyələrdən ikincisi F. Y. Kors tərəfindən irəli sürülmüşdür. O, indiki zaman formantını «-r» şəkilçisi vasitəsilə

«yat-mak» felindən yaranan «yat-u-r» feli sıfatı ilə bağlayır. Bu «yat-ur» «t-» səsinin düşməsi nticəsində, Korşun fikrincə, («ya:ur» aralıq forması vasitəsilə) ixtisara məruz qalmış və bir təsadüfdə «ya:r», digər təsadüfdə «yo:r» formalarına çevrilmişdir. Öz fərziyyəsini təsdiq etmək üçün F.Y.Korş, onun fikrincə, («t» səsinin düşməsi yolu ilə) «yatup» formasından əmələ gəlmış «yop» və «yap» feli bağlamlarının işləndiyi özbək dilini, habelə şor dili-nin kondom dialektinin analogi materiallarını nümunə gətirir.

F.Y.Korşun fərziyyəsi, bize elə gəlir ki, tamamilə əsassızdır, təkcə ona görə yox ki, o bizim tədqiq etdiyimiz indiki zaman formasının işlənmədiyi dillerin materiallarına əsaslanır, həm də ona görə ki, (əgər özbək dilində işlənən və mənşəyi bütün təsərrüatına qədər aydınlaşdırılmış şübhəli «yop» analogiyasını hesab etməsək), partlayan kar «-t» samitinin intervokal vəziyyətdə düşməsi çox az ağlabatan hadisədir. Ümumiyyətlə, bir qayda olaraq, türkmən dilinin dialektlərində (çox güman ki, cənubi-qərb qrupunun qalan türk dillərində də) intervokal vəziyyətdə təkcə sonor səslər, küylü samit səslərdən isə – təkcə cingiltili frikatlar düşə bilər. Eləcə də «ya:ur» sözündə «a» və «u» saitlərinin qovuşması türkmən dilinin əsas fonetik xüsusiyyətlərinə ziddir. «Yatur» sözündən «ya:r// — yo:r» formalarını yalnız aralıq «yadur» «yayur» formaları vasitəsilə düzəltmək olardı, bize məlum olduğuna görə, bu sonuncu forma türk dillerinin cənubi-qərb qrupunda mövcud deyil.

Bu məsələyə aid üçüncü nöqteyi-nəzər 1859-cu ildə N.I.İlminski tərəfindən deyilmişdir. N.I.İlminski güman edir ki, «yir-yor» şəkilçisi «d» səsinin «i» (y) səsinə keçməsi yolu ilə «-dur» («dur-mak» felindən törəmişdir) xəbərlik şəkilçisindən yaranmışdır. N.I.İlminskinin Fridrix Müller və Martin Hartmanın da şərık olduğu fikri (artıq çox sonralar – 1918-ci ildə) V.Banq tərəfindən geniş inkişaf etdirilmişdir. V.Banq ehtimal edir ki, «kaladur» tipli forma «kala-yur», «qale-dur» tipli forma isə «qeley-yur» şəklində keçmişdir. Sonra guya qapalı «u» və «ü» saitlərinin uyğun yarımaçıq saitlərlə əvəzlənməsi baş vermişdir: «u» → «o», «ü» → «ö», yəni «yur» şəkilçisi «-yor», «yür» şəkilçisi isə «yör» şəkilçisinə çevrilmişdir. Nəhayət, Banqın fikrinə görə, önsüra «-yör» variantı arxasında «-yor» varınatı tərəfindən sıxışdırılıb istifadədən çıxarılmışdır.

İlminski və Banqın fərziyyələri çox eşbedicidir, belə ki, o, türk dillərinin cənubi-qərb qrupunda yaranmış indiki zaman formasını başqa türk dillərində mövcud olan indiki-gələcək zaman formaları ilə (cığatay dilindəki «baradur-men» forması kimi) əlaqələndirməyə imkan verir. Lakin, təcəssüf ki, o, bir sıra dil faktlarını, məsələn, Azərbaycan dilindəki indiki zaman formalarını və türk dilinin dialektlərindəki «bağla-yorur» və «qülü-yorur» kimi formalarını izah etmir. Bundan başqa, «-yor» şəkilçisi indiki zaman formasının təşəkkül taplığı dövrə, biza məlum olduğuna görə, «-d» səsinin «-y» səsinə çevriliməsi qanunu artıq öz təsirini itirmişdi. Bunu da nəzərə almaq lazımdır ki, aşağıda təhlil etdiyimiz və canlı danışq dilində işlənən indiki zamanın «yer», «er» və «yör» önsüra variantlarının tökcə önsüra əsasları ilə deyil, habelə arxasına fel əsasları ilə işlənməsi inandırıcı surətdə göstərir ki, bu əlamət tərkibində önsüra səsləri olan sözdən törəmişdir.

Buna görə də biza elə gəlir ki, Meninski-Foyun fərziyyəsi daha çox əsaslandırılmışdır; o, əvvəlki tədqiqatçılara o zaman məlum olmayan yeni materiallar (əsasən, türkmən dilinin) bazasında bəzi düzəliş və əlamətlərə möhtacdır. Qeyd etmək lazımdır ki, sovet alimlərindən N.K.Dmitriyev və A.N.Kononov da, ümumiyyətlə K.Foyun nöqleyi-nəzərini qəbul edirlər.

İndiki zamanın əlaməti ilə birləşmədə çıxış edən əsas felin felin bağlamasına münasibətə görə qeyd etmək lazımdır ki, «-i/-i» son şəkilçili variantı ilkin hesab edən və onun hələ Orxon kitabələrinin dilində mövcudluğunu göstərən K.Foyun fikrindən fərqli olaraq, qalan tədqiqatçıların əksəriyyəti ehtimal edir ki, «-i/-i» əlamətli variant ya reduksiya nəticəsində, ya da yanışı durmuş «i» (y) səsinin artikulyasiyasının təsiri altında «-a/-e» variantından əmələ gəlmişdir.¹

İndiki-gələcək zaman şəkilçisinin inəşəyi haqqında A.N.Kononovun da xüsusi fikri vardır. O, indiki-gələcək zaman şəkilçisinin qədim istiqamət hal formantı *daç/-deç -<-daçi/-deçi* şəkilçisindən törədiyini iddia edir.² Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, A.N.Kononov həmişə fel formantlarını ad

¹ Понедеуский А.П. К вопросу о происхождение форм настоящего времени и тюркских языках юго-западной группы. Алхабад, 1948, с.5-8.

² Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М-Л, 1956, с.225.

formantları ilə əlaqədəndirməyə çalışır, birincilərin ikincilərdən törədiyini qeyd edir. Bize, məsələyə belə birtərəfli yanaşmaq olmaz.

Qəribədir ki, bütün tədqiqatçılar indiki zaman şəkilçisinin mənşəyini hərəkət bildirən köməkçi fellərlə əlaqələndirirlər. Bəs onda cənubi-qərb qrupu türk dillərində hal və vəziyyət bildirən fellərin indiki zaman şəkilçisi haqqında nə demək oiar? Məlum olduğu kimi, türk dillərində mürekkebəlaşməni təşkil edən komponentlər öz leksik mənalarını itirsə də, bu proses tam bitmir, yeni yaranmış məshumda əvvəlki anlayışların izi müoyyən qədər qalır. Buna görə də hərəkət bildirən *yorır*, *yürür*, *yerir* və s. köməkçi fellər feli bağlamaya bitişərkən əmələ gələn indiki zaman felində mütləq hərəkət çalarlığı olmalıdır. Bu səbəbdən göstərilən köməkçi fellər vəziyyət bildirən indiki zaman feli yarada bilməz. Təbii ki, əgər indiki zaman şəkilçisi mütləq köməkçi feldən törəmişsə, onda həmin köməkçi fel həm hərəkətə qarşı, həm də vəziyyətə qarşı neytral olmalıdır, yəni nə hərəkət, nə də vəziyyət bildirməməlidir. Belə köməkçi fel əsas felin hər hansı bir formasi ilə qovuşduqda onun daxili məzmununa təsir etmir: əsas fel hərəkət bildirirsə, indiki zaman feli də hərəkət bildirir, yaxud əsas fel vəziyyət bildirirsə, indiki zamanda işlənən fel də vəziyyət bildirir. Bize, belə bir köməkçi fel qədim türk dillərində işlənən *ir/er* naqis feli dir. *Ir/er* naqis feli hələ türk dillərinin inkişafının Orxon-Yenisey dövründən əvvəl *-a/-ə* yaxud *-i/-i/-u/-ü* şəkilçiləri ilə əmələ gələn feli bağlama ilə birləşib indiki zamanı əmələ gətirə bilərdi. Orxon-Yenisey abidələrinin dilində hər iki feli bağlama şəkilçisi ekvivalent mənaya malik olub cynizamanlılıq bildirir. *ir/er* naqis felin dən indiki zaman şəkilçisinin törəməsi prosesini belə ehtimal etmək olar. Əvvəlcə feli bağlama ilə naqis fel yanaşı işlənir (məsələn, *alı+ır*), sonra türk dillərində iki saitın yanaşı işlənə bilməməsi qanununa əsasən feli bağlamanın son saiti düşür və naqis felin ilk saiti alıñg qanununa görə əsas felin son saitino uyğunlaşır. Qədim türk dillərində sözlər eynicinsli olduğu üçün ince sözdərdə naqis fel inəsliyində qalır, qalın sözlərdə isə *i* saiti *i* və ya *u* saitino çevrilir (*gəlir*, *alır*, *kazğamur*). Orxon-Yenisey abidələrinin dilində indiki zamanın məhz bu şəkli işlənir, müasir Azərbaycan dilində də indiki zamanın məhz bu şəkli mühafizə edilmişdir. Cənubi-qərb qrupunun digər türk dillərinə - türkmən və türk dillərinə gəlinəcə, ola bilər ki, həmin dillərdə feli bağlama şəkilçisi düşmə-

miş və iki saitin yanaşı işlənə bilməməci qanununa əsasən onların arasında bitişdirici y samiti artırılmışdır. Beləliklə də *ah+y+ur* //aliyor şəkli inçdəna çıxmışdır.

V. Banq və J. Deninin ardınca A.N. Kononov da qəti gələcək zamanın *-acaq*(-yacaq) ... şəkilçisini *kay+çağ* (-ya<-ka, -ga <*kay*, *gay* və *caq* <*çağ* — zaman) sözləri ilə əlaqələndir.¹ Orxon-Yenisey abidələrinin dilində qəti gələcək zamanın işlənməsinə, hələ ki, təsadüf edilməmişdir.

Kazğan (*qazan*) və *kəl* (*gel*) fellərinin təsrifinin bərpa edilmiş paradiqması

Ə m r ş e k l i

I şəxs tək: -

II şəxs tək: *kazğan/kazğangıl* *kəl/kəlgil*

III şəxs tək: *kazğansun* *kəlsün*

I şəxs cəm: -

II şəxs cəm: *kazğanın* *kəlin*,

Xəbər şəkli
Ş ü h u d i k e ç m i ş z a m a n

I şəxs tək: --- *kazğantım*

kəltim

II şəxs tək: *kazğantım/kazğantiğ*

kəltin/kəltig

III şəxs tək: *kazğanti*

kəlti

I şəxs cəm: *kazğantımız*

kəltiniz

II şəxs cəm: *kazğantınız/kazğantiğiz*

kəltiniz/kəltimiz

Nəqli keçmiş zaman

III şəxs tək: *kazğanmış* *kəlnmiş*

Ş ü h u d i m ü o y y o n i m p e r f e k t

I şəxs tək: *kazğanur ertim* *kəlür ertim*

II şəxs tək: *kazğanur ertiñ/ertig* *kəlür ertiñ/ertig*

III şəxs tək: *kazğanur erti* *kəlür erti*

¹ Кононов А.Н. Тюркские этимологии. История и филология стран Восток. Л., 1954, с. 268-280.

I şəxs cəm: *kazğanur ertimiz* *kəlür ertimiz*
II şəxs cəm: *kazğanur ertiniz/ertigiz* *kəlir ertiniz/ertigiz*

S ü h u d i q e y r i - m ü ə y y ə n i m p e r f e k t
I şəxs tek: *kazğanar ertim* *kələr ertim*
II şəxs tek: *kazğanar ertin/ertig* *kələr ertin/ertig*
III şəxs tek: *kazğanar erti* *kələr ekti*
I şəxs cəm: *kazğanar ertimiz* *kələr ertimiz*
II şəxs cəm: *kazğanar ertiniz/ertigiz* *kələr ertiniz/ertigiz*

N e q l i m ü ə y y ə n i m p e r f e k t
III şəxs tek: *kazğanur ermiş* *kəlür ermiş*

N e q l i q e y r i - m ü ə y y ə n i m p e r f e k t
III şəxs tek: *kazğanar ermiş* *kələr ermiş*

İ k i q a t s ü h u d i k e ç m i ş z a m a n
I şəxs tek: *kazğantum erti,* *kəltim erti,*
 kazğanti ertim *kəltti ertim*
II şəxs tek: *kazğantın/kazğantıq erti,* *kəltin/kəltig*
 kazğanti ertin/ ertig *kəltti ertin/ertig*
III şəxs tek: *kazğanti erti* *kəltti erti*
I şəxs cəm: *kazğantumiz erti,* *kəltimiz erti,*
 kazğanti ertimiz *kəltti ertimiz*
II şəxs cəm: *kazğantuñız // kazğantıqız* *kəltinjız/kəltigiz*
 erti, kazğanti ertiniz/ertigiz *erti, kəltti ertiniz/ertigiz*

S ü h u d i u z a q k e ç m i ş z a m a n
I şəxs tek: *kazğanmış ertim* *kəlmış ertim*
I şəxs tek: *kazğanmış ertin/ertig* *kəlmmiş ertin/ertig*
III şəxs tek: *kazğanmış erti* *kəlmış erti*
I şəxs cəm: *kazğanmış ertimiz* *kəlmış ertimiz*
II şəxs cəm: *kazğanmış ertiniz/ertigiz* *kəbnış ertiniz/ertigiz*

N e q l i u z a q k e ç m i ş z a m a n
III şəxs tek: *kazğanmış ermiş* *kəlmış ermiş*

İndiki zaman

I şəxs tək: <i>kazğamurmən</i>	<i>kəlürmən</i>
II şəxs tək: <i>kazğanursən</i>	<i>kəlürsən kəlürsiz</i>
III şəxs tək: <i>kazğamur</i>	<i>kəlür</i>
I şəxs cəm: <i>kazğanurbiz</i>	<i>kəlürbiz</i>
	<i>kazğamurmuz</i>
II şəxs cəm: <i>kazğanursız</i>	<i>kəlürsiz</i>

İndiki - gələcək zaman

I şəxs tək: <i>kazğana mən</i> «qazanıram /qazanaram»,
II şəxs tək: <i>kazğana sən</i> «qazanırsan/qazanarsan»,
III şəxs tək: <i>kazğana</i> «qazanır/qazanar»,
I şəxs cəm: <i>kazğana biz</i> «qazanıraq/qazanarıq»,
II şəxs cəm: <i>kazğana siz</i> «qazanırsınız/ qazaransınız».

Qəti gələcək zaman

I şəxs tək: <i>olgay mən</i> «öləcəyəm»,
II şəxs tək: <i>olgay sən</i> «öləcəksən»,
III şəxs tək: <i>olgay ol</i> «öləcəkdir»,
I şəxs cəm: <i>olgay biz</i> «öləcəyik»,
II şəxs cəm: <i>olgay siz</i> «öləcəksiniz».

Qeyri-qəti gələcək zaman

I şəxs tək: <i>kazğanarmən</i>	<i>kələrmən</i>
II şəxs tək: <i>kazğanarsən</i>	<i>kələrsən</i>
III şəxs tək: <i>kazğanar</i>	<i>kələr</i>
I şəxs cəm: <i>kazğanarbiz</i>	<i>kələrbiz</i>
II şəxs tək: <i>kazğanarsız</i>	<i>kələrsiz</i>

Lazım şəkli

Potensial gələcək zaman

I şəxs tək: <i>kazğantaçımən</i>	<i>kəltəçimən</i>
II şəxs tək: <i>kazğantaçısən</i>	<i>kəltəçisən</i>
III şəxs tək: <i>kazğantaçı</i>	<i>kəltəçi</i>
I şəxs cəm: <i>kazğantaçımız</i>	<i>kəltəçimiz</i>
II şəxs tək: <i>kazğantaçısız</i>	<i>kəltəçisiz</i>

Potensial şühudü keçmiş zaman

I şəxs tək: <i>kazğantaçı ertim</i>	<i>kəltəçi ertim</i>
-------------------------------------	----------------------

II şəxs tək: <i>kazğantaçı ertin/ ertig</i>	<i>kəltəçi ertin/ertig</i>
III şəxs tək: <i>kazğantaçı erti</i>	<i>kəltəçi erti</i>
I şəxs cəm: <i>kazğantaçı ertimiz</i>	<i>kəltəçi ertimiz</i>
II şəxs cəm: <i>kazğantaçı ertiniz/ ertigiz</i>	<i>kəltəçi ertiniz/ertigiz</i>

Potensial nəqli keçmiş zaman

III şəxs tək: *kazğantaçı ermış* *kəltəçi ermış*

A r z u ş ə k l i

I şəxs tək: <i>kazğanayın</i>	<i>kələyin</i>
I şəxs cəm: <i>kazğanalımlı</i>	<i>kələdlim</i>

V a c i b ş ə k l i

1. Saitla bitən fellərdə:

- I şəxs tək: *süləçi mən* «qoşun çəkməliyəm»,
 II şəxs tək: *süləçi sən* «qoşun çəkməlisən»,
 III şəxs tək: *süləçi* «qoşun çəkməli (dir)»,
 I şəxs cəm: *süləçi biz/ süləçimiz* «qoşun çəkməliyik»,
 II şəxs cəm: *süləçi siz* «qoşun çəkməlisiniz».

2. Samitla bitən fellərdə:

- I şəxs tək: *kələçi mən* «gəlməliyəm»,
 II şəxs tək: *kələçi sən* «gəlməlisən»,
 III şəxs tək: *kələçi* «gəlməli (dir)»,
 I şəxs cəm: *kələçi biz/ kələçimiz* «gəlməliyik»,
 II şəxs cəm: *kələçi siz* «gəlməlisiniz».

S ə r t ş ə k l i

I şəxs tək: <i>mən kazğansar</i>	<i>mən kəlsər</i>
II şəxs tək: <i>sən kazğansar</i>	<i>sən kəlsər</i>
III şəxs tək: <i>ol kazğansar</i>	<i>ol kəlsər</i>
I şəxs cəm: <i>biz kazğansar</i>	<i>biz kəlsər</i>
II şəxs cəm: <i>siz kuzğansar</i>	<i>siz kəlsər</i>

Müasir türk dillerinde olduğu kimi, göytürk dilinde de feli sıfat sıfat ve felin əlamətlərini özündə birləşdirir. Sıfat kimi o da əlamət və keyfiyyət bildirir. Fel kimi o da hərəkət və vəziyyət bildirir, zaman, tərz və növ göstərir, təsirli və təsirsiz olur, təsdiq və inkar aspektində işlənir, başqa sözləri idarə edir və özüne qütb yarada bilir (sözləri öz ətrafına toplayır).

Orxon-Yenisey abidələrinin dilində işlənən feli sıfatları V.M.Nasilov feldən əmələ gələn adlar adlandırır. «Orxon-Yenisey abidələrində feldən düzələn adlar adyektiv və substantiv məshumlara ayrılan müxtəlis qrammatik kateqoriyaların kompleksidir, bunlar təsriflənən fellərin əsasını təşkil edərək predikativ komponentlər kimi çıxış edir. Ümumiyyətlə, adlar kateqoriyasının leksik-qrammatik mahiyyətini müəyyənləşdirən bütün qanunauyğunluqlar feldən düzələn adlara da aiddir. Lakin feldən düzələn adlar felin semantikasına və fel əsasının sözdüzəltmə qabiliyyətinə aid olan spesifik xüsusiyyətlərə fərqlənir. Feldən düzələn adlar təsdiq və inkar əsasına malikdir, təsirlik və təsirsizlik mənası daşıyır və fel növünün müəyyən kateqolriyasına uyğun gələn şəkilçilər quruluşuna malikdir. Bundan başqa, fel əlaməti bildirərək, onlar konkret və (müəyyən ana görə) mütləq zaman mənası bildirir.

Feldən düzələn adlar təyini söz birləşmələrində işlənən feli sıfat formalarıdır. Substantiv məshumlar kimi onlar adlar kateqoriyasına xas olan qrammatik qanunlara tabedir; hallanır, mənsubiyyət şəkilçisi qəbul edir və sintaksis sistemində mübtəda, vəsi-təsiz və vasitəli tamamlıq və müxtəlis zərflik üzv kimi çıxış edir».¹

Müasir türk dillerində olduğu kimi, göytürk dilində de feli sıfat sözləri öz ətrafına toplayıb feli sıfat tərkibi əmələ getirir. Belə tərkiblərin son sözü, yəni feli sıfat xəbərlik şəkilçiləri qəbul etdikdə cümlənin xəbəri kimi çıxış edir. Xəbər mövqeyində işləndikdə feli sıfat fələ aid olan bütün əlamətləri qəbul edir. Lakin feli sıfatın bir cümlə üzvü kimi əsas funksiyası müəyyən bir üzvü təyin etməkdir.

Qeyd etmək lazımdır ki, V.M.Nasilov feli sıfatın sintaktik vəzifələrindən damşarkən buraya onun zərflik kimi işləmə

¹ Насилов В.М. Язык орхено-енисейских памятников. М., 1960, с.51-52.

sini də daxil edir. Göytürk dilində feli sıfatlar, qoşmalarla işləndikləri hallar istisna edilərsə, cümlənin zərfliyi ola bilməz və olmayırdı. Feli sıfatlar yalnız qoşmalarla işləndikdə cümlənin zərfliyi ola bilir, lakin bu vəzifəni, necə deyərlər, könüllü surətdə icra etmir, qoşmanın köməkçi, mənə ifadə edici vasitəsinə çevrilir. Buna görə də feli sıfatın cümlənin zərfliyi mövqeyində işlənməsi haqqında V.M.Nasilovun söylədiyi fikirlər səhvdir, onun gətidiyi nümunələr isə düz deyildir; bütün misallarda feli sıfat kimi təqdim edilən sözlər, feli sıfat deyil, feli bağlamadır. Məsələn: V.M.Nasilovun Orxon-Yenisey abidərinin dilinə həsr edilmiş əsərində nümunələrlə təchiz edilmiş belə bir izahata rast gəlitik: «Hal şəkilçiləri, mənsubiyyət şəkilçiləri qəbul edərək və qoşmalarla birləşmədə çıxış edərək, bu səldən düzələn ad (söhbət -duk /dik, -tuk /-tük şəkilçili feli sıfatlarından gedir – Θ.R.) ondan asılı olan qrammatik komponentlərin bütün sistemi ilə birləşdə mürəkkəb cümlə sistemində (mürəkkəb cümlə sistemində?, qəribədir – Θ.R.) cümlənin inkişaf etmiş tabe üzvünü yaradır. Belə təsadüfdə substantivləşmiş komponent bir növ potensial xəbər olur: Məsələn:

Yağrı kontukda kısra anıq bilig anta öyür ermir (KT k) · Qarışq yerləşərək (Türklər) sonra pis əməlləri öyrənməyə başladılar.¹

-duk şəkilçisi ilə düzələn feli adlar yerlik-çixışlıq halda zaman yaxud səbəb zərfliyi mənasını ifadə edir. Məsələn:

Üzə kök tenri, asra yağız yır kılintukda, ekin ara kişi oğlu kılınmış (KT b) — Yuxarıda mavi göy (və) aşağıda onur yer yaradılarda (kılintukda), onların ikisinin arasında (ekin) insan övladları yaradıldılar.

Mən özüm kağan kılintukma (yır sayu) barmış bodun ölü, yitü yadağın yalanın yana kəlti (KT b) — Mən özüm xaqan kimi yüksələndə, (hər tərəfə) dağılmış xalq ölərək, yetərək, ayaqla və yalın yenə qayıtdı.² (Nümunədəki *kılintukma* sözü abidənin mətnində *ohurtukma* kimidir).

Bütün bu nümunələrdə feli sıfat kimi təqdim edilən sözlər (kontukda, kılintukda və olurtukma) xalis feli bağlamalardır.

¹ V.M.Nasilovun bu tərcüməsi düz deyil.

² Насилов В.М. Язык орхено-енисейских памятников. М., 1960, с. 52-53.

Ümumiyyətlə, V.M.Nasilovun Orxon-Yenisey abidələrinin dilində feli sıfatları təyin etmək üslubi düz deyildir. Bize, feli sıfatı təyin edərəkən aşağıdakı dörd meyar əsas götürülməlidir.

1. Feli sıfat substantivləşir. Bu vaxt o, cümlənin mübtədəsi, yaxud tamamlığı mövqeyində çıxış edir.

2. Feli sıfat sonrakı sözü təyin edir. Bu təsadüfdə feli sıfat-dən sonra müəyyən ad bildirən bir sözün işlənməsi zəruridir, onda feli sıfat cümlədə təyin rolunda işlənir.

3. Feli sıfat söz birləşməsinin sonunda işlənir. Bu zaman o, xəbərlik şəkilçiləri qəbul edir və cümlənin xəbəri mövqeyində çıxış edir.

4. Feli sıfat yalnız qoşmalarla birlikdə cümlənin zərfliyi ola bilər.

Bu tələblərə cavab verməyən söz göytürk dilində feli sıfat ola bilməz. Bundan başqa, V.M.Nasilovun gətirdiyi nümunələrdə feli sıfat kimi təqdim edilən sözlər açıq-aşkar -dukda/-dükda, -tukda/-tükda feli bağlama düzəldən şəkilçilərlə əmələ gəlmişdir.

Göytürk dilində aşağıdakı feli sıfatların işləndiyinə təsadüf edilir.

I. **-miş, -miş şəkilçili feli sıfatlar.** Belə feli sıfatlar fel əsasına -miş, -miş şəkilçisini artırmaqla düzəlir. -miş, -miş şəkilçili feli sıfatlar cümlədə müəyyən bir üzvün təyini və ya tərkib əmələ gatırıراك genişlənmiş təyini funksiyasını yerinə yetirir. Bu feli sıfatlar substantivləşərək cümlənin mübtədəsi (yaxud genişlənmiş mübtədəsi) və ya tamamlığı (yaxud genişlənmiş tamamlığı) rolunu oynayır. -miş, -miş şəkilçili feli sıfatları, V.M.Nasilovun etdiyi kimi, felin nəqli keçmiş zamani ilə¹ və -miş, -miş şəkilçili feli bağlama-larla qarışdırmaq olmaz. Göytürk dilində bu feli sıfat əmələ gəti-rən şəkilçinin dodaqlanan variantı (-miş, -miş) işlənmir. Göytürk dilində -miş, -miş şəkilçili feli sıfatın əsas vəzifəsi özündən sonra gələn adlarla ifadə edilmiş cümlə üzvünü təyin etməkdir; məsələn:

Yeti yüz ər bolıp elsirəmiş, kağansıramış bodunığ, künədmış, kuladmış bodunığ, türk törüsün içğünmiş bodunığ eçüm, apam törüsünçə yaratmış, hoşgurmış (KT § 13) «Yeddi yüz döyüşü olub elini itirmiş, xaqqanını itirmiş xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk qanununu məhv etmiş xalqı əedadlarının qanunu üzrə təşkil etmiş, öyrətmış». *Türk bodunığ atı, küsi yok bolmasun tiyin, ka-*

¹ Насилов В.М. Язык орхено-ениссийских памятников. М., 1960, с. 55.

*nım kağanığ, ögim katunuğ götürmiş tenri ... özüm... kağan olur-
tdı erinç* (KT § 25-26) «Türk xalqının şöhrəti yox olmasın deyə,
atam xaqanı, anam xatunu yüksəltmiş tanrı... özüm... xaqan
oturtdı». ...*olurtukuma öltəçiçə sakınığma türk bəglər, bodun ögi-
rip, səhinip toktamış gözü yögərü körti* (BK § 2) «...öləcəyini fikir-
ləşən türk bəyləri, xalqı (taxta) oturmağıma sevinib toxtamış gözü
ilə yuxarı baxdı». Ötsəg, ötləğ küç igidmiş kağanı yanılıtı (BK §
35) «Təsadüfi, ötəri bir qüvvənin yüksəltdiyi xaqanı yanıldı». *An-
tagının üçün igidmiş kağanının sabın olm atan yır sayu bardığ* (KT
c 8-9) «Ela olduğun üçün səni yüksəltmiş xaqanının sözüne bax-
madan yer üzüncə səpələndin».

Göytürk dilində -miş, -miş şəkilçili feli sıfətlər substantivlə-
şib adlar kimi də işlənir; məsələn:

Anta kalmışi yır sayu kop turu, ölü yortiyur ertig (KT c 9).
«O zaman sağ qalmışın yer boyu əldən düşmüş halda gözir idin». *Yağmışı ben ertim, bilgə Tonyukuk* (T 5) «Sərkərdəsi mən idim,
müdrik Tonyukuk». *Kəlmışi alp, ... tidi* (T 38) «Gələnləri igiddir,
-- dedi». ...timisi üç... (MÇ 41) «...demisi üç...»

II. **-duk, -dük, -tuk, -tük** şəkilçili feli sıfətlər. Göytürk dilin-
də bu şəkilçinin damaq variantı (-dik, -dik) işlənmir. Göytürk di-
lində **-duk, -dük, -tuk, -tük** ən məhsuldar feli sıfat əmələ gətirən
şəkilçidir. **-duk, -dük- ...** şəkilçili feli sıfətləri eksər hallarda müa-
sır türk dillərinə eyni şəkilçilərlə tərcümə etmək olmur; məsələn:
...közin görmədiük, kulkakin eşidmədiük bodumının ilgarü gün
toğsıkına... (BK şm 11) «...gözü görməyən, qulağı eşitməyən xal-
qımı şərqə gün doğana...»

Müasir türk dillərində **-duk, -dük** şəkilçili feli sıfətlər mən-
subiyyət şəkilçisi qəbul etmədən işlənmədiyi halda göytürk dilində
belə feli sıfətlərin mənsubiyət şəkilçisi qəbul etməsi zəruri deyil-
dir; məsələn:

*Kağanım ben özüm bilgə Tonyukuk ötüntük ötüncümən eşidü
berti* (T 15) «Xaqanım mənim özümün, müdrik Tonyukukun, et-
diyim xahişi eşitdi». *Türk bodun illədük ilin iğçimə idmiş, kağanla-
duk kağanın yitürü idmiş* (KT § 6-7) «Türk xalqı düzəltdiyi elini
dağıtmış, seçdiyi xaqanı qovmuş». *Barduk yırda edgiğ ol erinç*
(KT § 24) «Getdiyin yerdə yaxşısı o idi». ...sançdik yerdə... (MÇ
46) «...qalib gəldiyimiz yerdə...»

-duk, -dük... şəkilçili feli sıfətlər qoşmalarla (məsələn, *üçün*
qoşması ilə) inləndikdə mənsubiyət şəkilçisi qəbul edir; məsələn:

Tenri yarlıkadukin üçün, özim kutim bar üçün kağan ohurtum (KT c 9) «Tanrı buyurduğu üçün, özümün bəxtim olduğu üçün xaqan oturdum». *Bağları, bodunu təzsiz üçün, tabğaç bodun təhligin kürlik üçün, armakçısın üçün, inili-eçili künsürtükin üçün, bağlı-bodunlığ yonşurtukin üçün, türk bodun illədik ilin iğçimini idmiş, kağanladuk kağamın yıtırı idmiş* (KT § 6-7) «Bəyləri, xalqı düz olmadığı üçün, tabğaç xalqının təhrəki hiyləgər olduğu üçün, aldadıcı olduğu üçün, kiçikli-böyükli dalaşdırıldığı üçün, bəylili-xalqlı bir-birinin əleyhinə qaldırdığı üçün, türk xalqı düzəltdiyi elini daşıtmış, seçdiyi xaqanını qovmuş». *Mən özüm kağan ohurtım üçün türk bodunığ ...kilmadım* (BK § 36) «Mən özüm xaqan oturduğum üçün türk xalqını...etmədim».

-duk, -dük ...şəkilçili feli sıfətlər mənsubiyyət şəkilçisi qəbul etmədən də üçün qoşması ilə işlənə bilir; məsələn:

Tenri güc bertük üçün kağım kağan süsi böri təg ermiş, yağısı koý təg ermiş (KT § 12) «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək imiş, yağısı qoyun tək imiş». *Ol yerka ben, bilgə Tonyukuk, təgütük üçün sarıq altun, örün kümüş, kız-kuduz, ağrı təbi, ağı bunşuz kələrti* (T 47-48) «O yerə mən, müdrik Tonyukuk hücküm etdiyim üçün sarı qızıl, ağ (parıltılı) gümüş, qız-gəlin, hürküclü dəvə, hədiyyə həvəslə gətirdi».

Göytürk dilində mənsubiyyət şəkilçisi qəbul etmiş -duk, -dük şəkilçili feli sıfətlərin təyin mövqeyində işlənməsinə təsadüf edilmir. Bu feli sıfətlər mənsubiyyət şəkilçisi qəbul edən kimi substantivləşir, adlıq halda işlənəndə cümlənin mübtədəsi, yiyəlik, yerlik və yönük hallardan başqa digər hallarda (çıxışlıq halda işlənmir) işlənəndə cümlənin tamamlığı, üçün qoşması ilə işləndikdə isə cümlənin sabəb zərflili olur; məsələn:

...*təgdükin, türk bağlar, kop bilsiz* (KT § 34) «...hücküm etdiyini, türk bəyləri, tamamilə bilsiniz». ...*bilməz bilihin biltükimin, ödüükimin bunça bitig bittidim* (MC 28) «...bilməz biliyin bildiklərini, öyrətdiklərini elcə yazıya aldım».

III. *-taçı, -təçi* şəkilçili feli sıfətlər. Göytürk dilində -taçı, -təçi şəkilçisi gələcək zaman çalarlıqlı feli sıfətlər yaratır. Yeri gəlmışkən qeyd etmək lazımdır ki, artıq gördüyüümüz kimi, gələcək zaman çalarlığı daşıyan felin lazım şəkli də məhz bu şəkilçi ilə əmələ gəlir. Qədim türk yazısının Orxon kitabələrində -taçı, -təçi şəkilçisi ilə düzəltmiş feli sıfətlərin işlənməsinə nadir hallarda rast gəlmək olur, belə feli sıfətlərin substantivləşməsinə isə heç təsadüf

edilmir, Yenisey kitabələrində isə *-taçı*, *-taçı* şəkilçili feli sıfatların substantivləşməsinə bəzən rast gəlmək olur. Göytürk dilində *-taçı*, *-taçı* şəkilçisi ilə əmələ gələn feli sıfatlar təyin mövqeyində çıxış edir; məsələn:

Kuşladaçı bilgə tutuk yok artzun (Y 48) «Quşlayası müdrik tutuk yok artsın (yəni - artmasın)». *Udaçına barsım adıralı bardı yita* (Y 28) «Qüdrətinə barsım ayrılaraq getdi (oldü), əfsus». ...*anta kisrə, tenri yahkazu, kutum bar üçün öltəçi bodunuğ tirigrü igitim* (KT § 29) «...ondan sonra tanrı buyurduğu, bəxtim olduğu üçün ölüsi xalqı həyata yüksəldim» və s.

V.M.Nasilov yazar ki, «bu feldən düzələn adın təyini söz birləşmələrində işlənməsinə təsadüf edilmir». ¹ Lakin götirilən nümunələr, xüsusən *öltəçi bodunuğ tirigrü igitim* – «öləsi xalqı həyata qaldırdım» ifadəsi müəllisin fikrinin doğru olmadığını göstərir.

IV. *-gma*, *-gma*, *-igma*, *-igma* şəkilçili feli sıfatlar. *-gma*, *-gma* şəkilçisi müasir Azərbaycan dilindəki *-an*, *-ən* feli sıfat düzəldən şəkilçiyə uyğun gəlir. Göytürk abidələrinin dilində *-gma*, *-gma* şəkilçisi indiki zaman çalarlıqlı feli sıfatlar əmələ gətirir; məsələn:

Bödəgə körimə bəglər, gü yanılıtaçı siz (KT c 11) «Taxt-taca tabe olan bəylər, axı yanılısınız». *İl birigmə tenri türk bodun atı, küsi yok bolmazun tiyin, özümün ol tenri kağan ohurtdı erinç* (KT § 25-26) «El verən tanrı türk xalqının şöhrəti yox olmasın deyə, özümü o tanrı xaqan olurdu». *Ohurtukima öltəciçə sakınıgma türk bəglər, bodun ögirip, sebinip gözü yögərü körti* (BK § 2) «...öləcəyini fikirləşən türk bəyləri, xalqı (taxta) oturmağıma sevinib toxtamış gözü ilə yuxarı baxdı». *Oza, yaşa galımgə süsin ağıtduñ* (BK § 31) «Düşmənin qabaqlayaraq, yayaraq gələn qosununu dağıtdım (axıtdım)».

Göytürk dilində *-gma*, *-gma* şəkilçisi vasitəsilə düzələn feli sıfatlar bəzən substantivləşib adlar kimi də işlənir; məsələn:

İcimə içikdi, bodun boltı, ölügmə ölti (BK § 37) «Tabe olan tabe oldu, xalq oldu, ölen öldü». *Bu bitig bitigmə atısı Yoliğ tigin* (KT c 13) «Bu yazını yanan (onun) kiçik qohumu Yoliğ tigindir».

V. *-ur*, *-ür*, *-ir*, *-ir*, *-yur*, *-yür*, *-ar*, *-ər* şəkilçili feli sıfatlar. Göytürk dilində bu şəkilçilər indiki və qəryi-qəti gələcək zamanda verbum finitum kimi işlənən fellərin əsasını əmələ gətirir. Göytürk

¹ Насылов В.М. Язык орхено-енисейских памятников. М., 1960, с. 46.

dilində bu tip feli sıfırlar az işlənir. Bu feli sıfırlar qeyri-qəti gələcək zaman çalarlığında inkar aspektində də işlənir; məsələn:

Körür gözüm görməz təg, bilir biliğim bilməz təg bolı, özim sakıntıım (KT şm 10) «Görən gözüm görməz oldu, bilən biliyim bilməz oldu, özüm düşündüm».

Feli bağlama

Göytürk dilində inkişaf etmiş feli bağlama sistemi mövcud-
du. «Feli bağamlara felin elə formaları daxildir ki, bunlar bila-
vasıtə verbum finitum kimi çıxış edə bilmir, eləcə də nominativ
kateqoriyalar deyildir, hallanır, mənsubiyat şəkilçisi və ya no-
minativ kateqoriyalara aid olan hər hansı bir formanı qəbul et-
mir. Abidələrin dilində feli bağamların yalnız köməkçi rol oyna-
dığını müşahidə edirik; onlar ya şəxslü formaları müşayiət edir və
onların mənasını genişləndirir, ya cümlə sistəmində onları əvəz
edir, ya da felin tərz kateqoriyasını əmələ getirmək üçün köməkçi
fellərlə birlikdə əsas fel funksiyasında çıxış edir».¹ V.M.Nasilov
Orxon-Yenisey abidələrinin dilində işlənən feli bağamları aşağı-
dakı kimi qruplaşdırır: bitişik feli bağlamalar, bitişdirici feli
bağlamalar, ayırıcı feli bağlamalar, -yin/-yin şəkilçili feli bağla-
malar, məqsəd bildirən feli bağlamalar.² Təqdim edilən bu əsərdə
göytürk dilində işlənən feli bağlamalar onların sintaktik funksiya-
sına görə deyil, ifadə etdikləri göməkçi hərəkətin əsas felin ifadə
etdiyi hərəkətin zamanına münasibtinə görə qruplaşdırılacaqdır.
Bu baxımdan göytürk dilində işlənən feli bağlamaları aşağıdakı
kimi qruplaşdırmaq olar:

I. Feli bağlamaların ifadə etdiyi nisbi zaman əsas felin ifadə etdiyi zaman
dan əvvələ təsadüf edir. Əsas felin ifadə etdiyi hərəkət və ya vəziyyət icra edilməyə başıarkən belə feli
bağlamaların ifadə etdiyi hərəkət və ya vəziyyət artıq bitmiş olur.
Buna görə də belə feli bağlamaları, şərti olaraq, keçmiş zaman
bildirən feli bağlamalar adlandırmamaq olar. Göytürk dilində nisbi
keçmiş zaman bildirən aşağıdakı feli bağlama tiplərinin işləndiyi
müshahidə edilir.

¹ Насилов В.М. Язык орхоно-енисейских памятников. М., 1960, с. 46.

² Yenə orada, s. 46-51.

I. -ip, -ip, -p şəkilçili feli bağlamalar. Bu şəkilçi ilə düzələn feli bağlamaların ifadə etdiyi hərəkət cümlənin xəbəri kimi çıxış edən əsas felin ifadə etdiyi hərəkətdən əvvəl icra edilir. -ip, -ip şəkilçisi ilə əmələ gələn feli bağlamalar göytürk dilində ən çox işlənən feli bağlamalardır; məsələn:

Bilig bilməz kişi, ol sahig alip, yağru barıp üküş kişi öltig (KT c7) «Sadəlövh adam, o sözə qulaq asıb, yaxın gedib çoxlu adam öldün». *Sücig sabına, yumşak ağısına arturıp üküş, türk hodun, öltig* (KT c6) «Şirin sözlərinə, yumşaq hədiyyəsinə aldanıb çoxluca, türk xalqı, öldün». *Taşra yortiyur tiyin, kü eşidip bahkdakı tağıkmiş, tağdakı inmiş* (KT § 11-12) «Xarıcedə qoşun yürüdür deyə, xəbər eşidib şəhərdəki dağa qalxmış, dağdakı enmiş». *İlgərү, kuriğaru süləp tirmiş, kopartmış* (KT § 12) «Şərqə, qərbə qoşun göndərib toplamış». *İlig tutıp törög itmiş* (KT § 3) «Eli təşkil edib qanun düzəltmiş». *Kül tigin Azman akiğ binip təgdi, sançıdı* (KT şm 6) «Kül tigin Azmanın ağ atını minüb hücumla keçdi, qılınadan keçirdi». *Yirci yır yanılıp boğazlanı* (T 26) «Bələdçi yolu sahv salıb öldürülüdü». *Kəlignə bəglərin, hodunun itip, yiğip azca hodun təzmış erti* (T 43) «Gələn bəyləriui, xalqını təşkil edib, toplaşdırıb azca xalq qaçınış idi». *Bödkə özüm olurıp bunça ağır törög tört bulundakı hodunğa itdim* (BK § 2) «Taxta özüm oturub dörd tərəfdəki xalqa bu qədər ədalətli qanun qoydum». *Olurtukima öltəciqə sakınığma türk bəglər, hodun öğirip, sebinip toktamış gözü yokarı körti* (BK § 2) «Öləcəyinə qüssələnən türk bəyləri, xalqı (taxta) oturmağıma sevinib, toxtamış gözü ilə yuxarı baxdı». *Birriya karluk hodun tapa sülə tip tudun Yamtarıq itim* (BK § 40) «Cənuba karluk xalqına qarşı qoşunla get deyib tudun Yamtarı gəndərdim». *Alp ərin ölürip balbal kılı birtim* (BK c 7) «İgid döyüşçülərini öldürüb balbal qoydurdum». *Bunça sünüşip alpin, ərdəmin üçün kü hunça tutdi* (KÇ 12) «Bu qədər döyüşüb igid olduğu üçün, cəsur olduğu üçün bu qədər şöhrət qazandı». *Ebi on gün öyrə ürkip barmış* (MÇ 31) «Evmi on gün əvvəl hürküb getmiş» və s. və i.a.

Göytürk yazılı abidələrinin daş kitabələrində -p şəkilçili feli bağlamaların işlənməsi üstünlük təşkil edir. Lakin daş kitabələrin sonrakı dövrünə doğru göytürk Orxon-Yenisey yazısı abidələrinin kağız üzərinə yazılmış kitabələrində, məsələn, «Irk bitig» əsərində -p şəkilçili feli bağlamalanın işlənmə tezliyi azalır, -ipən şəkilçili feli bağlamaların işlənmə intensivliyi artır; qədim uyğur

yazısı abidələrinin dilində isə *-ip* şəkilçisinin işlənməsi daha da genişlənmişdir.

Göytürk dilində *-ip* şəkilçili feli bağlamalar bu mənaları ifadə edir:

a) *-ip* şəkilçili feli bağlamalar zaman, səbəb, məqsəd və şərt xarakteristikali hərəkat bildirir, daha doğrusu, feli bağlamalarda ifadə edilən hərəkətin zaman, səbəb, məqsəd və şərt xarakteristikasını bildirir; məsələn: ...kü eşidip balıkdakı tağıkmış, tağdakı inmiş, tirilip yetmiş ar bobmış (KT § 12) «...xəbər eşidib şəhərdəki dağa qalxmış, dağdakı enmiş, toplanıb yetmiş döyüşü olmuş». *Süçig sabıqa, yumşaq ağısına arturın üküş, türk bodun, öltig* (KT c 6) Şirin sözlərinə, yumşaq hədiyyəsinə aldanıb çoxluca, türk xalqı öldün». *Ol sabığ esidip tün udisikim kəlmədi* (T 12) «O xəbəri eşidib gecə yuxum gəlmədi». Ötükən yır olurıp arkış-türkiş isar, nən buñığ yok (KT c 8). «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərd yoxdur». *Gəligma bəglərin, bodunun itip, yiğip azea bodun təzmiş erti* (T 43) «Gələn bəylərini, xalqını təşkil edib, yiğib azea xalq qaçmış idi» və s.

b) *-ip* şəkilçili feli bağlama digər hərəkətlə eyni zamanda baş verən hərəkəti ifadə edir; məsələn: *Anı körip ança bilin* (KT c13) «Onu görüb elə bilin». *İlig tutip törög itmiş* (KT § 3) «El düzəldib qanun qoymuş» *İlgərű, kuriğaru süləp tirmiş, kobartmış* (KT § 12). «Şərqə, qərbə qoşun çəkib toplamış, tabe etmiş». *Ekin-ti kün kəlti, örtçə kizip kələi* (T 40) «İkinci gün gəldi, alov kimi qızılıb gəldi». *Ol sabığ esidip bəglər kopin ...tidi* (T 36-37). «O xəbəri eşidib bəylər hamınlqla... dedi» və s.

c) *-ip* şəkilçili feli bağlama həmcins xəbəri ifadə edir; məsələn: *Beş yaşında kansız- kalıp, tokuz yegirmi yaşımğa ögsüz bolum* (Y 45) «Beş yaşında atasız qalıb, on doqquz yaşimdə anasız ol-dum».

2. *-ipan*, *-ipən*, *-pan*, *-pən* şəkilçili feli bağlamalar. Bu feli bağlama ifadə etdiyi mənaya görə *-ip*, *-ip* şəkilçili feli bağlamaya yaxındır. *-ipan* ... şəkilçisi ilə düzələn feli bağlamanın ifadə etdiyi hərəkət cümlənin xəbəri kimi çıxış edən əsas fəlin ifadə etdiyi hərəkətdən əvvəl icra edilir.

Türkoloqların bir qismi bələ bir fikirdədir ki, *-ipan* ... şəkilçili feli bağlamalar *-ip*, *-ip* şəkilçili feli bağlamaların inkişaf etmiş şəklidir. Duzdür, göytürk Orxon-Yenisey yazılı abidələrinin və qədim uyğun yazılısı abidələrinin dilində işlənən *-ipan* şəkilçili feli

bağlamaları müqayisə etdikdə göytürk yazılı abidələrindən qədim uyğur yazılısı abidələrinə doğru feli bağlamanın işlənmə dairəsinin xeyli genişləndiyi müşahidə edilir: göytürk əlifbası ilə yazılmış bütün daş kitabələrdə cəmi 14 -*ipən* şəkilçili feli bağlama işləndiyi halda, göytürk əlifbası ilə yazılmış kitabələrlə qədim uyğur əlifbası ilə yazılmış kitabələr arasında keçid mərhələsi təşkil edən, lakin göytürk əlifbası ilə yazılmış, təkcə bir «Irg bitig» abidəsində 35 -*ipən* şəkilçili feli bağlama işlənir. Qədim uyğur yazılısı abidələrinin mətnlərində isə -*ipən* şəkilçili feli bağlamaların işlənməsi adı haldır. Lakin göytürk Orxon-Yenisey yazılısı abidələrin dilində bù fərziyyəni sübut edə biləcək faktlar yoxdur. Əksinə, türk dillərinin tarixi və müasir dil materialları belə bir fikir söyləməyə imkan verir ki, -*ipən*, -*ipən* şəkilçili feli bağlamalar -*an*, -*ən* şəkilçini itirərək təkmilləşmişdir. V.M.Nasıllov iddia edir ki, -*ip*, -*ip* və -*ipən*, -*ipən* şəkilçilərinin mənasında fərq olmuşdur: «-n morfoloji ünsürünün fel formalarının yaradılmasındaki fərqləndirici məna daşıdığını nəzərə alaraq düşünmək olar ki, müasir dövrdə -*pan*, -*pən* şəkilçili feli bağlamalar türk dillərində tamamilə sixşdirilib istifadədən çıxarılsa da abidələrin dilində, sonralar uyğur və cıqatay yazılı abidələrinin dilində hər iki növ feli bağlamaların yanaşı işlənməsi onların mənaca fərqlənməsi ilə şərtlənir. Bunun səbəbi -p şəkilçili feli bağlamaların həm dəyişən, həm də eynizamanlı hərəkəti ifadə edə bilməsidir».¹ Nə göytürk Orxon-Yenisey yazılısı abidələrinin, nə uyğur və cıqatay yazılı abidələrinin, nə də türk xalqlarının klassik ədəbiyyatının dili V.M.Nasıllovun fikirlərini əsaslandırmak üçün material vermir. Türk dillərinin bütün dövrlərinin bütün yazılı abidələrində -*ip*, -*ip* və -*ipən*, -*ipən* şəkilçili feli bağlamalar bir məna - feli bağlamada ifadə edilən hərəkətin əsas feldə ifadə edilən hərəkətdən əvvəl icra edildiyi mənasını ifadə edir. Hətta -*ip*, -*ip* şəkilçili feli bağlamanın əsas feldəki hərəkətlə eynizamanlı hərəkəti ifadə etdiyi hal kimi təqdim edilən təsadüflərdə belə feli bağlamada ifadə edilən hərəkət, bir an da olsa, belə, əsas feldə ifadə olunan hərəkətdən əvvəl baş verir. -*ipən*, -*ipən* şəkilçili feli bağlamaların göytürk dilində, habelə qədim uyğur, cıqatay və ayrı-ayrı türk xalqlarının klassik ədəbiyyatının dilində -*ip*, -*ip* şəkilçili feli bağlamaya nisbətən daha az işlənməsi belə bir fikir söyləməyə əsas verir ki, -*ip*, -*ip* şəkilçisi türk dillərinin hələ Orxon-Yenisey

¹ Насылов В.М. Язык орхон-енисейских памятников. М., 1960. с. 49.

inkişafi dövründən əvvəl -ipən, -ipən şəkilçisindən -an, -ən ünsürünün düşməsi nəticəsində yaranmış, bu sadələşmə prosesi uzun illər davam etmiş və məhz buna görə də hər iki şəkilçi ayrı-ayrı türk ədəbi dillərinin yarandığı dövrədək və daha sonralar bir müddət paralel işlənmişdir. Zaman keçdikcə yeni şəkil köhnəni tamamilə istifadədən çıxarmışdır. -ip və -ipən şəkilçili feli bağlamalar arasında mənə fərqləri olmasına gəlincə, qeyd etmək lazımdır ki, hətta ayrılıqda götürülmüş qədim türk yazılı abidələrindən hər biri bu fikri təkzib edir və bu feli bağlama formalarının dublet kimi işləndiyini göstərir; məsələn: *Yarakhğ kantan kəlip yaşa eltdi? Sünüggil kantan kəlipən sürə eltdi?* (KT § 23) «Yaraqlılar haradan gəlib səni dağıtdı? Süngülülər haradan gəlib səni sürüb apardı?»

Göytürk dilində -ip, -ip şəkilçili feli bağamlara tüsbatən -ipən, -ipən şəkilçili feli bağlamalar daha az işlənir; məsələn:

Ohurıpan türk bodunuñ ilin, törüsün tutu birmis, iti birmis (KT § 1) «Oturub türk xalqının elini, qanunu yaratmış, təşkil etmiş». *Sü süləpən tört buhundakı bodunuñ kop almiş, kop baz kahmış* (KT § 2) «Qoşun göndərib dörd tərəfdəki xalqları tamamilə almış, tamamilə tabe etmiş». *Bunça bodun kəlipən siğitamus, yuğlamış* (KT § 4) «Bu qədər xalq gəlib ağlamış, dəsn etmiş». *Türk bəglər türk atın iti, Tabğacı bəglər tabğac atın tutupan, tabğac kağana körmış* (KT § 7-8) «Türk bəyləri türk adlarını itirərək Tabğacdakı bəylər tabğac adlarını qəbul edib tabğac xaqanına tabe olmuş». *Sünüg batımı karığ sökipən, Kökmən yişig toğa yorıp kirkiz boduñığ uda basdim* (BK § 27) «Süngü batan qədər qahnlığı olan qarı dağıdıb, Kögmən meşəli dağlarını başyuxarı yüyürüb qırğız xalqını yuxuda basdim». *Sələnə kodu yorıpan karağın kisdılata ebin, barkın anta buzdim* (BK § 37) «Selenqa boyu qoşunla gedib məğlub edərək (qolunu qısaldaraq) evini, sarayını onda dağıtdım». *Anta yana tüsip Orkun Bahkhğ beltirində el örginin anta örgipən ittdim* (MÇ 34) «Onda yənə qayıdib Orxon və Balıklığ çaylarının birləşdiyi yerdə el hörgüsünü (sarayını) onda hörüb (tikib) təşkil etdirdim». *Adırılımişda sakimur ertimiz adırılıpan* (İA 1) «Ayrılanda qüssələnirdik, ayrılib...» *Yalabaç barıpan kəlmədiniz, bəgimiz* (Y 30) «Səfər gedib qayıtmadınız, böyümüz». *İlim öküncüna kahın yağıka kıymatan təgipən adırıldım, yıta* (Y 28) «Elimin dərdinə çoxlu yağıya qiymadan hücum edib oldum, əfsus». *Bay ər köyi ürkipən barmış* (IB 40) «Varlı adamın qoyunu hürküb get-

miş». *Kan olurıpan ordu yarmış* (IB 1) «Xan oturub ordu yar-

mış».

Göytürk dilində işlənən *-ipan*, *-ipən* şəkilçili feli bağlama *iban*, *-ibən* bəzən də *-ibani*, *-ibəni* şəklində klassik Azərbaycan ədəbiyyatının dilində işlənmiş, müasir dövrdə Azərbaycan dilinin Quba, Zaqatala, Qazax və Şamaxı dialekti və şivələrində işlənir.

S.Y.Malov,¹ İ.A.Batmanov² və H.İ.Mirzəzadə³ akademik F.Y.Korşun irəli sürdüyü fərziyyəyə əsaslanıb göstərirlər ki, *-ipan*, *-ipən* feli bağlama şəkilçisi *-i*, *-i*, *-ü*, *-üü* feli bağlama şəkilçisi (indiki zaman feli bağlama şəkilçisi) + monqol dilində keçmiş zamanın indi də işlənən *-ba*, *-ba* şəkilcisinən+əlavə n ünsüründən yaranmışdır.

3. *-ğalı*, *-gəli* şəkilçili feli bağlamalar. Göytürk dilində bu feli bağlamalar əsas fello ifadə edilən hərəkətin möqsədini bildirir. Bu feli bağlama əsas hərəkətlə köməkçi hərəkət arasındaki zaman fərqi çalarlığını da ifadə edir. Göytürk dilində *-ğalı*, *-gəli* şəkilçisi ilə düzələn feli bağlamaların ifadə etdiyi hərəkət və ya vəziyyət əsas felin ifadə etdiyi hərəkət və ya vəziyyətdən əvvəl icra edilir; məsələn:

Öd tenri yasar, kişi oğlı kop ölgəli törümüş (KT şm 10)
«Vaxtı (ömrü) tanrı yazar, insan oğlu hamıqla ölü törümüş».
Yuyka eriklig toplağalı uçuz ermış, yinkçə eriklig üzgəli uçuz, yuy-
ka kulin bolsar, toplağuluğ alp ermış, yinçəgə yoğun bolsar, üzgülüğ
alp ermış (T 13-14) «Naziyi toplamaq asandır, incəni üzmək
asandır, nazik qalın olsa, toplamaq ığid işdir, incə yoğun olsa,
üzmək ığid işdir». *Türk bodun olurğalı, türk kağan olurğalı Şantun*
bahka, Taluy ügüzgə təgmiş yok ermış (T 18) «Türk xalqı oturalı,
türk xaqanı oturalı Şandun şəhərinə, Dəniz çayına qədər getmiş
yox imiş». ...*yok üçün kişi bahkda maşa ukğalı kəlti* (BK § 28)
«...olmadığı üçün adamlar şəhərdə mənə tabe olaraq gəldi». Üç
oğuz süsi basa kəlti, yadağı yabız bolu tip alğalı kəlti (BK § 32)
«Üç oğuzların qoşunu basaraq gəldi, piyadası pis oldu (zəif oldu)
deyib alah gəldi». *Sişar süsi ebik, barkığ yolğalı bardı, sişar süsi*

¹ Малов С.Е. Памятники древнетюркской письменности. М-Л., 1951, с.48.

² Батманов И.А. Язык енисейских памятников древнетюркской письменно-

сти. Фрунзе, 1959, с.91.

³ Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfolojiyası. B., 1962, s. 286.

sürüşgəli kəlti (BK § 32) «Yarı qoşunu evi, sarayı dağıtmaya getdi, yarı qoşunu döyüşəli gəldi».

Göytürk dilində *-ğah*, *-ğeli* şəkilçili feli bağlamalar iki mənə ifadə edir:

a) Bu feli bağlamalar işin, hərəkətin icrasının məqsədini bildirir; məsələn: *Yuyka eriklik toplağalı uçuz ermış, yinkçə eriglik üzgəli uçuz* (T 13) «Naziyi toplamaq asandır, incəni sindirməq asan» ... *yok üçün kişi bahkda maşa ukğalı kəlti* (BK § 28) «... olmadığı üçün adamlar şəhərdən mənə tabe olmağa gəldi». *Yadağı yabız boltı tin alğalı kəlti* (BK § 32) «Piyadaları zəif oldu deyib almağa gəldi». *Sınar süsi ebig, barkığ yolğah bardi, sınar süsi sürüşgəli kəlti* (BK § 32) «Qoşunun yarısı evi, sarayı dağıtmaya getdi, qoşunun yarısı döyüşməyə gəldi». *Öd tenri yasar, kişi oğlı kop ölgəli törümüş* (KT şm 10) «Taleyi tanrı yazar, insan oğlu hamiliqlə ölümlü yaranmış».

b) Bu feli bağlama forması zaman mənəsi ifadə edir; məsələn: *Türk bodun olurğah, türk kağan olurğah Şantun, bahka, Tahuş uguzka təgmiş yok ermış* (T 18) «Türk xalqı oturalı, türk xanı oturalı Şandun şəhərinə, Dəniz çayına çatlığı olmamışdı».

Göytürk dilində feli bağlama əməla gətirən *ğah*, *-ğeli* şəkilçisi müasir Azərbaycan dilində eyni vəzifəni yerinə yetirən *-ah*, *-əli* şəkilçisinə uyğundur.

4. ***-matan, -mətən -matin, -mətin* şəkilçili feli bağlamalar.** *-matan, -mətən* feli bağlama şəkilçisi mürəkkəbdir: *-ma*, *-mə* inkar ədatından və *-tan*, *-tən* çıxışlıq hal şəkilçisindən ibarətdir, *-matan, -mətən* şəkilçili feli bağlamaların ifadə etdiyi hərəkət əsas felin bildirdiyi hərəkətdən əvvəl icra edilir; məsələn:

Antağının üçün igidmiş kağanının sabın almatan yır sayı bardığ (KTc 8-9) «Elə olduğun üçün (səni) yüksəltmiş xaqanının sözünə baxmadan yer üzünə səpələndin». *İlim ökümüçünə kalın yağıka kıymatan təcipən adırıldım* (Y 28) «Elimə dərd olaraq çoxlu yağını doğramadan hücum edib oldüm». *Yılınə, kudursuğ ininqə təgi yağıpan kamşayu umatin turur, -tir* (İB 24) «Yalına, quyuğunun ucuna kimi sürtüb yara olduğundan (at) hərəkət etməyi bacarmayıb durur, — deyir». *Turuyaya kuş tüşnəkginə konmuş, tuymatın torka ilinmiş uça umatin olurur, -tir* (İB 94-95) «Durna quşu düşərgəsinə qonmuş, duymadan tora ilişmiş, uçmağı bacarmadımdan oturur, -deyir».

5. -ça, -çə şəkilçili feli bağlamalar. Göytürk dilində bu feli bağlama şəkilçisi qeyri-məhsuldar işlənir: göytürk Orxon-Yenisey yazılısı abidələrinin mətnlərində bu şəkilçi ilə əmələ gələn cəmi iki feli bağlama vardır.

-ça, -çə feli bağlamaşəkilçisi, güman ki, türk dillərində «vaxt» sözü ilə eyni mənəni verən və paralel işlənən, indi də bəzi türk dillərində zaman zərfinin yaranmasında iştirak edən (məslən, müasir Azərbaycan dilində: *səhər çəğى*, *axşam çəğى*, *uşaq çəğى*, *o çağlar*) çəğ sözündən sonuncu samitin düşməsi ilə törəmişdir. Türk dillərində sonuncu qutural samitin (*q*, *ğ*, *k*, *g*) düşməsi qanuna uyğun fonetik hadisədir.

Göytürk dilində -ça, -çə şəkilçisi ilə əmələ gələn feli bağlamaların ifadə etdiyi hərəkət əsas felin ifadə etdiyi hərəkətdən əvvəl baş verir, daha doğrusu, feli bağlamanın ifadə etdiyi hərəkət bitən kimi əsas felin ifadə etdiyi hərəkət başlanır; məsələn: *Uhiğ oğlum ağrin yok bolça Kuğ sənünig balbal kılı birtim* (BK c 9) «Böyük oğlum xəstələnib öldükdə Kuğ sənünü balbal qoydum» ...köbrügəsi terçə... (BK q) «...körpüsü tikilincə...»

6. -kunça, -küncə, -kmça, -kinçə şəkilçili feli bağlamalar. Göytürk dilində qeyri-məhsuldar işlənən bu feli bağlama şəkilçisi mürəkkəb morfoloji quruluşa malikdir: O, -kun, -kün, -km, -kin və -ça, -çə<-çəğ hissələrindən ibarətdir.

-kunça, -küncə, -kmça, -kinçə şəkilçisi ilə düzənlən feli bağlamaların ifadə etdiyi hərəkət əsas felin ifadə etdiyi hərəkətdən əvvəl gəlir; feli bağlamanın ifadə etdiyi hərəkət bitəndən dərhal sonra əsas felin ifadə etdiyi hərəkət başlanır; məsələn: ...*buzkunça kəlir ertimiz* (O 9-10) «...məglub edincə gəlirdik». ...*esidməkinçə barıp iç ara...* (Y 39) «... eşiməyinçə gedib aralarında...»

Müasir Azərbaycan dilində bu feli bağlama şəkilçisi birinci samitini götirmiş -inca, -ince, -unca, -ünçə şəklində işlənir.

II. Feli bağlamanın ifadə etdiyi zaman çalarlığı əsas felin ifadə etdiyi zamanla eyni vaxta təsadüf edir. Yəni feli bağlamanın bildirdiyi iş əsas felin bildirdiyi işlə eyni zamanda icra edilir. Buna görə də belə feli bağlamaları, şərti olaraq, nisbi indiki zaman feli bağlamaları adlandırmış olar. Göytürk dilində işlənmiş nisbi indiki zaman feli bağlamaları aşağıdakı şəkilçilərlə əmələ gəlir:

1. **-dukda, -dükda, -tukda, -tükdə**. Göytürk dilində nisbi imdiki zaman feli bağlamaları əmələ gətirən bu şəkilçi *duk*, *-dük*, *-tuk*, *-tük* feli sıfət əmələ gətirən şəkilçidən və *-da*, *-də* yerlik hal şəkilçisindən ibarətdir. *-dukda*, *-dükda*, *-tukda*, *-tükdə* şəkilçili feli bağlamaların ifadə etdiyi hərəkət cümlənin xəbəri mövqeyi idə çıxış edən asas felin ifadə etdiyi hərəkətlə eyni zamanda baş verir; məsələn:

Yağrı kontukda kısra ağıq bılıq anta öyür ermiş (KT c5) «Yaxın yerləşdikdən sonra bəd əməlləri orada öyrənir imiş» *Ecim kağan olurtukda özim tarduş bodun üzə şad ertim* (KT § 17) «Əmmim xaqqan oturduqda özüm tarduş xalqının üzərində şad idim». *Kanım kağan uçdukda inim Kül tigin yiti yaşıda kaltı* (KT § 30). «Atam xaqqan vəfat etdikdə kiçik qardaşım Kül tigin yeddi yaşında qaldı». *Ol təgdükda Bayırkunuñ ak adğırığ udlıkin siyu urtu* (KT § 36) «O döyüşdə Bayırkının ağ ayqırının ayağını sindirdi». *Sad atıq anta bermis boltukda tokuz oğuz bəg yağı ermiş* (O 6) «Şad adını verəndə doqquz oğuz bayı yağı imiş»

2. **-in, -in**. Göytürk dilində bu şəkilçi ilə düzələn bircə feli bağlamaya rast gəlirik: *ti+in* — *t i y i n* (deyə); məsələn: *Türk bodun yok holmazun tiyin, bodun bolçun tiyin, kanım İlteris kağanıq, ögim İlbilgə katuniq tenri töpəsintə tutip yögərү götürüş erinç* (KT § 11) «Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam İlteris xaqqanı, anam İlbilgə xatunu tanrı yüksəldib yuxarı qaldırılmış». *Türk bodun yitməzün tiyin, yohuk erməzün tiyin üzə tenri tir ermiş* (O 3) «Türk xalqı sona yetməsin deyə, yox olmasın deyə yuxarıda tanrı deyir imiş». *Nəkə təzərbiz üküş tiyin, nəkə korkurbiz, az tiyin?!* (T 38-39) «Nə üçün qaçarıq, çoxdurlar deyə, nə üçün qorxuruq, aziq deyə?!» və s.

Göytürk dilində *-in, -in* feli bağlama şəkilçisi inkar aspektində də işlənir:

Türk bodun kanın bolmayın Tabğaçda adırıltı (T 2) «Türk xalqı xanı olmadan Tabğaçdan ayrıldı».

Nümunələrdən göründüyü kimi, *-in, -in* feli bağlama şəkilçisi həmişə saitlə bitən fellərə artırılır və özündən əvvəl yəsəni qəbul edir; beləliklə, *-yin, -yin* şəklində düşür.

Göytürk dilində *ti* felini qoşulan *-yin* feli bağlama şəkilçisi çox məhsuldalar işlənir.

Göytürk dilində feli bağlama yaradan *-yin* şəkilçisi müasir Azərbaycan dilində *-yə* şəklində (*de+yə*) işlənir. *-yin* Orxon-

Yenisey şəkilçisi müasir Azərbaycan dilidəki -yə variantına -yü aralıq variantı vasitəsilə keçmişdir. Bu proses belə getmişdir. Əvvəlcə *tiyin* feli bağlamasının, məlum fonetik qanuna əsasən, son samiti düşmüş, sonra qapaklı saitlərin açıqlaşması qanununa əsasən, *i* saiti tədricən -ə saitinə çevrilmişdir. Felin kökü də qanuna uyğun surətdə dəyişmişdir: söz başında işlənən kar *t* samiti cingiltili *d* samitinə, qapaklı *i* saiti yarımaçıq *e* saitinə çevrilmişdir: *tiyin* > *tiyi* > *diyi* > *deyü* > *deyə*.

-yü şəkilçili feli bağlmının hələ XI əsrə «Kitabi-Dədə Qorqud» dastanlarının dilində işləndiyini görürük: *tacim-taxtum vermayalar deyü, səni andım, ağladım*.

H.İ. Mirzəzadə Orxon-Yenisey abidələrinin dilində feli bağlama yaradan -i, -i, -u, -ü (saitlə bitən fellərdə -yu, -yü) şəkilçisi ilə klassik Azərbaycan ədəbiyyatının dilində XIV əsrənə XIX əsrədək *deyü* feli bağlamasında işlənən -yü şəkilçisinin zahiri oxşarlığına əsaslanıb bu şəkilçilərin eyni olduğunu söyləyir¹, halbuki bunlar başqa-başqa şəkilçilərdir. -yü şəkilçisinin yaranması da H.İ. Mirzəzadə tərəfindən düzgün izah edilmir: «Azərbaycan dilində olan səs dəyişməsi hadisələrinə əsasən, burada da səs dəyişməsi olduğunu, yəni *deyib*, *diyüb* feli bağlamının sonundakı *h* samitinin düşərək bəsit bir forma *deyü*, *diyü* şəkli olduğunu düşünmək olar».²

3. -i, -i, -u, -ü (saitlə bitən fellərdə bu şəkilçidən əvvəl yəbişdirici samiti artırılır). Bu şəkilçi vasitəsilə əmələ gələn feli bağlamalar göytürk dilində ən çox işlək feli bağlamalardır. Göytürk dilində -i, -i, -u, -ü şəkilçili feli bağlamalar elə bir hərəkəti bildirir ki, feli bağlamada ifadə edilən hərəkət bitən kimi əsas felin hərəkəti başlanır, yəni feli bağlamanın bildirdiyi hərəkət əsas felin bildirdiyi hərəkətin başlangıcı olur. Bu növ feli bağlamaların cümlədəki sintaktik rolu rəngbərəngdir; onlar tərzi-hərəkət, zaman və səbəb zərflikləri kimi işlənə bilir. Burada -i, -i, -u, -ü şəkilçili feli bağlamaların abidələrin dilində işlənməsinə bir neçə nümunə verməklə kifayətlənirik:

Kağanım ben özüm, bilgə Tonyukuk ötüntüik ötüncümin eşidü berti (T 15) «Xaqanım mənim özümün, müdrik Tonyukukun etdiyi xahişi eşitdi». *Keyik yiyü, tabığsan yiyü olurur ertimiz* (T 8) «Keyik yeyərək, doşan yeyərək oturur idik». *Anıa kalmışı*

¹ Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfolojiyası. B., 1962, s.295-297.

² Yenə orada, s.297.

yir sayu kop turu, ölü yoriyur erti (KT c9) «Onda qalmışın yer üzündə əldən düşmüş halda yüyürür idin». *Türk bodun, ölüräyin, uruğsırataym – tır ermiş, yokadu barrı ermiş* (KT § 10) «Türk xalqı ölək, nəslimizi məhv edək – deyir imiş, yox olaraq gedir imiş». *On ok oğluña, tatına təgi bunı görü bilin* (KT c 12) «On ox ogluna, tatına təki bunu görərək (buna baxaraq) bilin». *Türk bodun atı yok bolu barmış erti* (O 3) «Türk xalqının adı yox olaraq getmişdi». *Lüi yilka yetinç ay küçlik alp kağanımda adıralı bardınız* (O 12) «Əjdaha ili yeddinci ayda güclü igid xaqanımdan ayrırlaraq getdiniz (öldünüz)». *Mən inilgү bunça başlayu kazğanmasar, türk bodun öltəçi erti, yok boltaçı erti* (BK § 33) «Mən kiçikliyi beləcə başlayaraq qazanmasa idim, türk xalqı ölesi idi, yox olası idi». *Yağın başı yoriyu kəlti* (MC 18) «Yağının əvvəli yüyürərək gəldi». ...altunin, örün, gümüşin, kirğağlıq kutayın, əkinlig isikitin, özlək atın, adğırın, kara kisin, kök teyinin türkime, bodunıma kazğanu birtim, iti birtim (BK şm 11-12) «...qızılını, ağ gümüşünü, qıraqlı ipəyini, əkinlik taxılıni, köhlən atını, ayğırını, qara maralını, göy dələsini türkümə, xalqıma qazandım, təşkil etdim» və s.

V.M.Nasilov -i şəkilçili feli bağlamaların qoşmaya çevrilə bildiyini iddia edib yazır: «Ehtimal ki, bitişik feli bağlamaların (-i şəkilçili feli bağlamaların – Ə.R.) vəziyyəti məkan və zaman planında ifadə edə bilmək qrammatik və məna xüsusiyyəti onun zəilləməsinə və leksik-qrammatik cəhətdən konversiyasına səbəb olmuşdur, belə ki, ayrı-ayrı hallarda o, qoşma kimi sabitləşməyə başlamışdır. Məsələn: *Kuriğaru Təmir kapiğka təgi sülədimiz* (KT b) – Biz Dəmir qapıyatəki (hərdən, Dəmir qapıya çatanadək) qoşun apardıq. *Təgi* qoşması *təg* – «dəymək», «çatmaq» felindən törəmiş feli bağlama olub ondan asılı olan vasitəli tamamlığı istiqamət – yönük halında idarə edir».¹ Qeyd etmək lazımdır ki, göytürk dilində *təgi* qoşma və feli bağlama kimi omoformdur. Bundan başqa abidələrin dilində *təg* sözü qoşma və fel kimi də işlənir; bunlar isə omonimlardır.

4. -a, -ə. Bu şəkilçi ilə əmələ gələn feli bağlama mənaca -i, -i, -u, -ü şəkilçisi ilə düzələn feli bağlamaya yaxındır. -a, -ə şəkilçili feli bağlamanın ifadə etdiyi hərəkət əsas felin ifadə etdiyi hərəkətdən əvvəl gəlir, daha doğrusu, feli bağlamanın ifadə etdiyi hərəkət bitən kimi əsas felin ifadə etdiyi hərəkət başlanır. Buna

¹ Насилов В.М. Язык орхено-еисеевских памятников. М., 1960, с.47.

gördə də dilçilik ədəbiyyatda bu feli bağlamada və cümlənin xəbəri olan əsas feldə ifadə edilən hərəkətin eyni zamanda baş verdiyi göstərilir. Bu feli bağlama göytürk dilində çox işlənən feli bağlamalardandır; məsələn:

Ötükən yiş olursar, bengü il tutu ohurtaçıçən, türk bodun, tok (KT c 8) «Ötükən meşəli dağlarında otursan, ədəbi el düzəldərək oturasısan, türk xalqı, tox». *Kanım kağan ança ilig törük kazğanıp, uça barmış* (KT § 15-16) «Atam xaqan cləcə eli, qanunu düzəldib ölmüş». *İlgərü Kadırkan yişig aşa, bodumığ ança konturtumiz, ança itdimiz* (KT § 21) «İrəli Kadırkan meşəli dağlarını aşaraq, xalqı eləcə yerləşdiridik, eləcə təşkil etdik». *Ak Tərməl keçə oğraklatdim.* (T 25) «Ağ Tərməl çayını keçərək düşərgə saldım». *Üç oğuz süsi basa kəlti* (BK § 32) «Üç oğuzların qoşunu basaraq gəldi». *Kuğ sənünig balbal tikə hirtim* (BK c 9) «Kuğ sənünü balbal qoydum». *Gik bodumığ bıñım sürə kəlti* (MÇ 26) «Alayım çıx xalqını sürərək gəldi». *Kuriğaru Yinçü ügüzиг keçə Təmir kapiğka təgi sülədim* (KT c 3-4) «Qərba İnci çayını keçərək Dəmir qapıya təki qoşun yürütdüm». *Ol yılma türgis tapa Ahun yişig toğa, Ertis ügüzig keçə yoridimiz* (KT § 36-37). «Həmin il türmişlərə qarşı Altın meşəli dağlarını başyuxarı qalxaraq, İrtış çayını keçərək yürüş etdik» və s.

Qeyd: V.M.Nasılov *Kirkız bodunığ uda basdimiz* (KT § 35) cümləsindəki *uda* əsasən feli bağlama kimi qəbul edir,¹ halbuki bu söz *u - y u x u* sözünün yerlik halında işlənən şəklidir. Cümlənin tərcüməsi belədir: *Qırğız xalqını yuxuda basdıq*.

Göytürk dilində *-a*, *-ə* şəkilçili feli bağlamalar aşağıdakı mənaları ifadə edir:

a) Bu feli bağlamalar hərəkətin tərzini ifadə edir; məsələn: *Çık bodunığ bıñım sürə kəlti* (MÇ 26) «Alayım çıx xalqını sürüyərək gəldi». *Sələnqəkə sika sançdim* (MÇ 16) «Selenqaya sıxışdıraraq qalib gəldim». *At üzə bintürə kariğ sökdirim* (T 25) «Atlara mindirərək qarı dağıtdım».

b) Bu feli bağlamalar əsas felin ifadə etdiyi hərəkətlə eyni zamanda baş verən hərəkəti ifadə edir; məsələn: *Ötükən yiş olursar, bengü il tutu ohurtaçı sən, türk bodun, tok* (KT c 8) «Ötükən meşəli dağlarında otursan, əbədi el düzəldərək oturasısan, türk xalqı tox». *Yukaru at yetə yadağın iğac tutunu aqturtum* (T 25)

¹ Насылов В.М. Язык орхоно-енисейских памятников. М., 1960, с.47.

«Yuxarı atları yedəkdə tutaraq, piyada, ağaclarдан tutaraq qaldıdım».

c) Bu feli bağlamalar əsas feldəki hərəkətdən əvvəl baş verən hərəkəti ifadə edir; məsələn: *Ol yılda türğis tapa Altun yışığ toğa, Ertis ügüzig keçə yoridim* (BK § 24) «Həmin il türğislərə qarşı Altun meşli dağlarını başyuxarı qalxaraq, İrtış çayını keçərək yürüş etdim.» ...*tokuz ərig əgira tokidi* (KT şm 6) «...doqquz döyüşünü mühasirə edərək məhv etdi».

Göytürk dilində -a, -ə və -i, -i, -u, -ü şəkilçiləri bəzi hallarda dublet kimi çıxış edir; məsələn: *Ohurıpan türk bodunuğ ilin, törüsün tuta birmiş, iti birmiş* (KT § 1) «Oturub türk xalqının elini, qanunu düzəltmiş, təşkil etmiş».

5. **-kan, -kən**. Bu şəkilçinin əmələ götirdiyi feli bağlamaların ifadə etdiyi hərəkət əsas felin ifadə etdiyi hərəkətlə eyni zamanda baş verir; məsələn: *Tanım tüsi takı tükənməzkən talyuda yatıpan tapıadukimin tutar man, sebdüükimin yiyür man* (IB 4-5) «Vücudumlu görünüşü hələ tükənməzkən dənizdə yatıb arzu etdiyimi tutaram, sevdiyimi yeyirəm». *Kara öpkük yıl yarumazkən tidi* (IB 32) «Qara şanapipik bir ildə dəyişməz — dedi».

6. **erikli forması**. Göytürk dilində iki və ya daha çox hərəkət və ya halın eynizamanlılığını ifadə edən fel forması olmuşdur. Göytürk dilində hərəkətin eynizamanlılığını göstərən forma *ır/er naqis* felinin kökünə - *ikli* (ehtimal ki, -ik+li hissələrinindən ibarət mürəkkəb quruluşlu şəkilçidir) şəkilçisini artırmaqla əmələ gelir, *ırıktı/erikli* fel forması göytürk dilində on çox indiki zamanda işlənən əsas fellərə qoşulur, ondan sonra işlənir və qoşulduğu felin ifadə etdiyi hərəkətlə sonra gələn cümlənin ifadə etdiyi hərəkətin eyni zamanda icra edildiyini göstərir; məsələn: *Ança olurur erikli, oğuzdan tan görög kəlti* (T 8) «Beləcə otururkən oğuzlardan casus gəldi». *Otuz artuk bir yaşıma karluk bodun bunsız erür, barur erikli yağı bolu* (BK § 29). «Otuz bir yaşımda karluk xalqı azad və müstəqil yaşayarkən yağı oldu». *Tuğ taşıkır erikli yəlmə ər kəlti* (MÇ 17-18) «Bayraq qaldırıb səfərə çıxarkən, kəşfiyyatçı döyüşçülər gəldi». *Kiçə yaruk batur erikli sünüşdim* (MÇ 13) «Gecə ay batanda döyüşdüm». *Kül tigin yeti otuz yaşına karluk bodun erür, barur erikli yağı bolu* (KT şm 1) «Kül tiginin iyirmi yeddi yaşında karluk xalqı azad və müstəqil yaşayarkən bize yağı oldu».

Hərəkət adları

Hərəkət adları həm ad, həm də fel əlamətlərinə malik olan sözlədir. Çox vaxt bu sözlərin bir qismi fellərdən düzələn isim, bir qismi isə fellərdən əmələ gələn sıfətlər kimi qəbul edilir. Lakin bu sözlərdə hərəkət əlamətləri özünü daha bariz surətdə göstərdiyi üçün onları felə aid bir kateqoriya kimi götürmək lazımdır. Hərəkət adları iş, hərəkət, hal, vəziyyət, proses bildirir ki, bu da, hər şeydən əvvəl, felə xas xüsusiyyətdir. Hərəkət adlarında isimlərə və sıfətlərə moxsus xüsusiyyətlər də vardır. Düzdür, bunlar feldən düzələn adlardan leksik-semantik mənasına görə fərqlənir, bununla belə hərəkət, vəziyyət və proses adı bildirdikləri üçün əşya və əlamət adı (isim və sıfət) bildirən sözlərlə bir sıra ümumi cəhətlərə malikdir.

Göytürk dilində hərəkət adları o qədər də inkişaf etməmişdir. Göytürk dilində hərəkət adları əmələ gətirən beş şəkilçinin işləndiyi müşahidə edilir:

I. *-sık, -sik* şəkilçisi ilə düzələn hərəkət adları. Göytürk dilində bu şəkilçi qeyri-məhsuldar işlənir, cəmi bir neçə hərəkət adı əmələ gətirir; məsələn:

bat «bat (maq)» — *batsık* (KT c2) «batan», «batış»;
toğ «doğ (maq)» — *toğsık* (KT c 2) «doğan», «doğuş»;
aç «ac (maq)» — *açsık* (KT c 8) «acmaq»;
to <tod «doy (maq)» — *tosık* (KT c 8) «doymaq»;
udi «uyu (maq)» — *udisık* (T 12, 22) «uyumaq»;
olur «otur (maq)» — *olursık* (T 12,22) «oturmaq»;
tut «tut (maq)» — *tutsık* (KT c 5) «tutmaq».

Sık, -sik şəkilçisi ilə düzələn hərəkət adlarının göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

İlgərű gün toğsıkda Bögħi kaġanka ītaġi sūlaiyi birmis (KT § 8) «Şərqə gün doğanda Bökli xaqqanına təki qoşunla getmiş». *İlgərű kün toğsika, bırgərű kün ortusınaru, kuriğaru kün batsıkına, yırğaru tün ortusınaru* — *anta içräki bodun kop maṇa körür* (KT c 2) «Şərtqə — gün doğana, cənuba — gün ortasına, qərbə gün bata-na, şimala — gecə ortasına — bu əraziləki xalqın hamısı mənə təbedir». *Ariq oksən, açsık, tosık öməzsən, bir todsar, açsık öməzsən* (KT c 8) «Ariq oksan, acliq, toxluq bilməzson, bir doysan, acliq

bilməzsən». *Oı sabığ esidip tün udıstıkum kəlmədi, küntüz ohursıkum kəlmədi* (T 12) «O xəbəri eşididəndə gecə yatmağım gəlmədi, gündüz oturmağım gəlmədi».

-sik, -sik şəkilçisi göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənən -ış, -ış şəkilçisi ilə eyni qrammatik mənaya malikdir. Bu şəkilçi müasir oğuz qrupu türk dillərində -ış, -ış, -ış, -ış hərəkət adı, -an, -ən və -ar, -ər feli sıfat düzəldən şəkilçilərə uyğun gəlir. Məsələn: *Doğuş yaxşı keçdi, gün toğsık* (göytürk) gün doğan /gün doğar/ gün doğuş (ölkələr) (Azərb.) gün doğuş, gün doğar (Türk).

II. -ğu, -gü şəkilçisi ilə əmələ gələn hərəkət adları. Bu şəkilçi indi də müasir oğuz qrupu türk dillərində fellərdən hərəkət adları düzəldir. Göytürk dilində yeddi fela artırıllaraq hərəkət adları əmələ gətirir:

ber «ver (mək)» — *bergü* (MÇ 21) «vermə»;
topla «*topla(maq)*» — *toplaǵu* (T 13) «toplama»;
üz «*üz(mək)*» — *üzgü* (T 14) «üzmə»;
ay «*de(mək)*» — *ayğu* (T 10) «məsləhət vermə»;
kara «*bax(maq)*» — *karaǵu* (T 34) «keşik çəkmə»;
it «*et(mək)*» — *itgü* (KT şm 13) «etmə»;
kör «*gör(mək)*» — *körkü* (KT § 23) «baxmaq».

-ğu, gü şəkilçisi vasitəsilə düzələn hərəkət adlarının göytürk dilində işlənməsinə bir neçə nümunə veririk:

Yelma, *karaǵu edǵüti urǵıl, basıtma*, - *timis* (T 34) «Kəşfiyyatı, keşiyi yaxşıca təşkil et, qəfil basqının qarşısını al, - demiş». *Yuyka kahn bolsar, toplaǵuhuk alp ermis, yinçə yoğum bolsar üzgülük alp ermis* (T 13-14) «Yuxa (nazik) qalın olsa, bir yerdə toplamaq igid işdir, ince yoğun olsa, üzmək igid işidir». *Kaǵanı alp ermis, ayğuçısı bilgə ermis* (T 10) «Xaqańı igid imiş, məsləhətçisi müdrik imiş». *Bark itgüçi, bədiz yaratığma, hitig taş itgüçi Tabǵaç kaǵan çıkanı Çan sənün kəlti* (KT şm 13) «Sərdabə hazırlayan, naxış vuran, kitabə hazırlayan tabǵaç xaqańının memarı Çan sənün gəldi». *Körgünün üçün igidnis bilgə kaǵanına, ermis, barmus edǵı ilinə kəntü yanlılığı* (KT § 23) «Tabe olduğun üçün səni yüksəltmiş xaqańına, axar-baxarlı gözəl vətəniñə sən özün xəyanət etdin». *Bin, yillik, tūmən günlük bitigimin, bergümin anta*

yası taşka yaratırdım (MÇ 21-22) «Min illik, on min günlük yasımı və işarələrimi orada yasti daşda yaratırdım».

Göytürk dilində -ğü, -gü şəkilçisi ilə əmələ golən hərəkət adları içim düzəldən -lk, -lik, -huk, -hük və -çı, -çi şəkilçilərini də qəbul edib ikiqat substantivləşə bilir:

itgü (etmə) — itgüçi (KT § 33) «hazırlayan»;

ayğu «məsləhət vermə» — ayğıçı (T 10) «məsləhətçi»;

toplağu «toplama» — toplağuluq (T 13) «toplamaqılıq»;

üzgü «üzmə» — üzgülük (T 14) «üzməklilik»

-ğü, -gü hərəkət adı düzəldən şəkilçi göytürk dilində digər hərəkət adı düzəldən -ma, -mə şəkilçisi ilə eyni məna daşıyır. Bu şəkilçi müasir Azərbaycan dilindəki -ma, -mə və -qu, -gi, -qi şəkilçisine ekvivalentdir.

III. -ma, -mə şəkilçisi ilə yaranan hərəkət adları. Bu hərəkət adları düzəldən şəkilçi göytürk dilində qeyri-məhsuldar işlənir; həslilik bir fələ qoşulub hərəkət adı yaratması müşahidə edilmişdir. Göytürk dilindəki «yel» sözü Azərbaycan dilində «yel kimi əsmək», «sürətlə getmək» mənasını verir; məsələn: *Yeli gör, -timis* (T 26) «Sürətlə get, -demiş». Abidələrin dilində bu söz hərəkət adları düzəldən -ma şəkilçisi qəbul edir:

Yelma (T 34) «yel kimi əsmə», «sürətlə getmə».

Təg «dəymək, hücum etmək» — təgma (Y 10) «döyüş».

Məlumudur ki, türk dillərində bəzən hərəkət adlarını substantivləşmiş fellər də adlandıırlar. Hərəkət adı bildirən «yelma» sözü də göytürk dilində substantivləşmiş şəkildə işlənir və «mobil, cəld hərəkət edən atlı kaşfiyyat dəstəsi» mənasını verir:

Yelma, karağú edgütü urğıl, basılma, -timis (T 34) «Kaşfiyyatı, keşiyi yaxşıca təşkil et, qəfil basqının qarşısını al, -demiş».

Nümunədən də göründüyü kimi, -ma şəkilçisi sonra golən *karağú* sözündənki -ğu hərəkət adı düzəldən şəkilçi ilə eyni sözdüzəltmə vəzifəsi daşıyır.

-ma, -mə şəkilçisi müasir türk dillərində də hərəkət adları əmələ götürir.

IV. -us /-us, üş/-üs şəkilçisi ilə əmələ golən hərəkət adları. Bu ümumtürk hərəkət adları düzəldən şəkilçidir. Göytürk dilində zəif inkişaf etmişdir; abidələrin dilində bu şəkilçi vasitəsilə bir fəldən və bir isimdən düzələn hərəkət adına təsadüf edilir:

ur «vur(maq)» — uruş (O 10) «vuruş»;

sü «qoşun» — *sünüş* (KT § 40, şm 2, KÇ 9, BK §34) «döyüş».

Qəribə də olsa, ikinci hərəkət adı isimdən törəmişdir. Lakin aşağıda verəcəyim nümunələrdən də aydın görünür ki, bu, hərəkət adıdır:

...*ebkə təgdügim uruş kılıp* (O 10) «...evə çatdıqda vuruş qılıb (vuruşub)». *Uluğ sünüş sünüşmiş* (KT § 40) «Böyük döyüş döyüşmiş». Kül tigin ol sünüşdə otuz yaşayur erti (KT § 42) «Kül tigin o döyüsdə otuz yaşında idi». ...*sünüş bolsar, çərig itər erti* (KÇ 9) «...döyüş olsa, qoşun göndərərdi». *Ağuda iki uluğ sünüş sünüşdim* (BK § 34) «Ağuda iki böyük döyüş döyüsdüm».

V. *-sağ, -səg* şəkilçisi ilə düzəldən hərəkət adları. Bu hərəkət adları düzəldən şəkilçi göytürk dili üçün səciyyəvidir, lakin az möhsuldardır; biz bu şəkilçi ilə düzəldən iki sözə təsadüf etmişik:

ber «ver (mək)» — bersək (O 10) «vermək»;

öd «vaxt keçir(mək)» — ödsəg (BK § 34) «vaxt keçirmək»

Bu hərəkət adları aşağıdakı cümlələrdə işlənilir:

Tenri bilgə kağanka sakını esig, küçig bersəgim bar ermis erinç (O 10) «Müqəddəs müdrik xaqana işimi, gücümü verməyim var imiş». *Ödsəg, ötüləg küç igidmiş kağamı yanlıtı* (BK § 34-35). «Müvəqqəti qüdrəti ilə yüksəlmış xaqanı yanlıdı» (S.Y. Malovun tərcüməsində).

Göytürk dilindəki *-sağ, -səg* hərəkət adları düzəldən şəkilçi müasir Azərbaycan dilində *-maq, -mək* hərəkət adları əmələ gətirən şəkilçiyə uyğun gəlir.

Ümumi məlumat

Bir nitq hissəsi kimi zərf adları fellər arasında aralıq, keçid mövqə tutur. Düzdür, göytürk dilində zərlərdə bilavasitə hərəkət və ya vəziyyət əlaməti yoxdur, lakin onun fələ yaxınlığı adlarla əlaqəsindən daha güclüdür, hətta çox vaxt feldən törəyir və fəlin bəzi əlamətlərini mühafizə edir. Bundan başqa, əgər sıfət, say və əvəzlik ən çox və bilavasitə isimlərə xidmət edirsə, zərlər, əsasən, fellərə xidmət edir, onu bu və digər münasibətə görə təyin edir, aydınlaşdırır; zərlər həmişə fel qrupuna daxil olur. A.N.Kononov zərfə belə bir tərif verir: «Hərəkətin, keysiyətin, yaxud əşyanın əlamətlərini göstərən dəyişməyən nitq hissəsinə zərf deyilir».

Müasir türk dillərində olduğu kimi, göytürk dilində də zərlər digər nitq hissələrindən tam ayrılmamışdır. Göytürk dilində bir yerdə isim, sıfət və ya qoşma kimi çıxış edən söz digər yerdə heç bir fonetik və morfoloji dəyişikliyi uğramadan zərf kimi işlənə bilir. Məsələn, aşağıdakı iki cümləni nəzərdən keçirək: *Üzə kök tenri, asra yağız yır kılıntıda ekin ara kişi oğlu kılınmış. Kişi oğlına üzə ecüm, apam Bumin kağan, İstəmi kağan olurmuş* (KT ş1) «Yuxarıda mavi göylər, aşağıda qonur yerlər yarandıqda iki-sinin arasında insan oğlu yaranmış. İnsan oğlunun üzərində əcdadları Bumin xağan, İstəmi xaqan oturmuş». Birinci cümlədəki *üzə* sözü zərf olduğu halda, ikinci cümlədə qoşma kimi işlənir. Belə ikililik özünü digər nitq hissələri ilə də göstərir. Göytürk abidəlerinin dilində zərfin təkamülü iki istiqamətdə getmişdir: bir tərəfdən, adlar və fellər zərfə çevrilmiş, digər tərəfdən, zərlər, küməkçi nitq hissələrinə, xüsəsən, qoşmlara keçmişdir. Məhz göytürk Orxon-Yenisey yazısı abidəlerinin dilindəki bu prosesi nəzərdə tutaraq V.M.Nasilov yazır: «Abidələrin dilində zərlər yaranma vəziyyətindədir və hələ ayrıca leksik kateqoriya kimi formalasılmamışdır. Zərlərin eksoriyyəti adların hal forması şəkilçisinin məhsuldarlığını, habelə fəlin feli bağlama formalarını itirən yaxud itirmiş şəklidir. Onlarda dilin inkişafının keçmiş fazasının morfoloji ünsürləri aydın görünür».¹ Bu, həqiqətən də belədir. Buna görə də burada artıq isim və sıfət bəhslərində adlar kimi

¹ Насылов В.М. Язык орхоно-енисейских памятников. М., 1960, с.39-40.

tədqiq edilən bəzi sözlər zərf bəhsində zərflər kimi tədqiq ediləcəkdir.

Türk dillərinin Orxon-Yenisey abidələri dövründə zərf hələ bir nitq hissəsi kimi tam təşəkkül tapmasa da, onu ayrıca nitq hissəsi kimi öyrənmək üçün abidələrin dilində zərf kateqoriyası kifayət qədər inkişaf etmişdir.

İstər müasir türk dillərində, istərsə də göytürk dilində bu və ya digər sözün zərfə aid olub-olmamasını təyin etmək bir qədər çətinidir. Lakin elə sözlər də vardır ki, onların hansı nitq hissəsinə aid olması türkoloji ədəbiyyatda çoxdan və qəti müəyyən edilmişdir. Buna görə də İ.A.Batmanovun *üçün* və *birlə* sözlərini zərf hesab etməsi¹ təəccüb doğurur, çünkü bu sözlər müasir türk dillərində olduğu kimi, göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində də qoşmadır.

Zərfin mənaca növləri

Göytürk dilində zərfin aşağıdakı məna növlərinin işləndiyini müşahidə etmək olur: 1) tərzi-hərəkət zərfi, 2) keyfiyyət zərfi, 3) kəmiyyət zərfi, 4) zaman zərfi və 5) yer zərfi.

Tərzi-hərəkət zərfi. Tərzi-hərəkət zərfi hərəkətin icrasının tərzini bildirir. Göytürk dilində zərfin başqa növlərinə nisbəton tərzi-hərəkət zərfi az işlənir; məsələn:

Közdə yaş kəlsər, eti də könlütə sığit kəlsər, yanturnu sakintim, katıldı, sakintim (KT şm 11). «Gözdən yaş gəlsə, könüldən fəryad gəlsə, yanaraq düşündüm, möhkəməcə düşündüm». ...*huz-kunça* (O 9) «...pozunca...» *Ol ay bis yigirmikə Keyrə başı Üç birküdə tatar birlə katı tokıtdım* (MÇ 18) «Həmin ayın on heşində Keyrə başı Üç Birküdə tatarlarla şiddetli ilköyüsdüm». *Buñ, banə bat ermiş* (Y 10) «Dərd mənə sürətlə təsir etmiş». *Oğlanım, ardə marımınça bol* (Süci). «Oğlanım, igidlikdə müəllimim kimi ob». *Kuşça çablı tüşürmiş ertiniz* (Y 48) «Quş kimi şahin düşürmüş idiniz» və s.

¹ Батманов И.А. Язык енисейских памятников древнетюркской письменности. Фрунзе, 1959, с.98.

Kəmiyyət zərfi. «Kəmiyyət zərfi hərəkətin və ya əlamətin kəmiyyət xarakteristikasını ifadə etməyə xidmət edir».¹ Göytürk yazılı dilində iki kəmiyyət zərfinin işləndiyini müşahidə edirik: sinarça (T 40) «yarısınca» və müxtəlisif saylarla işlənən *yoh* (KT § 15, şm 4; BK § 28, c 2 və s.) «yolu, dəfə». Məsələn:

Bizintə iki uci sinarça artı erti (T 48) «Düşmən qoşunun iki qanadı bizimkindən yaribayarı artıq idi». *Bir yulka biş yoh sünüşdəmiz* (KT şm 4) «Bir ildə beş dəfə döyüsdük». *Yiti yoh süləmisi* (KT § 15) «Yeddi yol qoşun yürütmüş». *Alı yoh sünüşdim* (BK § 28) «Altı dəfə döyüsdüm» və s.

Keyfiyyət zərfi. Müasir türk dillərinə, o cümlədən Azərbaycan dilinə aid yazılmış qrammatika kitablarında keyfiyyət zərlərindən bəhs edilmir. A.N.Kononov tərzi-hərəkat və keyfiyyət zərlərini keyfiyyət-tərz zərləri adı altında birləşdirərək onlara belə bir tərif verir: «Zərfin bu dərəcəsi hərəkətin icrasının tərzini yaxud üsulunu göstərməklə onun (hərəkətin) keyfiyyət xarakteristikasını özündə eks etdirir».² Göytürk dilində işlənən keyfiyyət zərlərində müəyyən qədər hərəkətin icra tərzini göstərmək çəlallığı olsa da, bunlar, əsasən, hərəkətin keyfiyyətini bildirir; məsələn:

Örtçə kizip kəlti (T 40) «Od kimi qızıb gəldi». *Yeti yüz ər bolıp elsirəmiş, kağansıramış bodunığ, künədəmiş, kuladmuş bodunığ, türk törüsün içğinmiş bodunığ eçüm apam törüsincə yaratmış, hisşgurmuş* (KT § 13) «Yeddi yüz döyüşü olub elini itirmiş, xaqanını tirmiş xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk qanununu dağıtmış xalqı əcdadlarının qanunu üzrə təşkil etmiş, öyrətmiş». *Kanın subça yügürtti, sünükün tağça yatdı* (KT § 24) «Qanın su kimi axdı, sümüyün dağ kimi yatdı». *Türgis kağan sisini Bolçuda otça, borça kəlti* (KT § 37). «Türgis, xaqanın qoşunu Bolçuda od kimi, şorab kimi gəldi» və s.

Zaman zərfi. Göytürk dilində zaman zərləri zaman adı bildirən isimlərdən heç bir əlaməti ilə fərqlənmir, onları yalnız cümlə daxilində fərqləndirmək mümkündür. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də zaman zərfi hərəkətin icra zamanını bildirir; məsələn:

¹ Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М.-Л., 1956, с.276.

² Yena orada, c.278.

İllik bodun ertim, ilim ami kani? (KT § 9) «Elli xalq idim, elim indi hanı?» *Türk bodun üçün tün udımadım, küntüz olurmadım* (KT b 27) «Türk xalqı üçün gecə uyumadım, gündüz oturmadım». *Ol sabığ esidip tün udisikum kəlmədi, küntüz olursikum kəlmədi* (T 12) «O xəbəri eşidib gecə yuxum golmadı, gündüz otura bilmədim». *Ertis ügüzik keçigsizin keçdimiz, tün katdimiz, Bolçuka tan üntünü təkdimiz* (T 35) «İrtiş çayımı keçidsiz keçdik, gecəni gündüzə qatdıq, Bolçuya dan söküləndə çatdıq». *Kiçə yaruk batur erikli sünüsdim* (MÇ 13) «Gecə ay batan zaman döyüsdüm». *Aşmuki Tabğaqdakı oğuz türk taşıkmiş* (MÇ 32) «Övvəlce Çindəki oğuz türkləri sərhədi keçmiş».

Yer zərfi. Göytürk dilində zərfin ən çox işlənən növü yer zərfidir. Göytürk dilində yer zərflər hərəkətin icra yerini, yaxud hərəkəti, hansı istiqamətə yönəldiyi və hansı istiqamətdən, haradan çıxdığını göstərir; məsələn:

Üzə kök tenri, asra yağız yır kılñukuda ekin ara kişi oğh kihnimış (KT §1) «Üstdə mavi göylər, aşağıda qonur yerlər yaranındıqda ikisinin arasında insan oğlu yaranmış». *İlgərү Şantun yazika tagi sülədim* (KT c3) «İrəli Şandun düzüna təki qoşun yürütdüm». *İlgərү gün toğsika, birigərү kün ortusınarу, kuriğaru kün batsikinə yiriğaru tün ortusınarу anta içərəki bodun kop mana körür* (KT c2) «İrəli gün doğana, sağa gün ortasına, geri gün batana, sola gecə ortasına – bu qədər yerin içindəki xalq mənə tabedir». *İçrə aßsız, taşra tonsız, yabız, yablak bodunta üzə ohurlum* (KT § 26) «Qarnı ac, üstü dənsuz, pis və nankor xalqın üstündə oturdum». *Kuriya kün botsikdakı Soğd, Berçəkər, Buxara uhs bodunta Nən sənün oğul tarkan kəlti* (KT şm 12) «Geri gün batandakı Soğda, Berçəkər və Buxara dövlətləri xalqından Nən sənün oğul tarkan gəldi». *Yokarı at yetə yadağın iğac tutunu aqturtum* (T 25) «Yuxıra atları yedəyə alaraq, piyada ağaclarдан tutaraq dırmaşırdım (axdırıldım)». *Öndən kağanğaru sü yordalim, timis* (T 29) «Ondən xaqana tərəf qoşun göndərək, demiş». *Keri bariğma bardı* (O 11) «Geri qayıdan qayıtdı» və s.

Zərfin quruluşca növləri

Göytürk dilində işlənən zərləri quruluşuna görə üç qrupa ayırmak olar: sadə, düzəltmə və tərkibli zərlər. Göytürk Orxon-

Yenisey yazısı abidələrinin mətnlərində mürəkkəb zərflərin işlənməsinə təsadüf edilmir.

Sadə zərflər. Etimoloji planda göytürk dilində sadə zərflər yox dərəcəsindədir. Bu gün sadə kimi qəbul etdiyimiz zərflər türk dillərində tarixən düzəltmə olmuşdur. Göytürk dilində *iç*, *üz*, *il*, *yan*, *ön*, *ış*, *im//am* tipli özlər sadə zərlərdir. Lakin bu sözlər nadir halda şəkilçi qəbul etmədən işlənir.

Düzəltmə zərflər. Göytürk dilində düzəltmə zərflər aşağıdakı sözdüzəldici şəkilçilər vasitəsilə əmələ gətirilir:

1. -a, -ə, ar+a — ara; üz+ə — üzə; kiç+ə — kiçə və s. *Tardus şad ara badi* (Γ 41) «Tarduş şadı aramı kəsdi (bağladı)» *Üzə türk tenri, türk iduk yiri, subi ança timis* (KT § 10-11) «Üstdə türk tanrısi, türk müqəddəs yeri, suyu (torpağı) belə demmiş» *Kiçə yaruk batur erikli sünüsdim* (MÇ 13) «Gecə ay batarkən döyüsdüm».

2.-ra, -rə, iç+rə — içərə, öñ+rə — öñrə, as+rə — asra, kis+rə — kisrə, ış+rə — ışrə və s. *Üzə kök tenri, asra yağız yir kihintukda ekin ara kişi oğlı kihinmiş* (KT § 1) «Üstdə müqəddəs göylər, aşağıda qonur yerlər yarandıqda ikisinin arasında insan oğlu yaranmış». *Taşra yoruyur tiyin, kü eşidip bahkdakı tağıkmış, tağdakı inmiş* (KT § 11-12) «Dışarıda yürüyür deyə, xəber eşidib şəhərdəki dağa qalxmış, dağdakı enmiş». *İçərə aşsız, taşra tonsız, yahız, yabluk bodunca üzə olurum* (KT § 26) «Qarnı ac, üstü donuz pis və nankor xalqın üstündə oturdum».

3. -ru, -rү, -ri, taş+ru — taşru, ki+rü — kirü, ke+ri — keri və s. *Ər atım yok üçün yeti aşnukı eşim taşru etilti* (Y 41) «İgid atım olmadığı üçün yeddi əvvəlki dostum sürgün edildi». *Kirü Təmir kapiğka təgi konturmuş* (KT § 2) «Geri Dəmir qapıya təki yerləşdirdim». *Keri bariğma bardı* (O 11) «Geri qayıdan qayıtdı».

4. -ya, -yə, kuri+ya — kuriya, bəri+ya — bəriya, yira+ya — yiraya və s. *Türk bodun, üləsikin bəriyə Çuğay yiş tügül, Tün yazı konaym, tisər, türk bodun, üləsikig ania aÿığ kisi ança boşgurur ermış* (KT c 6-7) «Türk xalqı, bir hissən bəriyə Çuğay meşəli dağlarına, deyil, Tün düzüna qonaq desə, türk xalqını bir hissəsini orada pis adamlar elə öyrədir imiş» ... *yiraya Oğuzda iki-üç bin, sümiz, kəltəçimiz* (T 14) «Solda, Oğuzda iki-üç min qoşunuq, gələsəyiş». *Bəriyə Tabğacığ, öñrə Kitayığ, yiraya Oğuzığ üküs ök ölürti* (Γ 7) «Sağda Çini, öndə Kitayı, solda Oğuzu — çoxluca öldürdü».

5. -ğaru, -gərү. -kuri+ğaru -kuriğaru, il+gərү - ilgərү, bəri+gərү - bırgərү, yra+ğaru - yıraqəru və s. İlgərү Şantun yazıka təki sülədim, talyuka kiçig təqmədim. Bırgərү Tokuz Ərsəngə təgi sülədim, Tüpütkə kiçig təqmədim. Kuriğaru Yinçü ügüüzig keçə Təmir kapiğka təgi sülədim, yıraqəru Yır Bayırku yırınə təgi sülədim (KT c 3-4) «İrəli Şandun düzünə təki qoşunla getdim, dənizə azacıq çatmadım. Sağa Doqquz Ərsəncə təki qoşunla getdim, Ti-betə azacıq çatmadım. Geri İnci çayını keçərək Dəmir qapıya təki qoşunla getdim, sola Yer bayırku yerinə təki qoşunla getdim».

6. -naru. ortu+si+naru -ortusınaru. İlgərү gün toğsika, bırgərү kün ortusınaru, kuriğaru kün batsıknıa, yıraqəru tün ortusınaru -anta içrəki bodun kop manğı görür (KT c 2) «İrəli gün doğana, geri gün batana, sola gecə ortasına - bu qədər yerin içindəki xalq tamamilə mənə tabe oldu».

7. -dən. öñ+dən - öñdən, bəri+dən - bəridən və s. Öñdən kağanğaru sü yoralım (T 29) «Öndən xaqaşa qarşı qoşun yürüdək». Tabğac, bəridən yənə təg (T 11) «Tabğac, bəridən hūcum et». Ben yiradantayan təgəyin (T 11) «Mən soldan hūcum edim».

8. -ta. ol>an+ta. Ol süg anta yokkişdım (BK § 25) «O qoşunu orada məhv etdim».

9. -ti, -ti, -di, -di, im+di - imdi, am+ti - amti, edgü+ ti - edgütü, katığ+di, --- katığdı və s. Ol amti aŷış yok (KT c 3) «O indi pis deyil». Tokuz oğuz bəgləri, bodum, bu sabimin edgütü esid, katığdı tıňla (KT c 2) «Doqquz oğuz bəyləri, xalqı, bu nitqimi yaxşıca eşit, möhkəmə dinlə».

10. -ça, -çə. ot + ca - otça, ört+çə - örtçə, bor+ça - borça, köñlün+çə - köñlünçə, sınar+ça - sınarça, marinun+ça - marinunça, yüz+çə - yüzçə, bu(n) +ça - bumça, an+ça - ança, sub+ça - subça və s. Türgis kağan süsi otça, borça kəlti (BK § 27) «Türğis xaqanının qoşunu od kiuui, şərah kimi gəldi». Ekinli kün kəlti, örtçə kizip kəlti (T 39-40) «İkinci gün gəldi, odca qızıb gəldi». Kanın subça yügürti, sünükün tağça yatdı (KT § 24) «Qanın su kimi axdı, sümüyün dağ kimi yatdı».

Tərkibi zərflər. Göytürk dilində başqa nitq hissələrində olduğu kimi, zərflərdə də mürəkkəbləşmə zəif inkişaf etmişdir. Abidələrin dilində bir neçə tərkibi zərfin işləndiyi müşahidə edilir; məsələn: Ertis ügüzik geçigsizin keçidimiz, tün katdimiz, Bolçuka tan üntürü təgdimiz (T 35) «İrtis çayını keçidsiz kedik, gecəni gündüzə qatdıq, Bolçuya dan söküləndə çatdıq».

KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ

Göytürk dilində köməkçi nitq hissələri zəif inkişaf etmişdir. Bu dövrə qədim türk qabilələrinin dilində köməkçi nitq hissələri təşəkkül dövrü keçirirdi; hələ Orxon-Yenisey abidələri dövründən əvvəl başlanmış əsas nitq hissələrinin köməkçi nitq hissələrinə çevrilməsi prosesi Orxon-Yenisey abidələri dövründə də davam edirdi. Buna görə də abidələrin dilində eyni bir sözün həm əsas nitq, həm də köməkçi nitq hissəsi funksiyasında çıxış etməsi adı bir haldır. Bu xüsusiyət daha çox qoşmalara aiddir. Orxon-Yenisey abidələri dövründən başlayaraq, türk dillərində köməkçi nitq hissələri diferensiallaşdır və müstəqil leksik-qrammatik kateqoriyaya – nitq hissələrinə çevirilir.

Göytürk dilində köməkçi nitq hissələrindən qoşma, bağlayıcı, ədat və modal sözlərin, habelə predakativ sözlərin işləndiyi müşahidə edilir.

QOŞMA

Müasir türk dillərində qoşmalar az-çox sabitlenmiş köməkçi nitq hissəsidir. Onların özlərinə məxsus qrammatik funksiyası vardır — qoşmalar sözlər arasında əlaqə yaradır, özlərindən əvvəl gələn sözlərə qoşulur, onları idarə edir və bu məqamda qoşma birloşməsi adlanan söz birləşməsi əmələ gətirir. Bir qayda olaraq, qoşmalar adlardan sonra işlənir və qoşmanın ifadə etdiyi mənədan asılı olaraq, əvvəl gələn sözün ismin hallarından birində işlənməsini tələb edir. Bu məqamda qoşmalar hal şəkilçiləri ilə eyni olan funksiya yerinə yetirir. Lakin funksiya eyniliyi qoşmalarla hal şəkilçilərinin eyniliyi demək deyildir; hal şəkilçiləri sözdən ayrılmada işlənə bilmirsə, qoşmalar müstəqil sözlərdir və müstəqil nitq hissəsi təşkil edir. Bundan başqa, qoşmalar hal şəkilçilərini əvəz etmir; qoşmanın idarə etdiyi söz mütləq ismin müəyyən bir halının şəkilçisini qəbul edir. Məhz buna görə də bir sıra türkoloqların *ilə* (*birlə*) qoşmasının ismin birgəlik halını yaratması haqqındaki fikrini qəbul etmək olmaz.

Türk dillərində, o cümlədən göytürk dilində qoşmalar adlıq və təsirlik, habelə yerlik halda olan sözlərlə işlənmir. Buna görə də bəzi türkoloqların türk dillərində qoşmaların bu üç halda işlənməsi haqqındaki iddiaları əsassızdır. Bu sözlər eyni dərəcədə

A.N.Kononovun göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində guya qoşmaların adlıq, təsirlik və yerlik halda işlənən sözlərə qoşulması¹ haqqındaki iddiasına da aiddir. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də qoşmalar adlıq, təsirlik və yerlik halda işlənən sözlərə qoşulmur. Unutmaq olmaz ki, sözün hal şəkilcisiş işlənməsi hələ onun adlıq halda olması demək deyildir; təsirlik və yiyəlik hallarının da şəkilcisiş formaları vardır. Təsirlik halin qoşma ilə işlənməsinə gəlinçə, yadda saxlamaq lazımdır ki, təsirlik halda işlənən söz təsirli fellərdən başqa heç bir sözlə idarə edilmir; məlumdur ki, qoşmanın özündən əvvəl gələn sözü idarə etmək qabiliyyəti vardır.

Qoşmalar adlarla fellər, adlarla adlar arasında sintaktik münasibətlər yaranan köməkçi nitq hissəsidir. Qoşmalar ismin hal sistemi ilə sıx əlaqədardır. Onlar halları əvəz etmədən onların mənalarını dəqiqləşdirir. Halların dəqiqliyi ifadə edə bilmədiyi sintaktik münasibətləri dəqiqləşdirir. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də qoşmalar məkan, zaman, kəmiyyət, səbab, məqsəd, bənzərlik, komitativ monalar ifadə edir.

Göytürk dilində işlənən qoşmaların böyük əksoriyyəti törəmdir: bunların yənə də əksoriyyəti feldən törəmişdir və təcrid edilmiş feli bağlamalardır, bir qismi adlardan, bir qismi də zərflərdən əmələ gəlmışdır. Nəzəri baxımdan yanassaq, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində əsl qoşmalar, törənişdən qoşma kimi yaranmış qoşmalar yoxdur.

Göytürk dilində qoşmalar təşəkkül dövrü keçirirdi və müasir türk dillərində malik olduğu qrammatik xüsusiyyətləri yeni-yeni qazanmaqdı idi. Göytürk dilində qoşmalar ikili xarakter daşıyır; «bir tərəfdən, zərflər kimi qoşmalar da ad və fel əsaslarından törəmiş kateqoriyaddır, çox vaxt zərflərlə eynilik təşkil edir, digər tərəfdən, onlarda söz birləşməsi sistemində onlardan asılı olan sözləri idarə ənənəsi müşahidə edilir».²

Göytürk dilində qoşmalar hələ tamamilə əsas nitq hissələri-dən diferensiallaşmamışdır, onlar zərflərdən təkcə cümlədəki funksiyalarına görə fərqlənir, feli bağlamalardan isə heç bir əlamətlə fərqlənmir. Aşağıdakı cümlələri nəzərdən keçirək:

¹ А.Н.Кононов. Грамматика языка тюркских памятников VII-X вв., Ленинград, 1980, с.201.

² Насилов В.М. Язык орхено-енисейских памятников. М., 1960, с. 41.

Üzə kök tenri, asra yağız yir kılıntıda ekin ara kişi oğlı kılınmış (KT ş1) «Yuxarıda mavi göylər, aşağıda qonur yer yaranıqda ikisinin arasında insan oğlu yaranmış». *Kişi oğlnta üzə eçüm, apam Bumin kağan, İsləmi kağan ohurmiş* (KT ş 1) «İnsan oğlunun üzərində aedadlarım Bumin xaqan, İsləmi xaqan oturmuş». *Tardus şad ara badi* (T 41) «Tardus şadı aranı bağladı». *İlgərü Kadırkan yişig aşa boduniğ ança konturtunuz* (KT ş 21).

Birinci cümlədə işlənmiş *üzə* və üçüncü cümlədəki *ara* sözləri heç bir sözü ifadə etmir. Hərəkətin icra yerini bildirir, cümlədə zərflik funksiyası daşıyır, buna görə də bu tipli sözlər zərf kimi qəbul edilir. İkinci cümlədəki *üzə* sözü *oğlnta* sözünü, birinci cümlədəki *ara* sözü isə *ekin* sözünü idarə etdiyi üçün qoşma sayılır. Dördüncü cümlədəki *aşa* sözü haqqında bunları demək olmur. Bu söz *aş(maq)* felindən -a, -ə şəkilçisi vasitəsilə düzəlmış feli bağlama kimi də, bir qoşma kimi də ovval gələn *Kadirkan yişig* sözünü idarə edir. Bu cümləni iki cür tərcümə etmək olar: 1. *İrəli Kadirkan meşəli dağlarını aşaraq xalqı eləcə yerləşdirdik; 2. İrəli Kadirkan meşəli dağları aşırı xalqı eləcə yerləşdirdik.*

Bələ ikili işlənmə özünü göytürk dilində işlənən qoşmaların əksəriyyətində göstərir. Göytürk dilində aşağıdakı qoşmaların işləndiyi müşahidə edilir.

I. *təg* «tək» «kim» qoşması. Göytürk dilində *təg* qoşması aşağıdakı mənalarda işlənir:

a) *təg* qoşması müqayisə bildirir: məsələn: *Tenri tək, tenridə bolmuş türk bilgə kağan bu ödkə ohurtım* (KT c1) «Tanrı tək, tanrıdan olmuş türk müdrik xaqanı bu vaxt taxta oturdum». *Tenri təg, tenri yaratmış türk bilgə kağan sabım* (BK ş1) «Tanrı tək, tanrı yaratmış türk müdrik xaqanı nitqim (budur)». ...*bakırı bunsız eti kara saçın təg* (Y 26) «...puhu sansız idi, qara saçın tək». *Tenri küç bəriük üçün kanım kağan süsi böri təg erti, yağısı koy təg erti* (KT ş 12) «Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd tək idi, yağısı qoyun tək idi». *Körür közim körməz təg, bilir bılıgım bilməz təg bolı, özim sakımtım* (KT şm 10) «Görər gözün görməz tək, iti ağlım bilməz tək oldu, özüm düşündüm».

b) *təg* qoşması zaman (zamanın sonunu) bildirir: *Tabışğan yıl bissinç ayka təg...* (MÇ 21) «Dovşan ili beşinci aya tək...»

c) Müasir türk dillərində *təg* qoşması son məkanı da bildirir; məsələn: *Maşınımız aşırına tək getdi*. Göytürk Orxon-Yenisey

abidələrinin dilində *təg* qoşmasının bu məqamda işlənməsinə təsadüf edilməmişdir.

ç) Göytürk dilində *təg* qoşması adlara qoşulduğu kimi, təsriflənən fellərə də qoşulub bənzərlilik mənası ifadə edir; məsələn: *Körür közim körməz təg, bılır biligim bilməz təg bolu* (KT şəm 10) «Görən gözüm görəz tək, bilən biliyim bilməz tək oldu» ...*kahtaçı biz öz içün taşın tutmış təg biz* (T 13) «...qalasıyıq öz içini, bayırını tutmuş tək biz».

II. *təgi* «təki» qoşması. Bu qoşma *təg* qoşmasının bir qədər inkişaf etmiş variantıdır. V.M.Nasilov¹ və A.M.Şerbak² *təgi* qoşmasının *təg* (d ə y) felindən əmələ gəlmış *təgi* feli bağlamasından törədiyini göstərirlər. Göytürk dilində *təgi* qoşması aşağıdakı məqamlarda işlənir:

a) *təgi* qoşması obyektin sonunu, bənzətmə bildirir. Məsələn: ...*on ok oğlqa, tatıça təgi buni görü biliñ* (KT c 12) «...on ox ogluna, tatlara təki bunu görərək biliñ». *Bir kişi, yanılsar, oğuş, bodunu bisükinqə təgi kidmaz ermış* (KT c 6) «Bir adam yanılsa imiş, tayfası, xalqı son nəşərinə qədər doğranırmaz imiş».

b) məkanın son məntəqəsinin bildirir; məsələn: *Yinçü ügüzig keçə Təmir kapiğka təgi sülədimiz* (KT ş 39) «İnci çayını keçərək Dəmir qapıya təki qoşunla getdik». *İlgərү Kadirkan yişka təgi, kirү Təmir kapiğka* *təgi konturmiş* (KT ş 12) «Şərqə Kadirkan meşəli dağlarına təki, qərbə Dəmir qapıya təki yerləşdirmiş». *İlgərү kün toğsıkda Bökli kağanka təgi süləyi birmış, kuriğaru Təmir kapiğka təgi süləyi birmış* (KT ş 8) «Şərqə gün doğandakı Bökli xəqanlığına təki fəth etmiş, qərbə Dəmir qapıya təki fəth etmiş». *İlgərү Şantun yazika təki sülədim, talyuka kiçig təgmədim. Birgərү Tokuz Ərsənka təgi sülədim, Tüpütka kiçik təgmədim. Kuriğaru Yinçü ügüzig keçə Təmir kapiğka təgi sülədim, yrağaru Yir Bayırku yırına təgi sülədim* (KT c3-4) «Şərqə Şəndun düzündə təki qoşunla getdim, dənizə azacıq çatmadım. Cənuba Doqquz Ərsənə təki qoşunla getdim, Tibetə azacıq çatmadım. Qərbə İnci çayını keçərək Dəmir qapıya təki qoşunla getdim, şimala Yir Bayırku yerinə təki qoşunla getdim». *Sələnqə kidin Yılıñ kol birdin sınar Şip başına təgi çərik itdim* (MÇ 15) «Selenqa çayından qərbə, Yılın

¹ Насилов В.М. Язык орхено-енисейских памятников. М., 1960, с.47.

² Щербак А.М. Грамматический очерк языка тюркских текстов X-XIII вв. из Восточного Туркестана. М.-Л., 1961, с. 190.

çayından cənubda Şip başının yarısına təki qoşun yeritdim». *Körgün Sakışın Şip başın yüra kəlti, Sələnqəkə təgi çərig etdi* (MC 16) «Görgü, Sakış, Şip başlarından yürüörək gəldi, Selenqaya təgi qoşun çəkdi». *Kuriğaru Kəmū Tarmanka təgi türk bodunuğ ança konturtumiz, ança itdimiz* (KT ş 21) «Qırba Kəmū Tarmana təki türk xalqını elə yerləşdirdik, təşkil etdik».

Göytürk dilində *təgi* qoşması yalnız yönlük halda işlənən sözləri idarə edir.

III. *Üçün* qoşması. *Üçün* qoşmasının mənşəyi haqqında türkologiyada müxtəlif fikirlər vardır. O.N.Bötlinqk *üçün* qoşmasının iç sözündən törədiyini söyləyir,¹ lakin *-in* (-ün) şəkilçisinin bu sözə nə məna verdiyini müəllif göstərmir; bunu göstərmək də mümkün deyildir. O.N.Bötlinqkdən bir neçə il sonra M.Kastren *üçün* qoşmasının *uc* sözü ilə əlaqələndirir.² Onun bu fərziyyəsi K.Q.Zaleman tərəfindən müdafiə edilir. O.N.Bötlinqk, M.Kastren və K.Q.Zalemanın mülahizələri K.Brokkelman və K.Qronbeh tərəfindən təsdiq edilir, lakin sonuncular *üçün* qoşmasının mənşəyi haqqında heç bir fərziyyə irəli sürmürlər. Məşhur fransız türkoloqu J.Deni də *üçün* qoşmasının *uc* sözündən törədiyini söyləyir və *ucundan* qoşmasını *ucundan* sözü ilə müqayisə edir.³ B.Atalayın verdiyi məlumatə görə müasir türk dilinin anatolu dialektlərində *uc* sözü «səbəb» mənasında işlənir.⁴ J.Deninin qrammatikasının türk dilinə tərcüməcisi A.U.Elove §882-yə etdiyi qeydində *üçün* qoşmasının *öc* (intiqam, əvəz) sözü ilə bağlayır.⁵ Rus sovet türkoloqu A.N.Kononov *üçün* qoşmasının mənşəcə *uc* «son, səbəb» sözündən yarandığını tamamilə inandırıcı hesab edir.⁶ Müəllisin başqa bir əsərində oxuyuruq: *uçun /<uc «son» «səbəb»+un - alət hali (?) şəkilçisi yaxud, daha yaxşısı, vasitəli*

¹ O.H.Бётлингк. О языке якутов. Новосибирск, 1989, с.417..

² M. Castren. Verbuch einer Koibalischen und Karagas Spachlchre, СПб., 1857, сəh. 67.

³ Jean Denu. Türk dili qrameri, İstanbul, 1941, s. 665-666.

⁴ B.Atalay. Türk dilində ekler və köklər üzərinə bir deneme, İstanbul, 1942, сəh. 328.

⁵ Jean Denu. Türk dili qrameri, İstanbul, 1941, сəh.564.

⁶ Кононов А.Н. Грамматика современного турецкого литературного языка. М. – Л., 1956, с. 317.

halların formasında III şəxsin mənsubiyət şəkilçisi¹] II.İ.Mirzəzadə yazar ki, üçün və uc sözləri arasında tam uyğunluq vardır.²

Qeyd etmək lazımdır ki, türk dillərində də, klassik Azərbaycan ədəbiyyatının dilində də, müasir Azərbaycan xalq danışq və ədəbi dilində də uc sözü səbəb mənasında -undan şəkilçisi ilə ucundan şəklində işlənir. Səbəb mənasında uc sözü nə türk, nə də Azərbaycan dilində başqa quruluşda işlənmir. Göytürk dilində isə ucundan sözü ümumiyyətdə işlənir.

Yeri gölmüşkən qeyd etmək lazımdır ki, müasir Azərbaycan dilinin Bakı dialekti və Lənkəran şivəsində ucundan sözü ilə parallel və həmin mənada kökü uc sözü olan ikinci bir söz də uchatından sözü də işlənir.

Bizcə, üçün qoşmasının uc sözü ilə heç bir mənşə yaxınlığı yoxdur.

Göytürk dilində üçün qoşması üç məqamında – səbəb, məqsəd və aidlik mənalarında işlənir.

a) üçün qoşmasının səbəb mənasında işlənməsinə nümunələr: *Tenri küç bertik üçün kanım kağan süsi bori təg ermış, yağısı koy təg ermış* (KT § 12) «Tanrı güc verdiyi üçün atam xaqanının qoşunu qurd tek imiş, yağısı qoyun tek imiş». *Tenri, yer bulğakın üçün yağı bolı* (KT şm 4) «Yer, göy qarışlığı üçün yağı oldu». *Anta kısra tenri bilig bertük üçün özim ök kağan kıldım* (T 6) «Ondan sonra tanrı bilik verdiyi üçün özüm xaqan seçdim». *Ərdəmi üçün eçim, yıta, yokladı* (Y 32) «Döyüşçü ığidliyi üçün böyük qardaşım, əfsus, yox (məhv) oldu». *Ərdəmin üçün il arada Kara kanka barıpan, yalabaç barıpan kalmadınız* (Y 30) «İgidlik üçün el arada Qara xanın yanına gedib, səfir gedib gəlmədiniz». *Yüz ər kadaşım uyarın üçün, yüz ərən ələig öküzün təgdig üçün adırlığım* (Y 10) «Yüz ığid dostumun şöhrəti üçün, yüz ığid əlli öğüza hücum etdiyi üçün ayrıldım (oldum)». *Ər atın yok üçün yeti aşnukı eşim taşru etilti* (Y 41) «Döyüşçü adını olmadığı üçün yeddi əvvəlki dostum sürgün edildi». *Səkiz adakhğ barımıq üçün yılma tükəti bardım* (Y 11) «Səkkiz ayaqlı varım olduğu üçün ilxi tükninə getdim». *İlimkə ərdəm üçün mən yerlədim* (Y 28) «Elimdə ığidlik göstərdiyim üçün mən yerləşdim». *Ərdəm üçün Tüpüt kan-*

¹ Кононов А.Н. Грамматика современного узбекского литературного языка. М. – Л., 1960, с. 302.

² Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfolojiyası. B., 1962, s. 312.

ka yalabaç bardım (Y 28) «İgidiliyim üçün Tibet xanına səfir getdim». *Urunu külüg Tög Bögü tərkinə, kani bəg ərdəm üçün ben ərki bardım* (Y 10) «Bayraqı məşhur Tög Bögü tərkino atası bəy cəsur (olduğu) üçün mən ər... getdim». *Ər ərdəmi üçün alpun, altun, gümüşig, əgritəb, eldə kişi kazğandım* (Y 11) «Döyüşü igidiyimi üçün, rəşadət üçün qızıl, gümüş, hürküelü dəvə, eldə kişi adı qazandım».

b) *üçün* qoşması aidlik bildirir; məsələn: *Türk bodun üçün tün udımadım, küntüz ohurmadım* (KT § 27) «Türk xalqı üçün gecə uyumadım, gündüz oturmadım». *Kanım üçün Bilgə Çıkşən kanına tapdım* (Y 13) «Atam üçün Müdrük Çıkşən xanına xidmət etdim». *Tokuz kırk yaşında, elim üçün* (Y 23) «Otuz doqquz yaşımda elim üçün...» *Uyar kadının üçün ükdəm* (Y 17) «Məşhur qadının üçün qorxdum».

c) *üçün* qoşması məqsəd bildirir; məsələn: ...*kanım üçün* (Y 19) «...atam üçün...» *kanın üçün, alpin üçün, ərdəmin üçün*

Orxon-Yenisey abidələrində işlənən bu ür mənədan başqa üçün qoşması müasir türk dillərindən bir qismində məsərlə işlənərək məqsəd mənası ifadə edir (*Qardaşım kitab almaq üçün kitabxanaya getdi*).

Müasir türk dillərindən, xüsusən Azərbaycan dilindən fərqli olaraq, göytürk dilində üçün qoşmasının işlənmə yeri sabit deyildir. Göytürk dilində üçün qoşması aşağıdakı mövqelərdə işlənir.

1. Mənsubiyyat şəkilçisi olmayan -*dik*, -*dük* şəkilçili feli sıfətdən sonra; məsələn: *İçikdik üçün tenri öl timiş erinç* (T 3) «Tabe olduğun üçün tanrı ölü demmiş». *Kül tudun inisi Altun Tamğan tarkan yoğm umadık üçün adırlıtmız* (1A 1) «Kül tudunun kiçik qardaşı Altun Tamğan tarkanın dəfnini təşkil edə bilmədiyimiz üçün öldürdüldük». *Tenri yarlıkadık üçün üküs tiyin biz korkmadırmız* (T 40-41). «Tanrı buyurduğu üçün çoxdurlar deyə biz qorxmadiq». *Anıta kısra tenri bilig bertük üçün özüm ök kağan kisdım* (T 6) «Ondan sonra tanrı bilik verdiyi üçün özüm xaqan seçdim». *Ança kazğanıp tenri yarlıkadık üçün özüm otuz artukı üç yaşımı...* (BK § 34) «Belə qazanıb tanrı buyurduğu üçün özüm otuz üç yaşımıda...»

Göytürk dilində üçün qoşmasının mənsubiyyət şəkilçisi qəbul etmiş -*dik*, -*dük* şəkilçili feli sıfətlərdən sonra da işlənməsinə tösadüf edilir. Müasir türk dillərində normativ hal olan bu xüsusiyyəti abidələrin dilində özünü nadir hallarda göstərir; məsələn:

Mən özim kağan ohurtukim üçün türk bodunığ ... kilmadım (BK § 36) «Mən özüm xagan oturduğum üçün türk xalqını ... etmədim».

2. Müəyyən iyilik halda işlənən adlardan sonra; məsələn: *İltəris kağan bilig esin üçün, alpin üçün Tabğaçka yeti yigirmi sünüsdi, Kitayka yeti sünüsdi, Oğuzka hes sünüsdi* (T 48-49) «İltəris xagan biliklə dost olduğu üçün, ığid olduğu üçün Çinə qarşı on yeddi dəfə döyüşdü, Kitaya qarşı yeddi dəfə döyüşdü, Oğuz'a qarşı beş dəfə döyüşdü». *Tay bilgə tutuk yablakin üçün, bir-iki atlıq yablakin üçün, kara bodunım, öltü, yetdiñ* (MÇ 17) «Tay müdrik tutuk pis olduğu üçün, bir-iki məşhur adam pis olduğu üçün, qara xalqım, öldün, sona yetdin».

3. Şəkilcə təsirlik halda işlənən əvəzliklərdən sonra; belə əvəzliklər iyilik hal məzmunu ifadə edir; məsələn: *Ani üçün ilig ança tutmus erinç* (KT § 3) «Onun üçün eli o qədər tutmuş». *Besbahlik ani üçün ozdı* (BK § 28) «Beşbahlik onun üçün xilas oldu».

4. Formal cəhətdən təşəkkül tapmış xəbərdən sonra; belə xəbərlər, adətən, *bar* «var» və *yok* «yox» sözləri ilə ifadə edilir; məsələn: *Tenri yarhkadukim üçün, özüm kutum bar üçün kağan ohurtum* (KT c 9) «Tanrı buyurduğu üçün, özümün bəxti olduğu üçün xagan oturdum». *Tört oğlum bar üçün bengümən tikti* (Y 20) «Dörd oğlum olduğu üçün mənə ədəbi daş qoydular». *Ər ərdəni atun bar üçün bengü tikə bertim* (Y 48) «İgid döyüşü adım olduğu üçün əbədi daş qoydurdum». *Aluçuz bar üçün tikə berdimiz* (Y 48) «Bəxtiniz olduğu üçün tikdik». *On (ninəsi), tokuz oğlu bar üçün ...* (Y 30) «On (qadın qohumu), doqquz oğlu olduğu üçün...»

5. Düzəltmə sıfətlərdən sonra; *Bəgləri, bodun tüzsiz üçün, tabğaç bodun təbliğin kürhig üçün, armakçışım üçün, inili-eçili künsürtüğün üçün, bəqli-bodunlıq yonşurtukim üçün türk bodun illədük ilin içqanı idmiş, kağanladuk kağanın yitürü idmiş* (KI § 6-7). «Bəyləri, xalqı düz olmadığı üçün, tabğaç xaqının təhribi hıylagər olduğu üçün cəzbedici olduğu üçün, kiçikli-böyükli birlərinin üstüne qaldırıldığı üçün, bəyli-xalqlı savaştırdığı üçün türk xalqı düzəltdiyi elini dağıtmış, seçdiyi xaganını öldürmüş».

6. -in, -in şəkilcisi qəbul etmiş müxtəlif nitq hissələrinə aid sözlərdən sonra; məsələn: *Tenri, yer bulğakın üçün yağı bolı* (KT şm 4) «Yer, göy qarışlığı üçün yağı oldu». *Tenri yarhkadukim üçün, özüm kutum bar üçün kağan ohutun* (KT c 9) «Tanrı buyurduğu üçün, özümün bəxtim olduğu üçün xagan oturdum». *Bəgləri*

bodun tüzsiz üçün, tabğac bodun tabliğin kürlig üçün, armakçısın üçün, inilti-eçili kinşürtükün üçün, bağlı-bodunlığ yonşurtukın üçün türk bodun illədük ilin içgini idmiş, kağanladuk kağanın yitürü idmiş (KT § 6-7) «Bəyləri, xalqı düz olmadığı üçün, tabğac xalqının təhrika hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçikli-böyükli bir-birinin üstünə qaldırıldığı üçün, baylı-xalqlı savaşdırlığı üçün türk xalqı düzəltdiyi elini dağıtmış, seçdiyi xaqqanını öldürmüş» *Ər ərdəmin üçün yokladı* (Y 32) «Döyüşçü igidliyi üçün yox oldu». *Ər ərdəm üçün, inim-eçim uyarin üçün bengümən tikə berti* (Y 28) «Döyüşçü igidliyim üçün, kiçiklərimin, böyüklərimin şöhrəti üçün (mənə) əbədi daş qoydu». *Altı çub bodunun küçligin üçün arkak elim taşın bunta tikti* (Y 49) «Altı tayfaltı xalqım güclü olduğu üçün arxalı elimin daşını burada tikdi».

7. Müasir türk dillərində olduğu kimi, göytürk dilində *də üçün* qoşması qeyri-müəyyən yiyoşlik halda işlənən adlardan sonra da işlənir, lakin bu xüsusiyyət abidələrin dili üçün səciyyəvi deyildir. Buna görə *də üçün* qoşmasının qeyri-müəyyən yiyoşlik halda duran adlara qoşulmasına abidələrin dilində nadir hallarda rast gəlirik; məsələn: *Yiti urı oğul üçün tikə bertimiz* (Y 48) «Yeddi varis oğul üçün tikdik». *Ər ərdəm üçün, inim-eçim uyarin üçün bengümən tikə berti* (Y 28) «Döyüşçü igidliyim üçün, kiçiklərimin, böyüklərimin şöhrəti üçün (mənə) əbədi daş qoydu».

IV. Ötrü qoşması. Göytürk dilində örtü qoşması az-az işlənir. Bu qoşma göytürk dilində səbəb mənəsi ifadə edir; məsələn: *Anta ötrü kağanıma ötüntim* (T 12) «Ondan ötrü (ona görə) xaqqanıma müraciət etdim». *Anta ötrü oğuz kopun kəlti* (T 16) «Ondan ötrü (ona görə) oğuzlar tamamilə gəldilər». *Anta ötrü türqış, kar-hukın taharım alıp, ebin yohp harmış, ebimə tüşmiş* (MÇ 29) «Ondan ötrü (ona görə) türqışların, karlukların malını alıb, evini dağıdıb getmiş, evimə qayıtmış».

Gətirilmiş nümunələrdən göründüyü kimi, göytürk dilində *ötrü* qoşması çıxışlıq hal məzmunu daşıyan yerlik halda işlənən sözlərə qoşulur.

V. Birlə «ilə»qoşması. Bu qoşma göytürk dilində yalnız komitativ (birgəlik, müştərəklik) mənə ifadə etmişdir. Müasir türk dillərində müxtəlif fonetik tərkibdə işlənir. Bu qədim türk qoşmasının mənşəyi haqqında müxtəlif mülahizə və fərziyyələr vardır. Türkoloqların əksəriyyəti bu fikirdədir ki, *birlə* qoşması *bir+la* hissələrinən ibarətdir. *-la* şəkilçisinin mənşəyi haqqında da müx-

təlif fikirlər vardır. V.V.Radlov onu toplayıcı -la, -lanq şəkilçisi ilə, J.Deni isə birgəlik, topluluq bildirən -la şəkilçisi ilə müqayisə edir.

Türkoloqlardan P.M.Melioranski, N.F.Kataiov, Q.I.Ramstedt, V.Baq, Q.Vamberi, V.Kotviç, V.Sott, K.Brokkelman, M.Rəsənen, A.N.Kononov, N.A.Baskakov, A. fon Qaben, H.İ.Mirzəzadə və başqaları ilə qoşmasının mənşəli məsələsinə toxunmuş və bir-birindən fərqlənən müxtəlif fikirlər söyləmişlər.

P.M.Melioranskinin fikrincə, müasir türk dillərində işlənən ilə qoşması türk dilində işlənən birlə qoşmasından töremişdir. Müəllif göstərir ki, «Kitabe tərcümane farsi və türki və möğoli» əsərinin müəllifində birlə və ilə qoşmalarının aralıq forması olan bilə qoşması işlənir¹. A.N.Kononov də təxminən cyni fikri söyləyir. «Ümumi rəyə görə bilən qoşması birlən - bir «bir»+la+n-sözündən töremişdir»². Bu qoşma haqqında V.Kotviçin maraqlı mühakimələri vardır. «Kotviçə görə - A.N.Kononov yazır, -la (i+la) və bila**< birlə** (bir+la+n) formaları birinci hissələrinə görə müxtəlif köklərdən töremişdir: i, bi**< bir** əvəzlilikdir, -la, -lan şəkilçisi=birgəlik yaxud alət hal şəkilçisində gedib çıxır; buna görə də ilə qoşması «conunla», bila, birlə qoşması isə «bununla» mənasını ifadə edə bilərdi: bir əvəzlilik kökü xalq şüründə bir sayı ilə eyniləşdirilə bilərdi»³.

Məlum olduğu kimi, ilə qoşması müasir türk dillərində göytürk Orxon-Yenisey abidələrinin dilində işlənən komitatıv mənəsi ilə paralel yeni (lakin yeganə yox!) instrumental (alət) mənəsi da ifadə edir. Buna görə də V.Kotviç bu qoşmanın köhiş mənəsi ilə yanaşı yeni instrumental mənasında çıxış edib öz fərziyyəsini qurur.

H.İ.Mirzəzadənin ilə qoşmasının mənşəyi haqqındaki müləhizələri bir qədər V.Kotviçin fikirləri ilə həmahəng səslənir: «Birlə, bilə qoşması iki tərkib hissədən əmələ gəlmüşdür; yəni say bildirən bir sözünün fel düzəldən -la şəkilçisi və qədim feli bağlama şəkilçisi n ünsürü ilə birləşməsindən düzəlmüşdür. Bir-la-n vaxtı birlikdə, vəhdətdə demək imiş. Lakin sonralar tədriclə inkışaf

¹ Мелиоранский П.М. Араб-филолог о турецком языке. СПб., 1900, с.XII.

² Кононов А.Н. Грамматика современного узбекского литературного языка. М.-Л., 1960, с.297.

³ Іенә орада, с.298.

edərək, müstəqil bir sözdən köməkçi bir sözə keçib, qoşma məzmunu kəsb etmişdir. Əvvəlki mənasından əlavə ikinci bir məna almışdır; başqa sözlə desək, *birlən*, *birlə*, *bılə* qoşmaları iki əşyanın birlikdə alınmasını, ya da müəyyən bir işin, hərəkətin müəyyən bir əşya vasitəsi ilə icra edildiyini və ya müşayiət olunduğunu bildirir. İkinci vəziyyətdə alət hal adlanan ismin bir halını bildirir»¹.

Bir sözü türk dillərində polisemantik mənaya malikdir və müxtəlif şəkilçilərlə müxtəlif mənalar ifadə edir. Ehtimal ki, *bır* sözü say mənasını ifadə etməkdən əlavə qədim dövrlərdə türk qabilələrinin dilində komitativlik mənası da ifadə etmişdir. Bu məna, məsələn, qırğız dilindəki *birqelas* (*birgələs*), *birqələ* (*birləşdir*)², *birkik* (*birləş*)³ sözlərində, Azərbaycan dilindəki *birgə*, *birləşdirmə*, *birlilik*, *birkik*, *birlilikdə* və s. sözlərdə özünü indi də göstərir. Əvvəllər *birlən>birlə* qoşması yalnız komitativ məna ifadə etmişdir. Göytürk dilində bu həmin qoşmanın ifadə etdiyi yeganə mənədir. Digər mənaların (alət, səbab, məkan mənalarının) yaranması sonrakı dövrlərin məhsuludur.

Güman etmək olar ki, *bılə* qoşmasında işlənən - *la* şəkilçisi müstəqil feldən yaranmışdır. Bu fel ya *bol* «ob»sözü, ya da *elə* sözü ola bilər; bunu nəzərə alıqda, *bılə* qoşmasının keçdiyi inkişaf yolunu belə təsəvvür etmək olar.

a) *bir bol>bır ol>bır+ol>birol>bılə*;

b) *bır elə>hirelə>bılə*.

Bu qoşma göytürk dilində artıq *bılə* şəklində işlənirdi; məsələn: *İnim Kül tigin bılə sözləşdimiz* (KT § 26) «Kiçik qardaşım Kül tigin ilə məsləhətləşdik». *Eçim kağan bılə ilgəri* *Yaşıl ügüz Şəntun yazika təgi sülədimiz* (KT § 17) «Əmin xaqan ilə şərqə Yaşıl çay Şandun düzüñə təki qoşunla getdik». *Altı otuz yaşıma çık bodun kırkız bılə yağı boltı* (BK § 26) «Diyirimi altı yaşimdə çık xalqı qırğızlarla yağı oldu». *Oğuz bodun tokuz tatar bılə tiriliplə kəlti* (BK § 34) «Oğuz xalqı doqquz tatarlarla toplanıb gəldi». *Bu yırda ohurip tabğaç bodun bılə tüzəltim* (KT c 4-5) «Bu yerdə oturub tabğaç xalqı ilə düzəlişdim». *İnim Kül tigin bılə, iki şad bılə ölü, yitü kazğanum* (KT § 26-27) «Kiçik qardaşım Kül tigin ilə, iki

¹ Mırzəzadə H. Azərbaycan dilinin tarixi morfolojiyası. B., 1962, s.319.

² Киргизско-русский словарь, М., 1965, с.135.

³ Yenə orada, s. 136.

şad ilə əziyyətlə qazandım». *Kağanın birlə Sonqa yişda sünüşdim* (BK § 27) «Xaqanı ilə Sona məşəli dağlarında döyüsdüm». *Ol ay bis yigirmikə Keyrə başı Üç Birküdə tatar birlə kati tokidim* (MÇ 18) «Həmin ayın on beşində Keyrə başı Üç Birküdə tatartarlarla qəti döyüsdüm». Ekinti Kuşlağakda ediz birlə sünüşdəmiz. (KT şm 5) «İkinci dəfə Kuşlağakda edizlərlə döyüsdük». *Bisinç Əzgənti Kədəzda oğuz birlə sünüşdəmiz* (KT şm 7) «Beşinci dəfə Əgənti Kədəzda oğuzlarla döyüsdük». *Bilgə Tonyukuk, boyla bağa tarkan birlə, İltəris, kağan bolayın* (T 6-7) «Müdrük Tonyukük, boyla bağa tarkan ilə, İltəris, xaqan olaq».

Qədim türk *birlən* >*birlə* qoşması, ehtimal ki, aşağıdakı inkişaf yolunu keçərək türk dillərinə gəlib çıxmışdır:

- a) *birlən* > *bilən* > *ilan* > -*lən*;
- b) *birlə* > *bilə* > *ila* > -*la*, -*la*.

Göytürk dilində *birlə* qoşması hər yerdə qeyri-müəyyən yiyəlik halda işlənən isimlərə qoşulur, yalnız bir təsadüfdə miqdar sayıları ilə işlənir; məsələn: Çaça sənün səkiz tūmən birlə sünüşdəm (BK § 26) «Çaça sənün səksən min (qoşunu) ilə döyüsdüm».

VI. *tapa* «qarşı, tarəfə» qoşması. Göytürk dilində *tapa* qoşması istiqamət bildirir. Bu qoşmanın idarə etdiyi söz heç bir şəkilçi qəbul etmir; məsələn:

Kem keçə çik tapa sülədim (BK § 26) «Kem çayını keçərək çıklərə qarşı qoşunla getdim». *Yeti yegirmi yaşıma tanut tapa sülədim* (BK § 24) «On yeddi yaşimdə tanqutlara qarşı qoşunla getdim» *Karluk tapa təzip kirti* (MÇ 34) «Karluklara tarəf qaçıb (onlara) tabe oldu». *Yazuşa oğuz tapa sülədim* (BK § 32) «Yazda oğuzlara qarşı qoşunla getdim». *Otuz yaşıma Besbaht tapa sülədim* (BK § 28) «Otuz yaşimdə Beşbahtka qarşı qoşunla getdim». *Yirağaru oğuz tapa, İlğərə kıtayı, tatabü bodun tapa, birigərə tabğacı tapa uluğ sü eki yegirmi sünüşdəm* (KT § 28) «Şimala oğuzlara qarşı, şərqə kıtay, tatabü xalqlarına qarşı, cənuba tabğaclara qarşı böyük qoşunla on iki dəfə döyüsdüm». *Ol yılka türğış tapa Altun yişəg toğa, Ertis ügüzig keçə yoridimiz* (KT § 36-37) «Həmin il türğışlərə qarşı Altun məşəli dağlarına qalxaraq, İrtış çayını keçərək yürüdük». *Eki atuz yaşıma tabğacı tapa sülədim* (BK § 25-26) «İyirmi iki yaşimdə tabğaclara qarşı qoşunla getdim». *Anta kisra kara türğış bodun yağı bolmuş, kənərəs tapa bardı* (KT § 39) «On-dan sonra qara türğış xalqı yağı olmuş, kənərəslərə tarəf getdi».

Kül tigin altı otuz yaşına kırkız tapa sülədimiz (KT § 34). «Kül tiginin iyirmi altı yaşında qırğızlara qarşı qoşunla getdik» və s.

VII. kısra «sonra» qoşması. Göytürk dilində işlənən *kısra* qoşması *kis* «*kəs, son*» sözündən və *-ra* lokativ hal şəkilçisindən ibarətdir. Görünür, qədim türk qəbilələrinin dilində *kis* sözü müasir türk dillərində işlənən *son* sözünün mənasını ifadə edirmiş. Göytürk dilində *kısra* qoşması çıxışlıq hali məzmunu ifadə edən yerlik halda işlənən sözlərə qoşulur; məsələn:

Yağrı kontukda kısra aygıbılıq anta öyür ermış (KT c 5) «Yaxın yerləşdikdən sonra bəd əməlləri orada öyrənir imiş». *Anta kısra inisi kağan bolmuş* (KT § 4-5) «Ondan sonra kiçik qardaşı xaqan olmuş». *Anta kısra kanım kağan uçdu* (MÇ 12) «Ondan sonra atam xaqan vəfat etdi». ... *kısra tabğaq kağanta hədizçik kop kəlürtim* (BK şm 14) «...sonra tabğaq xaqanlığından naxışçı çoxlu gətirdim». *Anta kısra tenri hilib bertük üçün özüm ök kağan kisdım* (T 6) «Ondan sonra tanrı bilik verdiyi üçün özüm xaqan seçdəm». *Anta kısra Yır Bayırku ulu İrkın yağı boltu* (KT § 34) «Ondan sonra Yır Bayırkulu ulu İrkın yağı oldu». *Anta kısra inisi eçisin təg kılınmaduk erinç, oğlı kanın təg kılınmaduk erinç, biliqsiz kağan olurmuş erinç, yablak kağan olurmiş erinç* (KT § 5) «Ondan sonra kiçik qardaşlar böyük qardaşları tek olmadığından, oğullar atalarları tek olmadığından biliqsiz xaqanlar oturmuş, pis xaqanlar oturmuş». *Anta kısra kara türgis bodun yağı bolmuş, kənərəs tapa hardı* (KT § 39) «Ondan sonra qara türgis xalqı yağı olmuş, kənərəslərə tərəf getdi» və s.

VIII. ara «arasında» qoşması. Göytürk dilində *ara* sözü həm zərf, həm də qoşma mövqeyində işlənir; müstəqil işlənirsə, zərlə, adlara qoşulursa, qoşma olur. Göytürk dilində *ara* qoşması az işlənir; məsələn: *Üza kök tenri, asra yağız yır kldınıkda ekin ara kişi oğlı kılınmış* (KT § 1) «Yuxarıda mavi göylər, aşağıdakı qonur torpaq yarandıqda ikisinin arasında insan oğlu yaranmış». *Bu tabğacda yiraya bəg oğuz ara yeti əron yağı bolmuş* (O 5) «Bu tabğacdan şimala bəy oğuzlar arasında yeddi iğid yağı olunuş». *İrim ara kutı erti* (HT 4) «Əsgərlərim arasında xoşbəxti ididi». *Ekin ara idi oksız kök türk ança olurur ermış* (KT § 2-3) «İkisinin arasında sahibkar vahid, bölünməz göy türk elə oturur imiş». *Ekin ara bəg yağı bolmuş* (O 10) «İkisinin arasında bəy yağı olmuş». *Ötükən təgirəsi eli ekin ara olurmuş* (MÇ 2) «Ötükəni dövrlənib eli

ikisinin arasında yerleşdirmiş». *Orımız ara ilimdə...* (HT 2) «Döyüşçülərim arasında elimda...».

IX. üzə «üzərində», «üstündə» qoşması. Göytürk dilində *üzə* sözü həm zərf, həm də qoşma kimi işlənir. Göytürk dilində bu qoşma ya yerlik hal şəkilçisi qəbul etmiş sözləri, ya da heç bir şəkilçisi olmayan sözləri idarə edir; məsələn: *Kiyi oğlunta üzə eçıüm-apam Bumin kağan, İstəmi kağan ohırmış* (KT §1) «İnsan oğlunun üstündə əedadları Bumin xaqan, İstəmi xaqan oturmuş». *Altun yiş üzə kabısalım, timis* (T 20) «Altun meşəli dağları üzərinə hücum edək, demiş». *İçrə aysız, taşra tonsız yabız, yablak bodunta üzə olurtım* (KT § 26) «Qarnı ac, üstü donsuz pis və nankor xalqın üstündə oturdum». *Tokuz oğuz bodun üzə kağan olurtu* (T 9) «Doqquz oğuz xalqı üzərində xaqan oturdu». *At üzə bintürü kariğ sökdirim* (T 25) «At üstünə mindirək qarı dağıdım». *Eçim kağan olurtukda özüm tarduş bodun üzə şad ertim* (KT § 17) «Əmim xaqan oturduqda özüm iarduş xalqı üzərində şad idim». *Ol töriüdə üzə eçim kağan olurtu* (KT § 16). «O taxtın üstündə əmim xaqan oturdu». ...on uyğur tokuz oğuz üzə yüz yıl olurip... (MÇ 3) «...on uyğurlar doqquz oğuzların üzərində yüz il oturub...»

X. aşa «aşırı, aşaraq» qoşması. Göytürk dilində *aşa* sözünü *aş(maq)* felindən -a, -ə şəkilçisi vasitəsilə yaranmış feli bağlama kimi də, qoşma kimi də qəbul etmək olar. Hər iki vəziyyətdə *aşa* sözü özündən əvvəl gələn adları idarə edir. Buna görə də onun feli bağlama, yaxud qoşma olduğunu təyin etmək çətindir. Göytürk dilində *aşa* qoşması ismin təsirlik hələndə işlənən sözləri idarə edir (bu xüsusiyyət onun fel mənşəli olduğunu göstərir); məsələn: *İlgəri Kadırkan yişig aşa bodunığ ança konturtımız* (KT § 21) «Şərqə Kadırkan meşəli bağları aşırı xalqı elə yerləşdirdik». *Ben, bilgə Tonyukuk Altun yişig aşa kəltimiz* (T 37) «Mən, müdrik Tonyukuk, Altun meşəli dağları aşırı gəldik».

XI. sayu «boyu» qoşması. Göytürk dilində *sayu* qoşması istiqamət bildirsə də, onun müəyyənliliyini bildirmir. Qədim türk mətnlərində bu qoşma daha çox «hər tərəfə» məzmununu ifadə edir; məsələn: *Anta kalmışi yir saru kop turu, ölü yorıyur ertig* (KT c 9) «Onda qalmışın yer üzərinə səpələnmiş halda tamamilə əldən düşmüş vəziyyətdə gəzdirdin». *Mən özüm kağan olurtukuma yir sayu barmış bodun ölü, yitü, yadağın, yalının yana kəlti* (KT § 27-28) «Mən özüm xaqan oturduğum üçün yer üzərinə səpələnmiş xalq əldən düşmüş halda, piyada, yalın yeno goldi». *Ol ok tün bo-*

dunin sayı itimiz (T 42) «O gece hər xalqa tərəf çaparlar göndərdik».

XII. kodı «boyu» qoşması. Göytürk dilində kodı qoşması da istiqamət bildirir, lakin bu qoşma sayı qoşmasından fərqli olaraq, müəyyən bir istiqamət göstərir; məsələn: *Oi sub kodı bordımız* (T 27) «O su (çay) boyu getdik». *Sələnə kodı yoripan karağın kisdalata ebin, barkın anta buzdım* (BK § 37) «Selenqa çayı boyu yüyürüb adamlarını sixışdıraraq evlərini, sarayını onda dağıtdım». Üküsi *Sələnə kodı bardı* (MÇ 16) «Coxu Selenqa çayı boyu getdi».

XIII. başlayu «başda olmaqla» qoşması. Göytürk dilində bu qoşma başlayu «başlayaraq» feli bağlaması ilə omonimdir, hər iki söz başla felindən tərəfmişdir. Göytürk dilində başlayu qoşmasının işlənməsinə az təsadüf edilir; məsələn: *Kanım kağanka başlayu Baz kağanıq balbal tikmiş* (KT § 16) «Atam xaqana başda Baz xaqanı balbal qoymuş». *Eçim kağanka başlayu kirkiz kağanıq balbal tikmiş* (KT § 25) «Əmim xaqana başda qırğız xaqanı balbal qoymuş». *Kanım türk bılıg kağan olurtukinta türk amti bəglər ... kısra tardus bəglər, Kül çor başlayu; ulayu şad-apit bəgləri ... önrə tölis bəglər, apa tarkan... başlayu ulayu şad apit bəglər... Taman, Tarkan, Tonyukuk Boyla bağa tarkan, ulayu buyuruk ... iç buyuruki, bəg Kül İrkin başlayu ulayu buyuruk bunça amti bəglər kanım kağanka ertənү...* (BK c 13-14) «Atam türk müdrik xaqanı oturdunda türk indiki bəyləri ... sonra Kül çor başda olmaqla tardus bəyləri, digər şad və apa bəylər, ön tərəfdə tölis bəyləri, apa tarkan... başda olmaqla digər şad və apa bəyləri... Taman, Tarkan, Tonyukuk Boyla başa tarkan, digər buyurqlar ... daxili buyuruqlar, bəy Kül İrkin başda olmaqla digər buyruqlar - bu qədər indiki bəylər atam xaqana ehtiram əlaməti olaraq...»

XIV. Önə «əvvəl» qoşması. Göytürk dilində bu qoşma zaman və məkan mənası bildirir. Önə qoşması mürəkkəb tərkibə malikdir; o, ön «ön, qabaq» ismi və -ra qədim türk lokativ hal şəkilçisinin (sonralar bu şəkilçi istiqamət mənası da bildirmişdir) birləşməsindən əmələ gəlmışdır. Bu qoşma göytürk dilində çox nadir hallarda işlənir; məsələn: *Ebi on gün önə ürkip harmış* (MÇ 31) «Evi on gün önce hürküb getmiş».

XV. İçərə «icərə», «icində» qoşması. Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində bu qoşma məkan münasibətləri ifadə edir və mürəkkəb morfoloji tərkibə malikdir; o, iç «ic», «daxil»

ismi və -rə qədim türk lokativ hal şəkilçisinin birləşməsindən əmələ gəlmışdır. *İçrə* sözü qoşma kimi göytürk yazılı abidələrinin dilində nadir hallarda işlənir; məsələn: *Sağır içrə əllig kiyik kirmış* (IB 97) «Çəmənlük içində əlli kiyik girmiş».

XVI. *İçinta* «icində» qoşması. *İçinta* sözü göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində həm zərf, həm də qoşma kimi işlənir. Bu, mürəkkəb morfoloji tərkibə malik qoşmadır: *iç* «ic», «daxıl» ismi -i mənsubiyyət şəkilçisi, -u bitişdirici samiti və -ta yerlik hal şəkilçisinin birləşməsindən əmələ gəlmışdır. Bu söz göytürk yazılı abidələrinin dilində qoşma kimi nadir hallarda işlənir; məsələn: *Kırkız kamı Kögmən içinta... eb barkinta ermış* (MÇ 23-24) «Qırğız xamı Kögmən içində... ev sarayında imiş».

XVII. *Inağarı* «sonra» qoşması. Göytürk dilində işlənən bu qoşmada -ğaru istiqamət hal şəkilçisi aşkar izlənilir, in hissəsi isə, ehtimal ki, ol işaret əvəzliyindən *an>in* keçməsi şəklində törmmişdir. *Inağarı* qoşması göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində zaman münasibəti bildirir. Bu qoşma göytürk yazılı abidələrinin dilində çox az işlənir; məsələn: *Türk bodun anta inağaru yok boltu* (MÇ 10) «Türk xalqı ondan sonra yox oldu».

XVIII. *Öni* «başqa», «ayrı» qoşması. Bu qoşma da göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində az işlənir; məsələn: *İdişimtə, ayakimta öni kança harir mən, -tir* (IB 63) «Kasamdan, qədəhimdən ayrı nə üçün gedirəm? - deyir».

XIX. *Yan, yan* «yan» qoşması. Göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində bu qoşma ismin çıxışlıq halında olan sözlərlə işlənir və məkan (istiqamət) mənası ifadə edir. *Yan* qoşması göytürk yazılı abidələrinin dilində az işlənir; məsələn: *Tabğaç, bəridən yan təg, Kitay, ördən yan təg, ben yiradınta yan təgəyin* (T 11) «Tabğaç, bəri yandan hücum et, Kitay, ön yandan hücum et, mən sol yandan hücum edim».

V.M.Nasilovun verdiyi məlumatə görə, göytürk Orxon-Yenisey yazılı abidələrinin dilində -ra, -rə lokativ hal şəkilçisi ilə bitən *asra* «aşağı», *taşra* «dışarı» və bu tipli sözlər də qoşma kimi işlənir.¹ Lakin bu sözlərin göytürk yazılı abidələrinin dilində qoşma kimi işlənməsinə təsadüf edilməmişdir. Bu sözlər göytürk yazılı abidələrinin mətnlərində yalnız adverbial mənada işlənir.

¹ В.М.Насилов. Язык орхено-сиверских памятников, Москва, 1960, с. 42.

BAĞLAYICI

Bağlayıcı sözlər söz birləşmələri və cümlələr arasında sintaktik əlaqə yaratmağa xidmət edir. Bu mənada bağlayıcılar bir köməkçi nitq hissəsi kimi göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində təşəkkül tapmış qrammatik kateqoriya deyildir. Göytürk yazısı abidələrinin mötnələrində müasir mənada durğu işarələri işlənmir, bağlayıcılar da az inkişaf etmişdir. Buna görə də güman etmək olar ki, qədim türk qəbilələrinin dilində, o cümlədən göytürk dilində qrammatik mənənənin ifadə vasitəsi kimi intonasiya geniş şəkildə inkişaf edibmiş.

Göytürk dilində bağlayıcı nitq hissəsini iki qrupa ayırmak olar: bağlayıcılar və bağlayıcı sözlər. Bağlayıcılar yalnız cümlə üzvlərini birləşdirməyə xidmət edir və, -*ta*, -*ta*, *artukı* bağlayıcılarını istisna etsək, mənşəcə feli bağlamaların təcrid edilmiş formalarından törəmişdir. Belə bağlayıcılardan *azu*, *yəmə*, -*ta*, -*ta*, *takı*, *artukı* sözlərini göstərmək olar.

Bağlayıcı sözlər əsas nitq hissələrini — adlar və sellərlə hələ əlaqəsini keşməmiş bağlayıcı vasitələrdir. Bağlayıcı sözlərə feli bağlama forması olan, lakin bağlayıcı funksiyasını yerinə yetirən *tiyin* «deyə» və *tip* «deyib» sözlərini nümunə göstərmək olar. Bunlardan başqa, göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bağlayıcı ifadələr, məsələn, evəzlik və qoşmanın birləşməsindən əmələ gələn *anı üçün* ifadəsi kimi ifadələr də işlənir. Bağlayıcı sözlər və bağlayıcı ifadələr göytürk dilində cümlələri birləşdirməyə xidmət edir.

Göytürk dilində işlənən bağlayıcıları iki qrupa ayırmak olar:

1. Birləşdirici bağlayıcılar: *yəmə*, *ta*, *ta*, *tağı*, *artukı*, *udu*.
2. Ayırıcı bağlayıcılar: *azu*

1. **Birləşdirici bağlayıcılar.** Birləşdirici bağlayıcılar cümlədə sözləri bir-biri ilə əlaqələndirməyə, bağlamağa xidmət edir. Göytürk yazısı abidələrinin dilində bu birləşdirici bağlayıcılar işlənir;

a) ***ta* bağlayıcısı.** Bu bağlayıcı müasir türk dillərində «və», «da», «də», «habələ» bağlayıcılarına uyğun gəlir; məsələn: *Anı kisrə inisi kağan bolmuş erinç, oğlı ta kağan bolmuş erinç* (KT § 5). «Ondan sonra kiçik qardaşı xaqan olmuş, oğlu da xaqan olmuş».

Məlum olduğu kimi, türk dilləri inkişafının Orxon-Yenisey abidələri dövründə bu dillərdə də səsi söz başında işlənməmişdir. Buna görə də göytürk Orxon-Yenisey yazılısı abidələrinin mətnlərində *ta* bağlayıcısının *da* variantının işlənməsi qəribə və şübhəlidir. *Közdə yaş kəlsər, eti də köçültə siğit kəlsər, yakturu sakintim, katıqđı sakintim* (KT şm 11). «Gözdən yaş gəlsə, könüldən də güclü fəryad gəlsə, yanaraq düşündüm, möhkəmə düşündüm».

b) *yəmə* «də», «hətta», «yenə», «da...da», «də...də» **bağlayıcısı**. Bu bağlayıcı cümlədə bir dəfə işləndikdə ən çox «da/də», təkrar (iki və daha artıq dəfə) işləndikdə, «da/də... da/də» mənasını ifadə edir; məsələn: *Türk bodumğ tirlip il tutsığın hunta urtim, yanıhp, üləsikinjin yəmə bunta urum* (KT c 10-11) «Türk xalqının birləşib dövlət düzəldəcəyini burada həkk etdim, səhv edib (yanılib) parçalanacağını da burada həkk etdim». *Buyurkı yəmə bili-gsiz erinç, yablak ermiş erinç* (KT § 5). «Buyuruqları da biliksiz imiş, nankor imiş». *Buyukı yəmə hilgə ermiş erinç* (KT § 3) «Buyuruğu da müdrik imiş». *Bəgləri yəmə, bodun yəmə tüz ermiş* (KT § 3) «Bəyləri də, xalqı da düz imiş». *Kün yəmə, tün yəmə yelü bardımız* (T 27). Gecə də, gündüz də yel kimi getdik».

c) *tağı* «daha» **bağlayıcısı**. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin mətnlərində bu bağlayıcının işlənməsi yalnız bir dəfə, həm də yarımcıq cümlədə təsadüf edilir; məsələn: ...*tağı har altun* (Y 40) «...daha var qızıl».

c) *udu* «ardınca» **bağlayıcısı**. Bu bağlayıcı *ud* «ardınca aparmaq», «təqib etmək» felindən törəyən *udu* «apararaq» feli bağlaması və həmin feli bağlamadan tacrid edilmiş *udu* «arxa-sınca», «ardınca» zərfi ilə eyni fonetik tərkibə malikdir, hələ üstəlik eyni mənşədəndir. Göytürk Orxon-Yenisey abidələrinin dilində nadir hallarda işlənən bağlayıcıdır; məsələn: *İltəris kağan kazğanmasar, udu ben özüm kazğanmasar, il yəmə, bodun yəmə yok ertəci erti* (T 54-55) «İltəris xaqan qazanmasa idi, ardınca mən özüm qazanmasa idim, el də, xalq da möhv olası idi».

d) *artuki* «artığı» **bağlayıcısı**. Bu bağlayıcı mürəkkəb morfoloji tərkibə malikdir: *artuk* «artıq» sözü və -i üçüncü şəxs mən-subiyət şəkilçisinin birləşməsindən əmələ gəlmışdır. *Artuki* bağlayıcısı göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində tərkibi say əmələ gətirmək üçün iki say sözünü birləşdirir; məsələn: *Tabğaq atlıg süsi bir tūmən artuki yeti bin, süg ilki kün ölürtim* (BK c 1) «Tabğaq süvari (atlı) qoşunu on yeddi min qoşunu birinci

gün öldürdüm». *Otuz artukı sekiz yaşına kışın kitayı tapa sülədim* (BK c 2) «Otuz sekiz yaşında qışda kitaylara qarşı qoşun çəkdim».

2. Ayırıcı bağlayıcı. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində bir ayırıcı bağlayıcı vardır: *azu* «məğər» bağlayıcısı. Bu bağlayıcı, güman ki, *az* «azmaq» şelindən törəmişdir. Göytürk yazısı abidələrinin dilində bu bağlayıcının işlənməsinə yalnız bir dəfə təsadüf edilir; məsələn: *Azu bu sabunda igid bar ġu?* (KT c 10). «Məğər bu sözlərimdə yalan (şışirtmə) varmı?»

Bağlayıcı sözlər. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində iki feli bağlama – *tiyin* «deyə» və *tip* «deyib» feli bağamlarai bağlayıcı vəzifəsində işlənib iki cümləni birləşdirir; məsələn: *Türk bodun yok holmazun tiyin, bodun bolçun tiyin, kajını İlteris kağanıq, ögim İlbilgə katunıq tenyi tönsəntə tutıp yögərəü kötürmüş erinç* (KT § 11). «Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam İlteris xaqqanı, anam İlbilgə xatunu tanrı tənəəsində tutub yuxarı götürmüş». *Türk bodun yitmazün tiyin, yohuk erməzün tiyin, üzə tenyi tir ermış* (O 3). Türk xalqı sona yetməsin deyə, yox olmasın deyə, üstdə tanrı deyir imiş». *İrak ersər, yablak ağı birür, yağıykı ersər, edgü ağı birür tip ança başğurur ermış* (KT c 7) «Uzaq olsa, pis hədiyyə verir, yaxın olsa, yaxşı hədiyyə verir deyib elə öyrədir imiş». *Eki şad, ulayu iniyigünüm, oğlanım, bəglərim, bodunum közi, kaşı yablak boltaçı tip sakuntum* (KT § 11) «İki şadın, digər kiçik qohumlarının, oğlanının, böylərimin, xalqının gözü, qaşı pis olasıdır deyib düşündüm».

Bağlayıcı ifadələr. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində təsirlik halda işlənən *ol* «o» əvəzliyi və *üçün* qoşması birləşib *anı üçün* şəklində səbəb mənəsi ifadə edir və iki sadə cümləni birləşdirir; məsələn: *Bəğləri yəmə, bodunu yəmə tüz ermış, anı üçün ilig anca tutmuş erinç* (KT § 3) «Böyləri də, xalqı da düz imiş, ona görə də dövləti elə düzəltmiş». ...*təqdükin yok üçün kişi bahkda maga ukğam kəhti, Beşbalık unı üçün ozdı* (BK § 28) «...hücum etmədiyi üçün adamlar şəhərdən mənə tabe olmağa gəldi, Beşbalık şəhəri ona görə xilas oldu».

V.M.Nasilovun verdiyi məlumatə görə, «yəmə» ədati onun ixtisar edilmiş *-ma/-mə, mu/-mü* (eynişəlli sual ədatı ilə qarışdırılmamalı) şəklində uyğun və bəzi türk dillərində mühafizə edilmişdir. Türk dillərinin əksəriyyətində, o, irandilli kommunikasiyanın

təsiri ilə *ham* ədatının *ham//yam//yəm* kimi müxtəlis tipli səs vari-
antları ilə əvəz edilmişdir».¹

Bu bağlayıcılardan başqa S.Y.Malov ög (məhz, təkcə, yalnız) bağlayıcısının da göytürk abidələrinin dilində işləndiyini qeyd edir². *Anta kisra tenri bilig bertük üçün özüm ök kağan kisdım* (T 16) «Ondan sonra tanrı bilik verdiyi üçün məhz özüm xaqan seçdim». Lakin bu söz bağlayıcı deyil, ədatdır.

ƏDAT

Göytürk dilində ədatlar müxtəlis mənə çalarlıqları ifadə etmək üçün işlədir. Ədatlar müstəqil leksik mənaya malik deyil, sintaktik cəhətdən cümlə üzvü ola bilmir. Göytürk dilində bağlayıcılar nisbatən geniş inkişaf etmiş ədat sistemini vardır. Ümumiyyətlə, göytürk Orxon-Yenisey yazılısı abidələrinin mətnlərində aşağıdakı ədatların işləndiyinə tösadüf edilir:

1. **-mu** sual ədatı. Bu ədat göytürk yazılısı abidələrinin dilində çox az işlənir. Göytürk dilində sual cümlələri ən çox sual intonasiyası və sual əvəzlilikleri ilə əmələ gəlir; *mu* sual ədatından nadir hallarda istifadə edilir; məsələn: *Kağan mu kisayım? - tidim* (T 5) «Xaqqanmı seçək? — dedim». *Bar mu nə?* (T 14) «Varımı nə?»

2. **-ğu** (qalın saitli sözlərlə), **-gü** (ince saitli sözlərlə) ədatları. Hər iki morsem qüvvətləndirici – fərqləndirici ədatdır; məsələn: *Azu bu sahündə igid bar že* (KT c 10) «Məgər bu sözlərimdə yalan (şisirtmə) varmı?» *Bödgə körigmə bəglər, gü yanultaçı siz* (KT c 11) «Taxta tabe olan (taxta baxan) böylər, axı, yamlaşınız».

Birinci cümlədə *ğu* ədatı sual çalarlığı da ifadə edir. Görünür, bu həmin cümlədə işlənən *azu* sual ədatının təsirinin nəticəsidir.

3. **azu** «məgər» ədatı. Bu, sual ədatıdır və göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində sual cümlələrinin əmələ gəlməsində iştirak edir; məsələn: *Azu bu sadında igid bar že?* (KT c 10) «Məgər bu sözlərimdə yalan (şisirtmə) varmı?»

4. **tagı** «daha» ədatı. Göytürk yazılısı abidələrinin dilində bu morsem qüvvətləndirici ədat kimi işlənir. Göytürk yazılısı mətnlə-

¹ Насилов В.М. Язык орхоно-ениссейских памятников, М., 1960, с. 44

² Малов С.Е. Памятники древнесюрской письменности. М.-Л., 1951, с.404, 406.

rində *tağı* az işlənən ədatlardandır; məsələn: ...*tağı bir altın* (Y 40) «...daha bir qızıl».

5. *yalnış* «yalnız», «təkcə» ədatı. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində yalnız «yalnız», «təkcə» fərqləndirici ədat işlənir, lakin bu ədat öz sintaktik funksiyasına görə ədatdan daha çox say mənası ifadə edir. Bunu aşağıdakı nümunədən də görmək olar: *Yağıka yalnız oplayu tağıp opuhı kırıp özü kışğa kərgək bolı* (KÇ 23) «Yağıya yalnız hücum edib arasına girib özü qısa (bir anda) həlak oldu».

6. *kük* «güman ki», «ehtimal ki» ədatı. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində *kük* ədatı güman mənasında işlənir, lakin nədənsə A.N.Kononov onu sual-qüvvətləndirici ədat adlandırır,¹ halbuki göytürk abidələrinin mətnlərində bu ədat, bir dəfə də olsun, sual məqamında işlənmir; məsələn: *Yolta yəmə ölti kük* (T 16). «Yolda da, güman ki, öldü». *Anaru süləməsər, kaç nən, ersər, ol bizni - kağanı alp ermis, ayğucısı bilgə ermis, kaç nən, ersər - öhürtəçi kük* (T 20-21) «Ona qarşı qoşun çəkməsək, hər necə olsa, — xaqanı alp imiş, vəziri (məsləhətçisi) müdrik imiş, hər necə olsa, — güman ki, öldürəcək». *Yormasər, bizni, — kağam alp ermis, ayğucısı bilgə ermis, kaç nən, ersər, bizni öhürtəçi kük, — timis* (T 29-30). «Qoşun yürütəməsək, bizi - xaqanı alp imiş, vəziri (məsləhətçisi) müdrik imiş, hər necə olsa, bizi, ehtimal ki, öldürəcək, -demiş».

Bu ədatı V.V.Radlov hərəkəti qüvvətləndirici ədat, S.Y.Malov isə güman və imkan ədatı adlandırır.

7. *ok, ök* «da», «də», «əlbəttə», «məhz» ədatı. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində qalın saitli sözlərdən sonra *ok*, ince saitli sözlərdən sonra *ök* şəklində işlənən bu ədat təsdiq məqamında işlənir. A.N.Kononov onu təsdiq — fərqləndirici ədat adlandırır və mənşəcə -ğu, gü ədatı ilə bağlı olduğunu göstərir.² Göytürk dilində digər ədatlara nisbətən bu ədat daha geniş şəkildə işlənir; məsələn: *Anta kisrə tenri bilig heriük üçün özüm ök kağan kisdım* (T 6) «Ondan sonra tanrı bilik verdiyi üçün məhz özüm xaqan seçdim». *Anta ayğuci ben ök ertim* (T 50) «Onda məsləhətçi (vəzir) məhz mən idim». ...*hini — Oğuzığ öhürtəçi ök, -*

¹ А.Н.Кононов. Грамматика языка тюркских рунических памятников VII-IX вв.. Ленинград, 1980, с. 208.

² Yenə orada, c. 207.

tirmən (T 10-11) «...məni - Oğuzu öldürəcək, albəttə, deyirəm». *Ol ok tün bodunun sayu itimuz* (T 42) «O gecə də xalqın arasına xəbər yaydıq».

Göytürk dilində sadalama intonasiyalı tabesiz mürəkkəb cümlələrdə *ok*, *ök* ədati mürəkkəb cümlənin komponentlərini birləşdirmək funksiyasını da yerinə yetirir; məsələn: *İsig, küçig bertim ök, ben özüm uzun yəhnəg itim ok* (T 52) «İşimi, gücümüz, albəttə, mən verdim, uzun (böyük və ya uzaq) köşlüyyatçı dəstələrinə, albəttə, mən özüm göndərdim».

8. *ta «da» ədati*. Bu ədat göytürk Orxon-Yenisey abidələrinin dilində qüvvətləndirici ədat kimi işlənir; məsələn: *Oğlı ta kağan holmuş erinç* (KT § 5) «Oğlu da xagan olmuş».

9. *idi, eti «da», «daha» ədati*. Bu ədat göytürk Orxon-Yenisey abidələrinin dilində qüvvətləndirici ədat kimi işlənir. A.N.Kononov onu qüvvətləndirici təsdiq ədatı adlandırır və inkar möqamda işlənərkən «ən», «tamamilə» mənalarını ifadə etdiyini göstərir.¹ Bu ədat göytürk dilində az işlənir; məsələn: *Közə yaş kəlsər, eti də könülə sığış kəlsər, yanturu sakintum* (KT şm 11) «Gözdən yaş gəlsə, ürəkdən də fəryad gəlsə, yanaraq düşündüm». ...artənə eti mağ şad... (BKe 15) «...adətimizcə də dua şad...» *Kapağan kağan türk sir bodun yırıntı bod yəmə, bodun yəmə, kisi yəmə idi yok ertəçi erti* (T 60). «Kapağan xaqanın türk sir xalqı yerində bir boy da, xalq da, adam da tamamilə qalmayacaqdı».

10. *aýığ «ən», «çox» ədati*. Göytürk Orxon-Yenisey abidələrinin dilində bu söz həm tam leksik-semantik mənası olan söz kimi – «pis», «bədə» mənasında, həm də «ən» qüvvətləndirici ədatı mənasında işlənir; məsələn: *Aýığ edgü ol* (IB 9) «Çox yaxşıdır». *Aýığ yablak ol* (IB 34) «Çox pisdir». *Aýığ edgü* (IB 86) «Çox yaxşı».

11. *nən «heç», «heç bir» ədati*. Bu ədat göytürk yazılısı abidələrinin dilində inkar ədatı kimi işlənir; məsələn: *Ötükən yır ohur-riп arkış-türkiş isar, nən bunığ yok* (KT c 8) «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərd yoxdur (olmaz)».

12. *na «nə» ədati*. Göytürk Orxon-Yenisey yazılısı abidələrinin dilində *na* sözü sual əvəzliyindən başqa işarə – qüvvətləndirici

¹ А.Н.Кононов. Грамматика языка тюркских runических памятников VII-IX вв., Ленинград, 1980, с. 208.

ədat kimi də işlənir; məsələn: *Yəmə nə iş yarlıq yarlıkasar, konda işi yorık bolğay* (*Turfan*) «Yenə nə iş buyuruk buyurulsa, hər şeydə işi uğurlu olacaq». *Nə buňı bar ertəçi ermış?* (T 57) «Nə dərdi var olası imiş?» *Beşbalık içrəki nə kişi etin...* (BK § 28) «Beşbalık şəhərinin içindən nə adam...»

Göytürk dilində işlənən ədatların mənasına görə aşağıdakı növləri vardır: 1) sual ədatları; 2) qüvvətləndirici ədatlar; 3) fərqləndirici ədatlar; 4) güman ədatları; 5) təsdiq ədatları; 6. İnkər ədatı.

Sual ədatları. Göytürk dilində *azu* «məgər», *ğu//gü* «-axı», *-mu*, *-mi*, *-mu*, *-mü* sual ədatları işlənir; məsələn:

Azu bu sabunda igid barğu? (KT c 10) «Məgər bu nitqimdə yalan (şışırtma) varmı?» *Kağanmu kisayın? - tiđim* (T 5) «Xaqanımı seçim? — dedim». *Barmu nə?* (T 14) «Varmı nə?».

Göytürk dilində *-gü* ədatı sual çalarlığından başqa həm də emosional çalarlıq bildirir; məsələn: *Bödkə körigmə bəglər, gü yamlaçısız* (KT c 11) «Taxt-taca tabe olan (taxta baxan) bəylər, axı, yanlasınız».

2. Qüvvətləndirici ədat. Göytürk dilində *tağı*, «daha», *ta* «da», *eti* «daha», «da» qüvvətləndirici ədatlarının işləndiyi müşahidə edilir: ...*tağı bar altun* (Y 40) «...daha (bir) qızıl var». *Oğlu ta kağan bolmış erinç* (KT § 5) «oğlu da xaqan olmuş».

3. Fərqləndirici ədat. Göytürk dilində *yalnış* «yalnız, təkcə» fərqləndirici ədat işlənir, lakin bu ədat öz sintaktik funksiyasına görə ədat kimi çıxış etmir, daha çox say mənası ifadə edir. Bunu aşağıdakı nümunədən də görmək olar: *Yağıka yalnış oplayı təgip opulu kirip özü kışğa kərgək bolı* (KÇ 23) «Yağıya yalnız hücum edib, arasında girib özü bir anda həlak oldu».

4. Güman ədatları. Göytürk dilində bir güman ədatı – *kük* ədatı işlənir. S. Y. Malov onu güman və imkan ədatı¹, V.V. Radlov isə hərəkəti qüvvətləndirən ədat² adlandırır. Bu ədat Tonyukuk abidəsində üç cümlədə işlənir:

Yolta yəmə ölti kük (T 16) «Yolda da, ehtimal ki, öldürdü». *Anğaru süləməsər, kaç nənə ersər, ol bizni kağanı alp ermış, ayğuçısı bilgə ermış, kaç nənə ersər, ölürtəçi kük* (T 20-21) «Ona qarşı qoşun göndərməsək, hər necə olsa, o bizi — xaqanı igid imiş,

¹ Малов С.Е. Памятники древнетюркской письменности. М.-Л., 1951, с. 397.

² Радлов В.В. Опыт словаря тюркских наречий, с. II, hissə 2, s. 1423.

məsləhətçisi (vəziri) müdrik imiş, hər necə olsa, ehtimal ki, öldürəsədir». *Yorimasar, bizni - kağamı alp ermış, ayğuçısı bilgə ermış, kaç nən ersər, bizni ölürtəçi kük, -timiş* (T 29-30) «Qoşunla getməsək, bizi xaqanı alp imiş, məsləhətçisi (vəziri) müdrik imiş, hər necə olsa, bizi, ehtimal ki, öldürəsədir, — demiş».

5. **Təsdiq ədatları.** Göytürk dilində iki təsdiq ədatı — *ök* və *ok* ədatları işlənir. Hər iki ədat, *təxminən, da, də, əlbəttə* mənalarını ifadə edir:

...*bini Oğuzığ ölürtəçi ök, tirmən* (T 10-11) «...məni — Oğuzu da, əlbəttə, öldürəsədir, — deyirəm». *İsig, küçig bertim ök* (T 52) «Zəhmətimi, əlbəttə, verdim». *Ben özüm uzun yəlmək yama itim ok* (T 52) «Mən özüm uzun basqınlar da, əlbəttə, təşkil etdim».

6. **Inkar ədatı.** Göytürk yazılı abidələrinin mətnlərində inkar ədatı kimi *nən* «heç bir» sözü işlənir. Bu söz mətn əhatəsində müxtəlis mənalar ifadə edir. *Nən* sözü cümlədə sözün öününe artırılıb müasir dilçilik baxımından cümlədə təyin vəzifəsinə bənzər bir vəzifə yerinə yetirdikdə inkar ədatı olur; məsələn: *Ötükən yir ohurip arkış - türkiş isar, nən buňığ yok* (KT c 8) «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərd yox(dur)».

Gətirilən nümunələrdən aydın görünür ki, qədim türk qəbilələrinin dilində, o cümlədən, göytürk dilində ədatlar bir nitq hissəsi kimi hələ formallaşmamışdır. Müasir türk dilləri Orxon-Yenisey abidələrinin yazılıdığı vaxtdan keçən min iki yüz — min üç yüz il ərzində ədatlarla xeyli zənginləşmişdir

MODAL SÖZLƏR

Türkoloji ədəbiyyatda göytürk Orxon-Yenisey abidələrinin dilində iki modal sözün *ersər* və *ırıñç* sözlerinin işləndiyi göstərilir. *Ersər* sözü xalis feldir, o, *ır/er* naqis felinin şərt şəkli; əsas fellərdə olduğu kimi, *ır/er* naqis felinin şərt şəkli də təsriflənmir. Şərt şəklində işləndiyi üçün *ır/er* feli təsriflənmədiyindən onu modal söz hesab etmək lazım gəlsə idi, onda tam leksik-semantik mənası olan və felin şərt şəklinde işlənən bütün felləri də (təsriflənmədikləri üçün) modal söz kimi qəbul etmək lazım galardı. Ey ni məntiqlə felin nəqli keçmiş zamanında işlənən *ermiş* felini də modal söz kimi götürmək lazım olardı. Onda, yenə də təsriflənmədiyi üçün, nəqfi keçmiş zamanda işlənən bütün leksik-semantik

mənali felləri də modal söz hesab etmək lazım gəldi. Bütün bunlara görə, *ersər* naqis felini modal söz hesab etmək olmaz.

V.V.Radlovdan başqa, bütün türkoloqlar göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənən *erinq* sözünü modal söz kimi qəbul edir; V.V.Radlov isə onu *berhum finitum* hesab edir və bu felin hərəkətin bittiyini bildirdiyini göstərir. Türkoloqlar *erinq* sözünü əminlik, qətilik bildirən modal söz kimi qəbul edirlər.

Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində *erinq* sözü aşağıdakı məqamlarda işlənir:

1. Bu söz sıfətlərdən sonra işlənir; məsələn: *Buyurki yəmə biligsiz erinq* (KT § 5) «Buyruqları da biliksiz imiş».

2. Bu modal söz əvəzliyə qoşulur; məsələn: *Barduk yirdə edgüg ol erinq* (KT § 24) «Getdiyi yerlərdə yaxşısı o idi».

3. *erinq* sözü şühudi keçmiş zamanda işlənən leksik mənali fellərdən sonra işlənir; məsələn: *Türk hodun atı, küçi yok bohnazun tiyin, özümən ol tenri kağan ohurtı erinq* (KT § 25-26) «Türk xalqının adı, şöhrəti yox olmasın deyə, özümü o tanrı xaqan oturdı». *Üzə tenri, idük yır, sub kağan kuti taplamadı erinq* (BK § 35) «Üstdə göylər, müqəddəs yer, su xaqan bəxtini qorumadı». *Otuz ərif başlayı tutuğka badi erinq* (Y 32) «Otuz döyüşçüyü başçılıq edərək tutuka bağlandı».

4. *erinq* sözü nəqli keçmiş zamanda işlənən leksik mənali fellərdən sonra işlənir; məsələn: *Tenri yarlıkadiük üçün, mən kazğanduk üçün türk hodun kazğanmış erinq* (BK § 33) «Tanrı buyurduğu üçün, mən qazandığım üçün türk xalqı qazanmış». *Türk hodun yok bolmazun tiyin, badun bolçum tiyin kañım İlteris kağanıq, ögim İlbilgə katunuq tenri töpəsimdə tutip yögəriü kötürmiş erinq* (KT § 11) «Türk xalqı yox olmasın deyə, xalq olsun deyə, atam İlteris xaqanı, anam İlbilgə xatunu tanrı təpəsində tutub yuxarı götürmiş». *Anta kısra inisi kağan balmış erinq, oğlı ta kağan bolmuş erinq* (KT § 4-5) «Ondan sonra kiçik qardaşı xaqan olmuş, oğlu da xaqan olmuş». *İçikdük üçün tenri, -öl, -timiş erinq* (T 3) «Tabe olduğu üçün tanrı, ... ölü, demmiş».

5. *erinq* sözü *-düük/-düük* şəkilçili feli sıfətlərə qoşulur; məsələn: *Anta kısra inisi eçisin tag kihnmadık erinq, oğlı kañım tag kihnmadık erinq, biligsiz kağan ohurmuş erinq* (KT § 5) «Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi olmadığından, oğlu atası kimi olmadığından, biliksiz xaqan oturmuş».

NİDA

Türk dillerinde nidalar subyektin hissi ve iradi oyanışını bildiren sözlərdir. Nida qrammatik cəhətdən dayışmir, əşyanın adını, əlamətini, miqdarını və s. bildirmir, cümlə üzvləri və cümlələr arasında əlaqə yaratmağa xidmət etmir və özü də cümlə üzvü ola bilmir.

Orxon abidələrinin dilində nidaların işlənməsinə təsadüf edilmir. Ehtimal ki, bu, Orxon mətnlərinin üslubu ilə əlaqədardır. Yenisey abidələrinin dilində isə iki nidanın — *yita* və *iyu* nidalarının işləndiyinə təsadüf edilir. Hər iki söz «əfsus», «heyv», «ah» mənalarını ifadə edir. Bu iki nidanın *yita* daha çox işlənir. Hər iki nidanın göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində işlənməsinə bir neçə nümunə verməklə kifayətlənilərik:

Kök teñridə gün, ay azidim, yerimə yita, sizimə adırlıtm (Y 10) «Mavi göydə günü, ayı görmədim, yerimdən, əfsus, sizdən ayrıldım». *Kadaşım adırlıdm, iyu, kuyda kuncuyum adırlıdm, sa-kiz oğlm adırlıdm, iyu* (Y 13) «Dostumdan ayrıldım, əfsus, sarayda xanımından ayrıldım, səkkiz oğlunidan ayrıldım, əfsus». *Üç oğluma adırlıdm, yita, bökmədim* (Y 11) «Üç oğlumdan ayrıldım, əfsus doymadım». *Inim, eçim yita, adırahı bardımız, yita* (Y 18) «Kiçik qardaşım, böyük qardaşım, əfsus, ayrılaraq getdik, əfsus».

TƏQLİDİ SÖZLƏR

Göytürk dilində təqlidi sözlərə müstəqil leksik vahid kimi təsadüf edilmir; bu sözlər elə müasir türk dillerində də müstəqil leksik vahid kimi az işlənir. Göytürk Orxon-Yenisey yazısı abidələrinin dilində iki fel təqlidi sözlərdən yaranmışdır:

op «hop» — *opla* (KT § 32) «hücum et»,

ay «hay» — *ayla* (MÇ 42) «çağıır», «hayla».

Hər iki felin işlənməsinə nümunə veririk:

Kül tigin yadağım oplayu təgdi (KT § 32) «Kül tigin piyada hücum etdi». *Yağıka yahqıs oplayu təcip opulu kirip äzi kısğa kərgək bolu* (KÇ 23) «Yağıya təkcə hücum edib arasında girib özü anı surətdə həlak oldu». ...*ayladım* (MÇ 42) «...çağırdım».

Göytürk dilində təqlidi sözlərin işlənməsi indiyədək tədqiqatçılar tərəfindən lazımı səviyyədə araşdırılmamışdır.

PREDİKATİV SÖZLƏR

Öz leksik-qrammatik xüsusiyyətlərinə görə predikativ sözlər türk dillərinin ənənəvi nitq hissələrinin təsnifi çərçivəsinə daxil ola bilmir. Müasir türk dillərində olduğu kimi, göytürk dilində də predikativ sözlər cüttərkibli cümlənin xəbəri vəzifəsində işlənərkən nəyin isə mövcud olmasını və ya mövcud olmamasını bildirir. Göytürk dilində on çox işlənən predikativ sözlər *bar* «var» və *yok* «yox» sözləridir. Bunlardan başqa göytürk dilində *tügül* «deyil» sözü də işlənir.

1. *Bar* «var» predikativ sözü. Bu söz bir əşyanın, əlamətin mövcudluğunu göstərir. Göytürk dilində məhsuldar işlənir, həm müstəqil şəkildə, həm də *ir/er* naqis feli ilə birləşmədə cümlənin xəbəri olur, *üçün* qoşması ilə işlənir və cümlədə səbəb zərfliyi vəzifəsini yerinə yetirir, cümlədə təyin vəzifəsində çıxış edir, adlarla birləşib cümlənin mürəkkəb xəbərini əmələ gətirir, müasir Azərbaycan dilinə hərflə tərcümə edilə bilməyən söz birləşməsinin tərkibinə daxil olur və s.

a) Fəlin şühudi keçmiş zamanında, nəqli keçmiş zamanında, fəlin lazımlı və şərt şəkillərində işlənən *ir/er* naqis feli ilə birləşmədə cümlənin xəbəri vəzifəsində işlənir; məsələn: *Bay bar ertim* (Süci) «Varlı var idim (varlı idim)». *Tənri bilgə kağanka sakını isig, kiçig bersəgim bir ermisi erinç* (O 10) «Müqəddəs müdrik xaqana işimi, gücüm verməyim var imiş». *Tabğac süsi bar ermisi* (T 30) «Tabğac qoşunu var imiş». *Nən, yerdəki kağanhığ hodunka buntagi bar ersər, buna bar ertəçi ermisi* (T 57) «Hər hansı bir yerdəki xaqanlı xalqa (başçı olaraq bir) avara var olsa, (o xalqın) nə qədər dərdi var olası imiş».

b) *Bar* «var» predikativ sözü təklikdə işlənərkən cümlənin xəbəri funksiyasını yerinə yetirir; məsələn: *Bu ırk başında az əməgəki bar* (IB 89) «Bu fal başında az əziyyəti var». *Asuğı bar* (IB 49). «Faydası var». *Bar ol* (IB 28) «Vardır».

c) *Bar* «var» predikativ sözü özündən sonra gələn *üçün* qoşması ilə birlikdə qoşma birləşməsi, feli adlarla birlikdə ismi söz birləşməsi əmələ gətirərək substantiv mənada işlənir, cümlənin səbəb zərfliyi funksiyasını yerinə yetirir. Məsələn: ...*tenri yarla-kazu, kutum bar üçün ... az hodunğ üküş kiltüm* (KT ş 29) «...tanrı buyurduğu, böxtim olduğu üçün... az xalqı çox etdim». *Tört oğlm bar üçün həngimin tikdi* (Y 20) «Dörd oğlum olduğu üçün

sərdabəmi tikdi». *Yerdəki bar ertigimə, ərdəmimə bökmədim* (Y 28) «Yerdəki mövcud olmağımdan, igidiyimidən doymadım».

ç) *Bar* «var» predikativ sözü attributiv vəzifədə işlənib sonra gələn sözü təyin edir; məsələn: *I bar baş aşdmız* (T 26) «Kolluq olan təpəni aşdıq».

d) *Bar* «var» predikativ sözü göytürk dilində sintaksisdə nadir hallarda rast gəlinən bir cümlə tipində işlənir: *Bar mu nə?* (T 14) «Varmı nə?»

2. ***Yok* «yox» predikativ sözü.** Göytürk dilində *yok* «yox» sözü kəmiyyətcə daha çox işlənir. Onun işlənmə məqamları, yaratdığı mənə çalarları da *bar* «var» predikativ sözünə nisbatən daha çox və daha zəngindir. *Yok* «yox» sözü göytürk dilində ələ funksiyalar yerinə yetirir ki, müasir türk dillərində onun belə məqamlarda işlənməsinə təsadüf edilmir. Təfərrüfatına varmadan göytürk dilində *yok* «yox» predikativ sözünün işlənmə məqamlarını bəls qruplaşdırmaq olar:

a) *Yok* «yox» predikativ sözü təklidə — müstəqil şəkildə cümlənin xəbəri olur; məsələn: *Türk kağan Ötükən yiş olursar, ilə bun yok* (KT c 3) «Türk xaqanı Ötükən meşəli dağlarında otursa, eldə dərd yox». *Ötükən yir olurip arkış-türkiş isar, nən bụnığ yox* (KT c 8) «Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərdin yox». *Olamı aygıq yok* (KT c 3) «İndi iğtişaş yoxdur».

b) *Yok* «yox» predikativ sözü leksik-semantik mənali sellərlə birləşib cümlənin xəbəri vəzifəsində işlənir; məsələn: *Türk bodun atı yok bolu barmış erti* (O 3) «Türk xalqının adı yox olub getmiş idir».

c) *Yok* «yox» predikativ sözü köməkçi sellərlə birləşib cümlənin xəbəri funksiyasını yerinə yetirir; məsələn: *Türk bodunıq atı, küsi yok bolmazın tiyin, kanım kağanıq, ögim katuniq kötürmüş tenri, il hirigma tenri, türk bodun atı, küsi yok bolmazın tiyin özümən ol tenri kağan ohut-dı erinç* (KT § 25) «Türk xalqının adı, şöhrəti yox olmasın deyə atam xaqanı, anam xatunu götürmüş tanrı, el verən tanrı, türk xalqının adı, şöhrəti yox olmasın deyə özümü o tanrı xaqan oturtdı». *Az bodun anta yok bolu* (KT şm 3) «Az xalqı orada yox oldu». *Mən ikiliyi bunça başlayu kazğanmasar, türk bodun öltəçi erti, yok boltaçı erti* (BK § 33) «Mən kiçikliyi bu cür səyla başlayaraq qazanmasa idim, türk xalqı ölesi idi, yox olası idi». *Eltəbər yok bolmuş* (BK § 40) «Eltəbər yox olmuş». *Katun yox bolmuş erti* (T 31) «Xatun yox olmuş idi» ... *yok*

kilmis (MÇ 43) «...yok etmiş» *Kara igil bodunığ yok kılmadım* (MÇ 14) «Qara igil xalqını yox etmədim».

ç) *Yok «yox»* predikativ sözü feli müxtəlif şəkil və zamanlarında işlənən *ir/er* naqış feli ilə birləşib cümlənin xəbəri vəzifəsində işlənir; məsələn: *Ötükən yişdə yig idi yok ermış* (KT c 4) «Ötükən meşəli dağlarında yaxşı sahib yox imiş». *Türk bodun ohurğah, türk kağan ohurluğu Santun, bahka, Tahiy ügüzkə təqmış yok ermış* (T 18) «Türk xalqı oturalı, türk xaqanı oturralı Şandun şəhərinə, Dəniz çayına çatması yox imiş». *Bizin sü atı turuk, azuki yok erti* (KT § 39) «Bizim qoşunun atı ariq, orzaqi yox idı». *Kül tigin yok ersər, kop öltəçi ertigiz* (KT şm 10) «Kül tigin olmama ididi, hamınız ölesi idiniz». *İltəris kağan kazğanmasar, ndu ben özüm kazğanmasar, il yama, bodun yama yok ertəçi erti* (T 54-55) «İltəris xaqan qazanmasa ididi, ardınca mən özüm qazanmasa idim, ei də, xalq da yox olası idı». *İltəris kağan kazğanmasar, yok erti ersər, ben özüm bilgə Tonyukuk kazğanmasar, ben yok ertim ersər, Kapağan kağan türk sir bodun yerintə bod yama, bodum yama, kisi yama idi yok ertəçi erti* (T 59-60). «İltəris xaqan qazanmasa ididi, olmama ididi, mən özüm müdrik Tonyukuk qazanmasa idim, mən olmama idim, Kapağan xaqının türk sir xalqı yerində bir boy da, xalq da, adam da tamamilə yox olası idı».

ə) *Yok «yox»* predikativ sözü substantivləşib üçün qoşması ilə işlənir, cümlədə səbəb zərfliyi funksiyasını yerinə yetirir; məsələn: *Or atım yok üçün yeti asmuki eşim taşru ehti* (Y 41) «Ər adımı olmadığı üçün yeggi əvvəlki dostum sürgün edildi».

f) *Yok «yox»* predikativ sözü atributivləşərək cümlədə təyin vəzifəsində işlənir; *Kağan olurıp yok çığayı bodunığ kop kobardım* (KT c 9-10) «Xaqan oturub yoxsul, kasib xalqı bütünlükə topladım».

g) *Yok «yox»* predikativ sözü feli silətlə birləşib cümlədə səbəb zərfliyi funksiyasında işlənir; məsələti: *...təqdiğin yok üçün kisi batıkda manşa ukğalı kaltı* (BK § 28) «...hücum etmədiyi üçün adamlar şəhərdən mənə tabe olmağa göldilər».

ğ) *Yok «yox»* predikativ sözü feli bağlama ilə birləşib cümlədə zaman zərfliyi vəzifəsini yerinə yetirir; məsələn: *O! kan yok bolukda kısra el yitmiş, içğimmiş, kaçışmış* (O 1) «O xan yox olduqdan sonra el sona yetmiş, dağılmış, qaçışmış».

h) *Yok «yox»* predikativ sözü sellərə qoşulub *-ma, -mə* inkar şəkilçisinin funksiyasında çıxış edir; məsələn: *Kuşladçı bilgə*

tutuk yok artzun (Y 48) «Quş ovçusu Müdrik tutuk artmasın». ...*təgdükin yok üçün kişi bəlkədə manq uğagli kəlti* (BK ş 28) «...hücum etmədiyi üçün adamlar şəhərdən mənə tabe olmağa gəldilər».

3. *Tügül* «deyil» predikativ sözü. Göytürk dilində *tügül* «deyib» predikativ sözü nadir hallarda işlənir və adətən, mürəkkəb cümlənin birinci komponentinin tam formallaşmamış (yarımcıq) xəbəri olur; məsələn: *Türk bodun, üləsigin biri ya Çuğay yiş tügül, Tün yazı konayın tisər, türk bodun, üləsigig anta ağıq kişi ança boşgurur ermiş* (KT c 6-7) «Türk xalqı, bir hissən cənuba Çuğay meşəli dağlarına deyil, Tün düzündə yerləşək desə, türk xalqı, bir hissəni orada pis adamlar elə öyrədir imiş».

YEKUN SÖZÜ

Göytürk dilinin morfoloji quruluşunu, müasir türk dilleri, o cümlədən müasir Azərbaycan dilinin morfoloji quiuluşu ilə müqayisa etsək, görərik ki, türk dillerinin min üç yüz il ərzindəki inkişafında elə bir əhəmiyyətli dəyişiklik baş vermemişdir. Bu faktdan iki nəticə çıxarımaq olar: 1) ya türk dillerinin morfoloji quruluşu hədindən artıq mühafizəkar səciyyə daşıyır ki, on üç yüzilik ərzində onda nəzərə çarpacaq dəyişiklik olmayışdır; 2) ya da türk dillerinin morfoloji quruluşu tarixin əlçatmaz dərinliklərində formalışmışdır ki, zamanın sərt üzü onda iz buraxmamışdır. Güman ki, türk dillerinin morfoloji quruluşu üçün bu nəticələrin ikisini də birləşdirmək olar.

Göytürk dilinə əsaslanaraq türk dillerinin VI-VIII yüzillikdən bəri inkişafını izləsək, bu qənaəətə gəlmək olar:

1. Şəkilçilər üzrə - sözdüzəldici və formadüzəldici şəkilçilərin məzmun və formasında, demək olar ki, elə bir ciddi dəyişiklik nəzərə çarpımir; sözdəyişdirici şəkilçilərdə isə məzmun dəyişikliyi müşahidə edilmir, lakin bəzən qanunauyğun fonetik dəyişikliklərə təsadüf olunur.

2. Nitq hissələri üzrə - indi olduğu kimi, VI-VIII yüzilliklərdə də türk dillerindəki nitq hissələrini dörd qrupa ayırməq olar: əsas nitq hissələri (isim, sıfat, say, əvəzlilik, fel, zərf) kəməkçi nitq hissələri (qoşma, bağlayıcı, ədat, modal sözlər), nida və təqlidi sözlər. Ayrica bir qrup kimi predikativ sözləri də göstərmək olar.

3. İsim üzrə - a) göytürk dilində işlənmiş adlardan isim və sellərdən isim düzəldən şəkilçilərin, demək olar ki, hamısı müasir dövrə saxlanılmışdır; qəribə görünən də göytürk dilində indikinə nisbatən daha çox isim düzəldən şəkilçiyə rast gəlirik; b) türk dilleri inkişafının qədim və müasir dövrlərində ismin kəmiyyəti və mənsubiyyət kateqoriyaları həm məzmun, həm də forma, az qala, cyniyyət təşkil edir; c) inkişaf nəticəsində xəbərlik şəkilçisinə qanunauyğun fonetik dəyişiklik baş vermişdir - birinci şəxsin təki və cəmində, ikinci şəxsin cəmində fərq nəzərə çarpır, şəxs əvəzlilikləri xəbərlik şəkilçisi kimi çıxış edir, üçüncü şəxsdə heç bir şəkilçidən istifadə edilmir; ç) hal kateqoriyasında əsaslı fərqlər vardır, çıxışlıq hal zəif inkişaf etmişdir, görünür, həmin dövrə forma yeni yaranmış, onun vəzifəsini eksor hallarda yerlik hal yerinə yetirir; abidələrin dilində müasir Azərbaycan dilindəki altı

haldan olavə daha iki hal - alət-birgəlik və istiqamət hali da mövcud olmuşdur.

4. Sifət üzrə - sifət kateqoriyasında bir əsaslı fərq müşahidə edilir - sifətin dərəcəsi yox kimidir.

5. Say üzrə - müşahidə edilən ən böyük fərq tərkibi sayların iki cür yaranmasındadır: *otuz artukı* beş «otuz beş» və *bir ələig* «qırıx bir».

6. Əvəzlilik üzrə - əsaslı fərq müşahidə edilmir.

7. Fel üzrə — a) felin müasir Azərbaycan dilində işlənən bütün kateqoriyaları göytürk dilində də mövcuddur; iki dilin fel kateqoriyaları arasında istər məzmun, istərsə də formaca əsaslı dəyişiklik müşahidə edilmir; b) göytürk dilində mürəkkəb fel olmamışdır; c) göytürk dili müasir Azərbaycan dilinə nisbatən fel düzəldən şəkilçilərlə daha zəngindir; ç) göytürk dilində də felin təsirlilik-təsirsizlik kateqoriyası, təsdiq və inkarlıq, bacarıq aspektləri mövcud olmuşdur; d) abidələrin dilində felin doqquz məna növü işlənmişdir: keçər, keçməz, mochul, qayıdış, qarşılhq, birgəlik, şəxssiz, icbar və təhrik. Eyni növlər müasir Azərbaycan dilində də işlənir; e) göytürk dilində felin tərzlərinin zəngin ifadə vasitələrinə təsadüf edilir; ə) felin qəti gələcək zamanı istisna edilməklə bütün forma və zamanları göytürk dilində işlənir, forma şəkilçilərinin fonetik tərkibində bəzi qanunauyğun fərqlər müşahidə edilir, zaman şəkilçilərində isə fərq yoxdur; f) göytürk dilində *ir/er* naqış felin müasir dövrdəkiniə nisbatən daha ʃəh işlənmiş, rəngarəng forma və məzmununa malik olmuşdur; g) felin təsriflənməyən formaları göytürk dilində və müasir Azərbaycan dilində demək olar ki, eyniyiyət təşkil edir.

8. Göytürk dilində zərf, həmçinin köməkçi nitq hissələri, ni-da və təqlidi sözlər zəif inkişaf etmişdir.

İXTİSARLAR:

KT - Kül tigin abidəsi
BK - Bilgə xaqan abidəsi
O - Ongin abidəsi
T - Tonyukuk abidəsi
KÇ - Küli Çor abidəsi
MÇ - Moyun Çor abidəsi
IB - Irk bitig abidəsi

İA - İhe-Asxet abidələri
İIT - Hoyto Təmir abidələri
Y - Yenisey abidələri
Tl - Talas abidələri
Süci - Süci abidəsi
Turfan - Turfan abidəsi
Ş- şərq tərəfi
Şm - şimal tərəfi
C - cənub tərəfi
Q - qərb tərəfi
Şm ş - şimal-şərq tərəfi
Cq - cənub-qərb tərəfi

Rəqəmlər Kül tigin, Bilgə xaqan, Ongin, Tonyukuk, Küli Çor, Moyun Çor və Irk bitig abidələrində sətri, İhe-Asxet, Hoyto Təmir, Yenisey və Talas abidələrində abidənin nömrəsini göstərir.

ИСГТЯ – Исследования по сравнительной грамматике тюркских языков

ATYM - Die Alttürische Inschriften der Mongolei
Göytürk Orxon-Yenisey abidələrinin mətnlərindən gətirilmiş nümunələrdə işlədilən ң işaretisi burunda tələffüz edilən [n] səsini, ў işaretisi isə burunda tələffüz edilən [y] səsini bildirir.

BAŞLIQLAR

<i>Müəllifdən</i>	3
<i>Ön söz</i>	6
GİRİŞ	9
SÖZÜN QURULUŞU	19
NİTQ İÜSSƏLƏRİ	30
İsim	39
Ümumi məlumat	39
İsimin mənaca növləri	43
İsimin quruluşca növləri	45
Qrammatik kateqoriyalar	64
Kəmiyyət kateqoriyası	64
Mənsubiyyət kateqoriyası	73
Hal kateqoriyası	91
Xəbərlik kateqoriyası	136
Müəyyənlik və qeyri-müəyyənlik kateqoriyası	138
Canlı isimlərdə cinsin göstərilməsi	140
Sifat	143
Ümumi məlumat	143
Sifətin mənaca növləri	144
Sifətin quruluşca növləri	146
Sifətin dərəcələri	162
Sifətin substantivləşməsi və adverbiallaşması	164
Say	169
Ümumi məlumat	169
Miqdar sayıları	171
Sıra sayıları	188
Qeyri-müəyyən miqdar sayıları	191
Kəsr sayıları	193
Bölgü sayıları	194
Numerativ sözlor	195
Əvəzlilik	197
Ümumi məlumat	197
Şəxs əvəzlilikləri	199
Təyin əvəzlilikləri	213
Qayıdış əvəzlilikləri	214
İşarə əvəzlilikləri	216
Sual əvəzlilikləri	220

Ümumiləşdirici əvəzliliklər	224
Qeyri-müəyyən əvəzlilik	226
Fel	227
Ümumi məlumat	227
Felin aspektləri	228
Felin quruluşca növləri	231
Sadə fellər	231
Düzəltə fellər	234
Tərkibi fellər	250
Təsirli və təsirsiz fellər	259
Felin mənəvi növləri	263
Keçər növ	266
Keçməz növ	268
Məchul növ	269
Qayıdış növ	271
Qarşılıqlı növ	272
Birgəlik növ	273
İcbar növü	274
Təhrük növü	277
Şəxssiz növ	279
Felin tərzləri	280
Şəkilçili formalar	285
Anahtik formalar	288
Fel tərzləri analitik formalarının təsnifi	308
Felin perifrastik formaları	325
İki təsriflənən felə ifadə edilən forma	327
Felin tərz formalarının felin zaman formaları içərə ifadəsi	328
Felin təsriflənməsi	331
Felin şəkil və zamanları	338
Məsdər	339
Əmr şəkli	340
Xəbər şəkli	342
Keçmiş zaman	343
Şühudi keçmiş zaman	344
Nəqli keçmiş zaman	348
Şühudi müyyən imperfekt	349
Şühudi qeyri-müyyən imperfekt	350
Nəqli müyyən imperfekt	351

Nəqli qeyri-müəyyən imperfekt.....	352
İkiqat şühudi keçmiş zaman.....	353
Şühudi uzaq keçmiş zaman	354
Nəqli uzaq keçmiş zaman.....	354
İndiki zaman	355
İndiki-gələcək zaman.....	356
Qəti-gələcək zaman.....	357
Qeyri-qəti gələcək zaman.....	358
Arzu şəkli.....	359
Lazım şəkli.....	365
Potensial gələcək zaman	367
Potensial şühudi keçmiş zaman.....	368
Potensial nəqli keçmiş zaman.....	370
Şərt şəkli	370
Vacib şəkli.....	375
Felin modal şəkilləri	378
Sual modallığı	379
Şərt modallığı	379
<i>ir/er</i> naqis feli.....	380
Felin mənə növləri.....	384
Xəbər şəkli	385
Əmr şəkli	395
Lazım şəkli.....	395
Arzu şəkli	396
Şərt şəkli	396
Eynizamanlılıq forması	397
<i>ir/er</i> felinin ikiqat işlənməsi	398
Fel şəkil və zaimanlarının mənşəyi	400
<i>Kazğan</i> «qazan» və <i>kəl</i> «gəl» fellərinin təsrifinin bərpa edilmiş parədiqması.....	406
Feli sıfat	410
Feli bağlama	416
Hərəkət adları	429
Zərf	433
Ümumi məlumat	433
Zərfin mənaca növləri	434
Zərfin quruluşca növləri	436
KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ	439
Qoşma	439

Bağlayıcı	455
Ədat	458
Modal sözlər	462
Nida	464
Iəqlidi sözlər	464
Predikativ sözlər	465
<i>Yekun sözü</i>	469
İxtisarlar	471

Çapa imzalanıb 02.11.2002. Kağız formatı 60x84 1/16.
Həcmi 30 ç.v. Tiraj 500. Sifariş 76.

“İqtisad Universiteti” nəşriyyatı.
Bakı-370001, İstiqlaliyyət küçəsi , 6
